

AZƏRBAYCAN
DİLİNİN
ANTONİMLƏR
LÜĞƏTİ

A-Z



LÜĞƏT VƏ ENSİKLOPEDİYALAR

LI 163
A 99



A-Z

M.F.Axundov adına
Azərbaycan dilinin
Kitabxanası

ŞƏRQ-QƏRB

BAKİ 2007

Bu kitab "Həsrət Həsənov. Azərbaycan dilinin antonimlər lüğəti"
(Bakı, Azərnəşr, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərtib edəni:

Həsrət Həsənov

ISBN 978-9952-34-098-3

494.36131-dc22

Azərbaycan dili – Antonimlər – Lügətlər

Azərbaycan dilinin antonimlər lüğəti.

Bakı, "Şərq-Qərb", 2007, 144 səh.

Kitabda antonimlər – mənaca bir-birinə eks olan sözlər toplanmışdır. Onların hamısı bədii əsərlərdən götürülen misallarla nümayiş etdirilir. Burada ancaq müxtəlif köklü leksik antonim cütlükler (ağ – qara, xeyir – şər, girmək – çıxməq) verilmişdir. Dilimizin lügət tərkibinin zənginleşməsində, bədii ifadə vasitəsi kimi fikrin obrazlı, aydın və dəqiq ifadəsində antonimlərin özünəməxsus rolu vardır.

© "Şərq-Qərb", 2007

ANTONİM SÖZLƏR

Azərbaycan dilinin leksik-semantik sisteminde antonim sözler mühüm yer tutur. Mənaca bir-birinə eks olan belə leksik vahidlər – antonimlər dilin leksik-semantik sistemində mikrosistem yaradır; böyük – kiçik, ağı – qara, dost – düşmən, köhne – təzə, həyat – ölüm, almaq – vermək, getmək – gəlmək və s.

Antonimlər, əsasən, komiyet və keyfiyyət, hərəkət, zaman və məkan məzmunlu məfşumların eks cəhətlərini ifadə edən müxtəlif fonetik tərkibli sözlərdir; məsələn, qəşəng – çirkin, igid – qorxaq, düz – öyri, yanmaq – sənmək, giriş – çıxış, aşağı – yuxarı və s.

"Sözün dialektikası" təfəkkürün gerçək varlığını, insanların həyat təcrübəsi ilə əlaqədar olduğunu göstərir. Antonim sözler üçün mənənin ümumi və mühüm əlaqələrinin leksik-semantik paradigmaya uyğunluğu əsas götürülür. Deməli, mənə əlaqəsinin ümumi və əsas cəhətlərinə görə karşılaşdırılan sözlər antonim kimi qəbul edile bilər.

Dilde antonimlərin yaranması, inkişafı və formalşaması onların aid olduğunu maddi aləmdəki əşya, hadisə və hərəkətlərin ziddiyətli olması ilə əlaqədardır. Bu ziddiyətlər əksərən sözlər ifadə olunur. Mehə buna görə də onlar antonimlərin meydana gəlmesində əsas amil kimi çıxış edir. Burada insanların ictimai həyat təcrübəsi de rol oynayır. İnsanlar həyatlarında maddi aləmdəki əşya və hadisələrin əlamət və keyfiyyətlərini dərk edir, onları bir-birindən fərqləndirir. Antonim sözlərin ifadə etdiyi məfşumlar insanın iş fəaliyyəti, həyat təzəzi, mənəvi aləmi və onu əhatə edən aləmə qarşı münasibəti ilə bağlıdır.

LÜĞƏTİN VƏ LÜĞƏT MƏQALƏLƏRİNİN QURULUŞU

Lügətə insanın iş fəaliyyəti (yaxşılıq – pislik, sökmək – tikmək, çalışan – tənbel və s.) və təbiət hadisəleri ilə (soyuq – isti, quraqlıq – yağmurluq, aydınlıq – qaranlıq və s.) əlaqədar məfşumları, zaman (gecə – gündüz, axşam – sohər, yay – qış, gec – tez və s.) və məkan (uzaq – yaxın, dərə – təpə, yer – göy, sağa – sola, aşağı – yuxarı, şərq – qərb və s.) anlayışlarını ifadə edən, əlamət, keyfiyyət (ağ – qara, təzə – köhne, cavan – qoca, ariq – kök, yüngül – ağır, yaxşı – pis, bark – yumşaq, hündür – alçaq və s.) və hal-veziyət (oturmaq – durmaq, sağlam – xəstə, gülmək – ağlamaq, dost – düşmən, varlı – yoxsul və s.) bildirən antonimlər daxil edilir.

Lügətdə, əsasən, müxtəlif köklü leksik antonimlər izah olunur. Hər antonim cütlük əlifba sırası ilə düzülür. Antonim cütlükler bədii və elmi əsərlərdən və dövri mətbuatdan götürülen nümunələrlə əyanlılaşdırılır.

AĞ – QARA Ağ köynəyin boynuna, *qara* ləkə düşərdi (H.Hüseynzadə).
AZ – ÇOX Bizim qoşunumuz *azdır*, amma qeyrətimiz *çoxdur* (Ə.Haqverdiyev).

Bir sözün müxtəlif antonim cərgələri de qeyd olunur.

QISA – ƏTRAFLI Oxundu *qısa* dua: eyildilər torpağa (A.Şaiq); Müdir klinikannın məsələlərindən *ətraflı* danişdi (Ə.Vəliyev).

QISA – GENİŞ Heyif ömür *qısa*, arzu *genişdir*; Kim bu qayğı ile titrəməmişdir? (M.Müşfiq).

Burada birinci tərəfləri müxtəlif, ikinci tərəfləri eyni olan antonim cütlükler de öz əksini tapır.

QISABOYLU – UCABOYLU Kərim baba... *qıسابoylu*, geniş köksü qoca idi (A.Şaiq); Onlar bir-biri ile çox məsləhət etdi, nəhayət *ucaboylu* kök jandarm yavaş-yavaş pilləkənləri çıxmağa başladı (A.Şaiq).

ABAD – BƏRBAD

Aa

ABAD – BƏRBAD Pək şad olaraq güldüm *abad* olan ölkəmdə... (M.Müşfiq); Sen girmeyən evlər qoy olsun *bərbad*; Oldırsın omri qaşşarın, golin! (Qoşma).

ABAD – VİRAN Söylədiyimiz dövrdo içərişəhər *abad* deyildi (H.Sarabski); O, fəsişlərin bu şəhəri necə *viran* etdiklərini öz gözü ilə görmüşdü (S.Vəliyev).

ABADLIQ – BƏRBADLIQ Şəhərimizin hər yerində *abadlıq* işləri aparılır. Yolların *bərbadlıq* hamını narahat edir.

ABADLIQ – DAĞINTILIQ Yenidən bitişdi bütün zərrələr, *abadlıq* göründü o xorabelər (M.Şehriyar); Bezi təsərrüfatlarda həl dağıntılıq hökm sürür.

ABDAL – AĞILLI Gol işim var soninlo, gol, *abdal!* (H.Cavid); Yusifin arvadı Avropa elmlərindən dadmış bir *ağilli* arvad idi (N.Nerimanov).

ABIRLAŞMAQ – HƏYASIZLAŞMAQ Məzəmmətdən sonra *abirlaşmışdır*. Sedrin müdafiəsindən ruhlanan Lal Hüseyin daha da *həyəzislaşı* (M.Ibrahimov).

ABIRLI – HƏYASIZ Arvad, Səfər pis oğlan deyil, atası da bir *abırı* kişisidir (Ə.Haqverdiyev); Tez ol aç qapını, *həyəzis* qarı! (A.Şaiq).

ABIRSIZ – HƏYALİ Abırsızdan həyani saxla (Ata sözü); Gözəl var ki, *həyalidir*, Gözəl da var *həyəzisidir* (M.Rahim).

ACGÖZ – GÖZÜTOX *Acgöz* mədəncilər quyu qazıldıqca yanlarını bərkitmədiklərindən çox zaman quyu uçur (A.Şaiq); *Gözütok* adamlar heç kəsin malına göz dikmezler.

ACIDİL – ŞİRİNDİL Qoca bağban sərt təbiəti, *acidil*, əsəbi və daima savaşan ariq kişi idi (M.Hüseyn); Güliş *şirindil* qadındır.

ACIQLI – MÜLAYİM Kerbəloyı *aciqli* səsle cavab verdi (Çemənzəminli); Buludlar

ACIQ – DONUQ

dağılmış, yeno Təbrizdə *məlayim*, xoş işıqlı günəş çıxmışdı (M.Ibrahimov).

ACIQLI – SAKIT Nə üçün bizlə həmişə *aciqli* danişırsan (İ.Əfəndiyev); Çox *sakit* danişırı (Elçin).

ACIQLI – TƏMKİNLI Səkinə zahirən nə Pərişan kimi narahat, nə də Rüstəm kişi kimi *aciqli* idi (M.Ibrahimov); O indi də birinci dəfə gördüyü kimi sakit və *təmkinli* idi (M.Ibrahimov).

ACIMAQ – QƏDDARLAŞMAQ Mən yazıcı qızın vəziyyətinə həddindən artıq *acidiyim* (M.S.Ordubadi); Düşmən meglub olduqca *qəddarlaşır*.

ACITMAQ – SAKITLƏSDİRMƏK Qaşqabağı, sallaq dodağı, çatılan qaşı, qırışqı alı müəllimi lap *acitdi* (Ə.Vəliyev); Bir anlıq iztirabdan sonra ata və balanı *sakitləsdirdilər* (A.Məmmədrzə).

ACİZ – BACARIQLI Mən ki zərgərəm, yövmiyyə xərcindən ötrü *acizim* (M.F.Axundzadə); Gülebetin hələ evlərində olanda Salim xanının *bacarıqlı* bir dəlləla orə getdiyini eşitmədi (M.Ibrahimov).

ACİZLİK – BACARIQLILIQ Ümidişiz olmaq *acizlikdir*. İnsan yer üzünə sədət üçün golir (M.Hüseyn); *Bacarıqlılıq* söyleşinde iki irəli gedə bilmişdir.

ACLIQ – BOLLUQ Ta *acılıq* bizo qalib gəlməyinə evlərimizə qayıtmazdıq (S.S.Axundov); Heç bir *bolluq*, naz-nemət və anadangolmə sədət onun insan təbiətinə pozo biləməmişdi... (M.Ibrahimov).

AÇIQLI – BÜKÜLÜ İndi xanım da göründü ki, Gülebetin qolu dırşayı qəder *aciqli* (M.Ibrahimov); *Bükülli* o qədər ağır idi ki, Gülebetin zorla yeriştir... (M.Ibrahimov).

ACIQ – DONUQ Təbrizin *aciq-mavi* göyleri, ayna kimi temiz üfüqləri daralmağa, onu böğməga başlayırdı (M.Ibrahimov);

AÇIQ – GİZLİ

Bizi çeşmək taxmış, *domuq* sıftlı, yaşı bir qadın qarşılıdı ("Azorbaycan").

AÇIQ – GİZLİ Tolabolordan Qurban Mərəndi adlı birisi öz *açiq* fikirləri ve cesarotlu horokotları ilə Firdişdun diqqətini colb etmişdi (M.Ibrahimov); Hor duyan qol-bin, oxızım, *gizli* bir sevdası var (S.Vurğun).

AÇIQ – TUTQUN Yığıncaqdan sonra artistlər *açiq* havada konsert verdilər (S.Rüstəm); İndi do hava boğuş və *tutqun* idi (M.Ibrahimov).

AÇIQ – TÜND Mən do belo düşünürəm, yoldas mayor, qohveyi rongli avtomobil günsü şüssü altında *açiq* rongli, kölgədə iso tünd görünə bilər (C.Əmirov).

AÇIQ – YUMULU Buyurun, qapımız açıqdır size; Yurdı təşşirirgələriniz (S.Vurğun); Bağır Nurcabbarın *yumulu* gözlerinə baxa-baxa başını buladı (İ.Məlikzadə).

AÇIQCA – GİZLICƏ Əşmer ilə Camal Yusif haqqında *açıqca* danişqılları halda, Güler ilə Xalıq kiminsə haqqında *gizlicə* səhbət edirdilər.

AÇIQLIQ – SIXLIQ Meşəde xeyli dolandırdan sonra meşənin dorinliyində alaçıl böyüklükündə *açıqlıq* tapdı (S.Rəhimov); Ağacların *sixlığı* bir-birincə mane olur.

AÇILIŞ – BAĞLANIŞ Sərginin *açılışı* sabah, *bağlanması* iso martın 5-də olacaqdır.

AÇILISMAQ – SIXILMAQ Usta Ağababa əvvəl bir utandı, sonra iso yavaş-yavaş *açılsıq* (Cəmənzəminli); Fatma ağlılaşdırıldı, ancaq ona səsi çox nazikdir, özü de danişanda *sixlər* (M.Ibrahimov).

AÇILISHMAQ – TUTQUNLAŞMAQ Birdən Gülnazı bərk-bərk qucaqlayıb öpdüm, bu ohvalat bizim *açılışmağımıza* səbəb oldu (T.S.Simürq); Mehralının siması *tutqunlaşdı* (Ə.Abbasquliyev).

AÇILIMAQ – BƏRKİMƏK Bərkidi ayağı, *açıldı* əli; Yüyürdü həyətə, atıldı çaya (H.Hüseynzade).

AÇILIMAQ – BÜZÜŞMƏK İstə deyidikə donları *açıldı*. Soyudan *bütüşmişdülər* ("Ulduz").

ADI – QƏRİBƏ

AÇILMAQ – QAPANMAQ Bir sey aydın idi ki, o zaman bulanhı selo düzib hara getdiyini bilməyon adam kimi gözlori *qapanmışdı* (M.Ibrahimov); Hor kimo vurub, yapış deson, yapışar, açıl desən *açılar* (A.Saiq).

AÇILMAQ – ÖRTÜLMƏK Dalanda ayaq səsi eşidildi, dorhal evin qapısı zorblo *açıldı* (Mir Celal); Qapı uşaqların üzüne *örtüldü* (İ.Sixli).

AÇILMAQ – SOLMAQ Gül ilə həmzəban olubdu bülbülb; *Açılb* bənövşə, yasomən, sünbül (Q.Zakir); Həyətdəki güllər *soldu* ("Ulduz").

AÇILMAQ – TUTULMAQ Üreyim, ciyərim xarab, mədəm xarab, dilim de gah *tutulur*, gah *açıltır* (S.S.Axundov).

AÇILMAQ – YİGİLMAQ Qarmon kimi gah *yığılur*, gah *açıltır* dağ yolları (T.Şahdağlı).

AÇILMAQ – YUMULMAQ *Açıldı*, yumuldu qatı duman, sis; Buz salxımsalxımdır, qar yumaq-yumaq (H.Hüseynzadə).

AÇMAQ – YUMMAQ Ağzını *açır*, yumur, damışır, amma səsini eşitmırıq, danişır qurtarır (Anar).

ADAMAOXŞAMAZ – GÖYÇƏK Ay adamaoxşamaz, bir üzüne baxsana; Bomboz olub saqqalın, rəngü həna yaxsana (M.Ə.Sabir); Nə qəşəngsen, nə *göyçəksən*; Dərilməsi bir çiçəksən (S.Vurğun).

ADAMLIQ – HEYVANLIQ Əvvəl de bir *adamlığı* yox idi! İndi lap *heyvanlığı* çıxıb üzə (M.Ibrahimov).

ADDIMBAŞI – HƏRDƏN Usta ona müsteqil iş təşşirir, *addimbaşı* yoxlayırdı (Mir Celal); Əntiqə *hərdən* özüne cüret verib ağasından soruşdur (Mir Celal).

ADI – CİDDİ Bu, *adi* yol hadisələrindən biri idi. Baba keşis hiss edirdi ki, nə issə də hasası, dəha *ciddi* hadisə baş verib (Elçin).

ADI – QƏRİBƏ Qısrı Qarı *adi* adamlar kimi gəzə bilmirdi, həmisi yüyürdü, həmisi qaçırdı (Elçin); Özünü *qəribə* adam kimi aparırdı (İ.Əfəndiyev).

ADI – MÜRƏKKƏB

ADI – MÜRƏKKƏB Ən çotin zamanlarda Əsgər kişi öz kitabxanasını *adi* soliq ilə saxlamışdı (Mir Celal); Bəli, *mürəkkəb*dir hoyat sohnisi; hor şeyi göz görüb seço bilməyir! (H.Hüseynzadə).

ADİL – ZALIM Qurban otuz səkkiz ya qırx yaşında bir ağıllı, doğru və *adıl* bir adam idi (İ.Musaboyov); Bu gün sinomizə bu dordu yazaq; Sabah *zalımların* qəbrini qazaq (S.Vurğun).

AFƏRİN – LƏNƏT *Afərin*, bacım Zeynob, indi otur, bunları dəsto tutaq... (S.S.Axundov); Atana *lənat*, ay Salman, bir tükük sən tay ola bilməz, gör sözü no yerinə salır (M.Ibrahimov).

AĞ – QARA *Ağ* köynöyin boyununa; *Qara* loko düşordı (H.Hüseynzadə).

AĞA – NÖKƏR *Ağa* borc eylər, *nökər* xorc (Ata, sözü).

AĞLIQ – NÖKƏRCİLİK Hər olı silah tutan alemö *əğalıq* etmək istəyirdi (Mir Celal); Eh, *nökərcilik* do bir kişilik deyil, vallah, hamallıq bunun yanında bir xanlıqdır (Ə.Haqverdiyev).

AĞAPPAQ – QAPQARA Qara gözlərinə *ağ* süd kimi *ağappaq*, qarası kömür kimi *qapqara* (G.Hüseynoğlu).

AĞARMAQ – BOZARMAQ Ağ dumanlar *ağarır* qışlarda (S.Vurğun); Rəngi *bozarımsıdır*, baxışları sərt (S.Vurğun).

AĞARMAQ – QARALMAQ Ağ gün *ağardar*, qara gün *qaraldar* (Ata, sözü).

AĞARMAQ – QIZARMAQ Sordardan Reşidin üzü *qızarr* və yena de *ağarırı* (M.S.Ordubadi).

AĞARTMAQ – QARALTMAQ Verdiyev meruəsinin üzünü on bir dəfə *ağardı*, yeno üroyi qızmadı (Mir Celal); Bir eşqin şimşəyi çaxdı başında; Yerimdə kömürtək *qaraltdı* məni (İ.Tapdıq).

AĞBƏNİZ – QARABƏNİZ *Ağbəniz...* oğlan uşağı çopiş kimi sokidən atılıb qapıya təref geldi (Mir Celal); *Qarabəniz* kişiye bir az artıq diqqət yetirdi (C.Əmirov).

AĞIR – YUMŞAQ

AGBƏNİZ – QARABÜĞDAYI Qız *qarabüğdayı*; oğlan iso *ağbəniz* (İ.Tapdıq).

AGBƏNİZ – QARAYANIZ Yoluna *ağbəniz*, şümsadboylu golin çıxsa, qorxma get, işin avand olar, *qarayanz* arıqələngə qarı çıxsa, vay halına, getmə, qayıt geri (M.Ibrahimov).

ACCIYƏR – CƏSARƏTLİ Əslində iso həddən artıq qorxaq, *ägeciyər* idi (M.Talibov); Yusif xasiyyətə yumşaq olsa da, *casarətli* idi, heç bir seydon qorxmazdı.

ACCIYƏRLİK – CƏSURLUQ Qulam, *ägeciyərlidən* ağ saç olmaq yaxşıdır (Ə.Əbühəson); Oğul, heç vaxt *casurluğu* yaddan çıxartma.

AĞGÖZ – CƏSARƏTLİ İgid da qorxamı? *Ağgözə* bir bax (S.Rüstəm); Deməli, şorait bızdən töbə edir ki, həm ağıllı tərpo-nək, həm do *casarətli!* (M.Ibrahimov).

AĞI – SİRİN Şorabın yox, götür *ağı*, qulağın niyə kar olmus? (Nəbatı); Nə *sirindir*, no coşqundur azadlıq duyuguları (H.Hüseynzadə).

AGİLLİ – AXMAQ Tərlan *ağıllı* oğlunun hor kolmosından xoşlanırdı (M.Hüseyn); Eh, son na *axmaq* adam imisən (C.Əmirov).

AGİLLİ – GİC Sizi hor bir *ağılli* qız sevə bilər (M.S.Ordubadi); Düşmənə rohmədən axmaqdır, *gicdir* (S.Rüstəm).

AGİLLİ – YEKƏBƏŞ Mirzo Kərim, bu kəndin içində birca *agilli* adam sonson (Ə.Haqverdiyev); Bağır, bərkdən bağır, bərkdən, *yekəbəş* (S.Rüstəm).

AGİLLILIQ – DƏLİLİLİK Əli öz *agilli-liğ* ilə hamını heyran edordı. Ağıl olmayan yerda *casarət dəlilikidir* (M.Ibrahimov).

AGİLSİZ – DÜŞÜNCƏLİ Büyük və ortancı qardaş kişi qardaşlarının bu *agılsız* horəkətinə heyrat edirdilər (A.Saiq); Deyilənə görə, o sakit, *düşüncəli* və mühakimələrində aydınliga meyil edən adam idi (M.Ibrahimov).

AĞIR – YUMŞAQ Əhməd kişinin xasiyyəti çox *ağırdır*. Belə adama görək özü kimi

AÇIRLAŞMAQ – YÜNGÜLLƏŞMƏK

yumşaq vo iddiasız arvad tapasən (M.Ibrahimov).

AÇIRLAŞMAQ – YÜNGÜLLƏŞMƏK

Soyuqda oturduqca, özüne göldikcə vücudu ağırlaşır, kürökleri sancır (Mir Colal); Amma elo ki, anam danışdı, elo bil monim üstündən dağ götürdüldü. Yüngülləşdim vo rahat oldum (M.Ibrahimov).

AĞIRLIQ – YÜNGÜLLÜK Gülüşçan, man böyük ağırlıq içindəyəm, hər günüm bir cohnənməz ozağıdır (C.Cabbarlı); Bu yüngüllük Gülərə də tosir etdi (İ.Sixli).

AÇIRTAXTALI – BOŞBOĞAZ Mehdiqulu ağirtaxtali bir oğländi, hələm-hələm canına isti keçməzdə (Mir Colal); Boşboğaz arvad orını qabaqladı (M.Ibrahimov).

AĞIRTƏBİƏTLİ – CIRTQOZ Nurəddin anasından sonra birdən-bər dayışır, ağirtəbiəti bir uşaq olur (S.S.Axundov); Son allah, bizim yaxamızı burcuz Əhmədin əlindən qurtar.

AÇIZDOLUSU – HƏVƏSSİZ Biz onları yaradıcılığından ağızdolusu danışmalyıq (M.Rahim); Son vaxtlar iclaslarda çox havasızı danışardı.

AÇIZLAŞMAQ – BARIŞMAQ Mən ömrümde söyüşməmişəm. Birisi ilə ağızlaşmamışım (Mir Colal); Xosrov deyirdi ki, gəlsin barışaq; Qan kimi qaynayıb biz də qarışaq (S.Vurğun).

AĞKÖYNƏK – CÜRƏTLİ Vahid elə uşaqlıqdan ağköynəkdir. Bununla belo cürəlli uşaq, yolu təpib meşədən çıxmışdan ümidiini kəsmirdi (S.S.Axundov).

AĞLADAN – GÜLDÜRƏN Ağladan yanında otur, güldürən yanında yox (C.Əlibeyov).

AĞLAĞAN – GÜLƏYƏN Ağlağan uşaqları Nazimə sanki əfsun ilə ələ alır, sakit ediridə (Mir Colal); Çox gülayındır.

AĞLAMAQ – GÜLMƏK Ellərin dərdində könlü bağlıdım; Səninlə bir gülüb birgə ağladım (M.Rahim).

AĞLAMSINMAQ – GÜLÜMSÜNMƏK Ağlamsındı bir az “dərdli”, “gileyli”

AÇİZDOLU – TƏMKİNLİ

(M.Rahim); Yadigar qayğısız halda gülüm-sünərdi (Ə.Muğanlı).

AĞLAR – GÜLƏR Gahdan gülər, gahdan ağlar fikrimiz; Qanad açar, qanad bağları fikrimiz (H.Hüseynzadə).

AGLAYAN – GÜLƏN Ağabala çox ağlayan uşaq idi (Çəmənzimli); Görürəm boşanın gülən gününü! (S.Vurğun).

AGLAYIS – GÜLÜŞ Kişilərdə yersiz gülüşlər no qədər çoxsa, qadın və qızlarda da yersiz ağlaysa vo qısqanımlar da həddindən artıqdır (M.S.Ordubadı).

AKRİ – SAZLIQ Birdən Sabir doğruldı, bədənində şiddətli bir ağrı hissə edərək üz-gözünü turşutdu (M.Hüseyn); Müalicədən goləndən sonra onun sazlığı göz qabağında idi.

AKRIMAQ – SAKITLƏŞMƏK Sevil, no üçün belo solğunsan, yaxsa bir yerin ağrı-yur? (C.Cabbarlı); Gütşən ona toxraqlıq verirdi so, Xanperi sakitləşmirdi (Ə.Veliyev).

AKYAÇIZ – QARAYAĞIZ Nazim uşaqlıqdan ağaçağız idi. İdarə başçısı orta yaşı, qarayağız, utancaq bir adam idi (Mir Colal).

AKYANIZ – QARAYANIZ Toranə akyanız göyçək bir qızdır. Lazar ortaböylü, qarayanız, bozqır bir oğlandı (S.Veliyev).

AKZIAÇIQ – AĞZIBƏĞLİ Nuru baba-nın nağılinə qulaq asanların bir qismi ağız-açıq, bir qismi isə ağzıbaglı oturmuşdu.

AKZIAÇIQ – DİRİBAS Əsəd çox fağır, ağızıaçıq uşaq idi. Birinci ona görə ki, çox diribasdır, ikinci de bunları istədiyin qədər oyada bilsən (M.Ibrahimov).

AKZIBÜTÜV – AĞZIBOS Mən iştərdim ki, sen ağzıbos olmayasan. Mən çox ağızbütöv adamam (F.Kerimzadə).

AĞZIDAĞINIQ – AĞZIBÜTÜV A kişi, bilirom hansı ağızdağının naçalnikə mani nişan veribdir (M.F.Axundzadə); Mənim ağızbütöv, sözünün üstündə duran adamdan xoşum golir.

AĞZIDOLU – TƏMKİNLİ Mənimlə niyyə belo ağızdolu danışsan? O indi de

AÇİZİÜSTƏ – ARXASIÜSTƏ

birinci doso gördüyü kimi sakit və təmkinli idi (M.Ibrahimov).

AÇİZİÜSTƏ – ARXASIÜSTƏ Mütəkkəni sinosinin altına qoyub ağızıüstə uzandı (İ.Sixli); O, göy otun üstündə arxasıüstə uzanıb yuxuya getdi (“Uluduz”).

AĞZIYUXARI – AĞZIAŞAĞI De, polis gotir, mərəkə sur ağızyuxarı Siber məşələrino (Mir Colal); Mən evo golondo o ağızaşağı gedirdi.

AH – VAY AH, mon onun soadəti üçün nələr etməzdim (M.S.Ordubadı); Vay, yad kişinə səsi gəlir, vay, indico qapıdan içəri girocokdır... (M.F.Axundzadə).

AHƏSTƏ – TEZ Ona yazılıq golirmiş kimi ahəsta dilləndi (S.Vurğun); Səttar tez atı təvloye çəkdi (A.Makulu).

AHİL – CAVAN Neçə nəfər ahl və cavan qadınlar arxalarında sohengləri galib sohmodən keçmək isteyirlər (Ə.Haqqverdiyev).

AXICI – SÖNÜK Bütün müdərrislerimiz ondakı solis, axici natiqlik möhərətinə qıbə edirdilər (İ.Əfəndiyev); Onun nitqi çox sönük, cansıxıcı idi.

AXIR – ƏVVƏL Hər şeyin əvvəli, axır olur (R.Rza).

AXIRKI – ƏVVƏLKİ Mən məsləhət görürmə, nə qədər ki, gec deyil, biz bu işdə çəkilək, çünki axırkı biabırılıqlıdanşa, əvvəlki biabırılıq yaşlıdır (Ə.Veliyev).

AXMAQ – DAYANMAQ Axır şırıltıyla köpülü çaylar (S.Vurğun); Gözündə qalmadı xalqın diləyi; Dayandı qan seli, somum kileyi (O.Sarıvəlli).

AXŞAM – GÜNDÜZ Axşam aya baxar, gündüz gunoşə; Ondan ötlərə nərgiz, bonəvşə (H.Hüseynzadə).

AXŞAM – SABAH Axşamın xeyrindən sabahın şəri yaxşıdır (Ata. sözü).

AXŞAM – SƏHƏR Bəzon qışa dönür saat da, an da; Axşam gezdiyini sahər tapır-san... (M.Araz).

AXŞAMÇAĞI – SƏHƏRCƏÇİ Axşam-çağı Canpoladın qapısı vuruldu (M.S.Ordu-badı); Sığırçınlar səhərcəçi gələr, budaqlara

ALACALANMAQ – ...

gonub səsənlər, baharın müjdəsini gotırırlar (Mir Colal).

AXŞAMLIQ – SƏHƏRLİK Gözlorim-dən töküllər üç axşamlı yuxus (S.Vurğun); Bir səhərlik işimiz qalib.

AXŞAMÜSTÜ – SƏHƏR-SƏHƏR Axşamüstü Bahadır kəndo hamidan gec qayıtdı (S.Rohimov); Səhər-səhər qoy bir gözümüz aćıq, sonra qabağımı kas! (M.Ibrahimov).

AXTARMAQ – TAPMAQ Hor kas öz arxamı tararr, tapır və əyləşirdi (S.Rohimov).

AİLƏLİ – SUBAY Xeyr, qardaş, man çox ailəli adamlarla qohum ola bilmərəm, məndən el çək, danxıram (C.Əmirov); Maya, necə bilirsən, adam evlonəndən sonra da özünü subay kimi apara bilərmi? – deyə soruşdu (M.Ibrahimov).

AKTİV – PASSİV Gündəlikdə işlənən, tələbatı ödəyen sözlər aktiv, az işlədilən, köhnəlmış sözlər passivdir.

AKTİVLƏŞMƏK – PASSİVLƏŞMƏK İş adamı passivləşdirmir, əksinə aktivləşdirir.

AKTİVLİK – PASSİVLİK Passivlik ətalətdir, aktivlik isə gümrəhliqdır.

AQİL – DƏLİ Yusif şah agıl idi (M.F.Axundzadə); Kəndimizdə də bir igid tapılmış ki, bu dəlini ipo-sapa götirə (M.Ibrahimov).

AQİL – GİC Divanəsini unutmaz aqıl (Q.Zakir); Heç ipo-sapa yatırı o gic.

AL – SOLĞUN Zümrüd göyədən günəş yandı; Al əsəfaqə yer boyandı (S.Vurğun); Onun solğun yanağı qızarmaga başlayırdı (S.Veliyev).

ALACAQ – VERƏCƏK Alacağına qırğıdır, verəcəyinə qarğı (Ata. sözü).

ALACAQLI – VERƏCƏKLİ Alacaqlı ikən verəcəklər olduq (Ata. sözü).

ALACALANMAQ – İŞİQLANMAQ Verdiyevin gözü alacalandı, dili söz tutmadı (Mir Colal); Gəlin üreyimdə bir şam

ALAN – SATAN

yandırın; Dünyarı yenidən işğalandırm! (S.Vurğun).

ALAN – SATAN Alanan gözü satanın olindo olar (Ata. sözü).

ALÇAQ – ALICONAB Bu cür *alçaq* və rohunsuz adamlara bir doqquq olsa da, hoyat haramdır (M.S.Ordubadı); Çok *alicənab*, nocib insandır (Anar).

ALÇAQ – ZİL *Alçaq* səsəl zülmümo etməyo başlıdı ("Ulduz"); Cələl da *zil* səsəl deyir bayati; Tutub qışşırığı bütün elatı (S.Vurğun).

ALÇAQBOY – HÜNDÜRBOY Kərbəlayı Qulu *alçaqboyu* bir kişi idi (Çəmənzimini); Baba keşiş *hündürboy*, enlikürok, şumal bir adamı idi (Elçin).

ALÇAQDAN – UCADAN Maya sanki *ucadan* və acıqla soruşdu (M.Ibrahimov); Bu zaman oncümünin üzvlərindən bir neçəsi papirə çökir, bir-biri ilə *alçaqdan* danişirdi (A.Makulu).

ALÇAQLI – UCALI *Alçaqlı*, *ucali* dağlar görmüşəm (Aşıq Ali).

ALÇAQLIQ – HÜNDÜRLÜK Ağacın *alçaqlığı* gedis-goliso mançılık törədir, Min üç yüz *hündürlüyündə* olan bu gözəl şorhorda dağ havası ilə aran gənəsi birləşmişdi (M.Ibrahimov).

ALÇALDAN – UCALDAN Onu *alçaldan* da, *ucaldan* da biz (T.Bayram).

ALÇALMAQ – UCALMAQ Sən *ucala* biləsin, *alçalacaq* dağ (S.Sərxanlı).

ALÇALMAQ – YÜKSƏMLƏK Axi men o qədər də *alçalmamışam* ki, yüksələ bilməyəm (Ə.Sərif).

ALÇALTMAQ – QALDIRMAQ Qızın tomiz və pak məhəbbətini *alçaltıdılار* ("Ulduz"); Onun təhqir olunmasına yol vermodılar, monliyini *qaldırdılar*.

ALÇALTMAQ – UCALTMÄQ Əli boy, *alçaldar* cinayət bizi; Bir bax ellerinə, yaraşmır qan? (S.Vurğun); Rüstəm dayı, son ki məni belə *ucaltdın*, sağ ol, ölü desən ölecoyəm, qal desən qalacağam (M.Ibrahimov).

ALLAŞMAQ – SOLMAQ

ALİ – İBTİDAİ Əli Bayramov klubunda *ibtidai* savad kursunu bitirmiş, *ali* savad kursuna girmək fikrindədir (S.Hüseyn).

ALİCƏNAB – ALÇAQ *Alicənab* adammış (S.Rüstəm); Elo bir *alçaga* ölüm do azdır! (S.Vurğun).

ALİCƏNAB – KOBUD Dörs alın, *alicənab*, sinəsi döftor kişidən (S.Vurğun); Bağıشا, Maya xanim, çox *kobud* adama rast golmison (M.Ibrahimov).

ALİCƏNAB – NANƏCİB Siz no qədər *alicənab*, tovazökər adamsınız, Güllən! (Ə.Vəliyev); Bu *nanəcib* işi ki son görmüsən, açığımı canindan çıxmışam, mən heç kişi deyiləm (M.Ibrahimov).

ALİCƏNABLIQ – ALÇAQLIQ Ah, bu nəvaziş, bu *alicənablığa* qarşı qabil deyil (H.Cavid); Bu cöhrlərde yaltaqlıq, riya və *alçaqlığın* həcүükünü görəmək mümkün idı (M.S.Ordubadı).

ALICI – SATICI *Saticilar* terifləyir, *alıcılar* müştəri gözü ilə bir çox nöqsanlar tapır və pisloyirdilər (S.Rohimov).

ALICILIQ – SATICILIQ Əthalinin *aliciqliq* qabiliyyəti yüksəlmışdır. O, *saticılıq* golər monbəyi kimi baxırı.

ALİM – CAHİL O, avam, *cahil* deyil, alimdir (Ə.Haqverdiyev).

ALINMAZ – SATILMAZ *Alınmaz*, *satılmaz* dünya neməti; Elin hörmətinə qazanadır (H.Hüseynzadə).

ALIŞMAQ – SÖNMƏK Ümid onun gözündə; Gah *alışır*, gah da *söñür* (B.Vahabzade).

ALIŞMAQ – TƏRGİTMƏK Gülsənəm ilə Maro bir-birinə *alışırıdılар* (S.Rəhimov); Trubkanı görmürəm, yoxsa çökəməyi *tərgitməsən*? (M.Ibrahimov).

ALLANMAQ – AğARMAQ Müəllimin solğun siması bir acza *allaşdı* və yeno *ağardı* (M.Ibrahimov).

ALLAŞMAQ – SOLMAQ Babanın gözloru yanmağa başlayırdı, yanaqları *allaşmışdı* (M.Ibrahimov); Səherdir. Üfűqün

ALMAQ – QAYTARMAQ

geydiyi səri; *Sələr şəfəqlərə xəsto üzü ay* (S.Vurğun).

ALMAQ – QAYTARMAQ *Almaq* asan- dir, *qaytarmaq* çotindir (Ata. sözü).

ALMAQ – SATMAQ – Ay qızım, mən söz gözdirom deyiləm, neçəyo *almışam*, o qymoto do *satıram* (M.Ibrahimov).

ALMAQ – VERMƏK Bahadır mahud *alməq* fikri ilə bir mağazaya varid oldu (N.Norimanov); Gübə özü verilməyib, biz *vermişik* (M.Ibrahimov).

AЛОВЛАНМАҚ – ӨЛӘЗИМӘК Meşə *avlovalı* (S.Voliyev); Ocaq getdikcə *öləziyirdi* ("Ulduz").

AЛОВЛАНМАҚ – СÖNMƏK O sözləri düşündürcə tondır kimi *avlovalı* (A.Şaiq); *Söñur* bu şan, bu şöhrət; Ölkə olmuş mono düshəm (A.Şaiq).

ALT – ÜST Deyirəm, qızım, olmaz ki, son *alt* paltarını üstdən geyoson, *üst* paltarını altdan (Anar).

ALTRUIST – EQOİST İlk baxışdan o, *altruist* bir şəxs kimi hamının diqqətini colb etmişdi ("Elm və hoyat"); İndi uşaqlar mono gülmək, sataşmaq istəyindən "egoist" deyirler (M.Ibrahimov).

AMANSIZ – RƏHMLİ Bu *amansız* geconin gündüzü yoxdur (H.Cavid); Onların böyükleri *çox rəhmlı* adamdır (S.S.Axundov).

AMANSIZ – YAZIQI Tülküye *amansız* zam, çünki qızuya *yazığım* gəlir (M.Ibrahimov).

ANALİZ – SİNTEZ *Analiz* mürəkkəb dil bütövlüyünün onu teşkil edən ünsürlərə aylınlıdır. *Sintez* təhlil prosesində hasıl olmuş ayrı-ayrı ünsürlər arasında əlaqəni müəyyənetmə və onlardan ümumi nəticə çıxarma üsuludur.

ANARXİYA – DEMOKRATİYA *Anarxiya* qarışılıq, hərc-mərcilik, özbaşnalıqdır. Başladı ki, kolxozda *demokratiya* yoxdur, kollektiv rəhbərlik yoxdur (M.Ibrahimov).

ANARXİYA – QAYDA-QANUN Kapitalist ölkələrinde *anarxiya* hakim

kosılıb. Monim fikrimi azdırma, mon cəbhoni demirəm, onları öz *qayda-qanunu* var (M.Hüseyn).

ANLAQLI – AXMAQ Əsgər boy, mon soni bir *anlaqlı* adam bilirdim (Ə.Haqverdiyev); *Axmaq* kişi, son no damırsan?! (A.Mommodrəz).

ANLAŞIQLI – DOLAŞIQLI ...Oruzla aydın və *anlaşılı* bir dildə yazmağı bacarmaq lazımdır (S.Rüstəm); *Dolaşılı* mosoloların hollini şagirdlərə anlatmaq lazımdır.

ANORMAL – AĞILLI Firdirin doğulusundan *anormaldır*. Torlan *ağilli* oğlunun hor kolmosından xoşlanırdı (M.Hüseyn).

ANTİK – MÜASİR Professor Ə.Ağayev *antik* və *müasir* odəbiyyatdan maraqlı mühəzirolor oxuyur.

APARMAQ – GƏTİRMƏK Arşın *götür* bez *apar*, çuval *götür* qoz *apar* (Ata. sözü).

ARABİR – DAİMA Zeynab də *arabir* gözaltı ona baxır (B.Talibli); Oğlu Mirzo Qalib isə *daima* küçədə qarovalı çökər (C.Əmirov).

ARABİR – HƏMİŞƏ Hər gün silor, temizlər və *arabir* dərinin içərin enorik bir yer nişan alardı (A.Şaiq); Elə iş tut ki, camaat *həmisi* yaxşı desin (M.Ibrahimov).

ARALAMAQ – BIRLƏŞMƏK Güllən də kondən *araləndi* (Ə.Vəliyev); Parçalanmış bir eli - Büyük Azərbaycanı; *Birləşdirdi* Füzuli! (B.Vahabzadə).

ARALAMAQ – ÖRTMƏK Əsgər evvəl qapını *araladı*, sonra nə fikirloşiso örtdü ("Azərbaycan").

ARALANMAQ – ÖRTÜLMƏK Vahid Nayibovun ev qapısı homişki sakitliyi ilə *araləndi* və örtüldü (Mir Cola).

ARALANMAQ – SIXLAŞMAQ Qayıqlar bir-birindən *aralayı*. Bu dənizdə üzür qayıqlar; Get-gedə *sixlaşır* bu qayıqlar (S.Vurğun).

ARALANMAQ – YAXINLAŞMAQ *Aralanır* buludlar, toravətlərin otalar (A.Sohhet); Cilovunu sahənin yanındakı arabayla bağlayıb *yaxınlaşdı* (M.Ibrahimov).

ARALI – ÖRTÜLÜ

ARALI – ÖRTÜLÜ Qarlarla örtülli bir düzən gəldik (S.Vurğun); Həm do çox aralıdr, gedib-gəlmək do olmaz (H.Hüseynzadə).

ARALI – YAXIN Xasay atlıların bir-birindən aralı getməsini məsləhət görüdü (M.Hüseyn); Yaxın gol, qulaq as qolbım deyənə (S.Vurğun).

ARAMAQ – TAPMAQ Bos fikri nə idi? Kimi arar? (S.Vurğun); Onun şölsindən şəfa tapırlar (S.Vurğun).

ARAMLA – BIRNƏFƏSSƏH "Mirzoyı" havasında bir vozn ağır və aramlı vurulur (Ş.Bədolbaylı); Kişi parçı birnəfəsə başına çökdü (İ.Əfəndiyev).

ARAMLA – TƏLƏSİK Tez-tələsik saçlarında düzəldib keçirdi (M.Ibrahimov); Sokinənin aramlı dediyi sözlər qulaq asa-asə qaralıb ağarırdı (M.Ibrahimov).

ARAMLIQ – SƏBİRSİZLİK Gündən çox gül, çiçəkdən çox çiçək, lakin ürəkdo bir aramlıq, ruhda iso səkitlik yox idi (Çəmənzəminli); Oğul, səbirsizlik adıma həmişə ziyan verir (M.Ibrahimov).

ARAN – DAĞ Aranda tutdan olduq, dağda qurutdan (Ata. sözü).

ARAN – YAYLAQ Örüşdən örüşə çəkib sürüñü; Aranı, yaylağı gəzdi çobanlar (H.Hüseynzadə).

ARANÇI – DAÇÇI Aranç qardaş, xoş gördük, oralarda nə var, nə yox? (İ.Şixlı); Dağçı aran yerlərində çox qala bilməz.

ARANLI – DAĞLI Son elə anadangolma aranısan. Xizi rayonundanam, dağlıyam, - deya o cold cavab verdi (S.Vurğun).

ARA-SIRA – HƏMİŞƏ Ara-sra bu işiğ sütunu sanki dairəvi bir şüşəye rast golorok sönürdü (M.Ibrahimov); Ömrünün tarlasına qəm kotanında; Həmisi gül okdi, vay dordi babam (B.Vahabzadə).

ARDICIL – ARABİR Oğlu Tapdırığın həyatı ardıcıl surətdə gəlib onun gözünün qabağından keçirdi (Ə.Əbülləhəson); Gülen-dam bacı onlara guşuş ilə qulaq verib arabır sual verirdi (Çəmənzəminli).

ARXAYINÇILIQ – NİGARANÇILIQ

ARDINCA – QABAĞINCA Moşodı Əsgərin ardnca ahəstə-ahəstə gedirdi (S.M.Qonizade); Elə mon do sonin qabağınca evo golmışom.

ARXA – QABAQ Qabaq düşmən idi, arxa isə hər gün davam edən bombalama noticosindo dağlırdı (Mir Cəlal).

ARXADAKI – QABAQDAKİ O, möhkəmədə lap arxadaki skamyada, künədo oyloşmışdı (C.Əmirov); Tutaq qabaqdakı qayıtlqları; Oralar çox borkdir (S.Vurğun).

ARXAİK – YENİ Köhnəmiş sözlor arxaik, tozo yaranan sözlor iso yeni sözlor adlanır.

ARXAİZM – NEOLOGİZM Köhnəmiş vo ya dildən çıxmış söz vo ya ifadələr arxaizm, dildə omolo golmiş yeni söz vo ya köhən sözün almış olduğu yeni məna neologizm adlanır.

ARXALI – KİMSƏSİZ Cahan xanım mahaldə arxalı adam idi (M.Ibrahimov); Hüseyin artıq arxası və kimsəsiz bir yetimdir (S.Rəhimov).

ARXASINCA – QABAĞINCA Məstən birdən sıçrayıb qaçı; Ala-bula da arxasınca qaçıb onu tutdu (A.Şaiq); Uşaqların maraqlı daha da artlığı üçün onlar Dursunun qabağınca qaçışırıldır.

ARXASIÜSTƏ – ÜZÜQQOYLU Arxasiüstə çarpayda uzanan vo şirin yuxuya gedən Aliyəye yaxınlaşdı (C.Əmirov); Birbaşa otaya gedib soyundu, üzüqqoylu yerinə yuxıldı (M.Ibrahimov).

ARXASIZ – HAVADARLI Zöhhakı möhv edən Gavə yoxsul, arxasız bir demirçi idi (H.Cavid); O elo gezir ki, elə bil alçaq dağları o yaradıb, havadarlıdır.

ARXAYIN – NİGARAN Bu məsolə bərəsində de arxayin ola bilərən, dostum! (C.Əmirov); Zəng etdim ki, nigaran qalmayışınız (C.Əmirov).

ARXAYINÇILIQ – NİGARANÇILIQ Yolçular öz xorultuları ilə çayçının üreyindəki arxayinçılığı daha da möhkəmləndir-

ARXAYINLIQ – NARAHATLIQ

dilər (M.Ibrahimov); Əbədi əndiše, obodi nigarançılıq vo təlaş içinde yaşamaq olmaz (M.Ibrahimov).

ARXAYINLIQ – NARAHATLIQ Lakin arxayinlıq şəraitində nə qədər alışib cəhiyat qazanmış olsa belə, on xırda şey əsgəri narahat edirdi (Ə.Əbülləhəson); Sokinənin bu narahatlılığı sobobsız deyildi (M.Ibrahimov).

ARIQ – TOTUQ ARIQ oğlanın üzüno baxdı (Mir Cəlal); Sabah totuq üzünü çökdir salın yola (S.Rüstəm).

ARIQ – YAĞLI ARIQ xoruzun biri, golib keçdi irolı (A.Şaiq); Axşamın toranında közörb parıldayıb kömürün üzündə işlər yağlı qabırğalar çökilmədi (İ.Hüseynov).

ARLI – HƏYASIM Görək bir azca holim, ədəb-ərkanlı olsun; Bir az arlı, namuslu, bəzəcənlər olsun (X.Rza); Kəlbəyev əylib büzüşərək çirpmirdi, hayasız hücumlara işin içindən çıxmaga çalışırdı (M.Ibrahimov).

ARSIZ – HƏYƏLİQ Arsiza bir silo kar elemən (Ata. sözü); Qızdan yaxınlıqla rast golmısən, şorbet olmamış nə olacaq (M.Ibrahimov).

ARSIZLIQ – HƏYALILIQ Arsizliqdan sanma ki, işib darmə dönmüşən (S.Rüstəm); Həyallilıqdan rong verib, rong alırdı.

ARTIQ – AZ Baci, artıq söz lazımlı deyil (Ə.Haqverdiyev); Bacarmazsunuz! Çünkü mil-yonlardan yüz qat azısun! (S.Vurğun).

ARTIQ – ƏSKİK Orada işleyənlərdən mənim nəymən artıqdır, nəymən əskikdir? (G.Hüseynoğlu).

ARTIQLIQ – AZLIQ Nadir iztirabının artıqlığından bozarıb qızarırdı (B.Talibli); Bu isə yene ona etimadın azlığını göstərirdi (Ə.Sadiq).

ARTIM – İTKİ Bu düyünün heç artımı yoxdur. İtki var bir eli yandırıb-yaxar (S.Vurğun).

ARTIRMAQ – AZALTMAQ Bu monim dərdimi daha da artırdı (S.Valiyev); Azalt, uzağı demirəm, elo ver Azərbaycanın Kəlbəcor rayonuna, ver o yere ki, orada lazımdır (M.Ibrahimov).

ASTARSIZ – ÜZSÜZ

ARTMAQ – ƏSKİLMƏK Sənə bizdən salam, qurultayımız! Artır, əskilməyir bizim sayınız (S.Rüstəm).

ARVADAĞIZLI – CƏSƏRƏTLİ Səndo toqsırsız yoxdur, monim arvadığızlı oglum-dadır (N.Vəzirov); Rüstəm kişinin qorxmaz və casaratsu horakötəri... çoxlarının ürəyinə yatırıldı (M.Ibrahimov).

ARVADLIQ – KİŞİLİK Min koro sənə demişəm ki, son arvadsan, get arvadığına, mənə öyid-nosihət verəm! (M.F.Axundzadə); Millət uğrunda! Qeyrot, namus, kişilik yolunda (Elçin).

ARVADÜZLÜ – KİŞİÜZLÜ Arvadızlı kisidən, kişiüzlü arvaddan olhəzər (Ata. sözü).

ASAN – ÇƏTİN Şokil çəkmək asandır, həyat yaratmaq çətindir (C.Cabbarlı).

ASİLİ – ASUDƏ Axi bu sənəndən asudır (S.Vəliyev); O, Bakıda asuda gəzəndə mən rahat ola bilərem (C.Əmirov).

ASILILIQ – AZADLIQ Getdikən Mirzo Vələh bir asılıq, bir möhkumluq hiss edirdi (S.Rəhimov); Əsir üçün azadlıqdan yaxşı sey ola biləmi? (S.Valiyev).

ASILILIQ – SƏRBƏSTLİK İnsan üçün asılılıqdan dəhşətişəli şey nə ola bilər. Onun duruşunda və görkəmində bir sərbəstlik vardı (M.Ibrahimov).

ASIMAN – YER Kənül pərvaz etdi, qalxdı havaya; Yer üzündən asimanı yetidi (M.P.Vaqif).

ASMAQ – GÖTÜRMƏK Gəldikən Mirzə Həsən bitirindən cavab gözləməyi, telefonun dəstəyini asdı (Mir Cəlal); Haydi, çanta-nızı götürüb durun (S.Vurğun).

ASTA – BƏRK Asta basar, bərk kosor (Ata. sözü).

ASTALIQ – CƏLDLİK Astalıq adamı yerində sayımağə vədar edir, cəldlik adamı gümrahlaşdırır.

ASTAR – ÜZ Astar verəndə üz istoyır (Ata. sözü).

ASTARSIZ – ÜZSÜZ Maral astarsız kostymunu götürdü (Ə.Əbülləhəson); Üzüsüz yorgani başına çökdü.

ASUDƏLİK – ASILILIQ

ASUDƏLİK – ASILILIQ *Asudəlik* istərson dünyadan uzaqlaş son (Heyran xənim); *Asılılıq* adamın gözünü kölgəli edir.

AŞAĞI – YUXARI *Aşağı* tüpürürəm (Ata, sözü); *yuxarı* tüpürürəm biğ (Ata, sözü).

AŞKAR – XƏLVƏT *Bu aşkar* bir mətbəddir; bayana ehtiyacı yoxdur (C.Məmmədquluza); *Mon gərkəc sözümüz Axund ağaya xəlvət deyim* (Ə.Haqverdiyev).

AŞNA – DÜŞMƏN *Baş isto sizin murov monimlə* *aynadrı* (Ə.Haqverdiyev); *Düşmən* qüvvəsinizi bizim üstümüze atır (S.S.Axundov).

ATEİZM – TEİZM *C.Məmmədquluza* Mirzə Fotoli Axundzadənin realizmizi və *ateizminin* varisi olmuş (M.Ibrahimov); *Teizm* dünyanın Allah tərəfindən yaradılıb idarə etdiyini iddia edən dini-mistik ekhamdır.

ATƏŞLİ – ÖLGÜN *Gave atəşli* bir qölbə inqilabə başladı... (H.Cavid); *Zindan-*dan çıxmışdı o qarı *ölgün* (A.Şaiq).

ATƏŞLİ – SÖNÜK *Bu beləkə onun atəşli fikirləri* idi ki, gözlərində odlu qanad çalırdı (Ə.Məmmədhanlı); *Söylədiyi sönük* mitlət tamaşaçılann roğbotını qazana bilmədi.

ATILMAQ – DÜŞMƏK *Atıl* cəbhələrə aslanlar kimi (S.Vurğun); *Bu səsler altında Zeynəb düşüb* yerində oturdu (M.Ibrahimov).

ATLI – PIYADA A kişi, gəzməyin elə bir ləzzəti *piyada* getməkdir, *atlı* getmək ləzzət verməz (Ə.Haqverdiyev).

ATMAQ – TUTMAQ Kim iso zəncir-ləri lom ilə yerə *atur* (M.Ibrahimov); Usta gəmiçilər tufanda *bələ*; Sükəni düz *tutur* öz əlləri (S.Vurğun).

ATMARALI – HƏYALI Gündəstə ilə Südəbə rəfiqə olsalar da, bir-birindən forqları: *Gündəstə həyali*, Südəbə *atmaralıdır*.

ATÜSTÜ – ARAMLA *Atüstü* olsa da qısa bir səhbat; Döñür unudulmaz bir xatirəyə (S.Vurğun); *Qaraca qız qalxıb aramla geyinməye başladı* (S.S.Axundov).

AVAM – MƏDƏNİ Görürəm ki, *mədəni* adamsınız (F.Zərəliyev); *Naçalnik* Qurbanlı

AYAZLI – İSTİ

boyo cavab verdi ki, Kerbolayı Qasım qan-mır, *avandır* (C.Məmmədquluza).

AVAMILIQ – MƏDƏNİLİK Əlbisəsinin tərz, biçimi *avamlıqı...* andırıldı (S.Hüseyn); Onlar Qasım omninin *mədəniliyi* sayında qəçdərlər.

AVAND – ASTAR Bu parçanın *astarı* avəndindən gözdərdir.

AVARA – İSGÜZAR *Qaraca qız da sorxos vo avara Yusifin* her bir ezbənə dörzü (S.S.Axundov); *Çox işgüzər, omok-sevən, intizamlı qadındır* (C.Əmirov).

AVARALIQ – İŞGÜZARLIQ Bu oğlan *əstaralığa* öyrənib, heç bir işdən yapışmaq istəmir. Çünki onu tanyırı, *ısgüzərligina* bəsləd iidi (Mir Cəlal).

AVAZIMAQ – QARALMAQ Onun qaramatlı gəhrəsi *avazıdı*, sonra boğulub *qaraldı* (I.Sixli).

AYAQ – BAŞ *Odur ki, sənin ayağımı biləni bizim başımız da bila bilməz* (C.Cabarlı).

AYAQÜSTÜ – RAHAT ...*Ayaqüstü* Kaləntər lələşə baş çəkməyi qərara aldı (M.Ibrahimov); *İndi cücelər rahat* yeyirdilər (M.Ibrahimov).

AYAQYALIN – BAŞIACIQ Elə alt köynəkdə *ayaqyalın, başıacıq* bayır çıxdı (I.Sixli).

AYAR – ÖLÜVAY Abbas kişi *çox ayar* adadırmış, amma qardaşı *ötüvaydır*.

AYAZ – İSTİ Kül rəngli havada toz, duman var; Dəhşətli soyuq, *ayaz*, boran var (A.Şaiq); *Yorğun adam kimi, elə bil bu an; İsti* tor tökürdü yerin sinesi (H.Hüseynzadə).

AYAZIMAQ – TUTQUNLAŞMAQ Payızın çirkinli, dumanlı günün *ayazıyırıd* (S.Rəhimov); Belə zamanlarda töbiidir ki, onun güler üzü bir qədər *tutqunlaşar*, alınıñ kiçik qırışqlar örtordı (M.Ibrahimov).

AYAZLI – İSTİ Son, *ayazlı* gecolerde ulduzları sırdışan; Boranların, çovğunların, dumanların qardaşışan (S.Vurğun); Onlar uğdu uzağa; Daha *isti* torpağı (H.Hüseynzadə).

AYDIN – BULUDLU

AYDIN – BULUDLU Çirkinli və qaranlıq gecəni *aydin* bir sohor ovoz etdi (M.Ibrahimov); *Buludlu* qışqabağı birdən ayazıybıq açıldı (S.Rəhimov).

AYDIN – TOZLU Hor şey gün kimi *aydındır* (C.Əmirov); O, *tozlu* yollara baxdı (A.Şaiq).

AYĞIR – MADYAN *Ayğır* başını qaldirıb ilkiyə gələn qatıra diqqətə baxdı (S.Rəhimov); İki *madyana* yaxınlaşandan sonra yeno qayndıb doryaya girdi ("Koroğlu").

AYIQ – BAYĞIN Xəfiyyə vaxtında üstüno düşüb, yaman *ayıqdırlar* ha! (M.Ibrahimov); Qadınların bu horakatı, Almazın dalğın durusu, *bayğın* baxışları, gizli göz yaşları Pakizəni heç açmırı (A.Şaiq).

AYIQ – YUXULU Lakin hor *ayiq* və zırak adımı ağılli hesab etmek olmaz (M.Talibov); *Gecədir... Kond yuxulu;* no işq var, no tüstü (S.Vurğun).

AYIQLIQ – MƏSTLİK *Ayıqlıq* və zirokkılı ağlın əlamətlərindəndir (M.Talibov); Ruzigarın ali onun məqrur qulagini burdunda, xudbinli, lovqalıq və *məstlik* yuxusundan ayılır (M.Talibov).

AYILMAQ – BAYILMAQ Gün dağlara yayıldı; Her bir yatan *ayıldı* (A.Səhət); Get onu içəri gotir. Tafta, son də get, deyəsan *bayılmaşıdır*, ya da belkə ölmüşdür (C.Cabarlı).

AYILMAQ – DƏMLƏNMƏK *Yeja* bu dəhləstili xəbərdən *ayıldı* (Ə.Vəliyev); Bir stekan şirin çaxır içən kimi *dəmləndi*.

AYRI – BİRGƏ Sondon ayrı düşəli; Ah çəkməkdən bağrim qana dönübür (A.Şaiq Ələşər); İki gün sonra raykomun bürosuna birgə getdilər (Ə.Vəliyev).

AYRILMAQ – BİRLƏŞMƏK Ayna ilə Ayaz küçədə bir-birindən *ayrıldilar* (Ə.Məmmədhanlı); Qadir əllərimizlə *birləşdi* Volqa ilə Don (S.Rüstəm).

AZ – ÇOX Bizim qoşunumuz *azdır*, amma qeyratımız *çoxdur* (Ə.Haqverdiyev).

AYAŞLI – BÖYÜK

AZ – XEYLİ Onlar dolana-dolana *xeyli* yol golmişdilər (A.Makulov); Cox bilik xalqa az idmət etməkdənə, az bilik çox idmət etmək min dofa moslohetdir (Mir Cəlal).

AZACIQ – XEYLİ Həcor qulaq verdi, bu an bulular *azacıq* horəkəti goldı (S.Rəhimov); Axşamdan *xeyli* keçmişdi (A.Məmmədrzə).

AZAD – MƏHKUM Diləklərin gah *azad*; gah *məhkum* olur sənin (B.Vahabzadə).

AZADLIQ – MƏHKUMLUQ *Azadlıq* geniş anlayışdır (S.Vəliyev); Yeter bu *məhkumluq!* Yeter bu zillə! (Şöhrriyar).

AZALMAQ – ARTMAQ Dostlarım *artub*; no qəder *azalib*; Köhno dostlar az qalib (R.Rza).

AZALMAQ – ÇOXALMAQ Bir il de keçdi bələ; Viçdənən ağrısı *azalmadı, coxaldı* (B.Vahabzadə).

AZAR – SAĞLAMLIQ Kəçən deyəndə, *azar* alır canını; Yer süpürür sanki qışqabağı (M.Müşfiq); Abbas Səhət şeirlərində "Səhət" kəlməsinin bozun hom taxellüs, hom da şəfa, *sağlamlıq* monasında işlətmişdir.

AZARLAMAQ – SAĞALMAQ İndi İmamverdi baba *azarlamusdır* (S.S.Axundov); Teləsmə, o yarani da *sağaldaram* (H.Abbaszadə).

AZĞIN – MƏDƏNİ Hükum edin dörd yandan; Od vurun *azğın* kəndə (A.Şaiq); Onlar istoyır ki, biz də qabaqı gedək, *mədəni* xalqlar cərgosinə çıxaq (M.Ibrahimov).

AZĞINLIQ – MƏDƏNİLİK Oho, bunun bir *azğılığına* bax! (A.Şaiq); Əli öz təvəzar-karlığı və *mədəniliyi* ilə dostlarından fərqlənir.

AYZAŞLI – BÖYÜK Fəhləliyə gedən *ayzaşlı* usqlara xozeyinləri heç bir zaman istirahət günü vərməzdilər (H.Sarabski); İsləməyləzə deyir ki, bu il *böyük* bir saray tikəcəyik (Z.Xəlil).

Bb

BABAL – SAVAB Dörin bir döryadır şair xeyali; Göltürdüm boynuma şorı, *babal* (R.Rza); İsmot xanim, kömök etməkdə böyük *savab* iş görmüşsn.

BABAT – PİŞ Ruzigarım bir növ *babat* keçir, hacı (N.Vəzirov); Niyo, Məşadi, necə bayım, *pış* daşıyram? (Mir Colal).

BABİ – DİNDAR Məsələn, mənə deyir ki, filankos *babidir*, yəni mürtdəddir (C.Məmmədquluzadə); Atan Hacı Coşor ilə duz-çörək keşmişəm, özü də *çox dindar* kişidir (S.S.Axundov).

BACARIQSIZ – DİRİBƏŞ Elə *bacarıqsızdır* ki, on saata işə sala bilməyocək (M.Ibrahimov); Xala, sən də *dıribaş* qarışan (N.Vəzirov).

BADALAQ – DÜZLÜK İndi sonin mənənə *badalaq* qurmağının heç adı yoxdur (Ə.Haqverdiyev); Onun heç *düzlük* işi yoxdur.

BAĞIRMAQ – SUSMAQ Səriyyə xala *bağırmag*, ağlamaq istoyır, bacarmırdı (M.Ibrahimov); Bu hay-küyde *susmağı* lazımlı bildi.

BAĞIŞLAMAQ – GÜNAHLANDIR-
MAQ Mənim dediklərimdə sohv və yanlışlıqlar olsa, *bağışlamızı* xahiş edirəm (Mir Colal); Əgər moni yalandan *günahlan-*
dırmag istəyirsinizsə, günahlandırın.

BAĞLAMAQ – ACMAQ Nahar etmək bəhanəsi ilə qapını *bağladım* (Ə.Voliyev); Bu saatda qayıdanıq, fikir eləmə, sandıqları *açı*? (M.F.Axundzadə).

BAĞLI – ACIQ Bağlı qapıya xata doymaz (Ata, söyü); Səhər açıq pəncərədən rofi-qosını səslədi.

BAĞRIQARA – XOŞBƏXT Bir ildir ki, *bağıraqaradır*, müsibət üz vermişdi. Siz ey göy üzündə uşan durnalar; Deyin, *xoşbəxtməmi?* (S.Vurğun).

BAHADIR – QORXAQ *Bahadır* deməzler hərgiz sayana; Görüm lənət lənət olsun yandan doyana (M.P.Vaqif); Ana yurdubu şən torpaq; Yetişdirmən xain, *qorxaq* (A.Şaiq).

BAHAR – QIŞ Payız ötür, *qiş* keçir; *Bahar* qalır arxada (H.Hüseynzadə).

BAHAR – ZİMİSTAN Lakin mənim *baharım* solub, *zimistan* oldu (S.S.Axundov).

BAHARLI – QIŞLI Ömrün keçdiço də *baharlı*, *qişlı*; Gördün gələcəyi gün kimi aydın (S.Rüstəm).

BAHARSIZ – QIŞSIZ *Baharsız*, *qişsız* bu yerlərin na ləzzəti olar.

BAKİR – POZĞUN Bu ince rəqşlərdə no qədər gözəllik, no qədər *bakır* hissini ifadəsi vardır (Çəmənzəminli); Anna *pozğun* qızdır, onuna oturub-durma.

BAQI – FANI Bu dünya *fani*, o dünya *bağı* (Ayrim bəzəmələri).

BALIR – BÖYÜK Xan Soltan qoyunu gözləmək üçün *bala* çobanı dik qayanın başına qaldırmışdı (S.Rəhimov); Elmə qurulur *böyük* binalar (H.Hüseynzadə).

BALACA – HÜNDÜR Dilaranın bacısı *boycala*, amma qardaş *hündür* idi.

BALACALASMAQ – BÖYÜMƏK Bir saatın ərzində arqlamış, *balacalmış*, ordular batmış... (M.Ibrahimov); O qeyrotlu uşaq *böyüyüb* moni hamidən yaxşı saxlayacaqdır (S.S.Axundov).

BALACALIQ – BÖYÜKLÜK ...Bu *balacalıqdu* qızın əlində aciz qalmışdı (S.S.Axundov); Gördüyü sənsəz iztirablar içərisində... insanların *böyüklüyü* vo ruhi qüdrotini koşf etdi (Ə.Məmmədxanlı).

BALQABAQ – BACARIQLI Xəlil nodır ki, o moni işdən çıxardır, bunlar da *balqabaq* kimi durub baxırlar (M.Hüseyn); Yəqin o şəfer *bacarıqlı* adamdır, gözüəciqdır (M.Ibrahimov).

BAMBALACA – UZUNDRAZ *Bambalaca* bir uşaq; Pəncərədən baxırıldı (İ.Tapdıq); Onun nəyinə baxım, *uzundrazın* biridir.

BAMBILI – AĞIR Həmin bu mərkəzin bərəkətiindəndir ki, mən bu *bambili* Əhmədin yanında olmuşum bir balaca uşaq... (C.Məmmədquluzadə); *Ağır* adamdır, hər-dən bir başını qaldırb məclisənə göz gozdırıldı.

BAMƏZƏ – QARADİNİMƏZ O çox *bamaşa* qoca idi. Zarafat etməyi və lotifa söyləməyi çox sevirdi (M.S.Ordubadi); Usta *qaradınməz* bir kişi idi, haraya isə tolosıldı (Ə.Sadiq).

BARBARLIQ – MƏDƏNİLİK ...Rica edirəm, sözlərinizə diqqət edin, yüksək emiyiyyətə belə rəsəf *barbarlıq* (C.Cəbrail); *Mədənlik* cəhalətin düşmənidir.

BARİŞİQLIQ – KÜSÜLÜK Oğlanla qızın valideynləri arasında *barışılıq* oldu. Aralarındaki *küsüllük* hələ davam edirdi (Ə.Məmmədxanlı).

BARİŞMAQ – DALAŞMAQ Mən küs-momişəm ki, *barışam*. Mən *dalاشmaq* fik-rində deyiləm (C.Əmirov).

BARİŞMAQ – VURUŞMAQ Xosrov deyirdi ki, gəlsin *barışaq* (S.Vurğun); Biz də aşpazlarla *vuruşmuşuq* (S.Voliyev).

BASABAS – SEYRƏKLİK Vagonlarda *basabas* idi (Mir Colal); ...Görləşdikən uzanan bu düzənliliklərdə ağacın azlığı, köl-goliyin *seyrəkliyi* Gülsəni yay kimi oyndı (Ə.Voliyev).

BASDIRMAQ – ÇIXARTMAQ Çox pakizo... Sübh tezən hamisim *basdıraram* (N.Vəzirov); O dirokları *çixartmaq* lazımdır.

BASMAQ – ACMAQ Darhal qapımı *basıb*, mutəxəs qayıtdı (Mir Colal); *Ac* gəzün, gözlərinin qurbanı; Bir tamaşa elo, gör dünyamı (A.Sohhot).

BASMAQ – BURAXMAQ Noriman... bu adamın əllərini tutdu, dizi ilə boğazını *basdı* (Mir Colal); Barmaqları boşalıb kağızı *buraxdı*. B.Talibli.

BAŞAĞRISI – RAHATLIQ Bize *baş-agrısı* verməyin, canım (S.Rüstəm); Sizin olınızdan mono *rahatlıq* yoxdur.

BAŞ-AYAQ – DÜZ A kişi, sən *baş-ayaq* nə üçün danışısan (A.Şaiq); Sonna dəyirsin ki, oxumaq kasıblara müyəs-sor olmurdur (Mir Colal).

BAŞDANSOVDU – DİQQƏTLİ Mehmanın *başdansovdu* sözündən, soyuq səh-bətindən sonra golon adamlar dağılıb get-dilər (S.Rəhimov); Bu elələr oxşamır, özü də çox *digətli* və somimidir (M.Ibrahimov).

BAŞIALOVLU – TƏMKİNLİ Nənəqiz *başialovlu* bazarı axtarıb qızını tapdı (S.Rəhimov); Cəmil özünü sakit, *təmkinli* bir şəxs kimi aparırdı.

BAŞIŞAĞI – BAŞIYUXARI Sordar evlərinin qabağında bir daxmaya girib sohordan axşamə kimi *başışağı* iynə vurmaqdadır (C.Məmmədquluzadə); Lado ... *başışuxarı* Cobräyilin evinə torf getməyə başladı (S.Rəhimov).

BAŞIŞAĞI – DİKBAS Səfər ... fəqir, *başışağı* bir oğländi (Ə.Haqverdiyev); Salman şapalaq yemisi *dikbas* uşaq kimi döñüb dalınca baxmadan payızlığını yanından adamlara torf getdi (M.Ibrahimov).

BAŞIŞAĞILIQ – DİKBASLIQ Başışağılıq insanı homişə hörmətləndirir. *Dikbaslıdan* yero-göyo siğmirsən! (M.Ibrahimov).

BAŞIBƏLALI – BƏXTLİ No soxulmu-san araya, a *başibələli* folo? (M.Ə.Sabit); Ağolı iso doğrudan da, deyəson, *bəxtli* adam idi (C.Əmirov).

BAŞIBOS – AĞILLI Sordar *başibəs*dir, ağlma no gəlin onu deyir. Gol, *ağillı* olduğum, rahat ol, bir seyid qonağımız da var (S.S.Axundov).

BAŞIDAŞLI – XOŞBƏXT Ay *başidaşlı* kişi, dinmə, uşaqdır, usağım (M.Ə.Sabit); *Xoşbəxt* həyat onu sevindirirdi.

BAŞIDOLU – BAŞIBOS Çunki doğrudan da *başidolu* oğlanlaşır (Ə.Haqverdiyev); Özünü *başibos* adam kimi aparı.

BAŞILOVLU – SAKIT

BAŞILOVLU – SAKIT Kişi yuxudan dik atıldı, *başılovlu* yazı stoluna sarı qaçıdı (Mir Colal); Katibin *sakit*, hettə uşaq və məhrəban səsi heç bir şey bildirmirdi (M.Ibrahimov).

BAŞIPOZUQ – İNTİZAMLI Ətraf küçələr *başıpozuz* camaatlı dolu idi (M.S.Ordubadi); Bizim təlobələr iməciliyə *intizamlı*, mütəşəkkil çıxmışlar.

BAŞISOYUQ – DİQQƏTLİ ...Aldığını və eçitdiyini düşünməyəcək, çəşqin, *başisoyuq* adamlardan deyiləm... (A.Şaiq); Uşaq-lar, *digqatlı* olnu ha! (M.Ibrahimov).

BAŞISOYUQLUQ – DİQQƏTLİLİK Bu hələ özü də *başisoyuqluqdır* (C.Cəbbarlı); Rəhbərlərdən işçilərə qayğılaşlı, *digqatlılıq* tələb olunur.

BAŞQA – DOĞMA Yaşamağın qanunu da balkə budur: Hər dofn olan özü deyil; *Başqa* tok dofn olunur... (M.Araz); Ona *doğma* ikən yad olan kəsi; *Doğma* kənd *doğma* tok bağrina basdı (H.Hüseynzadə).

BAŞQALASMAQ – DOĞMALAŞMAQ Bir de sevgiliyi adlatmaq üçün; Doyışib cildimi *başqalasmadım* (S.Vurgun); Bu yerlər elə bil mono *doğmalasdı*.

BAŞQALIQ – DOĞMALIQ Bu kərrə sizdə bir *başqalıq* vardi (S.Hüseyn); Buna baxmayaq, burada Gülbətin qorıbə bir *doğmalıq* hiss edirdi (M.Ibrahimov).

BAŞLAMAQ – QURTARMAQ Lakin dənisiyi haradan *başlasalar*, axırdı yeno yas söhbətlə *qurtar* (Çəmənzömlünlü).

BAŞLAMAQ – TAMAMLAMAQ Qaranquş baharı *başlayır*, büləbül *tamamlayır*.

BAŞLI – KÜT Dünən evinə gələn kim imişə, *başlı* adam imis, "icarlıordan" gol-mışmış (Mir Colal); *Küt* uşaqdır, ondan oxuyan çıxmaz.

BAŞLIQ – SONLUQ "Bir ömür yolunda..." bu *başlıq* nədi? (M.Araz); Aldanmışan *sonluğu*; Toyla biton nağıla... (N.Kəsəmonlı).

BAYAĞI – MÜRƏKKƏB

BAŞSIZ – AÇILLI Bu *başsız* uşaq başa düşür ki, öz hərəkətləri ilə özüne dost qazanır. Çox *açılı* və namuslu qız imis (M.Ibrahimov).

BATABAT – ÇIXAÇIX Günüñ *batabat* zamanı idi (M.Ibrahimov); Mən evdən *çixaçixa* o məni yaxaladı.

BATAQLI – QURU *Bataqlı* küçələr düzlib, gecələr elektrik ilə işləşləndi (S.S.Axundov); Mahmud... *quru* ot-əlef yığılmış çərdağın altına girdi (Ə.Büləhəsən).

BATAQLIQ – QURULUQ Küçənin ortası hər zaman *bataqlıq* və palçıq olurdu (S.Rəhman); Adanın *quruluq* hissindən oturub donıza tamaşa edirdik (M.Ibrahimov).

BATIQ – ÇIXIQ Qoy onun o quyuya düşmüş *batıq* gözloru lap kəlləsinə çıxısn (S.Rohman); Elə bil onun gözü yerindən oynamış, *çixıq* kimi görünürdü.

BATİN – ZAHİRİ Bu adamin *zahiri* quruluşu kimi, *batını* həyatının da çox maraqlı olduğunu onun hər sözündən, hər hərəkətindən anlaşıq olurdu (A.Şaiq).

BATINI – ZAHİR Niyo qoyun başlı qurduların ürəyinə işiq salmış kİ, *zahirdə* qızılıqlı, amma *batində* onun tikanlarıdır (Ə.Haqverdiyev).

BATIŞ – ÇIXIŞ Günsün *batışı* ilə *çixış* gözəl olur. Gündərtə yerində olanda ona heç baxan da olmur (Çəmənzömlünlü).

BATMAQ – ÇIXMAQ Vallah özümü elə itirmişim ki, bilmirin gün haradan *çixır*, harada *batr* (Ə.Haqverdiyev).

BATMAQ – TƏMİZLƏMƏK Üstüm-başım qana və qanlı torpağı *batmışdı* (M.S.Ordubadi); Paltosunun tozunu *təmizlədi*.

BAYAĞI – MƏNALI Rəsulovun şirin dili, dorin *mənalı* baxışı o doqquq öz tosırını göstərdi (C.Əmirov); *Bayağı* adamlar yadına düşəndə qanım qaralı (M.Ibrahimov).

BAYAĞI – MÜRƏKKƏB Nə qodor *bayağı* cavab verirən, Qaraş! (M.Ibrahimov); İndi beynəlxalq vəziyyət çox *mürəkkəbdir*.

BAYAQ – DÜNƏN

BAYAQ – DÜNƏN Mən *bayaq* zarafat eləmirdim (Elçin); *Dünən* bu hadisə onu bərk asobıləsdirdi (M.Ibrahimov).

BAYAT – TƏZƏ Sonra anam dedi ki, iki tiki çörəyimiz qalıb, özü də *bayatdır*, isti çörək al, atan golib *təzə* çörək yesin (M.Ibrahimov).

BAYĞIN – AÇIQ Almazın dalğın duruşu, *bayığın* baxışları, güzil göz yaşları Pakizoni heç açmırı (A.Şaiq); Sabirin yazdığı şeirlərin çoxu *açıq* və sadə ana dilində olub mösəfimizin cynini göstərməyə yürüb (F.Köçərli).

BAYRAM – YAS Xanın *bayramıdır*, elin *yasıdır* (S.Rüstəm).

BEHİST – CƏHƏNNƏMƏ Pərvərdigara, belə müqəddəs kişi *cəhənnəmə* düşəndə bos *behışta* kim gəndəriləcək? (Ə.Haqverdiyev).

BEHİŞTLİK – CƏHƏNNƏMLİK Onu bilirom ki, *behışlik* atan güclə yadimdadır (Çəmənzömlünlü); Dörvüşənən momloketin şöhreti olmaz; Dünyasi *cəhənnəməlik* olar, cannotı olmaz (Ə.Vahid).

BEKAR – İŞGÜZAR Ay qız, bekar dayanma, tez ol, onun cibindəki tapançanı çıxart (C.Əmirov); Muxtar Zeynalovu *ışgüzər* və gözütök bir adam kimi tanıyrı (Ə.Vahid).

BEKARÇILIQ – İŞGÜZARLIQ Bekar-çılıqdan darixaram (C.Əmirov); Çünkü onu tanımrı, *ışgüzərlığına* bolod idti (Mir Colal).

BƏD – ŞAD Şad xəbəri tez çatdırmağa heç vaxt tələsmir, *bəd* xəbəri tez deməyo üroyi atlın (F.Korimov).

BƏD – YAXŞI Məsləhotün *bəd* deyil, ağlıma yatar (S.S.Axundov); Özünü deyin, harda *yaxşı* qan alırmış olur? (Ü.Hacıboylu).

BƏDBƏXT – BƏXTİYAR Görçi bu *bədbəxt* özü elmə hovaskardır (M.Ə.Sabir); Axırımda mosad, golocoyımız *bəxtiyardır*, -dedim (M.S.Ordubadi).

BƏDBƏXT – XOSBƏXT Ailomizo üz veren böyük və *bədbəxt* facioni sizo bildir-

BƏXTƏVƏR – BƏDBƏXT

maya maçbur oldum (M.S.Ordubadi); Xeyr, oşı, mənim alma bağım olsayı, özümü dün-yada on *xosbəxti* adam sayardım (C.Əmirov).

BƏDBƏXTLİK – BƏXTİYARLIQ

Get-geda kondı kasıbılı və *bədbəxtlik* bürüyürdü (A.Şaiq); Körpə anasını iürdə bir-dən; Qanadı büküldü *bəxtiyarlıqın* (Q.İlkın).

BƏDBƏXTLİK – XOSBƏXTLİK İndi isə vaxtımı iyirmi nəfər yetimlə keçirib, golocok *bədbəxtliyi* gözləyirəm (M.S.Ordu-badi); *Xosbəxtılıkdan* Qaraş içəri gəlmədi, deyəsan, köynəyini çıxarıb yuyundu (M.Ibrahimov).

BƏDXAH – XEYİRXAH O vəda öz babalarını əməllərindən xəcalet çəkib *xevirxahları* ilə *bədxahları* olbotto təm-iyacədir (Ə.Haqverdiyev).

BƏDXAHLIQ – XEYİRXAHLIQ Lakin bir il sonra xanının heç kəso *bədxahlıq* edən adam olmadığım gördükde... Gülöbatın az-çox yazı-pozu bildiyini ondan gizlətmə-moyi qərara aldı (M.Ibrahimov); *Xeyirxah-liq* adının nüfuzunu və hörmətinin qaldırı.

BƏDXƏRC – QƏNAƏTCİLİK Arvadının niyyi bu qodar toləkər, *bədxəre* olduğuna dair suallarla cavab təpə bilmirdi (Ə.Voliyev); Havayı yero pul xorcləməz, *qənaətcildir*.

BƏDXƏRCİLİK – QƏNAƏTCİLİK *Bədxərelik* və israfla, soxavət və olıaçıqlıq arasında farq vardır (M.Talibov); *Qənaətcilik* çox faydalıdır.

BƏDLİK – YAXŞILIQ Lakin *bədlilik* iki zırpi it de onlara golirdi (M.Talibov); Üç il bundan qabaq əşəqlər haqqında *yaxşılıq* indi de monim yadimdən çıxmır (Ə.Haqverdiyev).

BƏDSİFƏT – GÜLƏRÜZ *Bədsifət* adamdır, qışqabığından zəhor yağır. Həmişə gülərüz gördüğüm Solim indi bomboz boyanmışdır.

BƏXTƏVƏR – BƏDBƏXT Getmə, görüm kimin yarışan? Hansı *bəxtəvərin* vəfatardan? (Aşq Qurbanı); Bu *bədbəxtin* öküzünü aparıbsan, binovanın olini qeymundu qoymusun (Ə.Haqverdiyev).

BƏXTƏVƏRLİK – BƏDBƏXTLİK

BƏXTƏVƏRLİK – BƏDBƏXTLİK Dərdim var, ay başına dönüm, sırrım var, mən *bəxtəvərləm* buraya galmamışım (B.Talib); *Bədbəxtlik* onu basıbır.

BƏXTİQARA – XOSBƏXT Bu qara-gözülləri buncası sevmişəm, Vahid! Nə yaxşı olmamışam *bəxtiqara*, şükrür olsun! (Ə.Vahid); Ah, son nə *xosbəxt* uşaqsan (S.S.Axundov).

BƏLA – XOSBƏXTLİK Kiçik bir xəta böyük *balalar* törədir (M.Ibrahimov); Əfsus ki, yazıq Nuroddin üçün bu *xosbəxtlik* çox çökəmди (S.S.Axundov).

BƏLƏLİ – UĞURLU O şair mədə edir min bir gülzər; *Bələli* aşığı, sevdəli yari (S.Vurğun); Mənim tərifimdən, ey *uğurlu* quş; Onun qolbindəki tikani qopar (S.Rüstəm).

BƏLƏD – NAŞI Dadaş... sən dediyin adamların heç birinə mən *bələd* deyiləm (C.Məmmədquluzadə); Nəcə *naşı* bağbanan ki; Bir çiçəy mənim olmaz (M.Əlakbəri).

BƏLƏDLİK – NAŞILIQ Döyüş işinə nəzəri cəhətdən o qədər *balədiyim* yoxdur (Mir Cola); İndi, yoldaş, neçə il *naşılıq* elçəyəkən? (Mir Cola).

BƏLƏKLİ – ACIQ Balaklı iki körperə baş-ayaq nənnidə yatıldı (M.Ibrahimov); Uşağın qundağı açıq idi.

BƏLƏMƏK – AÇMAQ Sona sevə-sevə, oxşaya-oxşaya qızı Məryəmi *balayırdı* (A.Saiq); Süngürə açmayım yolu *acdın*; Qələməndən cavahırat saçdır (A.Sohhet).

BƏRƏKƏTLİ – YARARSIZ Bu il rayonun, doğrudan da *bərəkətlili* illorundan biri idi (S.Rəhimov); *Yararsız* yeləri yararlılaşdırmaq lazımdır.

BƏRƏKƏTSİZ – YARARLI Sanki havadan un olonirdi. Ancaq bu *bərəkətsiz* un yeri ağartmirdi (Mir Cola); ...Usta zeynal-lar özlərini dünyada on ağılli, işgūzar və yararlı adam hesab edirlər (M.Ibrahimov).

BƏRİ – ORA Yaxşı deyil, *bəri* gol! (M.Hüseyn); ...Bu gün uşaqları da götürüb ora gedək (Ə.Vəliyev).

BƏZƏN – HƏMİŞƏ

BƏRK – BOŞ Bərkde de, *boşda* da sözü bir olub; Şərəfli, şəhərtəli adlı babalar (H.Hüseynzadə).

BƏRK – ZƏFİR Əgar bircə dəqiqə *bərk* külək assa vo ya bir tosadıf dolayısı ilə ayağı sürüsə, fəhlə danizo düşəcəkdir (M.Hüseyn); Qazmaların və çadırların ancaq bir neçəsindən çox *zəf* işiq gelirdi (Ə.Sadiq).

BƏRKİMƏK – BOŞALMAQ – Ho, *bərkidi*, bala, gedək budkaya... (G.Hüseynoğlu); Əvvəldən yaxşı danışdı, sonra birdən *boşaldı* (M.F.Axundzadə).

BƏRKİMƏK – YUMŞALMAQ Üç-dörd ayda cəbhəde bir qat daha *bərkidi* (S.Rüstəm); Onadık da bolka əmim bir tövə *yumşaldı* (Ə.Haqverdiyev).

BƏRKLIK – BOŞLUQ Mənim barmaqlarım kobudluqda, *bərklikdə* oymaqdan qalmaz (Ə.Thülbəsən); Bəy, özü də *boşluq* eleyibson (Ə.Haqverdiyev).

BƏRPA – BƏRBAD İstehkamçı mühəndis deməkdi, yəni körpü tıckocık, yolları *berpa* edəcək, songər quracaqsınız (Mir Cola); Bütün emayım *bərbəd* oldu.

BƏSİT – MÜRƏKKƏB Həyat haqqında sonin təsəvvürlərin nə qədər *basitdir*, Gülobotin! – dedi (M.Ibrahimov); *Mürəkkəb* idən hər adəmin başı çıxmır.

BƏSTƏ – HÜNDÜR Eldə bir qız sevmişəm; Alagöz, boyu *bastı* (Bayati); Əkbər boyca *hündürdü*.

BƏSTƏBOY – UCABOY Təqribən on-on beş yaşlı, *bastəboy*, badami qaragöz bir qız Mayanın diqqətinə colb etdi (M.Ibrahimov); *Ucaboy*, enlikürək bir şofer maşının çıxbıc Yeja ilə səhəb etdi (Ə.Vəliyev).

BƏY – QUL Söymə *qul* atamı, söyməyim *bəy* atana (Ata. sözü).

BƏY – NÖKƏR Özü do şəhərimizin birinci *bəyidir*. *Nökəri* da qapımızda xanıma müntəziridir (S.S.Axundov).

BƏZƏN – HƏMİŞƏ Məralın vahiməsi Cumanı *bəzən* min cür pis fikrə, şübhəyə salırdı (Ə.Thülbəsən); [Almaz:] Mənim

BƏZZAT – ALİCƏNAB

qapım dostlarının üzünə *həmisi* açıqdır (C.Cabbarlı).

BƏZZAT – ALİCƏNAB Yoxsa vurul-musun qızə, ay *bəzzat*? (S.Rüstəm); *Alicənab* adammış (S.Rüstəm).

BİC – AĞILLI Bildi ki, oğlu necə *bic* vo haramzadədir (M.F.Axundzadə); Yoruldugənlərən, gölmədi bir *ağilli* (Ata. sözü).

BİCA – MƏNALI İmman olsun, ay kişi! Niyo *bica* söz danışarsın? (M.Ibrahimov); Rüstəm kişi onların üz-gözündə *mənalı* bir ifadə gördü (M.Ibrahimov).

BİCLİK – DÜZLÜK Çərçizadə na qədər *bicliyi*, bacarıq, istədi vardi, ortaya çıxardı (Ə.Vəliyev); Bərəkat ondur, onu da *düzlik* (Ata. sözü).

BİÇARƏ – ZALIM *Biçarə* münəccim-başının ərvahi ucub, başlaştı yarpaq kimi titrəməyo (M.F.Axundzadə); ...*Zalim* xanımın qorxusundan tır-tır osıldı (S.S.Axundov).

BİCİMLİ – YARASIQSIZ Nazik və *bicimli* dodaqları iyul gününsindən solan qızılğılın yarpağı qədər küskün idi (M.S.Ordubadı); Daxilon gözəl olsa da, zahirən yarasıqınsı idi.

BİCİMSİZ – YONDƏMLİ Qışabolu, *bicimsiz* bir adam sol ayağını çəkə-çəkə içəri girdi (A.Saiq); Heç olmasa, sir-sifotı yondəmli idi ("Ulduz").

BİDAR – YUXULU Eyləyibson moni eşqə giriftar; Gündüzüm biqor, gencələr *bidar* (M.P.Vaqif); *Yuxulu* gözələri ilə baxdı (Ə.Vəliyev).

BİGANƏ – DOĞMA *Biganəsan*, olmaz moni görək sənə qismət! (A.Sohhet); Orta ki öünüñ *doğma* yurdı idi (S.Hüseyn).

BİGANƏLİK – DOĞMALIQ Xalqla dövlət arasında ədavotin, *biganəliyin* osıl sobobi ruhanılardır (M.F.Axundzadə); *Doğmalıq* kolması dilinənə ozbor idi.

BİKAR – İŞLƏK Mənim işim elə düşüb-dür ki, bi doqiqə *bikar* otura bilməyirəm (N.Vazirov); Qızxamam on ki mi *ışlak*, xoşasılıyyət, namuslu bir qadın idi (S.S.Axundov).

BİRDƏN – YAVAŞCA

BİKARÇILIQ – ÇALIŞQANLIQ Oxucularımızdan iltimas edirəm ki, ...Əhimad boyin *bikarçılıqdan* yazdırı altı sənlinə baş moqalyəyə diqqət etsinlər (C.Məmmədquluzadə); Bu toriflər onun *çalışqanlılıq* ilə bağlıdır.

BİKEF – ŞAD Yoldaşlar, daha bundan sonra məni *bikef* görməzsəniz (Ə.Haqverdiyev); Qaraca qız isə ürəyində bu işə *şad* idı (S.S.Axundov).

BİQEYRƏT – NAMUSLU Son bacının yerinə monimi [oro] verirən, ay *biqeyrət*?! (B.Talib); *Namuslu* qadın həyəsindən qış-qırımı ki, səsinə qonşuları ve oğlu eşidər (S.S.Axundov).

BİQƏM – DƏRDLİ Layiq deyil sona nakəsi-*bığım*; Adam garək ola adama homadon (M.P.Vaqif); *Dordli* söylədiyini doli söyləməz (Ata. sözü).

BİLDİR – İNDİ Mən loqəb sözünü *bildirə* kimi bilməzdim (C.Məmmədquluzadə); Onlar *indi* xoşbəxt yaşayırlar (Ə.Vəliyev).

BİLDİRİK – İNDİKİ Al bu canımı, *bildirik* ziyanın çıxısm (Raci); Heç zaman qom-qüssə *indiki* qədər ürəyimi sixməmişim (L.Əfəndiyev).

BİNAMUS – HƏYALİ Atamın qanını unutmaq üçün mon gorək bişəraf vo *bina-mus* bir adam olam (M.Ibrahimov); Qan, *hayalı*, namuslu qadının başına sıçradı, alını çökük şala büründü (S.S.Axundov).

BİNƏVA – ZALIM *Binəva* kişi belə fikir edirdi ki, boli, moni oğlum oxuyub böyük yaranal olub goləcək (Ə.Haqverdiyev); No yaman dord imiş *zalim* aytılıq (Molla Cümə).

BİRBAŞA – DOLAYI Yaziq muzdur qolı boynunda simşıdan qayıdb, *birbaşa* öz xozeyinin yanına goldı (S.M.Qonizadə); Mister Tomas ingilislərə möxsüs bir soyuqluqlu mosoloni *dolayı* ilə Hökümlümlük bildirməyə qorara alı (M.Ibrahimov).

BİRDƏN – YAVAŞCA İmran *birdən* gülümsündü (Ə.Vəliyev); Bir doft sohv elődin, *yavaşça* üstündən keçdim (Ə.Vəliyev).

BİRGƏ – AYRICA

BİRGƏ – AYRICA Gənclik kitabının yaşpaqlarını; İki il onunla *birgə* çevirdin (M.Müşfiq); *Ayrıca* otağınız var, hər şeyi do içində (C.Əmirov).

BİRİNCİ – AXIRINCI Bu sözü *birinci* kim dedi, *axırıncı* kim dedi (G.Hüseyinoğlu).

BİRLİK – AYRILIQ Bizi ruhlandıran bu şanlı *birlilik*; Bu qüdrət, bù qüvvət, məhəbbət olmuş (M.Rahim); *Ayrılıq* höye-canlı vücdunu tutmuşdu (Çəmənzəminli).

BİRLİKDƏ – AYRILIQDA Mənim yeganə arzum sizin onunla *birlikdə* qurmaq istədiyiniz xoşbəxtliyi görməkdən (M.S.Ordubadı); *Ayrılıqda* görürlən işlər somosrovı olur.

BİRLİKDƏ – TƏKLİKDƏ Sənin ilə monim dərdimiz ballı; *Birlikdə* taparıq bəlkə tosolı... (Ə.Cavad); *Təklidə* çaylaq daşıyam; Məni qoymayı təklənəm! (M.Araz).

İŞİMİŞ – ÇİY *İşmiş* süd, yağı, iliq yumurta, ağ cörək süfrəni bozdı (Ə.Vəliyev); Həm burada qodrını bilən; Boli, *çiy* süd omib azoldan insan (H.Hüseynzadə).

BİTİŞİK – AYRI Pori Soltanın evi zindana *birişik* idi (Nağılı); Vətəndən *ayrı* düşüb, indi namokan ölümür (Natavan).

BİTİŞMƏK – AYRILMAQ Borular bir-birinə *birişdi* (M.Hüseyin); Mən səndən ayrılmış istəmirəm, ayrıla bilmirəm, ancaq *ayrılıram* (C.Cabbarlı).

BITKİN – YARIMÇIQ Seir, mödh, qızıl, həcər, mərsiyyə vo s. yazlıqda o barədə no mümkinisə, hamisin de, *bitkin* bir asor yarat, heç vaxt *yarımçıq* yazma ("Qabus-namo").

BITMƏK – QURUMAQ Ot kökü üstə *bitir* (Ata. süzü); Bir damciya möhtac idim; *Qurumuşdu* bağça-bağım... (Şohriyar).

BİVƏFA – ETİBARLI Nə gorok sevdiyim o *bivəfəni*; Nə do belo hicran dağı góroydim (Q.Zakir); Sabah bizim ailənin on etibarlı üzvü sayılırdı.

BIY – VAY *Biy*, nə qoşong ceyrandır, bunu haradan almışan (Mir Colal); *Vay* oldüm, vay oldüm, kömök ediniz (S.Rüstəm).

BOŞ – ƏSASLI

BOĞUCU – TƏMİZ Göytöpənin üstünə boğucu, ağır qarantalı çökmüdü (İ.Sixli); Gecə yağış yağdıığına görə sohərin havası çox saf vo *təmiz* idi (S.S.Axundov).

BOĞUQ – AYDIN Allahyar kənd itlərinin boğuq sosunu eşidib ürkəldindi (İ.Sixli); Kükreydi daşan Kürün qıjılıtı daha *aydin* eşidildirdi (İ.Sixli).

BOL – AZ Həkim də buyurmuşdu ki, çoxlu süd vo *bol* yumurta yesin (S.S.Axundov); Sizin sözünüzün kesəri *azdır!* (S.Vurğun).

BOLLUCA – AZCA Ona yemək vermə, içmək vermə, *bolluca* nağıl söylo (S.S.Axundov); Qoy bu gün *azca* danışın.

BOLLUQ – KASADLIQ O, çörək dostdur, *bolluq* carşıçı (Abbasagá); Heç, elə-bələ bazarın *kasadlıq* ovqatımı tolx eloyib (Ə.Haqverdiyev).

BOLŞEVİK – MENŞEVİK *Bolşevik* nəaldanır, no do toslım olur (M.S.Ordubadı); Əş, *menşeviklər* tülkü kimi dir; bir az töpəndə sıpixir bir-bir... (S.Vurğun).

BOMBOŞ – DOPDOLU Anasının həzaman bozaklı saxladığı bu otaq *hombos* idi (S.Rəhman); Tamaşa salonu ağızına kimi *dopdoludur* (C.Cabbarlı).

BORANLI – İSTİ Payız çatanda axıra *boranlı*, qarlı qış yector (A.Sohhet); Nə gözlədir dolaşmaq *isti* yay fosilləri; Bu sorin sahilləri (M.Müşfiq).

BORANLIQ – İSTİLİK Atasız tifilləri basdı *boranlıq*, bizo no; Tapmayır acyalavacaq *gözərlənq*, bizo no? (M.Ə.Sabir); Oğlunun *istiliyini* görən ana gözloruna dom verir (Ə.Vəliyev).

BOŞ – BƏRK Yetişib kōməyo, çatub haraya; *Oma hərk* do tanış, *boş* da tanışdır (H.Hüseynzadə).

BOŞ – DOLU Otaq *dolu* idi, *boş* kürsü yox idi (M.S.Ordubadı).

BOŞ – ƏSASLI *Boş* danışmaqdən no çıxar, ay balam (M.Ə.Sabir); Bu dairə ittişaqını *əsasi* surətdə yoxlardı (S.Rohimov).

BOŞ – MÖHKƏM

BOŞ – MÖHKƏM Danışıçı, mühaki-mələri möhkəmdir (M.Ibrahimov); Bəlkə *boş* adam olmadı (C.Əmirov).

BOŞALMAQ – BƏRKİMƏK Əvvəldən yaxşı danışdı, sonra birdən *boşaldı* (M.F.Axundzadə); Dostluq bərk ayaqda *bərkiyər* (B.Vahabzadə).

BOŞALTMAQ – DOLDURMAQ Piri kişi torbadakı arıları bir boş pətəyo *boşaldı* (S.S.Axundov); Salatın dizi üstə çöküb onları yiğdi, soliq ile quṭuya *doldurdı* (İ.Sixli).

BOŞALTMAQ – YÜKLƏMƏK Qonaqlar hamisi piyalelerini Əkbərin sağlığını *boşaltıdilar* (Ə.Haqverdiyev); Vaxt itirmayıb atları *yüklədilər* və yola rəvan oldular (S.S.Axundov).

BOŞBOĞAZ – BAŞIŞAĞI Vera da atası kimi ciddidir, sadədir, qoxidanış və *boşboğaz* deyil (S.Rohimov); Aslanı hamı *başışağı*, heç kəslo işi olmayan adam kimi tanırı.

BOYNUBURUQ – ZALIM Gözü yolda *boynuburuq* qalınca; Ölüm aşığılora xoş soadətdi (Q.Zakir); Ey *zalim* xan! *Zalim* xan! Sen qorxub öz canından; Yurdur versən hər yada; Kor olasan dünyada (S.Vurğun).

BOYNUYOĞUN – ZƏHMƏTKEŞ Məşədi Əbdülbəği razı olmamışdı ki, dörd yüz on manat verilsin *boynuyoğun* molla Qıvama (C.Məmmədgələzadə); Nənəcan ağılli, işəvən, *zəhmətkey*, məhrəban, qeyrəti bir qadın idi (N.Nərimanov).

BOZ – AYDIN Sabah, Allah qoysa, qurtarıq, hava *bozdur*; bu dəxi yaxşıdır (N.Vəzirov); Yağış na qodır gurultulu yüksə, o qodır sonra hava xoş vo *aydin* olur (A.Divənbəyoglu).

BOZ – YUMŞAQ Qohromanın ciddi tokidi müqəbiliñde Rüstəm açıqlanır, ona *boz* sıfot göstərdi (S.Rohimov); ...Yasomon iyirmi yaşında, gözəl, *yumşaq* tobotti, şad ürokli bir qadın idi (S.S.Axundov).

BOZARMAQ – AÇILMAQ Payız fosili olduğu üçün hava yaman *bozarmışdı* (A.Makulu); Bir-iki doqquq davam edən

BULAŞMAQ – AÇILMAQ yağışdan sonra göy *açılmağa* başladı (Çəmənzəminli).

BOZARMAQ – QIZARMAQ Qızın rəngi kül kimi *bozarmışdı* (M.Hüseyin); Utandığından rəngi *qızarmışdı* ("Azərbaycan baycan").

BOZLUQ – AÇIQLIQ Dağlara yaxınlaşdıraq aran tobiotinin *bozluğu*, kasibli hiss edildən geridə qalırdı (M.Eynulla-yeva); Bu gün havanın *açıqlığı* adama lazzət verirdi ("Ulduz").

BÖYÜK – KİÇİK Bu mənim qızım və bu da *kiçik* olğumdur, *böyük* qardaşları Tiflisdə oxuyur (S.S.Axundov).

BÖYÜTMƏK – KİÇİLTİMƏK *Böyütmək* istəyir öz meydənim; Al-yaşıl geyinib gölən bahar da (Ə.Haqverdiyev); Otağın arasını kəsib *kiçiltmək* istəyir.

BUĞDAYI – AĞYANIZ Biri sorasın ağ, həm siyah teli; Biri *buğdayıdır*, amma şəkilli (M.P.Vaqif); Qapını *ağyanız* bir oğlan usağı açdı.

BUXOVLAMAQ – AÇMAQ Daha deyirlər, daşmr; Bondlar onu *buxovlayıb* (Mir Colal); Paltonu çiyinə atıb qapını açdı (S.S.Axundov).

BULANMAQ – AÇILMAQ Lakin ruzigər holo tez-tez *bulanırı* (M.Ibrahimov); Götün üzü *äldi*.

BULANMAQ – YAXŞILAŞMAQ Axşam yaxınlaşdıraq Həsən kişinin ohvalı *bulanırı* (M.Ibrahimov); Tapdıq vücede yaşıltılaşmışdır (Ə.Vəliyev).

BULASIQ – TƏMİZ Bilmirson axşan dan qalan *bulasıq* qabları yumaq lazımdır? (A.Saiq); *Təmiz* qasıqları götürüb yerinə qoyular.

BULASIQLIQ – TƏMİZLİK Qab-qacığın *bulasıqlığı* ev yiyəsinin pintiliyimə dolalot edir. *Təmizlik* yaxşıdır, indi kür istəyit, golsin, utanmaq (A.Saiq).

BULAŞMAQ – AÇILMAQ ...Dağların başı dumanlıdır, üfüqlər *bulasmağa* başlayır (Çəmənzəminli); Golsin bahar fosili, *açılışın* yazıları (Aşıq Qurbanı).

BULUDLU – AÇIQ

BULUDLU – AÇIQ Buludlu qasqabağı birdən ayazıib açıldı (S.Rəhimov); Sonra yadına düşdü ki, Zeynab çəməndə açıq yerde qalmışdı (S.S.Axundov).

BUMBUZ – İSTİ Bu doğma dördimi bumbuz ürakları no duyar? (S.Rüstəm); Tez ol, isti su və bulud hazır et (S.S.Axundov).

BURMAQ – AÇMAQ Gədələr Qədim dayın qollarını *burdular* (S.Rəhimov); Çörkəz yorgının üstündən atıb ayağa dardu. Qollarını açıb gorməşdi (İ.Sıxlı).

BÜDRƏMƏK – DURMAQ Vaxt olub ki, bürdəmişam, yena durmuşam (T.Sahadəti).

BÜKMƏK – AÇMAQ Qadın sualının bir müsahibə şəkli alındıqın görünçə olindəki kitabi *büddü* (S.Hüseyn); Yenə Səməyənin açılmış başı; Qara hörükəri titrədir kükəl (H.Hüseynzadə).

BÜKÜLMƏK – AÇILMAQ Xına bir kağız parçasına *bükülmüşdü* (C.Məmməd-quluzadə); Vəlinin gotirdiyi bağlama açılmış ki, açılmadı.

BÜKÜLMƏK – DÜZƏLTMƏK Bel *büküldü*, gatirdi bad her işim (S.Rüstəm); Qadın dikişinmiş kimi, *düzəlib* şax durdu (Mir Cəlal).

BÜRKÜ – SOYUQ Onsuz da böğnlüram, *bürküdür*, otağa girəsi halim yoxdur (M.Ibrahimov); *Soyuq*, dohşetli bir *soyuq* Mayam titrotdi (M.Ibrahimov).

BÜRKÜLÜ – SOYUQ İstə *bürküllü* bir gün idi (S.Sərxanlı); İstiyə da tab etdim; *Soyuğa* da alıdım (H.Hüseynzadə).

BÜRÜMƏK – AÇMAQ Laçın qəfildən yapincısını açıb Gülyazı *bürdü* (M.Hüseyn).

BÜZÜŞÜK – AÇIQ

BÜRÜNCƏKLİ – ÇILPAQ Tüstü *bürüncəklili* qara saçında; Üzinü xemirlo oxlov ağardı (Abbasaga); Buradan *cılpaq* bir balaca qız çıxdı (S.S.Axundov).

BÜRÜŞMƏK – AÇILMAQ Quraqlıdan pambığın qozaları *bürüşdü*. Sakit açılır qapı; Göril mülliimiz (H.Hüseynzadə).

BÜRÜŞÜK – AÇIQ Bürüşük ve titrok oli ilə gəyin şimal tərəfindəki kiçik qara buludu göstərərək; - Baxın - dedi (A.Şaiq); Yanın açıq qapı arasından oğlunun sözlərini eşidirdi (S.S.Axundov).

BÜTÜV – YARIMÇIQ Yarımçıq bir mahni gör nələr deyir, *Bütöv* bir aləmdir, bir kainatdır (H.Hüseynzadə).

BÜTÜN – YARI *Bütün* var-yoxum sənə qurbandır ("Azərbaycan"); Varımı soninə yari bölrəm (S.Rüstəm).

BÜZMƏK – AÇMAQ Lyudmila küsəyon qızları kimi dodaqlarını *büzdü* (C.Əmirov); Açış isti qoynunu; Doğma sinif otağı (H.Hüseynzadə).

BÜZÜK – AÇIQ Hər şeyə yuxarıdan baxan *bütük* gözlərində hüdudsuz bir təkkəbür çöküb qalmışdı (M.Ibrahimov); Açıq qapıdan musiqi səsi golirdi (S.S.Axundov).

BÜZÜLMƏK – AÇILMAQ Yadimdadır indi do dodaqlarını *bütüldü* (S.Rüstəm); Oyanır yuxudan sevimli şəhər; Açılr evlərin pəncərələri (H.Hüseynzadə).

BÜZÜŞÜK – AÇIQ Bützüyük durusdan hiss olunurdu ki, o çox obası vo narahatdır. Əyin yuxa, baş açıq; Bilmədim necə edim?! (H.Hüseynzadə).

CAHİL – MƏDƏNİ

Cc

CAHİL – MƏDƏNİ Cahil adam kor kimidir (A.Şaiq); Men bədi əsərləri müayyen qəder sevməyən *mədəni* bir adam təsəvvür edə bilmirom (M.Hüseyn).

CANLI – ÖLÜ Əlbəttə, bu işdə əsas *canlı* şahid Məmmədəga idi (C.Əmirov); Nə ölüyə hay verir, nə diriyə pay (Ata. səzü).

CANSIXICI – ŞƏN Məclisimiz *cansixici* keçir ("Ulduz"); Bu gün ömrü-günü azad; Üroyi şən insanlanq (C.Novruz).

CARI – ƏSASLI Bu il məktəbə *cari* təmir, gələn il *əsaslı* təmir aparılmalıdır.

CAVAB – SUAL *Suallar*, *cavablar*, mübahisələr; Uzamır axşamdan sabaha qədar (H.Hüseynzadə).

CAVAN – BÖYÜK – Əlbəttə, *böyük*-lərin qayısına qalmaq *cavanların* borcu (S.Qodirzadə).

CAVAN – YAŞLI Çingiz xan ağılli, kamallı *cavandır* (S.S.Axundov); *Yaşlı* kişilər homin torpaq yolla çox karvanların golub keçdiyini söylərlər (İ.Sıxlı).

CAVANLAŞMAQ – QARIMAQ Özünü iqrar etdiyinə görə o günü Bayram on il *cavanlaşdı* (Ə.Voliyev); Tarverdi, Porzad ilə qoşa *qaryasan* (M.F.Axundzadə).

CAVANLAŞMAQ – QOCALMAQ Təbiöt döyişir insan əliylo; Dünya *cavanlaşır*, insan *gocahr* (R.Rza).

CAVANLIQ – QOCALIQ Hacı getdikcə *cavanlanır* (M.S.Ordubadi); Bir günün içində on il *qocaldım* (S.Rüstəm).

CAVANLIQ – QOCALIQ Oğul, cavan-san, *cavanlıqın* sohv vo xotasi olar, çalış xota etmə (Ə.Haqverdiyev); Bilirom onu da gözlöyir *qocalıq* (R.Rza).

CAVANLIQDA – QOCALIQDA *Cavanlıqda* daş daşı, *qocalıqda* ye aşı (Ata. sözü).

CƏMLƏMƏK – DAĞITMAQ

CAYDAQ – GÖDƏK Yoldaşı el ağacına oxşayan uzun, *caydag* adam dinnir (Mir Celal); Yarın boyo gödəkdi; Gözəl eyib-siz olmaz. (Bayati).

CƏFA – SƏFA Mən yaziq çəkdim *cəfanı*; Müxənnət sürdü *səfanı* (Aşq Ələsgər).

CƏFALI – SƏFALI Uzaqdan dadlı, naşılı, yaxından zəhərli, *cəfali*, bələli, ömrü puç edən bir şeydir (S.S.Axundov); Doğrudan da, ürokaçan və *səfali* bir yer idi (M.Talibov).

CƏFƏNG – DUZLU Onun hekayolərində *cəfəng*, uydurma hadisələr verilir. Salman yena ona *duzlu*, mözəli məktublar yazar, şeirlər göndərirdi (M.Ibrahimov).

CƏFƏNG – MƏNALI Onun gördüyü işlərdən mənim xoşum golmır, cünki *cəfəngdir* ("Ulduz"); Əhməd dostunun mənəli gözlərino baxdı (İ.Sıxlı).

CƏFTƏLƏMƏK – AÇMAQ Fərziçi içəri daxil olub arxasına qapını *cəftəldidi* (S.Rəhimov); Gedən gec qapımı açdı ("Azərbaycan").

CƏHALƏT – MƏDƏNİLİK Cəhalat nə qalın divar imiş (M.Ibrahimov); *Mədənilik* də inkişaf, təroqqi ilə bağlıdır.

CƏLD – ASTA Qulluçu *cəld* qapımı açdı (Ə.Haqverdiyev); *Asta* gedən tez gedər (Ata. sözü).

CƏLDLƏŞMƏK – YAVAŞIMAQ Qız pambıq yiğimində *cəldləşir*. Hərəkət musiqi yavaşır, kim isə forshli bir mahni oxuyurdu (Mir Cəlal).

CƏMLƏMƏK – CİXMAQ Bu ododları bir-birinə *cəmlədi*, onların comindən beş çək ("Hesab").

CƏMLƏMƏK – DAĞITMAQ Pristav kondilişləri bir yero *cəmlədi* (S.Rəhimov); Ley vurmuş quş tükü kumi; *dağdır* Yaponiya gilanar çiçəklərini (R.Rza).

CƏNNƏT – CƏHƏNNƏM

CƏNNƏT – CƏHƏNNƏM *Cənnatın yazılışı, cəhənnəmin payızlığı* (Ata. sözü).

CƏSARƏT – QORXU Səni bu folakədən yalnız bili və cəsarət qurtaracaq (A.Şaiq); Mənim qayedibə kəndim nə qəder davam edərsə; buranın qorxusunu yoxdur (S.S.Axundov).

CƏSARƏTLƏNMƏK – QORXMAQ Emin guya casarətlənmidi (S.Qodirzadə); Ancaq açılmayırlı o qorxur ki, son; Onu bir-dəfəlik rödə eləyəsən (S.Vurğun).

CƏSARƏTLİ – QORXAQ Bilirsınız, çox fikri açıq, çox casarətli uşaqdır (M.Ibrahimov); Belə qorxaq başı saxlamaga dayomaz (S.Voliyev).

CƏSARƏTLİLİK – ACİZLİK Bu yarında cəsarətlilik göstərdi. Acizlik adəmin birinci düşənədir, yadında saxla (M.Ibrahimov).

CƏSARƏTSİZ – ÜRƏKLİ Ancaq cəsarətsiz ağlmı da kəsəri olmaz (M.Ibrahimov); Sərvinəz ürəkli cavab verdi ("Ulduz").

CƏSUR – ACİZ Dağlara seyahət cəsur-ların idmanıdır (S.Qodirzadə); Övladlarını, bu işdə bir qanun var ki, onu pozmaqdə biz acızı (S.S.Axundov).

CƏSUR – QORXAQ O, qüvvətli və cəsur kişiyyə oxşayırdı (C.Əmirov); Büyüyə bir cinayəti göndərildən qorxaq adamları kimi olim-ayağım əsirdi (S.Qodirzadə).

CƏSURLAŞMAQ – QORXAQLAŞ-MAQ İftixar hissi onu cəsurlaşdırıldı ("Ulduz"); Bilirom, adam evləndikdə bir balaca qorxaqlaşır (M.Hüseyn).

CƏSURLUQ – QORXAQLIQ Qardaşın cəsurluğundan doğan iftixar hissi Anatolinin qılıbını doldurdu (S.Voliyev); Hər bir xəsis adəmdə olduğu kimi, bunda da töbiət böyük qorxaqlıq yaratmışdı (S.S.Axundov).

CİDDİ – MÜLAYİM Xanım *ciddi* və sevinçli bir sima ilə Muxtarın qolundan dardı və tokidə dedi (Çəmənzəminli); Açıq və mülayim hava Kərimin ürəyini oxşadı (M.Ibrahimov).

CIRNATMAQ – ŞƏNLƏNDİRİMƏK

CİDDİ – ZARAFAT Onlar *ciddi* müqəvimet göstəridilər (M.Ibrahimov); Batmaqları xana? O, top, tūfəng, tapança; Zarafatdır, ya nədir? (S.Vurğun).

CİDDİLƏŞMƏK – MÜLAYİMLƏŞ-MƏK Aslanın sıfatı *ciddiləşdi*, derin fikrə getdi (S.Voliyev); Sonra o bir qəder mülayimləşər: Əziz, san manim yanına xəsta gotirmisin, özün də şəfa isteyirsin, qoy biz də işimizi görək (A.Məmmədrəza).

CİDDİLİK – YUMŞAQLIQ Əliqulu xan homişə quru görünən sıfatına bir qəder də *ciddilik* artırır (A.Məmmədrəza); O macal vermişdi, manim yumşaqlığından istifadə edib danışdı (Mir Cəlal).

CIĞAL – SAKIT Ancaq bu başdan bil ki, bizim arvad yaman *ciğaldır* (S.Qodirzadə); Təbiöt çox *sakitdir* (M.S.Ordubadi).

CILXA – QARIŞIQ Mən də adı insanam; No başdan-başa tərif, nə də *cilxa* nöqsan (R.Rza); Suyumuz da *qarişıqdır*.

CILIZ – GÜCLÜ Ciliz, ariq oğlan idi Mohorram (M.Eynullayeva); Bilirom siyaset güclüdürrən sonda (S.Vurğun).

CINDİR – TƏZƏ Başında *cindir* yaylıq, öynündə *cırıq* köynök (S.Rüstəm); *Təzə* yaylıq ilə üzünün torını sildi ("Azərbaycan").

CİNGİLTİLİ – KAR Samitlər sos tellərinin iştirakına görə *cingiltili* və *kar* olmaqla iki yero bölünür.

CİNŁƏNMƏK – SAKİTLƏŞMƏK Əvvəllər qız bu sözü eşidəndə *cinlonardı*, onlardan heyfini alardı (S.Qodirzadə); Hırsı soyundan sonra *sakitledərdi*.

CIRIQ – TƏZƏ Deyir otuz arşın *təzə* parça olsaydı, yorğan-döşöyi düzəldərdim (O.Voliyev); Erkək atın çulu *cırıq* gorok (Ata. sözü).

CIRMAQ – TƏZƏLƏMƏK Bir döyüş və bir zəfər yarpağını *cirram* (S.Rüstəm); Yer kürümiz fosil-fosil; *tzələyir* döşoyını (R.Rza).

CIRNATMAQ – ŞƏNLƏNDİRİMƏK Poladla Kamran Muradı *cirnatmaq*, moclisı

CİRTDAN – NƏHƏNG

ŞƏNLƏNDİRİMƏK üçün ona söz atır, bir-birinə göz vururdular (Mir Cəlal).

CİRTDAN – NƏHƏNG – Əyə, a *Cirt-dan*, bu *nəhəngə* gücün necə çatar, – dedi (İ.Sixli).

CİSMANI – RUHƏN *Cismani* olaraq zindandayam, *ruhən* iso buludlar kimiyəm (F.Kərimzadə).

CİYƏRLİ – QORXAQ *Ciyərli* oğul özünü hər yerde göstərir (İ.Sixli); Simasın-dan *qorxaq* bir şəxs olduğunu hiss olunur.

CİZMAQ – YAZMAQ *Yazdım, cizdm;* Qabağında (İ.Tapdıq).

COMƏRD – XƏSİS Dəli-dolu, üzügü-lər, *comərddir* (A.Şaiq); *Xəsis* kaftar it sümüyü yığan kimi, anbarı doldurubdur mix ilə... (S.S.Axundov).

COMƏRDLİK – XƏSİSLİK O, *comərdlik* timsalıdır ("Azərbaycan"); Qardaş, bura *xəsislik* yeri deyil (S.S.Axundov).

COŞQUN – SAKİT *Coşqun* Xəzər, qumsal üzüm bağları yadına düşdü (S.Voliyev); Axırsızı *sakit*, la! Bu sahildən o sahilo (R.Rza).

COŞQUNLUQ – SAKİTLİK Hardan alım o həvəsi, *cosqunluğu* (C.Novruz); Kondədə *sakitlikdir* (M.Ibrahimov).

CÖNGƏ – DÜYƏ İndi inoyin yerinə *düya* bağlarsan, öküzün yerinə *cöngə* ("Aşıq Ələsgor dəstəni").

CÜCƏRMƏK – QURUMAQ Qiyyid gec cürcirir (Ə.Voliyev); Cücoron ağaclar da quruyur.

CÜRBƏCÜR – EYNİ *Cürbəcür* həvəslər bürüyür varlığı (M.Ibrahimov); Əsərdə eyni hadisələr təsvir olunur.

CÜRƏT – QORXU Kiminin üzündə şadlıq və *cürət*, kimisində *qorxu* və heyrot görüñürdü (S.S.Axundov).

CÜRƏTLƏNMƏK – QORXMAQ Ərinin inadkarlığı Nəvəzişi də *cürətləndirdi* (S.Qodirzadə); *Qorxma*, bu saat ev yiyoysi çixar (Mir Cəlal).

CÜRƏTLİ – QORXAQ Mən səni görmüşəm söz sörkərdəsi; Alovlu, qüdrəlli, *cürətli*, motin (X.Rza); Darəyə enmə, *qorxaq!* *Qorxag* holləncə daşıdır; Kim ona topik vursa; Dəli ona qarşıdır (M.Araz).

CÜSSƏLİ – SISQA Mosrura üzünü yanındakı *cüssəli* oğlana tutaraq qışla-qışla dilləndi (S.Qodirzadə); Suçular əkinin dərin şirnəla və *sisqa* axınla suvardılar (Ə.Voliyev).

CÜT – TƏK Onlardan dördü *təkdir*: ona, əsas, alm və xəlbir sümüyü. İkişi iso *cüttdür*: topa sümüyü, gicgah sümüyü (S.Qodirzadə).

CÜZİ – XEVLİ Qırx il küləng çalıb bir cüzi pul əlimə salmışam (S.S.Axundov); İndi hökim olsayıd, bir parça pambıqdan örträ apıteya göndərib mondən xeyli pul çıxarımişdi (S.S.Axundov).

Ç Ç

ÇAĞ – XƏSTƏ O zaman isə Rüstəmin çəq vaxtı idi (M.Ibrahimov); Anam xəstədir, müsyö, vəziyyəti çox ağırdır (S.Qodirzadə).

ÇAĞA – BÖYÜK Xalisə çəğanın əski-sini yuyanda birini orada unudubdur, get onu gotir, gol (S.S.Axundov); Qəməri güldür-düyün yetər, bir az da sondən böyük qardaşını dinla (S.S.Axundov).

ÇAĞIRIŞ – ƏMR Mayanın gözlərində ince vo məhrəbin duyğular, tələs dolu xoş bir intizər vo çəğiriş vərdi (M.Ibrahimov); Müfid hər na edirəsə etsin, Dilşad yəna do onun ağızına baxır və əmrinin intizarını çəkirdi (M.S.Ordubadı).

ÇAXNAŞMA – SAKİTLİK Çaxnaşma dündür (M.Süleymanlı); Ətrafda sakitlikdir (S.Qodirzadə).

ÇAXNAŞMAQ – SAKİTLƏŞMƏK Izdiham çaxnaşdı (S.Voliyev); Nohayat, sakitləşdi (M.Ibrahimov).

ÇAL – QARA Seyrək, çal saçlarını da azacıq ısladı, arxaya darayırdı (S.Qodirzadə); Mariana yoqın ki bunu duyb, qara, six kiriklərini aşağı endirdi (S.Qodirzadə).

ÇALA – DÜZ Cox çətinliklə Məmisi çələndən çıxardılar (M.Talibov); Düzədə oturular (M.Hüseyn).

ÇALIŞQAN – TƏNBƏL Cox gözəl! Yaşasın çalışqan kənd qadınları (Ə.Haqverdiyev); Tənbəl adam fikirli olar (Ata, sözü).

ÇALİŞMAQ – VEYLLƏNMƏK Biz çalışmalyıq ki, ayrı-ayrı adamların evəzini ümumi camaat varlısan, kolxoz dövlətlənsin (Ə.Voliyev); Son harda küllənir, veyllər-sən? (S.Vurğun).

ÇAŞBAŞ – TOXTAQ Çəşbaş qaldı ("Azərbaycan"); Gülsünin manqası iki gün qurtarmağı qot etdiyi halda urvad çox toxtaq danişirdi (Ə.Voliyev).

ÇAŞMAQ – TOXTAMAQ Rantik bir anlığa çəşdi (C.Əmirov); Cahangir horbi toxtadıb ortalığa toslım məsəlesini atmışdı (S.S.Axundov).

ÇEVİK – ÖLÜVAY Horəkötleri çevik, yerisi qüs kimi yüngül idi (İ.Sixli); Mənim ölüvay adamdan xoşum golmir (İ.Sixli).

ÇEVİKLİK – ÖLÜVAYLIQ Onun yerişində, horəkötöründə ovvelki zireklilik, çeviklik yox idi (C.Məmmədov); Onun ölüvaylığıdır ki, biz özab çekirik ("Azərbaycan").

ÇEKİLMƏK – QABARMAQ Deniz gah qabarır, gah da çəkilir.

ÇEKİŞMƏK – BARIŞMAQ Sözləri düz golmadi, çəkişdilər. Barışı nə qəder ayri düşənlər (C.Novruz).

ÇEKİŞMƏK – BƏRKİŞMƏK Çəkişməsan, bərkışməsan (Ata, sözü).

ÇƏKMƏK – BURAXMAQ Uğur cilovu çəkdi (M.Süleymanzadə); Atın başını buraxdı.

ÇƏLİMSİZ – KÖK Bakıdan gölən, çəlimsiz müştəntiqin biri bizi bozı adamların yanında gözükögölə etsin (T.Kazimov); Kök adını özünü bir az qabağı verdi (Mir Colal).

ÇƏNLİ – AYDIN Qoyunu gah aydın havalı, gah çənli, dumanlı (R.Rza).

ÇƏPƏKİ – DÜZ Yarməmməd çəpəki qovluğa baxdı (M.Ibrahimov); Somod çevrilib düz oturdu (M.Ibrahimov).

ÇƏPİNƏ – DÜZÜNƏ ...Ona bir çəpinqə baxdım (Mir Colal); Torsina yox, düzünə otur, qoy camat soni gərsün.

ÇƏRƏNCİ – QARADİN MƏZLİK Eh, no çərənci kişidir (A.Şaiq); Partizanlar xasiyyətə müxtəlif adamlardır; gülörəz, qara-dinnəz, çoxdanışan (S.Voliyev).

ÇƏRƏNCİLİK – QARADİN MƏZLİK Çərəncilik noyə gorək (M.Ibrahimov); Onun qaradınmazlıyi homişə hamını osobi-lösdirirdi (C.Məmmədov).

ÇƏTİN – RAHAT

ÇƏTİN – RAHAT Ulduzlar sayınsanda; Qəlb qolbo qarışanda; Çətin olur ayrılmazı; Göz-gözo alıshanda (Bayati); Qoy bir an ürəyim rahat döyünsün; Bu qədər insafsız olmaz ki, adam! (M.Araz).

ÇƏTİN LƏŞMƏK – ASANLAŞMAQ Düşünürdüm ki, oğlan qoşlat qaçıb tramvaya minə, işim çətinləşəcəkdir (C.Əmirov); Bəxtimizdən oğlanın özü bizim işimizi asanlaşdırıcı (C.Əmirov).

ÇƏTİNLIK – ASANLIQ Çit bazarı kasadılmışdı, ya pül torofdan çətinlik çökirsin? (Ə.Haqverdiyev); Düşmən gəldi, asanlıqla bildiyini elədi (Ə.Haqverdiyev).

ÇIXIQ – BATIQ Sinosi battıq, sıfotı saralıb, çiyinləri qalxıb (Ə.Haqverdiyev); Ayaz gördü ki, onun geniş aynadakı çıxıq, yanaqlarındakı nazik damarlar qızarılıb (M.Ibrahimov).

ÇIXİŞ – GİRİŞ Kinoteatrın çıxış və giriş yerləri ayrıdır.

ÇIXMAQ – GİRMƏK Zonon hamamı kimi biri girir, biri çıxır (C.Cabbarlı).

ÇILĞIN – SAKIT Külək çox sort və çilğın idi (M.Ibrahimov); Yanvar aylı olduğunu baxmayaraq, hava sakit və müləyim idi (M.Ibrahimov).

ÇILĞINLIQ – DINCLİK Adamlar dinclik və sakitlik istəyirlər, horbi çilğinlıq istəmirlər.

ÇILPAQ – GEYİMLİ Yalnız buna görə çilpağım çilpaq (S.Rüstəm); Qapı açıldı, cavan və tomiz geyimli bir oğlan içəri girdi (Mir Colal).

ÇİÇƏKLƏNMƏK – SOLMAQ Lari-sanın güləşni yeno çıçıkları (M.Hüseyn); Baharın yaşıl gözəlliyi tez soldu, tez çökildi (M.Ibrahimov).

ÇİN – YALAN Monim yuxum çin oldu, C.Borgüşad. Xanım, hamısı yalandır (S.S.Axundov).

ÇIRKAB – TƏMİZLİK Xirtədoyo qodor çirkab işçisindən getdi (M.Talibov); Beş adam golondo heç olmasa bir təmizlik görən (Mir Colal).

COXU – AZI

ÇIRKİN – SƏLİQƏLİ Tamam bir çox çirkin horək və adətləri men tərk etdi (S.S.Axundov); O işində də səliqəli idi (C.Əmirov).

ÇIRKİN – YARAŞIQLI Zabit hansı çirkin iş üçünso, ondan istifadə etmək istyirdi (S.Voliyev); Humay cox arıq olmasına baxmayaraq, yaraşlı bir oğlan idi (İ.Əsfandiyev).

ÇIRKLİ – TƏMİZ Polislər çarpanının üstüne yiğilan çirkli paltalarla baxıldıqda qadına dedi (S.Voliyev); Yorgan-döşək təmizlədi (C.Əmirov).

ÇIRMƏKLİ – AÇIQ Tüstülü ocaq başında, qolları çirməklə; Paltar yuyur anam (R.Rza); Yaxası açıq oğlan yenə mizildidi (Mir Colal).

ÇİRMƏLƏMƏK – AÇMAQ Qollarını işgüzər adamlar kimi dirsəyinədək çirmələmədi (S.Qodirzadə); Köynəyimin qolunu açmadı ("Azərbaycan").

ÇOCUQ – YAŞLI Siz onu bacarmazsınız, siz həlo çocuqunuz (C.Cabbarlı); Yaşılı adəmdir, onu hər işə göndərməyin.

ÇOXALMAQ – AZALMAQ İnsanın iş günü, azalsa da, çoxalsa da; İnsanlığın iş günü bitməyəcək (R.Rza).

ÇOBİLMİŞ – MAĞMUN Yoldaş Aslan, mon birom, amma son məndon do çobilmışsan (M.Ibrahimov); O, Allahın mağmūnudur ("Ulduz").

ÇOXDAN – İNDİ Bu yuxunu biz çoxdan etmişik (C.Cabbarlı); Görəson indi do qarğı dənişərmiş, ona ofşanə desək (R.Rza).

ÇOXLU – AZ Möhsüldərliyi artırmaq, çoxlu var qazanmaq haqqında az iş görməsə (S.Voliyev).

ÇOXLUQ – AZLIQ Möhsulun çoxluğu, azlığı bizdən astırdır (M.Ibrahimov).

ÇOMXONALI – TƏKMONALI Sözlər təkmənlər və ya çoxmonalı olur. "Müasir Azərbaycan dilü"

ÇOXU – AZI Geconin çoxu gedib azı qalmışdı (S.Qodirzadə).

ÇÖKƏK - DÜZ

ÇÖKƏK - DÜZ Öz yurdularına, gözel Borçalı çökəyinə qayıdlar (F.Kerimzadə); Dağındı, düzündə bitmeyədi qaratikan kolu (R.Rza).

ÇÖKMƏK - QALXMAQ Kürün üstüne qaranlıq çökmüşdi (İ.Sixli); Bulud gəyo qalxmışdı (İ.Sixli).

ÇÖKÜK - QABARIQ Çökük ovurduna bax, gör üzün nə vəziyyətə düşür. Süpərişini qızılı saçları ilə qabarıq sinəsini örtdü ("Azərbaycan").

ÇÖL - İÇ Çölüm özgəni yandırır, içim özümü (Anar).

ÇÖL - İÇƏRİ Çölün aləmi yandırır, içərin özümü (Ə.Valiyev).

ÇÖRƏKLİ - QƏDDAR Gözəllikləri səbabına onları çörəkli adamlar almışlar (M.S.Ordubadi); Qəddar, qaniçən adamdır (M.S.Ordubadi).

ÇÜRÜMƏK - SAFLAŞMAQ

ÇUXUR - DÜZ Men özümü çuxur bir yero verib dayandum (M.Talibov); Dərə olvan, çəmən olvan, düz olvan... Bu rong-lərin düzümünə aldanma (R.Rza).

ÇÜRÜK - SAF Xəstənin yastığı yanında bir torof çürük nar gördüm (Mir Cəlal); Boşqablara böyük, saf, şirin narlar, sarı armud, üzüm qalanmışdı (Mir Cəlal).

ÇÜRÜK - SAĞLAM Çürük ağac kimi yero yixıldı (S.Valiyev); Son bu sağlam ağacı kökündən, bu coşqun dənizi dibindən qurutmaq isteyirdin (A.Saiq).

ÇÜRÜK - TƏZƏ Çürük nördənvanla dama çıxmazlar (Ata, sözü); Hələ yaralarım sağalmamış evə təzə bir mala göttirdilər (R.Rza).

ÇÜRÜMƏK - SAFLAŞMAQ Deməli, biz çürümüşük, ho? (M.İbrahimov); Bu nəcib hissilər daim tekmilləşmədə, gözələşmədə, saflaşmadadır (Mir Cəlal).

DABANBASARAQ - YAVAŞ

DABANBASARAQ - YAVAŞ Atları dabanbasaraq çapıldar (İ.Sixli); Adamlar kükəndə yavaş hərəkət edirdilər.

DADANMAQ - YADIRĞAMAQ Görünür, tülü toyuqlara dadamb. Nahab yero adam hərbi qulluqdan-zaddan yadırğayır (Ə.Əbülbəsən).

DADANMİŞ - TAMARZI Tamarzidan kəs, dadanmışa ver (Ata, sözü).

DADLANMAQ - ACILAŞMAQ Qar dağa çıxar, dadlanar (Ata, sözü); İstdən kəro çox tez acıclar ("İzahlı lügət").

DADLI - ACI Onun bali çox dadlıdır (S.S.Axundov); Mümkün deyil ki, kişi sənə gəro, sona acı söz deməy (N.Vəzirov).

DADSIZ - ŞİRİN Dadsız ömrü nə eylərdim? Əzoldən (Ə.Cavad); O gözlorunu yumacaq dorin və şirin bir xoyala dalmışdı (S.Valiyev).

DADSIZLIQ - ŞİRİNLİK Xöroyin dadsızlığı istəh küsdürür. Dilindo da qoriba bir şirinlik var (S.Qodırzado).

DAĞ - DƏRƏ Dağ dərəyə, dərə dağa bağlıdır (H.Hüseynzadə).

DAĞ - DÜZ Dağlar aşar sinəsini selilə; Düzələr yayır mahnimı yelilo (H.Hüseynzadə).

DAĞILIŞMAQ - YİĞİŞMAQ Biz dağılışmaq üçün sizi gözloyirdik (C.Cabbarlı); Bütün Tabriz təməşalarına yığışmışdı (M.S.Ordubadi).

DAĞILMAQ - QURULMAQ Pozuldu çayların bondı, borosı; Dağlıdı yuvası bulaqların da (H.Hüseynzadə); Yenə axar çaylar üzərə domur körpü qurulacaq; Yenə sahil lampaları alışsaq çiraq-çiraq (S.Vurgun).

DAĞILMAQ - YİĞİLMAQ Cəmi yaxın adamları qaçıb dağıldılar (Ə.Haqqverdiyev); Oraya, qapının öñüño çoxlu adam viğləmişdi (C.Məmmədov).

DAİMA - ARABİR

Dd

DAĞINIQ - YIĞCAM Fikrim dağınıqdur (C.Əmirov); Fikrini oxucuya yiğcam şokildə çatdırı bilməmişdir.

DAĞINIQLIQ - YIĞCAMLIQ Əsorda fikir dağımıqlığı var. Əsorda yiğcamlıq yoxdur.

DAĞITMAQ - QURMAQ Onun oyun-caqlarını dağidar və sindirə, bəzən da özünü döybə qaçardı (A.Saiq); İgid yoldaşları bir neçə möhkəm tiri çökib bir-birinə bond etdilər, körpü qurdular (M.Rzaqulu-zadə).

DAĞLI - DƏRƏLİ Bizim yerlər dağlı-doradalaridir ("Jurnalist").

DAĞLI - ŞAD Övlad sardan Murad kişi-nin üriyi avvol da dağlı idi (Mir Cəlal); Qadın hor qüssədən, qomdon azadıdır; Ağ günlər eşqila üriyi şaddır (H.Hüseynzadə).

DAĞLIQ - DƏRƏLİK Vaxtıla dərə-topoliq olan yuxarı dağlıq hissə indi güclüçüyə boznomışdır. Uçurum, dərəlik, sildərən qayalıq yerdən keçirdim (A.Saiq).

DAĞLIQ - DÜZLÜK Bura dağlıq, bağçalıq bir yerdür (M.S.Ordubadi); Dərə-topodon düzliyə çıxdıq (A.Saiq).

DAXİLƏN - ZAHİRƏN Novrızlı və usta Zeynallar daxilen çox tomiz və xəsəxasiyyət adamlardır (M.Ibrahimov); Səməd zahirən, doğrudan da, mürgüloyan adama bonzoyırdı (H.Hüseynzadə).

DAXİLİ - XARİCİ Davili xəstilik mütoxossisi lazımdır (C.əmənəzminli); Sizim xarici görünüşünüz barosundo (C.Əmirov).

DAXİLİ - ZAHİRİ Davili bir maraq məni do saxladı. Zahiri gürkəmlərindən yaşı adama oxşayırdılar (M.Ibrahimov).

DAIMA - ARABİR Dünyada istedad, hər böyük hünar, Daima vərdişə inkişaf edir (A.Saiq); Arabır çevrilib yan-vörösino baxır (S.Qodırzado).

DAİMİ – MÜVƏQQƏTİ

DAİMİ – MÜVƏQQƏTİ Yalan *müvəqqəti* qatıdır, doğrulğsa *daimidir* (S.Rüstüm).

DAL – ƏVVƏL Kənd qatlığı üçün İkram söhbatın *dalı* eşi bilmədi (Ə.Əbülləhəsən); Söhbatın *avvalı* xatıraya bilmədi.

DAL – İRƏLİ Həsən kişi Qulunun qolundan tutub *dala* qayıtdı (M.Ibrahimov); Əbil ürkələndi, bir-iki kösə götürür *irəli* yeri (Ə.Vəliyev).

DAL – QABAQ Qılincimin *dala* da kosır, *qabağı* da (Ata, sözü).

DALAŞQAN – DİNC Mahmud uşaqlıq dövründə olduğu kimi, daha nadincə deyil və *dalaşqan* deyildir (A.Makulu); Şəki xanı Hacı Əbdülhəqidir də *dinc* durmurdı (Çəmənzəminli).

DALAŞQANLIQ – DİNCLİK Əhməd *dalaşqanlıqda* ad çıxmışdır. Məcid *dincilik* vermişdir (M.S.Orduabadi).

DAL-DALI – İRƏLİ Dildar *dal-dali* çəkilib qapını öndü (Ə.Vəliyev); Sal daşının dibindən *irəliyi* bir qoşalılıq çıxmışdır (M.Ibrahimov).

DALĞALI – SAKIT Qarşında *dalğalı* dərin bir ümman; Ümmanni sərsidir bir acı tufan... (M.Müşfiq); Dorindir, qorxuludur *sakit* axan lal sular (B.Vahabzadə).

DALĞIN – ŞAD Menim qohromanımsa görünür xeyli *dalğın* (S.Rüstüm); Əzizlə Gülsəndə bu sohər *çox şad* görünürdü (Ə.Vəliyev).

DALĞINLIQ – ŞADLIQ Kölə düşmüsəsər üzərə *dalğınlıq* çox yarası (M.Dilbazı); Muradın evində böyük *şadlıqdır* (Ə.Vəliyev).

DALINCA – QABAĞINCA Ülkörin *dalınca* Ayyün do qalxdı; Əmirxan bu dofo Əlyara baxdı (S.Vurğun); Elo sonin *qabağınca* çıxdı bayıra.

DAMAQLI – QARAQABAQ Tanış faytonumuz var, ancaq bu gün xəstədir. Bir *damaqlı* oğlanları (Mir Cəlal); O, *qarağınca* adımı kimi tanınmışdır.

DAMBAT – TƏVAZÖKAR Əli kişinin iki oğlu vardır, biri *dambat*, biri *təvazökardır*.

DAR – GENİŞ

DAMBATLIQ – TƏVAZÖKARLIQ

Dambatlıqdan parlayır. Onların bozılısı sadolik və *təvazökərlik* kimi sıfotları itirmişlər (Ə.Vəliyev).

DAMĞALI – TƏMİZ Son onda səhv eləmison ki, belə bir *damğalı* nasıldan özüna dost seçmison (İ.Hüseynov); O, qızın *təmiz* məhabbatino özünü layiq bilmirdi (S.Qədirzadə).

DAMLAMAQ – BURAXMAQ Bir onur adamlarından birini tutub *damlamışq* (M.Hüseyn); Qatar Culfa burundan fitini *buraxdı* (M.S.Orduabadi).

DANIŞQAN – QARADİNİMƏZ Qorənfil Cavadova çox *danişqandır* (Ə.Vəliyev); Usta *qaradınmaz* kişi idi, haraya iso telosirdi (Ə.Sadiq).

DANIŞQANLIQ – QARADİNİMƏZLİK *Danişqanlıqına* görə qinasan da, sənə bir neçə şey de deməyo möcəburam (Ə.Əbülləhəsən); Onun *qaradınməzliyi* nəşəmizi pozdu.

DANIŞMAQ – DİNLƏMƏK *Danış* bir-bir, *dinləyim*; Kaman kimi *inlöyim* (S.Rüstüm).

DANIŞMAQ – SUSMAQ Kişi var nə dinor, nə do *dansar*; Qoyar el yolunda üro-yini o (Ə.Comil); Cahandar ağa *susurdu* (İ.Sixli).

DANLAQ – TƏRİF Bir do *danlağından* qaralmaş qanım (S.Rüstüm); Məndo qüdrot yoxdur qolom çalmağı; *Tərif* cılamayo ancaq birini (Ə.Cavad).

DANLAMAQ – TƏRİFLƏMƏK Nə istoyırsın, nə? Bilirom, yeno deyəcəksən ki, sohə edirsin, yeno moni *danlayacaqsan* (C.Cabbarlı); Bayaqdan bori soni *terifləyir* (C.Əmirov).

DANMAQ – TƏSDİQLƏMƏK Kəndlilər bir ağızdan o son tüsəngi *dandi* (S.Rüstüm); Qodır raykom katibinin sözünü *tsadiqləmək* moqsadılo borkdon dedi (Ə.Vəliyev).

DAR – GENİŞ Keçdiñor *dar* və *geniş* yollardan (İ.Cavid).

DARALMAQ – GENİŞLƏNMƏK

DARALMAQ – GENİŞLƏNMƏK

Bozən yol *daları*, yolda qalırsan (S.Sorxanlı); *Genişlik* içinde heç oları ki; Ürok do, arzu da genişlənməsin (B.Vahabzadə).

DARGÖZ – SƏXAVƏTLİ Yetişir, çoxalır şairciyəzlər; Acgözlər, *dargözlər*, pulgir, xəbisler... (Şöhrriyər); Torpagə ona görə "ana torpaq" deyirlər ki, o da ana kimi hamilo olur, ağrı çekir, doğur, o da ana məhabbatdır, ana *səxavatlıdır*, əvləndəlidir (İ.Məlikzadə).

DARGÖZLÜK – SƏXAVƏTLİLİK Məni torif etməklər onları *dargözlüyündən* və uzağı görmədiklərindəndir (Ə.Əbülləhəsən); Azərbaycanlılar qonaqpərvəstliyi və *səxavatlılığı* ilə tanınmışdır.

DARIXMAQ – ŞADLANMAQ Atam düşünmə, monim üçün *darixsan*, ana votəno qulluq et (A.Şaiq); Bir seydon hamımız *şadlanırdı* ki, atamın halı düşündüyünün qədər de ağır deyildi (S.Qodırzadə).

DARILMAQ – SAKITLƏŞMƏK Sonsız gördüm, mələklərə *darıldım*; Endim yero, qədəmənə sarıldım (Ə.Cavad); Deyəson, bu cavab anasının qəlbini bir az *sakılışdırı* (S.Qodırzadə).

DARISQAL – GENİŞ Əjdər bu topoçıkların enib kəndin *darisqal* küçələrindən girdi (S.Rəhimov); *Geniş* bir mohəllidir (C.Məmmədov).

DARISQALLAŞMAQ – GENİŞLƏNMƏK Otaq *darisqallaşmışdır*. Üsfüqlərmi bə qadır *genişlənmişdi*, yoxsa qızın gözünə o cür görünürdü (S.Qodırzadə).

DARISQALLIQ – GENİŞLİK Anam, bacım, *darisqallıqdır* (C.Cabbarlı); Sonsuz *genişliyə*, bu ongönlüyə; Baxıb nofus ahr adam dorindən (B.Vahabzadə).

DARIŞLIQ – GENİŞLİK Tiflisdə camaat o qodır çox idi ki, gozmoya yeko bağ *darişlıq* edirdi ("Molla Nəsroddin"); Baxıb töbötin *genişliyinə*; Düşünmək, düşünmək istəyir adam (B.Vahabzadə).

DARQURSAQ – HÖVSƏLƏLİ ...Min-börlü məscidləri olan şöhorlor içinde Bosra

meşhurdur moharət və fondgirliyi ilə, Kufo – üzü dönükülüyə və bolaglığı ilə, Bağdad cah-calah ilə, ...Herat – paxılılığı və *darqurşaqlığı* ilə... (Ə.Məmmədxanlı); Traktörü Əli çox hövəsalı oğlan idi (İ.Sixli).

DARLAŞMAQ – GENİŞLƏNMƏK Ot basıldıñdan yolumuz *darlaşmışdı*. Gecə Comil Əsədin kabinetində bu cür düşün-dükəcək fikir dairəsi *genişlənmirdi* (Ə.Vəliyev).

DARTLIBI – BOŞ *Dartlı* ipo toxumına. İpi bərk çəkmək lazımdır, *basdur*.

DARTMAQ – BOŞALTMAQ Ayaz keşkin bir horəkətlə atın çilovunu *dartdı* (Ə.Məmmədxanlı); Bir anda bir darąq güllə *basdaldı* (S.Vurğun).

DARTMAQ – BURAXMAQ O, Aliyonin sağ biləndən yapışaraq onu özüño torof *dartdı* (C.Əmirov); Bu haldə sorayı-sahidən göysə bir fişəng *buraxdilar* (M.F.Axundzadə).

DAŞQƏLBLİ – MƏRHƏMƏTLİ *Daş-qəlblə* insanları neyldirin, ilahi?! Bizdə bu soyuq qanları neyldirin, ilahi?! (M.Ə.Sabir); Başqalarına baxanda Aslan çox *mərhəmətlidir*.

DAŞQIN – SAKİT Qoca qolbim öcsüz deyil: Yanar od, *daşqın* suymal (A.Şaiq); Raykom katibi *sakit* donizi xaturladan bu tarlaya getdi (Ə.Vəliyev).

DAŞQINLIQ – SAKİTLİK Çayın yazıbaşı *daşqınılı* narahatlı doğurur. Zahirən *sakitlik* və otalotını pozacaq bir horəkət gözədöymirdi (M.Ibrahimov).

DAVA – BARIŞIQ *Dava* var qılıncla qurtarırlar, *dava* var dillo (Ə.Haqverdiyev); Qonşular *barişiq* gününü intizərlər gözloyırlar.

DAVA – SÜLH Barıt və qan qoxusu uğurlaşdı havada; Daşlar belo qanadı bu ugursuz *davada* (R.Rza); Azadlıq vodosi! O golocokcdır; Hamisi *sühl* ilə düzolocokdır (S.Vurğun).

DAVA-DALAS – SAKİTLİK Belə ki baxardin, hor gün sorxos boyın qapısında

DAVAKAR – DİNC

dava-dalaşdır (S.Rəhimov); Çadırı bir müddət təm sakinlik çökdü (S.Qədirzadə).

DAVAKAR – DİNC Nənəm çox davar-kardır (M.Ibrahimov); Yox qardaş, ... uşaq çox dinc uşaqdır (S.Rəhimov).

DAVAKARLIQ – DINCLİK Davakar-lığın sobabi var, bilmirsən? (M.Ibrahimov); Boli, Şamama dincliyi, rahat oturmağı başqa cür başa düşün adamı (Ə.Əbühəsənə).

DAVALI – SAKIT Məcməyidə gavalı; Yedim, oldum havalı; Qonşuda bir qız sevdim; O da çıxdı *davalı* (Bayati); Allahyar özünü sakit göstərməyə çalışsa da, səhərə qədər yata bilmedi (İ.Sixli).

DAVAMLI – DÖZÜMSÜZ Gedin bu saat axtarın; bir nəfər kök, *davamlı* həkim tapın gatırı (Ə.Haqverdiyev); Cox dözüm-süz, hövəsəsiz adamdır.

DAVAMSIZLI – DÖZÜMLÜ Soyuga davamsız idi, o daqiqo xəstələndirdi. Doğrudan, ana qədər *dözümlü*, cəfəkes məxlüq yoxdur (Ə.Vəliyev).

DAVAMSIZLI – DÖZÜMLÜLÜK Davamsızlığı ağrısının artmasına səbəb oldu. Zəhmət *dözümlük*, sobiriliik toləb edir.

DAVASIZ – SAVAŞLI Mən belə güman edirəm ki, Xorasanı *davasız* alaq (Ə.Haq-verdiyev); Onların günü *savaşlı* keçir ("Azərbaycan").

DAYANMAQ – GETMƏK İri daşa toxunub *dayandı* (İ.Sixli); Otaqda xeyli gəzindisi, sonra məktəbə *getməyi* qorara aldı (İ.Fəziyev).

DAYAZ – DƏRİN Oynağımızdır hor zaman; Yasıl kol-kos, *dayaz* çay (A.Şaiq); Bu saat donizdə on *dərin* quyu harada qazılır? (M.Hüseyn).

DAYAZLAŞMAQ – DƏRİNLEŞMƏK Quyunun yanları ucub töküldüyü üçün *dayazlaşmışdır*, indi onun içini temizləyib *dərinləşdirən* lazımdır.

DAYAZLIQ – DƏRİNLİK Xəzər donizi *dayazlıqlarının* qurululması neft sonayəsinin inkişafı üçün böyük ohomiyyəti malik-

DEVİRMƏK – QURMAQ

dir. Onlar bağda *darinliy* üç-dörd metr olan zirzəmi qazıylırlar (C.Əmirov).

DAZ – TÜKLÜ Pristav hətta *daz* başının tərini sildi (İ.Sixli); Səni gözler Şəngül, Şüngül; Yuxa *tüklü* gözəl Mongül... (M.Müsfiq).

DAZBAŞ – TÜKLÜ Dazbaş Murtuzov eyvana çıxdı (S.Rəhimov); Üz-gözü homişə *tüklü* va gözələri şorbalı olan bu kişi bazarın ortasındaki diükanda satıcıdır (M.Ibrahimov).

DAZLAŞMAQ – TÜKLƏNMƏK Meh-dinin cavallıqdan başının tüklək olmuş, *dazlaşmışdır*. Körpənin başı *tüklənmişdi*.

DEMƏK – SUSMAQ Sadıq kişi öz hünərindən söhbət düşmüş kimi, arıldan havasla *deməyə* başırdı (Mir Celal); Kiridi, bir anlığa o *sədu*, o dinnirdi; Onun ata üreyi, bəs niyə diksimidi? (B.Vahabzadə).

DEMOKRATİK – MÜHAFİZƏKAR Azərbaycan realist və demokratik ədəbiyyatının görkəmli nümayəndələrindən biri de Əbdürəhim bey Haqverdiyevdir; [Nizami:] Al, oxu, qoy *mühafizəkarlar*, xorqlaşır omin əsərlərin kizi, Nizaminin yazdığı məktublardan heç bir kəs zərər çəkməz (M.S.Ordubadi).

DEMOKRATİK – MÜRTƏCƏ İnqilabdan əvvəl *demokratik* fikirləri ziyanlırları *mürtəcə* qüvvələr taqib edirdilər.

DESPOT – RƏHMLİ Taxt və tac, yaxşı məqsədlə işə başlayan Nadiri də *despot* çevirir (M.Arif); Mən də ürəyi *rəhmlı* adaman (S.Qədirzadə).

DESPOTLUQ – RƏHMLİLİK *Despotluq* qarşı humanizm, azadlıq bayraqı altında mübarizə aparmaq lazımdır. Onun *rəhmliliyi* çox adam qiymət vermir.

DEŞMƏK – BAĞLAMAQ Bəndə çatınca su bondı *deşib* möğrur bir tərzdə gicci goldikcə fişqırıldı (Ə.Vəliyev); Tez bondı *baglayın*, hor yeri su basacaq ("Azərbaycan").

DEVİRMƏK – QURMAQ İndi artıq yıldı, batı qanlı saraylar; *Devirdilər* taxtını, qan içən padşahın (Ə.Cavad); Bu dünyam-

DEYİNGƏN – SAKIT

üreyimə *qurmaq* üçün səlahiyyət istəyirəm (X.Rza).

DEYİNGƏN – SAKIT Arvadın *deyin-gəni* kişini tez qocaldar (Ata. sözü); Gözlərinizden görürəm *sakit* qızı oxşayırsınız (S.Qədirzadə).

DEYİMƏK – SUSMAQ Hepirin hırsı soyumadı. O öz-özüño *deyinirdi* (Mir Colal); Tüfəngini tuşlayıb atdı, atdı, dalbadal; *Susdu* kəb dibi dərhal (B.Vahabzadə).

DEYİŞMƏK – BARİŞMAQ Atılar kimin barəsində iso *deyisirdilər* (Mir Colal); Xosrov deyirdi ki, golsin *barışq*; Qan kim i qaynayıb biz da qarışq (S.Vurğun).

DƏBBƏLƏMƏK – TƏSDİQLƏMƏK Sonra *dəbbəlməyəsan* ha! (M.Ibrahimov); Bu sözləri anım deyirdi. Əmmim də *təsdiq-layırdı* (S.Qədirzadə).

DƏBDƏBƏ – CƏFA Əbədidir bu səadət, bu sədaqət; Bu təntənə, bu *dəbdəbə*, bu məhəbbət (S.Rüstəm); Dözdü hor *cəfasına*; Ərbənə olıfbası özü öyrətdi ona (B.Vahabzadə).

DƏBDƏBƏLİ – CƏFALI Həsrətlə xatırlılar *dəbdəbeli* çağları (S.Rüstəm); İndi *cəfəli* günlər arxada qalmışdır ("Azərbaycan").

DƏBƏRMƏK – OTURMAQ Qaçmaq üçün *dəbdərdi*; Tez aldı pişik kimi daban (Ə.Nozmi); Çalış, onlardan uzaqda *otur*, soninlər çox danışmasınlar (S.Qədirzadə).

DƏCƏL – DİNC Heç on beş il bundan qabaqlı *dəcel* usaqə oxşamır (M.Ibrahimov); *Mülayim* bir axşam çağdır (S.Qədirzadə).

DƏCOLLIK – DINCLİK Əmisiqi, ... bu *dəcolliyyi* haradan öyrəndin? (İ.Əsfəndiyev); Ancaq o, institutun qobul imtahanlarına qədər beynino *dinclik* do verməli idi (S.Qədirzadə).

DƏHSƏTLİ – FƏRƏHLİ Tiflisdəki *dəhsəti* Metex qalasına köçürüdlər (S.Rohman); İndi biz *fərəhlı* günlər keçiririk.

DƏHSƏTLİ – MÜLAYİM Kül ronglı havada toz-duman var; *Dəhsəti* soyuq, ayaq, boran var (A.Şaiq); Hava *mülayimdir*.

DƏRDSİZ – NƏŞƏSİZ

DƏLƏDUZ – DÜZ Amma *dələduz* nəkerlərə arası yoxdur (Ə.Haqverdiyev); Axır ki, gəldin *düz* yola (Ə.Vəliyev).

DƏLƏDUZLUQ – DÜZLÜK Cənubi sonin üzündən *dələduzluq* yağğı (C.Əmirov); *Düzlüyün* faydası çıxdır.

DƏLİ – AĞILLI Bir *dəli* bir quyuya daş saldı, yüz ağıllı çıxara bilmed (Ata. sözü).

DƏLİQANLI – QORXAQ İrəliyə doğru şığyan *dəliqanlı* Girdman hökməndən Varazın oğlu Cavanşir iddi (M.Hüseyn); Cox *qorxaq*-dir, qaranlıq düşən kimi evdən bayira çıxa bilir.

DƏLİQANLI – SAKIT Semyonov hüzurunda dayanan bu *dəliqanlı* usqlarla üroyindən keçənlərin heç birini demdi (İ.Sixli); Lakin gecə qaranlıq, *sakit* və dəhşətli iddi (C.Məmmadov).

DƏLİLƏŞMƏK – AĞILLANMAQ Ona çox fikir verdikcə *dəlişir*. Balam, görünür ya zəməna dəyişir, ya adamlar *ağillanıb* (Ə.Vəliyev).

DƏLİSOV – AĞILLI Çağladı *dəlisov* ləpələr kimi; Ağladı südəmər körpələr kimi (T.Mahmud); Buyur, bu da *ağillanız* (S.S.Axundov).

DƏLİSOV – QORXAQ Erkək tobiatlı, *dəlisov*, ətl-i-qanlı bir qız iddi (A.Şaiq); Ürkək, *qorxaq* qız usaqı yirticinə qabağında dura bilmedi (M.Ibrahimov).

DƏLİSOV – MÜLAYİM *Dəlisov* şimal küləkləri çökib bu ütünü (S.Sorxanlı); *Mülayim* bir axşam çağdır (S.Qədirzadə).

DƏRD – SEVİN *Dərd* içinde yaşıdat; Yazdı sevinc noğməsi (B.Vahabzadə).

DƏRDLƏŞMƏK – SEVINMƏK Bir yerde *dərdləşər*, bir yerde *sevinərdilər* (S.Vəliyev).

DƏRDLİ – ŞƏN Bədəxbət anam! *Dərdli* gözərləri hor tarofa çevirib həsrətlə baxdı (A.Şaiq); Bu Vasko da çox gözəl, şən oğlanırdı (S.Vəliyev).

DƏRDSİZ – NƏŞƏSİZ *Dərdsiz*, qüssəsiz adamlar kimi sellono-sellono addımlayan Əli Rosulov bir dofto do olsun dönbələr

DƏRƏ - DİK

baxmadı (C.Əmirov); Sərdar özünü nəşəsiz adamlar kimi apardı.

DƏRƏ - DİK *Dərəda gen, dikdə dardır, dağ yolları (T.Sahadğı).*

DƏRƏ - DÖŞ Yay da yaman gəldi bu tərəflər; *Dərələr qaynadi, döşlər qaynadi (H.Hüseynzadə).*

DƏRƏ - DÜZ Qarşıya birdən-birə; Çıxdı ucurum *dərə* (A.Şaiq); Neçə dağ, neçə düz, neçə kənd, şəhər ötdük; Biz havaya qalxan-dan bəri (B.Vahabzadə).

DƏRƏ - TƏPƏ O gah *dərəyə* enir, gah *təpəyə* qalxırı (G.Hüseynoğlu).

DƏRƏ - ZİRVƏ Neca da bozantı *dərələr*, düzlər; Qarlı *zirvələri* fikir aparmış (H.Hüseynzadə).

DƏRƏDƏKİ - ZİRVƏDƏKİ Yaş ödülkə tolesirəm; Gəzmək üçün, görmək üçün; *Zirvədəki* qar qalağı; *Dərədəki* çiçək üçün (H.Hüseynzadə).

DƏRƏLİ - TƏPƏLİ Yolumuz *dərəli*, *təpəlidir*.

DƏRƏLİK - TƏPƏLİK Uçurum, *dərəlik* sildirmən qayalıq yerdən keçirdim (A.Şaiq); Dünən Saracı axtarardin, deyəson, *təpəlidir*? (M.Süleymanlı).

DƏRHAL - GEC *Dərhal* pəncəroden çıxıldı (A.Şaiq); Mart ayının on beşində bərk yağış yağıdıgi üçün səpişin beş gün də *gec* başlandı (Ə.Vəliyev).

DƏRİN - DAYAZ Bulandırıb saf suyu; Qazidin *dərin* quyu (A.Şaiq); Nuraddin *dayaz* yer axtararkən golib bi yera çatdı ki, orada bir uzun ağac simb körpü çayın üstüne düşmüdü (S.S.Axundov).

DƏRİN - DAYAZ Simasında *dərin* bir fikir ya yüngül və sırin xəyalat oxunurdu (Çəmənzəminli); Onların hər ikisi anlaşa bilməyən, *dayaz* bir həqiqəti öyrənmək qabiliyyətini malik olmayan adamlar idil (M.S.Ordubadi).

DƏRİNLIK - DAYAZLIQ *Dərinlik* çox gözəldir; səda olarsa; Nə çıxır o şeirdən, başını yorsa? (M.Müşfiq); Hər bir müəllif

DƏYMƏDÜŞƏR - TƏMKİNLİ

öz əsərində yaratdığı obrazı hərtərəfli, hətta *dayazlılığı* ona efs etdiirməlidir.

DƏRMƏK - YİĞMAQ Bir nimçə üzüm dərmışdı (S.Qədirzadə); Vaxtında səpək, vaxtında *yığaq*, vaxtında tohvıl verək (Ə.Vəliyev).

DƏRRAKƏLİ - BALQABAQ Geniş ürəklə, *dərrakəli*, xeyirxah şəxs belə oho-miyitdən və minnətdarlıqlıdan istisna olunur (M.Talibov); Xəlil nədir ki, o məni işdən çıxardır, bunlar da *balqabaq* kimi durub baxırlar (M.Hüseyn).

DƏRRAKƏLİ - DÜŞUNCƏSİZ O oğlan yaşda səndon kiçikdir, amma qat-qat *dərrakəlidir* (S.Rəhimov); O dilsiz və *düşüncəsiz* bir zavallıdı (H.Cavid).

DƏRRAKƏSİZ - DÜŞÜNÇƏLİ Ade, nə *dərrakəsizən*, barının nə qədər uzunluğu var? (C.Cabbarlı); Əhəmdin... gözləri *dalğın* və *düşüncəli* idil (İ.Sıxlı).

DƏYİRMI - YASTI Üzün ağı, *dəyirmi*, gözün mostanı; Baxışın bağrmı döndərdi qana (M.P.Vaqif); Maya gücünü toplayıb çirpındı və sağ qolunu onun olindən qurtarıb *yasti* üzünə silhəlli (M.Ibrahimov).

DƏYİŞİK - DÜZ *Dəyişik* salma, hor birin öy yerinə qoy (Ə.Haqverdiyev); Ayaq-qabını *düz* geyin.

DƏYİŞİKLİK - SABİTLİK *Dəyişiklik* nə vaxt olacaqdır? (S.Vəliyev); Frazecolo-gizmləri müəyyənənləşdirən meyarlardan biri də məna *sabitliyidir* (H.Hosanov).

DƏYİŞKƏN - SABİT Melodiyanı teşkil edən bu zil və bəm soşlorın... bəziləri *dəyiş-kən* və dayanıqsız olur (Ə.Bədelbəyli); Cob-həda vəziyyət *sabit* idi (S.Qədirzadə).

DƏYİŞMƏK - SABİTLƏŞMƏK Elə ki, Dürdano gənc ana oldu; *Dəyişib* başqa bir Dürdano oldu (M.Rahim); Sabit birləş-mələrə törfərlər (sözlər) öz əvvəlki formasi-ni saxlayaraq, həmin formada *sabitlaşır* (H.Hosanov).

DƏYMƏDÜŞƏR - TƏMKİNLİ Yox, ay *daymadışər* qız, şairdən incimozlar

DƏYİMİŞ - KAL

(H.Hüseynzadə); Aydin Qaradağının aləmə tanış, *temkinli* səsi eşidildi (S.Qədirzadə).

DƏYİMİŞ - KAL *Dəymışını* qoyub, kalmı dörir (Ata, sözü).

DIB - BAŞ *Bayı, dibi* qar, boran; Papaq geymiş dumandan (A.Şaiq).

DIB - ÜZ Sanki qalxmaq isteyir göyoğ dənizin *dibi* (R.Rza); Denizin üzü sakit, dalgasızdır.

DİK - ALÇAQ Girdmanın igid sərkərdəsi meydanda *dik* bir yerde göründü (M.Hüseyn); Qarşıda yol qıraqında olan *alçaq* daxmalarda, uca ağaclar, dəmir rözlər yavaş-yavaş irəli gəlir (S.Qədirzadə).

DİK - ÇƏPƏKİ Tahrizadə öz adını deyənde Mirza Rza diksinmiş kimi onun üzüne *dik* baxı (Mir Cəlal); Nə issə o bu gün öz dostuna *çəpəki* baxıdır.

DİK - DÜZ Osman gözəcidi o yankı *dikdə*; Seyr edir baş-aqay Nemso *düzünü* (H.Sanlı).

DİK - ENİŞ Qarlı, uca, *dik* başı; Az qalır dəyəsin aya (A.Şaiq); O, atı dəhmərləyir, çox çıkmadon *enisi* enib yoxusa dırmaşır (Ə.Vəliyev).

DİKBAŞ - MÜLAYİM Hər xalqın *dikbas*, lovğa cavanları da olur, somimi, gözəl qızları da (S.Vəliyev); Xəsiyətəcərə çox mülayim adımdır (A.Mommedzadə).

DİKBAŞ - TƏVAZÖKAR Qədirin do Poladdan ona görə xoş gəlmirdi ki, Polad *dikbaşdır* (Ə.Vəliyev); Mən bir *təvazökar* bəndəyim (F.Kərimzadə).

DİKBAŞI - TƏVAZÖKARLIQ *Dikbaşığın* axırı budur (A.Şaiq); Şorof oğlu dostunun bu horakotını *təvazökarlıq* sayıb ürokdon razı qalırdı (M.Ibrahimov).

DİKDİR - DƏR O biri toroşdon isə yeno bir *dikdir* var idi (S.Vəliyev); *Dərələrəndən* və çaylardan duman qalxırı (S.S.Axundov).

DİKƏLMƏK - ƏYİLMƏK Züleyxa və Balaxanım adını eşidər-əsitməz, papirosları yerdə qoyub *dikəldi* (C.Cabbarlı); *Əyilib* yerdən pencəyini götürdü.

DILLƏŞMƏK - BARIŞMAQ

DİQQƏTLƏ - AYAQÜSTÜ Aslan adamları *dıqqatla* gözdən keçirirdi (S.Vəliyev); Malik camaatin rahat olduğunu görüb *ayaqüstü* mitinqi bağlı (M.Ibrahimov).

DİQQƏTLİ - HUSSUZ Aslan onu *dıqqatlı* və davamlı süzbür oturmaq üçün yer göstərdi (M.Ibrahimov); Bayram balkonda durmasına baxmayaq, sanki *huşuz*, fikrısız idi (Ə.Vəliyev).

DİQQƏTLİ - LAQEYD Yoldaş polkov-nik, o indi də *dıqqatlıdır* (C.Əmirov); Davranışlarından belə başa düşürdüm ki, o da mənə qarşı *laqeyd* deyil (S.Qədirzadə).

DİLCAVABI - YAZILI Əmanətim də, *dilcavabi* sıfarişim də var (A.Şaiq); Mənə yazılı cavab verərsiniz.

DİLƏNCİ - DÖVLƏTLİ İndi *dilənci* sıfətində gəzirəm. Deməli, *dövləti*, varlı bir bəy idim (Ə.Haqverdiyev).

DİLƏNCİ - VARLI Ey mənim yolcu, *dilənci* lü qardaşları! (C.Məmmədqululu-zadə); Yalnız kollektiv təsərrüfat quruluşu bizim kondimizi indiki mövənəti, *varlı* səviyyəyə gətirib çatdırılmışdır (İ.Əsfandiyev).

DİLƏNMƏK - VARLANMAQ Mən də elsi-zobası bir qoca dilənciyim. Kənd-lordu *dilənəm* (S.S.Axundov). Nurcabbar var-dövləto da, *varlanmaq* ehtirası ilə özünü oda-köza vurlarla da ikrəhla baxırdı (İ.Məlikzadə).

DİLGİR - ŞƏN Mənə giley yazan şagird-lərənən man özüm çox artıq dərəcədə *dilgir* (C.Məmmədqululu-zadə); ...Ətrafa səs-küy, son qohqohalar yayıldı (S.Qədirzadə).

DİLXOR - ŞAD General bu gün çox *dilxor* idim (S.Rohman); Biz buna çox *şadıq* idim (Ə.Haqverdiyev).

DİLXORLUQ - ŞADLIQ Pirinin *dilxorluq* bin anda sovuşdu (İ.Əsfandiyev); Sarışın olan yerdə hor zaman gülüşmə, *şadıq* basıldı (S.Qədirzadə).

DILLƏŞMƏK - BARIŞMAQ Onunla *dillaşma*, çökil, get (A.Şaiq); Sabah ikisini də danlıyib *barışdıracağam* (Ə.Vəliyev).

DİLLİ - HƏYALİ

DİLLİ - HƏYALİ Son do anan kimi *dillisən* (S.Vəliyev); ...Ananın yanında cavan oğandan daha çox *həyali* bir gəlin kimi dolanan Səməd, indi ananın da belini yay kimi oyirdi (Ə.Vəliyev).

DİLLİ - QARADİN MƏZ Son nə *dilli* oglansan! (S.Vəliyev); Görmürsən *qaradın-məzin* biridir.

DİLLİLİK - QARADİN MƏZLİK Uşaq adı xilafına olaraq, bu axşam bir az *dillilik* edirdi (Ə.Əbülləson); *Onun qaradınməzliyi* gedis-goliso mançılık törətdi.

DİNAMİK - STATİK Dinamik fellərdə horokot, iş, aktivlik, statik fellərdə isə hal-voziyyət, passivlik var.

DİNC - NARAHAT Məmmədhəson omi *dinc* adamdır (C.Məmmədquluzadə); Vahabzadə bu sözün on yaxşı mənasında *narahat* bir şairdir (M.Hüseyn).

DİNCƏLMƏK - İŞLƏMƏK Gah yal-quzaq kimi ulayr külək, gah da quduz kimi yatur, *dincəlir* (S.Vurğun); Mən texnikumu bitirib bir sonut qazanacaqdım, başqları kimi namuslu *ışlayacaqdım* (S.Qodırzadə).

DINCLİK - NARAHATLIQ Dedim: - Şirin şey varmı həvətdə *dinclik* kimi? (S.Rüstəm); Etiraf etməliyim ki, bu *narahatlıq* mənə ham da lozzat verir (S.Qodırzadə).

DİNDAR - KAFİR Dindarın bu sözü Mölyen üroyını yaraladı. Bu *kafirlərə* inanımları haqq yola qıtar (Ə.Haqverdiyev).

DİNLƏMƏK - SÖYLƏMƏK Rois sizi məmənuniyyətə *dintəyir* (İ.Əfəndiyev); Mən sizə ağıdomu *söylədim* (M.Ibrahimov).

DİN MƏK - SUSMAQ Daha dinnədir; *Susdular* artıq (M.Rahim).

DİN MƏZ - ZƏVZƏK Eyzon fikirdə, kefsiz, *dimməz*, yoxın burada bir hikmət vardır (Ə.Hacıchayov); Cox zəvzək adamdır.

DİN MƏZLİK - ZƏVZƏKLİK Əsgərin *dimməzliyi* o buna görə do pis yero yozmurdu (Ə.Əbülləson); *Zəvzəkliliyinə* görə ham ondan uzaqlıqvar.

DİNSİZ - MÖMİN Dinsizin öhdəsindən imansız gələr (Ata. sözü); Mərhum Zeynəb

DİVANƏ - AĞILLI

xanım *momin*, müsəlman bir Allah bəndəsi idi (Q.Qantəmir).

DİRƏQLƏMƏK - XƏSTƏLƏNMƏK Uşaq böyümiş, rəngi açılmış, *dirçəlmüş*, çəviloşmışdı (Mir Cəlal); Əziz on iki yaşında olanda bərk *xəstələnməsi* (Ə.Vəliyev).

DİRİBƏS - MAYMAQ Xala, sen nə *diribəs* qanısan? (N.Vəzirov); Bir nəşər mənə deməsi ki, bozı *maymaglar* açarı qifslin içərisinə qoyur (M.Talibov).

DİRİBƏSLİQ - MAYMAQLIQ Biri o birilərindən *diribəslığı*, hazırlıqavaklılığıyla seçilirdi (M.Eynullayeva); *Maymaqlıq* edib Ağasolimı aldən buraxmışan (C.Əmirov).

DİRİLİK - YOXLUQ Bir söz ki bir cavanın *diriliyinə* sobob olacaq, onu demək gühnahdır (Ə.Haqverdiyev); Qaynim homişkini kimi indi də Midhədin *yoxluğunu* mono hiss etdirməyə çalışırı (M.Hüseyn).

DİRİLMƏK - ÖLMƏK Öləcəyəm, bir dər *diriləcəyəm* (C.Cabbarlı).

DİRMANMAQ - DÜŞMƏK At belində yavaş-yavaş *dirmənir* dağlara (S.Rüstəm); Qaraca qız armudları dərib, pişiyi qucağına alaraq yero düşdü (S.S.Axundov).

DIŞARI - İÇƏRİ Di onda mon cəhroni, xurcunu qoyun *icəri*, qapını bağlayım gedək (Ə.Haqverdiyev); Bacı, köpkəndən qorxuram, *dışarı çıx* (S.S.Axundov).

DİSİ - ERKƏK - ...Hər yuvada birən disi artı olar, ona şah deyərlər (S.S.Axundov); *Erkək* atı yohorlıyib minondo ixtiyarsız olaraq gülürom (Ə.Vəliyev).

DİSİCİK - ERKƏKCİK Bozı bitkilərin qonçalarından olduğu kimi pambığın qonçasında do *erkəcik* vo *dişicik* var idi (Ə.Vəliyev).

DİŞLƏMƏ - SİRİN Balko, biri çayı *sırın* içməyəcək. *Dışləmə* içocakdır (S.S.Axundov).

DİŞLİ - ÖLÜVÝ Özün bilirsin ki, onlar *dişli* təyafadırlar (İ.Sixli); Onur tolosmak işi yoxdur, *ölüvəydir* ("Ulduz").

DİVANƏ - AĞILLI Əqlimi stirib qız, *divanədir* (S.Rüstəm); *Ağilli* düşmən nadan dostdan yaxşdır (Ata. sözü).

DİVANƏLƏNMƏK - AĞILLANMAQ

DİRƏKLƏNMƏK - AĞILLANMAQ Genə bir Leylives yara dil verdi; Künlük Məcnun toki *divanəlnəmisi* (M.V.Vidadı); İndi Sona lap *ağillanmışdır* ("Azərbaycan").

DİVANƏLİK - AĞILLILIQ No işdir bu, bu no *divanəlikdər* cyloύırsın son? (C.Cabbarlı); Malik onun *ağillılığının* sobobını bilirdi.

DOĞMA - ÖGEY Demək, o sonin üçün *doğmədir*, amma bu biriləri *ögey*? (İ.Əfon-diyev).

DOĞMA - YAD O *yad* deyil, mono *doğma* baladan artıqdır (A.Saçıq).

DOĞMAQ - BATMAQ Yenidən *doğ-may* üçün batdı. Gözlərindən itdi (S.Rüstəm).

DOĞMAQ - ÖLMƏK Bir il sonra Zeynəb oğlan *doğdu* (M.Ibrahimov); Ölər, kişitök *ölər* olo düşməz o, yalnız (B.Vahabzadə).

DOĞMALAŞMAQ - YADLAŞMAQ Doğmalar get-geo *yadlaşır*, yadlar isə *doğ-malıvər*.

DOĞMALIQ - YADLIQ Ancaq bu kükşün səs o *doğmaliqdan*, o novazişdən uzaq idil (M.Eynullayeva); Ancaq indi uşaq-larının yanında özünən *yadlığımı*, özünən zalmışlığını dörk eldi (M.Eynullayeva).

DOĞRU - ÖYRİ Qolom ayri kəsiləsə, *doğru* yazar (Ata. sözü).

DOĞRU - YALAN Allah bilir ki, *doğru* deyir! (M.F.Axundzadə); Pül tapmışam, *yalan* demirəm (M.F.Axundzadə).

DOĞRU - YANLIŞ Mən soni *doğru* yola çökmək istəyirim (C.Mommədov); *Yanlış* hesab Bağdaddan qayıdar (Ata. sözü).

DOĞRUÇU - YALANÇI Yalançının evi yandı, kimso inanmadı (Ata. sözü); Deyonlara no qodor *doğruçu*, no qodor ali-canab şoxşər imis (M.S.Ordubadı).

DOĞRUÇULUQ - YALANÇLIQ Müəllim şagirdlərini *doğruçuluğu* töbliği edirdi. Bize, *yalançlıq* lokası ölümündən dəha çırkındır (H.Cavid).

DOĞRULTMAQ - GÜNAHLANDIR-MAQ Yarmoməmodi mühəsiblikdən azad

DOLAŞIQLIQ - AYDINLIQ

edək, hələlik qoyaq aşağı bir işdə özünü *doğrultsun* (M.Ibrahimov); Əvvəlcə dincəldirdi, kitablar oxuyurdur, sonralar isə dərliməgə başlayanda ancaq özünü *günahlandırırdı* (M.Ibrahimov).

DOĞRULUQ - ÖYRİLİK *Doğrulgugun* dili belədir yalnız (S.Vurğun); Monco, ona inanmaq olmaz, kimi dindirirsən *ayrılıyın-dən* dad çökir (M.Ibrahimov).

DOĞRULUQ - YALANLIQ Çunki sözlərimizdə *doğrulug* var (S.Vurğun); Kondılçor etdilər dəbər hücum: Yeno oldu *yalanlılığı* molum (M.Ə.Sabir).

DOĞULMAQ - ÖLMƏK Adamlar bir dəfə *doğulur*, bir dəfə *ölr* (F.Kərimzadə).

DOĞUM - ÖLÜM - Sizin verdiyiniz nömrə Moskvada *doğum* evidir (S.Qodırzadə); Gözünüm içino baxdı *ölməm*: Neçə yol torpaqçıları qanı (B.Vahabzadə).

DOĞUŞ - ÖLÜM Əsil möcüzə - *doğuşdur*, törənidir (İ.Mölikzadə); Elə qızla *ölməm* də getmək qorxulu deyil (S.Qodırzadə).

DOLAMAQ - AÇMAQ Çay başından galorkon saçlarını ollorino *dolda*, kondil içindən süründür (C.Cabbarlı); Kapitan gözlərinin geniş *acı* (S.Qodırzadə).

DOLANBAC - DÜZ Mahmud Zoncanın *dolanbac* küçələrindən gözdon itdi (A.Makul); İndi şohərimizdə salınan küçələr düzür.

DOLAŞIQ - AYDIN Qolbında ağır-ağır dördlərim, başında *dolayıq* fikirlərim, xayalim, hore-more gözlərim ulduzlarında, bir müddət yata bilmədim (A.Divanbəyoglu); Cox *aydın* və dorin monah iki xətt şərə oşşayan bi lentlər ona nolər xatırlatmadı (Ə.Vohiyev).

DOLAŞIQLI - AYDIN Dolasılıq yolda sırtlı arıtmagın qorxulu olduğumu sezib açıq deyordi (Mir Cəlal); Bu monzənən görəkən hor şey *aydın* oldu (Ə.Mominəd-Xanlıq).

DOLAŞIQLIQ - AYDINLIQ İlwas gülüm bir heyrot, qoriba *dolasılıq* içinde

DOLAŞMAQ – AÇILMAQ

çaşib donmuştu (Mir Colal); Süd kimi aydınlatmış idi (Ə.Voliyev).

DOLAŞMAQ – AÇILMAQ Ayı zenciri ilə ağıca *dolasıb* dartinir və bağırıldı (S.S.Axundov); Bir azdan zabit ömr verdi, salı sahilo bağlayan kondırlor *açıldı* (S.Qodırzado).

DOLAYI – BİRBAŞA Lakin demədi, döñüb *birbaşa* yuxarı qalxdı (M.Ibrahimov); Bu görüşdən *dolayı* çox şad olub bağa girdik (Ə.Haqverdiyev).

DOLĞUN – ARIQ Qapını açan *dolgın* bir qadın idi (C.Əmirov); Yanaşı oylondiyimiz Tel adlı *arıq*, lap usğşa oxşayan gencə artıq dostlaşmışqı (S.Sorxanlı).

DOLĞUN – ZƏIF Kəramatın çil, dolu çohrosi kimi *dolgın* da səsi vardi (Ə.Əbülləhəsən); Arvad, hələ o lazım deyil, uşaq çox *zəifdir*, danışdırma (S.S.Axundov).

DOLMAQ – BOŞALMAQ Bir yandan *boşalır*, bir yandan *dolor*; Sırrını verməyir sərdaşa dünyası (S.Vurğun).

DOLU – ARIQ Dolu qadın onun sözünü təsdiq etdi (C.Əmirov); *arıq* kişi bir az da ona torof çökilib dilini işo saldı (S.Qodırzado).

DOLU – XALİ Abbas kişi *dolu* bir heybə hazırlayıb yoharın qaşına saldı (Mir Colal); Ancaq dünyaya *xalı* deyil (S.Vurğun).

DOLU – YARIMÇIQ Barjin göyortosı yükdaşyan adamlarla *dolu* idi (M.Rzaquluzado); Sözü *yarımçıq* qalmış arvad təsdiq etdi (M.Ibrahimov).

DOLUXSUNMAQ – GÜLÜMSÜNMƏK Kazım *doluxsundu* (Şixli); *Gülümşəyirdi*, kırıpları tiroyirdi (S.Qodırzado).

DOLUŞMAQ – CIXMAQ Məktəbilər dəsto-dəsto; *Doluşdu* dərs otağına (M.Dilbazi); Səhor tezən duruh yaxşı fikirlər, nocih hisslerən evdon *cixxaran* (Ə.Voliyev).

DOMBALMAQ – ÇÖKMƏK Gözlorı işa qışqırıqca, elə bil, daha da *dombalır* (Ə.Əbülləhəsən); Onun gözlorı *çökmüşdü*.

DOMUŞMAQ – AÇILMAQ Arabanın boyununda çömbolimis, *domusub* oturan

DOST – RƏQİB

Əsgər hordon şallığı tovlayıb kollarə qışqırır (Ə.Voliyev); Əhmədin boğazı *açıldı*, dili söy tutdu (Ə.Voliyev).

DOMUŞUQ – AÇIQ Homişə *domuşuq* vəziyyət alardı. *Açıq* yaxasından görünən sarğı qabaqdan da qana bulşmışdı (S.Qodırzado).

DONQAR – ŞUMAL O *donqar* kişi çıxıb pocta yönəldiyi vaxt Homid dayıya rast goldı (Ə.Əbülləhəsən); Gedən boylu, enlikürək, *şumal* bir oğlanı (S.Qodırzado).

DONQLUDANMAQ – SUSMAQ Gileygüzarov öz qoyun gözlərinə tavana zillyöv qozoblı *donguldandı* (S.Rüstəm); Gücü ona çatrırdı ki, *susurdu* (S.Qodırzado).

DONMAQ – AÇILMAQ *Dondu* cığır, izlər, Bu gedmiş qəsdi no? (H.Hüseynzadə); Qiymət içəri girəndə elə bil onun donu *açıldı* (Ə.Voliyev).

DONMAQ – ƏRİMƏK Hələ deyirlər

ki, dənizin suyu sahildən xeyli əzaqlara qədər *donub* (M.Rzaquluzado); Yaz golon kimi dağların qarı *ariyir*, yağış yağır (Ə.Voliyev).

DONMAQ – İSİNİMƏK Na səbəbə su qaynayanda buğ olur, niyo *donanda* börkisiyir? (C.Məmmədquluzado); Xöroyi *isidib* gotirdi (Ə.Voliyev).

DONUQ – İSTİ İki dizi üzərində dikələrək *donuq* və şübhəli baxışlarla moni süzdü (A.Şaiq); Ocaqlar çatılır, ev qızar haman; Humay burünmüdü *istü* yorgana (S.Vurğun).

DONUQLUQ – AÇIQLIQ Mahorrom heç vaxı baş açı bilmirdi bu *donuqlugandan* (M.Eynullayeva); Pariso goldidən sonra o, birinci dofo idi ki, şohori belə ürkən *açıqlığı* ilə seyr edirdi (S.Qodırzado).

DOST – ƏĞYAR Heç bundan yaxşı şey olarmı ki, qolbdan istədiyin *dostdu* məktub alasan! (N.Norimanov); Dayandı başımız *əğvar* içində orşı-olaya (M.S.Ordubadi).

DOST – RƏQİB Hor şeyin təzisi, *dostun* köhnəsi (Ata. söyü); Artıq mövqelərimi

DOSTLUQ – DÜŞMƏNCİLİK

itiron italyan oyunbaşları bi qorxulu *rəqibi* aradan götürməyi qarara aldılar (S.Voliyev).

DOSTLUQ – DÜŞMƏNCİLİK *Dostluq* müxtəlif olur; *Düşməncilik* kimi (R.Rza).

DOYMAQ – ACMAQ Diş qurdalamaqla qarın *doymaz* (Ata. söyü); Cücolorim *acdi*, yemləmək vaxtıdır.

DOYUNCA – YARIMÇIQ *Doyunca*, *doyuncu* səhbat edirik (M.Ibrahimov); Bu nadır, o, sözü *yarımçıq* qoyub susdur!! (M.Ibrahimov).

DÖNMƏK – GETMƏK Bir gün Qorongillo Bahadır adı qayda üzrə bir yerde evo *döndürən* (S.Rahimov); İndi *gedib* sohoro kimi rahat yatacasan (S.Qodırzado).

DÖNÜK – SƏBATLI Aslan ... *dönük* fikirli və zoif iradəli adamları sevməzdə (M.Ibrahimov); Son *dönməz* baliqçasan; Yoldaşların *səbatı* (M.Rahim).

DÖNÜKLÜK – SƏBATLILIQ Xeyr, artıq *dönüklük* umma mondon (H.Cavid); Onun *səbatılılığı* moni sevindirir.

DÖŞƏMƏK – TORİFLƏMƏK Müşavirədə ona yaman *döşədilər* (Ə.Fondiyev); Bütün məktublarında qarımı *torifləyirənən* (Ə.Voliyev).

DÖŞƏMƏK – YIĞMAQ Tərgül qazanın altında od yandırdı, samovara köz saldı, masanın üstüne ütlənmiş ağ süfrə *döşədi* (Ə.Voliyev); - Geri niyo qaytarırsan, tikondöümüz düzəldərik, *yığışdır* (M.Ibrahimov).

DÖŞƏNMƏK – YIĞILMAQ Hoyotda palaz *döşəni*, samovar qurulmuşdu (Çəmənzəməli); Çay içildikdən sonra süfrə *yığıldı*.

DÖVLƏTLƏNMƏK – YOXSULLANMAQ Qon yemo, çox çəkmoz *dövlətlənmərən* (S.Rüstəm); Var-yoxdan çıxmış kondilər tamam *yoxsullaşmışdır*.

DÖVLƏTLİ – GÖDA O deyondo bir *dövlətli* xanım, mən *gədənum* birisi (Ə.Haqverdiyev).

DÖVLƏTLİLİK – KASIBLİQ İndi dünyada qayda belədir ki, birisi ucadan aləcə aho, *dövlətlilikdən kasiblığa* düşə.

DÖZÜMSÜZ – SƏBİRLİ

homişə səhboti aparıb çıxaraq keçən gün-lər (C.Məmmədquluzado).

DÖVLƏTLİTLİK – YOXSULLUQ

Düşünsüz adamlar öz sədətini *dövlətlilikdə* axtarır. Yiğib bir palaza satacaq onu; Budur *yoxsulluğ*, acların sonu (S.Vurğun).

DÖYMƏK – OXŞAMAQ Xanım haqsız

yerə səyb-danlamaga, *döyməy*, incitməyo Başlaysı (S.Hüseyn); Gol, ipak saçını *oxşayım*; Soninlo bir an da yaşayım (M.Müşfiq).

DÖYÜKMƏK – TOXTAMAQ Sofiya xanım Rüstəm boyi görən kimi ovvol *döyüdükk*, rongi qaçdı (Çəmənzəməli); Öziz özünü *toxtutmağ* çalışır, hokim olini ondan çökir (Ə.Voliyev).

DÖYÜNMƏK – DAYANMAQ Rong alıdı bu noğməli gürünən qövsi-qüzehdən; Qolbım *döyüñüb*, lalo kimi güldür föhrənd (S.Rüstəm); Birdən elə bili *üryəti dayandı*.

DÖYÜŞKƏN – QORXAQ Mən do *qorxaq* deyiləm, yaman da *döyüşkəməm* (C.Cabarlı).

DÖYÜŞKƏN – SAKIT Özü *arıq* bir oğlanıdır. Amma bilişən necə *döyüşkəndir* (A.Makulu); *Cox sakit* adamdır (Ə.Voliyev).

DÖYÜŞKƏNLİK – QORXAQLIQ *Döyüşkənlilikdə* ad çıxarmışdı. Son *qorxaqlıq* elədin (Ə.Voliyev).

DÖYÜŞMƏK – BARIŞMAQ Dünyanın sellorında çalxayan bizim həyat: Sağdan sola *döyüşməy*, sonra yoluna düşmüsdü (M.Müşfiq); Mən onları mütləq *barışdır-mulyam* (Ə.Voliyev).

DÖZÜMLÜ – SƏBİRSİZ Qaraca qız da Nuroddin kimis pis gümə *dözümlü*, səbərlə bir əsaqdr (S.S.Axundov); Ülə *səbirsizdir* ki, bir yerde bəs döqiqə dura bilmir.

DÖZÜMLÜLÜK – SƏBİRSİZLİK Futbol insadı *dözümlülük*, cəldlik, qeyqlik kimi keyfiyyətlər tərbiyə edir ("İzahlı luğut"). Sörvinəz cavab tapmaga hazırlaşdı vaxt Polad *səbirsəzlək* edib öz sənəmə özü cavab verdi (Ə.Voliyev).

DÖZÜMSÜZ – SƏBİRLİ Pustoxanım hoddindən artıq *dözümsüz* id (S.Hüseyn);

DÖZÜMSÜZLÜK - HÖVSƏLƏLİK

İndi Əziz çox toxraq, olduqca səbirli idi (Ə.Vəliyev).

DÖZÜMSÜZLÜK - HÖVSƏLƏLİK

Dözümsüzlük üzündən özünü daha da xar etmişen (M.Talibov); Hövsələliyi sayesində salamat qala bilməşdir ("Azerbaiyan qadını").

DUL – ƏRLİ Bir neçə ərli qadın oturub, dul Tellinin qeybotını edirdi ("Ulduz").

DUMANLANMAQ – AÇILMAQ Fəqət nəfəsinə ağır bir iş tixanmış, gözleri dumanlanmışdır (A.Şaiq); *Açıldı* arzuları; Gözündə çiçək-çiçək (B.Vahabzadə).

DUMANLI – AÇIQ Maritsa *dumanlı* gözlərini ona zilliədil (S.Vəliyev); *Açıq* səma, gəy qurşağı; Biri sensən, biri men (B.Vahabzadə).

DUMANLI – AYDIN Cəfer xeyli fikrə getdi, üzü tutuldu, *dumanlı* baxışları uzaqlara dikib düşündü (M.Ibrahimov); Bunların hamisi məlum və *ayndır* (Ə.Vəliyev).

DUMDURU – BULANLIQ Küçənin hor iki torosından *dumduru* su axırdı (Ə.Vəliyev); Baxışı *bulanlıq*, gözleri yorğun idi (Ə.Vəliyev).

DURĞUN – AXAR Durgun göl olduğu yadına golmır (A.Şaiq); *Axar* su murdar olmaz (Ata, sözü).

DURĞUN – DAŞQIN Şux səslerlə dolu isti yuvalar; *Daşqın* çaylar, *durğun* göllər bizimdir (A.Şaiq).

DURĞUNLUQ – İNKİŞAF Cəfer Cabbarlının vəfatından sonra səhnədə və dramaturgiyada bir *durğunluq* eməla goldı (S.Rohman); *İnkışaf* oksiklər mübarizədir.

DURĞUNLUQ – QAYNARLIQ Hor durusunda, hor baxışında bir *durğunluq* var (H.Cavid); Onun üzündən bir *qaynarlıq* duyulur.

DURĞUZMAQ – YATIRTMAQ Monsur onu *durguzub* aparmaq istədi, Sitarə mane olub oturtdu (C.Cabbarlı); Modino uğşalarını *yatırdırb*, öz işi ilə möşgül olmaga başladı ("Azerbaiyan").

DUZLU – ŞİT

DURMADAN – ARA-SIRA Əsirdi *durmadan* birbaşa yeller; Döyürdü bağını dag-daşa seller (S.Vurğun); *Ara-sira* tünd-məcəz arvad da görünürdü (M.Ibrahimov).

DURMAQ – ƏYLƏŞMƏK *Durdum* ki, evimizə gedib bu arsızı doydurum (A.Divanbeyoğlu); Onlar *aylaşdırılar* və Sərdarın kefini sorusudurlar (M.S.Ordubadı).

DURMAQ – GETMƏK ...Di, burada niyə *durubsan*, buyur, *gedək* mənzilə (C.Məmmədəkulzadə).

DURMAQ – OTURMAQ Sakitcə *oturmuşuq*; Bir tərəfdə *durmuşuq* (İ.Tapdıq).

DURMAQ – UZANMAQ Səhər *durub* Sabunçu məktəbine getməyə hazırlaşdım (A.Şaiq); *Əlini* yastıq edib uzandı yastığına (S.Rüstəm).

DURMAQ – YIXILMAQ Mat-qut dayanıb *durdum*; Qarşısında şairin (S.Rüstəm); Sənin yanında Rosulova dedim ki, *yuxılmısam*, burnum qanayıb (C.Əmirov).

DURUL – BULANIQ Beşinci gün idi ki, kolxoçular *bulanıq* arx suyunun əvəzində duruşın suru içirdilər (Ə.Vəliyev).

DURULMAQ – BULANMAQ O vaxtdan həftələr, aylar dolandı; Sular gah *duruldu*, gah *bulandı* (S.Vurğun).

DURULMAQ – BULAŞMAQ Dünənki bork qardan sonra gün çıxmış, hava *durulmuşdu* (Mir Celal); Bakının havası birdən-birdə *bulaşmışdır* (M.Ibrahimov).

DURULMAQ – POZULMAQ Mehərrəmin birdən-birdə kefi *duruldu* (M.Eynulayeva); Qulam Rza adını eşidən kimi mənim kefim *pozuldu* (M.Ibrahimov).

DURUŞ – OTURUŞ Vardi bir əlcətməz gənclik vüqarı; Qızın *duruşunda*, *oturusunda* (Ə.Cəmi).

DURUŞ – YATIŞ Baxışım, *duruşum* deydi tamam (Ə.Rza); Körpənin mosum yatişi, olciyezinin qoyuluşu, bütün əzəsi ildırım qüvvəsinin dönerök Mərdəni vurdur (Çəmənzəməlini).

DUZLU – ŞİT Hor gün burda darvaza tağı altında *duzlu* suda pörtlədilmiş qarğıdalı

DUZSUZ – MARAQLI

satan yeniyetmə bir oğlan heyretlə arxadan onu səsləmişdi (Ə.Məmmədxanlı); Partizanlar bir neçə aydi ki, xörəyi *şit* yeyirdilər (İ.Sixli).

DUZSUZ – MARAQLI Şərində bir axılıq hiss olunsa da, *duzsuздur*. Bu danişılardan bir neçəsi *maraqlı* idi (Ə.Vəliyev).

DÜNƏRN – BU GÜN Dünən beş, *bu gün* şəş (Ata, sözü).

DÜNƏNKİ – BAYAQKI *Dünənki* bu çöllərde; Axan zümrüd kimi su (M.Seyidzadə); Eynəkli kişiñin *bayaqkı* istehzalı baxışından əsər-əlamət qalmadı (C.Əmirov).

DÜRTMƏK – ÇIXARTMAQ Pasi mırıldana-mırıldana əyildi, açılmış kağızı qatlayıb onun qoynuna *dürdü* (S.Rəhimov); Yarməmməd portfoliindən bir dəstə oziq-üzük kağız *çixardı* (M.Ibrahimov).

DÜRÜST – SƏHV Sənin fikrin *dürüst* dür. Köhənə *səhvərini*, keçmiş nöqsanlarını adamların üzüne tez-tez vurmağın no monası var (Ə.Vəliyev).

DÜRÜST – YALANCI Əger siz *dürüst* adam olsaydım, bu neçə vaxtı bu yolda görünməzdiniz (M.F.Axundzadə); Hər ikinizi *yalançı* və firildaqçısim (C.Əmirov).

DÜŞKÜN – BƏXTƏVƏR Olmasayıdə əger bu üç xoş gün; Mənim ömrüm olurdu *düşkün* (A.Səhət); *Bəxtəvər* başıma, yaxşı tapşışın xoşbəxtliyin yolu (M.Ibrahimov).

DÜŞKÜN – GÜMRƏH Terənim, torlanım, gözəl torlanım; Səno qurban olsun bu *düşkün* canım (S.Vurğun); Bu *gümrah*, boxerlər gəncləri görəcək; Xoyalən dolanıb gozdım dünyani (O.Sarıvolli).

DÜŞKÜN – VİCDANLI Cahangir ağa zeif iradəli, naqis ağılli, *düşkün* fikirli adam idi (Ə.Vəliyev); Mon *viçdanlı* adamam, razi olıram kii, sizin kimi yuxşı yoldaşa qarşı grup diziştilər (F.Zorluluq).

DÜŞMƏK – ÇIXMAQ Dünya nordivandır, biri *çixar*, biri *düşür* (Ata, sözü).

DÜŞMƏK – QABARMAQ Yenico çirtlayan gùnoşin ilk şuları onların üstüne

DÜYÜNLÜ – ŞAD

düzmüşdü (Ə.Məmmədxanlı); Hər dəfə nofəs alıqca sinəsi körük kimi *qabarır* (İ.Sixli).

DÜŞMƏK – MİNİMƏK Minirsən mən minəndə, *düşürsən* mən düşəndə (S.Rüstəm).

DÜŞMƏN – DOST O öz dostunu və düşmənini tanıya bilmir (M.S.Ordubadı).

DÜŞMƏN – HƏMDƏM Biz bəzen düşməni tanımayıq. Onu özümüzə *həmdəm* sayırıq (S.Rüstəm).

DÜŞMƏNLİK – AŞINALIQ Dünənki düşmənliyə inanmayırdıq (Ə.Bülhəsən); Od ilə pambığın no aşinalığı (Ata, sözü).

DÜŞUNCƏLİ – FƏRSİZ Səttar xan olduğunu düşüncəli və kədərlər idi (M.S.Ordubadı); Ürəyində, o qocadan *fərsiz* övladına qalan karxana kimi uçulub-dağlıb, barbad olub (S.Qədirzadə).

DÜŞÜNÜŞMƏK – DOSTLAŞMAQ Sən niyə Şirəslənə *düşünmüşən*? (S.Rəhimov); Fərman da Qədir kişi ilə *dostlaşdı* (Ə.Sadiq).

DÜYMƏLƏMƏK – AÇMAQ Moşodi ibad yaxasını *düymələyir* (Ü.Hacıbeyov); Qulam qızın yaxasının düymələrini açdı (S.Qədirzadə).

DÜYMƏLİ – AÇIQ Əyrıcı qaşı var, ucu öyməli; Kotan köynök geyib, köksü *düyməli*. Aşıq Korəm. Qulam sobanın *açıq* qapısından yero düşən közü götürüb içəri atdı (S.Qədirzadə).

DÜYÜN – YAS Uzaq ellordə *yasdır*, bizim ellordə *düyün* (S.Rüstəm).

DÜYÜNLƏMƏK – AÇMAQ Qadın bu pullara hoşrolu baxıd vo nohayot, onların beşini götürüb çarqatının ucuna *düyünlədi* (A.Makulu); Göyçək durub qapını açdı (Ə.Vəliyev).

DÜYÜNLÜ – AÇIQ İlənlər fışıldırı kol-koslur arasından; Ayaga dolaşan *düyünlü* kondır kimi (S.Rüstəm); Simon yol açıqdır, gedə bilərson (B.Vahabzadə).

DÜYÜNLÜ – ŞAD Sevdiyim oynino geyibdi ağı; Çökibdi sinomo *düyünlü* dağı

DÜYÜNLÜ – YASLI

("Abbas və Gülgəz"); Ürəkden şadam ki, elo oğlunuz var (Ə.Voliyev).

DÜYÜNLÜ – YASLI İndi elimizin toylu-düyünlü günləri başlayır (M.Süleymanlı); *Yaslı* golinlorin, *yaslı* qızların; Ahundan oridi dağların qarı (S.Vurğun).

DÜZ – DOLAMA *Düz* yolla getməyi özüne ölüm bilir. *Dolama* yollarda maşının sizi ni qədər atıb-tutduğunu tövəvvür edin (S.Voliyev).

DÜZ – XOR Ovçu ovun düz görə; *Düz* dolana, *düz* görə; Mən yara neyldim ki; Atdı məni göz görə (Bayatı); *Xor* baxarsan, ac qalarans (Ata, sözü).

DÜZ – KÖNDƏLƏN Yolu gah *dütünə*, gah *köndlənənə* getmişdim, şəhərin axşam qaynarındaki izdiham içinde çox sıxcalanmışdım, çox çalxalanmışdım... (Ə.Məmmədhanlı).

DÜZ – NAHAMVAR *Düz* yolla gedən yorulmaz (Ata, sözü); Evin *nahamvar* palçıq döşəməsinə kandar torəfdə xaral sorılmışdı (S.Qoşdırza).

DÜZ – YALAN *Düz* sözə nə demək olar?! (İ.Əfəndiyev); *Yalan* sözə nə verirlər ("Ulduz").

DÜZ – YAMAN Birco son *düz* adamsan (C.Əmirov); Bu dünyada üç şey başa boladı; *yaman* oğul, *yaman* arvad, *yaman* at (Aşıq Ələsgərov).

DÜZ – YANLIŞ Ona elo goldi ki, döyüşçü *düz* məlumat vermir (S.Voliyev); Elo iso, qızım, mənə *yanlış* məlumat veriblər (S.Voliyev).

DÜZƏLİŞMƏK – POZULUŞMAQ Əvvəl *düzəlisdilər*, bir müddət mehriban yaşadılar, sonra nodənsə *pozuluşdular*.

DÜZƏLMƏK – ƏYİLMƏK Döyüşdü gah *ayıldı*; Gah dikolub, *düzəldi* (B.Vahabzadə).

DÜZÜNƏ – YANAKI

DÜZƏLMƏK – POZULMAQ Biz belə qanırıq ki, xeyal, fikir və eqido *düzeləməsə*, fel heç vaxt düzəlməz (C.Məmmədquluzadə); Anladıqca səni *pozulur* halım (S.Vurğun).

DÜZƏLTMƏK – DAĞITMAQ Fasitlər onları buraya göndərmışdılər ki, dağılmış körpüleri *düzelətsinlər*. Ancaq bu igidələr, əksinə, uçulmamış körpüleri də *dağıtdırlar* (S.Voliyev).

DÜZƏLTMƏK – ƏYMƏK Qəronfil pəncərenin şüşəsinə baxıb kələğayısını *düzeləldi* (S.Rəhimov); Zinyot fikirli alımı qırışdırıb dodaqlarını *aydı* (Çəmənzəminli).

DÜZGÜN – YALAN İti gözləri çox şəyər görür, həssas ağıl iso tam və *düzgün* nəticə çıxarıı. *Yalan* ayaq tutar, amma yeri möz (Ata, sözü).

DÜZLÜK – ƏLİƏYRİLİK Gənclik həmişə yüksək və tomiz xayalların, *düzlük* və sədəqətin mücəssəməsidir (M.İbrahimov); Qarətin, *əliəyrliliyin* kökünü kəsmək (F.Karimzadə).

DÜZLÜK – RİYAKARLIQ Coşur, ozildikcə daha da ilham; Hoqiqət namına, *düzlük* namına (B.Vahabzadə); Bu *riyakarlıq*, bu yalançı hörmət Rüstəm kisinin qozobini coşdurur (M.İbrahimov).

DÜZMƏK – DAĞITMAQ Böyük daşlardan *dütüb* özümo bir meysoro, səndəlo oxşar bir yer qayırımdım (A.Divənbəyoglu); Uşaqlar daşları *dağıtmaga* başladılar ("Azərbaycan").

DÜZÜNƏ – ÇƏPƏKİ Mənim qarışında *dütünə* oturdu (T.Hüseynov); Əhməd onu *çəpəki* süzərək cavab verdi (A.Şaiq).

DÜZÜNƏ – YANAKI O *dütünə* üzümü baxaraq gülüməsdi. Cünki maşın *yanaklı* dayanmışdı (C.Əmirov).

EHMALCA – CƏLD

Ee

EHMALCA – CƏLD Ana *ehmalca* usağı qucağına aldı (M.Hüseyn); Mən də cəldə ayağa durdum (Y.Əzimzadə).

EHMALLI – CƏLD O, daşıqçılara yüklerin *ehmallı* düşürülməsini tapsırı (S.Rəhimov); Sabir *cəld* irəli yerdə (Mir Cəlal).

EHMALLICA – CƏLD Rüstəm boy diksində, qolunu *ehmallica* xanımın qolundan xılas etdi (Çəmənzəminli); Anası *cəld* ayağa qalxıb, həyətə gəldi (Mir Cəlal).

EHMALLIQ – CƏLDLIK Üşləybunda kənd sakitliyi və *ehmallıq* hakimdir (Mir Cəlal); İndi hor bir iş *cəldlik* toləb edir.

EHTİRAM – NİFRƏT Ailədikə bu qarşılıqlı *ehtiram* indi artıq ononu və etiqad halına gəlməşdir (M.Hüseyn); Adamlı çörök kosib üzüno gülən, dalda iso ayağının altını qazan şəxsərlər *nifratı* böyük idi (M.İbrahimov).

EHTİRAMLA – NİFRƏTLƏ İkiçi daxil olcaq Domirov Simona dönüb *ehtiramla* başını *oydı* və salam verdi (S.Rəhimov); Ətrafindakıları *nifratla* süzdü ("Azərbaycan").

EHTİRASLI – SÖNÜK *Ehtirashlı* gözlori ilə ona odlu bir nozor saldı (C.Əmirov); Səndo var coşqın *ehtirası* alovu; Yaxar atosların *sönük* bir evi (H.Cavid).

EHTİŞAM – MATƏM İndi bayraq kimi ucaldır zaman; Vəton torpağının *ehtiramı* (S.Vurğun); Bu *matəm* xəbori kənddə heç nöyə dayışmadı.

EHTİYATLA – XƏSARƏTLƏ Hacı Qulu... *ehtiyatla* quyunun yanında uzambıq qotlo baxdı (A.Saiq); O *xəsarətlə* iso girişdi.

EHTİYATLANMAQ – CÜRƏTLƏNMƏK Mon, doğrusu, *ehtiyatlanmaq*a başladım (Q.Qantomir); Onları yoxlondurmaya, *cürətlənməyə* çalışdırıb (Mir Cəlal).

EHTİYATLI – DİQQƏTSİZ Çıxdım küçəyə və *ehtiyati* keçib geldim (C.Məmmədquluzadə);

mədənləzadə); *Dıqqətsiz* olması narahatlıq doğurur.

EHTİYATSIZ – TƏDBİRLİ Bəzən *ehtiyatsız*, kiçik bir xəta; Böyük faciələr yaradır, demək (S.Vurğun); Görünür sən məndən *tədbirləşən* (İ.Sixli).

EKSİPORT – İMPORT Xaricə mal gəndərləri *eksport*, xaricdən mal götüriləmisi *import* adlanır.

ELİZİYA – PROTEZA Sözdə səs düşümü hadisəsinə *eliziya*, sözdə səs artımı hadisəsinə *proteza* deyilir.

ELMLİ – SAVADSIZ Əlibəy *elmlı* və qoca bir kişi idi (S.S.Axundov); Qızım, mon *savadsızım*, dörsənən başım çıxmaz (Mir Cəlal).

ELMSİZ – SAVADLI Mon *elmsiz* bir adamam (M.S.Ordubadi); Biri də *savadlı* lazmıdır ki, stolun böyründə otursun, yazsın (Mir Cəlal).

EN – UZUN Tövlənin iyirmi səkkiz arşın *uzunu*, yeddi arşın yarım *enidir* (Q.Qantomir).

ENİNƏ – UZUNUNA Parçanın *eninə*, *uzununa* baxıb yerinə qoydu.

ENLƏNMƏK – UZANMAQ Bunu qırıb atıldıqda pambıq gücü *uzanmağa* yox, *enlənməyə* verir (Ə.Voliyev).

ENLƏTMƏK – DARALTMAQ Ömründə gülüşlə işğallanmış kimi görünən tutqun sıfatı bir az *enlənmişdi* (Mir Cəlal); Yolu *daraltırdı*.

ENLİ – DAR İkinci möhölləyə golineç, küçələri *enli*, tomiz və evləri solğun ilə tikilmişdi (N.Norimanov); Athlər *dar* küçələri, öyri döngöloru keçib, seminariyanın yanına qədər gəldilər (İ.Sixli).

ENLİ – QISA Lazar *enli* qaşlarını qaldırıb gülüməsdi (S.Voliyev); Tapdıq moni gərcək *qisa* qaşlarını dardı, gözlərini boroldıb üstüne yerdidi (Y.Əzimzadə).

ENLİ – NAZİK Kişinin sıfoti *enli* və qabarğıdır (Mir Cəlal); Dogrudan da, qurmaq

ENMƏK – QALXMAQ

kimi nazik yola araba salmağın no qodər cosarət istədiyini düşünür... (Mir Colal).

ENMƏK – QALXMAQ Uzunib divanda İlqar bayaqdan; Gah enir, gah qalxır geniş sinası (H.Hüseynzadə).

ENMƏK – YÜKSƏLMƏK Peşəm yüksəlməkdər, ennak bilmiram (S.Rüstəm).

ENSİZ – GEN Yeja özünü kirpi kimi yığıdı, ensiz ciyinlərin qisib bölgəzini uzatı (S.Vəliyev); Axund öskürən kimi Şirin gen və uzun tumanı ilə ayaqlarını örtdü (Mir Colal).

ENSİZ – UZUN Ortada uzun, lakin ensiz ayaqları xalça salmışdı (M.Ibrahimov).

ERTƏ – AXŞAM Səbəh çox ertə oyanardı qar; Durquzar idi hamı xidmətkarı (A.Səhhət); Axyum kənddə əl-ayaq yığılan vaxt Qədir oyandı (Ə.Vəliyev).

EŞİK – İÇƏRİ Hacı Həson bir söz deməyib golir, yapsırı Iskəndərin qolundan və çəkə-çəkə apnar eşi (C.Məmmədquluzadə); İçəri girən kimi əlini gödəkəsinin cibinə salardı (Mir Colal).

ETİBARLI – VƏFASIZ Görünür, etibarlı kişişən (A.Saiq); Bu vəfəsiz dünə monim son ümidiyi söndürdü (M.Hüseyn).

ETİBARLILIQ – VƏFASIZLIQ ...Aparatların işdə etibarlılığı onların konstruksiya və vəziyyətlərindən xeyli dorocada asılıdır (P.Rüstəmzadə); Artıq arvadının vəfəsizliğina qotu olaraq inandı (Çəmonzomilə).

ETİNASIZ – DİQQƏTLİ Yeqi onu etinasız dirlədi (S.Vəliyev); Buna görə başqalarına nisbaton daha çox digqətlə olmalıdır (C.Əmirov).

ETİNASIZLIQ – DİQQƏTLİLİK Rüstəm kişi Mayaya etinasızlıq göstərdi (M.Ibrahimov); Digqətliliyinə görə toşkuktur edirik.

ETİRƏZ – ETİRAF Səriyyə xalanın bütün etirəzləri puça çıxdı (S.Rohimov); Qadının etirafı və yaxud tösdicisi monim marağımı toskin etmirdi (S.Hüseyn).

EVLƏNMƏK – BOŞANMAQ Qoriba idi ki, Şəmxal evlənməydi (İ.Sixli); Mon

EYNİLİK – MÜXTƏLİFLİK

də soni boyaram, qalarsan canın çıxa-çıxa (Çəmonzomilə).

EVLİ – SUBAY İndi qadan alım, evlisən? (Ə.Haqverdiyev); Mogor şəhərdə ağıllı, aila sevin subay kişilər azdır? (C.Əmirov).

EVLİLİK – SUBAYLIQ Otuz ildir, sono ev düzəldirom, uşaq saxlayıram; Bu da mənim evliliyimin evəzi!.. ("Aşıq Ələsgor" dastanı); Saqqalını subaylıqda ağartmaya-caqdı ki?... (M.Ibrahimov).

EYBƏCƏR – QƏŞƏNG Fərhad xan bigiburma, yekəqarın, eybəcər bir pohlavan idi (Nağıl); Göy üzündə bir qəşəng, Tağ görünür yeddi rəng (A.Səhhət).

EYBƏCƏRLƏŞMƏK – QƏŞƏNG-LƏŞMƏK Qaraşa elə gəlirdi ki, Kələntər çox kök olduğundan, orta boyu bir qısalır və eybəcərləşirdi (M.Ibrahimov); Qəhrəman ucalmış, qara saçları daha da sıxlışmış, özü do yəsiyib qəşəngləşmişdi (S.Rəhimov).

EYBƏCƏRLİK – QƏŞƏNGLİK ...Eybəcərliyinə görə heç kos adını çekmir (Ə.Əbülləhəsən); Qara saçları onun ümumi görünüşüno bir qəşənglik gotirirdi (A.Məmmədəzadə).

EYIBSİZ – ÇIRKİN Eyibsiz dost axtaran dostsuz qalar (Ata, sözü); Başqalarının könlük qapısına açan salmaq, uğurluqdan da çirkin işdir (M.Hüseyn).

EYİBSİZLİK – NAMUSSUZLUQ Övladın eyibsziliyi valideyin başını ucadır. Yox, yox, mon belə namussuzluğa razı olmaram (M.Hüseyn).

EYNİ – MÜXTƏLİF Son varlığın eyni-sən, buna sözümüz var? Üroyison, beynişən, buna sözümüz var? (M.Müşfiq); Müxtəlif biki-lər özüne diqqət tolob edirdi (M.Ibrahimov).

EYNİLİK – MÜXTƏLİFLİK Lakin yellowcək sırótla qalıb endikea. Veysin fikirlərində do elo bil eynilik artırdı (Ə.Əbülləhəsən); İnsanların düşüncə və isteklərinin bir-birinə zidd və müxtəlifliyini gördükə horana düşmiş yolcu kimi çəşib qalır (M.Ibrahimov).

ƏBƏDİ – MÜVƏQQƏTİ



ƏBƏDİ – MÜVƏQQƏTİ Sübəhün abədi aşığıları olan boz torağyla havalandıb sohər nəğmələrin oxuyur (M.Rzaquluzadə); Xalq müvəqqəti sükütu pozaraq dedi (M.S.Ordubadı).

ƏBƏDİLİK – MÜVƏQQƏTİLİK Əbədilik müvəqqətilikdən üstündür ("Qabusname").

ƏBƏDİYYƏT – MÜVƏQQƏTİ Dünyaya bir dofa gəlsə də insan; Yeno abədiyyat onundur, fəqat (S.Rüstəm); Əziz bacı, müvəqqəti hayatının abədi yadigarı bu öksimi son verirəm (İ.Sixli).

ƏBƏS – MƏNALI Ancaq abəs yəro həyəcan keçirirdi (İ.Sixli); Uzun və manalı bir süük Kamranı tutmuşdu (Mir Colal).

ƏBLƏH – AĞILLI Bu zarafatın o ablaha neçəyo oturacağını göstərirəm (S.Vəliyev); Sözdə hünərdən dəm vurmaq asandır, ancaq ağıllı adamlar quru sözə inanmazlar (Mir Colal).

ƏCLAF – VİCDANLI O vaxt bizim nahiyyənin pristavi Navedski adında çox röhməsiz və əclaf bir adam idi (Ə.Vəliyev); Bu xidməti hor bir vicedanlı kişi yerine yetirməli idi (M.S.Ordubadı).

ƏCLAFLIQ – LƏYƏAQƏTLİLİK Görümürsən, kişinin üz-gözündən, hor horokəndən əclaflı təkülür (A.Saiq); Mon onun ləyəaqətliliyinə lap ovvoldan bələdəm.

ƏCNƏBİ – ANA Onları əcnəbi dillərdə oxutmuşam (M.S.Ordubadı); Onlar ana dilində danışırlar (M.Hüseyn).

ƏCNƏBİ – YERLİ Əcnəbi yeno çama-danı verməyib, tocilon... vəñzaldan şohoro çıxdı (S.Qonizadə); Özü do yerlidir (Y.Əzimzadə).

ƏDALƏT – ZÜLM Aldadır boşarı yalan vadları; Haqqdan, ədalətdən yoxdur bir osar (S.Vurğun); Tainki ayıqdır, hozor et or dedi-yindən; Ər zülmü yamandır (M.Ə.Sabir).

ƏFƏLLİK – ZİRƏKLİK

ƏDALƏTLİ – İNSAFSIZ Heç bundan ədaləti qorar olmaz (M.Ibrahimov); Bozən onun gözlərində parıldayan sevinc bər an qədar qısa və insafsız idi (M.Hüseyn).

ƏDALƏTSİZ – İNSAFLI Heç bir zaman hökumət ədalətsiz iş görəməz (C.Cəbbərli); İnsafı və məhrəban bir adamdır ("Ulduz").

ƏDALƏTSİZLİK – İNSAFLIQ Məgor mon az ədalətsizlik, az insafsızlıq rövürəm? (Ə.Haqverdiyev); İnsaflılığını söz ola bilməz ("Azərbaycan").

ƏDAVƏT – DOSTLUQ Bizim qaçıdığımıza gőr, Porviz xanla Rəhim xanın arasında ədavət düşəcəkdir (Ə.Haqverdiyev); Dostluqda deyilən hor sözə min məna verirən (M.Hüseyn).

ƏDƏB – QABALIQ Təzə gəlinlər, cavan qızlar yanına giro bilməzdi; ədəb, hoya, hörmət vardi (Q.Qantomir); Bax, mon gələcəyin bu qabaklı ilə razılıq bilmərom (M.Hüseyn).

ƏDƏBLİ – KOBUDLUQ Vəqajı Qasım omi çox ədbili və söz eşidən idi (C.Məmmədquluzadə); O mono təraf oyılıb, kobud bir piçili ilə adını çağırı (Y.Əzimzadə).

ƏDƏBLİLİK – KOBUDLUQ Oğlan ədbiliyyindən başını aşağı saldı və cavab verdi ("İzahlı lügət"); Düzdür, bəzən kubudluğuna öyrənmişdir (Y.Əzimzadə).

ƏDƏBSİZ – ABIRLI Xain, alçaq, ədbisiz, aq qapını (H.Cavid); Mon... tomiz və abırlı böyümək istərən, no iş idi başına goldi (Mir Colal).

ƏFƏL – ZİRƏK Ha, bala, belə bir kimin monim kimi əfəl noticosi var (B.Bayramov); Varlıdır, arxalıdır, özü da elo bə Soñim kimi zirəkdir, gözüaçıqdır (M.Ibrahimov).

ƏFƏLLİK – ZİRƏKLİK Çox görmüsük dürlü-dürlü ölümləri, Qocalıdan, xostolikdən, əfəllikdən ölonları (X.Rza); Atamın zirəkliliyi müqəblində monim çox aciz-avarə

ƏFSANƏ – HƏQİQƏT

bir uşaq olmağımı üzərə çəkənlərin on dəhşətlisi Nabat xalanın oğlu Yaqub idi (Ə.Öylisli).

ƏFSANƏ – HƏQİQƏT Bular *həqiqət*-dir, *əfsanə* deyil; insan nolur qurdur, nolur tərəf (H.Hüseynzadə).

ƏFSANƏVİ – ƏSİL Qartal dedikləri o *əfsanəvi* qohroman budur (M.Hüseyn); Cox sağ ol, oğlun Fərid bütün vuruşlarda *asıl* igid olduğunu sübət etmişdir (M.Hüseyn).

ƏFSANƏVİ – HƏQİQİ Gülsənəm arvad öz torifindən ruhlanılar, ruhlandıqca da elo bil, qeyri-adı, *əfsanəvi* bî hadisədən dəmşirdi (M.Hüseyn); *Həqiqi* vo osas səhəbətlər axşam sorbəti ilələn zaman başlanacaq idi (M.S.Ordubadi).

ƏĞYARLIQ – DOSTLUQ Kim olub oğrara yar, eylor mano *əğyarlıq* (M.Füzuli); Elo bil o, ...*dostluğu*, sadəqət *əsil* ürək döyüntüsü ilə torannım edən bir şairə qulaq asırı (M.Hüseyn).

ƏHATƏLİ – BİRTƏRƏFLİ Daha *əhatəli* iclas çağırılsın; Yaxın bir gün, ətraflı danışmaq üçün (R.Rza); Mosoloni *birtərəflı* həll etmişlər.

ƏXLAQLI – POZĞUN Püstoxanım *əxlaqlı*, namuslu qadımdır. Gözöl olmasına baxmayaqaraq, *pozğun* arvaddır (C.Əmirov).

ƏXLAQSIZ – NAMUSLU Şeyx Nəsrullah hayasız, yalançı və *əxlaqsız* bir adamdır (M.Ibrahimov); Bu evin sahibi sondan min pay *namuslu* adamdır (Ə.Öylisli).

ƏXLAQSIZLIQ – NAMUSLU LUQ ...Onun hörmət və nüfuzunun azalması və xidmətlərinin əlindən çıxmazı Mehribanın *əxlaqsızlığından* irolı golmişdir (S.Hüseyn); O, *namusluğundan* dinib-dansımdır.

ƏKİN – BİÇİN Bağın, *əkinin* xeyrini boyalar görəcəkmiş; Toxum okməyo deh-qanları neydərdir, ilahi? (M.Ə.Sabit); *Biçinə* çin gorəkdir, xırmana vol (S.Ə.Şirvani).

ƏKİNCİ – BİÇİNCİ Özünüz do yaz *əkinçi*, qış dilənci (Ə.Haqverdiyev); *Biçinçi* haqqını yerdən yıgar (Ata, sözü).

ƏLIAÇIQ – XƏSİS

ƏKMƏK – BİÇMƏK Gecə, gündüz *əkir*, *bicir* yoxsun; Yeno görəməz evində bir məhsul (A.Qayıb).

ƏKMƏK – ÇIXMAQ Arpa *əkdim*, dar çıxdı (Ata, sözü).

ƏKSİNƏ – DÜZÜNƏ Voziyoti bütün *əksinə* mona edirsınız (M.S.Ordubadi); Şərait mösələyə *düzünə* yanaşmağı təlob edir.

ƏQİDƏLİ – MƏSLƏKSİZ ...Sizin nocib ürkli və yüksək *əqidəli* bir adam olduğunuzu görürüm (M.Ibrahimov); O, *məsləksiz* adımdır.

ƏQİDƏSİZ – MƏSLƏKLİ ...Bir addim evəzincən beş addim geri çökələn *əqidəsiz*, etiqadızsad adamlardandır (M.Ibrahimov); Onu *məsləklə* bir şoxs kimi tanıyırlar ("Azərbaycan").

ƏQLİ – FİZİKİ *Əqli* omokla *fiziki* omok arasındakı ziddiyət aradan qaldırılmışdır.

ƏLATLI – AŞKARCA Tarverdinin bu horəkəti, *əlatlı* öküzləri satılıb yeməyi tolimatçı Mocidi port etmişdir (S.Röhimov); İlahi, yuxu görürüm, ya bu *uşkardır*? – deyo özünü toxadtı (Mir Colal).

ƏLATINDAN – AŞKARCA O, *əlatindan* öz işni görürdü (M.Ibrahimov); *Aşkarca* bizim oleyhimizə damşır.

ƏLBİR – TƏK Düşünüb bayaqdan tökmüşən tödbir; Gərək sino gərok düşmənən *əlbir* (S.Rüstəm); Özün də meydanda *tək* qaldın... (M.Hüseyn).

ƏLƏK-VƏLƏK – SAKİTLİK Bu yerdə yer tapılmaz artıq qüssəyyə, dordə; O yerdəsə ürəklər dorddon *ələk-vələkdir* (S.Rüstəm); Mişka olı ilə *sakitlik* işarəsi verdi, başa saldı (Mir Colal).

ƏLƏM – NƏŞƏ Keçdim artıq gülo-gülo mon *ələmdən* nəşəyə (S.Rüstəm).

ƏLIAÇIQ – XƏSİS Dodom kimi *əliaçiqsan*, verondo üzünü görəmə (M.Ibrahimov); Olursunuz, duman olun, sis olmayı; Nədo xəsis olsamız da; Sevgidə xəsis olmayı! (B.Vahabzadə).

ƏLIAÇIQLIQ – XƏSİSLİK

ƏLIAÇIQLIQ – XƏSİSLİK Nəbinin igidiyi, *əliaçılığı* dillərdə dastan olur ("Qaçaq Nəbi"); Son niyə indidən usağı sinsişdirsen, yoxsa pulun *xəsisliyini* cloyır-sən? (Mir Colal).

ƏLİBOŞ – ƏLİDOLU Lakin mən onum evinə *əlibəs* golib *əlidolu* gedən, *əlidolu* golib *əlibəs* gedən adamları kim olduqları ilə ola maraqlanıram (S.Rüstəm).

ƏLİDİYRİ – DÜZ Cox zaman *əliyiriləri* bir torofda qoyub, *düz* adamlardan yapışır-lar (C.Əmirov).

ƏLLƏŞMƏK – AVARALANMAQ Fatma arvad hələ do tondır başında *əlləşir* (Mir Colal); Orda-burda *avaralanırdı*.

ƏLLİ – YAVAS Dədik: Öyrən hər şeyi; *Əlli* torpən, *əlli*, qız (M.Rahim); Yaman yavas işləyirson ("Ulduz").

ƏLSİZ – BACARIQLI Bizo *əlsiz* adamlar yox, bacarıqlı adamlar lazımdır.

ƏLÜSTÜ – GEC Məmmədəhəsan *əlüstü* girdi hoyoto (C.Mommoduluzado); Boli, Klara xənim, *gecidir*, çox *gecidir* (C.Əmirov).

ƏLVERİŞLİ – FAYDASIZ Əlverişli yerdərə gizlənmış düşmən snayperləri bir an belə susmur (S.Voliev); Baş qoşmaq da *faydasız* idi... (Mir Colal).

ƏLVERİŞLİLİK – YARARSIZLIQ Lənkəran zonasının subtropik bitkilər yetişdirmək üçün *əlverişliliyi* çıxdan molundur. Onun *yararsızlığı* barədə mono deyiblər.

ƏLVERİŞSİZ – MÜNASİB Yaxşı vo somorolı işləmək üçün *əlverisiz* yox, *münasib* şərait yaradılmalıdır.

ƏMƏKCİ – MÜFTƏXOR Gec-tez *əməkcilər* qoləbə çəlacaqlar (Çəmənzo-milin); Bizim aramızda *müftəxorlara* yer yoxdur.

ƏMİN-AMANLIQ – MÜHARİBƏ *Əmin-amalıq* olmaz, olmasa əmniyyotlər (S.Rüstəm); *Müharibə* deyildir qurbansız, tohlikosuz (S.Rüstəm).

ƏMR – XAHİŞ Lyudmilacan, sizin hər bir xahişiniz monim üçün *əmrdir* (C.Əmirov).

ƏSAS – YARDIMÇI

ƏNDAMLI – ARIQ Əndamlı xanım xalata oxşar, qırmızı güllü, sarı paltar geymişdi (M.Ibrahimov); Polis idarəsi roisi ucabər, *əriq* vo kürən bir adamdı (M.Hüseyn).

ƏNDƏRMƏK – DOLDURMAQ Çuvallın ağızına açıp unu toknuya *əndardı* ("İzahlı lügət"); Maşını *doldurub* yola saldılar ("Azərbaycan").

ƏNGƏLLİ – ASAN Həç zərər yox, burax asılsımlar; Daha *əngəlli* bir xəbor var, ovo! (H.Cavid); Baş sahibi olmaq *əsəndir*, amma bu başı salamat gozdişmək hünər istor (M.Hüseyn).

ƏNTƏR – GÖZƏL Qızların on *əntəri* Gündəsto id. Dilərə *gözəl* idi, bolka da, yer üzündəki bütün qızlardan *gözəl* idi (Ə.Öylisli).

ƏNTƏRLİK – GÖZƏLLİK Onun sir-sifotindən *əntərik* yağır ("Ulduz"); İndi onun üzündə zorro qodar da *gözəllik* yox idi (Ə.Öylisli).

ƏNTİQƏ – KİFİR Topuşun başı üçün ləp *əntiqə* bir yurru oğlanı oldun (S.Rəhimov); Boy olanda no olar, başı batmış no qodar da *kifirdir* (Mir Colal).

ƏR – ARVAD Arvad qab dosmali ilə gözlərini silib *ərinin* qabağında döyükdöyükdə qaldı (S.Röhman).

ƏRİNCƏK – ÇALIŞQAN Şişman momur uzun bir süxudan sonra *ərinçək* həllədən qırğızın qabağında döyükdöyükdə qaldı (Mir Colal).

ƏRİNMƏK – İŞLƏMƏK Samovara su tökməyə, kömür salmağa *ərndi* (M.Ibrahimov); Uzaqlardan kağızı golir, özü də sanitər *ışlayır* (Mir Colal).

ƏSARƏT – AZADLIQ Zahiri *əsarətdən* xilas olduğunu kimi, batını *əsarətdən* xilas olmamış (C.Mommoduluzado); Onda *azadlıq*, gün işığına həsrət qoynulara qarşı qozob hissə coşurdu (Mir Colal).

ƏSARƏT – HÜRRİYYƏT Kəmül bir quşdur ki, sevməz *əsəret*; Daim çırpinır, istoyır *hürriyət* (A.Sohhot).

ƏSAS – YARDIMÇI Əsas suallar qaldı konarda, yardımçı suallarla toləbonı yordu.

ƏSASƏN – QISMƏN

ƏSASƏN – QISMƏN Maarif sahəsində mübahisə *əsasən* tədris ocaqlarına münasibətə meydana çıxırı (A.Şaiq); *Qismən* biziə razılaşdırı.

ƏSASLI – TUTARSIZ Belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün *əsası* döllər və sübutlar lazımlı golocokdır (S.Hüseyn); Onun gotirdiyi döllərlə *tutarsız* idi ("Jurnalist").

ƏSASSIZ – TUTARLI Onun verdiyi xəbərlərin bir çoxu *əsassız* xəbərlər idi (M.S.Ordubadi); Vəkilin *tutarlı* döllərləri; Eşidib az qalır qalxıb ol vura (B.Vahabzadə).

ƏSƏBİ – SAKİT Mollayev qaraqabaq, zəhmi və *əsəbi* bir adamdı (M.Hüseyn); Hər yer, hər torəf *sakit* və durğun görünürdü (Mir Cəlal).

ƏSƏBİLƏŞMƏK – SAKİTLƏŞMƏK Cahandar ağa yenidən *əsəbiləşdi* (İ.Şixli); Aralıq bir az *sakitləşmişdi* ki, mən şahı boyunundan açdım (Mir Cəlal).

ƏSƏBİLİİK – SAKİTLİK Səlimin *əsəbiliyi* artır, narahatlığı çoxalırdı (S.Rəhimov); Zeynəb yenə da *sakitliliyini* pozmamış, "işində ol, belə boş sözlərə inanma" – deyə Gülsümə tosklinik vermişdi (İ.Şixli).

ƏSİL – YALANCI Lakin yənə tekrar edirəm, mənəcə, *əsil* qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir (H.Cavid); Onun qəhrəmanlığı *yalançı* qəhrəmanlıqlıdır.

ƏSKİ – TƏZƏ Sonradan qövrəyər *əski* yaralar (S.Vurğun); *Təzə* paltarı ona çox yaraşırdı (M.Hüseyn).

ƏSKİ – YENİ Əski kənd gecədir, *yeni* kənd gündür (S.Rüstəm).

ƏSKİKLİK – AKTİQLIQ Özündə bir *əskiklik* duyuru (Mir Cəlal); Hər zaman özündəki *artıqlığı* başqlarına çatdırmağa can atıldı ("Azərbaycan").

ƏSKİLİK – YENİLİK *Yenilik* əskiliyi udmaq üçün sefərber (S.Rüstəm).

ƏTİACI – MÜLAYİM Ax, necə *ətiaci* arvadsan, – dedim, lakin birdən Yaqtu-

ƏYLƏNMƏK – GETMƏK

düşünüb sosını yumsaldaraq ona yalvardım (Ə.Məmmədxanlı); Zahidin şirin səhətləri, zahirən *müləyim* xasiyyəti mönəm üçün ideal ola biləməz (Mir Cəlal).

ƏTLƏNMƏK – ARIQLAMAQ Sifəti o qədər *ətlənmışdı* ki, göyəm çordayı boyda gözləri güclənmişdir (A.Makulu); Lyuba *ariqlaşmışdı* (Y.Əzimzadə).

ƏTLİ – ARIQ Onların əlləri yumru, *ətlidir*, barmaqları olduqca qısamışdır (M.S.Ordubadi); Atlatz paltar, qırmızı çəkmiş geymiş bi *ariq* qızın qaşları mötərizə, burnu sual işarəsində oxşayırı (Mir Cəlal).

ƏTRAFLI – QISACA Axşam mütəqəsizə gələrəm, *ətraflı* səhəbət edərək (C.Əmirov); Şəhərəvalı *qisaca* damışdım (Y.Əzimzadə).

ƏVVƏL – SON İslana-islana xeyli dolandırı; Yolun nə *əvvəli*, nə *sonu* vardi (H.Hüseynzadə).

ƏVVƏLA – SONRA Qəhrəman beynin, *əvvəla*, pulu yoxdur (Ə.Haqverdiyev); *Sonra* ağır-agır qalxıb, kölgəlikdə, göy otun üstündə dırşəkənlər (Mir Cəlal).

ƏVVƏLCƏ – SONRA *Əvvəlcə* Lyudmilanı yola salırıq, *sonra* isə bir az gəzirik (C.Əmirov).

ƏVVƏLİNÇİ – AXIRINCI Doğrudur, bir neçə adam bilir ki, Yusif ilən *əvvəlinçi* dəfə görüşməyirsən (N.Nərimanov); Başa salmadın məni ki, niye bu *axırinci* görüşümüzdür və nə səbəbdən ayrılmalyıq (Anar).

ƏYİLMƏK – DURMAQ Masa *ətrafində* dörd nəşər də *əyilmişdi* (H.Nəzərlə); Bir sutka ayaq üzündən *durdum* (Mir Cəlal).

ƏYİLMƏK – QALXMAQ *Əyildi*, ovcunu qoşalayıb, suya saldı (M.Eynulla-yeva); Ev sahibi da *qalxdı* (Mir Cəlal).

ƏYLƏNCƏLİ – CANSIXICI Ona da bir qız nişanlarıq; *Əyləncəli* bir toy möclisi qurarıq (H.Cavid); Evin havası *cansixicidir*.

ƏYLƏNMƏK – GETMƏK *Əylən*, bir qulaq as sözə ("Koroğlu"); Qədir fürsət bilib yayındı, üzünü bağlara torəf tutub yavaşça, dala baxmadan gedirdi (Mir Cəlal).

ƏYMƏK – QALDIRMAQ

ƏYMƏK – QALDIRMAQ Sünbüller ağırlaşış boynunu *əymışdı* (İ.Şixli); Qolumu *qaldırdım* ki, atım, gördüm ki, xortdan yoxdur (Mir Cəlal).

ƏYRİ – DÜZ Əyyirlər *əyrini* görsün, *düzü* baxsınsa düzüne; Gelmeyibdir belə bir möcüzə dünya üzüne (Ə.Vahid).

ƏYRİLİK – DÜZGÜNLÜK Zira ki, yalan və *əyrlilik* homişə aşkar olub insanı bədnəmədir (N.Norimanov); Sərə hökuməti galən kimi şəhərlərə kəndlər arasında yolların *düzgünliyinə* diqqət yetirdi (Ə.Haqverdiyev).

ƏYRİLİK – DÜZLÜK Rüstəm kişinin nəyi olsa *əyrliliyi* yox idi (M.Ibrahimov); Qazəbləndi indi de; həkimin *düzlütüyünə* (B.Vahabzadə).

ƏYYAR – MƏRD Qara pəhləvan yaman güclü, həm də yaman *əyyar* idi ("Koroğlu"); Sizin əriniz Əzizbəy cəx *mərd*, səmimi və necib bir insandi (M.Hüseyn).

ƏYYARLIQ – MƏRDLİK Bu qazvinili Şeydadır ki, gündüz sərraflıq edər, gecə *əyyarlıq* (M.F.Axundzadə); Bu qadının *mərdliyi* yalnız qohum-qardaşı deyil, bütün məhəlləni heyrətə getirmişdi (M.Hüseyn).

ƏZAB – ZÖVQ Fərhad, Forhad, niyo mənə *əzab* verirsen, vicedanımı parçalayırsan? (C.Cabbarlı); Onun bədii *zövgünü* korlayan mahnilardan yüksək xalq müsiqisini doğru geniş bi yol açacağam (M.Hüseyn).

ƏZABLI – XOŞ Bu bir ay Bileqis üçün sixintili və *əzablı* keçdi (S.Vəliyev); Qaranlıq qatlaşır, əl-ayaq çəkilir, gündüz adama *xoş* gələn sərnişin sazağı qeyrili (Mir Cəlal).

ƏZİYYƏTLİ – RAHAT

ƏZABLI-ASAN Neft səltənotu Bakıda neft tapmaq *əzablı* bir işə çevrilmişdir (A.Şaiq); Danışanlar çox *əsan* sözər deyidilər (Mir Cəlal).

ƏZAZİL – INSAFLI Qara xan *əzazil* bir xain idi ("Koroğlu"); Onu *insaflı* bir sistem işçisi kimi tanıydırlar.

ƏZAZİLLİK – INSAFLILIQ Sabiq milyonerin arvadı Nərimin onun *əzaziliyini* görəndə üşyan edib deyir ki, dövlətlilər amansı və mürüvvətsizdirler (M.Hüseyn); Yusin öz *insaflılığı* ilə insanı heyran edir.

ƏZƏL – SONRA Dizi üstə *əzəl* alıb basımı; Sildi lütf ilə qanlı göz yaşımı (A.Səhət); *Sonra* buntı mösləhət görmədi (Mir Cəlal).

ƏZİK – SAX Əzik donunun atoyını aşağı çəkdi (İ.Şixli); Mərcan xala mənə *sax* manatlar seçib verirdi (Ə.Thylisli).

ƏZİNİK – GÜMRƏH Mədəd işdən qaydından sonra *əzinik* yəro girdi, bir azdan yuxuladı (S.Rəhimov); Səhər yerindən *gümrah* dardı.

ƏZİNİK – SAF Stolun üstüne *əzinik* yox, *saf* alma və armud qoyulmuşdu ("Jurnalist").

ƏZİYYƏT – RAHATLIQ Vetrova bütün *əziyyətlərə* mərdliklər qatlaşır (M.Hüseyn); "Uşağı" kuplesini, *rahatlığını* bir də yoxladı... (Mir Cəlal).

ƏZİYYƏTLİ – RAHAT Bu, xüsusi diqqətlilik tələb edən çox *əzizətli* iş idi (C.Əmirov); Yarım saatda qəder yenə *rahat* uğurraq (M.Ibrahimov).

Ff

FACİƏ - KOMEDİYA Bu dehşetli faciəni görüb ürəyi sıxıldı (S.Voliyev); Komediya mülliñ istor yumor, istorso do satira gülüşü ilo comiyiyotın eyiblərini təqnid atışına tutmaqla onları istəl və ya məhv etmək istəyir (F.Qasimzadə).

FACİƏLİ - KOMİK Haminizod tədricon bu ağır faciəli günlərə alışır və hadisələrin sonunu gözlöyürsiniz (S.Voliyev); Komedyanın əsas tonqid hədofi və komik qohramanı Tariverdirid (F.Qasimzadə).

FAĞIR - DƏCƏLƏL O, fağır, nəzakətli, röhmlü bir gəncdir (M.S.Ordubadi); Rizvan ilə beş dəcəl, hər gün burda oynayır (M.Dilbazı).

FAĞIRLIQ - DƏCƏLLİK Elə onu bu günu qoyan onun fağırlığıdır ("Ulduz"); Dəcəlliyin bacaxmaraq, məktəbdə öğlənlər da, qızlar da xətrini istayırdılar (S.Qodirzadə).

FANTASTİK - REAL Bəs real həyatsız fantastik əsərin taleyi necə olardı ("Azərbaycan").

FANTASTİKA - REALLIQ Mən bilən bu cür fantastika reallığı zonginlaşdırır ("Azərbaycan").

FARAĞAT - SƏRBƏST Svetlana Stepanova ayağa qalxıb farağat durdu, ucadan dedi (C.Əmirov); Çoxdan bori türkəndən və sərbəst horakat etməyən el-qolu istədiyi somto oyılıb büküldü (Ə.Voliyev).

FASİLƏLİ - MÜNTƏZƏM Onların işi fasılalıdır. ...Marmor koridorda yalnız divar saatının müntəzəm tiqitləri eşidildi (M.Hüseyn).

FASİLOŞİZ - ARABİR Demək olar ki, bütün ömür boyu fasılışız İsləmişəm ("Azərbaycan"); Arabir qəribəsərlər, tozədən yollarla, soforlərə çıxmış istədi (M.Hüseyn).

FAYDA - ZƏRƏR Danışmaqdən fayda yoxdur (Ə.Haqqverdiyev); Əzizbəyov! Bunlar hamısı sizin zərərinizdir (M.Hüseyn).

FAYDALI - ZƏRƏRLİ Oxyun faydalı kitablardan (A.Şaiq); O ki qaldı kirpiyo, o da zərərlə heyvan deyildir.

FAYDASIZ - XEYİRLİ Ancaq Rantik yaxşı başa düşdü ki, bütün bunlar faydasızdır (C.Əmirov); Əvvolecev sahibəsi, sonra da Mikola, Alynوشkaya xeyirli gecə dileyib, ah-ufla sobanın üstüne qalxdı (S.Qodirzadə).

FƏAL - PASSİV O neinki fəal bir şəfqət bacısı, həm də Anita kimi qəhrəmanın bir qadın ididi (S.Voliyev); Vəsilievskayanın romanları passiv müşahidə möhsulu deyildir (C.Mehdi).

FƏALLAŞMAQ - PASSİVLƏŞMƏK Formasız materia passivdir, yalnız materia forma ilə birləşdikdə fəallışır. Məchul fellərdə subyekt passivlaşır.

FƏALLIQ - PASSİVLİK Meclisin kişi-lər hissisi xüsusi fəallıq göstərirdi (M.Ibrahimov); Sən bu işdə passivlik göstərisən.

FƏDƏİ - FORARİ Adım fədəaidir, bil ağa dərvish; Çökəno xəyalımı uzağa, dərvish (M.Rahim); Bizim naslımızda forarı yoxdur.

FƏDAKAR - QORXAQ Fədəkar adamlar (M.Ibrahimov); Söhrəb əqrəb kimi zohorli, amma dozanqurdu kimi qorxaqdır (M.Hüseyn).

FƏDAKARLIQ - QORXAQLIQ Senot dostluq və məhəbbət kimi fədəkarlıq teleb edir (C.Mommədov); Ehtiyat qorxaqlıq demək deyildir ("İzahlı lügət").

FƏHMLİ - KÜT Cox fəhmi, qabiliyətli əşadır (Mir Cəlal); İndi onun simasında, intihara qorar vermiş kimi, küt bir dərğünluq vardi (Mir Cəlal).

FƏHMISIZ - AĞILLI Fəhmisiz övladı valideyn no etsin? ("Azərbaycan"); Sado, mülayim xasiyyəti, ağıllı, torbiyeli qız idi (S.Qodirzadə).

FƏLAKƏT - SƏADƏT O, ailə həyatını gah səadət, gah da fəlakət tərəfdici bir şəkilde görürdü (M.S.Ordubadi).

FƏLAKƏTLİ - SƏADƏTLİ

FƏLAKƏTLİ - SƏADƏTLİ Bu ağır və fəlakətlə vaxtda nə əcəb o monim qeydimə qalımayıb? (M.Talibov); Bizi səadətli gələcək gözləməkdədir (M.S.Ordubadi).

FƏNA - XOŞ Ah, nə fəna xəbor! (S.S.Axundov); Ümidvaram ki, Parisdə daha xoş xəborlər cəsidiçəyim ("Azərbaycan").

FƏNALAŞMAQ - YAXŞILAŞMAQ Bax fənalası bəsbütün halim (H.Cavid); Yaxşılaşır, bir-iki günə kimi evo golər ("Ulduz").

FƏNALIQ - YAXŞILIQ Dedin nə yaxşı ki; yuxuda otağın olmuşdu; Iblisin fənalıqlar ölkəsi (R.Rza); Elədiyim yaxşılıqqa qarşı teşəkkür bu imişmi? (Mir Cəlal).

FƏRASƏTLİ - MAYMAQ Rəhmətlük atası kimi çox ağıllı, fərasətlidir (S.Voliyev); Görürməsin maymaqın biridir (M.Ibrahimov).

FƏRASƏTSİZ - BACARIQLI Bu dəfə o, fərasətsiz oğlu Firdun xanı da özü ilə götürür (Ə.Haqqverdiyev); Xoşbəxtliyindən Güler ağıllı və bacarıqlı qızdır (M.Ibrahimov).

FƏRDİ - KOLLEKTİV Əsil bizim adamlardan yaranmış hər kollektiv belə bir çaydır (M.Ibrahimov); Fərdi işgüzərlər heç bir səmərə verməz.

FƏRDİ - ÜMUMİ Fərdi okindən, şoxşı mal-qaradan heç nə çıxmaz (Ə.Voliyev); Bu bizim ümumi işimizdir (Ə.Voliyev).

FƏRƏ - BEÇƏ Kül sənin başına, gözəl fərə, beçə də soni bayınmır (Ata, sözü).

FƏRƏH - KƏDƏR Uşağı yemek böyütməz, fərəh böyükər (Ata, sözü); Kəndimizi kədər bürüdü (M.Ibrahimov).

FƏRƏHLƏNMƏK - KƏDƏRLƏNMƏK Pakizo döyüdən qalib çıxdığına fərəh-ləndi və bərkədən qəhqəhə çəkdi (İ.Sixli); Moşədibəy Səlimə ürok-dırək vermek əvəzində, onu daha da kədərləndirdi (M.Hüseyn).

FƏRƏHLİ - KƏDƏRLİ Burada həyat nə gözəl, fərəhlidir (S.Voliyev); Daxmaya qoriso kədərləi bir süküt çökdü (S.Qodirzadə).

FƏRQLƏNMƏK - EYNİLƏŞMƏK Xüsusi fəvqələde bacarığı, istədi ilə başqa

FÖVQƏLADƏLİK - ADİLİK

tələbələrden fərqlənirdi (İ.Fərzoliyev); Səzərlərin bir qrupu formaca eyniləşir (A.Qurbanov).

FƏRLİ - EYNİ Canlı gəyörçinlərden; Ancaq mon cox forqliyam (A.Şaiq); Şənbə günü nahardan üç saat sonra vozirlo eyni qosrda, eyni qayda ilə mister Haroldu qarşıladılar (M.Ibrahimov).

FƏRLİ - BİVEC Nəcə yəni oğlanın fərlili adamları yoxdur (M.Ibrahimov); Bivec uşadır (S.Qodirzadə).

FİKİRLİ - ƏHLİ-KEF Mən görürom siz ikiniz də fikirli, qanacaqlı adamlarınız (Ə.Haqqverdiyev); Əhlî-kefin biridir, ona iş buyurmaq olarmı? ("Azərbaycan").

FİNİŞ - START Kim bilir; haradadır; ömür yolunun finisi (R.Rza); Yaxşı start götürümlər.

FİRAVAN - ACINACAQLI Onlar evvelcə acinacaqlı günlər gördürlər, indi fıravandırlar ("Ulduz").

FIRTINALI - SAKİT Şair dostum firtinalı dənizi daha çox sevir (M.Ibrahimov); Hava sakit idi (M.Ibrahimov).

FİTNƏKAR - DÜZ Bəlkə qaçqın pis adamdır, oğlu və ya fitnəkar (S.Voliyev); Düz adamdır, yalanla iş yoxdur.

FİTRİ - SAXTA Fitri xeyrəxahlıqla saxta xeyrəxahlıq arasında da forq vardır (M.Talibov).

FİZİKİ - ZƏHNİ Eyni zamanda insanın ümumi tonusu, fiziki və zəhnî iş qabiliyyəti yüksələr.

FORMA - MƏZMUN Formanı müəyyən edən və şərtləndirən məzmunun özüdür.

FÖVQƏLADƏ - ADİ Bu gün onun həyatında fövgələdə bir gün idi (S.Voliyev); Bu, adı iclaslardan biridir.

FÖVQƏLADƏLİK - ADİLİK Lakin onu da demək istədim ki, məndo bir fövgələdəlik yoxdur (M.S.Ordubadi); Səssiz gedir ömür; adilik sizqovundan sülzülə-sülzülə (R.Rza).

Gg

GEC – ERKƏN Ağə, biz kondilər *erkan* yatıb, *erkan* do durmaga adot etmişik (S.S.Axundov); *Qız gec goldı, ham do Əhmədin arzu etdiyi kimi o tek idı* (Ə.Vəliyev).

GECƏ – GÜNDÜZ Bakının *gecəsi* do gündüzü kimi işləgildi (Ə.Vəliyev).

GEÇİKMƏK – TƏLƏSMƏK Ziyana tələsmə, xeyli *gecikdəm*; Bir do bu dünyaya golocoyommi? (H.Hüseynzadə).

GECLİK – TEZLİK Onun golişinin *geçiliyi* ya da *tezliyi* mosolənin həllini tosir etmir ("Azərbaycan").

GEDİŞ – GƏLİŞ Gülüüm, golmışım mən özüm qurban; *Gəlinin* gözoldür, *gedisin* yaman (B.Vahabzadə).

GEDİŞLİ – GÖLİŞLİ Hamisi yel *gedişli*, biri o birindən çapar (M.Rahim); *Cold galışlı* Əhməd birdən dayandı ("Azərbaycan").

GEN – DAR Dinnədim, *dar* etdilər başıma gen dünyani (S.Rüstəm).

GENƏLMƏK – DARALMAQ Birdən onun gözləri *genəldi* (S.Rahimov); *Getdiyəcək* üfüqlər *darahr*, səhra öz şəklini itirirdi (M.Ibrahimov).

GENİŞ – YIĞCAM Elmin meydani *geniş*, mənzili uzaqdır (İ.Sixli); Üslubun on *yığcam* forması şədir ("Azərbaycan").

GENİŞLİK – DARLIQ Mən *genişlik* xoşlayıram; *Torpağımın* yoxdur sonu (M.Rahim); *Tellər azlıq* edir, pərdələr *darlıq*; Mən indi bildim ki, nə çəkib Kərom (H.Hüseynzadə).

GENİŞLİK – YIĞCAMILIQ Yaxşı osor üçün *genişlik* yox, *yığcamlıq*, sanballılıq osas şartdır ("Azərbaycan").

GERÇƏK – YALAN Lap gerçək deyirəm, belə şeylə do zarafat olar? (Ə.Vəliyev); Bütün rayon bilir ki, Sultan Əmrəliyə *yalan* satmaq adəma çox baha oturur (H.Hüseynov).

GERÇƏKLİK – İMKAN *Gerçəklilik* dedikdə artıq həyata keçmiş, baş tutmuş, realizə edilmiş imkan nezərdə tutulur. *İmkən*

həlo həyata keçməmiş, baş tutmamış gerçəlikdir ("Dialektik materializm").

GERÇƏKLİK – YALANLIQ O, *gerçəklilik* sevən adam idı. Kondılər etdilər düberə hückum; Yeno oldu *yalanlıq* mölüm (M.Ə.Sabir).

GERİ – İRƏLİ Divarlar çökilmədi *geri*; yeno *irəli* göldilər (R.Rza).

GERİLƏMƏK – AYAQLAŞMAQ – Bəri gəl, conab, – deyə qadın tokrar edor-kon soldat bir neçə addım da *gerilədi*, cold tüsəngin atəsi hazırladı (M.Hüseyn); Qozet gərək operativ olsun, həyatla *ayaqlaşın* (C.Əmirli).

GERİLƏMƏK – İRƏLİLƏMƏK Mehriban Zeynalı elo halda görünəcə qorxub *gerilədi* (S.Hüseyn); Külyen müqavimətini qıraraq yüngüleç qaçıb *irəlilədi* (M.Ibrahimov).

GERİLİK – İNKİSAF Gorsin sinosunu acıya, dördo; Ensin *gerilinin* pordosi, ensin (S.Rüstəm); Bu saat böyük quruluş və *inkisaf* işi gedir (Mir Cəlal).

GETMƏK – QAYITMAQ İndi ikisi do sübh açılanдан *gedib*, bir do qas qaralandı *gayudur* (S.Qodırzadə).

GEYİMİLİ – CİLPAQ Şiq *geyimli* bu azərbaycanlı osgorın ayağında haradansa olo keçirdiyi tozo üzunboğaz çəkmo vardi (S.Qodırzadə); *Cılpaq* bədənini ona göstərərək müxtəlif figurələr edir (S.Vəliyev).

GEYİMİLİ – ÜRYAN Başaçıq, sakit duraşlı, bahar *geyimli* rus, sanki onun üzüna güllürdü (Mir Cəlal); Yaşarmış voqfi-sevda, safu *üryan* (H.Cavid).

GEYİNMƏK – SOYUNMAQ Mən *paltomu* *geyinmişdim* (İ.Melikzadə); Əli yatağının üstündə paltarını *soyundu* (Cəmon-zomilii).

GƏDA – BƏY Çingiz, mohobbot alo-mindo *bəy*, *gəda* yoxdur, mən soni sevirom, son de moni (S.S.Axundov).

GƏLƏCƏK – KEÇMİŞ

GƏLƏCƏK – KEÇMİŞ Mən iso adıtm izro *keçmiş* yox, ancaq *galacayı* düşü-nürom (M.Ibrahimov).

GƏLİR – ZƏRƏR Buna görə do Lyud-mila bir drujiñaci kimi Ağolinin *gəlir* mənbəyini aşkarça çıxarmağı qorara almışdı (C.Əmirli); De görüm, onlardan nodir somoro? Bolko do hor kəso çatr zərəri (M.Ə.Sabir).

GƏLİRLİ – ZƏRƏRLİ Camaat üçün nə mənfoottiñidir, no *gələrlidir* onu oksin (B.Bayramov); *Zərərlı* otları möhv etmek lazımdır.

GƏLMƏ – YERLÝ *Gəlmələr* *yerliləri*; Çapar da, talayar da... (B.Vahabzadə).

GƏLMƏK – GETMƏK Mən anadan dünəyaya bedbət *gəlmışam*, bedbət de *gedəcəyəm* (Ə.Haqverdiyev).

GƏNC – QOCA Bunların biri iyirmi yaşında *gənc*, digəri yetmiş sinninə varmış bir *qoca* idi (S.S.Axundov).

GƏNC – YAŞLI *Yaşlı* nəsil homişə *gənc* noslo qayıtlı ilo yanaşmalıdır.

GƏNCLOSQMƏK – QOCALMAQ Yeni-dən *gəncəşirsən* (H.Cavid); Bayaq da sono orz elədim, avvala, görürsən mən *qocalmışam* (Ə.Haqverdiyev).

GƏNCLİK – QOCALIQ *Gənclik* özü gedir; *Qocalıq* özü golir (R.Rza).

GƏRƏKLİ – LAZIMSIZ Gərəksiz şey *gərəklı* gündə (Ata. sözü); Artıq oturarsa, soriştiñi itirib *lazımsız* sözər danişacağın-dan cıhtiyat etdi... (M.Ibrahimov).

GƏRƏKSİZ – VACİB Tacidar, *gərəksiz* keçmiş burax! (A.Saiq); Gülçöhrə, get, atan damın dalişində çobanlarla danışır, de ki, bir buraya gəolsin, *vacib* işim var (M.F.Axund-zadə).

GƏRGİN – SAKIT Şoherde voziyyət *gərgin* idi (S.Vəliyev); *Sakit* vo azca qıssoli nəzərlərimi ona dikib durdum (M.Ibrahimov).

GƏRGİNLOŞMƏK – SAKITLƏŞ-MƏK Soldatın üzü anı bir titroyışla tərəpdi, ozoloları daha da *gərginləşdi*, iti çənəsi osdi (M.Ibrahimov); Güños günorta yerinə golonda Tehrənin bütün küçələri boşalmış vo *sakitləşmişdi* (M.Ibrahimov).

GİRDƏ – YASTI

GƏRGİNLİK – SAKİTLİK Adamlarda ciddilik və gərginlik duyuldu (Mir Cəlal); Heç olmasa onsu evde *sakitlik* idi (M.Ibrahimov).

GƏRMƏK – YIĞMAQ Qaya sinosini *gərdi*, usağı küləkdən qorumaq üçün ("Azərbaycan"); Turac gorılmış qanadını *yığmağa* çalışdı.

GƏVƏZƏ – SADƏLÖVH Yükler *gəvəzələr* ürk yükünü; Nə deymə bu ağıl duman-lara mon (M.Araz); Yox, aldanma, aldanma! Mon *sadələvh* sanma! (R.Rza).

GƏVƏZƏLK – SADƏLÖVHLÜK *Gəvəzəliyindən* ol çökür. Sonra bir usaq *sadələvhliyü* ilə gözlərimin içino baxdı (S.Qodırzadə).

GƏVƏZƏN – NAMUSLU *Gəzəyən* qadındır, ondan uzaq ol, özünü biabır eləmə ("Ulduz"); Cox *namuslu* kişidir, amma heyif günü qalındır (M.Ibrahimov).

GİCBƏSƏR – AĞILLI *Gicbasərin* biridir ("Azərbaycan"); Vozifo elə bir qüvvədir ki, ağılsızı *ağılı*, şirkini gözəl, qocanı cavan göstərir (İ.Forzoliyev).

GİCLƏŞMƏK – AĞILLANMAQ Ona toxunmayıñ, *giclisib* ("Azərbaycan"); Demok, indi ağillanmışan, moni istomırsın? (Mir Cəlal).

GİLEY – RAZILIQ Əlindən eşqimo gileyim yoxdur (R.Rza); Atam da *razılıq* vermişdi (H.Nadir).

GİLEYLƏNMƏK – RAZILAŞMAQ Qızlar kokutu dörbi buradaca qurudar, gəlinlər baş-başa verib xısnlaşar, arabir qayınanalarından *gileylənib*, dad çokordilar (İ.Sixli); Bayaqdan imranın onunla *razilaşdı* zonnı edən Kosaoglu, birə sancımiş kiminci yərində qurcalındı (İ.Sixli).

GİLEYLİ – RAZI Eyni zamanda ürkədə bir-birindən *gileyli* idilər (M.Ibrahimov); Leyla *razı* idı öz emalindən; O, zohor içmişdi eşyin olindən (B.Vahabzadə).

GİRDƏ – YASTI Yedöyindo do bir at, atın üstündə bir eüt çuval vo çuvalın içində bir növ *girdə* şəyər (Ə.Haqverdiyev); Yuxarıda, böyük evin *yasti* dəmi üstündə bir

GİRİNTİ - ÇIXINTİ

oğlan uşağı möhacər qırığında dayanmışdı (Ə.Mommodxanlı).

GİRİNTİ - ÇIXINTİ Bu taxta, mebel üçün yaramaz, çox giriñtisi, cixintus var.

GİRİŞ - SON Öziz müteses bir giriş sözü söylədi (Ə.Vəliyev); Sədr son sözündə qeyd etdi ki, Veli ölü günahlarını boynuna alır.

GİZLİ - AŞKAR Gah gizli, gah aşkar; Ayaq basar hor yera (A.Şaiq).

GİZLİN - AÇIQ Yoqın bir-birino gizlin sözləri varmış (M.Hüseyn); Buna görə da qızını yola salarken açıq ürkələ Hosəni evə getirməyi ona tapşırardı (M.Ibrahimov).

GÖDƏK - UZUNLUQ Gödək atlidi vurdu üzünən başına, uzun dedi: - Əcəb yadına saldin (Ata, sözü).

GÖDƏKLİK - UZUNLUQ ...Ömrümüz belə gödəklilikdən şikayatlanməzdim (S.Qədirzadə); Katibin son sözlerini onu o qədər tutmuşdu ki, goldüyü yoluñ uzunluğunu bəli duymadı (Ə.Vəliyev).

GÖDƏLMƏK - UZANMAQ Uzanaçq kölgələr; Gödələcək kölgələr; İldən et hər səhər (İ.Tapdıq).

GÖNDƏRMƏK - GƏTİRMƏK Ancaq hər ehtimala qarşı Səttarin barmaq izlərini ekspertizaya göndərmək lazımdır (H.Nadir); Lazımdır, götərim, açın baxın (H.Nadir).

GÖRÜŞ - VIDALAŞMA Görüş üçün günortadan əlverişli vaxt tapmaq olmadı (M.Ibrahimov); Vidalaşma vaxtı golib çatdı (H.Nadir).

GÖRÜŞMƏK - VIDALAŞMAQ Bakı varlıları ilə görüşmek və vidalaşmaq qərarına gəlmədi (M.S.Ordubadı).

GÖTÜRMƏK - QUYAMAQ Ağzına bax, tikə götür (Ata, sözü); Kərim kitabı büküb pəncərəyə qoydu.

GÖYÇƏK - ÇIRKİN Eybi yoxdur, göyçək xanımların haqqında hamı danışır (Ə.Haqverdiyev); Molla qoca, çopur, cirkin, yoxsal adam idi (Mir Celal).

GÖYÇƏKLƏŞMƏK - ÇIRKİNLEŞMƏK Zərifə ilin müyyəyen vaxtlarında köklər və ya arıqlayır. Buna münasib də gah göyçək-laşır, gah da cirkinləşirdi ("Azərbaycan").

GURULTULU - SAKIT

GÖYƏRMƏK - QIZIŞMAQ Görürom, soyuqdan gömgöy qızışın; Keç otur qayıqda, el-ayağın qızışın (H.Nadir).

GÖYNƏMƏK - QIZIŞMAQ Nə üroym göynayır; no sözlər yandırın dodaqlarını (R.Rza); Otağın havası ona qızışdırırdı.

GÖZƏL - ÇIRKİN Elə gecə-gündüz gözəl arvad arzuların (Ə.Haqverdiyev); Özünü arvadı bir cirkin seydir (Ə.Haqverdiyev).

GÖZƏL - İFRİT Belo kafr ataya gözəl balanı vermərəm (S.S.Axundov); İfrıtın həşərini itirib yere yixıldı (M.Talibov).

GÖZƏLLƏŞMƏK - EYBƏCƏRLƏŞMƏK Düzərlər atlarınlıñ barhalara, yazla; Güllər, çiçəklər de gözəlləşibdir (H.Hüseynzadə); Onun dodaqları osdi, eybəcərləşdi (M.Hüseyn).

GÖZƏLLİK - ÇIRKİNLİK Gecələr hər şəhərə bir cür gözəllik gətirir (S.Sərxanlı); O inanır ki, at haqqında pis düşümən on böyük xəyanət və cirkinlikdir (M.Ibrahimov).

GÖZLÜ - KOR Kor gəldi, gözlü getdi (Ə.Haqverdiyev).

GÖZÜAC - GÖZÜTOX Gözütok adamlar homişə rohmlı olur. Gözüac adamlar iso insafsız, rehməsiz olur.

GÖZÜQANLI - MƏRHƏMƏTLİ Sədəqət mənə gözüqanlı adam kimi baxıdır (İ.Əfəndiyev); Az danışır, danışanda gülümsəyir, çox ürəyi yumşaq və mərhəmətlidir (M.Ibrahimov).

GÖZÜTOX - TAMARZI Gözütok adamların haram malla işləri olmaz ("Azərbaycan"); Tamarzi gözərlərə Naznazi işə çəkdi (M.Ibrahimov).

GÖZÜYASI - GÜLƏR Sonra da gözüyasi onu əsgəriyə yola salıb, heç bir söz deməmişdi (T.Kazimov); Güllər üzüno baxanda adam dordını unudurdu ("Ulduz").

GUR - SAKIT Gah sakit, gah gur axıb; Dəhnəsindən darixib; Sahilə çıxan sular! (R.Rza).

GURLUQ - ZƏİFLİK İşığın gurluğu və ya zəifliyi cəroyanın gücündən asılıdır.

GURULTULU - SAKIT Bir-birlərinə olan sədaqəti gurultulu sözlərə izah edərək

GÜCLƏ - KÖNÜLLÜ

bədo qaldırıb içir, içirlər (S.Vurğun); Gözlorinidən görürəm sakit qızı oxşayırsınız (S.Qədirzadə).

GÜCLƏ - KÖNÜLLÜ Özünü güclə saxladı, usağın başını sığalladı (Mir Celal); O könüllü gəlmədi ("Azərbaycan").

GÜCLÜLK - ZƏİFLİK O güclülüyüna güvənirdi. Bu acizlik, bu zəiflik o derəcəyə qatdı ki, öz-özündən iyrənməye, özüne nifret etmeye başladı (M.Ibrahimov).

GÜCSÜZ - QÜVVƏTLİ O səzə qarşı gücsüzdür (C.Cabbarlı); Bu qüvvətlə bir axın idı, ki, öz təbii məcrasına düşməsdü (M.Ibrahimov).

GÜCSÜZLÜK - QÜVVƏTLİLİK Gücsüzlüyü hiss edib inildədi (İ.Sıxlı); Qüvvətliliyini yoxlamağa səy göstərdi ("Ulduz").

GÜLƏRÜZ - QARAQABAQ Əsli gülərüz və sən qadındır ("Azərbaycan"); Yemişlərin bəzisi qaraqabaq adamlar kimi burunu yera diqməsi (Mir Celal).

GÜLƏRÜZLÜ - QARAQABAQLI Güllər üzü kumkuların, ləkələrin; Aulların qoy mehmənsiz qalması (Abbasaga); Kerəm az danışan və qaraqabaq idi (M.Ibrahimov).

GÜLƏRÜZLÜ - QASQABAQLI Səndü o gülərüzə o günəş, səndü; Ah... o gözel varlıq torpağı döndü (S.Vurğun); Qasqabaklı bacısının çağırığı üzündən öpdü (M.Ibrahimov).

GÜLƏŞ - QƏMLİ Gülləş qadınlar homişə şən görünür ("Azərbaycan"); Burada qəmlili bir süküt hakim idi (Mir Celal).

GÜLÜMSƏMƏK - KƏDƏRLƏNMƏK Mənim de xayalın sizin kimidir; bəzən kədərlənir, bəzən gülümşər (R.Rza).

GÜLÜŞ - AÇLAŞMA Sağlam güllüs kəndin bütün heyatını yeri beşinci güldürəcəkdir (C.Cabbarlı); Ağlaşma getdi keç siddətlənirdi (M.Hüseyn).

GÜLÜŞMƏK - AGLAŞMAQ Biz də şirin səhəbet edərək yeyirdik, danışardıq, güllişərdik, axırda da Tamam maraqlı naşıllarını danışardı (S.S.Axundov); Körpə uşaqlar aelığa davam gotirməyib ağlaşırırdı (Çomənzəminli).

GÜNƏVƏR - QUZEY

GÜMRAH - ƏZGİN Döyüşçülər nə qədər sən, gümrəhdular! (S.Vəliyev); Hər torəfde azığ kondilər bəylərdən intiqam almağa başladılar (H.Nozərlı).

GÜMRAH - YORĞUN Əlli yaşı olmasına, çəkdiyi əzablara baxmayaq, çox gümrəh idi (S.Vəliyev); Adı paltar geyən Rosulov özünü yorğun adam kimi göstərib dedi (C.Əmirov).

GÜMRAHLAŞMAQ - SUSTALMAQ İstirahətdən sonra gümrəhlaşmışdı ("Azərbaycan"); Bodəni sustalmışdı, sanki ağac altından çıxmışdı (S.Qədirzadə).

GÜMRAHLAŞMAQ - YORULMAQ Elə gümrəhlaşırsan, elə saflaşırsan ki, deyəsən, heç ömr boyu nə yorulursan burada, nə də qocalırsan (M.S.Ordubadı).

GÜMRAHLIQ - YORGUNLUQ Özündə bir gümrəhliq duydu ("Ulduz"); Ürayında bir ağırlıq, beynində yorğunluq hiss etdi (İ.Sıxlı).

GÜNAH - SAVAB Günahın cəzası ölümde yox, dirilikdər (Çomənzəminli); Dinləyib axırat üçün savab qazanın (S.S.Axundov).

GÜNAHKAR - TƏQSİRSİZ Sanki pərvənə idi öz vari ətrafinda; On gün əvvəlki günahkar bir adam (S.Rüstəm); Bu işdə on tamam təqsirsizdir.

GÜNAHSIZ - CİNAYƏTKAR Qiymaz axşın qoca Qafqaza günahsız qanlar (S.Rüstəm); On gün ərzində cinayətkar qaçıb gizlənilə bilər (C.Əmirov).

GÜNAHSIZ - MÜQƏSSİR Kəsildi yollarla günahsız başlar (S.Rüstəm); Men müqəssirsem, Sevil! (C.Cabbarlı).

GÜNAŞIRI - GUNDƏ Günaşırı rayona çağırırdılar (Ə.Vəliyev); Gündə mənə də deyin ki, gol yazılı bizo, sənə tüsəng verək (Mir Celal).

GÜNBATAN - GÜNDÖĞAN Günbatana niyyə gedirsin? - dedi. - Ayağı yer tutan gündögana torof gedir (M.Süleymanlı).

GÜNƏVƏR - QUZEY Günəvər yera üzündə ("Azərbaycan"); Quzey steyi uçurum idı, dibi görünməz dərə uzanırı (M.Süleymanlı).

Hh

HAKİM - MƏHKUM Mən tələb edirəm, möhtərəm *hakim*; Cozəsiz qalmاسın onun tohqırı (B.Vahabzadə); *Məhkum* məhkəmək səxişdirildər ("Ulduz").

HAKİM - MÜTTƏHİM Xotib minbor-dan yera düşməmis oləni *hakimi* və xotibi gözləməyərək məsciddən çıxdı (M.S.Ordu-badı); Özünü darta-darta *mütəhilmər* kür-süsündə oyoşdı (C.Əmirov).

HAQQ - ZÜLM Biri *haqqı* müdafia edir, digəri *zülmü*, Poricahan, soni bu haqq yola davat edirəm (S.S.Axundov).

HAQLI - ƏDALƏTSİZ Büronun qərarı *haqlıdır*. Sizin təklifiniz çox *ədalətsizdir* (Ə.Vəliyev).

HAQLI - GÜNAHKAR Aslan *haqlıdır* (S.Vəliyev); *Günahkar* düşdü qazamata, dalmca da on beş günahsızı sürükledi (M.İbrahimov).

HAQSIZ - ƏDALƏTLİ *Haqsızlıq* oldu qanun; Yixıldı xanimanlar (Ə.Cavad); Xalqın qərarı dahi *ədalətli* olan (M.Hüseyn).

HAQSIZLIQ - ƏDALƏTLİLİK Nə *haqsızlıq*, nə aqliq, nə istismar olacaq (S.Rüstəm); Məhkəmə hökmünün *ədalətliliyi* hamının üriyindən idi.

HALAL - HARAM - Belə nə üçün? Desin ya *halalıdr*, ya *haram* (S.S.Axundov).

HAL-HAZIRDA - KEÇMİŞDƏ Mən *hal-hazirdan* danışram (S.S.Axundov); Keçmişdən alıdığım dərin duyular; Açı torbiyalar ruhuma hakim (M.Müşfiq).

HAMAR - KƏLƏ-KÖTÜR Hor yan el içi kimi düz və *hamardır* (S.Sorxanlı); Sona *kələ-kötür* yollarda bir xeyli yüyürdü (S.Vəliyev).

HAMARLAMAQ - YASTILAMAQ Bay barmağı ilə basıb *hamarladi* (İ.Sıxlı); Yəni dəməri qızığın ikon *yastila* (S.S.Axundov).

HARA - ORA Men bu sinnimdə *hara* gedib çıxaram (S.S.Axundov); *Orə* meyxanadır (S.S.Axundov).

HARIN - BAŞIŞAŞAĞI *Harin* adamdır ("Ulduz"); Çox hörməticil, *başışاشığı* adamdır (S.Qədirzadə).

HAVADAR - HIMAYƏSİZ Kənlüməndə keçəni duymadınsa da; Ömrümə, günümə *havadar* oldun (B.Vahabzadə); Aralıqda məvçud olan bütün anlaşılmazlıq, hətta bir para ixtilaflar da *himayəsizlik* nəticəsində yaradılmışdır (M.S.Ordubadı).

HAVALANMAQ - AĞILLANMAQ İnsan baxır *havalanır* (M.Müşfiq); Qulameli fikirləndi ki, yeqin arvad *ağillanıb*, namuslu yaşamağın mənasını başa düşüb (İ.Fərzəliyev).

HAVALI - AĞILLI Yox, bu məndən de *havalıdr*, rəhber olmaq istəyir (M.Ibrahimov); Sevda *ağilli* qız idi (İ.Fərzəliyev).

HAY-KÜY - SAKİTLİK Yenidən *hay-küy* qopanda Kamal otura bilməyb zəl tərk etdi (M.Ibrahimov); Zalda elə *sakitlik* yaranmışdı ki, onların her bir hərəkəti və xüsusun ayaq səsleri eşidilir, oxıcı təsir bağışlayırdı (M.Ibrahimov).

HAZIRDA - GƏLƏCƏKDƏ Göstərmə o gül cöhroni, qoy bilməsinə aləm; *Hazırda* bizim əsrde cənnət yene vardır (Ə.Vahid); Her obada men varam; Qalbinizdə çağlaram; Dilinizi qaynaram; *Galəcəkdə* yaşaram! (B.Vahabzadə).

HEÇ - HƏ *Heç*, clə-bələ göldik baş çökək (C.Cabbarlı); *Ha*, o mənən Qarabağdan, Eloğlundan çox danışdı (S.Rohimov).

HEÇLİK - VARLIQ Lakin men bu *heçlikdə* do bir hoqiqətəm (C.Cabbarlı); Yaşamaz eçsiz, ruhsuz sonatkar; Onun *varlığı* da quru sümükdür (S.Vurğun).

HEY - HƏRDƏN Məni çəkə-çəkə *hey* apardılar; Gördüm qayıqdadır o qoçaq Eldar

HEYBƏTLİ - NƏŞƏLİ

(S.Vurğun); Əntiqə *hərdən* özünü cürət verib ağasından soruşdu (Mir Cəlal).

HEYBƏTLİ - NƏŞƏLİ *Heybatlı* bir monzora zühr etdi (S.S.Axundov); Ilyas diksində və keçmişin şirin və *nəşəli* xatiro-lorindən ayrıldı (M.S.Ordubadı).

HƏ - YOX Yanardağ, son sözümüz. Solmaz sabah ölməlidir. *Ha*, ya *yox* (C.Cabbarlı).

HƏQİQƏT - XƏYAL İnsanın xoş *xəyalı* qeyrilir *həqiqətə* (S.Rüstəm).

HƏQİQƏT - YALAN Getdi Telli xanım, getdi qal-çağır, *həqiqət* belədir, *yalan* ney-losin (H.Hüseynzadə).

HƏQİQİ - YALANCI *Həqiqi* dost çox gec ola gələr (M.Talibov); O da arvad kimi *yalançı* ve lovgı id (C.Əmirov).

HƏLƏ - SONRA Əşrəf həyatında *hala* heç bir qəhrəmanlıq eleməmişdi (S.Rohman); *Sonra* yenidən düşüncəyə daldı (M.Ibrahimov).

HƏLƏLIK - HƏMİŞƏLIK *Haləlik* onlar öz aralarında barışa bilmirdilər (M.S.Ordubadı); Qızım, onların qanadları *həmİŞəlik* deyildir, onlar tökülecekdir (S.S.Axundov).

HƏLİM - SƏRT O en sadə, en *həlim*, en gözəl bir qız idi (M.S.Ordubadı); O endənənə axır illerdə əvvəlki kimi *sərt* təbiəti deyildi (S.Hüseyn).

HƏLİMİŞMƏK - SƏRTLƏŞMƏK Qoca kişi *həlimişmişdi* ("Ulduz"); Hava *sərtləşir* (M.Ibrahimov).

HƏLİMİLİK - SƏRTLİK *Halimlik* aciz adamların xislatıdır (S.Qədirzadə); *Sərtlilik* səzə yaraşdır ("Azerbaiyan").

HƏMDƏM - ƏĞYAR O qızıl saçların perisandır; *Həmdəmin* meydi, bir də hic-randi (S.Rüstəm); Tək-tək şeir yazsan da; Bir şux qız, galino; *Qoy əğyar* sevinmişsin (R.Rza).

HƏMİŞƏ - MÜVƏQQƏTİ *Həmisa* şad görüm üzünüyü mon; Bir ağrı keçməsin uryuinizdən (S.Vurğun); Rossam olmağımı müvəqqəti unutsunlar (S.Vəliyev).

HƏRZƏ - MƏNALI

HƏMİŞƏLIK - MÜVƏQQƏTİ Gərok *həmİŞəlik* bizim içərimizdə qalasan (Ə.Haq-verdiyev); Mon *müvəqqəti* Bakıdan çıxbı getmək istiyarımlı (C.Əmirov).

HƏRARƏTLİ - SOYUQ O, cavan və *hararəti* ürəyi zorif bir şey kimi cəhiyatla ovçuna aldı (C.Məmmədov); Ürəyi buz kimi *soyuq* id ("Azerbaiyan").

HƏRB - SÜLH Bu gündən hazır ol, *hərbə* girişək; Taxtını-tacını mən alam gərək (S.Vurğun); Əmirəslan ağa, mon da, Hacı da *sülh* torofdarlıq (S.S.Axundov).

HƏRDƏN - HƏMİŞƏ Sifatından *hərdən* bir şadlıq görünürdü (Çəmənzəmli); Görün? Gözləri də *həmisi* güllü (S.Vurğun).

HƏRDƏNBİR - ADDIMBAŞI *Hərdənbir* ustanın arvadı Ələsgər ağagılı İsləməye gedir (Çəmənzəmli); Onu izleyir, hər addimbaşı sataşırdılar (İ.Sıxlı).

HƏRFİ - MƏCAZI "Oyun" anlaysımı daşıqlı dörmək üçün Kortasar bu anlaysın *hərfi* monasına müraciət edir ("Azerbaiyan"); Sözün *məcəzi* mənası mətn daxilində aydınlaşır (H.Həsənov).

HƏRİF - ARIF O öz məsolosinə *arifidir* (C.Cabbarlı); Doğrusu, *hərifin* tekliksi xoşuma gəldi (Çəmənzəmli).

HƏRİFLİK - ARİFLİK *Hərifliyini* bilmirəm, ancaq kalandır (C.Əmirov); Onun *arifliyinə* söz ola bilər.

HƏRİS - SƏXAVƏTLİ O pul, mal-dövlət *hərisidir* (C.Əmirov); Kimisi onu düz, *səxavətli* adam, kimisi firıldاقçı adlanırdı (İ.Fərzəliyev).

HƏRİSLİK - SƏXAVƏTLİLİK Tüs-tünü *hərisliklə* ciyorma çəkdim (S.Qədirzadə); *Səxavətlilik* göstərir (M.Süleymanlı).

HƏRTƏRƏFLİ - BİRTƏRƏFLİ Badam bacı, biz siz *hərtərəflı* təbrika gəlmisik (A.Saiq); Hüsaməddin, çox toossuf edirəm ki, mənim bu sevgim *birtərəflidir* (M.S.Ordubadı).

HƏRZƏ - MƏNALI *Hərza* sözün mərəzi gələr (Ata, söyü); Onun səhbəti şirin və *mənalı* id ("Ulduz").

HƏSƏD – TƏMİZ

HƏSƏD – TƏMİZ Qadının baxışlarında həsəd oxunurdu. Ürəkləri çox *təmizdir*, söz deyirən dərk edirlər, götürürərlər (M.İbrahimov).

HƏSRƏT – VÜSAL Neco dözmək olar bas; Əbədi *hosratına* (R.Rza); Çökilin, ey düşüncələr, çökilin; *Vüsal* günü göləcək (R.Rza).

HƏVƏSKAR – PEŞƏKAR Bəli, yoldaş mayor, man *həvəskar* sürücüyəm (C.Əmirov); *Peşəkar* futbolçudur.

HƏVƏSLƏ – ZORLA *Həvəslə* şərab içməyo başladı (S.Voliyev); Ulduz monim idi, onu məndən *zorla*, güclə aldılar, monim namusunu ayaqladılar (M.Ibrahimov).

HÖYALI – ƏXLAQSIZ Qan *hayalı*, namuslu qadının başına sıçradı, əlini çokib şala büründü (S.S.Axundov); Hamınız *əxlaqsız*, murdar tayfasınız (S.Qədirzadə).

HÖYALILIQ – NAMUSSUZLUQ *Həyallığımı* nümayiş etdirməyo can atıldı ("Ulduz"); Həle gözlə, sonin bu ocağına *namussuzluq* ləkəsi yaxmasınlar (M.Ibrahimov).

HÖYAT – ÖLÜM *Ölüm, həyat* yanaşdırırdı (H.Hüseynzadə).

HƏYƏCANLANMAQ – SAKITLƏŞİŞ MƏK Qadın bir az da *hayəcanlandı* (İ.Forziyev); Mən yeno *sakitləşdim* (S.Qodirzadə).

HƏYƏCANLI – SAKIT Əsmət *hayəcanlı* goldi haraya; Polad itolədi kənara onu (M.Rahim); Şirzad adəti üzrə *sakit* görünürdü (M.Ibrahimov).

HƏZİN – ÜRƏKAÇAN Nə *həzin* sədən gelir, ey sevimli bulağım (S.S.Axundov); Mərdənəlik covahiri günəş kimi işiq saçar; Xoş üləfatın *ürəkaçan*, uca qəlbin alicənab (Şəhriyar).

HİCRAN – VÜSAL Seven bilir xal nedir; *Hicran* nə, *vüsal* nedir (M.Rahim).

HİDDƏTLƏNMƏK – SAKITLƏŞ MƏK Zeyil bunları düşünörək *hiddətlənir*, eoşur (Çəmənzəminli); Şamaxı bir az sakitləşdi (İ.Şixli).

HÖNKÜRMƏK – QAQQILDAMAQ

HIRILDAMAQ – ZIRILDAMAQ Hu-hir *hırlıdayacaq*, zohrolosom do onu (S.Rüstəm); Elo yeh *zırıldayırdı* ("Ulduz").

HİRS'LƏNMƏK – SAKITLƏŞMƏK Zərnigar xanım dahu da *hırslandı* (İ.Şixli); Qaçayı bunulna özünü *sakitləşdirməyə* çalışmışdı (İ.Molikzadə).

HİRLİ – SAKIT A kişi, son na *hırslı* adammışsan (Ə.Haqverdiyev); Neçin belə *sakit* oturuşmuş man? (B.Vahabzadə).

HİSLİ – TƏMİZ Bağlamaram mon de *hisli* yayılığı (A.Şaiq); Orda hava *təmizdir*, dəniz yaxın (R.Rza).

HİYLƏĞƏR – MƏRD Büyük bir yazıçı deyib ki, bie və *hiyləğər* adamlar hamını aldadıb tora sala bilerlər (M.Ibrahimov); O yaxşı gündə nocib və xeyirxahdır, ürəyi genişdir, soxavətlidir, *mərd* və qayğılaşdır (M.Ibrahimov).

HİYLƏĞƏRLİK – MƏRDLİK Onun bu hərəkətlərində bir sünlilik, naşı bir *hiyləğərlik* duyulur (Mir Cəlal); Monca, bu mərdlikdir dünyanın var? (S.Vurğun).

HOQQABAZ – MƏRD *Hoqqabazdır*, gündə bir oyun çıxardır. Bir tanışdır, bizim fəhlədir; Ancaq dərrakəli, *mərddir*, zirekdir (S.Vurğun).

HOQQABAŞLIQ – MƏRDLİK ..Qocaldın, gərek cavənləq *hoqqabazlıqların-dan* ol çəkəson, cünti ölümö yaxın olduqca cavənləşdən, bir o qədər uzaqlaşırsan ("Qabusname"); Üzündən, gözündən *mərdlik* töküfür (S.Vurğun).

HÖCƏT – UZÜYOLA Atası kimi təkəbbür, kinli, *höcət*, qoçaq bir dəliqanlıdır (S.S.Axundov); Kasıbsan, *üzüyolasan*, işleyonson (Mir Cəlal).

HÖKMLÜ – MÜLAYİM Ondan da zohərli və *hökmlü* bir səslo dedi (M.Ibrahimov); Ancaq Sabit Mirzo onun ... ağımtıl üzündə nurlu, *mülayim* bir töbəssüm gördü (İ.Molikzadə).

HÖNKÜRMƏK – QAQQILDAMAQ İkiəlli üzümü qapayıb *hönkürdüm* (S.Qədirzadə); Güll, amma *qaqqıldama* (Mir Cəlal).

HÖNKÜRTÜ – QƏHQƏHƏ

HÖNKÜRTÜ – QƏHQƏHƏ Sevinçimden *hönkürtü* ilə ağladım (M.Talibov); Hor torofdan *qəhqəhələr* ucaldı (S.S.Axundov).

HÖRMƏK – AÇMAQ Əziz stolun üstüna salmış üstü butalı göy süfrinin saçqlarını gah qız teli kimi *höür*, gah da *açrıdı* (Ə.Voliyev).

HÖRMƏTCİL – KOBUD Özü də ağılli, sado, *hörmətcil* bir qızdır (S.Qədirzadə); Çox *kobud*, qanاقaqsız qadındır.

HÖRMƏTCİLLİK – KOBUDLUQ Hörmətcilliyyəne *hörmətcildi*, amma *kobudluğu* da var ("Azərbaycan").

HÖVSƏLƏSİZ – SƏBİRSİZ Ancaq yadında möhkəm saxla ki, mən *hövsəsalı* adamam (C.Əmirov); Kişi, son na *sabirsız* adamsan (S.S.Axundov).

HÖVSƏLƏSİZ – TƏMKİNLİ Tələsir yanmış ürək – *hövsələsiz* quşcuğazım; Qalmamış sobri daha, foryadı, fəğanı sevir (S.S.Axundov).

(Şəhriyar); Cox *təmkinli* kişidir (A.Məmmədov).

HÜNƏRLİ – QORXAQ

HÖVSƏLƏSİZLİK – SƏBİRLİLİK Bizim borcumuz sobribi olmaqdır, ay Rüstəm, hövsələsizlik eleyib hər şeyi üzərinə vursaq, onlara da dərtinib ipi-örkəni qaralar (M.Ibrahimov); Bu yerde *səbirlik* tolob olunur.

HÜNDÜR – ALÇAQ Tap görmür, atdan ulcq, itdən *hündür* (S.S.Axundov).

HÜNDÜRBOYLU – BALACABOYLU Qarşısındakı sokida soliq ilə geyinmiş *hündürboylu* qız dayanmışdı (C.Əmirov); Səmod *balacaboylu*, qarabuğdayı oğlandı (M.Ibrahimov).

HÜNDÜRLƏTMƏK – ALÇALTMAQ Damin üstünü gah *hündürlətdilər*, gah da *alçaltılalar* ("Azərbaycan").

HÜNƏRLİ – QORXAQ Qara köpök çox heybatlı və *hünərli* bir idi (S.S.Axundov); Dədim görür, *qorxaq* usaq deyilson ki... (S.S.Axundov).

XX

XAIN – SADIQ Bu *xain* yeno xoboro getdi (A.Şaiq); *Sadiq* yoldaşdır, ona sırını deyo bilərsin ("Ulduz").

XAINLİK – SADIQLIK Mezum qorxaq idi, qorxaqlıqla *xainlik* cinsi şeydir (S.Voliev); *Sadiqlik* kələmisi onun dilindən düşmür ("Ulduz").

XALIS – QARIŞIQ Ha, bacı, mən emi-nəm ki, bu *xalis* brilyantdır (C.Əmirov); Bu rənglərin *qarışiq* naxışı; otığımı baharlıyır; atırlar, kənlil doluslu qalayıd (R.Rza).

XAM – TƏCRÜBƏLİ Çünkü mən görü-rəm ki, son *xam* adımsan (C.Əmirov); O, professorun qabağından oturan *lap tacribəli* casusdur (M.Hüseyn).

XAN – KƏNDLİ Yaziq *kəndli* xan yerini sürür kotanla (S.Rüstəm).

XAN – NÖKƏR Xana nökər olanın aya-gını daş aparaq (Ata, söyü).

XANIM – QULLUQÇU Mən gözlöyir-dim, evvel yol *xanımındır*, sonra *qulluqçu-nu* (S.S.Axundov).

XANIMLIQ – QULLUQÇULUQ *Xanımlığında* golmamışam (A.Şaiq); Sənin elə-pesən *qulluqçuluq* olub (A.Məmmədrzə).

XANLIQ – NÖKƏRLİK Ağsaqqallar-gəlib *xanlıq* dəyirməninin yanında xani gözlosınlar (Ə.Haqqverdiyev); O bir neçə ilə-nökrəlik etmişdir (A.Məmmədrzə).

XARAB – SAF Ah! Ey cavallığın gülü; Nə tez soldun, *xarab* oldun? (Ə.Cavad); Kör-pəmin nefəsidir; Səhərin *saf*/küleyi (B.Vahab-zadə).

XARAB – YAXŞI – Uşaq *xarabdır*, Zəhra, *xarabdır* (M.Ibrahimov); İndi uşaq *yaxşıdır*, görəz (Mir Cəlal).

XARABA – ABAD Ölkə *abad* ikən, dəyirmən *xarab* idi (Ata, söyü).

XARABALIQ – ABADLIQ *Xaraba-lıqdan abadlıq* axtararsınız (C.Cabbarlı).

XARABLAŞMAQ – YAXŞILAŞMAQ Hozərat! Özünüze molundur ki, dünya getdikcə *xarablaşır*, yəni mən onu demek istəiyim ki, bu dünyaya getdikcə xarab olur... (Ü.Hacıbeyov); Bəhəmən bir az ariqləmişdi, amma ağarmışdı, *yaxşılışmışdı* (İ.Melikzadə).

XARİC – DAXİL Bahar fosili *tozəcə daxıl* olmuşdu (Ə.Haqqverdiyev); O zaman Kipiani ola keçdi. Əhmədi iso moktəbdən xaria edtilər (İ.Sixli).

XARİCİ – DAXİLİ Mən öz *daxili* varlığımı *xarici* təbiətdəki gözəllik arasında bir uyğunluq hiss etdim (M.Ibrahimov).

XARİCİ – YERLİ Xaricli adamlarla bir az ehtiyatlı herəkat etmək lazımdır. Semi-xatkada comisi iyirmi-otuz *yerli* adam yaşıyarırdı (S.Qədirzadə).

XATAKAR – XEYİRXAH *Xatakar* uşağdır, əlindən bir xata çıxar ("Ulduz"); Qölbənən *xevirxah* olsa da, aciz idi (M.Ibrahimov).

XATAKARLIQ – XEYİRXAHLIQ Onun əlindən *xatakarlıqdan* başqa bir şey golmaz ("Azərbaycan"); *Xeyirxahlığın* üçüncü növü nə filidir, no də lovğalıq üzündəndir (M.Talibov).

XATALI – XEYİRXAH Bundan olavaş padşahlıq dumasının vəkili olmaq çox *xatalı* işdir (S.S.Axundov); Bu, həqiqi *xevirxah-ların* taqsısı deyildir (M.Talibov).

XATIRLAMAQ – UNUTMAQ Salman səzərası ona otuz yeddinci ili də *xatırladı* (M.Ibrahimov); Ər də, arvad da gündüzün ağr ve üzüci zəhmətlərini *unutdu...* (Mir Cəlal).

XEYİR – ŞƏR Axşamın *xeyrindən* sabahın şəri yaxşıdır (Ata, söyü).

XEYİR – VAY *Xeyir* iş yerdə qalmaz (Ata, söyü); Qədirin vay xoborı çoxdan alçaq daxmani titrətmədi (Mir Cəlal).

XEYİRLİ – ŞƏRLİ *Xeyirli* yola hər bir yerde, hər hansı anda addim atsan yaxşıdır

(M.Talibov); *Şərli* işlərdən nə qodər qıraq olsan daha yaxşıdır ("Azərbaycan").

XEYİRSİZ – FAYDALI – Ey *xeysiz* böcək; Xallı qanadlarını çox da öymənə (A.Şaiq); Bolko məsləhətlərimdə özün üçün *faydalı* bir sey tapdın (S.Qədirzadə).

XEYR – BƏLİ *Xeyr*, inanı ki, qabaqlar mən heç yerdə sizo rast golməmişəm (C.Əmirov); Mən ölüüm, Baloglan, belədir, xaria edtilər (İ.Sixli).

XƏFƏ – SƏRİN *Xəfədir*, içində oturmaq olmur ("Ulduz"); *Sərin* mehdən sohər-sohər gül titrəyir, yarpaq əsir (R.Rza).

XƏFƏLİK – SƏRİNLİK Havanın *xəfəliyi* adamı işden də qoyur ("Azərbaycan"); De, kecdim bir *sərinilik* ürəyindən? (S.Vurğun).

XƏFİF – SİDDƏTLİ *Xəfif* külək əsirdi ("Azərbaycan"); *Siddətli* xəzri külüyə əsir, evlərin qapı və pancerələri viyildirir (S.Vurğun).

XƏLƏF – SƏLƏF Bütün yer üzünün aşrafıydı o; Adəmin an böyük *xələfiydi* o (Şəhriyar); Ehtiram olsa da, hamı əzəldən; "Sələfin yolundan mən uzaq!" – deyir (B.Vahabzadə).

XƏLƏL – XEYİR Qeyrot günüdür, olma-yalar özgəye möhtac; Kim qatsa *xələl* şəra, edin ortadan ixrac (Ə.Vahid); *Xeyir* dilə qonşuna, xeyir gölsin başına (Ata, söyü).

XƏLVƏTİ – AŞKAR *Xəlvəti* yer təpib gizlədin, moni görməsinlər (İ.Fərzəliyev); "İlahi, yuxu görürüm, lakin, bura *aşkar*?" – deyə özünü toxadtı (Mir Cəlal).

XƏLVƏTLİK – AŞKARLIQ *Xəlvətlük* idi (Mir Cəlal); Fikir *aşkarlığı* onun ifadə olunmağından asılıdır.

XƏSİS – BƏDXƏRC *Xəsisdən* alınan yumurtanın sarısı olmaz (Ata, söyü); *Bədxərcidir*, ona pül vermək olmaz.

XƏSİS – COMƏRD Bu *xəsis* kişidən nə desən, çıxar (A.Şaiq); Mən sonin kimi *comərd* ola bilərəm ki (A.Şaiq).

XƏSİS – SƏXAVƏTLİ *Xəsis* pulludur, nə tövr çıxartsaq halaldır (Ə.Haqqverdiyev); Maral

Əli, son çox *saxavatlı* və yaxşı oğlansan (C.Əmirov).

XƏSİSLİK – BƏDXƏRCLİK Heç vaxt *xəsiliyi* etməyin (M.S.Ordubablı); *Bədxərcəliyinə* çoxdan böldəm ("Azərbaycan").

XƏSİSLİK – SƏXAVƏTLİLLİ Rahm-sizliyi və *xəsiliyi* mütəfakkirələr dolılıyın bir növü bilmişər (M.Talibov); Ev sahibinin safraklılıyını, *səxavətliliyini* hiss etdik (Ulduz).

XƏSTƏ – SAĞLAM Biri *xəstədir*, biz *sağlamıq* (M.Talibov); Düşündüm: insan *xəstələnər* də, *sağalar* da (R.Rza).

XƏSTƏLİK – SAĞLAMIŞ Mən yorgun və ac idim, çox əziyyət və *xəstəlik* çıxmışdım (M.Talibov); *Sağlımlıqtan* başqa bir şey aramaq nəhaqdır (Mir Cəlal).

XƏYAL – HƏQİQƏT Bu bir *həqiqət*-dir, deyildir *xəyal* (S.Rüstəm).

XƏZAN – BAHAR Süleymanın, bilir aləm, *xəzanalı* yoxdur işim; Məhabbatın gülüsündən doğan *baharım* var (S.Rüstəm).

XƏZRİ – GİLAVAR Nə *xəzri*, nə *gilavar*; Xəzər qoyub başını; Bakının sinosino yatıb (R.Rza).

XİFFƏT – FƏRƏH *Xiffəti* qeyrati əedor (Ata, söyü); *Qızılı fərəh* qarışq toccub bürrü (S.Qədirzadə).

XİFFƏTLƏNMƏK – FƏRƏHLƏN-MƏK Oğlunun dərdini çəkməkdən yazılı arvad *xiffətlənməidir* ("Azərbaycan"); Bu sual Leondri *fərəhəldirdi* (S.Qədirzadə).

XİLAF – DOĞRУ Tonqid hor kəsə aid olsa da, müäßili *xilaf* əsir (Mir Cəlal); Sərimək nodır, *doğru* sözümüzür (M.Ibrahimov).

XİLAS – MƏHV Əsərat zəncirərini kəsib *xilas* ədək (S.S.Axundov); Görək Şah-baz boyin noslini qırıb, yer üzündən *məhv* edək (S.S.Axundov).

XİLASKAR – ZÜLMKAR Baxmayıb canının ağırlarına *xilaskar* atanın öpüd üzündən (H.Hüseynzadə); *Zülmkar*, qoddar-dır, heç kəso rahmi golmir.

XIRDA – BÖYÜK *Xirdə* uşaqlar da gərək məktəbə getsinlər (Ə.Haqqverdiyev); Maral

XIRDALAŞMAQ – İRİLƏŞMƏK

hələ kiçik yaşılarından böyük arzularla yaşayırdı (S.Qodırzadə).

XIRDALAŞMAQ – İRİLƏŞMƏK Daşlara nə var ki; Yüz oyıl, yüz dikol; Sürdülbürxirdələy, ol hamar (R.Rza); Gözləri elə biliriləşmişdi (S.Qodırzadə).

XIRDALI – İRİLİ Bir dünya var, kainatın bir hissəsi; İrili, xirdələ məmləkələrə doğru (R.Rza).

XIRDALIQ – BÖYÜKLÜK Söhbət meyvənin xirdalığı və ya böyüklüyündən çox, şirinliyindən gedir ("Azərbaycan").

XOF – CƏSARƏT Yoxsa gəpcə Ədilin sözündən xofa düşmüssünüz (S.S.Axundov); İş adamından casarət, qeyrot tələb edir.

XOFLANMAQ – CƏSARƏTLƏNMƏK Soldat Ostapenkonun hərkətindən xoflanmışdı (Mir Cəlal); Və nəhayət, bir gecə qız casarətlənən ona tanış yollarla cəbhəni keçərək qadı (S.Qodırzadə).

XOFLU – CÜRƏTLİ Son da dönmüşən lap o xoflu xəlifaya, hər seydən qorxursan (M.Ibrahimov); Əvvəlinci dəfədən sübüt elə ki, örndən qat-qat cürətləşən (M.Hüseyn).

XOŞBƏXTLİK – ZÜLM Sizin kimi adamları qurtarmaq manim üçün xoşbəxtlikdir (Ə.Vəliyev); Zülm həmçinin şərəməlidir (Ə.Haqverdiyev).

XOŞQILIQ – AMANSIZ Düşmənən amansız ol; dosta xoşqılıq (R.Rza).

XOŞLAMAQ – PİSLƏMƏK İndi Fatmanısa xala elə bılır ki, sən xoşlayıbsan (Ə.Haqverdiyev); İşi-güçü elə onu-bunu pisləməkdir.

XÜSUSİYYƏTÇİLİK – KOLLEKTİVLİK

XOŞLUQ – PİSLİK Mən mağaraya girib; Cüməyo yalvarıram; Eğər xoşluq ilo golso heç (A.Şaiq); Pislük onun olında bir qurtum su içmək kimi bir şeydir.

XOŞLUQLA – ZORLA Xoşluqla gəlməsə, o vaxt zorla ve güc ilə durub ayaqlarını da torpedərəm (A.Şaiq).

XOŞSİFƏT – MISMRIQ Xoşsifət, zaraftacılı, bəməzə kişisidir (Ə.Vəliyev); İcindən, mismirığına dayən odur... (M.Ibrahimov).

XUDBİN – TƏVAZÖKAR Bu bir az da deyəson xudbindir (M.Ibrahimov); Təvəzökər, ağılli bir qızdır ("Ulduz").

XÜBAR – CÜNUN Sən bir varlı, mən bir fəqir, sən bir xübar, mən bir cünum (C.Cabbarlı).

XÜLYA – REAL Birinin görürsən ki, başında xülyası var (S.Rüstəm); Yəziçi real hadisələri qələmə almışdır.

XÜSUSI – RƏSMİ Hərgəh xüsusi kağıza qulaq asmasa, onda rəsmi təliqəni verərsən (Ə.Vəliyev).

XÜSÜSİ – ÜMUMİ Səttar xanla Bağır xan qalxıb xüsüsü otaga keçdi (M.S.Ordubadı); Bağır xanın eyleşdiyi ümumi otaga girdik (M.S.Ordubadı).

XÜSUSİYYƏTÇİLİK – KOLLEKTİVLİK Yoxsa "mən aldım, işini düzəlddim, ortadan çıxdım, qalanların canı çıxsın, nə vecimə" demək xüsusiyətçilik və olaqlıqdır (M.Ibrahimov); Kollektivlik hər şeyi həll edir.

İBARƏLİ – SADƏ

İi

İBARƏLİ – SADƏ Armudboğaz, şışbiğ saticının belə ibarəli nitqindən bas açmayan Leylək istor-istəməz əsəbileşdi (S.Rəhimov); Taməşçilər onun sadə nitqinin tosiri altındadırlar ("Ulduz").

İBLİS – MƏLOK Ədavat toxumu sapmak üçün siz; Gah malək oldunuz, gah da bir iblis (S.Rüstəm).

İBTİDAİ – MÜASİR İbtidai atəltərlər qazıldığı üçün baltanı çıxartmaq son dərəcə böyük əhamiyətli kəsb edir (M.Hüseyn); Məsələn, sizin müasir quruluşdan narazı olduğunu mən çıxdan bilirom (M.Hüseyn).

İCTİMAİ – XÜSUSİ İctimai və xüsusi təsərrüfatlar arasında fərqli qoymaq lazımdır.

İÇ – BAYIR Əvvəl evin içi, sonra bayır (Ata. sözü).

İÇ – ÇÖL İçim özümü yandırır, çölüm sizi (A.Məmmədov).

İÇƏRİ – BAYIR Bayır kişi-chini, içərisi toyuq hini (Ata. sözü).

İÇMƏK – TÖKMƏK Kim içməsə, yaxasına tökcəcək (Mir Cəlal).

İDBAR – GÖZƏL Rədd ol qapidan, ağlama zar-zar, diləng! Vəqqıldama bayquş kimi idbar, diləng! (M.Ə.Sabir); Özünüz gözlərənən göyçiksiniz (C.Əmirov).

İDBAR – İQBAL Sübh söndü şəb ki, xəlqə qəbile idti bir çırqaq; Gecəki iqbalı gör, gündüzəki idbarə bax! (M.P.Vaqi).

İDDİALI – BAŞIŞAĞI Nə soxulmuşsan araya, a başıbeləti, fələ? Nə xəyal ilə olub-sən belə iddialı, fələ?! (M.Ə.Sabir); Onun heç keslo işi yoxdur, başışağı adamdır.

İDEAL – ÇİRKİN On ideal adamlardan biri də Ramizdir. Osmanlı işğalçıları çirkin möqsədlərini xalqa izah edirdi (M.Hüseyn).

İDXAL – İXRAC Hazırda ölkemiz... dərman maddələrinin idxalından tamamilə azad olmuşdur (R.Əliyev); Sonayeləşdirmə hələ başa çatdırıldığı zaman biz xammal və

veyinti məhsullarını ixrac edən bir ölkə idik.

İDRAKLı – SƏFƏH Son idraklı olduğunu bilirdim ki, sözümüz tez anlayacaqsan (C.Cabbarlı); Hansı səfəh oğlu bundan sonra qaymaq satar (Mir Cəlal).

İDRAKSİZ – DÜŞUNCƏLİ İdraksız bir kütənin səfəh qorxaqlığına, qurban olub gedir (C.Cabbarlı); Özü da ağıllı, düşüncəli uşaqdır (M.Hüseyn).

İFRİTƏ – GÖZƏL O ifritə qadının alçaq fitnesini hamımız başa düşdük (M.Hüseyn); Babaxanın oraya yolu düşür, bəla gözəl bir qızın yayın istisində tarlada çalışıb görür (Mir Cəlal).

İFRİTƏ – HƏYALY Elə qarı qapını örtək doyışılıb oldu bir küpagiron ifritə, cadu (Nağıl); Həyali qızarar, hoyasız ağarar (Ata. sözü).

İTİTİŞƏS – SÜLH Hər yerda ittişəs, hər yerde işyan; Alovlu nəğmələr ucalır göye (S.Rüstəm); Hami sülh isteyir (Mir Cəlal).

İXTİLAFL – BİRLİK Hər kiçik ixtiلاف ailəni pozarsa, onda nə olar? (Mir Cəlal); Birlilik lazmırdır bizi! (M.Hüseyn).

İXTİYAR – GƏNC Qızlar, galinlər sevinir, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi (C.Cabbarlı).

İXTİYARLIQ – GƏNCLİK İxtiyarlıq ölümün qonşusudur (H.Cavid); Təhqir olunmuş gənclik vitqarmı müdafia edərək, osobi və titrok barmaqlarına ağızma gələni yazdim... (Mir Cəlal).

İKİBAŞLI – AYDIN Qaraş ikibaşlı söz soruşunda Maya da ondan incidi, bir-birindən soyğun ayrıldılar (M.Ibrahimov); Bu o qodur aydın və sadə bir həqiqətdir ki... (M.Hüseyn).

İKİDILLİ – SƏMİMİ Yox böylə ikidilli, yaman üzlü cəfəkar; Bir zorro utanmaz! (M.Ə.Sabir); ...Püstəxanımla səmimi

İKİLƏŞMƏK – TƏKLƏŞMƏK

salamlaşandan sonra onları yerbəyər elədi (M.Hüseyn).

İKİLƏŞMƏK – TƏKLƏŞMƏK Sos ikləşdi, üç oldu, sonra tamam kəsildi (G.Hüseynoğlu); Ədməm bilirdi ki, Səlim təklənəndə öz tösir gücünü xeyli itirir, çəşir, töntüyür (B.Bayramov).

İKİLİKDƏ – TƏKLİKDƏ Teymurla Gündəstə ikitikdə qalmışdır (H.Seyidbəyov); *Təklidə* heç nə elçoy bilməzsin ("Ulduz").

İKİMƏNALI – AÇIQ Pərdali, *ikimənalı* danışqlardan da xoşum golmaz (Ə.Vəliyev); Əsil etika açıq danışmağı sevir (M.Hüseyn).

İKİTİRƏLİK – BİRLİK Kondo ikitirəlik salıb; Pirolı getdi; İstiyinəcə paşlıq (M.Rahim); Güc birləşkədir (Ata. sözü).

İKÜZLÜ – SƏMİMİ Siz başışlayın, yoldas Mədəb, bə Tariverdi xalis iküzzidür (S.Rahimov); O çox səmimi yoldasdır.

İKÜZZÜLK – SƏMİMİLİK İküzüllük xorxudan omola gələn bir xəstəlikdir (M.Hüseyn); Xüsusun Nazim Hikmətə olaqadər yazılımış sohifolordə səmimilik və dəqiqlik xüsusi nozora çarpır.

İQRAR – İNKAR İkider gərci pəriçəhərlərin küftarı; Bir imiş bunların *iqrarı* ilə *inkarı* (Q.Tobrizi).

İLHAMLI – SÖNÜK S.Vurğunun dərin *ilhamlı* lirikası... mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur (M.Hüseyn); "Ədəbiyyat və incəsənət" qəzətinin son nömrəsində gedən şeirlərin bir qismı *sönük*dir.

İLJİQ – SOYUQ Günsün ilk *ilq* şüaları sularda oynışındı (S.Vəliyev); Bu nadir möcüza, hiss edir soyuğunu, istini (R.Rza).

İLQLIQ – SOYUQLUQ İstilər çökilmişdi, lakin havada xoş *ilqlıq* var idi (Çəmənzəminli); Bu sualların buz *soyuqlugunu* Məryom bütün bədəni ilə hiss etdi (Elçin).

İLK – AXIR Dünənda hor könlü yüksəlş arar; Varlığın no ilki, no axırı var (S.Vurğun).

İLLƏTLİ – SALAMAT Bodonın mariz və illəti hissisi *salamat* olan hissinosu

İNÇƏLMƏK – SƏRTLƏŞMƏK

kəmək əvvəzində ağırlıq və oziyyət yetirir... (F.Köçərli).

İNAD – ÜZÜYOLA Gulsabahının atası çox inad adamdı (Ə.Vəliyev); Kasıbsan, *üzüyolasan*, işleyənson (Mir Cəlal).

İNADCIL – SADƏLÖVH *Inadcıl* qızın da başına görünən no goldi (G.Hüseynoğlu); Yeqi bu *sadəlövh* adəmin beynəlxalq vəziyyətə tanış olmasına heyrot edərək düşündü (S.Vəliyev).

İNADKAR – ÜZÜYOLA O da bilir ki, son *inadkarsan* (S.Vəliyev); Qıraqdan qulaq asan, lakin onu görməyən adam güman edirdi ki, kabmetdə Anketovdan başqa bəşaltı nasır *üzüyola*, sakit bağıça uşağı var (Mir Cəlal).

İNAMSIZ – ETİBARLI *İnamsız* hərəkatları bizi təngə götürdü. Öz etrafımızı *eti-barlı* adamlar yıqaq (S.Vəliyev).

İNAMSIZLIQ – ETİBARSIZLIQ Axi bu *inamsızlıq* nədən iri golir? (İ.Sixli); Bizim yanımızda öz *etibarlılığımı* itirmişdir ("Azerbaiyan").

İNÇ – KOBUD Arvadım, arvadım, sən bir qədər *incə* sözərək öyrənəydi, heç zərər görəmədin (C.Cabbarlı); Mən burada *kobud* bir sohv buraxdım (Mir Cəlal).

İNÇ – SERT O qanadlı gəncin sado; Temiz, *incə* ruhi vardı (N.Rəfibəyli); Buna görə də ağızdından ara-sıra *sərt* sözərək çıxırı (M.Ibrahimov).

İNÇƏLIK – KOBUDLUQ Gözəlli, *incəlik*, sevgi, vəfa insandan ayrılmaz (S.Rüstəm); Mən onun horəkəndən bir *kobudluq* hiss edirəm.

İNÇƏLIK – QABALIQ Düzü belədir, hor halda bu *incəliyi* nəzəro almaq lazımdır (M.Talibov); *İncəliq* hor *qabalıq* sonəndən (H.Cavid).

İNÇƏLMƏK – KÖKƏLMƏK Hərzəvü hadyənə oxumaqdən; *İncəldi* uşağıım (M.Ə.Sabir); Bəlkə, heç *kökəlməyəcək* (S.S.Axundov).

İNÇƏLMƏK – SƏRTLƏŞMƏK Ürəyim çocuq kimi *incəlmis*; Nohayot, səni tapdım (C.Cabbarlı); Hor gün əsəbləşir, ürəyi sərtləşmişdir.

İNÇİK – RAZI

İNÇİK – RAZI Nohayot, Səlim ağa özünü *incik* yerinə qoyma, silkinib ayağa durdu (M.Ibrahimov); Sarı iso müdirin ilfitatından *razi* idi (Mir Cəlal).

İNÇİKLİK – RAZİLİQ Zoranın sıfatında dərhal *inciklik* olaməti göründü (S.Vəliyev); Arvad *razılıq* verib, kobin do kosılıb (Mir Cəlal).

İNÇİTMƏK – BARIŞMAQ Fatma baba-sının sözündən *incimədi* (Çəmənzəminli); *Barişmaq*, böyük və alicənab işdir (M.Hüseyn).

İNDİ – ƏVVƏL *İndi* məftilə cəhiyac yoxdur (Çəmənzəminli); Məftil bundan çox *əvvəl* götürülmüşdü (Çəmənzəminli).

İNDİ – İNİŞİL Onlar *indi* xoşbəxt yaşayırlar (Ə.Vəliyev); Axı Əlyar *inışıl*; Bir ay Bakıda yatdı (B.Vahabzadə).

İNDİ – SONRA *İndi* belələri tapılmaz (C.Əmirov); *Sonra* hamiya müraciətə soruşdu (C.Əmirov).

İNDİDƏN – DÜNƏNDƏN Rüstəm kişi elə *indidən* müavini itətdə saxlamağı qorara alı (M.Ibrahimov); *Dünəndən* hamı onun yoluñə gözlöyir.

İNDİKİ – SONRAKİ *İndikə* makinalar on uzaq dalğaların soslarını alaraq kağız üzərinə qeyd edir (Çəmənzəminli); *Sonrakı* günlər dəha fərqli olacaq ("Azərbaycan qadını").

İNKİŞAF – TƏNƏZZÜL Azərbaycan xalq təsərrüfatının həlledici sahəsi olan neft sonayesi sərtdə *inkişaf* etmişdir. Al, mon bə dildə şeir oxumağı *tənəzzül* etmorom! (M.Hüseyn).

İNSAFLI – KAFİR Görürem çox *insaflı* oglansan (A.Şaiq); Yüzbaşı yaman *kafir* imiş (Mir Cəlal).

İNSANI – HEYVANI C.Cabbarlinın qohramanları nocib *insani* hissələri malikdirlər (M.Arif); Başqa bir roman iso *heyvani* hissələri toronnum edir (Ə.Sərif).

İNSANLIQ – BARBARLIQ Rəşidin bu *insanlıqını* və hümmətinin hor kos bildi (İ.Musabəyov); Mon bəla *barbarlıq* dözmərom (C.Cabbarlı).

İRİLİK – XİRDALIQ

İNTİM – AŞKAR Jandarm roisi hor bir kolmosunu az qala *intim* bir ifadə ilə deməyə çalışır (M.Hüseyn); Monim işim *aşkar*dır.

İNTİZAMLI – NADİNC Daima *intizamlı*, soliqoli olan Talib İsayev hor bir işçiyə, hor bir tapşırığın yerinə yetirilməsinə tolobkarlıqla yanaşan adam idi (C.Əmirov); Yaman nadine usaqdır ("Ulduz").

İNTİZAMSIZ – TƏRBİYƏLİ [Qoşqar.] Bilirsiz ki, mən *intizamsız* adam deyiləm... (İ.Hüseyn); Deyəson o çox *tarbiyəli* yoldaşdır.

İRADƏLİ – QORXAQ Son çox *iradəli* adəmsan (M.S.Ordubadı); Mono ağıl öyrötə, *qorxaq!* (M.Hüseyn).

İRADƏLLİK – QORXAQLIQ *İradəllikdə* heç kas Səlimə çatmaz ("Ulduz"); Bu *qorxaqlıqdr*, yoxsa cinayət? - deyə o, komandırın gözlörin içinə baxa-baxa soruşdu (M.Hüseyn).

İRADƏSİZ – CÜRƏTLİ Zeynal *iradəsiz* bir gəndər (S.Hüseyn); Fariz evimizə gələn gündən mənə *cürəl*, qorxmaz bər oğlan kimi təsir bağışlamışdır (Y.Əzizməzadə).

İRADƏSİZLİK – CƏSƏRƏTLİLİK *İradəsizlik* etsə, özünü möhv edə bilər (Z.Xolil); Pəri xala bir az da *cəsarətlilik* göstərə, dəhlizlərin xahişini xatırladı (M.Ibrahimov).

İRƏLİ – SONRA O məndən bir-iki saat *ırılı* goldı (N.Vəzirov); *Sonralar* xatırələr bizi əz qucagına aldı (Y.Əzizməzadə).

İRİ – BALACA Onun *iri*, qara gözləri parlayır, yanırı (C.Məmmədov); *Balaca* şəhərin küçələrini duman bürümüşdü (Çəmənzəminli).

İRİ – XİRDA Bir sürü *xırda* və *iri* yaşı usaqlardıq (S.Hüseyn).

İRİLƏŞMƏK – BALACALAŞMAQ Sofiqulu boyin gözləri *iriləşib* oynamaya başlayırdı (M.Ibrahimov); Həmin şəkinin öndən qubemator lap *balacalaşır...* (İ.Sixli).

İRİLİK – XİRDALIQ Bu *irilikdə* mirvari, heç Xata padşahının xozinəsindən tapılmaz (S.S.Axundov); Almanın *xirdalığma* baxma, çox şirindir.

İRİŞMƏK – AĞLAMAQ

İRİŞMƏK – AĞLAMAQ Ramazanov moni yaxınlaşdı, moni tanıyb, yalandan *ırışdı* (S.Röhman); Uşaq da yadına salıb *ağlayır* (Mir Colal).

İSİNİMƏK – SOYUMAQ Qüvvətimiz, ümidişim, arzularımız məhəbbətə *isimmişdir*... (Ə.Məmmədənli); ...Mən torof çevriləndə *soyub* ayazıyr, elo bil ki, üstümə qar-yağış tökəök (M.Ibrahimov).

İSİTMƏ – ÜŞÜTMƏ Bədənimə *isitmə* gəldi. Dünən gecədən bəri onu tərk etməyən *üstütmə* vo qorxu rəf oldu (C.Əmirov).

İSLAQ – QURUQ Şən qəhəqəhələrə *isləq* otlanın arasında çiyəlek dərib yeyirdilər (A.Saiq); *Qurub* qobu qırğı ilə olnıda kağız qovşağı olan bir gənc yeriyirdi (Mir Colal).

İSLANMAQ – QURUMAQ Az keçdi, yənə güclü yağış başlıdan başdan; Bir anda bəhar palitarım *isləndi* yağışdan (S.Rüstəm); Səriyə xala bağırmışa vo ağlamış istayıb, bacarmırdı. Sanki gözlərinin yaşı *qurumuşdu* (M.Ibrahimov).

İSLATMAQ – QURUTMAQ Yağış *islədar*, gün *qurudur* (Ata, sözü).

İSMƏTLİ – NAMUSSUZ Görmüsdüm ağıllı, *ismətlı*, qoçaq; Manqabəşçisiydi, qəşəng golindi (Ə.Cəmil); Bu *namussuzu* no üçün qolları bağlı *götürmedin*? (M.Hüseyin).

İSMƏTLİLİK – ƏXLAQSIZLIQ Özündə bir *ismətlilik* duyurdu. Şeir adına dinsizlik vo *əxlaqsızlıq* dərsi verən bu kitab dünyaya üzü görməye haqlı deyildi (M.Hüseyin).

İSMƏTSİZ – NAMUSLU Mənim sözümüz budur ki, ümumiyyətə, heç bir millotin barəsində demək olmaz ki, filan millotin övrlərlə bietibar vo *ismətsizdir* ("Molla Nəsrəddin") Qorxma, bacın *namuslu*, ismətlı qızdır (S.S.Axundov).

İSRAFÇI – QƏNAƏTÇİ Bu hay-huy içərisində olanlar özləri do *israfçı* axmaqlar vo bədəbəxt vəhşilər kimi yaşayacaqlar (M.Talibov); *Qənaətçidir*, malının qədrini bilir.

İSRAFÇILIQ – QƏNAƏTÇİLİK Əgər keçmişdəki varlılar *israfçılıq* edirdilərsə,

İŞGÜZAR – TƏNBƏL

bunu öz eys-ışrləri üçün öz evlərində cütdilər (M.Talibov); Hor bir işdə *qənaətçiliq* olmalıdır.

İSTEDADLI – KÜT Hor ailənin öz *istedadlı* israfçısı vardi (C.Məmmədov); Kos səsini köpok... Beyniniz *kütüdür* (S.Rüstəm).

İSTİ – AYAZLI Yayan *isti* günləri idi (S.S.Axundov); *Ayazlı*, saxtalı bir qış axşamı; Yeddi yoldas olub yola dözdəldi (S.Vurğun).

İSTİ – SOYUQ Yaramaz uşaq yamanca monim *isti* aşına *soyuq* su qatı (S.Hüseyin).

İSTİBDAD – SƏDADƏT Yoldaşlar, *istibdad* pəncəsində işləyen yüz minlərə işçilər baş qaldırmadırdı (Çəmənzəməlini); Odlar yurdunun *sədəti* sonin, monim *soadətimdir* (M.Hüseyin).

İSTİQANLI – SOYUQQANLI İyirmi dördə yaşlı, canı-başı sağlam, *istiqanlı* bir oğlan özünü no qədər saxlayacaqdı (M.Ibrahimov); Lakin Rəna *soyuqqanlı*, məhkəm idi, telesmir, nişan alaraq vururdu (C.Məmmədov).

İSTİLİK – SOYOQLUQ Alınmadı bir *istilik* hiss edər-ətməz gözlərimi açdım (M.S.Ordubadı); Azəciq sonra iso hemin *soyuqluq* işindi (İ.Sixli).

İŞÇİL – TƏNBƏL Pah, insan da belə *ışçıl* olar? (Mir Colal); Hor öyrinin, *tənbəlin* xan qız kimi başına dolanmayıağış ki?.. (M.Ibrahimov).

İŞÇİLLİK – TƏNBƏLLİK *İşcillikdə* olmasın qoy onların misli heç (M.Rahim); Soni kəndə qaćmağa möcbur edən *tənbəllikdər* (Z.Xəlil).

İŞGƏNCƏ – KEF O bu *ışgəncədən* qurtarmaq üçün düşnür, fursət gözləyir (S.Veliyev); Cibim dolu, *kefim* saz idı (Mir Colal).

İŞGƏNCƏLİ – NƏŞƏLİ Bizim gözlörimiz yanında uzun, *ışgəncəli* bir insan həyatı golub keçir (M.Hüseyin); Yuxusunda *nəşəli* günlərinə görüb ağızı sulanır.

İŞGÜZAR – TƏNBƏL Küçə sürotle ora-bura gedən, *ışgüzər* adamlarla dolu idı (S.Röhman); Mədəd "tənbəl" sözünü

İŞGÜZARLIQ – BACARIQSIZLIQ

deyondə Güldanoyo elo goldı ki, onu ilan çaldı (Ə.Vəliyev).

İŞGÜZARLIQ – BACARIQSIZLIQ O, Moşədibəyin *ışgüzərlığını*, möhkəmliyini, Moşədibay iso onun kəsərlərə yazı əslənu boyonirdi (M.Hüseyin); Onun *bacarıq-sızlığı* barədə sonra danışarıq.

İŞGÜZARLIQ – TƏNBƏLLİK Cünki onu təmyirdi, *ışgüzərlığına* bolod idı (Mir Colal); Bağban omi, özün demirdin ki, çox yatmaq *tənbəllik* əlamətidir (Y.Əzimzadə).

İŞIQ – QARANLIQ *İşiq qaranlıqla*, kədər fərhəle; Ayrınlıq görüşə bir yərə düşdü (H.Hüseynzadə).

İŞIQ – ZÜLMƏT Qalır vo birdən-birə ona elo gəlir ki, qarşısında daha iki telebəsi yox, *ışqla zülmət* dayanmışdı (G.Hüseynoğlu).

İŞIQLIQ – QARANLIQ Ay soni görüm, *ışığıliga çıxasan!* (M.Hüseyin); ...Ərinin gölo cəyini, *qaranlıq* taleyini düşünürdü (Mir Colal).

İŞİLDAMAQ – SÖNMƏK Elektrik lampaları axşamın dumanları içorisində söñük bir parılı ilə *ışıldayırdı* (Q.İllkin); Ağsaqal kişi çubuğu *söndürdü* (Mir Colal).

İŞLƏK – TƏNBƏL Siz Əhməd Soltanzadə kimi *ışlək* adamı boyənmirsınız. (M.Süleymanzadə); İş görməkdə *tənbəl*, amma yeməkədə alıcı quşdur.

İŞLƏMƏK – AVARALANMAQ İşçilər istiyo baxmadan od kimi *ışlayırdılar* (Mir Colal); Ona iş demə, elo qoy avaralansın ("Uluz").

İŞLƏMƏK – DAYANMAQ Sanki Fərhadın ürəyi elo bu an *islamaya*, onun vücudu bu doqıqa horakot etməyə başladı (Ə.Vəliyev); Elo bil birdən ürəyi *dayandı*.

İTİ – KÜT Qılınadan *iti*dir qəlomin, sözün... (S.Rüstəm); O indi acız vo *küt* bir motbox biçağı deyil, sinaqlardan çıxmış kəsərlər bir qılinc idı (Mir Colal).

İTİTRABLI – XOSBƏXT

İTİ – YAVAŞ Ancaq Məzlmə üssülla restoranı tərk etdi, *iti* addımlarla buradan uzaqlaşdı (E.Sultonov); *Qi yavaş* addımlarla onu izləyir (M.Hüseyin).

İTİGOZLÜ – FƏRSİZ Onu, *itigözü*, girdo vo gülörzüllü müəllimi kim tanır, kim ażizləmər? (Mir Colal); *Fərsiz* qoyunu qurd yeyir (Ata, sözü).

İTİLIK – KÜTLÜK Biçağın *itiliyi* və ya *külliyyi* ancaq bir şeyi doğramaq zamanı bilin.

İTİRMƏK – QAZANMAQ Lap balaca yaşlarında o, ata və anasını *itirmişdi* (M.Ibrahimov); Xalq qız verib quda *qazanar*, biz qız verib qada qazandıq (Ata, sözü).

İTİRMƏK – TOXTAMAQ Lyudmila özünü *itirdi* (C.Əmirov); Polad birdən sarsılıb yixilan kimi olur. Ancaq tez özünü *toxtadır* (M.Hüseyin).

İTTİFAQ – AYRILIQ Pozulmaz bu qardaşlıq, pozulmaz bu *ittifaq* (S.Rüstəm); *İttifaq* esqimizə *ayrılıq*, ölüm (S.Rüstəm).

İTTİFAQ – TİFAQ Sısus bülbüllərin nadon, ormanın?! Pozdumla *ittifaqım* o xəzan? (A.Saiq); Aralarına *tıfaq* düşdü.

İYRƏNC – GÖZƏL Salman havalanı pörərək, cybacar vo *iyrənc* şəklo düşdü (M.Ibrahimov); O *gözəl* noğmoni oxusuna! (M.Hüseyin).

İYRƏNC – NAMUSLU Mən sənə söz verirəm, artıq bu *iyrənc* yolu toqıb etməyocəyim (M.S.Ordubadı); Lakin men hər şeydən ovval *namuslu* bir atanın ogluyam (M.Hüseyin).

İZTIRAB – RAHATLIQ Bu, gəncliyin ilk *iztirabi* idi (S.Valiyev); O ölmüş olsa da, bu vicedən ozabı mənə ömrüm boyu *rahatlıq* vermayacakdır (M.Hüseyin).

İZTIRABLİ – XOSBƏXT Yox, demo dirçəldik, yeno yeridik; Eşqin *iztirablı*, çətin yolunda (S.Rüstəm); Ah, son *xosbəxt* uşaqsan (S.S.Axundov).

Kk

KAFİ – PİS Güclə *kafı* qiymət alır (İ.İbrahimov); Döşlərindən *pis* qiymət alır ("Azərbaycan").

KAFIR – MÜŞÖLMAN De, sən hara? Rusiya hara? Yoxsa satılmışan o *kaflarə*? (S.Vurğun); Yoxsa *müsəlmənlər* şəhərə girişlər? (Mir Cəlal).

KAFTAR – CAVAN Deyirlər ki, ay *kaftar*, bizim qızımız qırmızı saqqallı qoca kışının tayıdır? (Ə.Haqverdiyev); *Cavan* adamsan, nə çoxdur or, birinə qoşulub get-sənə? (Mir Cəlal).

KAL – YETİŞMİŞ ...*Kal* meyvələrdən dərəb ağızına atır... (M.İbrahimov); Ağaclar yetişmiş səri, dolu, sulu, sırin armudu ehmala yera buraxırdı (Mir Cəlal).

KALAFА – DÜZ Qaralır daxmanın *kalafə* yeri; Dəsto şorqisilo çəkilir geri (S.Vurğun); Onlar dərin bir höycəncən *düza* sanı baxırdıl (M.Hüseyn).

KALAFALIQ – DÜZƏNLİK – O dağın dibində saraylar tikilmiş, indi *kalafatlıqları* qalıb (M.Süleymani); O, *düzənləyin* adı qılındır, çıxdığımız yol sari yoldur (M.Süleymani).

KALLAŞMAQ – AÇILMAQ Getdikən onun səsi *kallaşdı* (F.Kərimzadə); Birdən səsi açıldı ("Ulduz").

KAMALLI – SƏFEH Bu oğlan *kamallı* oğlanı (S.S.Axundov); Çox *səfəh* adamıdır ki, diriliş (Mir Cəlal).

KAMALSIZ – AĞILLI Mən onlara, ağılsız, qabiliyyətsiz, *kamalsız* adam deyə bilmərəm (Ə.Haqverdiyev); Güler *ağilli* və bacarıqlı qızdır (M.İbrahimov).

KAMIL – NÖQSANLI *Kamil* insan kamalından bəlli olar (Ata. sözü); Hələ o özünü *nöqsanlı* bir şoxs kimi tanıtmışdır ("Azərbaycan").

KAMİLLİK – SƏFEHLİK Dedilər *kamilliyyin*, hürufiliyin yeri zindandır

(F.Kərimzadə); Bu da sənin *səfəhliyindir* ("Azərbaycan").

KARLI – ZƏRƏRLİ Zaman şuluqluq, qışqabağı bir *karlı* iş yox, filan yox! (Mir Cəlal); *Zərərlı* idir, mən ona qol qoya bil-mərəm ("Azərbaycan").

KASAD – GƏLİRLİ Hacı nə bizim bazarımız *kasaddır* və nə də pulsən çətinlik çökük (Ə.Haqverdiyev); Alverimiz *gəlirlidir*.

KASADLAŞMAQ – VARLILIQ Çit bazarı *kasadlaşmışdı*, ya pui torosindən çətinlik çekirsiniz? (Ə.Haqverdiyev); İşim yaxşıdır, alverimiz *pis* deyil, *varlanıraq* ("Ulduz").

KASIB – DÖVLƏTLİ İndi böyüdükcə baxıb görürəm ki, *dövləti* ilə *kasibin* arasında böyük fərq var (Ə.Haqverdiyev).

KASIB – VARLI – Dünəyadır, ay *Soyalı* xala! Biri varlı ola, o biri *kasib* (Mir Cəlal).

KASIBLAŞMAQ – VARLANMAQ Var-yoxu olindən çıxıb, *kasiblaşış* ("Azərbaycan"); Balıqlan *varlanmaq* üçün daima müxtəlif yollar axtarıb tapmaq haqqında düşünürdü (C.Əmirov).

KASIBLİQ – VARLILIQ Üzdündən, gözündən *kasiblik* yağır (B.Vahabzade); *Varlılığı* tölösen, yoxsulluğa tez düşər (Ata. sözü).

KEÇİNMƏK – YAŞAMAQ Arvadin ürəyi titrodi və gördü ki, gəlin "körpə"sinə bağırma basaraq *keçinmişdi*... (İ.Sıxlı); Bu dünyada *yaşamadın* şirin bir şey ola bil-məz (S.Rəhimov).

KEÇMİŞ – İNDİ Çiçəklinin nə *keçmiş-sina*, nə *indisina* yarasır (Ə.Vəliyev).

KEÇMİŞ – İSTİQBAL Mon öz *keçmiş-sina* heykəl yonmağı; Alınına yazdırın oğul-lardanam... (M.Araz); Oğlanlarının *istiqbalı* haqqında da Hacı Vəlinin müəyyən planları və prinsipləri var idi (Cəmənzümlü).

KEÇMİŞ – MÜASİR Xatırlayım; *keçmiş* və *müasir*; fironları (R.Rza).

KEF – KƏDƏR *Kef* möclisini qoyaq sonraya (A.Şaiq); Gölməsin üstümüzo dal-gası dördün, *kədərin* (S.Rüstəm).

KEF – QƏM Görünür, ikiyim düşnəda vətən; Biri zahmların *kef* yuvasıdır; Biri məzələlərin *qəm* havasıdır (S.Vurğun).

KEFÇİL – KƏDƏRLİ *Kefçil* adamdır, heç kefən qalmır ("Azərbaycan"); Sottar xan olduqca düşüncəli və *kədərlı* idi (M.S.Ordubadı).

KEFLƏNMƏK – AYILMAQ Səni içirdib *kefləndirmək* istəyirəm (S.Qədirzadə); Çaxır boçkası kimi doldurub qarnını, üç gün *ayılmaq* (S.Rohman).

KEFLİ – AYIQ Belkə... bəlkə *keflisən*? (C.Əmirov); Bu başlara aşiq-aşiq oynayan; Cəvik olə, *ayiq* başda no günah (M.Araz).

KEFSİZ – SAZ Sərvər, bu gün səni çox *kefsiz* görürəm, nə olub magər? (Ü.Hacıbəyov); Qurban götür kəs moni; Qənarodan as moni; Al könülümü, *saz eylo*; Sinən üstə bas moni (Bayati).

KEFSİZLƏŞMƏK – YAXŞILAŞMAQ ...Atanın da gözünə görün, bir az *kefsizləyib* (M.İbrahimov); İstirahətdən sonra xəstonin vəziyyəti xeyli *yaxşılışmışdı*.

KƏBİN – TALAQ Elə olan surətdə mənim özüm size *yaxşı kəbin* kosdıraram (Ə.Haqverdiyev); Fövrən bir molla çağırıb, vokil elə ki, get Mödinədə mənim arvadımın *talağı* ver (Mir Cəlal).

KƏC – DÜZ Hələ bir yol üzümə *kəc* baxmayıb (S.Qədirzadə); Adam gorək dost-tanışa *düz* baxa ("Ulduz").

KƏCİNƏ – DÜZÜNƏ Ay arvad, mon ha düzəldirəm, sen moni tersino burur, kacınə çəkirən (Mir Cəlal); Sen *düzünə* damışan, ona xeyir olar.

KƏCLIK – ÜZÜYOLALIQ *Kəclikdən* nə çıxar, *üzüyolalıq* soni ucaldar ("Azərbaycan").

KƏDƏR – SEVİNC Həm *sevinc*, həm *kədər* tutdu möclisi; İlk dofa şair tok xəyalə vardım (H.Hüseynzadə).

KƏDƏRLƏNMƏK – SEVİNƏMƏK Biləmodi ki, bu hala *sevinsin*, yoxsa *kədərlənsin* (İ.Sıxlı).

KƏDƏRLİ – SEVİNCLİ Bəli, o çox *kədərlə* idi (C.Əmirov); Mən ümmən desələr; Azad sütən gomim ol; Sədətlə, *sevincli*, forahlı aləmim ol (M.Rahim).

KƏDƏRLİ – ŞƏN Yadimdardı, oğlum, o gün həm sən, həm də *kədərlü* idi (A.Şaiq); **KƏHƏR – YABI** *Kəhər* olsın lap *yabi* olsun, mollaşı bir at vacib idi (Mir Cəlal).

KƏLƏKBƏZ – SADƏLÖVH *Kələkbəz*, daha nə düşünərsən (A.Şaiq); Həni *sadələvh* çağım; Onlara inanırdım (C.Novruz).

KƏNAR – YAXIN Onun yanına *kənar* və *yaxın* adamlar toplaşmışdır ("Azərbaycan").

KƏNARDA – YAXINDA Salman yaşlıqlanaraq *kənarda* oturmışdu (M.Ibrahimov); Bu arada, *yaxında* dörd-beş al şiddətlə tapanca atılır (H.Cavid).

KƏSƏ – DOLANBAC *Kəsa* yolla getsək, onlara çatarıq. Ciğir *dolanbac* yol kimki oyri idi, on addım qabağı görmək olımdı (M.Ibrahimov).

KƏSƏRLİ – KÜT O indi acız və *küt* bir mətbəx bıçağı deyil, sınaqlardan çıxmış *kəsərlə* bir qılınc kimi idi (Mir Cəlal).

KƏSİCİ – KÜT Baxışlar xəncər kimi *kəsicidir* (M.Ibrahimov); Bu elə *küttdür* ki, heç yerə de qoymaz (S.S.Axundov).

KƏSİR – ARTIQ Gal, gal ki, yoxaldaq hor cəbhədə *kəsiri* (S.Rüstəm); Biy, ay kiş, məndə *artıq* heyvan no gəzir (M.Ibrahimov).

KƏSKİN – ZƏİF Sual *kəskin* və amansız idi (C.Məmmədov); Onun cavabları çox *zəif* idi ("Azərbaycan").

KƏSKİNLƏŞMƏK – ZƏİFLƏŞMƏK Nigarənçığın göyortası getdikən *kəskinləşdi* (S.Sorxanlı); Qızdırma ürəyi çox *zəiflədir* (M.Ibrahimov).

KƏSKİNLIK – ZƏİFLİK İnsanların gözlorunda, baxışlarında, hörəkötüründən dərhal diqqəti colb edən bir kəşiklənə vardi (M.Hüseyn); Lakin törcümə işlərinin *zəifliliyindən* çox narazıdır (M.Hüseyn).

KƏSMƏ – DOLAMA

KƏSMƏ – DOLAMA Buradan *kəsmə* enmək mümkün idi (S.Vəliyev); Adamlar homin boşluq ətrafindən yolla *dolama* gedəcəkdir (S.Vəliyev).

KİÇİK – BÖYÜK Nə *böyiyyün* yerini bilirsiniz, nə *kiçiyin* (C.Cabbarlı).

KİÇİK – YEKƏ İdealları *yekə*; Ürəkləri *kiçik* (R.Rza).

KİÇİKLİ – BÖYÜKLÜ 24 ölkə gözdim; böyükü, *kiçikli* (R.Rza).

KİÇİKLİK – BÖYÜKLÜK Əlbəttə, olbatte, biz həmişə *kiçikliyinizdə* varıq (C.Cabbarlı); Başın *böyüklüyü* yiyəsino donuz güldürən (Ata, sözü).

KİÇİLMƏK – BÖYÜMƏK Niyo *kiçildim*; Nə oldu birdən (İ.Tapdıq); Bunu, öziz ata, ona görə yazırəm ki, bilsən, men daha *böyiümüşəm* (S.Vəliyev).

KİFİR – GÖZƏL Həmişə *gözəl* qızlar kifir kışılardı haqqında bu cür düşünürler (C.Əmirov).

KİFİRLƏŞMƏK – GÖZƏLLƏŞMƏK Anıqladıqca *kifirləşir*. Siz iso gündən-güne cavanlaşır, daha da *gözəlləşirsiniz* (C.Əmirov).

KİFİRLİK – GÖZƏLLİK – Yox canım! Qumru hara, belə *kifirlilik*, neybetlik hara! (Mir Cəlal); Qırmızı paltar vo üzüno tökülen qara zülfələr qızın nazik bədəninə dəha da *gözəllik* verirdi (Çəmənzəməlini).

KİFLİ – SAF Onda onun *kifli*, üfünəti düşüncələrindən bildən sirkəyədək nə desən tapılardı (Mir Cəlal); Mavi, *saf* sular sakit-sakit axırdı (S.Qodırzadə).

KİLİDLƏNMƏK – AÇILMAQ Dili *kilidləndi* (Ə.Vəliyev); Əhmədin boğazı açıldı, dili söz tutdu (Ə.Vəliyev).

KİLİDLİ – AÇIQ Qapı *kılıdlı* idi. Onun başı açıq idi (Ə.Vəliyev).

KILKƏLİ – TƏMZİZ O qab *tamiz* deyil, dibi *kilkəlidir*.

KİN – MƏHƏBBƏT Qoy bu sonsuz *məhəbbət* gınaş kimi var olsun! Onlara verməz aman *kinimin* dalğaları (S.Rüstəm).

KOMİK – QARAQABAQ

KİNİLİ – SAKİT *Sakit* ağaclar; *kinli* dolunun; horbino düşür (İ.Tapdıq).

KİNSİZ – ƏDAVƏTLİ Gülli qarının xasiyyəti mülayim, ürəyi *kinsizdir* (T.Kazimov); Oadan özünü gözlo, *ədavətlı* adamdır ("Ulduz").

KİP – BOŞ Sonuncu dəfə Mostan otağı girində qapı *kıp* örtüldü (T.Məmmədov); Pəncəro *boş* bağlanıb.

KİRİMƏK – QIŞQIRMAQ Əllerini bir-birine vurub *kirdi* (Mir Cəlal); Qodir sözünün qurtarmamışdı ki, bəy *qışqırı* (Mir Cəlal).

KİRLİ – TƏMİZ İdris torlı, *kırkı corabalarını* gizləmək üçün çəkməsimi ayağına taxdı (Mir Cəlal); Sütuna vurduğum mixdan tiftikli *təmiz* məhrəba asmışdı (C.Məmməzdəzə).

KİRLİLİK – TƏMZİLKİ Bu qızın ancaq bılıkdir, *təmizlikdər* zinəti (H.Cavid); Onun oynundəki paltarların *kirliliyi* pintiliyindən irəli gor.

KİŞİ – ARVAD Arvadin hünəri nədir ki, *kisiya* ol atsın (S.S.Axundov).

KİŞİLƏNMƏK – ARVADLANMAQ – Ay kimson? – deyo Mikola səssino güc verib yaşına münasib olmayan bir tərzdə *kişılışdı* (S.Qodırzadə); Son də *arvadlanma*, hamı soni tamiy.

KOBULDUQ – ZƏRİFLİK Kubud dedim, *kobulduq* yerində xoşa golir (S.Rüstəm); Tıqqılımın *zərifliyindən* duyдум ki, qadın barmaqlarıdır (S.Qodırzadə).

KOLLEKTİV – TƏKBƏŞINA Bu işin öhdəsindən *kollektiv* golo bilər. *Təkbəşina* iş görmək deyəcindir (M.S.Ordubadi).

KOLLEKTİVLƏŞMƏK – FƏRDİ-LƏŞMƏK Buna görə də omok *kollektivlaşmali* və istehsal vasitələri *kollektivin* elində olmalıdır (C.Cabbarlı); Bəzi adamlar *fərdiləşməyə* meyil göstərir.

KOMALAŞMAQ – DAĞILMAQ Qadınlar *komalaşdırılar* (Mir Cəlal); Vətəndaşlar, xahiş edirəm, *dağılnı* (S.Qodırzadə).

KOMİK – QARAQABAQ ...Dəhşətli faciədə *komik* rol oynayan istədəsiz bir

KOMİK – SATİRİK

aktor qodor miskindir (M.Hüseyn); Evindo və komarda bozun osobi, *qaraqabaq*, qaradimoz görünən bu qadının burada, bağçada kədərləndiyini, ya hirsənləndiyini gören olmuşdu (Mir Cəlal).

KOMİK – SATİRİK Monim dediyim satirik vo *komik* janra aiddir (M.Ibrahimov).

KONKRETLƏŞMƏK – ABSTRACTLAŞMAQ Fikri *abstractlaşdırmaq* yox, konkretləşdir ki, dinleyici özü üçün bir nöticə qıxtıns ("Ulduz").

KONKRETLİK – ABSTRACTLIQ Cavab *konkretlilikdən* çox uzaqdı, buna görə do Boşırı onun sözünü kəsdi (Ə.Vəliyev); Gel son *abstractlıqdan* uzaqlaş, bu heç kəsə fayda vermır.

KORAFƏHM – FƏRASƏTLİ O, *korafəhm* deyil, Bilal (G.Hüseynoğlu); *Fərasətlidir*, Allah basacan eləsin (G.Hüseynoğlu).

KORAZEHİN – FƏRASƏTLİ *Korazehin* uşaqdır, məsoləni çotin anlaysır ("Azərbaycan"); Belə halda cürotli, cold, güclü, *fərasətlidir* adam qalib golir (S.Vəliyev).

KORŞALMAQ – KƏSƏRLƏŞMƏK Biçağı bülövə çəkdim, indi *kəsərləşib*. Bu qılınc iso çox *korşalımsı* (M.Ibrahimov).

KORTƏBİ – ŞÜURLU İşə *kortəbi* yox, *şüurlu* yanaşmaq fayda vero bilər.

KOSMOPOLİT – NİHİLİST Nə *nihilist* deyən var, nə də ki, *kosmopolit* (R.Rza).

KOŞ – İTİ Birçə *koş* biçaq da deyməsin gözə (C.Novruz); Onların dişi neştdən də itidir (A.Məmmərdəzə).

KÖHNƏ – TƏZƏ *Təzə* qoltuqlarda *köhnə* falçılar; Nə qodor baş-başa gölməliyik bizi (H.Hüseynzadə).

KÖHNƏLIK – TƏZƏLİK Atar *köhnəliyi* üstündən tamam... (M.S.Ordubadi); Gözüm də, üroyim də *təzəlik* axtarır (S.Qodırzadə).

KÖHNƏLMƏK – TƏZƏLƏNMƏK Düzdür, amma fikirləri də, özü də bir az *köhnədir* (M.Ibrahimov); Ala gözlərini gör-dün; *təzələndi* köhənə dərdim (Aşq Ələşər).

KÖVRƏK – BƏRK Könlümdə hosrotin *kövrək* sazi var ("Ulduz"); Bizim canımız *bərkdir* (Ə.Haqverdiyev).

KÖVRƏK – BƏRK

KÖHNƏLMƏK – YENİLƏŞMƏK ...Xanperi hələ *köhnəlməyibdir...* (Ə.Vəliyev); Forehlo çırpmır könlü insanın; Hoyat *yeniləşir*, yaşıdaqca biz (Ə.Cavad).

KÖK – ARIQ Yasomon, gör sono no kök qırqovul ovlamışam (S.S.Axundov); Saralımanın biridir, üzün, özü də *ariq* (C.Əmirov).

KÖKƏLMƏK – ARIQLAMAQ Bəlkə heç *kökəlməyəcəyəm* (S.S.Axundov); O, Kiçik boy kök, dolğun bir adamdı, *ariqlamaq* üçün çox soy edirdi (S.Vəliyev).

KÖKLÜ – ƏSASSIZ Sənin gotirdiyin dillərin köklü deyil, *əsassızdır*.

KÖKLÜK – ARIQLIQ Dayıdostum ananın *köklüyü* işaro ilə səhbəto qarışıdı (S.Qodırzadə); At *ariqlıqda*, iigid qorılıkdo (Ata, sözü).

KÖLƏ – AZAD Köksündə kölə qolbi döyüñür (C.Cabbarlı); Ağlama, qardaşınsan, yaşa, yarat! Yaxındır gözlənilən *azad* bir heyat (S.Vurğun).

KÖLƏLİK – AZADLIQ Gör nə kökə saldı sonin heyatı *köləlik* (S.Rüstəm); Azadlıq gözəl yaşaməq üçündür (C.Cabbarlı).

KÖNLÜLLÜ – ZORLA O, herbi çığırışı gözləmodan *zorla* *könülü* golmişdi (Ə.Vəliyev); Heç kosi domaya *zorla* yazımlar (Mir Cəlal).

KÖNÜLSÜZ – ÜRƏKLİ Qasığı elinə alıb boşqabaklı dövgəni *könülsüz*, hovosız içməyo blasıldı (İ.Məlikzadə); Biziş suallara *ürəklili* cavab verirdi ("Azərbaycan").

KÖRPƏ – BÖYÜK Yüzlərə *körpə* və rongsız əllər orəfa səpolənmişdi (Çəmənzəməlini); Uca olduğunu ananın özü; Ucadır, böyükdür hədiyyəsi də (B.Vahabzadə).

KÖRPƏLİK – BÖYÜKLÜK *Körpəlik* gülüşüm qanadlarında; Bir gün geriyo döño, qaranguş! (M.Araz); Son haqdan dönmədin həyat namino; Bundadır *böyüklük*, bundadır hünərl (B.Vahabzadə).

KÖVRƏK – BƏRK Könlümdə hosrotin *kövrək* sazi var ("Ulduz"); Bizim canımız *bərkdir* (Ə.Haqverdiyev).

KÖVRƏKLİK - BƏRKLİK

KÖVRƏKLİK - BƏRKLİK Mən bir qraniton ki, hər parçamda duylur; *bərkliyim*; döyüslorla *bərkliyim*; ülfotda *kövrəkliyim* (R.Rza).

KÖVRƏLMƏK - BƏRKİMƏK Sofər tez-tez kövrəlirdi (İ.Tapdıq); Bizi mübarizədə böyüküb *bərkimişik* (Ə.Vəliyev).

KÖVRƏLMƏK - SƏRTLƏŞMƏK Qəhrənlərin, çox kövrəlirəm (M.Rahim); Çoban Kərəm yenidən *sərtləşdi* (M.Ibrahimov).

KÜKRƏMƏK - SAKIT Bu adamlar *kükrok* bir doniz, daşın bir çay misalında idilər (Ə.Vəliyev); Həsən adəti üzrə *sakit* idi (M.Ibrahimov).

KÜKRƏMƏK - SAKİTLƏŞMƏK Gizlənməsi, boğulmuş qozəb yen qüvvə ilə *kükreməkdə* idi (M.Ibrahimov); Uşaq bir xeyli ağlıldıqdan sonra *sakitloşdi* ("Azərbaycan").

KÜLƏKLİ - SAKIT Gündə milyon dofa doyiş halin; Bakının *küləkli* günlərin kimi (O.Sarıvəlli); Hava *sakit* və aydın idi (M.Ibrahimov).

KÜR - RAHAT Sonra ağızı göyçəklər deyəcəklər ki, Əlyarov *kürdü*, heç kəsle yola gedən deyil (M.Hüseyn); O *çox rahat* usadıq, heç kəso toxunmur.

KÜRLƏŞMƏK - RAHATLAŞMAQ Uşaq hey ağılayır, *kürləşir*, sakitleşmir. Əvvəl aşıl-coşdu, sonra *rahatlaşdı* (A.Məmmədzə).

KÜRLÜK - RAHATLIQ Uşağın heç *rahatiği* yoxdur, *kürlük* eləyir ("Ulduz").

KÜSKÜN - RAZI Anıq, zərif, gözləri *küskün* qadının da təoçübdən gözleri açıla qaldı (M.Eynullayeva); Onlar bu görüsündən *çox razidirlər* (Mir Cəlal).

KÜYLÜLÜK - SƏSSİZLİK

KÜSKÜNLÜK - BARIŞQLIQ Əkbəri bir uşaq *küskünlüyü* bürüdü (Mir Cəlal); Ailələr arasında *barişqlıq* oldu ("Azərbaycan").

KÜSMƏK - BARIŞMAQ *Küsmək* *barışmağa* yoldur (Ata. sözü).

KÜSÜLÜ - BARIŞQLI *Küsüllü* qardaş, göl yükü çataq, yeno küsümüz küsü (Ata. sözü); *Barişqli* mesolosinin üstündən keçdi (M.Ibrahimov).

KÜT - BACARIQLI Elo çıxırı ki, Ramiz *çox küt* usadıq (M.Ibrahimov); Əslində isə *çox bacarıqlı* və istiqanlı oglandır (C.Əmirov).

KÜTBƏS - DÜŞÜNCƏLİ Müstəbiddir, colladdır, qanıçındır, *kütbaşdır* (M.Ibrahimov); Reyhanın eşi İdris *çox zirəkdir*, cəldidir (M.Ibrahimov).

KÜTBƏYİN - ZEHİNLİ Sona *kütbein* yox, *zehinli* bir qız idi.

KÜTLƏŞMƏK - KƏSÖRLƏŞMƏK Ayın arxasında fikirlesərək; Nəhayət yorulur, *kütləri* başı (S.Vurğun); Böyüdükəcə onda dərsə həvəs artır, başı *kasorlaşır*.

KÜTLƏVİ - FƏRDİ Tamaşalara *fərdi* və ya *kütləvi* şəkilləde getmək olar.

KÜYLÜ - SƏSSİZ Maclımızı *külü* keçdi. Gülərə carpayının üstüne sorılıb *səssiz* ağlamağa başlıdı (C.Məmmədov).

KÜYLÜLÜK - SƏSSİZLİK Bizim həyət o biri həyətlərdən *küylüülüy* ilə fərqlənir. *Səssizlik* içində, yol aynıcında; Atın qulaqları şoklandı bərdən (H.Hüseynzadə).

QABA - ZƏRİF

Qq

QABA - ZƏRİF Cox uzun lağlığı, həm də *qaba* bir adam idi (M.Hüseyn); Məktubu oxuyxanın olindən çıxardığı *zərif* yun alcockları paltosunun cibinə soxdu (Ə.Thülbəsən).

QABAQ - SONRA Məsolən, hor kas su içməmişdən *qabag* su içmək chtiyarı duyur (M.Ibrahimov); Pələngin dorisini soyub evə qayıdanandan *sonra* qonşularına yığıldılar (A.Şaiq).

QABAQCA - ARXACA Mən *qabaqca* gedirim, o da *arxaca* golirdi (S.Hüseyn).

QABAQCA - DALINCA Özü *qabaqca*, mon isə *dalınca* getdim (M.S.Ordubadı).

QABAQCA - SONRA *Qabaqca* Münəvvər xanım atası ilə görüşürdü: - Ana, salamat qal! Yeno tezliklə sonin ziyanətino gələrəm (M.S.Ordubadı); *Sonra* Miko elə oradaca qədəshini yeniden doldurub dedi (İ.Thəfədiyev).

QABAQCIL - MÜHAFİZƏKAR *Qabaqcıl* ziyanlıdarı bir ruh yüksəkliyi, coşqunluq, ümidi hiss edilirdi (A.Şaiq); Özəqidəsinə görə *çox mühafizəkar* adamdır (Ə.Sərif).

QABAQKI - SONRAKİ İki gün *qabaqki* əzab və əziyyət yeno də yadına düşdü (Ə.Vəliyev); Mən *sonraki* günümüzü fikir eleyirəm, sən de kef axtarırsın.

QABALASMAQ - ZƏRİFLƏŞMƏK Şəqin rəftəri yoldaşlarına qarşı *qabalasmışdı*. Zərifə böyüdükəcə hom xasiyyətə, hom də zəhiri cəhətdən *zərifləşmişdi*.

QABALIQ - ZƏRİFLİK *Qabalıq* üstündə onu Anateli bir dofa vozifəsindən qovmaq istoyirdi (S.Vəliyev); Taqqıltının *zərifliyindən* duyuram ki, qadın barmaq-larıdır (S.Qədirzadə).

QABARIQ - YATIQ Sinası *qabarığdır*, canlıdır biləkleri (S.Rüstəm); Onun sıfoti bir qodər *yatıqdır* ("Jurnalist").

QABARMA - ÇOKİLMƏ Qərbi Avropanın şimal və qərb hissolarında böyük *qabarma* və *çökilmələr* olur.

QADINLIQ - KİŞİLİK

QABARMAQ - ENMƏK Birdən sanki üfüq *enir*, torpaq *qabarır*; Qarşımızı kəsən, dağı bir al qopardı (R.Rza).

QABARMAQ - YATMAQ Çingiz köks dolumu nofəsini dördi, sinəsi *qabardi*, *yatdı* (S.Qədirzadə).

QABARMAQ - YUMŞALMAQ Göyörçin Xudaverdini götürüb qapıdan cold çıxaraq Maroya *qabardi* (S.Rohimov); Bu fikir Lal Hüseyni yumşaltmağa, əvvəlki inic görkəmini dayışmaya məcbur etdi (M.Ibrahimov).

QABARTMAQ - YATIRTMAQ At yanını *qabarmış*, quruyunu dikəltmiş, gözlərinin və ayaqlarını oynadırdı (S.Rohimov); Şirəslə... üzüyxarı qabarən saçlarını bir anlıq da olsa, dala *yatırtı* (S.Rohimov).

QACARAQ - YAVAŞ-YAVAŞ Bərabərime yetişinə çəporin arxasından iki əlli ilə boyunu qucaqlıyib *qacaraq* görəndə qeyb oldu (S.Hüseyn); Əbil Qənbərovun toklifləri *yavaş-yavaş* bura toplaşanların ürəyinə yol tapdı (Ə.Vəliyev).

QAÇMAQ - DAYANMAQ O tələsik yerindən durub qapıya *qaçdı* (M.Ibrahimov); Məni herəsat çulgalıdı. Küçünən ortasında *dayandım* (S.Qədirzadə).

QADA - SEVİNC Bənd oldu könlər bir gülə, səs tutdu mahalı; Guya ki, bə dünyada qan oldu, *qada* düşdü (C.Cabbarlı); Göz-lərinə saadətə oxşar bir *sevincin* işqi düşdü (M.Ibrahimov).

QADALI - FƏRƏHLİ A üzü qaralı, başı *qadali*, xatınları, oğul-üşağı na deyo dustaqtı etdin (M.Rzaquluzadə); Körpə uşaqların golcoyı nurlu, *fərəhlə* olacaq.

QADIN - KİŞİ Ayrınlıq qızı şışman bir qadın idi. Kiçik qumral gözloru, ay kirmi yuvarlaq üzü var idi (A.Şaiq); İmanın olsun, ay *kiş!* Niyo bica söz danışsın (M.Ibrahimov).

QADINLIQ - KİŞİLİK Gelinlər *kişilik* duyduqca səndə; Bir istiliq keçdi gül

QADİR – BACARIQSIZ

dodaqlara (S.Vurğun); Golin tez uçuraq odaş qofası; Gülsün qadınlığın ağlayan sosi (S.Vurğun).

QADİR – BACARIQSIZ Min nemot yetirir voton torpağı; Alışq, mord, qabarlı, qadir ollo! (Ə.Comil); Elə bacarıqsızdır ki, on saata işo sala bilmoyocok (M.Ibrahimov).

QAXAC – YUMŞAQ Çörök gün altında quruyub qaxaca dönmüdü (Ə.Əbülləsoson); Kəhor hələ kifayat qodor qurumamış yumşaq otu böyründən süküb yeyirdi (M.Ibrahimov).

QAİB – ZÜHUR Ceyran söz anlar kimisi sıçrayıb meşodu qaib olur (Çəmənzəminli); Gəcmi, tezmi bilməm, amma hoqq edər bir gün zühur (M.Hadi).

QAQQILDAŞMAQ – AĞLAŞMAQ Qaqqildaşın, qoy yatanlar aylıslın (S.Rüstəm); Uşaqların ağlaymayı kəndin kimsosiz sükutunu pozdu (Ə.Mommodxanlı).

QALÄQLAMAQ – DAĞITMAQ Bozılırları isə dizi üstə oturub yenica gotirdikləri quru odunu qalaglayırdılar (M.Hüseyn); Ona binan om etdim ki, ...köprüləri dağışdırın və yolları pozsunlar (M.F.Axundzadə).

QALAMAQ – KEÇİRMƏK Fəcrin soyuq tonqları yananda; Mən do tonqal qala-dım gah dağda, gah aranda (Ə.Comil); İşığı keçirib yerinə girdi.

QALAMAQ – SÖNDÜRMƏK Tellinin axşam gotirdiyi süddö şam etmiş, axırda sobasını yenidən galayıb yatağına uzanmışdı (S.Hüseyn); Muzdur üfliyib çrağı söndürdü (M.Ibrahimov).

QALDIRMAQ – DÜŞÜRMƏK Yeməyini yalıq yeyən, yükünü özü qaldırar (Ata, sözü); Dorbarı-şahının qapısında formalar Yusif Sərracı atdan düşürdülər (M.F.Axundzadə).

QALDIRMAQ – ENDİRMƏK Musa başını yuxarı qaldırdı (M.Hüseyn); Arvad orını geyindirib, qolundan yapışıp, pillokon-dan endirib qayıtdı (Ə.Haqverdiyev).

QALINLIQ – SEYRƏKLİK

QALDIRMAQ – SALMAQ Sərxan olindəki fonori yuxarı qaldırdı (M.Hüseyn); Əlinənəki boşqabı yera saldı ("Ulduz").

QALXIQ – YATIQ Şinelinin qalxiq yaxasından üzü və çıxura düşmüs gözleri də güclü göründürdü (Ə.Əbülləsoson); Ay işığında onun yatiq üzü nurlandı ("Ulduz").

QALXMAQ – DÜŞMƏK Kərim dayı, cold yuxarı qalxdı (M.Ibrahimov); - Yoxdur, xanım, yoxdur! – deyib cold geri döndü və hoyoto dişdi (M.Ibrahimov).

QALXMAQ – SƏRİLƏMƏK Günoş yavaş-yavaş galxırı (S.S.Axundov); Arvad yero sərıldı (S.Voliyev).

QALXMAQ – YIXILMAQ Fəhlələr qayyadın düşüb buruğa qalxdılar (M.Hüseyn); Yixıldı şah palid, qopdu xan çınar; Daşlar bir-birinə deyib apardı (H.Hüseynzadə).

QALIN – İNCƏ Qalin dodaqları gömgöy kəsilir; Canindan istilik üçub eskilir (S.Vurğun); Gözəllərin gorsk incə belləri; Qəndən, nabatdan şirin dilləri. Aşıq Qurbani.

QALIN – NAZIK Rade qoltuq cibindən köhne cildli, qalın bir doftor çıxardıb Silvaya göstərdi (S.Voliyev); Qızın nazik, qırmızı dodaqları ağ sıfatına xüsusi bir gözəllik verirdi (S.Voliyev).

QALIN – SEYRƏK Saman və ot taya-ları, qalin kol-kos, yaşıl ağaclar işləndiçə havanı xoş bir etirələ doldururdı (M.Ibrahimov); Seyrək kirpiklərindən yaş gilələndi (S.Qodırzadə).

QALINLAŞMAQ – SEYRƏLMƏK Yavaş-yavaş payız qışa çevrilir, bacaların tüstüsü galınlaşırı (M.Ibrahimov); Sariya calan blişləri seyrəlmisdi (S.Qodırzadə).

QALINLIQ – İNCƏLİK Dərin dəronin içi ilə qumluq aşağı axan suyun yanlarını kağız galınlığında buz tutardı (S.Rohimov); Elələri do çıxdı, heç bir incəlik bilmir, hər şeyin astarını dərtib çölo tökürlər (M.Ibrahimov).

QALINLIQ – SEYRƏKLİK Meşonin galınlığından keçmək olmur. Pambıq kol-

QALMAQ – GETMƏK

lərinin seyrəklili möhsulun artırımına təsir göstərir.

QALMAQ – GETMƏK Şəhərdən gelen bütün toblıqatçılar, məsol işçilər onlarda qalarmışlar (S.Hüseyn); Vəqon çox sırotdo gedirdi (S.S.Axundov).

QALMAQAL – SAKITLİK Toy evində düşmiş böyük qalmagal (M.S.Ordubadi); Dərəqilincə bağlarına hozin bir sakitlik yüksəldi (S.Qodırzadə).

QALMAQALLI – SAKIT Qalmaqallı işlərə işim yoxdur ("Ulduz"); Kənd qaranlıq və sakit idi (M.Ibrahimov).

QAMƏTLİ – YÖNDƏMSİZ Rəşid... qamətli bir qızın ardınca düşüb heç yana baxmadan tolosık gedir, özünü ona yetirməyə çalışırı (M.Hüseyn); Atamın büssütün yöndəmsiz bir suroti də onların arasında idı (S.Qodırzadə).

QANACAQLI – HƏYASIZ Mirza Qulam qanacaqlı adama oxşayırdı (Mir Colal); Bu həyəsiz oğlunu gotir qulluğuna! (A.Saiq).

QANACAQSIZ – TƏRBİYƏLİ Dünyada tapılmaz mənə bənzər qanacaqsız; Bildir qoşunum batdı, qırıldı yanacaqsız (Ə.Vahid); Tərbiyəti olduğundan, ana, bir qrupda oxuyuruq (İ.Ferzəliyev).

QANIÇƏN – RƏHMLİ Daşqolbli qanıçan qazaqlar... zavallı işçiləri bacardıqca qılından keçirildilər (S.S.Axundov); Rəhmlili, yumşaq adamdır.

QANIQARA – ŞAD Deniz buruğundan daha da qanıqara qaytmış Qüdröt Laləni yuxudan oynamadı (M.Hüseyn); Şad və məhrəban yaşıyındı (M.Ibrahimov).

QANIQARALIQ – NİKBİNLİK Yox, Qəmer, bir da Camala rast golson, qanıqaralıq olacaq (S.Rəhman); Bu nikbinlik, bu cəsarət, bu inam sonsuz ilham mənbəyi olacaq.

QANMAZ – NƏZAKƏTLİ Qanmaza yumruğunu düyünlö, sonra söz qandır (Ata, sözü); Deyir, Jeroma çox ağıllı, tərbiyəli, həm də nozakatlı qızdır (S.Qodırzadə).

QARA – YAXŞI

QANSIZ – RƏHMLİ № qansız adam-sın, a kiş! (Mir Colal); Pohlovən cüssəli bu adam çox rəhmlili və xoşroftardır ("Azərbaycan").

QANSIZLIQ – RƏHMLİLİK Yox, oya, bu boyda qansızlıq olar? (S.Vurğun); Rəhmlilik ona güc goldı.

QANUNAÜYGÜN – TƏSADÜFİ Verilon suat təsadüfi yox, qanunauygún idi ("Azərbaycan").

QANUNİ – BİC O, qanuni uşaqdır. Camaat, bir məktəbin ki, müallim bicc doğa, o məktəbo uşaq vermək olar? (C.Cabbarlı).

QANUNİ – SÜNİ Müstəntiq müğəssirli qanuni roftar edirdi ("Azərbaycan"); Süni novazişə soruşdu (M.Ibrahimov).

QAPALI – AÇI Küçə dişanlarından başqa hor yer qapalı idi (M.S.Ordubadi); Qara uzaq saatları açıq aq sinəsinə tökülmüşü (M.Ibrahimov).

QAPALILIQ – AÇIQLIQ Təbiətdəki qapalılığın rəğmən, o gənc qadın haqqında sona heç no səyləmodim (İ.Əfondiyev); Mən aydınlıq, aqıqlıq sevirəm (M.Ibrahimov).

QAPIBİR – UZAQ Lotifogilin qapibir qonşusu mühəndis Tapdıqov daldan golır, qızlarını səhbotını aydın eşidirdi (M.Hüseyn); Uca dağlarında arasında yerləşən Lanq kəndinin işçiləri qaranlıq gecəda zoif şöla saçan uzaq ulduzlar kimi göründürdü (S.Qodırzadə).

QAPQARA – İŞİQLI Bir torof qapqara, o biri torof iso aşıqlı idi (Çəmənzəminli).

QAPMAQ – ACMAQ Birdən kimin alları isə arxadan Aynanın gözəllərini qapadı (Ə.Mommodxanlı); Niqabın üzden aç, ey gül, kim olsun dilgüşə möclis (S.Ə.Sirvanı).

QARA – BƏYAZ Həmin gecə gøy üzünü gara bulular tutub siddətlə yağmur yağımağa başladı (S.S.Axundov); Bəyaz simasında xərif bir tobəssüm oynadı (M.Ibrahimov).

QARA – ŞAD Mondədir şad xobər, hor qara xobər (S.Vurğun).

QARA – YAXŞI Qara xobər tez yetişir (Ata, sözü); Yaxşı şeir heç vaxt ölməz (S.Rohimov).

QARABƏXT – BƏXTƏVƏR

QARABƏXT – BƏXTƏVƏR Özünün şoxsi həyatında *qarabəxt* olduğunu anladı. (B.Talibli); A *bəxtəvərlər*, ananız goldımı? Qondu yuva üstüne dincoldimi? (A.Sohhot).

QARACA – AĞCA İminin *qaraca* qışları, kiçikən gözloru var idi (İ.Şəfədiyev); Kamilənin töstu və *ağca* olları vardı.

QARAÇI – SAKIT Yoxsa o mənim saçlarımlı yolar, yaman *qaraçı* arvaddır (C.Əmirov); – Yox, atacan, bozən mənim kimi *sakit* adamların kini daha böyük olur (S.Qodirzadə).

QARAÇILIQ – HƏYALILIQ Boy, boy! İvan boy, *qaraçılıq* lazım deyil (N.Vozirov); Qumru *hayaltıından* qıpırımızı qızardı.

QARAÇUXA – ALAÇUXA *Qaraçuxa* yatıldı, *alaçuxa* qalxdı (Ata. sözü).

QARADABAN – UĞURLU Qonşumuz Aforda arvad *qaradabanlı*, səhor-səhor kimo rast gəlsə idi, onun işi düz golmazdı. Ana uşaqlarına hər səhor *uğurlu* yol dilar.

QARADİN MƏZ – SÖHBƏTCİL Xəlil əslində *qaradin məz* adam idi (Mir Cəlal); Bu bir *söhbətcil* arif adam idi (Ə.Haqqverdiyev).

QARAGÜNLÜ – AĞGÜNLÜ Hər yerde *qaragünlü* xətədan uzaq olmaz (Q.Zakir); Ağgünlü olmuş məni bu yaşimdə gör gotirib haralara çıxarırsan (Çəmənzimli).

QARAGÜNLÜ – XOSBƏXT Mən görək ömrüm olduqca özümü *qaragünlü* edim?! (M.F.Axundzadə); Yox, Ulduzum, son bu dünyada hamidən *xosbəxtən* (M.Ibrahimov).

QARAGÜNLÜK – XOSBƏXTLİK Bu qənəto golondon sonra mən binova öz *qaragünlüyüüm* qablaşdırırdım (S.Rüstəm); Belə bir *xosbəxtlik* görəsən ona müyəssor olacaqdım? (A.Məmmədrəzə).

QARALAMAQ – POZMAQ Gənc rəssam şahidi olduğu mənzərəni tələsik dəftərcəsinə *qaralaydı* (Ə.Məmmədxanlı); Dünən yazdıqlarını bu gün *pozurdu* ("Ulduz").

QARANLIQLAŞMAQ – AĞARIŞMAQ

QARALAMAQ – YAZMAQ Kazım ilo səhəbətdən sonra müdir onun adını *qaraladı* (Mir Cəlal); Ər oxurmuş da, *yazarmış* da, anam! Ər deyil, möhlik azarmış da, anam! (M.Ə.Sabir).

QARALIQ – AĞLIQ Qiş çıxır, üzü *qaralıq* kömürə qalar (Ata. sözü); Toslim olaməti deyil bu *ağlıq* (S.Rüstəm).

QARALMAQ – AÇILMAQ Bu zaman hava yavaş-yavaş *qaralımağa* başladı (M.S.Ordubadı); Gül ilə həmzəban olubdu bülbülb; *Açılıb* bonəvşə, yasəmon, sünbülb (Q.Zakir).

QARALMAQ – QIZARMAQ Üfüqlər gah *qaralıq*, gah *qızarırdı* (M.Ibrahimov).

QARALMAQ – YANMAQ Uzaqda fişonglər *yanır*, *qaralır*; Başının üstündə gülü fılçı (Ə.Comil).

QARALTI – AĞARTI Işığam qaranlıqda, deyilem bir *qaraltı* (S.Rüstəm); Uzaqdan gözüme bir *ağarti* görünür ("İzahlı lügüt").

QARANƏFƏS – YAVAŞÇA Zavoddan golmiş bir adam *qaranefəs* içəri girdi (M.Hüseyn); Bir dəfə sohv elədin, *yavaşça* üstündən keçdim (Ə.Vəliyev).

QARANLIQ – AYDINLIQ Çışkin və *qaranlıq* geconı *aydın* bir səhor əvəz etdi (M.Ibrahimov).

QARANLIQ – AYDINLIQ İçəri *qaranlıq* çökdü (S.Qodirzadə); Qışlaqda idik, payızın *aydınılıq* gecəsi idi (A.Şaiq).

QARANLIQ – BƏLLİ O hansı *qaranlıq* məsolədir? (M.S.Ordubadı); Onun nələr çəkdiyi mənə *bəllidir* (İ.Sıxlı).

QARANLIQ – İŞİQLI *Qaranlıq* yerdə atmazlar (Ata. sözü); Hər şeyi *ışığı* və cəzibədar idи (M.Ibrahimov).

QARANLIQ – MƏDƏNİLİK Bizim qabağımızda dağ kimi duran istibdad, Şorq istibdadi və Şorq *qaranlığı* idi (C.Məmmədquluzadə); *Mədənilik* etəletin və cohalotin qonimıdır.

QARANLIQLAŞMAQ – AĞARIŞMAQ Ayna Sonom qarigildən *qaranlıqlaşanda*

QARAŞIN – AĞBƏNİZ

qayıtdı (Ə.Məmmədxanlı); Silsilə topolların zirvəsi *ağarırsırdı* (İ.Sıxlı).

QARAŞIN – AĞBƏNİZ *Qaraşin*, yaraşlı, bliş bir kişidir (S.Sorxanlı); *Ağbəniz* qız gündən çağırıldı ("Journalist").

QARAVAŞ – XANIM Onun bacısı Səkinə *xanım* pəncərə qabağında durub *garavaşı* Gülsəbəni çağırır (M.F.Axundzadə).

QARAYAXA – HƏYALİ Valla, işənəndən cana golmışım; Sırtıq, *garayaxa* "kavalər"lərin (C.Novruz); Qızdan *həyali* oglana rast golmisen, şorbat olmamış və olacaq! (M.Ibrahimov).

QARAYAXALIQ – HƏYALILIQ Onun *garayaxalığı* məni təngə gotirdi. *Həyaliq* hissi ona doğdur.

QARAYANIQ – DÜMAG Kəlbəli alaqəboylu... gödək qılçaları xeyli içəriyə oyilmiş, *garayanıq* bir adam idi (S.Rəhimov); Dünən mağazadan *dümag* parça aldı ("Ulduz").

QARAYEL – AĞYEL Əsdi *qarayel* çəltiyo, bostana no borcum? (M.Ə.Sabir); *Ağyel* əsdiyən taxıflar tel-tel olur.

QARGAMAQ – TƏRİFLƏMƏK Başmaqlarını sürüyə-sürüyə onun dalınca yortan Məsəmə qarı indi do Xasaya *garğırdı* (M.Hüseyn); Kimo *təriflədim*, dodağımı büzüb, məni mosxərəyə qoydu (S.Qodirzadə).

QARĞIŞ – ALQIS Mənim *qarğısim* onu tutmasa mən heç no bilmirəm (M.Hüseyn); *Alqış* deyir mənim doğma yurdum Azərbaycan da (R.Rza).

QARI – CAVAN Ayna, *qarının* qolundan tutaraq yanına çökdü (Ə.Məmmədxanlı); Yanına *cavan* bir oğlan göndərəcəyəm (S.Qodirzadə).

QARINQULU – GÖZÜTOX Belə sualtı ancaq tənbəl və *qarinqulu* adam vero bilər (S.Vəliyev); Şaiq *gözütox*, başaşağı bir kosdır.

QARIŞDIRMAQ – AYIRMAQ Ana, südlü yaymayı cılıcaya süddən bisirim, yoxsa

QART – CAVAN

su da *qarisdırırmı?* (Ə.Haqqverdiyev); Mon səndən ayrılmazdım, ayrdı yağı moni (Bayati).

QARIŞIQ – AYDIN Bu cöhrrəda saf, *aydin*, qayğı *qarişiq* bir töbəssüm var (S.Sorxanlı).

QARIŞIQ – AYDIN O axşam bu *qarişiq* fikirlərlə avara-sorgordan şəhərin küçələrini dolaşdım (S.Qodirzadə); İndi iso getdiyi bu *aydin* yolları moni aməyə-zəhmət aparı, səddəto, xoşbəxtliyə gotirib çıxarı (S.Qodirzadə).

QARIŞIQ – TƏMİZ Səndo *təmiz* fransız qani yoxdur. Deyəson, *qarişığın* var (S.Qodirzadə).

QARIŞMAQ – AÇILMAQ Get-gedoşor *qarişırıdı*, səhor açılırıldı (S.Qodirzadə).

QARMAQARIŞIQ – AYDIN Nizami bu *qarmaqarışılıq* soslər davam etdiyi zaman na iso Faxreddinin qulaqlığı piçıldı (M.S.Ordubadı); İndi ki belədir, adınızı bu kağıza *aydin* yazın (C.Əmirov).

QARMAQARIŞIQLIQ – ƏMİN-AMANLIQ Bu evə yenicə köçmüşük, hələ *garmaqarışılıqlıdan* heç şey tapmaq olmaz. Nədənən sizin dostanız Təbrizo girdiyi gündən bərə *əmin-amənlıq* yarada bilmədi (M.S.Ordubadı).

QARMAQARIŞIQLIQ – NİZAMLI-LIQ Bu *qarmaqarışılıq* içerisinde, bu həyəcanlı günlərdə Münovvər sevgilisi haradan galdı, məni necə tapdı?! (S.Qodirzadə); Bir qrupun sagirdiləri *nizamlılıq* ilə o biri qruplardan seçilirdi.

QARNITOX – GÖZÜAC *Qarnitox* adamlı yoldaşlıq eləmək çox asandır; amma *gözüacula* dolanmaq, yol getmək dohtordır.

QARŞI – ARXA Baxımız, *qarşımı* tutmuş bir axın; Güclüdən güclü, dənizdən daşqın (M.Müşfiq); Qız *arkası* üstə uzanıb kitab oxuyurdu (N.Norimanov).

QART – CAVAN Ağır yaralanmış o *qart* canavar, qəzəblo sıçrayıt hey üstümüzo (S.Vurğun); Yaxın gəlin, *cavan* oğlan (S.Qodirzadə).

QART – MÜLAYİM

QART – MÜLAYİM Sülhün qart düşmənləri titroşır obəs (Ə.Cəmil); Mülayim və yumşaq səsi doyışdı (M.Ibrahimov).

QARTLAŞMAQ – CAVANLAŞMAQ Bu sərənün keşini çöken toplan artıq *qartlaşmışdır*. Qocaların da könlündən *cavanlaşmag* keçir.

QARTLIQ – CAVANLIQ İtin *qartlıq* çox pis olur. Kamalın *cavanlığına* baxma, təmənniñ neftidir (S.Qədirzadə).

QASIRĞA – BÜRKÜ Pozmamışdır vüqarını na *qasırğa*, na tufan (S.Rüstəm); Axşam qaranlığında düdüyüne baxmayaraq, hava hələ *bürkii* idi (S.Rəhman).

QASIRĞALI – BÜRKÜLÜ Dəniz *gasurğalı*, dəniz əsobi; Dağ kimi dalğalar verib ol-ələ (O.Sarıvillli); *Bürküli* iyun günlörinin birini Murad Kür qraqındañ səyüdüldə, Əziz isə tecrübe tarlasında qarşılıdı (Ə.Vəliyev).

QAŞQABAQ – ÜZÜGÜLƏR Xudayar bəy *qaşqabaq* ilə cavab verdi (C.Məmmədquluzadə); Səməd kişi bizi *üzügülər* qarşılıdı.

QATI – DURU Elə et ki, sıqış *qati* yox, *duru* olsun ("Azərbaycan qadım").

QATI – RƏHMLİ Görürsən? O imiş *qati* düşmənim; Onu yandırsam da, haqqım var menim (S.Vurğun); Görünüşdən *rəhmlı* adına oxşayır.

QATİL – GÜNAHSIZ Meşədə, dağda, güd, qanlı *qatili* güd (S.Rüstəm); Zavallı qadın nəhaqdan üç il *günahsız* müqəssir olmuşdur (S.Qədirzadə).

QATILAŞMAQ – DURULMAQ Az sonra ehtiyat ərinə axan maye *qatlaşmağa* başladı (Ə.Vəliyev); *Qati* maye su qarışdıqca *duruldu* (Ə.Vəliyev).

QATILAŞMAQ – ZƏİFLƏMƏK Çən get-gedə dəhə dala da *qatlaşırdı* (M.Hüseyn); Axşarından uguldayan külök sohəre yaxın *zəiflədi*.

QATİLLİK – GÜNAHSIZLIQ Onun boynuna üç toqsır sarılmışdı: saxtakarlıq,

QAYNAMAQ – SOYUMAQ

israfçıq və *qatillik* (S.Rohimov); *Günahsızlığı* onu bu dəfə o qovgadan xilas etdi ("Ulduz").

QATILMAQ – DURULMAQ Ele bil birdən-biro onun qanı *qatıldı* ("Ulduz"); Əlpən döno-döno, sinəmə basdırıb; Ele bil *duruldu* üriyimdə qan (S.Rüstəm).

QATIŞDIRMAQ – FƏRQLƏNDİR-MƏK Zalim oğlu aləmi bir-birinə qatib, fikirlərin hamisini bir-biri ilə *qatışdırıb* ki, indi gel son, onları bir-birindən *fərqləndir*.

QATLAMAQ – AÇMAQ Asya süfrənin ucunu *qatladi* (Mir Cəlal); Bir enlikürok, boy-buxunlu oğlan icası *açdı*, danişdi (Mir Cəlal).

QATMAQ – AYIRMAQ Gözəldir, gündeş, aylı səsləyib; Onları da bizim dəstəyə *qatmaq* (M.Müsqiq); *Ayrdı* məndən o məhruri biməqam fələk (S.Ə.Sırvani).

QAYDA-QANUN – HƏRC-MƏRCLİK *Qayda-qanun* bilmirdi, basıb yeyirdi (M.Ibrahimov); Aranı qarışdırıq, *hərmərclik* törmək, dünyani alt-üst etməkdən başqa bir niyyəti yoxdur (M.Ibrahimov).

QAYDALI – SƏLİQƏSİZ Bunun oynaması gözlən *qaydalı* idi (S.S.Axundov); Mariana üriyində bu *szılıqsız* avraddan sıyakatlınlərək el-üzünü yumağı getdi (S.Qədirzadə).

QAYDASIZ – SƏLİQƏLİ Təcrübədən bilirik ki, məhsulun *qaydasız* uğrılmasında kolkoxa böyük zərər vurur (V.Əliyev); O da tomiz və *szılıqlı* geyimmişdi (M.Ibrahimov).

QAYIDIŞ – GEDİŞ Mühərribə vaxtı Bakıya gəlmisiniz? İlk *qaydısmıdr* (Mir Cəlal); *Gediş* köksümo çökür odlu dağ; Görüş qəlbimde yandırır çuraq (A.Saiq).

QAYITMAQ – GETMƏK Məryəm sohə gedir, axşam *qayırdı* (M.Ibrahimov).

QAYNAMAQ – QURUMAQ Buradan mon görürüm çeşməleri *qaynamaqda* (A.Səhhət); Qurban bildi ki, leyəndəki keç *quruyub* zay olub (C.Məmmədquluzadə).

QAYNAMAQ – SOYUMAQ Həyət arı yuvası kimi *qaynayırdı* (İ.Sıxlı); Rüstəm

QAYNAMAQ – SOYUMAQ

kişinin aylarla içorisində gozon nifroti holo *soyumamışdı* (M.Ibrahimov).

QAYNAMAQ – SOYUMAQ Samovar cələ siddotlı *qaynayıb* ki, guya ... bu saat hərəkət edəcək (C.Məmmədquluzadə); Çay *soyumuşdu* (Ə.Vəliyev).

QAYNAR – SOYU Əsən yellər otur saçır bizim *qaynar* çöllərə (S.Vurğun); *Soyuq* usağın əl və ayaq barmaqlarının ucunu ilan kimi sancırdı (A.Məmmədrəzə).

QAYNARLIQ – SOYUQLUQ Su *qaynarlıq* həddində çatıbdır. Suyun *soyuqluğu* bodonunu, qollarını gizlədidi (M.Eynullayeva).

QAYNARLIQ – SÖNÜKLÜK Homin bu *qaynarlıq* Şəhildə dərzlerin çoxluğundan deyil, payızın nemisiyyəinden, qışın tez goləcəyi qorxsusundan idi (S.Rəhman); Onun sənükliyü xəsteliyi ilə bağlıdır.

QAZANC – ZİYAN Ziyannın yarısından qayıtmak da *qazançdır* (Ata, söyü).

QAZANCLİ – ZƏRƏRLİ Bundan sonra hərçiz dəxi belə *qazançlı* sefərdən geri qalmayaçaq (M.F.Axundzadə); Mən paytaxtı *zararlı* ünsürlərdən tozmışdım zaman Qötibəni də oğlunun yanına, Rey şəhərinə gəndərməsdim (M.S.Ordubabı).

QAZANCSIZ – ZƏRƏRSİZ İş xoşuma golur, amma *qazansızdır*. Bu vəsiti ilə onu özü üçün *zərərsiz* bir hala sala bilerdi (S.Hüseyin).

QAZANMAQ – XƏRCLƏMƏK Kərbəlayı Məmmədəli iki il yarımındır ki, qurbəto çıxbı, az-çox çörək pulu *qazansın* (C.Məmmədquluzadə); Harda xərcəloyırsan, kimlinə *xərcəloyırsan*, niyə xərcəloyırsan, başına harada daş salırsan, bilmirik (M.Ibrahimov).

QAZMAQ – DOLDURMAQ Onları vazaya *doldurub* stolun üstüne qoyer, hər gün sularını dəyişir... (M.Ibrahimov); Bu saat dənizdə on dorin buruq harada *qazılır*? (M.Hüseyin).

QEYB – ZÜHUR Gülüşün gülər üzündəki sevinc *qebyə* çəkildi (Ə.Vəliyev); Bizi lorda millət qurğuları şoxsi qurğular şəklinde *zühura* gelir (C.Məmmədquluzadə).

QƏFİLDƏN – TƏDRİCƏN

QEYRƏTLİ – RƏZİL Ağə Əli torqipərvor iranlıların on *qeyrətlı*, on məsləkli cavanlarından idi (Çəmonzəminli); Haramzadə!... Son nə *razıl* adamsamış? (S.Qədirzadə).

QEYRƏTSİZ – SƏRƏFLİ *QEyrətsizə* haram olsun bu torpağın çöroyi (S.Rüstəm); *Şərəflə* bir ömrün sonuna bir bac! (S.Vurğun).

QEYZLƏNMƏK – SAKITLƏŞMƏK Kasib-kusubun da özüñə görə namusu var və namusum da mən *qeyzlənməyə* vadar edir (Ə.Haqverdiyev); Mən yeno *sakitləşmədim* (S.Qədirzadə).

QEYZLİ – SAKITCƏ Kassiri *qeyzli* çağırıb buyurdu ki, "komandır"ə on manat versin (Ə.Haqverdiyev); Gözünü ondan çəkəmdən telefonakına qulaq asıb *sakitcə razılaşdı* (M.Ibrahimov).

QEYZ-MƏRHƏMƏT Mən *qezyimdən* osirdim (S.Qədirzadə); Bəli, mən ondan *mərhəmət* ummaqdə sohv eləməmişəm (S.Qədirzadə).

QƏDDAR – RƏHMLİ -Əş, bu hökimələr *qəddar* adamdırırlar, xəstoliyimə inanırlar, vay-vay! (T.Kazimov); Yarımca saat sonra Aslan *rəhmlı* qadının göstərdiyi dar cığırla sıroṭla addımlayırdı (S.Vəliyev).

QƏDİM – MÜASİR Divarda bodənnüma bir cüt *qədim* güzgü vardi (S.Hüseyin); Bunu *müasir* gəncə qədəqan etmək olmaz.

QƏDİM – TƏZƏ Tanışlığımız *təzə*; Dostluğumuz *qədimdir* (İ.Tapdıq).

QƏDİMİ – YENİ *Qədimi* qulundur Zakirri-xəstə; Məhəbbət et ona, ban, görəndə (Q.Zakir); İrləldə Səmədi tamamilə *yeni* bir həyat, *yeni* işlər, *yeni* qayıqlar gözlöyirdi (İ.Hüseynov).

QƏDIMLİK – YENİLİK Neco? Yoxsa monim nəslimin *qədimliyinə* şübhə edirsin? (S.S.Axundov); On ilin ərzində kənddəki *yenilik* tek bir məktəb binasından ibarətdir (Ə.Vəliyev).

QƏFİLDƏN – TƏDRİCƏN O, *qəfildən* başını qaldırıb üzünü Sarışına tutdu (S.Qədirzadə); *Tədricən* hava açıldı.

QƏFLƏT – MƏDƏNİYYƏT

QƏFLƏT – MƏDƏNİYYƏT Vay sonin halına, vay sonin halına ki, qəflət gözünü örtüdüb (M.F.Axundzadə); *Mədəniyyət* xalqın gözünü açır, onun inkişafına tokan verir.

QƏFLƏTƏN – TƏDRİCƏN Su konarında qəflətən naçar; bir quzu bir gün oldu qurda düber (A.Səhət); *O tədricən* dostuna yanaşdı.

QƏHƏR – SEVİNC Uşaqların belə kədərlər ağlaşmasını görünce Gövhərə qəhər üz verirdi (Ə.Vəliyev); *Sevincim* mahniya çevrilmişdi... (S.Qədirzado).

QƏHƏTLİK – BOLLUQ Təbrizde bu saat qəhətlidir və əhali çörək üzünə həsrəti (C.Məmmədquluzadə); *Il var bolluq* olur, il var kasad olur; *Bu il bolluq idı* (R.Rza).

QƏHQƏHƏ – AĞLAŞMA Korm babanın elə sükut ilə bülzülbür durməsindən bir qəhqəhə qopdu (A.Şaiq); *Ağlaşma* qurub ərlərinin ateklərindən yaşışip davaya getməyə qoymurlar (S.S.Axundov).

QƏHRƏMAN – QORXAQ Ceyran casur, motin, qəhrəman bir qadın idi (S.Hüseyn); Ana yurdubu şən torpaq; Yetişdirməz xain, *qorxaq* (A.Şaiq).

QƏHRƏMANLIQ – QORXAQLIQ Qəhrəmanlıq yalnız silah deyil, bilik de tələb edir (M.S.Orbüdə); Qiraqlıdan baxanlar mülliəminin *qorxaqlığını* gülmüşdülər (Mir Cəlal).

QƏLBİ – ALÇAQ Göylərə baş vuran bu qəlibi dağlar; hayatı çağırıb hor zaman bizi (S.Vurğun); İndi dostunun evində onun başlığındı *alçaq* idi (Ə.Vəliyev).

QƏLBİQARA – TƏMİZ Hor qəlbigara nəkən ilə cəyləmə ülfət (S.Ə.Sırvani); O qızın *təmiz* məhəbbətinə özümü layiq bildirdim (S.Qədirzadə).

QƏLƏBƏ – MƏGLUBİYYƏT *Qələbə* bayraqı qaldırıb yeno; Əmək cəhəsinin qəhrəmanları (O.Sarivilli); Sığdırı bilmedi dağ qıruruna; Təpə öündəki *məglubiyəti* (B.Vahabzadə).

QƏLƏT – DOĞRU A qardaş, birə qulaq as, gör nə deyirəm, sən qoçaqlıq ləp qələt

QƏNSƏR – ARXA

anlaysırsan (M.F.Axundzadə); Yar yanında günahkəram; *Doğru* sözümlə yalan oldu (Aşıq Əlosog).

QƏLİZ – ASAN Dursun ölmədiyini... qəliz andlar ilə zor-güc Ballya inandırdı (A.Şaiq); İndiyo qəder sonin ifadə etdiyin vəzifələr bundan *asan* vəzifələr idimi? (M.S.Orbüdə).

QƏLİZ – SADƏ Çox qəliz soruşmadınız? (C.Cəbbarlı); Niye sen *sadə* şəyleri başa düşmürsen? (M.Ibrahimov).

QƏLİZLİK – SADƏLIK Məsələnin qəlizliyindən bir şey anlamış olmur ("Azərbaycan"); Bəli! – deyə sarışın bir uşaq *sadəliyi* ilə cavab verib, Solimxanovun üzüntüne baxdı (S.Qədirzadə).

QƏM – SAD Olubdu *qəm* yatağı *sad* gördüyüñ könlüm (Heyran xanım).

QƏMGİNİLİK – ŞADLIQ *Qəmginliyinə* səbəb sevimi mülliimlərindən ayrılağı idи (S.S.Axundov); Qəlbine *şadlıq* doldu (S.Qədirzadə).

QƏMLƏNMƏK – ŞADLANMAQ Eldar qəmləndi bu işe (A.Şaiq); Lyudmila ilə birlilikdə Kiyevo gedəcəyindən sevinən Ramit üzünyində *sadlandı* (C.Əmirov).

QƏMLİ – ŞAD Hüseyin Güneşə baxaraq na işə *qəmlı*, dörin şeylər düşüñürdü (S.Rəhimov); *Şad* xəbər alan kimi sevinəsevino qadına müraciət etdi (C.Əmirov).

QƏNAƏT – ISRAF Xəstənin borcu bir qənaətdir (M.S.Orbüdə); *İsraf* *haramdır* (Ata.sözü).

QƏNAƏTKAR – İSRAFCI Öz sənətinini sevən, son dərəcə *qənaətkar*, ağırbiətli bir kəndli var (A.Şaiq); Əlbəttə, bilirsınız ki, adəten *israfcılar* çox vaxt xəsis, saxta, xeyr-xahlar issə lovgə olurlar (M.Talibov).

QƏNİM – DOST Hor seyin bir *qənimi*, bir zavalı var (M.Ibrahimov); Son heyat *dostusən*, əller zinot! İnsanlıq eşqidir köksündə yanan (S.Vurğun).

QƏNSƏR – ARXA Yanında xırda gümüş qasıq olan fincan işə qocamın qarşı tərofin-deki həsir səndəlin *qənsərinə* qoyulmuşdu

QƏRBİ – ŞƏRQİ

(İ.Əfəndiyev); Mədən naharını qurtarib qapıdan çıxdı, Kosa onun *arxasına* düşdü (S.Rəhimov).

QƏRBİ – ŞƏRQİ *Qərbi* və *Şərqi* Sibir faydalı qazıntıları, neft və qaz ilə məşhurdur.

QƏRƏZLİ – XEYİRXAH ...No işə qərəzli və kinli adam tərəfindən yazılıdır hiss etdi (M.Ibrahimov); Tobioti belədir, *Xeyixahdır* (M.Ibrahimov).

QƏRƏZLİLİK – XEYİRXAHLIQ Son homişə çalışırsan ki, *qərəzliliklə* iş görəsan. Bu *xeyixahlıq* kimə lazımdır ki, adamların həvəsini öldürücək, nöqsanı deməyo qoymacaq? (M.Ibrahimov).

QƏRƏZSİZ – ƏDAVƏTLİ Son homişə *qərəzsiz* yardımçı tərafdar olmuşan. İşində də, rəftərində *ədavətlidir*.

QƏRİB – DOĞMA Yox, qardaşım, bizi dərtib *qərib* vilayətə apardığın yeter, daha bunu vermərəm, – deyə anam dayının tek-lifini rədd etdi (S.S.Axundov); Gelir voten oğlu *doğma* diyara (M.Rahim).

QƏRİB – VƏTƏN *Qərib* yerde dost olan adam *vətənda* doğma qardaş olar (S.Vəliyev).

QƏRİBƏ – ADI Bu xəbər hamiya *qəribə* təsir bağışladı (S.Vəliyev); Bu sizin *adi* alışanlardan deyil (S.Qədirzadə).

QƏRİBƏLİK – ADILİK Onun hərəkətində bir *qəriblik* vardi. Onun *adılıyi* ilə ciddiliyi arasında heç bir fərq görünmüdü.

QƏRİBLƏŞMƏK – DOĞMALAŞMAQ *Qərib* get-geđə *doğmalaşır*, *doğmalar* işə eksinə, *qəriblaşır*.

QƏRİBLİK – DOĞMALIQ Yad əllər düşəndə *qəriblik* boğur məni... (Ə.Cavad); Buna baxmayaraq, burada Gülbətin *qəribə* bir *doğmalıq* hiss edirdi (M.Ibrahimov).

QƏRİBSƏMƏK – SEVİNİMƏK Mən tamadığım bir nofer də yox idi. Ona görə bir künəde *qəribşayırdım* (Mir Cəlal); Səsini eşidəndə o qəder *sevindim* ki, sanki neçə ay idi görüşmürdü (M.Ibrahimov).

QƏSBKAR – XİLASKAR Nifrot əlsün, lənət əlsün tarixlərdə *qəsbkara* (M.Dilbazi);

QIPIQ – AÇIQ

Rüxsaro axırıcı olaraq öz *xilaskarmı* ziyarət etmli, onunla vidaslaşmalı idi (S.Rəhimov).

QƏŞƏNG – KİFİR Qaranlıq gecon işq-landıran ay hər yerdə parlaq və *qəşəngdir* (S.Vəliyev); Horden *kifira* da gözəldir deyin (C.Novruz).

QƏŞƏNGLƏŞMƏK – KİFİRLƏŞMƏK Mək Ucalmış, qara saçları daha da sixlaşmış, özü doyışib *qəşəngleşmişdi* (S.Rəhimov); Elə gözəl xanım indi arıqlamış, balacalılmış, *kifirləşmişdi*.

QƏŞƏNLİKLİK – KİFİRLİK Six qara saçları... sıfatına bir *qəşənglik*, bir yaraşq verir (S.Rəhimov); Üzdən, gözündən *kifirlik* daşır; Deyəsan qalbində qürur oynasır (S.Vurğun).

QƏŞ – AYILMA Mən qorxudan bihuş olub yıldıldım; *Qəş* aləmində bir tamaşa qıldı (A.Səhət); Həkim xəstənin *ayılma-*sim gözlədi (M.Hüseyn).

QƏTİLİK – TƏRƏDDÜDLÜK Şəmonun *qətiliyin* görən Safo onun sözünü əcivərmiş (S.Rəhimov); Onun səsində qotiyat yox, *tarəddüdüllük* vardi.

QƏZƏBLƏNMƏK – SAKITLƏŞMƏK Ancaq gərek sualtımdan *qəzəblənməyəsan*. *Qəzəblənmərəm*, xəbər al! (Ə.Haqqverdiyev); Anası Sənəbur Güldənəmin hövsələndə çıxıdıqın görüb onu *sakitləşdirdi* (İ.Fəzəliyev).

QƏZƏBLİ – SAKIT Patrul *qəzəblər* bir piçılı ilə xəbər aldı (S.Vəliyev); Sular yatağında *sakit* və horəkətsiz idi (S.Qədirzadə).

QIMİŞMAQ – AĞLAMSIŃMAQ Mirzə Kolontor məarif səbəsinin müdürüñ üzüñə baxıb *qimİŞdi* (S.Rəhman); Kiçikbəyim ağlamsınaraq başlığı onun əlindən alıb, hasarıñ üstündə oturdu (C.Əmənzəmli).

QINAMAQ – TƏRİFLƏMƏK *Qinan-*masın möni könlü bütünler; Fikrim dağınqdır, xatırım ovraq (Q.Zakir); Qoçlı bir neçə dofa də Qulu ilə görüşüb onu *tariflədi* (İ.Fəzəliyev).

QIPIQ – AÇIQ Biz tarixdo heç bir zaman; Gözü *qipiç* olmamış! (S.Tahir); O, ya-

QIRAQ – ORTA

diğü müñito Nəcəf boy kimi deyil, gözü açıq taxır, kimlinə nə cür davranışın bacarıq (Ə.Haqverdiyev).

QIRAQ – ORTA Sağ olımı masanın qıraqına dayayıb durdum (A.Şaiq); Qulam bu dofa arxa torəfdə yox, ortada, qurşağı qodur suyun içində oturdu (S.Qodırzadə).

QIRAQ – ORTA Sağ olımı masanın qıraqına dayayıb durdum (A.Şaiq); Qulam bu dofa arxa torəfdə yox, ortada, qurşağı qodur suyun içində oturdu (S.Qodırzadə).

QIRAQ – DOST Dördəya çıraq yanar; Baxdıqca iraq yanar; Yar yarına qovuşsa; Dost gülər, qıraq yanar (Bayati).

QIRXDILLİ – NAMUSLU Yaxanı ona tamıtma, qırxıddılı qadındır, səni toleyə sala biler. Qiymotin dediyin gör, Gülsabah çox çalışqan və namusludur (Ə.Vəliyev).

QIRIQ – BÜTÜN Bahadır bu fikirdə ikən İvan qapını açıb, olındə samovar, üstündə mis çaynik, iki fincan, bir neçə qənd qırğı içarı daxıl oldu (N.Norimanov); Büttöv bir qəndi ağızına qoydu.

QIRIQ – SAZLIQ Bütün vücudunda bir qırıqlıq, bir sızlı hiss edirəm (A.Şaiq); Əhmed kişinin sazlığı qaldı qiyamətə.

QIRIŞIQ – AÇIQ Polkovnikin alındakı qırışqları sıxlasdı (S.Qodırzadə); Açıq yaxasından görünün sarğı qabaqqan da qana bulaşmışdı (S.Qodırzadə).

QIRİŞMAQ – AÇILMAQ Onun alını qırışdı, qışları az qala gözlerini bürümüşdü (Ə.Vəliyev); Çəmənlilikdə xudmani süfrələr açıldı, şirin söhbətlər başlandı (S.Qodırzadə).

QIRMAQ – DÜZƏLTMƏK Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır (Mir Colal); Qərənfil poncoronin şüşəsinə baxıb kələğayısını diüzəltti (S.Rəhman).

QISA – ƏTRAFLI Oxundu qısa dua; ayıldılər torpağı (A.Şaiq); Kürd Əhmed, xarici ticarətxanalarla olbır olmuş bir ovuc

QIŞQIRMAQ – SUSMAQ

tacirlorin işlodiyi cinayətləri ətraftı olaraq Friduna danışdı... (M.Ibrahimov).

QISA – GENİŞ Heyif ömür qısa, arzu genişdir; Kim bu qayıq ilə titroməmişdir? (M.Müsfiq).

QISABOYLU – UCABOYLU Kərim baba... qisaboylu, geniş kökslü qoca idi (A.Şaiq); Onlar bir-bir ilə çox məsləhot etdi, nəhayət, ucaboylu kök jandarm yavaş-yavaş piləkonları çıxmaga başladı (A.Şaiq).

QISALIQ – UCALIQ Ağlı adamın boyca qışalıq vo ya ucalığı ilə ölülmür.

QISALMAQ – UZANMAQ Gecələr uzanır, günlər qısalır; Göy üzünü qara buludlar alır (A.Şaiq).

QISILMAQ – AÇILMAQ Heç qışılma bu möcldis; Bu məclis or meydandır (Aşıq Veli); Salmanın rongi açıldı (M.Ibrahimov).

QISIR – DOĞAR Şirinin qızı qısr Narim-gülə bərk alışib (İ.Əfəndiyev); Çobanlar doğar qoyunlara qış aylarında daha çox fikir verirlər.

QISIR – SAÇMAL Südün dadımı qısr emən dana biler (Ata, sözü); Gecə-gündüz çörəyini yeyib, çayını içib özünü də qumarda sağmal inök kimi sağrıdı (S.S.Axundov).

QISQANC – ÜRƏYİACIQ Qaynana bu səadətə qarşı qısqanc və zidd vəziyyət almışdı (Çəmənzəminli); Ürəyiaçığ adamdır ("Azərbaycan").

QISQANCLIQ – TƏMİZLİK Senin qısqançlığın da, şübhələrin də monə xoş golın (M.Ibrahimov); Ürəyimdə qoşun-qoşun təmizliklər; Bir də infarkt uyuyarım (C.Novruz).

QIS – YAY Qışa yel tutmayan, yayda günəş görməyen bir skamyaları ver (Çəmənzəminli).

QISQIRIQ – SAKITLIK Bu qədər qışqırığa durdu qonum-qonşu tamam (M.Ə.Sabir); Sakitliyi gorgonliyə deyişən var (C.Novruz).

QIŞQIRMAQ – SUSMAQ Bir də var qıvvosu ilə qısqardı (S.Qodırzadə); Bondarçuk birdən susdu (S.Qodırzadə).

QIŞLAQ – YAYLAQ

QIŞLAQ – YAYLAQ Küloklı qar, yağış yaşar uzun-uzadı yaylağā; Köçər bu vaxt el-oba, enor tamam qışlaşqa (A.Sohhot).

QIŞLAMAQ – YAYLAMAQ Bu qış burada qışlaşmasan, madarim keçməz (S.S.Axundov); İbrahim omı bu yayı yaylaqda yayaşmışdır.

QIŞLIQ – YAYLIQ Qışlığın tədarükünü yada, yaylığın tədarükünü işa qışda görmək lazımdır.

QIT – BOL Sərv ağacı hor ağacdən ucadır; Əslə qitdir, budağında bar olmaz (Xəsto Qasım); Ancaq xoşbəxtlikdən meyvənin bol vaxtı idi (Ə.Vəliyev).

QITLIQ – BOLLUQ Qitlıq illər yağışlıq quruyub göz yaşımız... (Şöhrayıar); Bir yanda hakimdə böyük bir bolluq; Bizzim nəsibimiz acliq, yoxsulluq! (Ə.Cavad).

QIVRAQ – XƏSTƏ Həkim yaşı, lakin qıvrıq bir adamdır (Ə.Əbülləsən); Burada xəstə cəxəd (S.Qodırzadə).

QIVRAQLAŞMAQ – XƏSTƏLƏN-MƏKİ İştirahətindən sonra xeyri qıvrıqlaşıb. Anam xəstələnmisdi (S.Qodırzadə).

QIVRILMAQ – AÇILMAQ Yumaq kimi yumrulanın qızıl ilan qıvrılıb açıldı... (İ.Sixli).

QIYIQ – AÇIQ Elə bil bütün bunlar da tatarın qiyiq gözlerindən gizli qalmırı (Ə.Əbülləsən); Əlini Mayanın açıq çiyinə vurdu... (M.Ibrahimov).

QIVILI – AÇIQ Qiyili gözlerində gizli bir kin qaynar (İ.Tapdıq); ...Onun alını açıq, üzü də ağıdr (M.Ibrahimov).

QIYQACI – DÜZ Sekine Vəlinin üzüne düz baxdı; Pərşən ona qiyqaci bir nozor saldı (M.Ibrahimov).

QIYMAQ – AÇMAQ Hesabdar gözlerini qıyb, üfüqde iki boy qalxmış günəşə baxdı (M.Ibrahimov); Açıq gözün, gözlerinin qurbanı; Bir tamaşa elə, gör dünyanı (A.Sohhot).

QIYMAQ – ƏSİRGƏMƏK Ay zalim oğlu, adam da İskəndər kimi oğlana qiyib gülər armı? (Ə.Haqverdiyev); İsləmt! Allah asırqasın, nedir bu halə? (H.Cavid).

QIZİŞMAQ – SOYUMAQ

QIZARMAQ – AĞARMAQ Günoş üfüqde yandı; Qızardı yavas-yavaş (M.Müsfiq); Hamidən gec yatab qalxdınız erkən; Ağardı və yer gözlərinizdə (B.Vahabzadə).

QIZARMAQ – BOZARMAQ Kişinin sifoti bozardı (Ə.Vəliyev); Zoyanın yanaqları qızardı (S.Vəliyev).

QIZARMAQ – SIRTILMAQ Ruqiyə motlobi anlıdı, ətrafa baxdı, bir kos yox idi. Dan şəfəqi kimi qızardı (A.Divanboyoglu); Səndo toqsır odur ki, uşaq vaxtında fağır haqq yero, nəhaq yero o qodar döydün ki, axırda sirtildi... (Ə.Haqverdiyev).

QIZDIRMA – ÜŞÜTMƏ Bir həftədir ki, usaqım qızdırma içinde yanır (C.Cabbarlı); Bədənino üşütmə düşdü (S.Qodırzadə).

QIZDIRMAQ – SOYUTMAQ Yasəman çayın qıraqında su qızdırıb paltar yurudu (S.S.Axundov); Çayı soyutmayın, için (S.Vəliyev).

QIZĞIN – SAKİT Azərbaycan ədəbi dili qılınca döyüşinə andran qızığın münəqışolor, koskin deyimələr dilidir (M.Ibrahimov); Ölkənin sakit, işqli həyatı da düşən güləşləsindən birçə anda beləce pozulmuşdu (S.Qodırzadə).

QIZĞIN – SOYUQ Yəni domiri qızığın ikən yastila (S.S.Axundov); Döryənin baxışları soyuq, səsi yad idi (S.Qodırzadə).

QIZĞIN – ZƏIF Beccormın qızığın dövrü idi (M.Ibrahimov); Elə bil zəif ürəyi həmşəlik olaraq sağıldı (Ə.Vəliyev).

QIZĞINLIQ – SAKİTLİK Bir həftədən aşağı bazarда, istərsə də yuxarı bazarda bir qızığlıq müşahidə edildi (H.Sarabski); Həlo ki, sakitlikdir (S.Qodırzadə).

QIZİŞMAQ – SAKİTLƏŞMƏK Xan bəsbütün qızışib qozoblo bağırdı (M.Rzaquluzadə); Terlandan məktub aldı, üçün sakitliklədi.

QIZİŞMAQ – SOYUMAQ Yarım saatdan sonra mehmənxanada oyun qızışdı (C.Əmirov); Monbazonun hırsı soyudu (S.Qodırzadə).

QIZMAQ – SAKİTLƏŞMƏK

QIZMAQ – SAKİTLƏŞMƏK Əşrəf anasının bu böyük xəbori etinəsiz qarşılımasına qızdı (Mir Cəlal); Mən yeno sakitləşdəm (S.Qodırzado).

QIZMAQ – SOYUMAQ Tez qızar, gec soyvardı (R.Rza).

QIZMAQ – ÜŞÜMƏK Ümid və sevinçin istisindən canı qızdı (M.Ibrahimov); - Bos onda mən niyə üşümürəm? - deyo qız başını qaldırmadan soruşdu (S.Qodırzado).

QIZMAR – SƏRƏN Şaxta qzmar bir domir kimi onu dağlıyırıd (Ə.Məmmədxanlı); Bura hom kölgə idi, hem də sərin idi (M.Ibrahimov).

QİYABI – ƏYANI "Satım, satmayım..." deyən miyanı satınları; Qiyabi satınları, əyani satınları (X.Rza).

QİYAMƏT – PİŞ Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər (Mir Cəlal); Yaxşısı budur ki, nə pış iş tut, nə de pış söz eșit (M.Ibrahimov).

QİYAMƏT – SAKIT Lakin palтарları sohnaya aparılmış arvadların qiyamətindən xobərim yox imiş (H.Sarabski); Göy meşələr, sakit kəndlər, səs-küylü limanlar tamaşlı yerlərdər (S.Qodırzado).

QİYAMƏT – ŞƏN Hər günüm hicrində, ey məh, bir qiyamət tok keçer (S.Ə.Şirvani); Sohor şən və gümrah oyanmışdım (S.Qodırzado).

QOCA – CAVAN Qocanın biliyi, cavanın biləyi (Ata. sözü).

QOCALI – CAVANLI Uzaqlar, yaxınlar döyüd qapını; Qocalı, cavanlı düdükəcə bəndə (H.Hüseynzadə).

QOCAMAN – BALACA Geniş və gocaman meşənin on yaxşı vaxtı idi (Mir Cəlal); Bu balaca qızın barəsində nə qədir yazsanız ləyaqəti var (S.Qodırzado).

QOCAMAN – GƏNC Qocaman sonat xadimini diniñləməyi arzı edən çox idi (Mir Cəlal); Qarı gəncə yer göstərdi (S.Qodırzado).

QOÇAQ – QORXAQ Məgor bu şəhərdə hamidən qoçaq mən oldum? (C.Məmmədquluzado); Mən qorxaq sandığım adamları

QOHUMLUQ – YADLIQ

utandırmak üçün kartof-soğan soymağa mətəxə gəndorırom (S.Qodırzado).

QOÇAQ – TƏNBƏL Cahan hər işi düzəldir, qoçaq arvaddı (Ə.Haqverdiyev); Özündən zoşlular zülm edənlər və təmbəllər qalmayacaq (M.Ibrahimov).

QOÇAQLAŞMAQ – TƏNBƏLLƏŞMƏK Kamran yaman qoçaglaşdırıb (Ə.Vəliyev); Traktörçü son vaxtlar yaman işdən soyubuy, yaman təmbəlləşmişdir ("Ulduz")

QOÇAQLIQ – TƏNBƏLLİK Cahanimalı qoçaglığından bil ki, bu yaşında üc-dörd ayın içində savadlandı (Ə.Haqverdiyev); Gözünə döndüyüm Anaxanım da eləmə təmbəllik, elə birinci kəro doğum evindən çıxanda nə az, nə çox, gözəl-göyçək üç usaq gotdırıb (S.Qodırzado).

QOÇAQLIQ – QORXAQLIQ A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qoçaglığı lap qolot anlaysısan (M.F.Axundzadə); Toxtat özünü; Qorxaqlıq dəha sənə cyibird! (İ.Tapdıq).

QOÇU – FAĞIR Qoçular, quldurlar qatar taxardı; Fağır-fügaraya yan-yan baxardı (Aşıq Ələsgər).

QOÇULUQ – FAĞIRLIQ Millətpərestlikdən, votondaşlıqdan dem vururğan qaraca qepikdən ötrü, qoçuluq edirik genə qepikdən ötrü (N.Vozirov); Fağırlıq olar, amma bu dorocada de yox da.

QOHUM – YAD Hazırda mən öz qohumlarım və elim ilə barəbər cabhəyo gedirəm (M.S.Ordubadi); Azad yad adəmin bərəkətlərindən çox şübhələndi, dərhal ayaqa qalxıb onu qarşılıdı (A.Şaiq).

QOHUMLAŞMAQ – YADLAŞMAQ Mon özümü çox xoşbəxt hesab edirəm ki, senin ilə qohumlaşmaq mümkün olaydı (S.S.Axundov); Gedis-gəliş olmayıanda qohum da yadlaşır.

QOHUMLUQ – YADLIQ Bununla bizim bir yüngülvari qohumluğumuz da varmış (C.Məmmədquluzado); Yadlığı yadına düşüb qohərləndi.

QOXU – ƏTİR

QOXU – ƏTİR Bu rütubət və üfunot qoxusu oradan gəldi (M.Rzaquluzado); Hor torəfo ətir sopılımdı (Mir Cəlal).

QOXULU – ƏTİRLİ Ətrafdakı goxulu bataqlıq moni o qəder də bürüməmişdir ki, ondan xılas olub çıxı bilməyim (Ə.Şərif); Axırda lap yaxında üzbozündə durub, şadlıqla güldündə ilə, ətirli nəfisi oğlanın sinəsindən gözdi (S.Qodırzado).

QOLÇOMAQ – KƏNDLİ Molla Rocob bir dəstə kond qolcomagları ilə və bayları ilə bir yerdə höbsə alımb, dama salındı (B.Talibli); Deyirlər kəndliyə verilir torpaq; Arpa yeyənlərin istahna bax! (S.Vurğun).

QONDARMA – TƏBİİ Sonra qondarma bir qoşqehə çəkib barkdan güldü (S.Qodırzado); Təbiidir ki, öz oğluna da hissələr və duyular aşılamağa çalışmış... (M.Ibrahimov).

QONDARMAQ – DAĞITMAQ Naşı bona qondarlıbı novdanı, xalq neylosin? (M.Məcüz); Bu saat yenə sultanın qoşunları İranın bu güşesini söküb kondlorı dağıtmag-dadır (C.Məmmədquluzado).

QONUŞMAQ – SUSMAQ Gel yanına, senin ilə qonuşaq, Kötülmüşün istəyonı damlaşq (H.K.Samli); Yaylın atəsi susmaq bilmir, yero-göyo meydan oxunurdu (S.Qodırzado).

QOPMAQ – YAPİŞMAQ Kolun budağı ayının gücünə davam etməyib qopdu (S.S.Axundov); Tez oyılış mili yerdən götürdü və arvadına verdi, sonra onun yarıçıraq əti qolundan yapışdı (M.Ibrahimov).

QORXAQ – İĞİD Ürkək, qorxaq qız usağı yirticinin qabağında dura bilmədi (M.Ibrahimov); Dəli igiddir, əlinde xata çıxa bilər (Ə.Haqverdiyev).

QORXAQ – MƏRD Qorxaqdır, çox da ki, mərd çıxıb adı (S.Rüstəm).

QORXAQLAŞMAQ – İĞİDLƏŞMƏK Bayram son vaxtlar yaman qorxaq olub, nədənsə qorxaqlıbası. Əzəldən qoçaq idi. İndi igidləşib (Ə.Vəliyev).

QORXAQLIQ – İĞİDLİK Cobhədo top güllosından bas götürüb qaçmaq qorxaqlıq deyil, cənab zabit, igidlilikdir! (S.Qodırzado).

QOŞA – TƏKBƏTƏK

QORXAQLIQ – QƏHRƏMANLIQ – YOX, Salmanov, onun qorxaqlığını mən gorok Salatlılı camaatına bu saat bildirim (T.Kazimov); Mənim yoldaşlarım dağlarda böyük qohrəmanlıqlar göstərirler (S.Vəliyev).

QORXAQLIQ – MƏRDLİK Mərdlik hünər döşündəki medalda; Alınmadı qırışlarda oxunur (Ə.Comil); Əvvoller göstərdiyi qorxaqlıq Mozluma çox baha başa oturmuşdu (S.Vəliyev).

QORMXAQ – ÜRƏKLƏNMƏK Ağə, no üçün fikir edirsin, yoxsa qaçaqlardan qorxursan? (N.Norimanov); Balıqlan Qodirov pulun tapılmadığını görüb ürəkləndi (C.Əmirov).

QORXMAZ – AĞCİYƏR Nohayot, bollı oldu ki, qorxmaz uşaqlıq tufəng ilə o toroflərdə gozisirmiş (A.Şaiq); Adam bu qədər ağcıyər olmaz (S.Qodırzado).

QORXMAZLIQ – AĞCİYƏRLİK Əmirin əsili-idarəsinə qarşı bir düşmən kimi hücum edən şair öz böyüklüyünü və qorxmazlığını ziyarətdi onların hamisina göstərdi (M.S.Ordubadi); İndi o bu qədər parlaq bir goləcəyə golib çıxandan sonra,... və vaxtı ağcıyərliyinə öz üroyində gülürdü (Ə.Məmmədxanlı).

QORXU – SEVİNC Bunu hiss etmiş kimi Mölyən ürəyinə bir qorxu çökdü (M.Ibrahimov); Gözlorino seadətə oxşar bir sevincin işığı düşdü (M.Ibrahimov).

QORXSUZ – CƏSARƏTSİZ Qorxsu keçib gedir qıdratlı dağ qartalı (R.Rza); Müdirin iri gövdəsinə baxmayaq, boş adamdı, cəsarətsizdi (S.Qodırzado).

QOŞA – TƏK Onlar qoşa durdular (Ə.Vəliyev); Sarışın songordo tək qaldı (S.Qodırzado).

QOŞA – TƏKBƏTƏK Ceyranlar qoşa gedər, Gözlo, ox boşə gedər; Yar İlqara düz olsa; Ömür, gün xoşa gedər (Bayati); Bu gün hər şey höll olunmalı idi. Özü də təkbətək, qabaq-qabağa (İ.Sixli).

QOSALAMAQ – TÈKLÈMÈK

QOSALAMAQ – TÈKLÈMÈK Zey-gom iso ellerini *qosalayıb* çirtiq çalırdı (S.Rəhimov); Kamil oqlinciyini o biri oyuncalarından seçib *takıldı*.

QOSALASMAQ – TÈKLÈŞMÈK Atlar *qosalıdı* (İ.Sıxlı); Axsaq qoyun sürüdön aralanab *takıldı*.

QOSALIQ – TÈKLİK *Qosalıq* anaya sevinc getirdi. *Teklik*, kimsosizlik onun da qolbinin sixmirmi? (S.Qödirzade).

QOSMAQ – ACMAQ Sonin xatirin üçün qırx yeddi manata *qosaram* (Ə.Haqverdiyev); Süngülər aşmayan yolu *açın*; Qəle-mindən cavahirat saçdır (A.Sohhot).

QOSULMAQ – AYRILMAQ Mən de "Qardaşlar" bürüyino *qosuldum* (Ə.Məmmədxanlı); GÜlnaz bir neçə addim anasından *ayrlıb*, özünü qabaqa gedən üç nəfərə çatdırıldı (M.Ibrahimov).

QOVÇA – ASAYİŞ Aləmə şuriş salıbdır, fitnayo, *qovğaya* bax (Heyran xanım); Şəhərdə *asayı* vo əmniyyəti pozmaq... istəyənlər olduğu yerde cozalanacaqdır (M.S.Ordubadi).

QOVUŞDURMAQ – AYIRMAQ Muğanlı Səfəralı qızını sevgilisine *qovuş-durdadım*? (M.F.Axundzade); Bəli, Maria-nanıandan *ayırmağı* ancaq sən bacararsan (S.Qödirzade).

QOVUŞMAQ – AYRILMAQ Turşusu çayların içi ile Araza axır, Kürə *govüşür* (S.Rəhimov); Münəvvörin səsini xəyaldan *ayrlıdm* (S.Qödirzade).

QRUPLAŞMAQ – BÖLÜŞMÈK Sabırın əsərlərini janra görə *qruplaşdırmaq* da homişə müəyyən çətinliklər tördür (M.Məmmədov); Hər nə olıncə düşsə idi, yoldaşları ilə bölişərdi (S.S.Axundov).

QUBAR – SEVİNC Zülmətin yer üzünü qaplaması; Qəlbəldərə oyandırıldı *qubar* (C.Cabbarlı); Gözlərində *sevinc* işartisi vardi (S.Qödirzade).

QUBARLANMAQ – SEVİNİMÈK – Ə, ay Fikrot adəmin ürəyini niyo partladırsan, niyo belə *qubarlanırsan*? (M.Ibrahimov);

QURAŞDIRMAQ – DAĞITMAQ

Məger mən elə bu yerdənmi golmişəm, qonaqların yanında fəxr edib *sevinməsin!* (S.Qödirzade).

QUBARLI – FƏRƏHLİ Dördli, *qubarlı* aşiq; Golib görüşür yeno (M.Rahim); Ray-kom katibi ürokundən gələn *fərəhli* bir soslu dedi (Ə.Vəliyev).

QUCAQLAŞMAQ – ARALANMAQ Bos elə iso gol ağuşuma, *qucaqlaşım* (C.Cabbarlı); Gülösər ondan aralambil evlo-rinə doğru yollandı (İ.Sıxlı).

QUDUZ – MÜLAYİM Qurban olum, gardaş! Bunlar çox *quduz* adamlırdılar. Sər-hesab ol (N.Vəzirov); Səde, *mülayim* xasi-yotlı, ağıllı, torbiyoli qadın idi (S.Qödirzade).

QUDUZLAŞMAQ – MÜLAYIMLƏŞ-MÈK Ana, *quduzlaşır* həyat, ilboıl; Dayalıru puç olan ümidi lerimi (B.Vahabzadə); Rövşən oğlunu sərt qarşıladı, sonra *mülayimləşdi*.

QUL – AĞA İndi mən sənə nökerəm, mən sənə *qulam*, gol, gol barışq (C.Məmməd-quluzadə); Doğru deyir, *ağə*, onlar heç vaxt özlərini bu ağızbırı salmazlar (N.Vəzirov).

QULDUR – RƏHMLİ İndi ona yaxın düşməkmi olar? Özü güclü-zorlu, başında qolı-zorba *quldurlar* (M.Rzaquluzadə); Nə üçün onların içerisinde *rəhmlı* şəxslər azdır? (M.Talibli).

QULDURLUQ – RƏHMLİLİK Balam, mən saqqalımnı bu ağ vaxtında necə sizo izin verim ki, gedib *quldurluq* edəsiniz (C.Məmmədəkuluzadə); Bu qədər də *rəhm-lılık* kimə lazımdır?

QUNDAQLAMAQ – ACMAQ Adını Leyla qoyub, qızı *qundaqladılar* (S.Rüstəm); Uşağın qundağıni *açıdlar*.

QURAQ – YAĞAR Gőy xəsis, yer ondan betor; *Quraq* yerdə toxum yanar (A.Şaiq); *Yağar* aylarda yerə şitil basdırmaq çötin olur.

QURAQLIQ – YAĞARLIQ *Quraqlıq* bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdı (A.Şaiq); Bu hadiso *yağar-liqla* əlaqədardır (Ə.Vəliyev).

QURAŞDIRMAQ – DAĞITMAQ Sök-düyü tokori *quraşdırıb* yerinə keçirdikdən

QURDLU – SAF

sonra üst-başını çırıp ayağa durdu (İ.Sıxlı); İsgəndər Rumi ... Əcəm ölkəsindəki bütün atoşgədələri *dağıtmışdı* (Ə.Məmmədxanlı).

QURDLU – SAF Salman dayı, bu cür, *qurdlu* qaysılar da sizindir? (A.Şaiq); Bu alma alıma.

QURDLU – TƏMİZ Onun gözü ac, üreyi *qurdlu* idi (M.Rzaquluzadə); Əfsus ki, *tmiz* qolbli, yaxşı niyyəti adamların hamisi möhkəm iradəye malik olmır (S.Qödirzade).

QURGU – MÜSİBƏT Zülməni aşkar qıldın nümanı; *Qurğular* pozulub, sanlar itibidir (Aşıq Ələsgər); Kino, tamasalarına bilet almaq *müsibət* idi (S.Qödirzade).

QURMAQ – DAĞITMAQ *Qururuq* biz çayları üstündə asma körpü (S.Rüstəm); Hor şey yanib *dağalmış*, yerlə yeksan olmuşdur (S.Qödirzade).

QURMAQ – SÖKMƏK Atam Kərim baba ilə alaçığ *qurmağa* gəldi (A.Şaiq); Köçəndə alaçığı *sökdülər* (M.Süleymanlı).

QURMAQ – UÇURMAQ Belədir insan; Bir yandan *uçurur*, bir yandan *qurur* (S.Vurğun).

QURMAQ – YIXMAQ Neçə dəfə mənə aile *qurmağı* toklif edib (C.Əmirov); İşi-peşəsi onun-bunun evini *yixmaqdır* (C.Əmirov).

QURTARACAQ – BAŞLANĞIC Meşənin *qurtaracağına* iki versi qalmış bir atlı, yaraqlı adam Cəforin qabagını kosdü (S.S.Axundov); Ancaq *başlangıç* üçün bu heç də pis deyildi (Ə.Əbülləsən).

QURTARMAQ – BAŞLAMAQ Danışan qazmacı bir neçə kelmə ilə sözünü *qurtardı* (M.Ibrahimov); *Başlasın* qoy bu adla; Gonceliyin xoş noğməsi (S.Rüstəm).

QURTULMAQ – TUTULMAQ Biz bu orəb yırıcılarından, bu vəhşi əlbəyilərdən *qurtulmalyıq* (C.Cabbarlı); Onlar Kipiani-nın na üçün *tutulduğumu* soruşur, bu işin səbəbini bilmək isteyirlər (İ.Sıxlı).

QURTULUS – ƏSARƏT Əlində tutduğun o böyük məşəl; Göstərir aləmə *qurtulus*

QURU – YUMŞAQ

yolu (S.Vurğun); Kənül bir qısdur ki, sevməz asarət; Daim çırpinır, istəyir hürriyyət (A.Sohhot).

QURU – ƏSASLI Elm adına bir *quru* böhəndi, Nifratı şayandı bu! (M.Ə.Sabir); ...Kolxozen rohbar işçiləri *əsası* sobob olmadan vo rayon toşkilatları ilə razılışdırılmış tez-tez vəzifələrindən deyisidrilir (Ə.Vəliyev).

QURU – ƏTLİ Gözlerini anasının yanına salmış damarlı, quru əllərinə zillədi (Ə.Məmmədxanlı); Qırmızı gilasa oxşar olmadan vo balaca zorif burnu vardi (S.Qödirzade).

QURU – MÜLAYİM Dəmir *quru* və tolebkər bir sıfət aldı (S.Rəhimov); Lakin deyəson, o yənə avvolki kimi gülərzüllü, sakit, *mülayim* idi (M.Ibrahimov).

QURU – RÜTUBƏTLİ Torpaq *qurudur*, göyden bir damcı di düşməmişdi. Mən bu osərimi indi yaşadığım kiçik, *rütubətlı*, qaranlıq zırzomıda yaradıram (S.Vəliyev).

QURU – SULU Dağda, donidzda, *quru* çöllərdə, ormanın yaşayan canlı heyvanları, onların yeyib-icməsi vo şökilləri di farqlıdır (M.S.Ordubadi); *Sulu* əllərinin avvolca saçına, sonra da saqqalına çəkdi (İ.Sıxlı).

QURU – TƏZƏ Yediyi, içdiyi homşə dişləmə çay ilə *quru* çörək idi (B.Talibli); *Təzə* çörəyin iyi hayatı bürümüşdü (M.Ibrahimov).

QURU – YAĞIŞLI Son vaxtlar rayonlarda havalar *quru* yox, *yağışlı* keçir.

QURU – YAĞLI Daima qısqanan ürkək bir hayatı; Mənco bu dünyada bir *quru* səsdir (S.Vurğun); Mən bədbəxt də bu tülükərin yağılı dillərinə aldandım (C.Əmirov).

QURU – YAŞ *Qurunun* oduna yaş da yanar (Ata. sözlü).

QURU – YUMŞAQ Yaziq bir parça *quru* çörayı do göz yaşı ilə yeyir (A.Şaiq); Qonusu işə chimalca başını törptid, yanaqları *yumşaq* rəhatlı-hülküm kimi titirdi (S.Qödirzade).

QURUCU – DAĞIDICI

QURUCU – DAĞIDICI Uşağı mübarizo vo *qurucu* həyata hazırlamaq lazımdır (S.Rohimov); Dalğanın *dağıdıcı* zorbosino davam gotirmayıb yixıldı ("Azərbaycan qadını").

QURULAMAQ – İSLATMAQ Zöhro suya çökəmədə olduğu paltarı sorib qurtardı, alını *quruladı* (Ə.Voliyev); Gözlərindən tökülmə isti yaşalar isə açıq sinosini *islətdi* (H.Nozəri).

QURULANMAQ – İSLANMAQ Təhminə *qurulanrı* (Anar); Gəldiyən golon kimi düyü *islənir*, qazan asılırdı (Mir Colal).

QURULMAQ – DAĞILMAQ Nuxada yeni fabriklər, zavodlar *qurulmuşdu* (İ.Əsfandiyev); Ağlım başımda olmadığından dezagahda qazaya yol vermişdim, hor şeyi simib dağlımdı (S.Qədirzado).

QURULMAQ – SÖKÜLMƏK Yeni axar çaylar üzərə domir körpü *qurulacaq*; Yeni sahil lampaları alışsaqçı *çıraq-çıraq* (S.Vurğun); Köhno, ucuq körpülər *söküldü*.

QURULUQ – BATAQLIQ Adanın *quruluq* hissəsində oturub donizo baxırdıq; Gəl danişaq ki, *bataqlığa* gedən naməddir (M.Ibrahimov).

QURULUQ – CANLILIQ Əsərin dilində *quruluq* var. Roman *canlılığı* ilə oxucunu razi salır.

QURULUQ – KÖKLÜK Onun *quruluğu* zahiri görünüşündə toyin etmək olur ("Ulduz"); Dayidostum anasının *köklüyüñə* işarə ilə səhəbəti qarşıdı (S.Qədirzado).

QURULUQ – NƏMLİK O, köksündə ne isə tənglik, bundan başqa boğazında da bir *quruluq* hiss edirdi (Ə.Əbülləsən); Qar az yağlılıqdan torpağın *nəmliyi* kifayət deyil (Ə.Voliyev).

QURUMAQ – GÖYƏRMƏK Hor yay arxdan su daşıyıb, bu ağacı *qurumağa* qymamışdı (M.Ibrahimov); Qar oriyir, sellor axır, ot *göyərir* sohrada (C.Cabbarlı).

QURUMAQ – İSLANMAQ Hava o qodor istidir ki, adəmin dil-dodağı *quruyur*

QÜRRƏLİ - XOFLU

(A.Şaiq); Qorxuram göz yaşından; Qoyunda gül *islana* (Bayati).

QURUMAQ – KÖKƏLMƏK Dord onu üzür, elo bil ki, heç no yemir, *quruyur*. Heç bir iş görmür, yeyib-işib yatır, günbegün *kökəlir*.

QURUMAQ – YAŞLANMAQ A.... boğazım na üçün *qurudu* (C.Əmirov); Su içəndən sonra özüne geldi, boğazı *yaşlandı* (M.Süleymanlı).

QUSMAQ – UDAMQAQ ...Qan sorub işidikdə sahibi omları sixır, tamam sorduqları qanı *qusurlar* (M.F.Axundzadə); Biz hava istorik, tomiz bir hava; hava qoxlamayaq, hava *udaq* biz (H.Hüseynzadə).

QUŞBEYİN – AĞILLI İndi onlar, o *quşbeypin* Məmər də qomış olub keçiblər yazığın boğazına (İ.Fərzəliyev); Qulam, göz deymosın, çox *ağillıdr*, bizi her görəndən-ayaqdan gedir (S.Qədirzadə).

QUZEY – GÜNEY Görək o adamın dodosası od vurasan vo elə vurasan ki, heç bilməsin ki, bəla *güneydən* geldi, ya qızemosin (N.Vozirov).

QUZULAMAQ – BƏRKİMƏK Bir torəfi *quzulayıb* ot saçqları saxlanan bir təpədə iki qol-qanadlı qurumuş bir ağac vardi (Çəmənzəməli); Rüstəmə elə geldi ki, aradının əli *bərkimiş* və kobudlaşmışdır (M.Ibrahimov).

QÜDRƏTLİ – ZƏİF *Qüdrətli* yurdumaza; her sənətkar gorokdir (M.Rahim); Düşmən o qodor do *zəif* deyildi (S.Qədirzado).

QÜDRƏTLİLİK – GÜCSÜZLÜK Rəşidin *qüdrətliliyinə* hamı bəled idi. İşleyindən öz *gücsüzliyinə* hiss etdi.

QÜDSİYYƏT – EYBƏCƏRLİK Cavab ver, odlar gelin! Axır bütün ümid sonin *qüdsiyyətinəndədir* (C.Cabbarlı); Vəlini düşündürən bütün *eybacırlı* ilə hiss etdiyi həyat məsololari idı (M.Hüseyn).

QÜRRƏLİ - XOFLU Gah elə *qürrəli*, gah elə *xoflu*; Hamımız bir soslu, bir adam kimi; Hamı cilovludur, hamı buxovlu; Hamı da sozalan yaqsız şam kimi (M.Araz).

QÜRRƏLİ – TƏVAZÖKAR

QÜRRƏLİ – TƏVAZÖKAR Cox *qürrəli* uşaqdır, hoyətdəki uşaqların heç biri ilə yaxnılıq etmir. Tofiqdən çox xoşum golir, çox *tvazəkar* adamıdır.

QÜRÜRLU – MƏŞRİQ Onlar hadiso yerinə çatanda gün *qıruba* ayılmışdı (T.Kazimov); *Gün məşriqdən* doğur.

QÜRÜRLU – TƏVAZÖKAR Bu dağlar qacağında bəsləyim adamlar kimi *qırurlu* idil (Ə.Voliyev); Xoşuna gelən odur ki, çox *tvazəkardır* (M.Ibrahimov).

QÜSSƏ – NƏŞƏ Nəşənin qodrını bilməzdilər; *Qüssə* olmasayı, qom olmasayı (M.Rahim).

QÜSSƏLƏNMƏK – ŞADLANMAQ Sanki Mənsurun meyusluğuna *qüssələnməkdənsə, sadlanrırdı* (S.Qədirzadə).

QÜSSƏLƏNMƏK – ŞƏNLƏNMƏK O, soher tezden Silanı yola salıb ayrıldığı üçün *qüssələnir* (S.Voliyev); Çöldə traktorun səsi canlanır; Obalar *şənlənir*, həyəcanlanır (S.Vurğun).

QÜSSƏLİ – ŞAD İnsanların əksriyyəti ya çox *qüssəlli*, ya da çox *şad* dəqiqlirindən ağlayırlar (M.Ibrahimov).

QÜSSƏLİLİK – ŞƏNLİK Payızın son ayı *qüssəlliliyi* andırır. Uşağın dünyaya gol-

QÜVVƏTSİZLİK – GÜCLÜLÜK

mosi evo bir şənlik gotirmışı (Çəmonzon-milni).

QÜSURLU – TƏMİZ Mən də onlara danam, baxışım *qüsurlu*, gözüm zoifdir (M.Talibov); Büttün fəsilərədə qanı qaynan; məhrəban balalar safdır, *təmizdir* (C.Novruz).

QÜSURSUZ – NAQIS Əməliyyatı *qüsursuz* yerinə yetirdiyini düşünüb dedi (C.Əmirov); Bu yaşa golmişəm, məndən bir pis söz, bəd horəkət, *naqis* aməl görməsim (Ə.Voliyev).

QÜVVƏTLƏNMƏK – ZƏİFLƏNMƏK Gecədon osmóyo başlayan yay küləyi yavaş-yavaş *qüvvətlənir* (M.Hüseyn); Bu sos no qodor *zəifləmətdi* (M.Ibrahimov).

QÜVVƏTLİ – ZƏİF *Qüvvətli* zəfi basacaq, ozocak (S.S.Axundov).

QÜVVƏTSİZ – GÜCLÜ Lakin qızışmış köhlon at *qüvvətsiz* uşağı qulaq asmadı (S.S.Axundov); Sanki *güclü* şimşək çaxdı, buludlar parçalandı, asiman guruldu, dolu yağdı (S.Qədirzadə).

QÜVVƏTSİZLİK – GÜCLÜLÜK *Qüvvətsizliyi* onu əldən salmışdı. Fənd işlədə bilməsə də, *güclüliy* sayısında rəqibinə qalib gəldi.

Li

LAQEYD – CİDDİ Hürri işe bu baxış-lara qarşı laqeyd görünürdü (M.Ibrahimov); Ostenapçı ciddi, iti, əsəbi bir halda işleyirdi (Mir Colal).

LAQEYDLƏŞMƏK – CİDDİLƏŞMƏK Növrəsto laqeydləşdi (M.Eynullayeva); Sal-man dorhal ciddiləşdi (M.Ibrahimov).

LÜLQƏNBƏR – AYIQ Bir gün görəy-din lülqənbər çixıb kolxoz idarəsinin qaba-ğındakı in palid kötüyünün üstüne (H.Nadir); İcmis olsa da, özünü ayıq kimi aparırdı.

LÜMLÜT – GEYİMLİ Səlim ağanın dalından dəyib lümlüt çölə atr (M.Ibra-

himov); Geyimli bayırı çıxdı ("Azərbaycan").

LÜT – ƏHVALLİ Lütəm, artıq bütün varım getdi (S.Rüstəm); Belə baxanda çox qanacaqlı, əhvallı adama oxşayırdı (S.Qədirzadə).

LÜT – GEYİMLİ Ona toxummayıñ, o lüttdür (C.Məmmədquluzadə); Əynində ağ xalat olan tomiz geyimli yaşılı arvad uşağı yerinə saldı (M.Ibrahimov).

LÜTLƏMƏK – GEYİNDİRMƏK Qışın oğlan çağında onu lützayıb yola salmaq yox, geyindirmək lazımdır ("Ulduz").

Mm

MAFRAQ – BƏRK Ağacın budağı çox mafraqdır, tez sinacaqdır. Palid uzunömürlü, bərk ağacdır.

MAGMUN – ZİRƏK O da sonin kimi utancaq, mağmunun biri idi (Mir Colal); Zirəkdir, gözüaçıqdır, işden tez baş açndır (M.Ibrahimov).

MAHİR – ACİZ Gülpəri də öz işində mahirdir (Ə.Haqverdiyev); Lakin yenə de özü yerməkdə aciz idi (M.Ibrahimov).

MAHİRLİK – ACİZLİK İşə qarşı onda xüsusi bir mahirlik var. Sonra üreyi yumsaldı, acizliyini bürüzo verdi (M.Ibrahimov).

MAJOR – MİNOR Major, minor. Bəm, ya zil. Bunlardır, en şad, en ümidsiz noğmaların anası (R.Rza).

MAKSİMAL – MİNİMAL İndi hər bir peşə sahibindən minimal yox, maksimal biliq tələb olunur ("Azerbaiyan").

MAKSİMUM – MİNİMUM Veteranlara maksimum qayıq göstəriləməlidir. Bu işin yerinə yetirilməsi üçün minimum vaxt verilir.

MALBAŞ – DƏRRAKƏLİ Malbaş uşaqdır. Başına heç nə girmir ("Ulduz"); O oğlan yaşda sondən kiçikdir, amma qat-qat dərrakalıdır (S.Rohimov).

MARAQ – ŞÜBHƏ Maraq dolu gözəm mon; baxmaya bilmərom (R.Rza); Onu sevəcəyinizi şübhəm yoxdur (M.Ibrahimov).

MARAQLI – BOŞ Dinləyirdim maraqlı səhəbetini: qoca müəllimin (R.Rza); Mon and içirəm ki, boş sözdü (Mir Cəlal).

MARAQSIZ – MƏNALİ Əsər maraq-sızdır, oxumaq olmur ("Azerbaiyan"); Bu gün hor şey gözəl, hor şey mənalıdır, – dedi (M.Ibrahimov).

MATƏM – SEVİNC Matəm içindədirler göründür həmi (M.Rahim); Bu kondin ohalisi

elə bil sevinçdən yatmaq istəmirdi (S.Veli-yev).

MATƏMLİ – ŞAD O qara matəmlı gün-ləri unut (S.Rüstəm); Qonaq connetə düşmüş kimi, heyran va sad idi (Mir Colal).

MAYMAQ – GÖZÜAÇIQI – Görümərən, maymaqmı biridir (M.Ibrahimov); Yəqin o sofer bacarıqlı adamdır, gözüaçıqdır (M.Ibrahimov).

MAYMAQLIQ – GÖZÜAÇIQLIQ Maymaqlıqdan nə çıxar, gözüaçıqlıq lazımdır.

MEHRİBANÇILIQ – ƏTİACILIQ O gündən onların arasındaki mehribançılıq ədəvətə çevrilir (M.Ibrahimov); Ətiacılıq onun canında var (M.Hüseyn).

MEHRİBANLAŞMAQ – SƏRTLƏŞ-MƏK Güneş mehribanlaşır, Bağcada gül işümür (R.Rza); Məleyin ürəyi sərtləşirdi (M.Ibrahimov).

MEHRİBANLIQ – ƏTİACILIQ Əhməd onun sosindəki sini mehribanlığı duyduyu-da, üstünü vurmadi (İ.Sıxlı); Elə ətiacılığı onu hörmətdən salmışdı (S.Qədirzadə).

MƏHRİBANLIQ – SƏRTLİK Dostun olsa rəsədat; Mehribanlıq, ədalət (M.Rahim); Surxayın sərtlilik və ehtiyatkarlığı ailədən xaricə özünü göstəridi (M.Ibrahimov).

MƏCBURİ – KÖNÜLLÜ Qızçıqaz hansı tərəfə qaçsaydı, hər yerde onu bı cür ağır, məcburi əziyyət gözləyirdi (S.Qədirzadə); Könüllü dostoya qoşuldu ("Azerbaiyan").

MƏCHUL – BƏLLİ Məchul bir vahimə ikimizi de sarsıldı, divara sıxlıq (M.Ibrahimov); Aslan yataşından da ballidır (Ata-sözü).

MƏDAXİL – MƏXARİC

MƏDAXİL – MƏXARİC Məgor monim mədaxilim budur? (Ə.Haqverdiyev); Bu da kolxozun məxaricini xeyli azaltdı (M.Ibrahimov).

MƏDƏNİ – KOBUD Mədəni adam belo yerlərde yaşaya bilməz (C.Cabbarlı); Qorxma, son kobud deyilsən axı (M.Ibrahimov).

MƏDƏNİLİK – ƏDƏBSİZLİK Oğlan mədəniliyindən başını aşağı saldı və cavab vermedi (Ə.Voliyev); Danışmanın sözünü kosmak ədəbsizlik hesab olunurdu (M.Ibrahimov).

MƏDƏNİLİK – KOBUDLUQ Zeynalın mədəniliyi qarşısında donub qaldı (S.Qodirzadə); Hotta bu ahongdo, səndəki kobudluğunu xoş goldiyini bildirən bir mənə da vardi (M.Ibrahimov).

MƏDƏNİYYƏT – CƏHALƏT Orada gördüyü yüksək mədəniyyət və tərəqqi nümunələri onu rühənləndir (F.Qasimzadə); Əl çök bə cəhalətdən, ata! (M.Ibrahimov).

MƏDƏNİYYƏTSİZ – TƏRBİYƏLİ Bacarıqsız, mədəniyyətsiz okinçi vardır (Ə.Voliyev); Tərbiyəli ailədəndir (S.Qodirzadə).

MƏDƏNİYYƏTSİZLİK – MƏRİFƏT-LİLİK Mən bərkən dənmişləri sevmirəm, bunu da bir növ mədəniyyətsizlik əlaməti hesab edirəm (S.Qodirzadə); Onun mərifətliliyinə göldikdə demək lazımdır ki, bu cəhdən o başqlarından seçilir ("Ulduz").

MƏDH – HƏCV Xoşlanmaz heç vaxt o mədhəldən (B.Vahabzadə); XIX əsr ədəbiyatında ayrı-ayrı şəxslərin eyişlərini təqnid edən və fördi mahiyyət daşıyan həcv geniş yayılmışdır (F.Qasimzadə).

MƏĞLUB – QALIB Cavaşının ordu başçısı Qartal, məğlub olub geri çöklər (M.Hüseyn); Dözə bilsən gərek: qalib gəle bilsən gərek; Sevinç də, dərdə de (R.Rza).

MƏĞLUBİYYƏT – QALIBİYYƏT Qalibiyəti də dadmışdı, məğlubiyəti də (F.Korimzadə).

MƏLUMLUQ – MƏCHULLUQ

MƏĞRİB – MƏŞRİQ Tutaq ki, mərığ-dən/məğribə qədar; Mənə xərac verdi bütün ölkələr; Nə olsun? Bödəxtəm, bödəxtəm, inan! (S.Vurğun).

MƏHDUD – GENİŞ Onun imkanları genis deyil, mahduddur.

MƏHDUDLUQ – GENİŞLİK Vaxtın məhdudluğunu onun ol-qolunu bağladı. Burada R.Rza sorbest şerinin imkan genişliyi ilə özünü bir daha bürizo verir.

MƏHDUDLUQ – SƏRBƏSTLİK Məhdudluq onun bütün arzularını puç etdi (Ə.Voliyev); Onun duruşunda və görkəmində bir sərbəstlik vardi (M.Ibrahimov).

MƏHƏBBƏT – NİFRƏT Məhabbat sonsuz, nifrat derin (H.Hüseynzadə).

MƏXFİ – AŞKAR Doktor, siza bir işim düşüb, ancaq maxfidir, gərok heç kəs bilməsin (C.Əmirov); Sənə açıq deyirəm, dalda bir cür, aşkarla başqa cür hərəkət edən adamlar məhəbbətin böyüklüyünü başa düşə bilməzler (Ə.Voliyev).

MƏXRƏC – SURƏT Kəs xəttinin altındakı ədəd məxrəc, üstündəki ədəd surət adlanır.

MƏKR – MƏHƏBBƏT Məkr onun gözlərində oynayır. Məhabbat mənim gözlerimdə Çandranı xılqotın tacına çevirmişdi (M.Ibrahimov).

MƏKRİLİ – MƏHƏBBƏTLİ H.Turab-un vən qəhrəməni qıvvotlu xarakterdir: məkr-lidir, tədbirlidir, amansızdır. Onun məhabbəti noğmələri dinloyiciləri nəşolondırıldı ("Azərbaycan").

MƏLAHƏTLİ – CİR Birdən kişi yaşına uyğun olmayan zil və məlahətlə soslu oxudu (İ.Sıxlı); Misraların axır kəlmələrində cir sosunu uzadıb ulayırdı (S.Qodirzadə).

MƏLUM – MƏCHUL Onun nəyo işaro vurduğu məlum idi (S.Qodirzadə); Lakin sevgisi də adı kimi məchuldur (M.S.Ordubadı).

MƏLUMLUQ – MƏCHULLUQ Fel-lərdə məlumluq məzmunu felin monası ilə

MƏNA – FORMA

bağlıdır. Yoxsa bu məchulluqdan nə çıxar? (İ.Sıxlı).

MƏNA – FORMA Məna sözün məzmunu, daxili cəhəti ilə, forma isə sözün zahiri ilə, sos tərkibi ilə əlaqələrdir (H.Həsənov).

MƏNBƏ – BOŞ Cümki Məsədi Kazım ağanın iki mənəti sözdən bir şey anlamadı (M.S.Ordubadı); Boş söz niyə danışırsan? (Mir Cəlal).

MƏNASIZ – MARAQLI Nə qədər buna mənasız xərc vururdular (Ə.Haqverdiyev); Burada işləmek, yaşamaq çox marağlıdır.

MƏNBƏ – MƏNSƏB Mənbə çayın başlangıcı, mənsəb isə onun başqa bir çaya və dənizə töküldüyü yerdir.

MƏNƏVİ – CISMANI Son məndən yaxşı bilirən ki, cismani ölüm mənəvi ölümünden qat-qat yaxşıdır (F.Kərimzadə).

MƏNƏVİ – FİZİKİ Mühərabənin ən gərgin günlerində də o belə dözlüməz manəvi əzablar çəkməmişdi (C.Məmmədov); Fiziki işdən çıxdan ayrılmışdır (Ə.Voliyev).

MƏNƏVİ – MADDİ Yazılanlar çox olar, bunlara maddi və mənəvi cəhətdən kömək verilərsə, məqsəd əldə edilər (M.S.Ordubadı).

MƏNFƏT – ZƏRƏR Tacir ancaq iki şey təməya bilər: o da zərər, bir də mənfəət (M.S.Ordubadı).

MƏNFƏTLİ – ZƏRƏRLİ Ən mənfəətlidir (Ə.Voliyev); Çox vermək də az vermek qədər zərərlidir (Ə.Voliyev).

MƏNFİ – MÜSBƏT Bəli, mənfi atəş tutulmaqla da müsbət müdafiə və təsdiq oluna bilər (M.Ibrahimov).

MƏNFİLİK – MÜSBƏTLİK Yoni ancaq onun naqış cəhətlərini görmək, manşılıyın təsvirinə aludəlik göstərmək (M.Ibrahimov); Əsərin maraqlı və mezmunku olması onun müsbətliyidir (F.Qasimzadə).

MƏNFUR – GÖZƏL Porsana rozıl və mənfur göründü (M.Ibrahimov); Axi Rasim elə o zaman da gözəl idi (M.Ibrahimov).

MƏRHƏMƏTSİZ – RƏHMLİ

MƏNFURLUQ – GÖZƏLLİK Onun mənfurluğu rozillyiyyəndən irəli golir ("Ulduz"); Gözəllik ondur, doqquzu dondur (Ata, sözü).

MƏRDANƏ – GİZLİ Mərdanə qardaş qabağında yüz dəfə ülbür dirilsən, yeno azdır (Ə.Haqverdiyev); Yoldaşlar bunu görürdən aralarındaki gizli möhəbbətin uzun sürməsini arzu edirdilər (M.Ibrahimov).

MƏRDANƏLİK – QORXAQLIQ Ömrün zinətidir, bil: Mərdanəlik, dayanış (M.Rahim); Görürüb, baxıdxa qorxağılmışın utanırdım (Mir Cəlal).

MƏRDİMƏZAZAR – XEYİRXAH Mərdiməzazarı axtarmaqla deyil, rast gəlməklərdir (Ata, sözü); Təbəti belədir, xeyirxahdır (M.Ibrahimov).

MƏRDİMƏZARLIQ – XEYİRXAH- LIQ Axı mərdiməzazlıq yaxşı şey deyildir (C.Əmirov); – Na olar, xeyirxalıq pis şey deyil ki (M.Ibrahimov).

MƏRƏKƏ – SAKİTLİK Danış, eşidək gördüyün o mərəkəni (S.Rüstəm); Çadırda bir müddət tam sakitlik çökdü (S.Qodirzadə).

MƏRHƏMƏT – QƏZƏB Kəramət və mərhəmət isə böyüklik və geniş qolbimidən doğur (M.Talibov); Görürəklərində no boyda kin və qəzəb gizlənir (M.Ibrahimov).

MƏRHƏMƏTLİ – İNSAFISIZ Sanki o mərhəmətlili kişi həvəsə çalişan toxucuya baxır, mənəli sükütlə ilə ona sözər deyirdi (Mir Cəlal); O, qansız vo insafız adımnı sert üzüne baxıb özüne cürət verirdi (Mir Cəlal).

MƏRHƏMƏTLİ – QƏZƏBLİ Mərhəmətlili, möhtərem anayadır bu kağız! (S.Rüstəm); İndi qəzəblə və sobirsız onu gözlöyirdi (S.S.Axundov).

MƏRHƏMƏTSİZ – RƏHMLİ Gülsəbab buna ata gözü yox, mərhəmətsiz və soyuq, həyətdəki işığın bir parçası olduğu qənaətinə gəldi (Ə.Voliyev); Mən də ürəyi rəhmli adamam (S.Qodirzadə).

MƏRHƏMƏTSİZLİK – İNSAFLILIQ

MƏRHƏMƏTSİZLİK – İNSAFLILIQ
Ona yardım göstərməmək *mərhəmətsizlik*dir. Əlinin *insaflığı* noticasında o darda qazmadı ("Azərbaycan").

MƏRİFƏTLİ – QANACAQSIZ *Mərifətli* yoldaşlara canını da qurban verərəm (İ.Forzoliyev); Ədəbsizlər, *qanacaqsızlar*, yazıqla no işiniz var? (Ə.Abbasov).

MƏRİFƏTSİZ – QANACAQALI *Qanacagli* ailədir (İ.Forzoliyev); Belo *mərifətsizler* sözü tərbiya etmək heyvana ali təhsil verməkdən çötinidir (S.Qədirzadə).

MƏRKƏZ – UQCAR Məni o yerin *mərkəzi* və şənbə bazarı olan Qassan qəsəbəsinə sürdürlər (M.Talibov); Azərbaycanın *ucgar* rayonlarından biri da Xocavənddir.

MƏTİN – ZƏİF Ceyran cosur, *mətin*, qohrəman bir qadın idi (S.Hüseyn); Sözün açığı, yoldaşlar, rəhbərlik *zəifdir* (M.Ibrahimov).

MƏTİNLİLİK – ZƏİFLİK *Mətinlilik*, dözümlülük inqilabçı üçün səciyyəvi xüsusiyyətlərdir. Özünütün *zəifliyi*ni hiss etdi (Mir Cəlal).

MƏYUS – MƏSUD Bir gün olacaqsan, inan ki, *məyus* (S.Rüstəm); *Məsud* və xoş baxışları ilə oğlunun hərəkətlərini izleyirdi (Mir Cəlal).

MƏYUSLAŞMAQ – ŞADLANMAQ Bayatımın sözləri onu daha da *məyuslaşdırıldı* (İ.Sixli); Sevinən ürkəklər *şadlandı*, gülən gözələr şənləndi (S.Qədirzadə).

MƏYUSLUQ – ŞADLIQ Bu qadının cöhrüsində bir *məyusluq* göründü (S.S.Axundov); Getdikcə serbestlik, *şadlıq*, hay-küy artırdı (M.Ibrahimov).

MƏZƏLİ – QARAQABAQ Siz nə *məzəli* oğlansınız (S.Vəliyev); Bilirsənmi, Zaxar qardaş, Həsən yaman *qaraqabaq* oğlandır (İ.Sixli).

MƏZƏLİLİK – QARAQABAQLIQ – Özünütün *məzəliliyi* qoydun, bəsdir! (M.Ibrahimov); Onun *qaraqabaqlığı* bizi narahat edir (S.Vəliyev).

MİNİMƏK – ENMƏK

MƏZƏMMƏT – TƏRİF Ceyran qara, parlaq gözlərindəki ağır *məzəmmətli* ox kimi ovçunun qəlbini sənedi (C.Məmmədov); Alim və bilikli adamların *tərifini* qazandı (M.Ibrahimov).

MƏZƏMMƏTLƏMƏK – TƏRİFLƏMƏK ...Xanporını danlayır, *məzəmmətləyir*, axırdı da ona məsləhət gördürdülər ki, adamlardan aralanmasın, yörətsin (Ə.Vəliyev); O hey dostunu *tarifləyir* ("Ulduz").

MƏZƏMMƏTLİ – TƏRİFLİ Adam onun *məzəmməti* sözlərini eşitmək üçün baş götürüb getmək istəyir (Ə.Vəliyev); Sonin *tarifli* briqadın Bayramı Əziz mənim göstərişimle işdən götürmüştür (Ə.Vəliyev).

MƏZHƏKƏLİ – FACİƏLİ O, *məzəhəkəli* əsərlərin mülliəti kimi tamır (F.Qasimzadə); Bura *faciəli* teatr tamaşasını xatırladır (S.Vəliyev).

MƏZLÜM – ZALIM *Məzlumlar* da, *zalimlər* da Rusiya təbəəsi olmaq və kon-sulxana himayəsinə girməyə öyrənmişdi (M.S.Orbüdəli).

MƏZLUMLUQ – ZALIMLİQ Üzüne zillənən gözlərə qozob, nifret qarışqı bir *məzлumluq* vardi (İ.Sixli); *Zalimliq* ilə şöhrət tapmışdı (S.Qədirzadə).

MƏZMUN – FORMA Şeirlərində *məzmuna* müvafiq *forma* tapıldı: təşbeh, istiarə və s. bədi möcazaları həmişə *məzmuna* uyğun şəkilde seçirdi (F.Qasimzadə).

MƏZMUNLU – CANSIXICI Öz dövrünün içtimai eyiblərini dolğun, *məzmunlu* satıraları ilə tənqid atəşinə tutmuşdu (F.Qasimzadə); Hər şey *cansixicidir* (M.Ibrahimov).

MƏZMUNSUZ – MƏNALI Söhbətlər çox qırıq və *məzmunsuz* idi (M.S.Orbüdəli); Komediyanın sonu *manalı* bir finalla qurtarır (F.Qasimzadə).

MİNİMƏK – ENMƏK Oho var, dağa mindirər, oho var, dağdan endirər (Ata. söyü).

MİSKİN – XOŞBƏXT

MİSKİN – XOŞBƏXT O cür zavallı, *miskin* adamlara monim həmişə yazığım golib (M.Ibrahimov); Ah, son nə *xoşbəxt* uşaqları (S.S.Axundov).

MİSKİNLIK – XOŞBƏXTLİK Mənim nançılıyından yoxsulluğa, *miskinliyə* girifər olmuş bu bir neçə adama rast gəldiyim üçün şükür etdim (M.Talibov); Size *xoşbəxtlik* üz verib, mehriban yaşayın (Mir Cəlal).

MİSMİRİQ – XOSŞİFƏT Atam yənə nə olub *mismiriği* yerlər sürünür? (S.Qədirzadə); Bu *xosşifət* adam niyə Pavlusuz, parol-suz golib (S.Vəliyev).

MONOLOQ – DİALOQ Əsərin ekspozisiyasında verilən Heydər bayın bu *mono-loqu* çox maraqlıdır (F.Qasimzadə); Sabirin "iki heçənd" seri *dialogun* ən yaxşı nümunəsidir.

MÖCÜZƏ – ADİ Ay kişi, lap *möcüzədir* ki! (M.Ibrahimov); Hər tərəfə işqi saçanda artıq motor *adi* yeknəsəq səsi ilə fırlanır (M.Hüseyn).

MÖCÜZƏLİ – ADİ *Möcüzəli*, yaz havalı, davamlı bir səs dalğası haradansada harasa axib gedirdi (S.Sərxanlı); Yarış işə adı iş gününnən qanadıdır (S.Sərxanlı).

MÖHKƏM – ZƏİF Mənin başın da, *məhkəm* qollarım da var (Ə.Haqverdiyev); Lakin ruzigar laleinin ləçəyini tökərsə: suşlu *zəif* laleñi, qüvvətli ruzigarımdır (R.Rza).

MÖHKƏMLƏNMƏK – BOŞALMAQ Sühl ordusu getdikcə *məhkəmlənir* (İ.Sixli); Əvvəldən yaxşı demişdi, sonra birdən boşaldı (M.F.Axundzadə).

MÖHKƏMLƏNMƏK – ZƏİFLƏMƏK Bəli əsəblərim *məhkəmləşir*, möhtərəm təbibrərim (S.S.Axundov); Əsəb sistemi xeyli *zəifləmişdir* (M.Ibrahimov).

MÖHKƏMLƏTMƏK – BOŞALTMAQ Körpa ağacların dibini *boşaltmaq* yox, *məhkəmlətmək* lazımdır ki, külək onları kökündən çıxartması.

MÜASİR – KÖHNƏ

MÖHKƏMLƏTMƏK – SARSITMAQ Bu çarpışma onun iradəsini *məhkəmlətdi* (Mir Cəlal); Bu fikir qızış rahatlıq vermir, onun bütün iradəsini *sarsıdırdı* (C.Əmirov).

MÖHKƏMLƏTMƏK – ZƏİFLƏT-MƏK Öz mövqeyini *məhkəmlətdi* (M.Hüseyn); Bu bir ayda fikir məni xeyli *zəiflətdi*, rəngim ağardı (M.Ibrahimov).

MÖHKƏMLİK – BOŞLUQ Ziver gənclikdən *məhkəmlilik*, diqqət və gözəl manəvi keyfiyyət gərməyinən təslim olmur (S.Qədirzadə); İş *boşluq* sevmir.

MÖHKƏMLİK – ZƏİFLİK Səndəldəsida da, özünü topladı, *məhkəmliliyini* itirədi (Mir Cəlal); O ilk hamledə *zəifliliyini* hiss etdi (Mir Cəlal).

MÖMİN – ATEİST Ateizm tərəfdən olan şəxəsə ateist deyilir. Çölləri seyr edirdi: ofməsində *momin* bənda (A.Sıqı).

MÖVCUDİYYƏT – YOXLUQ Mövcudiyəti heç kəs inkar edə bilməz. Qaynım həmişəki kimi indi də Midhədin *yoxluğuunu* mənə hiss etdirməyə çalışırı (M.Hüseyn).

MÖVHUMAT – ATEİZM Bu olar! Bu olmaz! Bu *ateizm*, bu *mövhumatdır* (R.Rza).

MURDAR – TƏMİZ Murdar əskiyo id düşməz (Ata. söyü); Korim dayı Rəfiqə xanım kimi səliqəli, *təmiz* və nəcib bir xanımı ikiqat bükülüb əzilmis jurnal vermək istəmirdi (M.Ibrahimov).

MURDARЛАМАҚ – ТӘМІЗЛӘМӘК Kafir oğlu bunu mons qabaqda de, mən de əlimi *murdarlamayı* (Ə.Haqverdiyev); Yoxlamış və silib *tamızlamışdı* (S.Qədirzadə).

MURDARLIQ – TӘMİZLİK Su *murdarlıq* görmürəz (Ata. söyü); *Təmizlik*, sədəqət, olaqbaşa seydir, bunlara doxlı yoxdur (M.Ibrahimov).

MÜASİR – KÖHNƏ Həmin kənddə *müasir* gənclərin töleblərini ödüyon hər cür şərait yaradılmışdır. Bilirom, *köhnədir* eşqin dastanı; Ondan taleyi qurtaran han? (R.Rza).

MÜASİRLƏŞMƏK – KÖHNƏLƏŞMƏK

MÜASİRLƏŞMƏK – KÖHNƏLƏŞMƏK Bir sıra mosololoro münasibot müasirləşmişdi. İlin axırında yoldaş agronom görər ki, köhnələr ne edir, yenilər no cür köhnələr (Ə.Vəliyev).

MÜASİRLİK – QƏDİMLİK B.Vahabzadənin başqa kamıl cəhətlərindən biri də odur ki, şair öz osorlarında tarixi müasirlilik qədər yaşada bilir (Ç.Aytmatov); No qədər ki, Dədə palid burdadi, Bağırı dünyanın qədimliyinə də, ədəbiliyinə də inanır (İ.Melikzadə).

MÜBARİZ – ƏFƏL O, Zarani xaturlaşıqda, özünü daha qüvvətli, daha mübariz bir adam kimi hiss edirdi (S.Vəliyev); Çalış bacarıqlı, əfəl adamlar olsun (İ.Ferzliyev).

MÜCƏRRƏD – KONKRET Mücərrəd mühakimələr və ümumi fərziyyələr onlar üçün əhəmiyyətsizdir (M.Talibov); Deyəsan, konkret cavabdan uzaq düşdüm.

MÜCƏRRƏDLİK – KONKRETLİK ...Ayrı-ayrı surət və xarakterləri səciyyələndirəkən mücərrədiyə və sxematizmə yol verməsi, hər surəti öz fərdi xüsusiyyəti ilə canlandırmışdır (F.Qasızməzə); Əsarda konkretlik yoxdur (F.Qasızməzə).

MÜDRİK – SƏFEH Tabiəti etibarilə xoşxasiyyət, bir qədər müdrük və bəməzə adımdır (M.Ibrahimov); Amma lotular maniñ bu sahə agamı yaxşı tovlayıb təpib-lar (S.S.Axundov).

MÜDRİKLƏŞMƏK – SƏFEHLƏŞMƏK Bizim əsr müdrilikləşib, yaşa dolub (C.Novruz); Səfehləşmə, ağılına başına yığı ("Ulduz").

MÜDRİKLİK – SƏFEHLİK Mənim ürəymədi dağ boyda eloyon ağsaqalın müdriliklidir (F.Kərimzadə); O da öz səfehlilikinin yox, sadəliyinin güdazına gedir (F.Kərimzadə).

MÜFƏSSƏL – QISA Deyirəm, nə varsə, müfəssəl daniş! (S.Vurğun); Sual qısa və aydın olduğu üçün cavab da eyni dərəcədə qısa və aydın olmalı idi (M.Hüseyn).

MÜKƏDDƏR – SEVİNC

MÜFLİS – VARLI Qalanları, yoni milyonlarla adam olständə yoxsul və müflislidir (M.Talibov); Varlı kisəsini döyür, kasib dini (Ata, sözü).

MÜFLİSLƏŞMƏK – VARLANMAQ İndi Heydar boy elə müflisliyədir ki, toy etməyə pulu yoxdur (F.Qasızməzə); Onun yegano moqsedi pul yiğmaq, varlanmaqdır (F.Qasızməzə).

MÜFT – PULLU MÜFTA sirko baldan şirindir (Ata, sözü), Pulludur, havayı deyildir.

MÜFTƏXOR – ZƏHMƏTKEŞ Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyirlər (Ə.Haqverdiyev); Biz deyirik: "Hamı millətlərin zəhmətkeşləri qardaşdır-lar" (H.Nozəri).

MÜFTƏXORLUQ – ZƏHMƏTSEVƏRLİK Müftəxorluq nə gözəl peşə idi, tutmuş idim (M.Ə.Sabir); Müəllimlər öz şagirdlərini zəhmətsevərlik ruhunda tərbiyo etməlidirlər.

MÜHARİBƏ – SÜLH Mühəribə hamiya bədbəxtlik getirir (S.Vəliyev); [Bağır xan:] Biz düşmənin sülh taklifini qobul etməkə, sülhərvər dünyanın möhəbbətini daha artıq qazana bilərik (M.S.Ordubadi).

MÜXƏNNƏT – SADIQ İgid ölü adı qalar, müxənnətin neyi qalar (Ata, sözü); Dosta, ailəyə sadiq adımdır ("Ulduz").

MÜXƏNNƏTLİK – SADIQLIK – O nadirüstünlərindən hər müxənnətlilik gələr, yoldaş komissar! (M.Hüseyn); Onun ən yaxşı cəhətlərindən biri də dosta sadiqliyidir ("Azərbaycan").

MÜXTƏSƏR – GENİŞ O, Samədo müxtəsər bir cavab verdi (Ə.Vəliyev); Ev böyük; Geniş ponçoroli, qapılı (R.Rza).

MÜKALİMƏ – MONOLOQ Mükalimə iki adam arasında gedən səhbət, monolog isə bir admanın söylədiyi nitidir.

MÜKƏDDƏR – SEVİNC Yeno də diqqəti, xeyli mükəddər, Yanaşib qızına "can balı" dedi (M.Rahim); İndi isə sevinc həsidsizdi (Ə.Vəliyev).

MÜKƏMMƏL – ZƏİR

MÜKƏMMƏL – ZƏİR Fizikanı yaxşı bildiyi üçün Məmməd çox asanlıqla, həm də tezə bu boşlu də mükəmməl öyrənib mənim soyordı (Ə.Əbülhəsən); Neyloym, qüdrətim zəifdir hələ; Görüm töbiətin kor olsun gözü (S.Vurğun).

MÜLAYİM – SƏRT Finlandiyanın sərt qısı şəraitindən xəstələnmış polkovnik Ə.Əliyev mülayim qursağında göndərilir.

MÜLAYİM – ZƏHMLİ Yedulla mülayim səslə soruşdu (C.Əmirov); Cahandar ağa zəhmlü baxışlarını nökerlərin üzüno zillədi (I.Şixli).

MÜLAYIMLƏŞMƏK – SƏRTLƏŞMƏK Rüstəm getdikcə sərtləşir, heç kəsin fikrino qulaq asmaq istəmirdi (M.Ibrahimov); Balacaya birdən-birə elə goldi ki, Daşdəmirin baxışları yumşaldı, mülayimləşdi (G.Hüseyn).

MÜLAYIMLIK – KOBUDLUQ Mən mülayimlik və metanet göstərdiyim üçün əsirlikdə əziyyət çəkmədim (M.Talibov); Onun sözləri sanki Qaraşın soyuq rəstənin, kobudluğunun izlərini silib apardı (M.Ibrahimov).

MÜLAYIMLIK – SƏRTLİK O saat səsinə mülayimlik goldı (Çəmənzəminli); Xanım bu acı və istehza ilə dolu sözlərə Gülebatının bu vaxta qədər görmədiyi bir sərtlük və qətiyyətə son qoydu (M.Ibrahimov).

MÜNAQİŞ – SÜLH Onların arasındakı münaqışa uzun sürmüdü (H.Nadir); Hamı sülh istəyir (Mir Cəlal).

MÜNTƏZƏM – HƏRDƏNBİR Onu müntəzəm surətdə becərmək, həm də becərmək deyil, nazım çəkmək lazımdır (Ə.Vəliyev); Hərdənbir imkan düşəndə Mərdəkandan Moskvaya gül də aparıram (C.Əmirov).

MÜNTƏZƏM – VAXTAŞIRI Petrus sol ayağı üstə geri dönüb müntəzəm addimlarla uzaqlaşdı (M.Ibrahimov); Anam vaxtaşırı moni başa çıxırdı (S.Qədirzadə).

MÜSTƏBİD – ZAVALLI

MÜRƏKKƏB – ASAN Mən miss Hanna ilə bu kimi mürəkkəb bir mosolo ətrafında mübahisəyə girmək istəmirdim (M.S.Ordubadi); Silvionun dueli indiki vuruşmadan çox asandır (M.Hüseyn).

MÜRƏKKƏB – SADƏ Cümə quruluşuna görə səda və ya mürəkkəb olur.

MÜRƏKKƏBLƏŞMƏK – ASANLAŞMAQ Əvvəllor çox adı sayığın mosololər indi onu zəhnində birdən-birə mürəkkəbləşir, onun iradəsini, metanetini zəfləndirdi (M.Hüseyn); Mən dərsinizi asanlaşdıraram (M.Hüseyn).

MÜRƏKKƏBLƏŞMƏK – SADƏLƏŞMƏK Sonradan mosolo getdikcə mürəkkəbləşdir və heç də onu düşündüyü kimi olmadı (S.Qədirzadə); Həmişə rəsmi, yekəxana, quru görünən raykom katibi adilosur, sadələşdir (B.Bayramov).

MÜRƏKKƏBLİK – ASANLIQ İşin mürəkkəbliyi və ya asanlığı icraçının işə münasibətindən asildır.

MÜRƏKKƏBLİK – SADƏLİK Kərim həyat hadisələrinin mürəkkəbliyini və dəlaşiqligini düşündüyü zaman elə bılır ki, onun dərin və çıxılmaz bir quyuya atmışlar (M.Ibrahimov); Xaspəld onların heyрətinə səbəb olan bir sadəlik və yüngüllükə dedi (M.Ibrahimov).

MÜRTƏCE – QABAQCIL Mənim fikrime, qorxu son dərəcə də mürtəce bir həssirdir (M.Hüseyn); Çar hökuməti qabaqcıl fikirli adamları nəzarətsiz qoymurdu.

MÜRTƏCE – MÜTƏRƏQQİ Qan-qan deyir yollara satılmış mürtəcelər (S.Rüstəm); Mərandın mütərəqqi və sülhsevr adamları da bi bayramı bircinci dəfə olaraq azad və sixintisiz keçirmək üçün hazırlıq görürdürlər (M.Ibrahimov).

MÜSİBƏT – SƏDADƏT Dörd milyondan artıq əhalinin sədadət də, müsibəti də məndən asıldır (M.S.Ordubadi).

MÜSTƏBİD – ZAVALLI Müstəbiddir, colladdır, qanıçandır, kütbəsdir (M.Ibrahim-

mov); Men üryimdə heyfisiləndim ki, zavallı qızı məktəbdən məhrum edəcəklər (T.Ş.Simürq).

MÜSTƏBİDLİK – ZAVALLILIQ Müstəbidlilik onun tobiotunda idi (M.Ibrahimov); Onun zavallılığına ürkəndən heyfisiləndim ("Azərbaycan").

MÜSTƏQİL – ASİLİ Ona görə də, ay uşaqlar, men müştəqil bir iş istəyirəm (İ.Fırzəliyev); Hamisi bizdən astılardır (Mir Cəlal).

MÜSTƏQİLLİK – TABƏCİLİK Müstəqillik ona sərbəst horokot etməyə imkan verir (M.Talibov); Yaxud da tabəcilik və yalanı eşidib təsdiq etməkdən ibarətdir (M.Talibov).

MÜŞKÜL – ASAN Rədd ol, holl edərəm özüm müşkülü! (M.Rahim); Bundan asan şey yoxdur (S.Vəliyev).

MÜTƏRƏQQİ – MÜHAFİZƏKAR Lakin o bütün bu məhdud və ziddiyətli cəhətlorı ilə, zoif və passiv etirazları ilə boraber, öz dövrü üçün yeni və mütərəqqi

bır simadır (F.Qasimzado); O, mühafizəkar adamların hücumuna məruz qalır (F.Qasimzado).

MÜTİ – ASUDƏ Yeja sıfətinə müti bir ifadə verməyo鞘 çalışdı (S.Vəliyev); Asudo gozin indi bu dünyani, uşaqlar! (M.Ə.Sabir).

MÜTİLİK – ASUDƏLIK Demə, gözə gürünən sakitlik, susqulquq və mütilik aldadıcı bir pərdə imiş (M.Ibrahimov); Asudəlik isterən, dünyadan uşaqlaş son; Keçmişlər et tövə, toqsırıno peşman ol (Heyran xanım).

MÜTLƏQ – NİSBİ Bilin, yoxsulluq iki cüdürüdə: mütləq yoxsulluq və nisbi yoxsulluq (M.Talibov).

MÜTTƏFIQ – RƏQİB Axi indi mührəbə bizimlə müttəfiqlərin arasındadır (S.Vəliyev); Rəqiblər arasında saziş bağlandı.

MÜVƏFFƏQİYYƏTSİZLİK – UĞURLULUQ Kapitan ilk nezərdən leytenant Stepanovanın müvəffəqiyətsizliyi uğradığını başa düşdü (C.Əmirov); İşin uğurluluğu hamimizin türəyindəndir.

Nn

NADAN – AÇILLI Ağılı düşmən nadan dostdan yaxşıdır (Ata. sözü).

NADAN – MƏDƏNİ Nadan atadan qız no terbiye götürə bilər (S.S.Axundov); O, mədəni bir ailədə boy atmışdı ("Azərbaycan").

NADANLIQ – MƏDƏNİLİK Bir çoxları nadanlıq; Pəncəsində sixildi (H.Cavid); Mədənilik xalqın qofıl yuxusundan oyanmasına səbəb olur ("Ulduz").

NADİNC – SAKİT Sakitdir, nadinc deyil (M.Talibov).

NADİR – KÜTLƏVİ Nadir məllərin çoxunu müdür özüne yaxın olan mağazalar arasında bölgündürdü (C.Əmirov); Bakıda kütləvi məllərlən sorgisinin açılışı olacaqdır.

NADÜRÜST – MƏRD A nadürüst balası; son dedin ki, men də başa düşəm (S.S.Axundov); Türkün zatindən kılıçlı, mərdlik; O, öz düşmənini vurmaz arxadan (B.Vahabzade).

NADÜRÜSTLÜK – MƏRDLİK İki nəfər arasında zahirli dostluğun daimiliyi üçün mütləq yalan və nadürüstlik lazımdır (M.Talibov); Əsil mərdlik timsalıdır ("Azərbaycan").

NAĞD – BORC Bu gün nisyadır, sabah nağd ola bilər (M.Hüseyn); Borc vermeklə tükənər, yol getməkələ tükənməz (Ata. sözü).

NAĞD – NİSYƏ Nağdi qoyub nisyanın dalınca düşmə (Ata. sözü).

NAHAMAR – DÜZ Ən yaxşı, on kiçik; Nahamar bir daşın ömrüne; Min insan ömrü də borabor deyildir (R.Rza); Düz yol gedən yorulmaz (Ata. sözü).

NAXOŞ – SALAMAT Dünyada qoca, ya cavın no gozir? Bir naxoş var, bir salamat (Ə.Hağverdiyev).

NAXOŞLUQ – SALAMATLIQ Bos eştidim mallarda naxoşluq var imiş (Ə.Hağ-

verdiyev); Danış görək şohordə daha no var, salamatlıqdır? (C.Əmirov).

NAİNSAF – RƏHMLİ Nainsafın kolı qaçar (Ata. sözü); Rəhmlı adamların işi uğurları olur.

NAQİS – KAMİL Bu yaşa golmişəm, məndən bir pis söz, bəd horoköt, naqış əməl görməmisiniz və cəriməmisiniz (Ə.Vəliyev); Kamil bir şoxsədir (M.Ibrahimov).

NAMƏRD – CƏSARƏTLİ Namərd gəlib mərd olmaz (Ata. sözü); Kolxoz sədrinin somimi etirafı, doğru danışması, cəsarəti fikri onu forshənləndirdi (Ə.Vəliyev).

NAMUSLU – HƏYASIZ Ağılı və namuslu adamlar bu bəhtənlərə inanmazlar (M.Ibrahimov); Biyy, no həyasız kişidir, içəriyə niye baxır? (M.Hüseyn).

NAMUSSUZ – TƏRBİYƏLİ Xanın nökəri sonin kimi namussuzlardır (A.Saiq); Tərbiyəli oğlanları, ana, bir qrupda oxuyurraq (İ.Fırzəliyev).

NANƏCİB – LƏYAQƏTLİ Nanəcibdən ağa olmaz, təkədən qoç (Ata. sözü); Cox ləyaqətli yoldaşdır (M.Hüseyn).

NANƏCİBLİK – LƏYAQƏTLİLİK Menim nanəcibliyimdən yoxsullaşa, miskinliyə giriftar olmuş bu bir neçə adamə rast goldiyim üçün şükr etdim (M.Talibov); O, ləyagətliyili ilə bizim görmümüzüde ucalır.

NARAHAT – ARXAYIN Hər dəfə telefon zəngi eşidəndə Sandrodan bir xəbor veriləcəyini düşünən polkovnik narahat idi (S.Qodirzada); Dördün elo busa, lap arxayın göz (S.Vürğun).

NARAHATLAŞMAQ – ARXAYINLAŞMAQ Oğlunun horokollarını görünce narahatlaşır (Ə.Vəliyev); Siz də Çaxu-naşvilini burada görüb arxayınlaşmısınız (C.Əmirov).

NARAHATLIQ – ARXAYINLIQ

NARAHATLIQ – ARXAYINLIQ *Narahatlığı* daha da çoxaldı (S.Qodırzadə); Bir arxayınlıq noğmoloşr könlümüzdə (R.Rza).

NARIN – İRİ Şumumuz çox *narindr* (Ə.Vəliyev); Gülsen iso kosdiyi *iri* bir cimi götürüb arxin alt torofino qoydu və qızlara dedi (Ə.Vəliyev).

NARINLAŞMAQ – İRİLƏŞMƏK Qar dənələri getdiqən *narinlaşırı* (A.Məmmədəzadə); Havalarda quraq keçdiyindən yerdəki çumbuzlar *irılışırı*.

NASAZ – SAĞLAM Yoldaşım *nasazdır* (M.İbrahimov); Kişi *sağlam*, ağlı başında bir adam idi (M.İbrahimov).

NAŞI – TƏCRÜBƏLİ Ailəni iki nəşər *naşı* və həyata tezəcə atılan, cyni zamanda bir-birini sevən iki adam qurmağa möcburdu (M.S.Ordubabı); Əlbottu, o *təcrübəlidir* (C.Əmirov).

NATAMAM – BÜTÜV Hamisi *nata-mamdur* (S.Rüstəm); Həlo kəsilməyib, bütürdür (Ə.Vəliyev).

NAZİ – QABA Mənim bu *qaba* ürəyimdə *nazik* hissələr günü-gündən artmaq-dadır (Ə.Haqverdiyev).

NAZIKLƏŞMƏK – QALINLAŞMAQ İşlər düşdükən növdən domus su *nazik-ləşir*, oriyib yox olur (Ə.Vəliyev); İndi suyu sovuşmuş doymaran *get-gedo* soyuyur, növdən tökülen su donur, buz *qalınlaşırı* (Ə.Vəliyev).

NƏCİB – KOBUD Cahangir ağa *kim nəcib* ağa heç bir oymaqda tapılarsı? (Ə.Haqverdiyev); Üroyim sanki *kobud* bir pəncənin sərt barmaqları arasında conglonır (S.Qodırzadə).

NƏCİBLİK – KOBUDLUQ *Nəciblik* həməndir, hünor o hünor; Günsəndən istilik, işiq alaram (M.Rahim); Burada *kobudluq*, etinəsizlik, dönlük – hər şey vardır (M.İbrahimov).

NƏHƏNG – BALACA *Nəhəng* bir xeyli şaha baxdı (İ.Sixli); Conosi yumru, burnu *balaca* idi (S.Qodırzadə).

NƏZAKƏTSİZLİK – QANACAQQLILIQ

NƏM – QUPQURU Kibrit evin rütubətindən *nəm* çökmişdi (S.Vəliyev); Kişi olını bodonino çokdi, *qupquru* olduğunu görüb palarnı geyindiy (İ.Sixli).

NƏM – QURU Yaxşı ki, hor yer *nəmdir*, ləpirlər yaxşı görünəcək (C.Əmirov); İnoyin dərisi *quru* idi (C.Əmirov).

NƏMİŞLİK – QURAQLIQ Bu il, qızım, türkün sözü, *nəmışlık* olmadı, havalalar, türkün sözü, *quraq* keçdi, man do borca düşmüşüm (C.Cabbarlı); Bu il *quraqlıq* keçir.

NƏMLİ – QURU Molul baxır Məmrəmər; Göy gözləri *nəmlidir* (M.Rahim); Hava *qurudur* (Ə.Vəliyev).

NƏŞƏ – CƏFA Quşlar veror səs-səsə: *Nəşə* gələr hor koso (A.Saïq); Dosta bir belə bəla, *cəfa* vermək rəvadır! (S.S.Axundov).

NƏŞƏ – KƏDƏR Sabahın mənə *kədər* və ya *nəşə* gotirməsinin əhəmiyyəti yoxdu (M.İbrahimov).

NƏŞƏ – MÜSİBƏT Sonsuz *nəşə* duyuram bu sonsuz gozhagəzden (S.Rüstəm); Sizin müsibətiniz olduqca ağırdır (M.S.Ordubabı).

NƏŞƏLƏNMƏK – KƏDƏRLƏNMƏK Qız artıq *nəşələnmışdı*, içir və oxuyurdu (M.S.Ordubabı); O özü de *kədərlənmışdı* (M.Hüseyn).

NƏŞƏLİ – CƏFALI Uzaqdan dadlı, *nəşəli*, yaxından zəhorli, *cəfali*, bolalı ömrü püç edən bir seydiy (S.S.Axundov).

NƏŞƏLİ – DƏRDLİ Bu gün *nəşəlidir* səylədiyim qız (S.Vurgun); Gəzərlərdən görürəm ki, *dərdlişən* (C.Əmirov).

NƏTİCƏ – BAŞLANĞIC *Nəticədə* kişi peşələrinin sayı xeyli artar. Ancaq *başlanğic* üçün bu heç do pis deyil (Ə.Əbülləsən).

NƏZAKƏTLİ – KOBUD Roisin *nəzakətli* ədalən Məşədi boyı toccəbləndirdim (M.Hüseyn); Çox *kobud* adamdır (M.Hüseyn).

NƏZAKƏTSİZ – LƏYƏQƏTLİ Heç bir *nəzakətsiz* söz tapa bilmədim (Mir Colal); O, *ləyəqətli* adamdır.

NƏZAKƏTSİZLİK – QANACAQQLILIQ Demərom, bilirsınız ki, qadından onun

NƏZƏRİ – TƏCRÜBİ

yaşını soruşmaq *nəzakətsizlikdir* (C.Əmirrov); *Qanacaqlılığı* onun kollektiv arasında hörmətinə artırır.

NƏZƏRİ – TƏCRÜBİ Dörsin *nəzəri* mosoloları *təcrübə* möşğololordu şorh olunmalıdır.

NƏZƏRİYYƏ – PRAKTİKA *Nəzəriyyə* ilə *praktika* bir-birini tamamlayır. Nəzəriyyə praktikasız kordur, praktikasız nəzəriyyə heçdir.

NİCAT – FƏLAKƏT *Nicat* və morhəmət qapıları açılmadı (M.İbrahimov); Onların bütün hərəkətləri böyük bir *fəlakət* bildirirdi (M.İbrahimov).

NİFRƏT – MƏHƏBBƏT *Məhəbbət* vo *nifrat*dən başqa laqeydlik do var (A.Məmmədəzadə).

NİFRƏT – RƏÇBƏT Rəsulovun bu baxışında hem maraq, hem de *nifrat* oxunur (C.Əmirov); Əsər tamaşaçıların *rəğ-bətin* qazanmışdır.

NİKBİN – BƏDBİN Aslan düşərgədə do belə xoyalporvar vo *nikbin* idi (S.Vəliyev); Həsən töbiötin *bədbin* və hövəsəlisiz bir adamı idi (C.əmənzəməli).

NİKBİNLƏŞMƏK – BƏDBİNLƏŞ-MƏK *Nikbinləşməyə* əsas vardır. Günsə do bunu görüb ümidiñi kəsir, *bədbinləşir*, bəxtinə löən oxuyurdu (Ə.Vəliyev).

NİKBİNLIK – BƏDBİNLIK Vaqıfla Vidadının möşhür "Deyişmə" sində... sevinc ilə kədər, *nikbintlikə bədbinlik*, aqlı-ürfanı ucaqla dünyəvi eşq qarşılışır (Ə.Səfərli).

NİMDAS – TƏZƏ Son bir dayan, bir baxım görün bəlkə *nimdas* bir şey tapa bildim (C.Cabbarlı); Əlbottu, *təzə* maşındır (T.Kazimov).

NURLU – ZÜLMƏTLİ

NİSGİL – SEVİNC Danış ki, üryində qalmasın bir *nısgılın* (S.Rüstəm); Sabirin gözlərində *sevinc* ifadəsi canlandı (M.Hüseyn).

NİSGİLLİ – NƏŞƏLİ Onun evə qolbi *nısgilli* qayıtmamasına qiymadı (İ.Sixli); *Nəşəli* həyat sürürdü (İ.Forzoliyev).

NİZAMİ – POZUQ Demək, içərimizdə *nizami* əsgər yoxdur (S.Vəliyev); Özünün *pozuq* dostosu ilə dağlara dırmaşmağa başladı ("Ulduz").

NİZAMLAMAQ – POZMAQ Xotayı öz qoşununu *nizamladı* (M.Ələkbərli); Dəstəni *pozdu* (M.İbrahimov).

NİZAMI – POZUQ Ingilis desantı *nizamli* matros cərgələri ilə sahilə çıxdı (C.Məmmədəzadə); *Pozuq* cərgədir, bir ölçü götürmək lazımdır.

NORMAL – GİC Baş adı baş idi, qarşısındakı *normal* adam idi ("Azərbaycan"); *Gic* toyuq yumurtası aparır (Ata. söyü).

NÖKƏR – AĞA *Ağə* ilə xanım savادçı, arada *nökərin* canı çıxdı (Ata. söyü).

NÖKƏRLİK – BƏYLİK Lakin bu sevinc... onun tutqun, yoxsulluq və *nökərlik* qayğıları içərisində sönüb getdi (Mir Colal); *Bəylini* bizi göstərir? (M.İbrahimov).

NUR – ZƏHRİMAR Üz-gözündən *nur* tükülür ("Ulduz"); Keşin qazqashından *zəhrimar* tüküldür (İ.Forzoliyev).

NUR – ZÜLMƏT Seven ürkəklər eşqin *nur* saçır; Çiçəklər gülümsər günəş doğanda (M.Araz); Tənha qayalarla, laj meşələrə; *Zülmət* gecələrde hayandı Göy göl (M.Araz).

NURLU – ZÜLMƏTLİ Nurluyam bir xəzan yarpağı kimi (S.Sərxanlı); Qəfil tozadıların sıçrayış yeri; Gah *zülmətlili* olub, bu yer, gah işiq (M.Araz).

Oo

OBYEKT – SUBYEKT Fellərin monaca müxtolifiyi *subyektin* fellərə qarşı, *subyektin obyekti* qarşı vo bir fello obyekt arasındakı münasibətdən irəli golir (M.Hüseynzadə).

OBYEKTİV – SUBYEKTİV Dildə omonimlərin mövcudluğu dilçilik ədəbiyyatında *obyektiv* vo *subyektiv* amillərlər izah olunur (H.Həsənov).

OBYEKTİVLİK – SUBYEKTİVLİK Hadisələri izah edərkən *subyektivliyə* yol vermek olmaz, onlara *obyektivlik* əsasında yanaşılmalıdır.

ODLU – SÖNÜK *Odlu* gənc oğlamolik və sobirsizliklə dedi (M.Ibrahimov); Yeddi qonşuya da onun sönük, lakin təsirli səsi gedərdi (Mir Cəlal).

ÖGRÜ – DOĞRU Aləmə *oğruguayı*, sənə ki *doğruyam* (Ata. sözü).

ÖGRULUQ – DOĞRULUQ Niyə verdin fənayaq *doğruluğunu*; İrtikab eylədin bu *ögruluğunu*? (M.Ə.Sabir).

OXUMUŞ – AVAM Son *oxumus* bir oğlan, avam həcirlər belə yaraşmayan sözlər danışırınsın (C.Cabbərli).

OXUNAQLI – ÇƏTİN Əsərin dili aydın vo *oxunaglidır*. Əsərdə *çətin* tələfuz olunan sözlər vardır ("Ulduz").

OLMAQ – ÖLMƏK *Oldu* ilə *oldıya* çərə yoxdur (Ata. sözü).

OLUM – ÖLÜM Hamletin səsi göldi qulağına: "Olum, ya ölüm!" R.Rza.

ONDA – İNDİ Əgər onda mane olurdu-lar, *indi* olmazlar (Mir Cəlal).

ORA – BURA *Orada* həyat başqa, *burada* isə bambaşqadır (M.S.Ordubadi).

ORTA – ALİ Sabah *orta* məktəbi bitirib ali məktəbə girməcəyəm (S.S.Axundov).

ORTABAB – YOXSUL Keçmişdə nə varlı, nə de *yoxsol*, nə aşağı, nə de *ortabab* olduğunu bilməyon, hemişə adamlara artıq vo şübhəli gözə baxıb duran Veli kişi soruşdu (M.Ibrahimov).

ORTABOYLU – UCABOYLU Cahan xanım *ortaboylu* idi (M.Ibrahimov); Mən Cavadam, *ucaboylu*; İndi isə kül adamam (C.Novruz).

ORTADA – QIRAQDA *Ortada* yeyir, *qraqda* gozir (Ata. sözü).

ORTANCIL – BÖYÜK Tacirin *ortancıl* oğlu da böyük qardaşı kimi cavahıri qırmağa cosaroti çatır (A.Şaiq).

OTURAQ – KÖÇƏRİ *Oturaq* həyat sürürdülər ("Ulduz"); Qürbətə uçmurmu, köçürü quşlar?! (R.Rza).

OTURMAQ – QALXMAQ Biri *qalxıb*, o birisi otururdu (Mir Cəlal).

OTURUŞLU – DURUŞLU Başıaçıq, sakit *duruşlu*, bahar geyimli rus, sənki onun üzüne gülürdü (Mir Cəlal); Sakit *oturuşlu* xanım bu gün görmü qəmlı görünürdü ("Azərbaycan").

OYAQ – YATMIŞ İmir *oyaq* idi (M.Süleymanlı); *Yatmış* uşaqlı dəli edərsən.

OYNAQ – SÜST Danışarkan nazik vo *oynaq* qasıları onun cöhəsini daha da cəzibədar edirdi (S.Vəliyev); O bu *süst* idi.

OYNAQLIQ – SÜSTLÜK Əmin ol ki, Özdemirə sofıl edən həm Aftodir, həm de onun oynaqlığıdır (H.Cavid); *Süstlük* onu qaradınməzəldirmiştir ("Azərbaycan").

Öö

ÖCƏŞKƏN – SAKİT *Öcəşkən*, dalaş-qan uşağıdır ("Ulduz"); *Sakit*, ağıllı adama oxşayır (S.Qədirzadə).

ÖCƏŞMƏK – SAKİTLƏŞMƏK Bir ana şivoni, bir el qayğusu; Bir el şairinin tomiz duyğusu; Və onunla gedən bir *öcsəmədir*; Bir quru sohradan çıxan çeşmodır (M.Müşfiq); Axır ki, *sakılıtlı* (M.Hüseyin).

ÖGEY – DOĞMA Dedim ögey atadan ata olmaz bunlara (M.Eynullayeva); - Son mənim *doğma* atamans! (Ə.Vəliyev).

ÖGEYLİK – DOĞMALIQ *Ögeylilik* bollidir başdan, binadan; Qati düşmənidir ilk məhabəbetin (M.Rahim); Məhərrəm çıxandan eşitmədiyi bu səsədə bir *doğmalıq*, bir novatış axtarırdı (M.Eynullayeva).

ÖLƏZİMƏK – DƏBƏRMƏK Artıq kondayağındakı cərgə tonqallar *öləziməkdə* idi (S.Qədirzadə); Sənən ocağı bir az *dəbərdi* (M.Süleymanlı).

ÖLMƏK – YAŞAMAQ Bizo *yaşamaq* da, *ölmək* də tanış; Bir az da başqa bir aləmdən danış! (S.Vurğun).

ÖLÜ – DİRİ Men vaxtilə *dırı* idim, indi isə bir *ölli* (C.Cabbərli).

ÖLÜ – SAĞ Qurban *sağdır*, amma canı nasazdır (Ə.Haqverdiyev); Bari *ölli* barmaqları kimi; O quru budaqlardan utan! (R.Rza).

ÖLÜLÜK – DIRİLİK Min günün *ölli-hiyündən*, bir günün *diriliyi* yaxşdır (Ata. sözü).

ÖLÜVAY – BACARIQLI *Ölüvay* oğlu, *ölüvay*, dur bir son da horokoto gol ("Azərbaycan"); Cox *bacarıqlı* qızdır (C.Əmirov).

ÖLÜVAY – ZİRƏK Zalim balası çox *ölüvaydır* (İ.Forziyev); Vəfadər qoçaqdı, güclü idi, cold vo *zirəkdi* (M.Ibrahimov).

ÖLÜVAYLIQ – QIVRAQLIQ Sonin *ölüvaylığın* ucundan bu gəno qalmışq. Bir *qıvraklıq* yoxdur (Mir Cəlal).

ÖMÜRLÜK – MÜVƏQQƏTİ *Ömürlük* bir eşqin yolçusuyuq biz! (S.Vurğun); *Müvəqqəti* çətinlikdər, dözmək lazımdır.

ÖN – ARXA Qoy ossin *önüümüzədə* yağırlar yarpaq kimi (S.Rüstəm); Bu vaxt düşmən *arxama* keçib məni gördü (S.S.Axundov).

ÖRTMƏK – AÇMAQ Elə xırman yerlərini da çayır *örtmüsüdű* (İ.Şixlı); Anam *acardı* o kitabi, kodrləndə (R.Rza).

ÖRTÜLÜ – AÇIQ *Örtüli* süfrənin bir eybi olar, açıq süfrənin min eybi (Ata. sözü).

ÖTRÜ – DİQQƏTLƏ Qonşuluq üzündən, görəndə *ötür* bir salam verordim (Mir Cəlal); Qulam keçib *diqqətlə* ora baxdı (S.Qədirzadə).

ÖTÜRMƏK – QARŞILAMAQ Bayramqabağı qonaqların bir qismını *ötürür-dürəl*, bozılalar isə *qarşılıyrdılar*.

ÖZBAŞINA – RƏSMİ Hələlik Kür dələşir *özbaşına* (S.Rüstəm); *Rəsmi* evlənmək çox asan işdir (M.Ibrahimov).

ÖZBAŞINALIQLI – RƏSMİLİK Qanunsuzluq, *özbaşinalıq* və vəhşiliklə barışa bildirildi (S.Şamilov); *Rəsmilik* dairəsində istintaqa başlıdı (H.Nadir).

ÖZGƏ – DOĞMA *Özgə* uşağıni saxlamaq bir xəta seydil (S.S.Axundov); *Öz doğma* millatindən; Qoruyur özgələri (B.Vahabzadə).

ÖZGƏLƏŞMƏK – DOĞMALAŞMAQ Geləndə qonaqsan, gedəndə qonaq; Nə tez *özgələşdi* bu ocaq sono? (B.Vahabzadə); Üç yüz yad şairi *doğmalaşdırın*; Şerindən qüvvətli torçüməsilə... (X.Rza).

Pp

PAKLIQ – ÇİRKİNLİK Baxdim, baxdim, sıfırdında molakə paklığı vardi (Cəmənzümlü); Gərək insan aynaya baxsim, görünüşü yaxşıdırsa, işi da görünüşü kimi yaxşı olmalıdır, cünki gözəl çirkinlik yaraşmaz... ("Qabusnamo").

PARA – BÜTÜN Paraya doyma, bütünum kosma, doğra doyuncu ye (Ata. sözü).

PARÇA – BÜTÖV Qranit parçası, küləsindən ayrılsa da, qranitdir. O, bütövdən qalılıdır (R.Rza).

PARILDAMAQ – SÖNMƏK Hər şeydən xəbarsız olan Ay homşəki kimi parıldayır, gecəyə bozok verirdi (S.Vəliyev); Bu sohne çox sürməyir, lampa söñür, pordə sahnər (Mir Cola).

PAYLAMAQ – YİÇMAQ Xonçadakı saçaklı konfetləri xışmalayıq qızlara payladı (İ.Şixlı); Meyvələr ağırlaşır, Şirə yığır özüne (O.Sarıvelli).

PƏRAKƏNDƏLİK – YIĞCAMLIQ Tətillər dağınq gedir hələlik; İngiləb sevmeyir pərakəndəlik (S.Vurğun); Yiğcamlıq R.Rza yaradıcılığı üçün səciyyəvidir.

PƏRİŞAN – XOSBƏXT Dünyanın pərişan bağında canan; Mən nağmələr bülbüllər, sən bir baharsan (R.Rza); Özünü xosbəxt adalar kimi aparırı (S.Qodırzadə).

PƏRİŞANLIQ – XOSBƏXTLİK Həqiqi yoxsulluq və pərişanlıq görməzler (M.Talibov); Sandan, oğlum, yeganə xahişim budur: qalı ki, Könülün bu evdən apardığı ən qiymətli cehizi olan xosbəxtliyi itmesin (S.Qodırzadə).

PƏSDƏN – UCADAN Pəslən yox, uca- dan oxumağı xoslardı.

PİNTİ – SƏLİQƏLİ Qiş getse, gələsə yaz, pinqi qız üzün yumaz (Ata. sözü); Axşam tarla düşərgəsinin səliqəli otağında briqada üzvləri hesabdarın üstü şüşəli iri yazı stolunun ətrafına yığılmışdırlar (Ə.Vəliyev).

PIRPIZ – SİÇALLI ...Purpiz qırmızımızı saçları eynimdə dumanlandı (S.Qodırzadə); Saçları siğallı idi (Ə.Vəliyev).

PİS – YAXŞI Qoymayaq yaxşını pislosin pislər (R.Rza).

PİSİKMƏK – ŞİRNIKİMƏK Rüstəm kişi do mosolonin bu tərefindən yapışb onu pisikdirdi (M.Ibrahimov); Ele hemin gündən başlayaraq pula şirnikib cibgirliyə basladı (C.Əmirov).

PİSLƏMƏK – XOSLAMAQ Bilirom, belə xoşlaysırsın (R.Rza); Sövdəleşməni pisləyirsən!!

PİSLƏMƏK – TƏRİFLƏMƏK Ədhomi bütün şəhər tərifləyəndə Səbrini pisləyirdi (M.Hüseyin).

PİSLƏŞMƏK – YAXŞILAŞMAQ ...Xəstəxanada yatan arvadının əhvali getdiyərək pisləşirdi (S.Qodırzadə); Xəstenin yaxşılışması, irəli gələsinin bir səbəbi də onun mənvi çohətdən, ruhen dinc və arxa-yılındır (Mir Cələl).

PİSLİK – YAXŞILIQ Doğrudur, insan yaxşılığıdan razı, pislikdən narazı olur (M.Talibov).

POZGUN – NAMUSLU Həlimənin pozgūn qadın olduğuna öz-özlüyündə yeqinlik hasıl edən kapitan Rəsulov səhbəti davam etdirdi (C.Əmirov); Hər namuslu oğul, hər namuslu qız; Elin balasıdır, elindir yalnız (S.Vurğun).

POZUŞMAQ – DÜZƏLİŞMƏK İndi ki, belə oldu, mən bu işi pozacağam (S.S.Axundov); Mən dilim dolaşa-dolaşa söz verdim ki, Dilgüsə ilə tezliklə düzəlişərik (Ə.Vəliyev).

PROLOQ – EPİLOQ Prolog edəbi əsərdə başlangıç, giriş, epilog isə edəbi əsərin son hissəsidir.

PULLU – KASIB Çünkü onlar kasib deyil, pulludur (A.Şaiq).

Rr

REAL – XƏYALI R.Rza real həyatı hadiseleri qələmə alırdı. ...Körpəlikdə onun üçün yanmaq anlaşılmaz, lap xəyalı bir şey imiş (M.Ibrahimov).

RƏĞBƏT – KÜFR Əvvəl küfrli ilə qorxudur; İndi rəğbəti ilə qorxudur (R.Rza).

RƏĞBƏT – NİFRƏT Aslan bütün komandır heyati üzvləri ilə xaxından tanış olmuş və onların böyük rəğbətinə qazanmışdı (S.Vəliyev); Xalqın qəzəb və nifrətinin həddi yox idi (S.Vəliyev).

RƏHMDİL – ZALIM Ancaq bilirom ki, siz rəhmdil bir adamsınız (C.Əmirov); Dünənya zindan və zalim qalmayacaqdır (M.Ibrahimov).

RƏHMİLLİK – ZALIMLIQ Rahm-dilik elçiyirik, sonra da əzabını çəkirik (S.Vəliyev); Şahın zalimliyi hamiya aydın idi.

RƏHMLİ – İNSAFSIZ Doğrudan da Rade rəhmlı adam idi (S.Vəliyev); Ay insafsız, yoni sonin horakatı gələn vaxtın olmayacağı? (İ.Fərzəliyev).

RƏHMSİZ – İNSAFLI Nə üçün şahların çoxu öz rəiyyətlərinə qarşı rəhmsizdir? (M.Talibov); Mən sizi bir insaflı adam kimi tanıyıram.

RƏİYYƏT – BƏY Rəiyyət nə qədər avam olsa, bir elə bəy üçün məsləhətdir (Ə.Haqverdiyev).

RƏİYYƏTLİK – BƏYLİK Arvad tayfası bir seydir ki, gözü tutub, ürəyi yapişandan sonra nə baylik axtarır, nə rəiyyətlik (Ə.Haqverdiyev).

RƏSMİ – ADİ Yoni yük daşrımaqdan ötrü monə rəsmi paltar geyindirdilər (M.Talibov); Adı paltardə bizi qarşılıdı ("Ulduz").

RƏŞADƏT – QORXAQLIQ ...Bu qəhrəman bir daha ayağa qalxməq, qılınc vurmaq üçün özündə bir motanot və qüdrət, ruh və rəşadət tapacaqdır? (M.Ibrahimov); Qorxaqlıqda tayı yoxdur.

RƏŞADƏT – QORXAQ Eşq olsun rəşadəti Azərbaycan Ordusuna! Qorxaq nə zorur edər, nə mənfaat (Ata. sözü).

RƏZALƏT – FƏZİLƏT Bu fəzilət deyil, rəzalətdir (H.Cavid).

RƏZİL – LƏYAQƏTLİ Anıat yağıdır: Rəzil mütləqiyət! (B.Vahabzadə); Moskvada ləyəqətlə bir işə keçdi (M.Ibrahimov).

RİCA – ƏMR Onu göndər mənə, budur bir ricam; Qoy səndən uzaqda duyum iyi (R.Rza); Əmrininin dalını buyurunuz (S.S.Axundov).

RİYAKAR – HƏYALİ Ancaq ki, riyakar gözlərdən uzaq; Aparın, bir çayda basdırın mon! (R.Rza); Özünü həyali bir golin kimi aparırı (İ.Şixlı).

RİYAKARLIQ – HƏYALILIQ Nicat yoluñuzu, mahiyətinizi hiylə və riyakar-hqda görürsünüz (M.Talibov); Onda qız həyətlığı vardır (S.Qodırzadə).

RÜTUBƏTLİ – QURU Sizin zırzəmi bizimkindən rütubətlidir (S.Vəliyev); Oturmaq quru yer axtarırı (Ə.Vəliyev).

S

SABAH – BU GÜN Sabah tamaşa günüdür, ciddi hazırlas (S.Voliyev); Qapının ağızında Qızıyetor qarı; Ölleri qoynunda oturub *bu gün* (S.Vurğun).

SABAHKI – BUGÜNKÜ Sabahki təntənonin sorağındı aldlar (Ş.Rüstom); *Bugünkü* plivon xorcı də monlədir (S.S.Axundov).

SABIQ – GƏLƏCƏK *Sabiq* tacir Ağa Qurbanı hamı tanıydırdı (Ə.Haqverdiyev); *Gələcək* gülərə aparmalıym, mürəkkəb ösrimi (R.Rza).

SABIT – DƏYİŞKƏN Əsil aşiq olur sevgidə *sabit* (H.Cavid); Hibrid organizmlər dəha *dəyışken* olur (M.Axundov).

SABIT – SƏRBƏST Cobhədə vəziyyət *sabit* idi (S.Qodırzadə); Nizami yeno *sərbəst* cavab verdi (M.Ibrahimov).

SABİTLƏŞMƏK – SƏRBƏSTLƏŞMƏK *Sabit* birloşmələrin dilin tarixi və inkişafı prosesində yaranan və *sabitləş* (Y.Seyidov); Tərkibdən konarda sözlər *sərbəstləşir*.

SABİTLİK – DƏYİŞKƏNLİK Komponentlərin monaca qovuşqı və ayrılmaz olmasına frazeologizmlərin *sabitliyini* göstərir (H.Həsənov); Birdən-birə amələ gələn *bu dəyışkilik* Əzzizə də təsir etdi (Ə.Voliyev).

SABİTLİK – SƏRBƏSTLİK Onlar hazır şəkildə tokrar olunduğu gəro yox, frazeoloji seviyyədə *sabitliyə* malik olduğunu gəro *sabitidir* (H.Həsənov); Hissiyat, *sərbəstlik* və aliconabılıq xeyriyin yaxşı cohətlərini, nəcabətini yayaqla kimsoni mübahigəyə sövq edir (M.Talibov).

SAÇLI – KEÇƏL *Keçəl* qızı qoy evde; *saçlı* qızı götür qac (A.Şair).

SADƏ – ÇƏTİN Mən insanam; *sadə* insan olınım; Yaratdığı nemətlərə öyünməsəm ölərəm (R.Rza); Əzzizim, bu çox *çətin* addır (C.Əmirov).

SADƏ – MÜRƏKKƏB Monim rəfiqəm *sadə* bir qızdır (C.Əmirov); Mən o zəif və

mürəkkəb insanların vücudunu, xüsusiyyətini öyrənmişdim (Mir Colal).

SADƏDİL – İNADCIL Son ki bir *sadədil* uşaq idin? (Ə.Haqverdiyev); *İnadcił* bir uşaq kimi özünü aparır (\"Ulduz").

SADƏDILLİK – İNADCILLIQ – Çar babadan imdad gözləmək, zülm yuvasına müraciət etmək no qədər *sadədillik* (S.S.Axundov); Onda hələ *inadcilliq* qalib ("Azərbaycan").

SADƏLIK – ÇƏTİNLIK Jandarm roisi özünü *sadəlik* vurub ehtiramla ayaq qalxdı (M.Hüseyn); Cabav verməyə də *çətinlik* çəkirdi (Ə.Voliyev).

SADƏLIK – LOVÇALIQ Onların bozılıları *sadəlik* və təvəzükkarlıq kimi sıfətləri itirmişlər (Ə.Voliyev); Ancaq Polad hərdən cəzığından çıxır, Əzzizdə isə bir balaca *lovğalıq* emələ golibirdir (Ə.Voliyev).

SADƏLÖVH – İNADKAR Soyuq-soyuq ağıldan *sadəlövh* yaxşıdır (C.Novruz); *İnadkar* uşaq kimi gücü çatdıraqa cir-cir çığırıldı (Mir Colal).

SADƏLÖVHLÜK – İNADKARLIQ Bir de fikirləşirdim; bəlkə bu ananın *sadəlövhliyündəndir* (Mir Colal); Əvvəldən başlaşdı *inadkarlıq*, qürur hissi onu sözünün dönməyə qoymur (S.Qodırzadə).

SADIQ – XƏYANƏTKAR *Sadiq* adamdır, ona bel bağlamaq olar. Onun töbəti eldir, *xəyanətkardır* (H.Nadir).

SADIQ – NAMƏRD Bir *sadiq* ömrü dostum; Şeir dilli yarım var (R.Rza); *Namərdam* tutmasam mon özüm! (S.Rüstəm).

SADIQ – SATQIN Fazıl, *sadiq* dostum! Sizi böyükən atalar vo analar müqəddəs dəstlü önlündə diz çökürkər (C.Məmmədov); *Satqın* rast gələsə, satar Nobını (S.Rüstəm).

SADIQLIK – SATQINLIQ Ana öz övladına *sadiqlik*, mehribanlıq kimi hissələri

SAF – ÇIRKLİ

aşlayırdı. Qoca bu *satqınlığı* bağışlayan deyil (M.Ibrahimov).

SAF – ÇIRKLİ Səhorin *saf* və gözöl havası, kolların və meyvələrin etri, quşların noğmələri insana zövq-sofa verirdi (S.S.Axundov); Səhorin havası *çirkılıdır*.

SAF – ÇURÜK Qolbinizdə varsa kin, qozob; çıxarın atın, *cırük* diş kimi (R.Rza); Onun iki kimi *saf* disləri var ("Azərbaycan").

SAF – QARIŞIQ *Saf* gümüşə çürük saman zoror veror (Ata. sözü); Bu, *qarışiq* qızıldır.

SAFLAŞMAQ – ÇÜRÜMƏK Neço vaxtı ki, orada canım cürüyürdü (S.Voliyev); Erkon durmaq yaxşı şeydir, bədəni *saflaşdırır* (S.S.Axundov).

SAĞ – XƏSTƏ Boli, *sağları* sağaldıram (S.S.Axundov); *Xəstə* gözlərini açdı (S.Qodırzadə).

SAĞ – SOL Allah *sağ* eli *sol* elə möhtac olmosın (Ata. sözü).

SAĞA – SOLA Platformanın hor torəfi *sağ*a doğru tərəpənorük şüfür, o biri torəfi do *sola* doğru (Çəmənzəminli).

SAĞALMAQ – NAXOŞLAMAQ *Sağalırsa* həkiməm, sağalmazsa, mən kimom? (Ata. sözü); Qanadlarını sallayıb *naxoşlaşmış* (M.Ibrahimov).

SAĞDAKİ – SOLDAKI Miliş nəferinə *sağdağı* ve *soldağı* qonşu qapılarının zənglərini çalmağı tapşırı (H.Nadir).

SAĞDIŞ – SOLDIŞ Sevincim üzünü tutanda dağ; *Sağdışım, soldışım* oləmim olsun? (H.Hüseynzadə).

SAĞLAM – AZARLAR Sonin kimi *sağlam*, vidli-fasonlu oğlan da pül haqqında danışarmı? (C.Əmirov); Azarının yanında turşu yeməzələr (Ata. sözü).

SAĞLAM – ƏLİL *Sağlamlar* cobhoyo göndərilir, mühərbi *əlliləri* onları evoz edirdi (Ə.Voliyev).

SAĞLAMLIQ – ƏLİLLİK İnsanın yaşaması üçün *sağlamlıq* əsas şərtlidir. *Əlliğlik* pensiyası alan Sofor kənddə bir müddət tüfeylilə heyət keçmişən, sonra el-obamın tokidi ilə gözəlti vəzifəsinə düzəlməşdi (H.Nadir).

SALMAQ – ÇIXARMAQ

SAĞLIQ – XƏSTƏLİK *Sağlıq* böyük dövlətdir, qodrını bilmək gorok (Ata. sözü); Bu vo ya başqa *xəstəlik* qana öz tosirini gəstorə bilər (C.Əmirov).

SAXTA – ƏSİL Onu məmərrə boy-nundan ataram, deyərom kobin *saxtadır* (Ə.Haqverdiyev); Döyüşü, *əsil* döyüşü olmaq lazımdır (S.Voliyev).

SAXTAKAR – SƏMİMİ Bir sözle, çox *saxtakar* adam idi (M.Ibrahimov); *Səmimi* dostlar kimi bir-birindən ayrıldılar ("Ulduz").

SAXTAKARLIQ – ƏSİLLİK - Kisiilik *saxtakarlıq* deyil, Əliqəmborlı (İ.Fərzoliyev); *Əsillik*, nəcabətli ailə ilə, köklə bağlıdır ("Azərbaycan").

SAXTAKARLIQ – SƏMİMİLİK Onun bu sözlərində bir *saxtakarlıq* duyulmaqdə idi (M.S.Ordubadı); Hor seydon avvəl bizo yoldaşlıq *səmimiliyi* lazımdır ("Azərbaycan").

SAKIT – QORXULU *Sakit*, ağılı adamaxa oxşayır (S.Qodırzadə); O bizim üçün çox *qorxulu* adımdır (S.Voliyev).

SAKIT – LAL Izdiham da Neva kimi qüvvəli və *sakit* axırı (M.Hüseyn); Çay *lal* axırı (S.Qodırzadə).

SAKIT – SƏSLİ-KÜYLÜ Göy meşələr, *sakit* kəndlər, *səslili-küylü* ilmənlər tamaşalı yerlərdən (S.Qodırzadə).

SAKITLƏŞMƏK – ACIQLANMAQ Onun belə arxayı danışması Əşrofi hom *sakitləşdirdi*, hom da təşvişə saldı (İ.Sixli); Körbələy Eyvaz da *acıqlandı* (Çəmənzəminli).

SAKITLIK – CAXNAŞIQLIQ İstirahət günü olduğundan şəhər milis idarəsində adı günlərə nisboton *sakitlikdir* (C.Əmirov); Arahişa *caxnaşılıq* düşdü (İ.Sixli).

SAKITLIK – ƏSƏBİLİK Baba, gör no *sakitlikdir*?! (G.Hüseynoğlu); Hökimliklə *əsəbilik* tutmur (Ə.Voliyev).

SAKITLIK – HƏRC-MƏRCLİK Abbas boy, bu böyüklikdə şəhərdə necə *sakitlikdir* (Ə.Haqverdiyev); Şəhərdə böyük *hərc-mərclik* var (S.Voliyev).

SALMAQ – ÇIXARMAQ Gecə yuxuda gah moni qayadan atırlar, gah quyu dibinə

saırlar (Ə.Haqverdiyev); Quyudan xeyli das çıxardılar ("Azərbaycan").

SAMİT – SAIT Ağzı boşluğununda mancoyo rast goloruk tələffüz edilən soslor *səmit*, öksinə, mənesiz tələffüz olunan soslor iso saat adlanır.

SARALMAQ – AĞARMAQ Rongi günű-gündön *saralır* (Ə.Haqverdiyev); Məhtabınan rongi ağarmışdı (S.Rohimov).

SARALMAQ – QIZARMAQ Dodaqları gah *qızarır*, gah *saralır*, gah də kətan kimi ağarır (C.Cabbarlı).

SARIQLI – ACIQ Üçüncü həftə idi ki, o, gözlori *sariqli* görərdi (S.Qodirzade); Qolları *acıq* gəzir (A.Məmmədrəzə).

SARIMAQ – ACMAQ Bu saat getirim, tənziflə *sariym* (M.Ibrahimov); İndicə *açacağam*, son ağlama, yaxşımı? (M.Süleymanlı).

SARIŞIN – QARAŞIN Bir də qapı açıldı və içəriyə ortaböylü, *sarişin*, dedikə zərif bir xanım girdi (Çəmənzəminli); Saqqallı kişi *qaraşın* oğlanдан beş min frank alıb cibinə qoydu (S.Qodirzade).

SARSAQ – AÇILLIBU *Sarsaq* fikirlərin; Celal bir əsiridir (S.Vurğun); Hor şeydan əvvəl kondimizə müxtəlif peşə sahibi olan ağıllı adamlar lazımdır (Ə.Vəliyev).

SARSAQLAMAQ – AĞILLANMAQ Sənəsən *sarsaqlaşdırın* (Mir Cəlal); Əgər *ağillanımsansa*, mənə yenə yoldaş Mərdanov deyə bilərsən (S.Qodirzade).

SARSILMAQ – MÖHKƏMLƏNMƏK *Sarsılır* cümlə aqrəbəsi onun; Daima yaşı, daima məhzun (H.Cavid); O, çəkişmələrde, vuruşmalarde möhkəmlənmışdı ("Ulduz").

SARSIMAQ – MÖHKƏMLƏNMƏK Gözlərin manliyımı *sarsıdır* (C.Cabbarlı); Senin sözlerin ona təsəlli dir, onu möhkəmlədir.

SATIRA – KOMEDİYA *Satira* nöqsanları və zoif coħħotlər istehza deyil, nəcib bir şimşək və ildırım allahıdır (V.Belinski); *Komediyani* əsasını acı gülüş teşkil edir ki, bu da təqnid üsullarından ən qüvvətlişidir (F.Qasızməzə).

SATIRİK – KOMİK *Satirik* və *komik* əsərlərdən iso mütləq müsbət qohroman istəmək mənə, doğru olmaz (M.Ibrahimov).

SAVADLI – BİLİKSİZ Sona bir savadlı adam lazımdır (Ə.Haqverdiyev); *Biliksziz* ömrün nə monası var? (S.Rüstəm).

SAVADSIZ – BİLİKLİ Men iso *savadsız* bir adamam (C.Əmirov); Şəxson men Əzizi təsəbbüskar, *bilikli* bir işçi kimi, yaxşı bir mütexəssis kimi müdafiə edirəm (Ə.Vəliyev).

SAVAŞ – BARIŞIQ Qurd qardaş, *savaş* na gərək, otin yerini tapmışam (A.Şaiq); *Barişiq* məsələləri ilə o möşguldür.

SAVAŞQAN – SAKİT Təbiətən *savaşqan* ve kinli olan Kolbiyyev bu görüşlər zamanı Mina xanımla eynənmədən çox, onun əri ilə maraqlanı... (M.Ibrahimov); O, zahirən çox *sakit* idi (M.Ibrahimov).

SAVAŞMAQ – BARIŞMAQ Axi onusuz da bədəxələn bu adamlar niye de *savaş-sınarlı*? (S.Vəliyev); On verim, tükü lələ ilə məni *barişir* (A.Şaiq).

SAZ – NAXOS O *saz* adadırm (İ.Ferzəliyev); Məni *naxos* və ya xudbin hesab edir (M.Ibrahimov).

SAZ – SINIQ Demək ki, işiniz *sazdır*? (M.S.Ordubadi); İyirmi il keçir o vaxtdan bəri, Yaziq taleyimin *siniq* şahəri (S.Vurğun).

SAZAQ – İSTİ Alışdı *istiyə*, dözdü *sazağā*; Bağladı meylini suya, torpağa (H.Hüseynzadə).

SAZAQLI – İSTİ *Sazaqlı* bir külək əsir canımda (M.Ələkbərli); *İsti* gün idi ("Ulduz").

SEHRLİ – ADİ Xan, Eloğlunun bir sehrlə tütəyi var (A.Şaiq); Əsərdə *adi* hadisələr təsvir olunmuşdur.

SEVGİ – ƏDAVƏT *Sevgi* küçəsi ilə gəzdiyin yeridir (S.Vəliyev); Tökün donılzırla, tökün çaylara; Axi insan hara, *ədavət* hara?! (C.Novruz).

SEVGİ – QƏZƏB *Sevgi* evi iso bax, buradadir (S.Vəliyev); Ay oğul, no deyirson, nə üçün belə *qəzəbə* gəlmisin (S.S.Axundov).

SEVİNC – HEYRƏT *Sevinc* inciləri axşın görzündən (S.Rüstəm); Gözlərini qırpmadan töccüb, *heyrət* vo dohşotlo ata baxdı (İ.Sixli).

SEVİNMƏK – QƏMLƏNƏNMƏK *Sevinir*, gülürsünüz, bozun *qəmlənirsiniz* (R.Rza).

SEYRƏK – BASIRIQ *Seyrək* yerləro olavo toxum sopırıv (Ə.Vəliyev); Mədənin qapısı da çox *basırıq* idi (M.S.Ordubadi).

SEYRƏK – QATI Götü üzündə *seyrək* bulud var idi (Ə.Vəliyev); Andıra qalmış duman da elo *qatıdır* ki, göza barmaq təpən görünmez (H.Nadir).

SEYRƏK – SIX Bozi sahələrdə pambıq çox *seyrəkdir* (M.Ibrahimov); Bu çəmənədə bitən otlar o qəder sıx vo uca idı ki, kəndlilər məni görmürdülər (M.Talibov).

SEYRƏKLƏŞMƏK – SIXLAŞMAQ Arab *sixlaşır* seyyar buludular (Ə.Kürçaylı); Getdikcə soldatlar *seyrəklär*, döhliz tez-tez lap bos qalrırd (C.Məmmədov).

SEYRƏKLİK – SIXLIQ *Seyrəklidir*, amma sakitlik yox ("Ulduz"); ...*Sixlıqda* yaşıdları üçün yaş, hörmət nozoro almındır (M.Talibov).

SEYRƏKLİK – TÜNLÜK Deyəson, vəqonda *seyrəlik* idi; səs-küy zad eṣidilmirdi (İ.Molikzadə); İş gününən sonu olduğundan tramvay *tünlükdü* (C.Əmirov).

SEYRƏLMƏK – SIXLAŞMAQ Tüstü azacığı *seyralı* (İ.Sixli); Buludlar *sixlaştı*, yağış yağmağa başlıdır.

SƏADƏT – BƏDƏBƏXTLİK *Səadətlə* bədəbxətlik arasında bir addımdan artıq məsafə yoxdur (M.Talibov).

SƏBATLI – DƏYİŞKƏN Oğulla qızə box polad *səbatlı* (S.Rüstəm); *Dəyişkəndir*, ona etibar etmək çətindir.

SƏBİRLİ – CIRTQOZ Bu, *səbirli*, dəyatlı, çalışan şəqər (A.Şaiq); *Cirtqoz* kişi, bir söz deyən kimi alışır ("Ulduz").

SƏBİRSİZ – TƏMKİNLI A kişi, nə *səbirsiz* adamsan (S.S.Axundov); Bizim yeganə çıxış yolumuz budur: hissiyata qapılmamaq, *səbirli*, *temkinli* olub iş görmək (S.Vəliyev).

SƏFALƏT – SEVİNC Arvadlar qaldılar cəhalət vo *səfəlat* poncasında (C.Cabbarlı); *Sevinc* içarısında qaldılar (Ə.Əbülləhəsən).

SƏFEH – ANLAQLI Son niyə belə *səfəh* sözlər damşırsan? (Ə.Haqverdiyev); Əsgər boy, man soni bir *anlaqlı* adam bilsəm (Ə.Haqverdiyev).

SƏFEHLİK – AĞILLILIQ Gələn görüşlərə ümidi baslomok *səfəhlikidir* (S.Qadırzadə); Kim bunu *ağillığın* nəticəsi kimi qəbul edir (İ.Molikzadə).

SƏHƏR – AXŞAM Əzəldən həmdəni teklik, çan, çisək; Bir də *səhər* yeli, *axşam* otluq (H.Hüseynzadə).

SƏHƏRKİ – AXŞAMKI Bütün qadınlar bu *səhərkı* polis qadını kimi mərhəməti olmayanak (S.Vəliyev); *Axşamki* hadisə yaddan çıxmaz ("Azərbaycan").

SƏHƏRLİ – AXŞAMLI Belə deyib qarı *səhərlı*, güñortalı, *axşamlı* – bütöv bir gün təki Alayın yuxusundan çıxdı (M.Süleymanlı). **SƏHHƏT – MƏRƏZ** *Səhhətim* də qismən düzülmüşdür (M.S.Ordubadi); *Mərəzi* siddətlənmişdir (S.Qadırzadə).

SƏHİH – YALAN Bu xəbor *səhilmidir*? (S.S.Axundov); Qızın verdiyi məlumat yalnızdır.

SƏHİHLİK – YALANÇILIQ İş *səhilihlik* tələb edir ("Ulduz"); Canavarlar yedi bütün qoyunu; İştə, oğlum, *yalançılıq* oyunu (M.Ə.Sabir).

SƏHLƏNKAR – MƏSULİYYƏTLİ Menim *səhlnəkər* başımı kos! (Mir Cəlal); *Məsuliyyətləti* adımdır (M.Ibrahimov).

SƏHV – DOĞRU Xanım, fikriniz *səhv* deyil (S.S.Axundov); *Doğru* xəbördür, anın üçün dərə düşməşəm (Nəsimi).

SƏXAVƏT – XƏSİSLİK Bu gözlonilmez *saxavət* zabiti son dərəcə sevindirdi (S.Vəliyev); Gözəllik *xəsisiyi* sevməməlidir (M.S.Ordubadi).

SƏXAVƏTLİ – SİMİC Bu *səxavətlı* qonaqların hamisindən artıq, nadəndo, Təbərizin sovgatlarına fikir verilirdi (Mir Cəlal);

SƏKSƏKƏLİ – RAHAT

Ay simicələr padşahı, no üçün indiyodək bunları satış balaların üçün xorcloməmisen, goruna aparacaqsan? (C.Əmirov).

SƏKSƏKƏLİ – RAHAT Gecələr çox səksəkəli yatırı (S.Qədirzadə); Qoyun xalq rahat yaşasın (M.Ibrahimov).

SƏLİQƏLİ – NATƏMİZ Otaq səliqəli, otaq tərtomiz; Düzülmüş nizamla tezə stullar (H.Hüseynzadə); Otaq natəmizdir. (Ə.Qasımov).

SƏLİQƏSİZ – SAHMANLI Bütün binalar səliqəsiz halda bir-birinin yanına düzülmüşdür (C.Əmirov); Balaca, isti və sahmanlı bir mənzil idi (Mir Cələl).

SƏLİQƏSİZLİK – SAHMANLIQ içəri giron kimi səliqəsizlik gözə çarpar ("Ulduz"); Evde bir sahmanlıq, səliqəsizlik vardır ki, gəl görəson (M.Süleymani).

SƏMƏRƏLİ – FAYDASIZ Kolxozçuların bir sira ağıllı və səmərəli teklifləri oldu (M.Ibrahimov); Baş qoşmaq da faydasızdır (Mir Cələl).

SƏMƏRƏSİZ – FAYDALI Heç yerde heç kas tərafından artıq və səmərasız eməyo yol verilməməlidir (M.Ibrahimov); Söhbətinin çox şirin, çox faydalıdır (M.Ibrahimov).

SƏMİMİ – RİYAKAR Deyirlər ki, səmimi eşqin üreyi geniş olur (C.Cabbarlı); Riyakar, ar əlsün sənə! (C.Əmirov).

SƏMİMİ – SOYUQ Dostlar səmimi görüşüb öpüşdülər (C.Əmirov); Qaraş iki-başılı söz soruşdunda Maya da ondan incidi, bir-birindən soyuq ayrırlırlar (M.Ibrahimov).

SƏMİMLİK – RİYAKARLIQ Onun baxışlarından bir səmimilik duyulurdu (H.Nadir); Mayaya elə geldi ki, bu etiraf yalan və riyakarlıqla doludur (M.Ibrahimov).

SƏMİMLİK – SAXTALIQ O, Əzizin sözlərini eşitdikcə ürəyi dağ boyda olur, sevgililərinin saf və səmimiliyinə inanı qat-qat artırdı (Ə.Vəliyev); Saxtalıq hökm edir daima; Bu necə dövründür, heyatdır? (M.Rahim).

SƏMİMLİK – SOYUQLUQ Onun mənə münasibətində səmimilik yoxdur

SƏRRAST – NATARAZ

("Azerbaycan"); İndi mənə qarşı bu soyuqluq nedir? (C.Cabbarlı).

SƏMİMİYYƏT – CİDDİYYƏT Səmimiyyət olmayan yerdə sənət yoxdu (M.Ibrahimov); Birdən-bire qızın üzündə yaranmış ciddiyyət bu suallardan xoşlanmadığını göstərdi (M.Ibrahimov).

SƏPMƏK – YİĞMAQ Vaxtında səpək, vaxtında yiğaq, vaxtında təhvıl verək (Ə.Vəliyev).

SƏRBƏST – ASİLİ Artıq mən sərbəst adamam, sen məni üzüqara edirən (M.Ibrahimov); Ana, unutmayınız ki, bu işden mənim de ömrüm asılıdır (S.S.Axundov).

SƏRBƏST – ÇƏTİN Atamın balaca cərkələrini de sərbəst oxuyurdum (M.Ibrahimov); Əsər çətin oxunur, dili ağırdır.

SƏRBƏST – TABE O burada özünü son dərəcə sərbəst hiss edirdi (S.Vəliyev); Hacı İmanqul, sən də Muxtar bayın ömrinə tabe siniz (S.S.Axundov).

SƏRFƏLİ – ZƏRƏRLİ Bize sərfəli deyil, zərərlidir.

SƏRXOŞ – AYIQ Mən ayığam, mən sərxoş deyiləm, gedirem! – dedi (M.Ibrahimov).

SƏRXOŞLUQ – AYIQLIQ Keçir xattından hətta sərxoşluq; Lakin ümidiñi kosmeye Celal (S.Vurğun); Ayıqlıdan lap başın çatlıyur (S.S.Axundov).

SƏRİN – İSTİ Sahil istidir, Qafur, sularsa çox sarındır (S.Rüstəm).

SƏRİN – MÜLAYİM Yayı həmişə sərin, qış müləyim keçir.

SƏRİNLIK – İSTİLİK Sərinlik yayılır bu gözəl bağa (A.Şaiq); Hər yeri istilik bürüyüb (S.Hüseyin).

SƏRMƏK – QALDIRMAQ Nişan aldı uşağı; Sərdi qara torpağı (M.Rahim); Hamınıaya qaldırırdı (S.Qədirzadə).

SƏRMƏK – YİĞMAQ Məni yayda dərerlər; Kölgesində sərərlər (M.Rahim); Paltarı yiğmaq lazımdır, yağış yağacaq (A.Məmmədov).

SƏRRAST – NATARAZ O sərrast deyil, nataraz adamıdır ("Azerbaycan").

SƏRRAST – YALAN

SƏRRAST – YALAN O çox sərrast danışır (Ə.Vəliyev); Bütin rayon onu da bılır ki, bu bir ilde mən holo yalan danışmaşım (İ.Hüseynzadə).

SƏRSƏM – AĞILLI Xeyr, mən nə qəder də olsam sərsəm, Kimseyə eyləncə olmaq istənmə (H.Cavid); Amma vezifən oldumu hamının gözündə ağıllısan, vəssalam (İ.Fəzəli).

SƏRSƏMLİK – AĞILLILIQ Ürfi şor oluyur, bu fikro sərikk; çökili teyindər bu sərsəmlilik (H.Cavid); Onun ağıllılığı sayəsində biz arzumuza çatdıq ("Azerbaycan").

SƏRTLƏŞMƏK – YUMŞALMAQ Çoban Kərəm yenidən sərtləzdi (M.Ibrahimov); Lakin buraya hansı möqsədə goldidini yadına salıb yumsalı (C.Əmirov).

SƏRTLİK – YUMŞAQLIQ Artıq sifətindən yorğunluq oxunurdu, gözlerindən sərtlilik yağırdı ("Azerbaycan"); Rüstəm kişi zorla nifretini boğaraq yumsaqlığı göstərdi (M.Ibrahimov).

SƏS-KÜY – SAKITLİK Həyətlərdə səs-küy çıxalmışdı (Mir Cələl); Hər tərəf səkitlidir (C.Əmirov).

SƏS-KÜY – SÜKUT Camaat arasında yeno səs-küy qopdu. Vəli ağzını açan kimi aralığa gözlənilməz maraqlanın doğan ağır bir sükit çökdü (M.Ibrahimov).

SƏSSİZ – SƏSLİ-KÜYLÜ Səssiz idi (M.Süleymani); Maclis səslisi-küylü idi.

SƏTHİ – DƏRİN Arx səthidir. Qabaqda enli və dorin bir arx vardi (Ə.Vəliyev).

SƏTHİLİK – DƏRİNLIK Əsərdə səthilik hiss olunur. Əsərlərin vərəqəldikəcə zahiri adı görünən bu insandı zekaya, dərinliyə, təfəkkürə heyran qaldı (S.Qədirzadə).

SİFTƏ – SON Sıftə kimso buradan getmiş, kəsə yol salmışdır (G.Hüseynoğlu); Hamidan son o gəldi.

SİĞALLI – PIRTLAŞIQ Tınları sürtülüdürşələrin: olurlar haphamar, sıǵallı (R.Rza); Kələflər pirtlaşiq qaldı (R.Rza).

SİĞƏ – TALAQ Şəriottedə sıǵə halaldır (Ə.Haqverdiyev); Övrətə talaq vermək monim ixtiyarimdadır (Ə.Haqverdiyev).

SİVRİ – KÜT

SIX – ARALI Onlar başlarını əyörək gedir, six aqalar arasında dikolib irəliyəirdilər (Ə.Vəliyev); Kollar çox araladır (İ.Sixli).

SIXILMAQ – AÇILMAQ Adamın ürəyi sixılır (F.Kərimzadə); Soni göründə ürəyim açılır ("Ulduz").

SIXILMAQ – SİRTİLMAQ Uşaq uta-nırı, sixılırdı (C.Məmmədov); Qız, sırtılıb, öznünə aburdan salma (İ.Hüseynov).

SIXINTİ – SƏRBƏST Əksinə, sərbəst tərəpməsinə, adam içinde sixinti çökmeməsinə çalışır (M.Ibrahimov).

SİNXRON – DİAXRON Dil hadisələrinə sinxron (müsərlik) və diaxron (tarixilik) planlarında baxmaq lazımdır (H.Hosnov).

SINIQ – TƏZƏ Sınıq qabda surdurmaz (Ata, söyü); Təzə süpürge təmiz süpürət (Ata, söyü).

SINMAQ – DÜZƏLMƏK A kişi ağacın budağı sınar da, düzələr da, vay sonin halına (H.Nadir).

SIRLİ – AŞKAR Bu da sirlı ağacdır (A.Şaiq); Golən vardi, aşkar belli idi (Mir Cələl).

SİRTİQ – HƏYALİ Mənmiş həyəsiz və sırtıq usaq olduğu üçün dilləndi (M.Talibov); Özünү həyali qız kimi aparır (İ.Məlikzadə).

SISQA – CUR At da başını əyib sisqa bulağın gölməçəsini qurdu (F.Kərimzadə); Bu bulağın suyu gurdur (A.Məmmədov).

SISQA – YEKƏPƏR Ucəboy, enlikürək Hansın qarşısında bu sisqa qocası neca zaif və aciz görünürdü (C.Məmmədov); Faşist geyimli, sorxs, yekəpər bir italyan soldatını gőrdü (S.Vəliyev).

SİSTEMATİK – ARABİR İki arabır yox, sistematiq yoxlamاق toləb olunur.

SİTALLIQ – ÜZÜYOLALIQ Amma sitallığına salıb aşna olubsan (Ə.Haqverdiyev); Elə onu kollektivə sevdirən onun üzüyolalığıdır ("Azerbaycan").

SİVRI – KÜT – Səno baş lazımdır, all – deyo əlindeki sıvri xəncərlə onun başını üzür (S.Vəliyev); Bu ki lap kütdür, heç yer de qazmaz (N.Vəzirov).

SOXMAQ – **ÇIXARTMAQ** Əlini kəpəyə soxub çıxardı ("Ulduz").

SOXULMAQ – **ÇIXMAQ** Sənə kim dedi ki, soxul oraya? (S.Rüstəm); Ürəyim daxıdxı, çıxdım ki, özümü bir az havaya verim (S.S.Axundov).

SOLMAQ – **AÇMAQ** Vaxtsız yarpaq aćdı, vaxtsız da soldu (C.Novruz).

SOLUXMAQ – **AÇILMAQ** Fotullahın ailəsi külək vuran zoif bağ bitkisi kimi soluxmuşdu (Mir Cəlal); Açılmıñ iyi güllərim, açılıñ; Allı-olvanlı güllerim, açılıñ (A.Sohbat).

SON – **BAŞLANĞIC** Qızum, artıq bütün fəlakətlərin ya sonudur, ya başlangıcı (H.Cavid).

SON – **İLK** İlk baharın son gecesi idi (S.S.Axundov).

SONBEŞİK – **İLK** Ayrı oğul idı mənim Əmrəhəm; İlkim, sonbeşiyim, tok çınarımı (Ə.Cəmil).

SONRA – **DƏRHAL** Sonra əlləri qanlı çökildi onlar geri (S.Rüstəm); Dərhəl əlavə etdi (C.Əmrirov).

SONRA – **ƏVVƏL** Adam gəlib əvvəl qonağın halını bilir, sonra da ona görə çay gotırır (S.S.Axundov).

SONRAKI – **ƏVVƏLKİ** Hələ ki biz onun qaçaq düşmədən əvvəlki, sonrakı işlərini öyrənirik ("Ulduz").

SONUNCUSU – **BİRİNCİSİ** Yoxsa bu həm birincisi, həm də sonuncusu oldu? (S.Qədirzadə).

SOSİALİZM – **KAPITALİZM** Şərqdə sosializm bayramı birinci qaldıran sizin fəhlə və kəndlişə olub (M.İbrahimov); Kapitalizm hakim sinfin mənafeyini qoruyur.

SOYUDUCU – **QIZDIRICI** Belə ki, aldığımız vaxtdan bər aż sonra soyuducu işləmədi. İndi qızdırıcı aletlər buraxılır.

SOYUQ – **QAYNAR** – Xala, bu ki holo lap qaynardır (G.Hüseynoğlu); Su həlo soyuqdur.

SOYUQLU – **İSTİL** Dünən insan evidir: istili ya soyuqlu (R.Rza).

SOYUQLU – **İSTİLİK** ...Qarşidakı hücumla soyuqlu göstərdi. Hər doğma baxışda bir istilik var (H.Hüseynzadə).

SOYUTMAQ – **İSITMƏK** Soyutmuşdu onu işden məhabbet (S.Vurğun); Xörəyi isidib gotirdi (Ə.Vəliyev).

SOZALMAQ – **YAXŞILAŞMAQ** İraq olsun, uşaq sozalır, qorxuram, başına bir iş gələr ("Azerbaycan"); Xəstənin vəziyyəti yaxşılaşır (Mir Cəlal).

SÖKMƏK – **TİKMƏK** Birçə aya tik-dörləm doğa övladlarıçığın; Kōhənə paltarını söküր maşınla (S.Rüstəm).

SÖKMƏK – **TOXUMAQ** Deyirom, olsayıd ixtiyarları; Dağımı-daşımı sökərdi onlar (C.Novruz); Qoy toxumuy köynəyi; Yat, gözümüz işığı (S.Rüstəm).

SÖKÜK – **TIKIK** – Bir parça şifir təbib, sökük yeri örtmək çətindirmi? (M.Ibrahīmov); Köynəyinin tikik yerlərino baxırdı ("Azerbaycan").

SÖNMƏK – **PARLAMAQ** Son günləri yasar dinc; Qelbində sənmüş sevinc (A.Şaiq); Şəhər görəcək qızın gözələri sevincdən partladı (S.Vəliyev).

SÖNÜK – **QAYNAR** Şəhərdəki səniük həyatından uzaqlaşmağa say etdi. Qaynar şəhər bir darya, qız işa üzük qaşı olub orada batmışdı (S.Qədirzadə).

SÖNÜK – **PARLAQ** Kündədə yerə qoyulmuş çərəğin piltəsi aşağı düşdüyündən, səniük, sar işığı alaçığ işçiləndərə bilmirdi (M.İbrahimov); Parlaq gündüzümüz gecəyə döndü (S.Rüstəm).

SÖYMƏK – **TƏRİFLƏMƏK** – Mirzə Mahmud, sən qəzetdə məni söyəcəksən də, tarifləyəcəksən də, sonin işindir (Ə.Haqqverdiyev).

SÖYMƏK – **YALVARMAQ** ...Ədəbsiz bir söyüş də söyüdü (M.Hüseyn); Yedullə yaylvarmağa başladı (C.Əmrirov).

SÖZCÜLK – **YIĞCAMLIQ** Əsərdə yiğcamlıqdan çox sözçülliyyə dəha çox meyil edilmişdir.

SÖZLƏSMƏK – **BARIŞMAQ** Bəzən sözləşərdik, bəzən küsordik; Yenə də bir yerde çörək kəsordik (S.Rüstəm); Axırda barişdalar, dostlaşdalar (S.Qədirzadə).

SÖZÜBÜTÖV – **AĞZIBOŞ** Deyosən, son sözübütöv adama oxşayırsan (F.Körimzadə); Ona söz demo, ağziböşdur ("Azerbaijan").

SRAÇAGÜN – **BU GÜN** Axi sraçagün gecə bərk yağış yağışdı (C.Əmrirov); Bu gün ilə, ərsə döne; Hami belə günlərə öyüno (R.Rza).

START – **FİNAL** Start idman yarışlarının başlangıcı yer, final isə idman yarışlarının yekunlaşdırıcı son hissəsidir.

SUÇLU – **GÜNAHSIZ** Son ağacı götür, suçu özünü bildirəcək (Ata-sözü); No qədər günahsız adamları bəda veriblər ("Ulduz").

SUÇSUZ – **GÜNAHKAR** Bəli, yox üzündə suçsuz adam (H.Cavid); Lakin könlə bir sözən; dərin yara alırsa; oءob kimdir günahkar? (R.Rza).

SULAMAQ – **QURULAMAQ** Zibil qutularını gündə bir defə boşaldıram, sakını gündə üç dəfə sulayıb süpürürəm (M.Hüseyn); Üç-dörd qız-gəlin enib qarını quruladılar, geyindirdilər.. (M.Süleymanlı).

SULAMAQ – **QURUMAQ** Dodaqları azca qalmışlaş suylanımdı (İ.Sixli); Donizlər, çaylar quruyub, dağlar çöküb (R.Rza).

SULU – **DƏMYƏ** Bu fikirə çapdı atı; Endi sulu dərəyə (A.Şaiq); Göytəpə kondin işi tərəfi dəmyədir (İ.Sixli).

SUSQUN – **DEYİNGƏN** Bilmirəm, nə üçün o susqundur ("Ulduz"); Zövcəsi deyin-gən kişiñin saqqalı tez ağar (S.Qədirzadə).

SUSQUNLUQ – **DEYİNGƏNLİK** Demo gözo görünən sakitlik, susqunluq və mütilik aldadıcı bir terzdəmiş (M.İbrahimov); Onun deyin-gənliyi adamı voromıldır ("Azerbaycan").

SUSMAQ – **DİLLƏNMƏK** Susma, sən süssan, mənim həyatım susar (A.Şaiq); Dil-lənir dindirməmiş gərəksiz bir saz kimi (S.Rüstəm).

SUYUSIRİN – **ƏTİACI** Bu təmkinli, suyuşurıñ adama baxa-baxa nadəndoñu denizi xatırlayıram (S.Sərxanlı); Əttaci arvaddır ("Azerbaycan").

SÜBH – **GECƏ** Gecələr sübhə kimi, sakit edə bilmərom, bu nigaran qolbımı (R.Rza).

SÜDƏMƏR – **YAŞLI** Eh!.. Atalar neyloidi ki, sonin kimi südəmər oğullar neyloşin (A.Şaiq); İmrin üzündə özündən çox-çox yaşlı bir güliş vardi (M.Süleymanlı).

SÜKÜT – **HAY-KÜY** Sükut gərmış qanadım evlərə, eşklərə (H.Hüseynzadə); Bu hay-küy ona çox mənasız göründür (Mir Cəlal).

SÜKÜT – **TUFAN** Üstümüzi alıb ilğim; Nə sükut var, nə tufan var! (M.Dilbazi).

SÜLH – **MÜHARİBƏ** Biz Vəton məcnunu, el aşığı, sühl əsgəriyik; Biz Vəton namına ölsək, dirilərdir diyirk (B.Vahabzadə); Dövlət başçıları danışanadək; Monim mühəribəm davam edəcək! (S.Vurğun).

SÜRƏTLƏ – **YAVAŞ** İndi Rona sürətlə işləyirdi (C.Məmmədov); Stekəni nəlbəkiyo yavaş qoy (Mir Cəlal).

SÜRƏTLƏNMƏK – **LƏNGİMƏK** Onda işimiz bire-on sürətlənər (M.İbrahimov); Pul ala bilmeyəcəyəm, işimiz longiyəcək (M.İbrahimov).

SÜRƏTLƏNMƏK – **YAVASIMAQ** Əməliyyatı sürətləndirmək lazımdır (H.Nadir); Telli yavasıdı (Ə.Vəliyev).

SÜRƏTLİ – **YAVAŞÇA** Hər üçü evi tərk edib sürətlə addımlarla irəlili (S.Vəliyev); Otadan yavasça çıxdı (M.İbrahimov).

SÜST – **GÜMRƏH** Təngimis sosimənd, sıst gülişimənd; Elə biləngi hiss edib duydu (Ə.Cəmil); Gümrah oğlandır, işləməkdən yorulmur ("Azerbaycan").

SÜSTLÜK – **GÜMRƏHLİQ** Bağır çox fikirləşdi, örköyn Nəzlinin, hayıl-harayı Nəzlinin indiki sıstiliyinə, sakitliyinə bircə yero yozdu (İ.Məlikzadə); Onun gümrah-hığını işla, zəhmətlə bağıladı.

SÜVARİ – **PİYADA** Cavanşirin Muğan qalasına hamidin əvvəl sorkorda Poladın süvarıları yol açıdlar (M.Hüseyn); Topların arası vermədən atlığı yailm atoşından sonra tanklar, sonra da piyada horəkətə goldı (Ə.Vəliyev).

ŞŞ

ŞAD – QƏMGİN Mən həmişə *şad* və *qəmgin* xəborları onun çohrosindən oxuyardım (M.S.Ordubadi).

ŞAD – MƏYUS İzzot vağzala no qodor *şad* getmişdi, o qodor *meyus* qayıdı (Mir Celal).

ŞADLANMAQ – HEYİFSİLƏNMƏK Sevinsin, *şadlanın* çöl də, çəmən də (C.Novruz); Mən başqa şeyə *heyifşilənirəm* (C.Əmirov).

ŞADLANMAQ – KƏDƏRLƏNMƏK *Şadlanmağın* da, *kədərlənməyin* də yerini başa düşürük (F.Zəfərliyev).

ŞADLANMAQ – QƏHƏRLƏNMƏK Gənc qız bundan çox *şadlanı* və menim sevgimə inanrı (M.S.Ordubadi); Foridə özünü saxlaya bilməyib yaman *qəhərləndi* (M.Ibrahimov).

ŞADLANMAQ – QƏRİBSƏMƏK O, uşaqların hərəsinə bir şey verməkə sevinir, özü isə hamandı artıq *şadlanardı* (Mir Celal); Besiklər körpə üçün *qarışsaları*.

ŞADLIQ – BƏDBƏXTLİK Bir kəlmə bu halim ya *şadlıqdır* və ya *bədbəxtlik* (C.Cabbarlı).

SAX – ƏYRİ Camaatın üzüno *sax* baxım (M.Ibrahimov); Həmişə çalışırkı ki, başqasına *ayrı* baxsı.

SAX – ƏZİK Qalın və *sax* yarpaqları arasında boşqab kimi tutan uzun zoğlar deyil, qonaçlıq golün biləkləri idi (Mir Celal); [Salatin] *əzik* donunun oteyini aşağı çökdü. Saçının gözünün üstündən geri elədi (F.Şixli).

SAXLI – KÖHNƏ Köynəyi *köhnə*, amma kostyumu *saxlı* idi ("Ulduz").

SAXLI – QIRIŞIQ *Saxlı* köynəyinin üstündən *qırışiq* qalstukunu bağlamaq istədi.

SAXTA – İSTİ Sizin başınızı *saxta* vurmaşdır (C.Cabbarlı); Adam bilmirdi ki, *istidən* başını hara soxsun ("Azerbaycan").

ŞAXTALI – BÜRKÜLÜ Sanki onu *saxtalu*, boranlı qış gündündə buzlu suya salıldı (F.Şixli); O günün sabahı *bürkülü* yay axşamında Gülsən kolxozi idarəsinə getdi (Ə.Veliyev).

ŞAQRAQ – KƏDƏRLİ Ömrümüzdən bir gün belo inco, *şaqraq* keçirdik (A.Ildırım); *Kədərlidir*, imkandan artıqdırı (R.Rza).

ŞƏFFAF – BULANLIQ Bu gecelerin birində; ayrılan yolumu kimi; *şəffaf* buz kimi (R.Rza); Üfüqlər boz; elə bil ki, bir *bulanlıq* gölə düşüb güneş (R.Rza).

ŞƏXSİ – ÜMUMİ *Saxsi* məsələlərin vaxtını uzada bilerik (M.S.Ordubadi); Kolxozun *ümumi* iclası onları bəzi əlavələrə töşdi etmişdi (M.Ibrahimov).

ŞƏKLƏMƏK – SALLAMAQ Gah qulaqlarını *sallayır*, gah da yad bir səs eşitmiş kimi *şəkliyirdi* (Mir Celal).

ŞƏLƏ – BALACA *Şələ* quyrugunu o yan-ba yana sürüyür (M.Ibrahimov); Elə bil *balaca* daxma tamamile boş idi (A.Məmmədrəzə).

ŞƏN – CANSIXICI *Şən* və güler, həmişə *şad* olsun (C.Məmmədov); Şəhərin *cansixici* heyati, bekarlıq Hüseynqulunu təngə gotirmişdi (A.Məmmədrəzə).

ŞƏNLƏNMƏK – KƏDƏRLƏNMƏK Gündən *şənlənir*; Geniş çöllər, ulu Tanrim (C.Cabbarlı); Baxıb dörd torəfə *kədərləndilər* (C.Novruz).

ŞƏNLİK – QƏMGINLİK Küçəde *şənlilik* artmışdı (Çəmənzəminli); Evimizdə bir matəm *qəmginliyi* vardi (M.Ibrahimov).

ŞƏR – XEYİR *Şər* *xeyirə*, *xeyir* *şərə* bağlıdır (H.Hüseynzadə).

ŞƏRƏFLİ – BƏDNAM Bu gün *ən şərəflisi* bir gündür bize (A.Şaiq); Çəqqal var ki, gödən çıxardar, qurdun adı *bədnamdır* (Ata. sözü).

ŞƏRƏFLİ – NAMUSSUZ

ŞƏRƏFLİ – NAMUSSUZ Döşlərində bu günün *şərəfli* ulduzu var (S.Rüstəm); Qoy o bilməsin ki, dünyada hele; Vicdansız, *namusuz* atalar da var (C.Novruz).

ŞƏRƏFLİ – SOLĞUN Göyərçin üzü bedirənmiş ay kimi *şəfqəli* idi (Ə.Veliyev); Varaqlar *solğun*, sarı (R.Rza).

ŞƏRƏFSİZ – QEYRƏTLİ Heç vaxt pis oməle qoşulmamış, *şərafsız* iş görməmişdi (S.Veliyev); *QEYRƏT* cavanlarımızdan biridir (M.S.Ordubadi).

ŞƏRƏFSİZLİK – QEYRƏTLİLİK Anlaya bilmir ki, *şərafsızlığı*; Altun dünyasında şərəf yarılır (B.Vahabzadə); *QEYRƏT* *lyina* görə boğulub qalib ("Ulduz").

ŞƏRQ – QƏRƏB *Şərqiñ* qızıl qəndili salan, onu yandırın (S.Rüstəm); Düşmen çəkilir *qərbə* perişan; Sən cəbhəni sükünetle yaranda (S.Rüstəm).

ŞƏRQLİ – QƏRBLİ Sizinlə birinci dəfə görüşdükde orijinal bir *şərqli* görmüş oldum (M.S.Ordubadi); Gənc qadın tam monası ilə bir *qərbli* qadın qiyafesini daşıyırı (M.S.Ordubadi).

ŞƏVƏ – AÇ Üzdən *şəvə* saqqalının xətti pozulmuş, çənəsindəki *ağ* tükərlər çoxalmışdı (S.Qədirzadə).

ŞİDIRİČİ – ARABİR Göz dolu nəvəziş daha yaxşıdır; Terifin *şədrigə* yağışlarından (S.Tahir); Mən *arabir*: qayğıların qayğısına dan bisirəm (M.Araz).

ŞILTAQ – SAKIT Xəyalat qucaqladı *hər şiltaq* dalğasını (S.Rüstəm); Kislovodskda sohər açılında hava *sakit* və aydın idi (M.Ibrahimov).

ŞILTAQLIQ – SAKİTLİK Bu naz, *bu şiltaqlıq*, obosdır, obos (S.Rüstəm); Döniz də bu *sakitlik* içində; Nəhəng mavı bir damla (R.Rza).

ŞİDDƏTLƏNMƏK – ZƏİFLƏMƏK Külək *şiddətləndi* (F.Şixli); Qan dövrəni *zəifləyir* (M.Hüseyin).

ŞİDDƏTLİ – ZƏİF *Şiddətli* vuruşma gedirdi (M.Hüseyin); *Zəif* gözlerino düşdükə

ŞİTLİK – CİDDİLİK

ışığı; Qamaşır... Kim bilir qəlbində ne var? (S.Vurgun).

ŞİMAL – CƏNUB Eyni gündə, cyni saatda *şimaldan* *cənuba* gedən qatar Mir Əlini gotirdi (Mir Celal).

ŞİMALİ – CƏNUBİ Siz do bu baroda *Canubi* və *Şimali* Azərbaycan xalqını xəbərdar etməli və eləhəzərə olan itaftorını təmin etməyə çalışılsınız (M.S.Ordubadi).

ŞİMLİ – CƏNUBLU *Şimali* qardaşım, dincə sözümüz; Bölündü ikiyə tıroyım monim (S.Rüstəm); Təbiətdən no zövq alınsın *cənublu* qardaş (S.Rüstəm).

ŞİRİN – ACI Qızım, gol, qondı doğra, yeməkden qabaq biza bir yaxşı *şirin* çay verərsən, gəlinin şirəsini içərik (M.Ibrahimov); Qarını doydurdu, sonra *aci* çay istədi (Mir Celal).

ŞİRİN – ACI Sinəm qalın bir kitab kimi acı, *şirin* xatirələrə doludur (S.Qədirzadə).

ŞİRİNLƏŞMƏK – ACILAŞMAQ Getdikcə səhəbet *şirinləşdi* və ortaçıda məktəb qızı unuduldu (Çəmənzəminli); Elə bil ki, sonradan soğan daha da *acılaşdı* ("Ulduz").

ŞİRİNLİK – ACILIQ *Aclıqdan* yemək olmur, *şirinlikdən* tullamaq (Ata. sözü).

ŞİŞ – ALCAQ Tok bir göz qırpmışında *şış* dağları dündüz olur (S.Rüstəm); *Alçaq* dağda qar yağmaz (Ata. sözü).

ŞİŞ – YASTI O *şış* papaqlarını da qoyub qaçmışlar (S.S.Axundov); Bir-birinə söykinib *yasti*, çılpadı teplor (B.Vahabzadə).

ŞİT – CİDDİ Kołontair üzündə dəha *şit* bir tobassum oynadı (M.Ibrahimov); Yox. Boş səhəbet deyil, çox *ciddi* səhəbdir (M.Ibrahimov).

ŞİTLƏŞMƏK – CİDDİLƏŞMƏK Üzündəki təbəssüm bir az da *şitləşdi*, iri dodaqları qulağının dibinə qodor açıldı (M.Hüseyin); Sədrin üzü *ciddiləşdi* (İ.Əfəndiyev).

ŞİTLİK – CİDDİLİK Qızın birdən *şitliyi* tutdu (M.Ibrahimov); *Ciddilik* onun töbötü ilə bağlıdır ("Azərbaycan").

SOR – ŞİRİN Bu torpağın altında *sor* suları axır (M.Ibrahimov); *Şirin* aşına zohər qatma (Ata, sözü).

SORAN – ŞİRİN Axi, sən briqadırsın, bilsirən ki, Muğan torpağı *soran* torpaqdır (M.Ibrahimov); Üç ay qabaq qazılmış quyu bol, *şirin* su verirdi (Ə.Vəliyev).

SORGÖZ – NAMUSLU Sonra da İdriso dedim ki, bir de bu *sorgözü* eve buraxma (M.Ibrahimov); O vaxt heç kim sənə *namuslu* qardaş deməzdi (M.Hüseyn).

SUX – KƏDƏRLİ Sən de vaxti cavan idin, bizim kimi *sux* idin və şənlik edərdin (M.Talibov); Dinişiyərem moyus, *kədərlə* (R.Rza).

SUXLUQ – QƏMGİNLİK İki il sonra o da *suxluqdan* düşmüş və attraksiondan qovulmuşdu (S.Qədirzadə); *Qəmginliyin* şərbətin dədan adamların damığında şəkerin şəhdi belə ilanın zəhərindən də acıdır (M.S.Ordubadi).

SULUQ – DİNC Nə vaxt deliləşib *suluq* salardım; Xəmir yoğurardı qulaqlarından... (S.Tahir); Əhməd *dinc* uşaqdır. Heç kəso korluq olmaz (S.S.Axundov).

SULUQLUQ – DİNCLİK Yoxdur daha *suluqluq* osla, baxız, İranda... (A.Səhhət); Xalq monimidir, bilirom, *dinclik* sevən xalq deyil (S.Vəliyev).

SULUQLUQ – SAKİTLİK Bir də eşitdim; bir ağısaqqal kişi qışdırır: "Atana lənət, ay imam təzivsinə *suluqluq* salan!" (Ə.Haq-

verdiyev); Hələ həyətdə *sakitlikdird* (M.Ibrahimov).

ŞUMAL – KƏLƏ-KÖTÜR Bu *şumal* pöhrəni; bir vürga qələm cəldi; ve qürurla dedi (R.Rza); Bu taxta *kələ-kötürdü*.

ŞÜBHƏ – İNAM Əlbette, *şübhəyə* düşmək olardı (S.S.Axundov); Yaşamaq olarmı *inanmə* olmasa (R.Rza).

ŞÜBHƏLNƏMƏK – İNANMAQ Yəqin uşaqlardan *şübhəlnəməcək* (İ.Sixh); Axi mən *inanmam* ona *inanmram* (C.Əmirov).

ŞÜBHƏLİ – İNAMLI Niyaz doğru deyir, çox *şübhəli* adama oxşayır (S.S.Axundov); Men de onların içindəyem; siz də; bu gün *inanlı*, sabah ümidi qəlbimiz (R.Rza).

ŞÜCAƏT – QORXAQ Əbədi *şöhrətə* yetirdi soni; Casarət, *şücaət*, kamal, ay Maral! (B.Vahabzadə); Vuruşda ehmalliq yaramaz, balaca *qorxaqlıq* və ya süstlükdə olurdum, min canın olsun, birini də salamat apara bilmeəsen ("Qabusnamə").

ŞÜCAƏTLİ – QORXAQ Fırıldardım daim könlün sixilməyan yerlərdə; Adım Almas, qorxu bilməz, *şücaətlə* bir övlad (A.Ildırım); Üzü uğrұma durmuşdum; *Qorxaq*, xəberin olmadı (M.Araz).

ŞÜURLU – AXMAQ Mən uşaqlıqda *şürlü* idim (M.Talibov); *Axmaq* kimi sən nə danışırsan (A.Məmmərdzə).

ŞÜURSUZ – AĞILLI Bunun kimi olmaz *şüursuz* adam (A.Şaiq); Albert *ağilli*, türkli və metanəlli bir çocuq idi (A.Şaiq).

TABE – MÜSTƏQİL Sayızsı uluzlar; nehayotsız foza; insan iradəsinə *tabe* deyil (R.Rza); Uç, Şəhər, *müstəqil* həyatın gözə! Qırılmaq bilməyən qanadın gözəl! (M.Müşfiq).

TABELİ – MÜSTƏQİL Tabeli mürəkkəb cümlədə baş cümələ *müstəqil*, budaq cümələ isə *tabelidir*.

TABELİ – MÜSTƏQİLLİK Bu sözü müstəsna *tabelik* ifadəsində deyib, ikiqat oldu (Mir Cəlal); Kəbin zəncirini boynuna salıb, ixtiyarını ebədi olaraq ona vermək hom öz *müstəqilliyyini* ittirəcəkdi, hom onun möhəbbətini soyudacaqdı... (M.Ibrahimov).

TAXMAQ – CİXARMAQ Geyin xara, geyin ipək; Boynuna *tax* daş-qışları (S.Vurğun); Cibindəki kağızları çıxardı (H.Nadir).

TALAQ – NİKAH Bu saat *talaqı* verib soni boşayacağam (S.S.Axundov); Usta Qafar, bu sözden sonra bu arvadın *nikahi* pozuldu (S.S.Axundov).

TAM – YARIMÇIQ Məsələ tam həll olundu. Hə, kapitan, sözüm *yarimçiq* qaldı (C.Əmirov).

TAMAHKAR – GÖZÜTOX O bilirdi ki, anası *tamahkardır* (İ.Fərzoliyev); *Gözütəx* adəmin müdrik göz yaşı; Qorxunun tikili binası – *insaf* (S.Tahir).

TAMAHKARLIQ – GÖZÜTOXLUQ Ancaq bini neçə vaxtdan sonra *tamahkarlıq* Baloglanı güç göldi (C.Əmirov); İnsanlığı yaxşı cəhətlər əley *gözütəxluqla* da bağlıdır ("Azərbaycan").

TANIMAQ – DANMAQ At minicisini *taniş* kimi (Ata, sözü) Ay İnci, guya mən evli olduğumu *danram*? (S.Rəhman).

TANIŞ – YAD Qaçın köhne bir *taniş* kimi salam verdi (S.Vəliyev); *Yad* adam gülümseməyə çalışdı (A.Şaiq).

TANIŞLIQ – YADLIQ Hər təzə *tanişlıq* ömrə açılan pəncərədir (S.Sərxanlı); Bilildilər ki, bu cöpərlər an dörin ayrılığın, yadlığın başlangıcıymış (M.Süleymanlı).

TAPINTI – İTKİ Bu *itki* anayçın ağır olsa da; Bu möğrur ananın aylırmaz başı... (S.Rüstəm); Bu mənim üçün təzə tapıntı idi (H.Nadir).

TAPMAQ – İTİRMƏK Uşaqlıqda məni *itärsyidələr*, dağda *tapardılar* (S.Vəliyev).

TAVAN – DÖŞƏMƏ Döşəmədən tavana qədər, sükit var otağında (R.Rza).

TAY – CÜT Qatırının aksaq ayağı girsin sonin kor gözüəna, hələ o *tay* gözüvü də çıxartsın, töksin ovçuna (C.Cabbarlı); Sonin o *cüt* gözünə bir deşikdən çıxardaram (Ə.Qasimov).

TEZ – GEC Gec gəldi, tez öyrəndi (Ata, sözü).

TEZDƏN – GEC Arabacların biri ilə dənmişən səhər *tezden* yola çıxdı (Mir Cəlal); Gec torpdəni (A.Şaiq).

TEZLƏŞMƏK – LƏNGİMƏK Onun məzuniyyətə çıxmazı, nedənsə *tezləşdi*. Onun gecikməsi işi də *ləngidirdi* (M.Ibrahimov).

TEZLƏŞMƏK – YAVAŞIMAQ Bir də ki, bu ancaq facioni *tezləşdirər...* (M.Ibrahimov); O gah yavaşır, gah borkıyır, gah da dayanaraq ora-bura boyanırdı (S.Rohimov).

TEZLİK – LƏNLİLIK Hərgah üz görəydi, bə *tezlilik* getməzdin (Ə.Vəliyev); İşin *longliyi* rəhbərliyi narahat edir ("Ulduz").

TƏBİİ – SÜNI Bizim pambıq sıfərişi qodurmanın azalması da *təbiidir* (Ə.Haqverdiyev); Bir içəri giron kimi Sordar Rəşid saxta töbəssən və *süni* bir möhəbbətli bizi qarşılıdı (M.S.Ordubadi).

TƏBİİLİK – SÜNLİK Bu *təbiilik* onlara daha gözəl bir görkəm verirdi (İ.Sixh);

TƏCİLİ – YAVAŞ

Onun bu horoktlarından bir *sünilik*, naşı bir hıyələrlik duyulurdu (Mir Colal).

TƏCİLİ – YAVAŞ Bodırzadə ilə Anar-bayevi *tacili* qərargahına çağırıldı (S.Qodir-zadə); Çox yavaş yeriyirdi.

TƏCRÜBƏ – NƏZƏRİYYƏ Mən bu xüsusiyyəti birca deñə sizdə *təcrübədən* keçirdim (M.S.Ordubadi); *Nəzəriyyə* təcrübəsin kordur ("Folosonin osasları").

TƏCRÜBİ – NƏZƏRİ Əziz əsərinin hem *nəzəri* cəhatinə, hem *təcrübə* tərefinə tamamile inansa da, yeno de üreyi sakit deyildi (Ə.Vəliyev).

TƏDRİCƏN – BİRDƏN Ürəyinin döyüntüsü *tədricən* artı ("Ulduz"); *Birdən* həkin başını qaldırdı (C.Məmmədov).

TƏDRİCƏN – QƏFİLDƏN Sifətindəki portlik *tədricən* yoxaldi (S.Qodirzadə); Nə dağlılar səni, nə kazak moni; *Qəfildən* atəş, güləllə tutmaz (M.Rahim).

TƏHLÜKƏLİ – RAHAT Məgər mən *tahlükəli* bir iş görürüm? (İ.Şixli); *Rahat* işdir, omdan adama zərər gölməz.

TƏHLÜKƏSİZ – QORXULU Hadiso *qorxulu* deyil, *tahlükəsizdir*, ötüb keçər ("Ulduz").

TƏK – BİRGƏ Badam xalxa *tək* qalmışdı (M.Hüseyin); Onlar *birgə* ayağa qalxdılar (C.Əmirov).

TƏK – CƏM Xüsusi və mücerred mənalı isimlərdən başqa bütün isimlər kəmiyyət etibarılı *tək* və *cəm* olur ("Müasir Azərbay-can dili").

TƏK – CÜT Ancaq *tək* yox, *cüt* geleceyim, ana! (S.Qodirzadə).

TƏKBƏŞINA – BİRGƏ Burada *təkbaşına* gezim, dolanım; Sabahi düşünüm, dünəni anım (H.Hüseynzadə); *Birgə* işin səmərəsi yaxşı olur.

TƏKBƏTƏK – BİRGƏ Uşaqlarla *tək-bətək*; Salamlışib gördü (C.Comil); Hamisi *birgə* oturub durardı ("Azərbaycan").

TƏKBƏBÜRLÜ – TƏVAZÖKAR – Ah, siz yeno de *takbəbürlü* və möğrurşunuz

TƏLƏBKAR – SƏHLƏNKAR

(M.Ibrahimov); O, *təvazökar* və mədəni bir şəxs idi (Ə.Əbülhoson).

TƏKƏBBÜRLÜK – TƏVAZÖKAR-LIQ Bu toğyirdən Nuraddin bir o qədər qom çəkmirdi. Çünkü tobötində *takbəbürlük*, teşəxxüslik yox idi (S.S.Axundov); Ay pür olmuş, mon başa düşürem ki, siz *təvazökarlıq* edirsiniz (İ.Fərzeliyev).

TƏKLƏMƏK – BİRLƏŞDİRƏMƏK Mirzo Məlik eli düşünürdü ki, Yedulla hıyələ işledib onu *təkləmək* istəyir (C.Əmirov); Sonra *birləşdirməyə* can atıldılar ("Azerbaiyban").

TƏKLƏMƏK – CÜTLƏMƏK Son dövrlərde büro üzvləri sehənlər kolxoz sədrini *təkləmisi*dilar (V.Babani); Ayaqlarını cütləyib balaca Lidanın önündə dayandı (İ.Şixli).

TƏKLİK – CÜTLÜK *Təkklik* de mənə ol verməz (Ə.Haqverdiyev); Məsoləni *cütlükda* həll etmək olar.

TƏQSİR – BƏRAƏT Ancaq inanın ki, monim heç bir *taqsırın* yoxdur (C.Əmirov); Artıq *bəraət* qazanacağına əmin olan Rantik sevindiyi (C.Əmirov).

TƏLAŞ – SEVİNC Belə bir *təlaş* içərisində sahibimin qızını xatırladım (M.Talibov); Hər natiqin parlaq sözü bir *sevincin* dəryasıdır (S.Vurğun).

TƏLAŞLA – SAKITCƏ Həlimə *təlaşla* soruşdu (C.Əmirov); *Sakitcə* sualların danişığına qulaq asar (İ.Şixli).

TƏLAŞLI – RAHAT Aciz, *təlaşlı*; Qızçıqaz titredi, gözleri yaşı (M.Rahim); Ona goro ki, men səndən arıqam, darisqal keçidən *rahat* aşaram (S.Qodirzadə).

TƏLƏB – XAHİŞ – Sübhəsiz haqlısan *tələbində* sən; Söyle no etmək ki, dağılır Vətən (S.Vurğun); *Xahiş* edirəm, dormanso-pənərələr sehər golşınlar, özünlə işləyecəklər (Ə.Vəliyev).

TƏLBƏKAR – SƏHLƏNKAR Profes-sorular hor bir tələbəye çox *tələbkar* yanaşırılar (M.Hüseyin); *Səhlənkar* adamdır, onu nəzarətsiz qoymaq olmaz ("Ulduz").

TƏLƏBKARLIQ – SƏHLƏNKARLIQ

TƏLƏBKARLIQ – SƏHLƏNKARLIQ *Tələbkarlığım* ürəkdən sevdim (G.Hüscyngölü); Elə onun *səhlənkarlığı* noticəsində təmizləşməni şəkiləde qura bilmirik.

TƏMİZ – CİRKİN Sərtib *təmiz* adı-dır, Sərhong *cirkin* (M.Ibrahimov).

TƏMİZ – ƏLİƏYRİ Bu heyvanları Qaraçaya ram edən onun sado və *təmiz* qolbidir (A.Şaiq); *Əliyri* adımı bir gün fermada saxlamayacağam (M.Ibrahimov).

TƏMİZLİK – CİRKİLİLİK Ağla gol-məyən bir *təmizlik* göza çarparı (Çəmən-zəmənli); *Cirkilli* üst-başından ballidir ("Azərbaycan").

TƏMKİNLİ – KƏMHÖVSƏLƏ Vera çox *temkinli* qadın idi (İ.Şixli); Nə *kəmhövsələ* qızsan (C.Əmirov).

TƏNBƏL – QEYRƏTLİ Tez gol, *tənbəl* oğlu *tənbəl* (S.S.Axundov); *QEyrətlı* kişi arvada ol qaldırmaz (İ.Şixli).

TƏNBƏLLƏŞMƏK – İŞLƏMƏK ...Elə *tənbəllaş* ki, siyan görəndə do gözünü açır (M.Ibrahimov); *İşləmək* vərdişdən asıldır (Ə.Vəliyev).

TƏNBƏLLİK – QOÇAQLIQLIQ O gülərok: "Tənbəlli" atsan, yaxşı olar, öyrənsən, *gölerəm*" – dedi (A.Şaiq); Sifətindən baxanda *qoçaqlıq* yağır (Ə.Haqverdiyev).

TƏNƏZZÜL – TƏRƏQQİ Hacı Nəsirin ticarət işləri *tənzüzl* etməyə, yavas-yavas var-yoxu olından çıxmaga başlıd (S.S.Axundov); Şəhərə hor bir *seyrəqqi* tapmışdı, dəyişmişdi, abad olmuşdu (Çəmən-zəmənli).

TƏNHA – QOŞA Sonsızlayıb yamacda *tənha* dayanmış qovaq (R.Rza); Onlar *qoşa* dayanıb kəndə tamasha edordular ("Ulduz").

TƏNHALIQ – BİRLİK *Tənhaliq* və ümidişizlik qorxusundan xilas elədi (M.Ibrahimov); *Birlik* yaxşı şeydir (M.Ibrahimov).

TƏNQİD – TƏRİF – Dünən oynanılan operettanın *tanqididir* (Ə.Haqverdiyev); *Tərif* hədə ikişəlinin on tündüldür (F.Korim-zadə).

TƏNTİK – SAKIT Müdirin meşəyə *tantik* golməyinin sobəsi Bağıra indi çatdı

TƏRBİYƏSİZLİK – MƏDƏNİLİK

(İ.Molikzadə); Yuxarı *sakit* qalxdı (S.Qodirzadə).

TƏPƏ – DÜZ *Düzələr* naxırı, *təpələr*, yamaclar sürülüydü (M.Süleymani).

TƏPƏ – DÜZƏNLİK Xülasa, soherin açılması ilə *təpələr* və *düzənliliklər*, otlagalar və çəmonliklər, bir-birindən seçilməyə başlıdı (M.Talibov).

TƏPƏRLİ – TƏNBƏL Rüstəm kişi *təpərlə* adam idı (M.Ibrahimov); *Tənbəl* qızdır, İsləmək, oxumaqla arası yoxdur ("Azərbaycan").

TƏPİMƏK – YAŞLAMAQ Onun dodaqları *təpimidi* (İ.Şixli); Dorvis handan-hana özüne goldı, bir udum çay aldı, boğazını *yaşladı*, yeno danışmağa başlıdı (A.Divan-bəyoglu).

TƏR – KÖHNƏ Üfüqdə qızaran *ter* çiçəklər; Sənomi çox gördü tale, mənəmə? (H.Hüscyndə); *Köhnə*, bozarmış şalvar geymişdi (S.Qodirzadə).

TƏRBİYƏLİ – ƏXLƏQSİZ Bilqeyis olduqca mehribən və *terbiyalı* bir qız idi (A.Şaiq); Yalan danışma, *əxləqsiz* (S.Qodirzadə).

TƏRBİYƏLİ – SIRTIQ Balalar özündən də *terbiyalidir* (Ə.İsayev); Əvvəldən də bu *sırtıq* muzdurdan gözüm su içmirdi (M.Ibrahimov).

TƏRBİYƏSİZ – ƏDƏBLİ Borcumzadur, Vətən hor sahədə omr etsə bizo; Qoymayın *terbiyəsiz* kimsoni, hodyan oxusun! (Ə.Vahid); Qadının qarşısında iyimi beş yaşı və kisiliyo məxsus xüsusiyyətlərin hamisini mənimməsiz gözlə, yaraşlıqlı, *ədəblı*, molumatlı və modən bir gənc oturmuşdu (M.S.Ordubadi).

TƏRBİYƏSİZ – NAMUSLU Yaxşı, qızım, ancaq bunu bil ki, quldurlar elmsiz, *terbiyəsiz* tayfadan çıxırlar (S.S.Axundov); *Namuslu* və çalışsanları işə camaat çox sevir (Ə.Vəliyev).

TƏRBİYƏSİZLİK – MƏDƏNİLİK Uşaqlarımızın *terbiyəsizliyinə* ağlamaq

TƏRƏFDAR – ƏLEYHDAR

läzmdir (Ə.Haqverdiyev); Həddindən artıq mədənlilik göstərirdi.

TƏRƏFDAR – ƏLEYHDAR Namızodın tərəfdar və əleyhdarını müyyən etmək üçün komissiya ayrıldı ("Jurnalist").

TƏRƏFDARLIQ – ƏLEYHDARLIQ Dünən xəlifa tərəfdarlığı ilə xoşbəxt hesab edilənlər, bù gündən dünyasına on böyük adamlarıdır (M.S.Ordubadi); Onun əleyhdarlığı hor kəso bəlli idi ("Ulduz").

TƏRGİTMƏK – ALIŞMAQ Müxtəlif vasitələrə ol atdırı, birtəhər idarənin yolunu ona tərgitdir (İ.Ferzoliyev); Xeyr, Həlimə xanım, mən həmişə gördüyüüm deməyə alışmışam (C.Əmirov).

TƏRİF – SÖYÜŞ Həmişə də tərifinizi eçidib sevinirəm (S.Qədirzadə); Söyüdüür hor zaman bizim payımız (S.Rüstəm).

TƏRİFLƏMƏK – ACIQLANMAQ Qoçəli bir neçə dəfə də Qulu ilə görüşüb onu təriflədi (İ.Ferzoliyev); Sənə kimso acıqlanırsın, Sevil (C.Cabbarlı).

TƏRİFLİ – DANLAQLI İndi gördünüm tərifli atan no iş tutub? (İ.Şixli); Danlaqlı üzünü görmə, ondan hər dəqiqə söyüş eşitmək olar ("Azerbaycan").

TƏRPƏNİŞ – SÜSTLÜK Onun üz-gözündən tərpəniş yox, süstlük görünürdü.

TƏRPƏŞMƏK – SÜSTLƏŞMƏK Başı açıq idi, uzun, qara hörukleri ayrıca bir canlı kimi gərdənində yumşaq-yumşaq tərpəşirdi (M.Süleymanov); Yaman süstləşmişdir, bu, yörəngiliğin əlaməti idi ("Azerbaycan").

TÖRS – AVAND Çalış ki, tors yerindən yox, avand yerindən tutasın (M.Ibrahimov).

TƏRS – DÜZ Tərs adamdır, amma düz adamdır (M.Ibrahimov).

TƏRSİNƏ – DÜZÜNƏ Ancaq indi işlər tərsinə dönmüşdür (İ.Şixli); Düzünə baxsan, anam toyuq-cüço sevmir (M.Ibrahimov).

TƏRSLİK – DÜZLÜK İşin tərsliliyindən yolun yarısında maral bündöyril qışını sindirdi

TIKILMƏK – YIXILMAQ

(S.Sorxanlı); Düzüldikdə mahaldə ona tay tapılmaz (M.Ibrahimov).

TƏRTƏMİZ – CİRKİLİ Hoyot elo süpürürəm ki, ayna kimi tərtəmiz (M.Hüseyn); Məktub çox cirkili idi (Ə.Veliyev).

TƏSADÜF – ZƏRURƏT Gör no xoş təsadüfdür (S.Veliyev); Zərurəti dörk etməyinco; Gedirik, gedəcəyik; darisqlıdan keçə-keçə (R.Rza).

TƏSDİQ – İNKAR Şəhadət haqqdan başqa hor şeyi inkar etməyin delilidir, namaz bəndoliyi iqrar etmək üçün sidqə deyilən söz, oruc işa Allah-taalaaya verilən vedi təsdiq təsdiq (Qabusun-nâz).

TƏŞVİŞ – RAHATLIQ Sifatində dərhal təşviş ifadesi göründü... (S.Veliyev); Vəziyyət yaxşıdır, rahatlıqdır (S.Qədirzadə).

TƏVAZÖKAR – LOVĞA O çox az danişan və təvəzökar adəmdı (S.Veliyev); Elə buna görə də bezen lovğa, özündən razı, qeyri-səmimi şəxslər böyük vəzifə tutur (İ.Talibov).

TƏVAZÖKARLIQ – LOVĞALIQ Təvəzökarlığına söz ola bilməz (Anar); Bu lovğalıq pambıq yiğimi və tədarükü vaxtı özünü daha aydın göstərdi (Ə.Veliyev).

TƏZADLI – AYDIN Beləcə təzadlı fikirlər və xoş xəyallarla irəlilədikcə üfüqlər qovuşurdu (M.Ibrahimov); Hava aydın, gəyürün üzü açıq idi (M.Ibrahimov).

TƏZƏ – NİMDAŞ Təza palter bir ay da; Dönməz idi öynində (İ.Tapdıq); Kimi içi yun isti çəkmələrdə, kimi nimdəş keçə ayaqqabırlarda idi (M.Ibrahimov).

TİKİLİ – SÖKÜK Köynəyin tikili qoluna, sökük çıynıne bax, nəticə çıxart ("Ulduz").

TIKILMƏK – SÖKÜLMƏK O hisli daxmacıq söküldü bu gün (S.Vurğun); İclas üçün kənddə klub tikilir (Ə.Veliyev).

TIKILMƏK – YIXILMAQ – Kəndə no üzələ çıxmış, ay evin tikilsin (Ə.Veliyev); Ev yixanın evi yixilar (Ata. sözü).

TİTRƏK – SAKİT

TİTRƏK – SAKİT Qızlarına söyleyirdi, titrək, boğuq bir səsle (R.Rüstəm); Sakit bir avazla oxumağa başladı.

TİTRƏMƏ – QIZIŞMA Həkimin bədənində titrəmə düşdü (Ə.Haqverdiyev); Canina qızışma goldı (M.Hüseyn).

TİTRƏMƏK – İSİNİMƏK Əziz səhəbet zamanı gördü ki, Gülsabah titrəyir (Ə.Veliyev); İkiçi keçdi, peçin yanında oturdu, isindı ("Ulduz").

TOX – AC Biri acdır, biz toxuq (M.Tahibov).

TOXLUQ – ACLIQ Acliq insanı hər şeyə məcbur edir (Çəmənzəminli); Toxluq mənim təxəyyülüm hərəkətə götürdi (M.Talibov).

TOXTAQ – TƏNTİK Özünü toxraq saxla, budur, camaat qayıdır (Ə.Haqverdiyev); O titrik veziyetdə içəri keçdi (H.Nadir).

TOXTAMAQ – KARIXMAQ Amma ürəyin yena do toxtamır (Ə.Haqverdiyev); Səriyyə əvvəl karıxdı, sonra özünü ələ aldı (Ə.Babayev).

TOPA – DAĞINIQ O yanda dağlar, bulud topası kimi; ağappaq (R.Rza); Yumşaq gecələr, dağının saçları; geridə qaldı (R.Rza).

TOPA – SEYRƏK Generallar kimi uzan, topa blişləri... var idi (Mir Cəlal); Oradakı seyrek ilduzlar soyuq bir parıltı ilə göz qırıplar (M.Ibrahimov).

TOPLAMAQ – DAĞITMAQ Qarışqalar özlerin yem toplayırlar, decəl uşaqlar golib dağıtdılar.

TOPLAŞMAQ – DAĞILIŞMAQ Di gol toplasaq o çəmənzəra; Ozanlar səs salınsın uzaq dağlara (S.Vurğun); Gecədən bir xeyli keçmiş onlar dağılıyıllar ("Azerbaycan").

TOPLU – DAĞINIQ Sabırın əsərləri oşra yaxın bir müdəttib ərzində toplu şəkildə ana dilimizdə döfələrlə çap olmuş, rus, fars və digər xalqların dillərinə tərcümə edilmişdir (M.Məmmədov); Qüdərət də, möhabbat də, mətanət də özünson; Yiğdın dağıqı güləlleri, bir cəm kimi, göldin (X.Rza).

TÖKMƏK – DOLDURMAQ

TORAN – DAN Toran qovuşurdu... (M.Süleymanov); Qəlbində hor çinlinin gün doğar, dan söküller (S.Rüstəm).

TORAN – SÜBH Bildik, olımlızdır bizim sübhün açarı (S.Rüstəm); Toran qarışırı.

TOTUŞ – ARIQ İlənboğan vaxtındır; O totus əllərinin; Boğ demir lülələri; Bu əfi "güləlləri"; Ehtiatalı ol; Qurbanın olum!.. (N.Kosomonii); Ariq üzünü seyrək tük basmışdı (S.Qədirzadə).

TOY – XEYRAT Toy monim, xeyrat babamın (Ata. sözü).

TOY – VAY Toy günüñü qoyub, vay günüñü oynayır (Ata. sözü).

TOYLUQ – YASLIQ Toyluq qoçlar xıalandı, qulplu qazanlar asıldı (M.Süleymanov); Yaslı paltarımı artıq atmışdır ("Azərbaycan").

TOYSUZ – VAYSIZ Toysuz ev tapılar, vaysız ev tapılmaz (Ata. sözü).

TOZANAQLI – TƏMİZ Xəzərini xoşla-mırıram; yaman hay-külyü, tozanaqlıdır (R.Rza); Həyat-baca təmiz vo soliqlı idi.

TOZLAMAQ – TƏMİZLƏMƏK Toz-lama həyəti, su sep, süpür ("Ulduz"); Külək elektrik silgici kimi, bir anda təmizlədi dünənin tavanını (R.Rza).

TOZLU – AYDIN Küləklə və tozlu bir payız axşamında Qumru ağlayır (Mir Cəlal); Aydin bir yaz sahərində durub yola baxırı.

TOZLU – TƏMİZ Bu galən kişilərin tozlu, cırkı ayaqları çox adamın ürəyindən təmizdir (Ə.Haqverdiyev).

TÖHMƏT – MÜKAFAT Ulduzun səsində mənə qarşı töhmət və şikayət vardi (M.Ibrahimov); San onların yerini mənə de, çox böyük mükafat alırsan (M.Ibrahimov).

TÖKMƏK – DOLDURMAQ Golin, təkün, bu daşı etəyinizdən yero (S.Rüstəm); Şirölli, mollanın piyalosunu doldur (S.S.Axundov).

TÖKÜLMƏK – DOLMAQ

TÖKÜLMƏK – DOLMAQ Sel kimi töküldü göydən yağışlar (S.Vurğun); Həmin bu otığımız qonaq ilə doludu (S.S.Axundov).

TÖRƏMƏ – İLKİN Bağır Dədə palidı bu meşənin ulu ocdadı hesab eləyirdi, fikirloşıldı ki, bu meşənin bütün ağacıları Dədə palidin törəmələriddi... (İ.Melikzade); Xəcalot! Utanmaq! Namusun, arm; *İlkın* meyvəsindir... Umma son ondan! (B.Vahabzadə).

TURŞ – ŞİRİN Bir az cılıxa şor, bir eymədə turş qatıq göndərməmişdi (Ə.Vəliyev); Bu suyun rənginə, dadına baxın. Nə qəder duru, na qədir sırindrir (Ə.Vəliyev).

TURŞMƏZƏ – ŞİRİN Maya turşməzə ve meyxəs almanın dişına çəkəndə Zeynəb galib oturdu (M.Ibrahimov); A bala, ye, şirin almındır (Ə.İsayev).

TURŞULU – ŞİRİN Hələ bunun turşulu dolması var (S.S.Axundov); Nə sırindrir xoş nəfəsin; Perde-perde axan səsin (R.Rza).

TURŞULUQ – ŞİRİNLİK Meyvenin turşuluğu və ya şirinliyi yeyilən zaman bilinər ("Ulduz").

TURŞUMAQ – ŞİRİNLƏŞMƏK Dünənki xörəklər günün qabığında qalıb turşumuşdu (M.Süleymanov); Buradan serin meh golür, içəridə yatanların yuxusunu daha da şirinləşdirirdi (Ə.Vəliyev).

TUŞ – YALAN Fali tuş çıxdı (M.Hüseyn); Olmək yalan deməkdən yaxşıdır (M.Ibrahimov).

TUTQUN – GÜNƏŞLİ Hava bu gün sehərdən tutqun idi (S.Vəliyev); Hava o

TÜPÜRMƏK – YALAMAQ

qədər xoş, o qədər mülayim və güñaylı idi ki, dorhal bir yüngüllük hiss etdi (M.Ibrahimov).

TUTQUNLUQ – AÇIQLIQ Bir tərefəndən Nazlinn tutqunluğu, bir tərefəndən de evyandakı istilik Bağırı tontitmişdi (İ.Melikzade); - Dədə, geyün sağ üzü buludlu, sol üzü açıqlıq (M.Süleymanov).

TUTMAQ – BURAXMAQ Quzğun cumdu, ovunu elə göydəcə tutdu (S.Qədirzadə); Qışın olindən buraxdı (S.S.Axundov).

TUTULMAQ – AÇILMAQ Hava gah açıldı, gah da tutuldu. Lakin bir damcı da göydən düşmədi (H.Hüseynzadə).

TÜFEYLİ – ZƏHMƏTKEŞ Tüfeylili heyatdan ol çök, adam ol (C.Əmirov); Zəhmətkeşdir, işsiz dura bilmir ("Azərbaycan").

TÜKLÜ – QIRXIQ Üzü tüklü idi (S.Qədirzadə); Yaş elini qırxiq başına çəkdi (İ.Sıxlı).

TÜND – MÜLAYİM Xasiyyətim tünddür (C.Əmirov); Gözel xasiyyəti var, mülayim arvaddır (S.Qədirzadə).

TÜNDMƏCAZ – MÜLAYİM Mənim erim bir qəder tündməcazdır (Ə.Haqverdiyev); Mənim dostum mülayim adamdır.

TÜNLÜK – SEYRƏKLİK – Evdedirler, yaman tünlikdür (M.Ibrahimov); Qatarda seyrəklilikdir.

TÜPÜRMƏK – YALAMAQ Vəkil hirs içinde tüpürdü (M.Süleymanov); Kişi tüpür-düyünü yalamaz (Ata. sözü).

UC – ORTA

Uu

UC – ORTA Hələ bu nə ucudur, nə ortası, çox şey görəcəksen (Ə.Haqverdiyev).

UC – SON Bağının ucunu ağızına alıb çeyneyirdi (İ.Sıxlı). Gözlerimin qanadı; Söndürdün son ulduzu... (R.Rza).

UCA – ALÇAQ Alçaq uçan ucaya qonar (Ata. sözü).

UCA – GÖDƏK Biri boyda gödəkdi, biri xeyli ucaydı (M.Rahim).

UCABOYLU – BALACABOYLU Anam deyər ki, onların məktəbində balacaboylu uşaqları qabaqda, ucaboyluları daldə oturdurlar, müəllimin yazdığını gərək hamı görsün (M.Ibrahimov).

UCADAN – ASTADAN Bu sözlərdən qaşı çatalan zabit öz batıq səsi ile bir az da astadan xəber aldı (M.Hüseyn); Mayus halda bir neçə dəfə kirip çıalarq, ona baxıb susdu, sonra astadan soruşdu (S.Qədirzadə).

UCALIQ – BALACALIQ Dostunun boyca ucalığına həsəd apardı ("Azərbaycan"); Səmed öz boyunun balacalığından birinci dəfə heyifləndi (M.Ibrahimov).

UCALMAQ – ENMƏK Arzu göylərinde qoşa ucalmaq; Durubsan ulduzzalar sırasında sen (S.Tahir); Ağlıların üzərümüna üttü çıkməli; Ürəklerin zülmetinə enmək istədi (M.Araz).

UCQAR – YAXIN Gələrəm dalınca bir ucqar bağ; O sekir arxayı yaşıl otlaga (M.Rahim); Yaxın bir yerde görüş təyin etdilər ("Ulduz").

UCUZ – BAHĀ Lap ucuz verirəm, al, baha qiyməte sat (S.Vəliyev).

UCUZ – BAHALI Artezian quyusu hem ucuz başa gələr, hem də həmşolikdir (Ə.Vəliyev); Düzü, ən bahalı paltar geyində; Mən belə ürekden sevinməmişdim (C.Novruz).

UCUZLAŞMAQ – BAHALASMAQ Şirindir sonotin, şerin neməti; Lakin ucuz-

laşmış onun qiyməti (S.Vurğun); Xarici ölkələrdə qiymətlər günü-gündən bahalasır.

UCUZLUQ – BAHALIQ Ucuzluqda alicinin, bahalıqda satıcının üzün gələcə (Ata. sözü).

UCMAQ – ENMƏK Ona elə gəldi ki, ucur; günüşdir, küreyini yandırın (R.Rza); Qalxıqça qatar, buludlar endi yavaş-yavaş (R.Rza).

UCMAQ – QONMAQ Öyünməyin, sizdən daha uzaqlara uçurug; Sevinclər könülmə qondu quş kimi (S.Rüstəm).

UCUQ – ABAD Xülasə hər iki oğru yaxınlıqdakı ucuq hasardan aşdır (M.Talibov); Buranı abad edə bilməzdilərmi? (S.Qədirzadə).

UCUQ – TİKİLİ İndi mən qalan ancaq bu ucuq daxmadır (S.S.Axundov); Neçe tikiili evlər yarımcıq qalıb.

UCULMAQ – TİKILMƏK Uçulacaq o bir gün zərbəmizlə kökündən (S.Rüstəm); Birmərtəbeli, dördkünc məktəb binası hər tərəfi açıq bir meydançada tikilmişdi (M.Ibrahimov).

UCUNMA – QIZİŞMA Nəhayət, üçünma tez def oldu (Ə.Haqverdiyev); Birdən bödəndən qızışma hiss etdi, tərədi ("Ulduz").

UCURMAQ – QURMAQ Beledir insan, bir yandan uçur, bir yandan qurur (S.Vurğun).

UCURMAQ – TIKMƏK Özün yaxşı bilirsin ki, man istədimi tıkarəm və tikidiyim; də bir göz yumub açıncı uçuraram (Ə.Haqverdiyev).

UCURUM – DÜZ Yolun aşağısı uçurum idi, dibindən çay axırdı (Çəmənzəməlli); Düz yerde gözə bilmir, şumda şıllaq atır (Ata. sözü).

UCUŞ – ENİŞ Toyuğun ucuşu zibilliyo qodar olar (Ata. sözü); Təyyarənin eniş vaxtı yaxınlaşır.

UĞURLU – AĞIR

UĞURLU – AĞIR – Oğlum, ayağın uğurludur (A.Şaiq); Qonşunun ayağı ağrılır (M.Hüseyin).

UĞURLU – MÜVƏFFƏQİYYƏTSİZ Polkovniki onlara uğurlu yol dilöyib getdi (S.Qədirzadə); Müvəffəqiyətsiz tamaşa idi.

UĞURSUZ – MÜVƏFFƏQİYYƏTLİ Cox ugursuz adamdu (M.Hüseyin); Sofəriniz müvəffəqiyətlidir ("Ulduz").

ULU – MÜASİR Qəbul et hayatın ulu sosunu (S.Sorxanlı); Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri S.Vurğundur.

ULUÇ – MÜASİRLİK Bu saat očadın ululuğunu aparıb Nuhu çıxaracaqdır (S.S.Axundov); B.Vahabzadonın başqa kamil cəhətlərindən biri da odur ki, şair öz əsərlərində tarixi müasirlilik qədər yaşıda bilir (C.Aytarov).

UNUTMAQ – XATIRLAMAQ Yeno her şeyi unutdu (Mir Cəlal); Pori xala bir az da casaroltlonı, müslümlərin xahişini xatırladı (M.Ibrahimov).

USTA – ŞAĞIRD Man iyirmi ilin ustası, son iki ilin sağirdidən (Mir Cəlal).

UŞAQ – BÖYÜK Uşaq, böyük hamı bir-birino qarışmışdır (Mir Cəlal).

USAQLAŞMAQ – QOCALMAQ Elə qocaldıraq uşaqlaşır; Mənim qoca anam qocalar hor gün (C.Novruz).

USAQLIQ – BÖYÜKLÜK Bir dəfə o, uşaqlıq xatırları ile bağlı olan bir kənddə işləmişdi (S.Vəliyev); Yaşa böyükliyü mənim qarşımı kosdi ("Ulduz").

USAQLIQDA – QOCALIQDA Uşaq-həda mani itirşyidilər, dağda tapardılar (S.Vəliyev); Elə indi, qocalıqda da şürun vardır (M.Talibov).

USAQLIQDAN – QOCALIQDAN Çimnaz, uşaqlıqdan güləmodi baxtum (S.Rüstəm); Lap qocalıqdan da uzaqlaşır o (C.Novruz).

UZUNSOV – GÖDƏRƏK

UTANCAQ – SIRTIQ Adilo bir qədər utancaqdır (C.Əmirov); Sırtıq usaqdır, üz vermə ("Ulduz").

UTANCAQLIQ – SIRTIQLIQ At bu utancaqlığı, qoy golsin eşqin dilo (S.Rüstəm); Böyük oğlan olsa da, sırtıqlığından ol çökmeyeib.

UTANMAQ – SIRTIQLAŞMAQ Xan mondon utanır, çəkinir bir az; Mon getsem, qırğıñın hesabı olmaz (S.Vurğun); Sırtıqlaşıb, özünüzü biabır etməyin.

UYDURMA – DOÇRU Bunlar hamısı uydurmadır (M.Ibrahimov); Doçru sözün boyu qıldıran nazikdir (Ata.Rza).

UZAQ – GÖDƏK Qoca dedi: – Vaxt var ikon gedək; Mənzil uzaq, ömrü gödək (R.Rza).

UZAQ – YAXIN Bura yaxın, uzaq ellər axıışlı gəlməşdir (S.Qədirzadə).

UZANMAQ – QALXMAQ Bir xəstə uzannımdı yerdə üst-başı açıq (S.Rüstəm); Gülşən söz alıb ayağa qalxdı (Ə.Vəliyev).

UZUN – QISA Gah uzun olur bu yol; gah qisa (R.Rza).

UZUNBOYLU – QISABOYLU Uzunboylu, ariq bir adam ona doğru gəldirdi (A.Şaiq); ...Cibgirin qisaboylu, ariq bir oğlan olduğunu, bu gənəcə qətiyyən oxşamadığını bilsər (C.Əmirov).

UZUNDRAZ – GÖDƏRƏK Yasıl önlükli, sərisin gursaçı, uzundraz bir oğlan qapıda göründü ("Azərbaycan"); O boyca gödərəkdir ("Azərbaycan").

UZUNLUQ – QISALIQ Sanki səngərin uzunluq vo dərinliyini ölçürdü (M.Ibrahimov); Yolun qısalığı səhəbətimizi yarımcı qoydu.

UZUNSOV – GÖDƏRƏK Yağış mənimlə gedir; yumru, uzunsov damcıclarla; hopub qatar pəncərosino (R.Rza); Gödərək oğlan yerindən icazəsiz söz atdı (İ.Əfəndiyev).

ÜFUNƏTLİ – ƏTİRLİ

Ü Ü

ÜFUNƏTLİ – ƏTİRLİ Bu üfunətli mühtidən qurtarmağınız qeyri-mümkündür (M.Talibov); Mögr insanın yaxşı bir musiqi parçasını dinləmək, ətirli bir gülüstən becmorm arzuları dorunu bir ehtiyacdan doğmur? (M.Ibrahimov).

ÜMMAN – DAMLA O, kiçik damlaşdırıb ümmən görür (B.Vahabzadə).

ÜMUMİLİK – XÜSÜSLİK Adın ümumiyyəti vo ya xüsüsiliyi oysanın ümumi vo ya xüsusi olması ilə bağlıdır.

ÜRƏFA – AVAM Şərabın nəyi biz ürəfa üçün deyil, avam üçündür (S.S.Axundov).

ÜRKƏKLƏNMƏK – QƏHƏRLƏNMƏK Sərvinəzin söyü Poladı həm ürkələndirdi, həm də qəhərləndirdi (Ə.Vəliyev).

ÜRƏYİAÇIQ – QƏLBİQARA Səriyyəçox ürəyiaçıq qız idil (İ.Əfəndiyev); Hər qəlbicəra nakes ilə cəyləm üləft (S.Ə.Şirvani).

ÜRKƏK – CƏSARƏTLİ O, ortaboylu, ürkək baxışlı, mütonasib bedənli, yarasıqlı qadın idi (M.Ibrahimov); Bunun üçün adamda ürk lazımdır; Cəsarətli və təmiz ürk (M.Ibrahimov).

ÜRKƏMK – CƏSARƏTLƏNMƏK O elə evvəldən qadından ürkərdi. Mirzə bir az da cəsarətləndi (Mir Cəlal).

ÜST – ALT Altın həsir, üstün həsir, yat ki, yetim, torlöyosen (Ata. sözü).

ÜSYANKAR – SAKIT Onların hər ikisi üsyankardır (M.Hüseyin); ...Anketovdan başqa beş-alrı nəfər üzütyola, sakit bağça usağı var idi (Mir Cəlal).

ÜZ – ARXA Son qaranlıq arxa çevirir, işığa üz tutursan (S.Qədirzadə).

ÜZBƏÜZ – DALDALA Stulu çəkib üzbəüz oturdu (M.Ibrahimov); Onlar küsüllü idi, daldala dumrusular ("Azərbaycan").

ÜZDƏKİ – DİBDƏKİ Mən otağın dibdəki hər iki küçünən qazdım, heç no yoxdur (C.Əmirov); Üzdəki ottarı kökündən çıxartmaq lazımdır.

ÜZÜYOLALIQ – TƏRSLİK

ÜZDƏN – DƏRİNDEN Üzdən özünü elə aparırdı ki, guya onları ürəkdən istəyondır ("Azərbaycan"); Gülsabah Əbilin gözlerinə baxış dərindən köksünü ötdürdə (Ə.Vəliyev).

ÜZDƏN – DİBDƏN Üzdən duru, dibdən bulanlıq bir göl (M.Ibrahimov).

ÜZGÜN – SAZ Güllərə göz yaşından islanmış tülli dorhal buraxdır, üzgün, boğuş bir soslu dedi (C.Məmmədov); Canı sazdır, hələ xastalı bilmir ("Ulduz").

ÜZGÜNLÜK – SAZLIQ Bayaqçı üzgünlük yox oldu (İ.Şixli); Onun sazlılığı üzündən, hərəkətdən de oxumaq olur.

ÜZLÜ – ASTARLI İki gün sonra Səadət xanımdan məktub aldırm. Zərif kağız, gəyə astarlı paket, bənövşəyi mürakəb (Mir Cəlal); Kərim aynabondadda taxtin üstündə oturub qırızı mexmər üzlü mütökəyə dırşəklənmişdi (M.Ibrahimov).

ÜZLÜ – HƏYALİ Son bilmərsən bu necə üzlü yetimdir (A.Şaiq); Həyali olmanın hayalıdır, man buna ominatedim.

ÜZÜAŞAGI – ÜZÜYUXARI Girdə-girdə yaş damları saralış, solğun yanaqlarından üzüashağı süzüldü (M.Ibrahimov); Yuxulu kəndin orta küçüsü ilə üzüyuxarı qalxdılar (Ə.Məmmədxanlı).

ÜZÜGÜLƏR – QARAQABAQ Hər ikisi qarabuğdayı, üzügülər və qoşongardır (S.Vəliyev); Qaraqabaq adamıdır (M.Hüseyin).

ÜZÜQARA – ALNİACIQ Son məni üzüqara edirən (M.Ibrahimov); Min zəforə qarşılıyır alnıcıq orдумuz (S.Vurğun).

ÜZÜYOLA – TƏRS Baxın, göycəyini alın, üzüyola, fəqir və işlek olsun (Çəmənzəminli); Son bilişən o neccə tərsdir (A.Şaiq).

ÜZÜYOLALIQ – TƏRSLİK Onun bu üzüyolalığı tezlilikə qadınları və yaşılı kişilərə çatdı ("Azərbaycan"); Unut bu tərsliyi, gal Allahə bax (S.Vurğun).

VV

VAHİD – MÜXTƏLİF Bir *vahid* mil-lotə, iki hakimin; Dili doğmalaşdı... Bu lap ağ oldu; Doğma anamızın şəkərdən sırin; Bizi öyrətdiyi dil yasaq oldu (B.Vahab-zadə); Təzadlı dünyanın *müxtəlif* qıtlığı; Mənfil, müsbətli folosəsi var (N.Kəsmənli).

VAHİMƏ – CƏSƏRƏT Tellini yenidən *vahimə* bürdü. O qorxurdu (S.Hüseyn); Alım bilir ki, səndə olan *casarət*, kişilər biziñ heç birimizdə yoxdur (M.Ibrahimov).

VAHİMƏLNƏMƏK – CƏSƏRƏT-LƏNMƏK Telli yatmaq zamanı çatdırıca *vahiməlnəməyə* başladı (H.Hüseyn); Mina xanımın ürəyində olduğunu yəqin etdiyədə isə daha da *casarətləndi* (M.Ibrahimov).

VAHİMƏLİ – ÜRƏKAÇAN Birdən qabaqdan *vahiməli* bir səs eşidildi (Mir Cəlal); Bayır yumşaq, *ürəkaçan* bir boyazlığa bürümüşü (B.Bayramov).

VAXTAŞIRI – HƏRDƏNBİR Qazilan quyunun ayılı bilmsinən qarşısını almaq üçün ayrılıyını *vaxtaşırı* ölçmek lazımdır (Ə.Quliyev); *Hərdənbir* ərinə də yazıçıları geldi (M.Ibrahimov).

VAR – YOX *Vardan* xeyir gələr, *yoxdan* ziyan (Ata. sözü).

VARLI – FƏQİR İndi məndən nə isteyirsin? Sən bir *varlı*, mən bir *fəqir* (C.Cabarlı).

VARLI – LÜT *Varlılarım* çoxu özlərinin və mədənələrinin qorumaq məqsədi ilə yanlarında qoçu saxlayırdılar (A.Şaiq); Heç nəyini, bəy, *tütün* biridi (C.Məmmədov).

VARLI – YOXSUL Yalnız kollektiv təsərrüfat quruluşu bizim kəndimizi indiki mədəni, *varlı* seviyyəyə getirib çatdırılmışdır (İ.Əsfəndiyev); Ay nənə, vallah, mənim özüm də sonin kimi *yoxsulam* (Ə.Haqverdiyev).

VARLI-HALLİ – YOXSUL Bu kişi *varlı-hallı* bir adam idi (Ə.Haqverdiyev); Tutqun işq bu *yoxsul* daxmannın görkəmini daha da miskinləşdirirdi (A.Məmmədəzra).

VARLI-KARLI – YOXSUL *Varlı-karlı* kişidir, niye vermayək? (Mir Cəlal); Sizi bu *yoxsul* otığa gotiron mənəm! (M.S.Orud-badi).

VARLIQ – YOXLUQ Ey *varlıq* yox, *yoxluğu* vərdan daha dilber; Ruhim soni izlər (H.Cavid).

VARLIQ – YOXSULLUQ *Varlıq* na dərləq (Ata. sözü); Dünyada heç igid, yoxsul olmasın; *Yoxsulluq* igida yaman ad olur ("Koroğlu").

VARLILIQ – KASIBÇILIQ O hələ *varlılığı* sayosunda başını birtəhər girleyir (T.Hüseyn); *Kasibçılıq*, arvadının ölümü ve uşaqlarının çoxluğu onu əldən salmışdır (A.Məmmədəzra).

VARMAQ – GÖLMƏK Səbə, ehvalımı bir-bir; *Varb* ol yara erz eyle (M.V.Vidadi); Sabahi fasile zamanı Güler bizim sinfə *gəldi* (M.Ibrahimov).

VASITƏSİZ – DOLAYI *Vasıtəsiz* nitq başşasının fikrini eyni ilə verməkdir. Qız həyədanı, yaxud nəden *dolayı* isə cavab verməz (R.Əfəndiyev).

VAYEYLA – SEVİNC Çatmayır göylərə *vayeylam* (S.Rüstəm); *Sevincimin* həddi yox idi (M.Ibrahimov).

VAYLI – SEVİNCLİ Çoxlu xəbər götürdi; Şivənlə, *vaylı* axşam (Ə.Cavad); *Sevincli* günlərim barmaqla sayılır; Kədər – istdiyin qədər! (N.Kəsmənli).

VEYL – İSLƏK Son elə *veylin* üstündə özəmini niye belə ağırdırsan? (S.Rəhimov); Bizim yerimiz Cəfərabadın yerindən yaxşı, torpağımız məhsuldalar, camaatımız isə *islək*-dir (Ə.Vəliyev).

VEYLLƏNMƏK – İŞLƏMƏK

VEYLLƏNMƏK – İŞLƏMƏK Küçəbacada *veyllənməkdənə*, uşaqlar qoy şəhərin tarixi yərlərini gəzsinlər, öyrənsinlər (Ə.Əbülbəsən); İşçilər istiyo baxmadan od kimi *ışlayırdılar* (Mir Cəlal).

VƏCD – QORXU Sevincimin, *vəcdim* çoxluğundan durub oynamaq isteyirdim (M.F.Axundzadə); Onların mesun gözlərindən *qorxu* süzlülüb töküldürdü (M.S.Orud-badi).

VƏFALI – ETİBARSIZ Lalə yalnız *vəfali* bir arvad deyil, yaxın dost və köməkçi idi (M.Hüseyn); Etibarlı kəsib, *etibarsız* yar; Əl qaldırıb, özgə yara yalvarın ("Lotif şah").

VƏHDƏT – AYRILIQ Bilirdi ki, qüvvət *vəhdətdədir* (S.Rəhimov); Mən ki doyma-mıdım heç vüsəlindən; Mənə zülm elədi yaman *ayrılıq* (N.Rəfibəyli).

VƏHSƏT – SEVİNC Haminin üzündə *vəhşət*, iztirab və qorxu əlaməti görünür (A.Makulu); Heç olmasa öz atasına bu qoca vaxtında *sevinc* və təselli getirirdi (M.Ibrahimov).

VƏHSƏTLİ – MƏLAHƏTLİ Eşitdikcə bu *vəhşətli* sözleri; Əsdi bədəni, qızardı gözləri (A.Sehhet); Qapı tərəfdən *məlahətli* və nazlı bir qadın səsi eşidilir (M.Ibrahimov).

VƏHSİ – MƏDƏNİ O na *vəhsisi* adamdır (S.Vəliyev); Qoşatxan *mədəni* və təriyəli adam idi, lakin heç kəsə borclu qalmabı sevməzdi (M.Ibrahimov).

VƏHSİLİK – İNSANLIK Belədə o mən burada olduğunu görə, özünü elə alacaq və məni kədərləndirməmək üçün *vəhsilik* etmeyəcəkdir (M.S.Orud-badi); Ağ günlərə sesləyir *insanlığı* yurdumuz (Ə.Cəmil).

VƏHSİLİK – MƏDƏNİLİK Atam məni başa saldı ki, nefti elə beləce yandırmaq *vəhsilikdir* (M.Ibrahimov); Mehrivan öz *mədəniliyi* ilə onları susdurmuşdur (Ə.Vəliyev).

VƏLVƏLƏ – SAKİTLİK Dohşot dolu bir *vəlvəla* qopdu (H.Cavid); Get-gecə gecə

VULQAR – ƏDƏBİ

qaranlıqlaşır, Araz qırqalarına məxsus qəribə sakitlik başlayırdı (Ə.Vəliyev).

VƏRƏQLƏNMƏK – ÖRTÜLMƏK Ömrünən keçmiş günləri bir kitab kimi açılaraq gözlərini öndən varaglanırdı (M.Ibrahimov); Göylər boz buludları örətmişdə (M.Ibrahimov).

VƏRƏMLİ – SAĞLAM Vərəmlə adam-la rəhəkimlər xüsusi qayıq ilə yanaşırlar. İyirmi dərə yaşı, can-başı *sağlam*, istiqanlı bir oğlan özünü nə qədər saxlayacaqdı (M.Ibrahimov).

VƏTƏN – QÜRBƏT Əziz isə *qurbətən* vətənə qayırdı (C.Əmirov).

VİCDANLI – İNSAFSIZ Heyat *vicdanlı* və namuslu adamı mübarizlər cərgosına çıxarırmışdır (S.Rəhimov); Amma mən onu deyirəm ki, son sadə ol, mən çoban, bir gün gələr görərsən ki, necə *insafsız* iş tutmasan (M.Ibrahimov).

VİCDANSIZ – İNSAFLI Əbdül adı bir nökər isə də, sizin kimi *vicdansız* deyil (C.Cabarlı); Qoy Mehribənin Zeynal ilə Ninaya verdiyi bu sualı hər bir *insaflı* kişi özüne versin (S.Hüseyn).

VİCDANSIZLIQ – İNSAFLILIQ Zə-niməcə, xilqətdən daha avvel ədavətsizlik və *vicdansızlıq* yaranmışdır (C.Cabarlı); İndi bu məsələ qaldı sonin *insaflığına*.

VİCİCƏ – QİZDIRMA Heydər içəri giron kimi müsəhbinin canına *vicicə* düşü (T.Kazimov); *Qızdırma* onu əldən salmışdı ("Ulduz").

VİRAN – ABAD Açıdı mənə dərdli ağac; *Viran* bağın möləlini (M.Rahim); Dağlıdı qüssədən *abad* gördüyüin könlüm (Heyran xanım).

VİRANƏ – ABAD Mən onda bildim ki, yaranmaq nadir! Başorsız kainat bir *viranədir* (S.Vurğun); Biz bu dünyaya xarabaklıları *abad* etməyə gəlmışık (Ə.Məmmədəzra).

VULQAR – ƏDƏBİ Ədəbi dil normalarına zidd olan qaba sözlər *vulqar* sözlər

adlanır. Yeni yetişen *ədəbi* genclik həmişə Cabbarlının diqqət mərkəzində idi (M.Arif).

VURAĞAN – DİNC *Vuragān* öküzə Allah buynuz verməz (Ata, sözü); Məhəmmədəsən omı *dinc* adamıdır (C.Məmmədquluzadə).

VURAN – BÖLƏN Vurma hasilini almaq üçün odədin digər odədə neçə dəfə vurulduğunu göstərən odəd *vuran*, bölünən komiyotin böldündüyü odəd *bölmə* adlanır ("Riyaziyyat").

VURGUN – BİGANƏ Mən do sənin kimi gülo *vurğunam* (M.Rahim); Nə baxırsan oğrun-oğrun; Mənə *biganələr* kimi (Xəsto Qasim).

VURHAVUR – SAKİTLİK Ay Allah-qulu, yaxşı ki, yaxamızı bu *vurhavurdan* qurtardıq (Çəmənzəminli); Hər yan *sakitlik* idi (M.Ibrahimov).

VURMA – BÖLMƏ Hasıl almaq üçün bir odədin başqa bir odədə, yaxud öz-özüne vurulması *vurma*, bir sayıda neçə dofa başqa say (odəd) olduğunu bilmə omeli *bölmə* adlanır ("Riyaziyyat").

VURMAQ – BÖLMƏK Beş ikiyə *vurmaq*, alınan hasili beşə *bölmək* lazımdır.

VURMAQ – DAYANMAQ Bir soruş gör, heç üroyim bir gün onusz *vurdum?* (Ə.Comil); Birdən elő bil üroyi *dayandı* ("Azərbaycan").

VURUŞ – BARIŞ *Vuruşun* kor vuruşuna oxşamır (Ata, sözü); *Bariş* dəqiqələri yaxınlaşdır.

VÜQARLI – BAŞIŞAĞI Baş-başa çatılmış bu qoca dağlar; *Vüqarlı* qolbım tek bu uca dağlar (S.Vurğun); ...Yaxşı exlaqın birinci serti elo budur ki, *başışağı*, üzüyula olasan (M.Ibrahimov).

Y

YABANCI – DOĞMA Oxuya bilməz-sən, cünki bu horıflar artıq sənə *yabancıdır* (C.Cabbarlı); Heç kos inanmaq istəmirdi ki, Fariz monim *doğma* qardaşımızdır (Y.Əzimzadə).

YABANI – MƏDƏNİ Hüseyin Möhbusi kimi xain və alçaqlar *yabani* bir ot kimi böyükür... (M.Ibrahimov); Mən bədii əsərləri müeyyen darəcəde sevməyən *mədəni* bir adam təsəvvür ede bilmirəm (M.Hüseyn).

YABI – KÖHLƏN *Köhlən* at ilə *yabını* təfəvütünü hamı bilir (Ə.Haqverdiyev).

YAD – YAXIN Neco söyleyəsən *yaxına*, *yada*; Belə oyunlardan kar aşarmı heç?! (H.Hüseynzadə).

YAD – YERLİ *Yad* üzü görməsin sür-fəmiz gerək (S.Rüstəm); Onu *yerli* əhalidən seçmək mümkün deyildi (S.Valiyev).

YADELLİ – DOĞMA *Yadelli* bir şah *doğma* yurda çapğına keçdi (İ.Əsfendiyev).

YADIRĞAMAQ – ALIŞMAQ [Macid kişi:] Quyu qazmağı *yadırğamışam*, bala... (İ.Molikzadə); Əlini alına dayadı və bir neçə sənaye danışın qaranlığa *alışmaq* istədi (M.Hüseyn).

YAĞI – DOST Tanışın her yerdə *həm dost*, həm *yağ*; Zəkəli, sınaqlı qoca Tapdığı (A.Şaiq).

YAĞINLIQ – QURAQLIQ Bu il *həm yağımlı* idi, həm də havalar isti keçirdi (Ə.Vəliyev); Yolun her iki tərəfi də *quraqlıq* və bomboş idi (Mir Cəlal).

YAĞIŞ – QURAQLIQ Əkinçi *yağış* istor, yolcu *quraqlıq* (Ata, sözü).

YAĞIŞLI – QURU *Yağışlı* bir bahar axşamı idi (M.Hüseyn); Havalalar *quru* idi, yağış yaqmırı.

YAĞLI – KASIB Yəqin *yağlıdır* ki, belə dolanır (Ə.Haqverdiyev); -Əmi, *kasib* arvadıdır, nə verəcək (M.Hüseyn).

YAĞMURLU – QURU *Yağmurlu* bir gündü... (S.Hüseyn); *Quru* bir yay günü idi.

YAXIN – UZAQ *Yaxın* adam, *uzaq* adam nə deməkdir, Sofi? (Elçin).

YAXINDA – UZAQDA Bu arada, *yaxında* dörd-beş ol şiddəti tapança atılır (H.Cavid); Harada iso *uzadı*, lap *uzadı* tok-tok işşılardan yanındır (Y.Əzimzadə).

YAXINDAKI – UZAQDAKİ Qaçqınlar hamısı *yaxındakı* şah tutluğla torəf yürüyülür (Ə.Vəliyev); Hərbi adamın nəzərlərinə *uzadı* dağlıqlar colb etdi (S.Vurğun).

YAXINLIQ – UZAQLIQ Sofi, *yaxınlıq* da, *uzaqlıq* da insanın öz içindədir (Elçin).

YAXŞI – PIŞ Qurru burları toplayıb getirir, *pisini* evdə yandırır, *yaxşılırını* qom-qom bağlayıb qonşulara satar, tondır çörəyinə deyişirdi (Mir Cəlal).

YAXŞI – YAMAN *Yaxşı* da, *yaman* da olsa, hökmədar, öz matəxoxizindir (A.Şaiq).

YAXŞILAŞMAQ – XARABLAŞMAQ Tapdıq vücudca *yaxşılışmışdır* (Ə.Vəliyev); İşlərin qızışan zamanında aramız daha da *xarablaşır* (M.Ibrahimov).

YAXŞILIQ – YAMANLIQ Dünəydə no *yaxşılıq* iter, nə do *yamanlıq* (M.Ibrahimov).

YAL – DƏRƏ *Dərəni* keçib düşmənin müdafiədə durduğu *yala* qalxmağa başlar-kon birinci gülər atıldı (Ə.Əbülləhson).

YALAN – DOĞRƏ *Mən yalan* damış-mağ adot eləməsiş (C.Əmirov); Oğlanın dediklori *doğru* çıxdı (C.Əmirov).

YALAN – DÜRÜST *Yalan* cozanızı artırıbilər (Mir Cəlal); Bizo *dürüst* məlumat lazımdır (C.Əmirov).

YALAN – DÜZGÜN Yeno do *yalan* danışınız, yoldaş Razumov (C.Əmirov); Bu suala lap *düzgün* cavab vero bilmərəm, qadan alım (C.Əmirov).

YALAVAC – TOX Həftələrlə qalib ac; Dolanırdı *yalavac* (A.Şaiq); Müdəmələ olo baxır... lakin ac deyil; Onun qarın *toxdur*, gözləri açdır... (O.Sarıvolli).

YALIN – GEYİMLİ

YALIN – GEYİMLİ Yalın ayaqları dizlerinodok palçıga batmışdı (Çemenzöminli); Tırmış şal geyimli, qara saçlılar; Hor torofo zor nişanlar dolanır (Aşıq Ələsgər).

YALQIZ – CÜT Bu dünyada sır de yalıq qalmasın; Qardaş gorok cüt dayana yan-yana (Aşıq Ələsgər).

YAMAQLI – SÖKÜK Arvad Cumanın... yamaklı çökmesini geydi (Ə.Əbülləsən); Sökük köynöyindən qolu görünürdü ("Ulduz").

YAMAQLI – YIRTIQ Yamaklı ayaqbabilərə gəzərək pul yırdı (C.Əmirov); Ayaqqabılırlar yirtiq idi.

YAMAMAQ – SÖKMƏK Yamayardım babamın çul-çuxasını (M.Ə.Sabir); Təzə köynəyi söküd.

YAMAN – RƏHMLİ Kərəm kimi mən oduna yanaram; Dostuna dəst, düşmənəne yamanam (Aşıq Əziz); Rəhmlidir, ürəyi yumşaqdır.

YAMANCA – YAXŞICA Onlar Səmədin yamanca tolaşdırını duymamış deyildilər (M.Hüseyn); Onu yaxşica ezişirdilər.

YANAR – SÖNÜK Bir parça atəşəm, bir parça yanğın; Qəlbim örpəyidir yanar bir dağın (M.Müsfiq); Sönük vulkana tamaşa edirdilər.

YANAŞI – AYRI Çarpayıları yanaşı idi (T.Kazimov); Onların yeməkləri bir, yataqları ayrı idi.

YANAŞMAQ – UZAQLAŞMAQ Fəx-rəddin qapıya yanaşmaq üçün heç bir bəhənə oluda edə bilmirdi (M.S.Ordubadi); ...Kazım dik atılrıq wa qaçmaq bu qanlı dəstədən birdəfəlik ayrılib uzaqlaşmag... arzusunu ilə çırpmırdı (M.İbrahimov).

YANIQLI – NƏŞƏLİ Rehim bəy yanğılı bir ah çəkdi (M.Hüseyn); O bu gün nəşəli idi.

YANLIŞ – DÜZGÜN Yanlırsan, o yanlış törbiyedir (A.Şaiq); İndi Məcid mülliimin suallarına casarətən və düzgün cavab verirdi (Mir Cəlal).

YANMAQ – SÖNMƏK Gülər ulduz kimi tez yandı, söndü (M.Rahim).

YARAŞIQSIZ – SƏLİQƏLİ

YAPIXMAQ – QALXMAQ Qoca deyir-man daşının üzərində yırğalanıb yapıldı (S.Rohimov); Hərin qalxdı dik ayaq üstü; Ox deyon ahu kimi tullandı (A.Sohhot).

YARALANMAQ – SAĞALMAQ Mir-saqlı yaralılmış və yero yixilmişdi (S.Hüseyn); Qonağım qız, məni sağalt, amandır (Mir Cəlal).

YARALI – SAĞLAM Maya yaralı bir eçqli Qaraşı müdafia etdi (M.Ibrahimov); Rayon sohiyyə mentəqəsi sağlam uşaqların yarısını düzəltmişdi (Mir Cəlal).

YARAMAZ – XEYİRLİ Pis və yaramaz cohoter işsə nozöründən qaçrırdı (M.Ibrahimov); Cox zaman xeyirli məsləhət alırdılar (Mir Cəlal).

YARAMAZLIQ – YAXŞILIQ Rehim-lidən hər cür yaramazlıq, laqeydilik, arxa-yınlıq gözleyirdi (I.Hüseynov); Bir işə belə şorşətsək; yaxın pislisiyini də, yaxşılığını da hamidiən evvel yazarın özüne deyik (Mir Cəlal).

YARANIŞ – ÖLÜM Sən ki, yaranışdan gözələn bele; Bir dəstən olmuşan ağıza, dile (S.Vurğun); Nədənse heyətdə bir ölüm sükütə hökm sürdürdi (Mir Cəlal).

YARANMAQ – DAĞILMAQ Tikintidə kiçik bir özfəaliyyət dərnəyi yarandı (İ.Fəndiyev); Şirinlik içəlen aşxam qonaqlar mubarəkbadlıq edib dağıldı (Mir Cəlal).

YARANMAQ – ÖLMƏK Men ezişən bir sinifin hayqırı; Haqq bağırın sədəsindən yarandım (M.Müsfiq); Özümüzükünü niye öldürülərlər, ay dəli, nə olubdur deyir! (Mir Cəlal).

YARARLI – XEYİRSİZ Əsil bəla ora-sındadır ki, usta zeynəllər özlərini dünyada en ağılli, işgüzər və yararlı adam hesab edirlər (M.Ibrahimov); Xeyirsiz adamları xeyirli işlərə cəlb etmələ lazımdır.

YARAŞIQLI – KİFİR Cox arıq olmasına baxmayaraq, yaraşıqlı bir oğlan idi (İ.Fəndiyev); Kifirdir, amma nə olsun ki, kisinin boxtı vurub (M.Hüseyn).

YARAŞIQSIZ – SƏLİQƏLİ O, nəhayət, balaca, yaraşıqsız ev seçib qapını döyüd

YARĞAN – DÜZ

(S.Veliyev); *Səliqəli* dirrikə kimi başının alığını tortəmiz vurmaq... istoyirdi (Mir Cəlal).

YARĞAN – DÜZ Yarğan yarar sinosunu dağların; Sular ovur sinosunu dağların (R.Rza); Yaradan insanlar, quran insanlar; Tutmuş başdan-başa geniş düzləri (O.Sarıvoli).

YARI – BÜTÖV Bağımızdakı definəni çıxardıq. Yarisi sənin, yarisi mənim (C.Əmirov); Bunları bütöv manə verin.

YARIAC – YARITOX Onun özü də yariac, yaritox dolanır (M.Hüseyn).

YARIMCIQ – BÜTÖV Səde cümlekər cümlə üzvlərinin iştirakına görə bütöv və ya yarimciq olur.

YARIMCIQ – DOLU Koroğlu baxdı ki, arpı çuvalları yarimciqi ("Koroğlu"); İri ocaqların üstündə dolu qazanlar uğlanırlar (M.Rzaquluzade).

YARIMCIQ – TAM Söhbət yarimciq qaldı. Hidayət hadisəni tamam dəmişdi (Mir Cəlal).

YARIZARAFAT – YARICİDDİ Müstəfa bə sözləri yarizarafat, yariciddi dedi (G.Hüseyinoglu).

YASSAR – FƏRLİ Sonra dedi: - A yassar; Səni bir öyrədən var (A.Şaiq); Fərli deyil, qoy getsin.

YASSAR – GÖZƏL Qorxma yassar, mərdənən ol, oturaq, Əhməd, gir qoluna, ha... belə (N.Vezirov); Qivami çox gözəl insandır (M.Hüseyn).

YASTI – DÜZ Bəziləri özünü suya atıb ćimir, bəziləri də yasti daşları suyun üzündə sürüsdürdürüdülər (İ.Şixli); Sümük düzdü, amma aşağısına eti xoruz pipiyi kimi düşüb sol yana (C.Məmmədquluzade).

YAS – QUPQURU Yaş paltarı o elindən bu elinə alırdı (M.Eynullayeva); Zənn eyləməsin könlümün eş atəsi səndi; Yaxud ürəyim qupquru bir yarpağa döndü (S.Rüstəm).

YAS – QURU Qurunu yoxlayın, yaşı yoxlayın; Gahdan dolu döyür, gahdan qar yağır (H.Hüseynzadə).

YAVA – ƏXLAQLI

YAŞARMAQ – QURUMAQ Gözlerinizi yaşardı, həmcinslərinizi öldürmək üçün bantınızı qurudursunuz (M.Talibov); Ağla-mağdan gününən yaşı *qurudu* ("Ulduz").

YAŞAYIŞ – ÖLÜM Ona elə golirdi ki, kənddəki qaynar hayatı, gürməqli, forshı *yaşayış* da qonaqların ayağı ilə gəlməmişdir (Ə.Veliyev); Her ikisinin *ölüm* xəbəri golib (Mir Cəlal).

YAŞLAMAQ – QURULAMAQ Müdir birdən içəri girdi. Natiq olini stokana atdı ki, bù az boğazını *yaşlaşın* ("Kirip"); Çuxasın otəyi ilə belini *quruladı* (İ.Şixli).

YAŞLAŞMAQ – CAVANLAŞMAQ Hiss olunurdu ki, Vera *yaşlaşmışdır* (İ.Şixli); "Ay eller!" deyirmə üreyimdə mən; Ömür *cavanlaşır* ellər deməkən (S.Vurgun).

YAŞLI – ÇOCUQ Yaşlı kişilərdən biri yaxın dəyədən çıxıb onlara "xoş gəlmisinizsiniz" dedi (M.Eynullayeva); Südəmər *çocuqlar* kimi iki sözden fəzələ bir şəbəkəmiz (H.Cavid).

YAŞLI – QURU Yaşı gözlerindən öpdü (S.Veliyev); Məmmədhüseynin dırşayıncı çırpılan ağac, *guru* oduna vurulmuş balta kimi seslendi (Mir Cəlal).

YAŞLI – SÜDƏMƏR Yaşı kişiyyə töşök-kürkünü bildirdi (M.Eynullayeva); Ac qalmış südəmər balaların mələməsindən yer, gəytiyərdi (Ə.Haqverdiyev).

YATMAQ – AYILMAQ Qədir sanki yatmışdı, yuxudan *ayıldı* (Mir Cəlal).

YATMAQ – DURMAQ Gündəşdən tez durar, aydan sonra *yatardı*, günün tövlovdə və samanlıqda keçirirdi (Mir Cəlal).

YATMAQ – QALXMAQ Balı, saatlarla, günərlər Vəfadarmı beynində bu fikirlərin biri *yatur*, o biri *qalxır* (M.Ibrahimov).

YATMAQ – OYANMAQ Larisa ayla bir yatar, gənəsələr ola yaranırdı (M.Hüseyn).

YAVA – ƏDƏBLİ Nə yava səylöyirsin, ay goda! (N.Vezirov); Vəqin Qasim omi çox *ədəblî* və söz eşidən idi (C.Məmmədquluzade).

YAVA – ƏXLAQLI Deyirom, Kamil, bu arvadının ipini çox, sehərdən axşama

YAVAN – YAĞLI

kimi bulvarda yava qızlar kimi açık gözib onunla–bununla mırıvurub gülür (S.S.Axundov); *Əxlaqlı* uşaqdır (“Azərbaycan qadını”).

YAVAN – YAĞLI Kasıbüñdürməyi yavan olsa da, dili yağılı olar (Ata. sözü).

YAVAŞ – BƏRK Əvvəl yavaş, sonradan bərk ökürdüm (Mir Cəlal).

YAVAŞ – CƏLD Qız yavaş addimlara onu izlayır (M.Hüseyn); O *cəld* xostələrin yanına qadı (C.Məmmədov).

YAVAŞ – SÜRƏTLİ Bu məktub gecəyarısı Hacı Hasanın içəri otığında yavaş soşlu oxundu (Mir Cəlal); Şairin iti gözü, hossas ağılı, hor də *sürəlli* yerişi var...

YAVAŞ – TEZ Stokanı növbəkiyə yavaş qoy (Mir Cəlal); *Tez* əncir ağacının altına çökildim və fikirləşdim (Y.Əzimzadə).

YAVAŞ – TƏLƏSİK – Ay lola, yavas sürün! (Mir Cəlal); Sürmə xala Əzzizi hamam-xanaya salıb mətbəxə qayıtdı və *talasik* yemək hazırlamaga başladı (S.Rəhimov).

YAVAŞCA – BƏRK Bir dəfə axşam kim işə qapımı yavaşça döydü (C.Məmmədov); Əkkörin baldın *bərk* göynadi (Mir Cəlal).

YAVAŞDAN – BƏRKDƏN Elə belə çağırıb oyada bilməyəcəyini görəndə cold onlara yanaşdı, hərəsinə bir dürtmə ilisdirdi, əlbotta, *bərkdan* yox, yavaşdan (M.Hüseyn).

YAVAŞIMAQ – GÜCLƏNMƏK Yağış yağırdı, gah *güclənir*, gah da yavaşırdı (“Ulduz”).

YAVAŞIMAQ – TƏLƏSMƏK At sohoro yaxın lap yavaştı (İ.Şixli); Gavur malını yeməyo *taləsmək* gərəkdir, *taləsmək* (Mir Cəlal).

YAVAŞITMAQ – ARTIRMAQ Bəbir bay sosunu *yavaştı*, nökorino xəlvəti danişdi (Mir Cəlal); Xasayın iştahı daha da artdı (M.Hüseyn).

YAVAŞITMAQ – YEYİNLETMƏK ...Zeynal toqib etdiyi düşmənin yuvarlanğıını görünce atını yavaştı (Ə.Əbülhəson); Salatin addimlarını yeyinlətdi (İ.Şixli).

YAZMAQ – SİLMƏK

YAYĞIN – YİÇCAM Otağın döşəmosi yayığın yox, *yığcam* döşəməlidir.

YAYILMAQ – YİGİLMAQ Su kimi ürəyime yayılır, sözün düzü (S.Rüstəm); Şah yedi doydu, süfrə yığıldı (M.F.Axundzadə).

YAYLAQ – ARAN Köçər arandan el, gedər; Yavaş-yavaş *yaylağa* (A.Səhəhet).

YAYMAQ – BÜKMƏK Qadılardan birisi yuxa *yayır*, o birisi do qəvirirdi (Ə.Vəliyev); Hədiyyəb bir parça çorək götürüb qozeta *büküld* (Mir Cəlal).

YAZ – QIŞ Yazda çalan, *qişda* oynar (Ata. sözü).

YAZ – POZ Ey, da diğ olduq, gah deyir yaz, gah deyir poz (Anar).

YAZI – POZU Yaziya pozu yoxdur (Ata. sözü).

YAZIQ – DƏLƏDUZ Bu *yazıq* qız heç də satmış adama oxşamır (C.Əmirov); Yaxşı, ay *dələdə!* Bir danış görək; Neçəyə satmışan yox vidiyanım? (S.Vurğun).

YAZIQLIQ – DƏLƏDUZLUQ O bütün yaziqliğli, kimsəsizliyi ilə göz önünde canlanır (Mir Cəlal); Mən Mirzənin də *dələdəzligünü* görmüşəm (S.Rəhimov).

YAZILI – ŞİFAHİ Bu dediklərinizi yazılı surətdə təsdiq edirsinizmi? (T.Kazimov); Bu nəticə halolik həkimin *şifahi* royi id (T.Kazimov).

YAZILIŞI – POZULUŞU Məqalənin nə yazılışı, nə də pozuluşu məni açdı. “Azərbaycan gəncləri”

YAZLAMAQ – QIŞLAMAQ Çox tez yazlamışım (“İzahlı lügət”); Bizimlə *qışla-*yr fəqət dolaşa, sərçə, sağsağan (A.Səhəhet).

YAZLIQ – QIŞLIQ Yoxsa biz bostan üçün, *yazlıq* ekim üçün ayırdığımız sahəyo su çatdırma bilməyəcəyik (Ə.Əbülhəson); Pori nənə öz *qışlıq* azuqosunu yiğmişdi.

YAZMAQ – POZMAQ Önündəki dəfərə bir çox şey yazdım, *pozdum* (S.Rüstəm).

YAZMAQ – SİLMƏK Qaz loleyi qanun yazar (Ata. sözü); Zaman silər üreklerdən naləni (S.Rüstəm).

YEKDİL – MÜXTƏLİF

YEKDİL – MÜXTƏLİF Şura hökumətin tekliflərini ürəkden, *yejdil*, yekcəhot alıqlaşmaliyiq (Ə.Haqverdiyev); Bu məsələ barədə fikirlər *müxtəlisidir*.

YEKƏ – BALACA Birisinin qulaqları *yekadır* (C.Əmirov); Tayqlıça Kazım indi də izdihamı yarır, *balaca* adamların başından aksaş qarğı kimi addıyab oturdu (Mir Cəlal).

YEKƏBAŞ – MƏRİFƏTLİ Coxları üzünə durdular; Könülü qırıldı; Nə deymir o *yekebaşlara*?! (M.Müşfiq); Əşrəf hor oğulun tayı dieldi. Hələ bu mahalda onun kimin gözəl-göyəçək, qanacaqlı, *mərifətlə* bir oğul yox idi (İ.Şixli).

YEKƏXANALIQ – SADƏLİK Bilmirəm heç size bu iddia, bu *yekehanalıq* haradandə belə golibdir (S.Rəhimov); Əzizbəyov qapıdan içəri girince jandarm roisi özünü *sadəliyə* vurub, eftiramlı ayağa qalxdı... (M.Hüseyn).

YEKƏLİK – BALACALIQ Başın *yekealiy* dövlətdir, ayağın *yekealiy* neybət (Ata. sözü); Ayağın *balacalıq* da simmetriyanı pozur.

YEKNƏSƏQ – FƏRQLİ Qocaman tayqa məndən incəsin, o bir az *yeknəsəqdır* (S.Sərşanlı); Onların fikirləri *fərglidir*.

YEKRƏNG – MÜXTƏLİF Mən yənə də, həmişə oldğulu kimi ona sadə və *yekrəng* cavabları verdim (M.S.Ordubadı); Maarrifəsəbəsine *müxtəlis* iş üçün dəsto-dəsto müəllim, teləba gırıb, çıxırı (Mir Cəlal).

YELBEYİN – AĞILLI Özü da bunum kimi *yelbeyin* arvad? (M.İbrahimov); Yum, yoldaş Anketov, *ağilli* söz danişmadın (Mir Cəlal).

YELLİ – YAVAŞ Birdən Bağıra elə geldi ki, Tünzalə başını *yelli* torpatsa, böğazi meyvə saplaşğı kimi üzüla bilər (İ.Molikzadə); Yerindən *yavaş* tərənpən ol-üzünü yumağa başladı (“Azərbaycan”).

YENİ – KÖHNƏ Yeni kənd *köhnə* kəndi kitablarından pozmada (S.Rüstəm).

YENİCƏ – ÇOXDAN Stansiya *yenica* yaradılmışdı və rayonda on cavan MTS

YEYİNLİK – YAVAŞLIQ

hesab olunurdu (M.İbrahimov); Axi, *çoxdan* görüşmürük (T.Kazimov).

YENİLİK – KÖHNƏLİK Səni sevin-dirdəcək bir *yenilik* yoxdur (M.S.Ordubadı); Hörməti belə başa düşmək *köhnəlikdir* (M.İbrahimov).

YENİYETMƏ – YAŞLI Nə çoxdur kəndimizdə *yeniyetmə* cavanlar (Ə.Haqverdiyev); *Yaşlı* və təcrübəli minicilərə at qoşaşdırmağı belə bacarırdı (M.Hüseyn).

YER – GÖY Göydən bir damcı da düşmədi yero; *Yerdən* sular coşdu, sellər oyndı (H.Hüseynzadə).

YERİMƏK – DAYANMAQ Bir qoşa kəhne paltar əynində; *Yeriyir* yolda torba ciyində (A.Səhəhet); Külek yatır, qar *dayanır*, açırlı sohər (S.Vurğun).

YERİŞ – DURUŞ *Yeris* də, *durus* da başqalaşırıb; Yanışlı el verir gərsə hor kimi (H.Hüseynzadə).

YERİŞLİ – DURUŞLU Ceyran *yerisi* yarın; Ağ buxağda xali var (Bayati); Başa-açıq, sakit *duruşlu*, bahar geyimli rus, sanki onun özüne güliirdi (Mir Cəlal).

YERSİZ – MÜNASIB Ramizin *yersiz* sözü müəllimi lap haldan çıxardı (M.İbrahimov); Neyleyim, *münasib* bildiyim budur; Yazmasam da özün hiss edəcəksen... (O.Sarivelli).

YETİM – ATA-ANALI Xeyir, mən bəbəxt tekə, *yetim* böyümüşəm (C.Əmirov); Uşaq *ata-analı* böyüür.

YETİK – XAM Çixma orik ağacına, bihudə, dilborim; Yen gol aşağı, no *yetkin* var, no *xami* var (M.Məcərez).

YEYİN – YAVAŞ Durun bir nəfəsimi dərim. *Yeyin* gölmüşəm (C.Cabbarlı); *Yavaş* get, yixılıb elindəkini sindirəsan.

YEYİNLETMƏK – YAVAŞIMAQ Səlim gələn terəfdən dalbadal üç gülle atıldı. Koşfiyyatçılar *yeyindildilər* (Mir Cəlal); Budur zurna *yavaşıdı* (Cəmənzəminli).

YEYİNLİK – YAVAŞLIQ Təkər yuxarıya ağır-ağır çıxır, enişə fırıldananda *yeyinliyində* qabağında durmaq olmur (S.Rəhimov); Belə *yavaşlıq* bizi hor şeydən möhrüm edir.

YEZİD – RƏHMLİ

YEZİD – RƏHMLİ Bunun yanında yezid adam na qəlot elçir (S.Vəliyev); *Rəhmlı* adamsın, yolunda can qurban.

YƏQİN – ŞÜBHƏ Bollıdır yerimiz *yəqin* divana (H.K.Sanlı); Sonin davranışın məndən *şübhə* yaradır ("Azərbaycan").

YƏQİNLIK – ŞÜBHƏLİLİK Bəs elo işo, bir balaca üzünü göstər ki, *yəqinlik* hasıl olsun (Ü.Hacıboyov); *Şübhəlliym* daha da artırdı.

YİĞİNTİ – DAĞINTI Əjdor bir az da uzaqlaşmalı, konardan, daş və qum *yığıntılarının* arası ilə getmeli oldu (S.Rəhman); Tağın o tərəfindən *dağıntıını* görmürsen?

YİĞMAQ – BİÇMƏK Biçin de, *yığın* da əldən çıxdı (Mir Cəlal).

YİĞMAQ – DAĞITMAQ Allah onu *yığmağa* yox, *dağıtmaga* yaratmışdı (M.Ibrahimov).

YİĞMAQ – SÖKMƏK Tüfəngin hissələrinin yağılayıb, bir-bir yerini *yığdı* ("Azərbaycan"); Tüfəngi *söküb* çula büründülər, qatıcların qarın altında gizlətdilər (Mir Cəlal).

YİĞMAQ – TÖKMƏK Böyük nə *töksə*, uşaq onu *yığar* (Ata. sözü).

YİĞNAQ – DAĞINIQ Gündə bir qapıya salırlar *yığnaq* (Q.Zakir); Qədir atın üstündən *dağınq* saçlı Qumrunu qucaqladı (Mir Cəlal).

YIXMAQ – QALDIRMAQ Uşağı vurub yərə *yixdilar* ("Ulduz"); Gərkək siz qolundan tutub *qaldırasınız* (Mir Cəlal).

YIXMAQ – QURMAQ Böyük bir dünyanı *yixmaq*, uçurmaq; Yerində başqa bir dünyaya qurmaq? (S.Vurğun).

YIXMAQ – TİKMƏK Arvad var, ev *tiķar*, arvad var, ev *yixar* (Ata. sözü).

YIRTICI – MƏDƏNİ Rozil düşmən yaralanmış; *Yirtıcı* bir canavardır (S.Vurğun); Onlar istiyin ki, biz de qabağı gedək, *madəni* xalqlar cərgəsinə çıxq (M.Ibrahimov).

YIRTIQ – TƏZƏ Aslanın köhnə, *yurtuq* çəkməsi tozə paltnarına yaraşmışdır (S.Vəliyev); *Təzə* ayaqqabısını geyinib getdi ("Ulduz").

YOGUN – ARIQ Arabaçı *yogun* bir kişi idi (Ə.Thülbüləsən); Onun o mehraban kənd

YÖNDƏMSİZ – BİCİMLİ

qızımın *arıq*, düz, millor kimi cəlb edən barmaqlarını aşkar görürdü (Mir Cəlal).

YOĞUN – NAZİK Baldır, deyormiş, no çox *yoğun*, no de *nazik* ola, ayaqları ele ton gerek ki, sağ ilə sol seçilməsin (Mir Cəlal).

YOĞUNLAŞMAQ – NAZIKLƏŞMƏK Sesi bir az *yoğunaşmışdı* (S.Vəliyev); Sesi nəsə *naziklaşıb*.

YOK – BƏLİ Almaz mənəm deyilse, seninmi olmalıdır? *Yox* (C.Cəbbarlı); Qüdərə *İsmayılləzadəni* tanıyrısanmı? – *Bəli* (M.Hüseyn).

YOXSUL – KALAN Çox *yoxsulu* qoparmış; Zalmin pəncəsindən (A.Saiq); – *Hori*, özü də *kalandır* (C.Əmirov).

YOXSULLAŞMAQ – VARLANMAQ Şamaxı bazarı zəngin bazardır, Əfsus, *yoxsullaşır* get-gede bir az (M.Rahim); Baloğlan müvəqqəti olaraq *varlanmaq* fikrindən əl çəkdi (C.Əmirov).

YOXSULLUQ – VARLILIQ *Varlılığı* teleson, *yoxsullağın* tez düşər (Ata. sözü).

YOXUŞ – ENİŞ *Enisi*, *yoxusu*, düzü bir olub; Meramı, məqsədi, üzü bir olub (H.Hüseynzadə).

YOXUŞLU – ENİŞLİ *Enişli*, *yoxusu* bu yollarda bax! Varmı topqu salib büdrəmeyən kes (H.Hüseynzadə).

YOXUŞLUQ – ENİŞLİK Yolun *enişliyi* ve ya *yoxuşluq* yox, sənin hərəkətin məni cana getirdi ("Ulduz").

YOXUŞSUZ – ENİŞSİZ Yeri uşaqlarla göz, dolan bir az; Bu dünya *enışsiz*, *yoxuşsuz* olmaz (Z.Xəlil).

YORULMAQ – DİNCƏLMƏK Zəhmət çəkibson, *yorulubsan*, get rahat ol (Ə.Haqverdiyev); Bir az yatıb *dincəlmək* isteyirəm (C.Əmirov).

YÖN – ARXA Gah *yönümü* çevirirəm Şirvana; Gah üz tutub Gürcüstanə ağlaram (Molla Cümə); *Arxa* cərgədən başıaçıq bir adam qışkırdı (Mir Cəlal).

YÖNDƏMSİZ – BİCİMLİ Kobud sıfəti, *yöndəmsiz* bədəni vardi (S.Rehman); Gözəl *bicimli* paltaqlar vardi.

YÖNDƏMSİZ – MÜTƏNASIB

YÖNDƏMSİZ – MÜTƏNASIB Nə *yöndəmsiz* adamdır (A.Saiq); Doyirmı, *mütənasib* üzü vardı... (Mir Cəlal).

YÖNDƏMSİZ – YARAŞIQLI "Sil" dedi əndamından; *Yöndəmsiz* ləkələri! (Ə.Cavad); Həbibə qara, dolu, mütənasib boylu, *yaraşqlı* bir qızdır (Mir Cəlal).

YUBANMAQ – TƏLƏSMƏK - Oğlum niyo bələ *yubanmışan*? (S.Vəliyev); ...Məclisimizin bitməsinə *tələsirdim* (Mir Cəlal).

YUXA – QALIN Hava da bərk dolub, yağacaq. Əynin də *yuxadır* (S.Rəhimov); Əynin *galndır*, üşümürəm ("Ulduz").

YUXULAMAQ – AYILMAQ Uşaqları araba beşik kimi silkələyib yorduğundan tez *yuxuladilar* (I.Sixli); *Aylın*, dostunuzu, düşməninizin tanyını! (M.Hüseyn).

YUXULU – AÇIQ Bır gün hər ikisi *yuxulu* gözlerini açdı (A.Saiq); O, saçı-başı *açıq*, enlisif bir qadın idi (Mir Cəlal).

YUXULULUQ – AYIQLIQ Axırda özünə *yuxuluğa* vurdur (T.Kazimov); Yarı huş və yarı *ayıqlıq* almədən ona [Azadiyə] elə gəlirdi ki, qurtarmاق bilməyin bir çaydan keçməkdədir (M.Ibrahimov).

YUMRU – YASTI Balaca, *yumru* və sürüşken daşlar ayağı qidiqlayırdı (I.Sixli); Çayan *yasti* daşlarını seçib bir torəfən *yığdı* ("Ulduz").

YUMŞAQ – BƏRK Arabanın içi geniş və *yumşaq* idi (I.Sixli); İnsan daşdan *bərk*, guldən nazikdir (Ata. sözü).

YUMŞAQ – COD *Yumşaq* dağotu; Gör nə rahatdır (I.Tapdıq); Başının tüki *coddur*, zil qaradır, arxaya darayır (G.Hüseynoğlu).

YUMŞAQ – SÖRT Piri kişi yetmiş yaşında *yumşaqlığıbəti* bir qoca idi (S.S.Axundov); Dadaş *çox sərt* adamdır (I.Məlikzadə).

YUMŞAQLIQ – BƏRKLIK Mən Toğanbeyin bu kışılıyindən və qalbi *yumşagliğindan* nəhayət dərəcəde şadlandım (M.Talibov); Mənim barmaqlarım kobulluqda, *bərklikdə* oymaqdan qalmaz (Ə.Thülbüləsən).

YÜYÜRMƏK – DAYANMAQ

YUMŞAQLIQ – CODLUQ İndiyə qodur etdiyi kimi *yumşaqlıq* və itaat göstərsə, qol-qanadı qırılacaqdır (Mir Cəlal); Hələ əlinin *codluğu* getməmişdir ("Ulduz").

YUMUQ – AÇIQ *Yumuq* gözlərini aç da, bir oyan; İndi zaman başqa zamandır, ana! (S.Vurğun); Yoxsa üzü *açıq* görmüşən (Mir Cəlal).

YÜKLÜ – BOŞ Kişi əlində çomaq; Sürür yıklılı öküzü (A.Səhhət); Starşına *boş* patron yesiyinin üstündə oturub (Y.Əzimzadə).

YÜKSƏK – ALÇAQ Yolun üst tərəfində, yüksək qayaların döşündə... şam ağacları görünürdü (S.Şamilov); Qədirin vay xəbəri çoxdan alçaq daxmani titrəmişdir (Mir Cəlal).

YÜKSƏK – AŞAĞI Yalnız bir nöqsanı vardır ki, soviyyəcə yüksək deyil (M.Hüseyn); Onun seviyyəsi çox *aşağıdır* ("Ulduz").

YÜKSƏK – AZ Müəllim intiqam hissiniň yüksək və müqəddəsliyindən hərəketə bəhs edirdi (Ə.Sadiq); Bu il bizim bağıımız az möhəs vərəcək.

YÜKSƏLİŞ – ENİŞ İndi bizimlə söhbət zamanı o, yüksəkliliklər və gözənləməz *enişlərden* ibarət olan az qala bir osrlik hayat tarixçinini bəs həfifinə də öteri şəkildə toxundu ("Azərbaycan").

YÜKSƏLMƏK – ENMƏK Güneş bu yerlərdə qalxıb atına; *Yüksəlir* göyərin yeddi qatına (S.Vurğun); Təpənin dibindən bulğan üstüne *endim*, ol və üzümü yuyub qaynağın qırğındında oturдум (A.Divanboyoglu).

YÜNGÜL – AĞIR Yükün *yüngüli* monzila təz yetişər (Ata. sözü); *Yük* *ağır* – qüvvət az (Ata. sözü).

YÜNGÜL – CİDDİ Onu söyləməyə gəlmışom sizo; *Yüngül* görünməyim gözläriniza (S.Vurğun); Qədir boy bu *ciddi*, rəsmi müqəddimədən sonra qızıçı qaldırıb dizinən üstünə qoydu (Mir Cəlal).

YÜYÜRMƏK – DAYANMAQ Küçədən bir çocuq *yüyürdü* evo (M.Ə.Sabir); Qapının ağızında *dayandı*, marş verib yerlərinə qayıtdı (Mir Cəlal).

Zz

ZABİTƏLİ – YUMŞAQ Qız da nə iso başqı milis işçilərindən bir az seçilən bu zabitəli oglana baxıb güllişündü (H.Seyid-bayı); Bondalı necə dili yumşaq, sözünü bilən qanacaqlı olmuşdu (Mir Cəlal).

ZAHİD – RİND İstiyəri connati zahid bu qədər hiylə ilə; Əbləhini fikrini gör, dildə təmənnasına bax (S.Ə.Şirvani); Rind her şeyi danan, qeydsiz və laübali adamdır.

ZAHİDLİK – RİNDLİK Həc birmiz müqəddəslik və zahidlik iddiası etmirik (M.F.Axundzadə); Gəl sən rindləndən ol çök.

ZALIM – ADİL Bu, Cahan xanım kimi zalm və qorxulu deyildi (M.Ibrahimov); Mətəber hədise görə, üç nəfər adıl şahid şəhadət versə, ...övrətin nikahi fəsx hesab olunur (Mir Cəlal).

ZARAFATCIL – QARADİN MƏZ Biz onları kəndimizin Şahmar kimi zarafatçı gəncəli ilə qarşılaya (İ.Əfendiyyev); Xəlil əslinde qaradimən adam idil... (Mir Cəlal).

ZAVAL – SEVİNC Hünerdir keçirən bizi hər oddan; Olarımı hñənər zaval, ay Maral (B.Vahabzada); Yollarda yubanmış əsgər məktubları yenidən evimizə ümidi, sevinc və inam getirdi (Y.Əzimzadə).

ZAVALLI – XOSBƏXT Men səndən nə istəyə bilərəm zavalli qadın (C.Məmmədov); Sən nə qədər xosbəxtən, Reyhan... (M.Hüseyn).

ZAY – YAXŞI Öküzün taydi, işin zayıdi (Ata. sözü); Şəhərin ən yaxşı saraylarını o yaratmışdı (M.Hüseyn).

ZEHİNLİ – KÜT Səlim çox zehinli uşaqrı (İ.Sıxlı); Ay küüt, niyə başa düşmürsem, "ləni deləsi" odur ey, göz qabağında (Mir Cəlal).

ZƏDƏLİ – SAĞLAM Qayçılanlar ise şüsha kimi ağ, qara salxımları zədəli gilendən tozlaşdırırlırlar (Mir Cəlal); Genç sağlam salxımlar bir tərəfə qoydu ("Jurnalist").

ZƏFƏR – MƏĞLUBİYYƏT Yazır tarixlərə uğurlu zəfər; Bizim qəhrəmanlar,

bizim igidlər (S.Rüstəm); Bütün başqa yollar mağlubiyyata, ölüme aparır (M.Hüseyn).

ZƏHƏR – ŞİRİN Daima zəhərlər şirin-lərin dalında gizlənlər (M.S.Ordubadi).

ZƏHƏRLƏNMƏK – SAĞALMAQ Havadə möğmığa sancır insanı; Dönbə zəhərlərin insanın qanı (S.Vurğun); -Çarpay!... Ana, ay ana men sağalacağam, eله deyilmə! (M.Hüseyn).

ZƏHƏRLİ – ŞİRİN Həftələr, aylar keçir axşamlı-soherli; Bozən şirin, bozən zəhərli (R.Rza).

ZƏHMƏTKEŞ – TƏNBƏL Ancaq indi ona aydın oldu ki, buradakı zəhmətəs adamlar çox sadədirler (S.Vəliyev); Yoxsa, bu tanbəldən sənə nə arvad olacaqdır (S.S.Axundov).

ZƏHMƏTSEVƏR – MÜFTƏXOR Ata-anası kimi zəhmətsevərdi (M.Ibrahimov); Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyərlər (Ə.Haqverdiyyev).

ZƏHMİLI – MÜLAYİM Aslan müəllim zəhmili bir adam idi (İ.Əfendiyyev); Sizi inanırdıram ki, bütün Bakıda mənən kimi mülayim xasiyyətli, dostluqda sədəqətlə kişi tek-tek tapılar (C.Əmirov).

ZƏİF – GUR Qızçığazın zəif səsini eşitdim (M.Talibov); Xeyli keçidkən sonra içəridən bi qadının gur səsi eşidildi (C.Əmirov).

ZƏİF – TUTARLI Yeter mani eylendən többilər və sandın zəif (S.Rüstəm); Ancaq buna dair əlində həlo tutarlı sübut yox idi (C.Əmirov).

ZƏİFLƏMƏK – GÜCLƏNMƏK Mal azalmış, alver zəifləmişdi (Ə.Vəliyev); Sonanın hıçırğı gücləndi (Ə.Cəfərzadə).

ZƏİFLƏR – GÜCLÜLƏR Axırda zəiflər yavaşça başlayırlar ekilməyə və güclülər, yəni desto sahibləri qalırlar möclisde (C.Məmmədquluzade).

ZƏKALI – FƏRASƏTSİZ Zəkali adamdı. Bir dəfə cəsidiyi söz həmşəlik hafi-

ZƏQQUM – ŞİRİN

zəsində qalırdı (S.Rəhman); [Kamran:] Xudayar xan hemişə tek gelib-gedər. Bu dəfə o, fərasətsiz oğlu Firdun xanı da özü ilə götürir (Ə.Haqverdiyyev).

ZƏQQUM – ŞİRİN Heyif oldu yann şirin səhəbət; Zəhərə, zəqquma, ağıya döndü (Molla Cümə).

ZƏLİL – XOSBƏXT Bəs no üçün başı salamat və varlı sahibkarlar yoxsun və zəlil adamlara rohm edirlər? (M.Talibov); Son xosbəxtən, mən də üstəlik (Mir Cəlal).

ZƏLLİLLİK – XOSBƏXTLİK Şadlıq ile saxlaşdırılmışlığı; Zəlliliklə imtahana çekirşən (Aşıq Ələsgor); Mən əsən kəndimizin, bütün xalqımızın xosbəxtliyi ilə fərə edirəm (Mir Cəlal).

ZƏNGİN – KASIB Mən Girdmanın zəngin adamlarını köməye çağırırmışam (M.Hüseyn); Aləmə dediklərindən mənə də, bu kasib toxucuya da daniş (Mir Cəlal).

ZƏNGİN – KÖLƏ Nəçin o zəngindir, mən bir köləyəm? (C.Cabbarlı).

ZƏNGİN – SADƏ Onun sadə evindəki ən zəngin sərvət, böyük bir otağı doldurmuş kitablıardır (M.Hüseyn).

ZƏNGİN LƏŞMƏK – YOXSULLAŞ-

MAQ – Bəli, insan töbəti dərk etməklə, onu dəyişdirməkə özü də zənginləşir (S.Rohimov); Qəlbimiz cırılaş, yoxsullaşır; O qəlbə böğməgi bacarğımız (X.Rza).

ZƏNGİNLIK – YOXSULLUQ Onda böyük zənginlik arzusu var idi (Çəmənəzəminli); Mən onun üçün ağlayıram ki, sənə korluq, yoxsulluq peşəsi öyrədim (Mir Cəlal).

ZƏRƏR – XEYİR Bunun xeyri var ki, zərəri yoxdur; Gülməli insanlar həyatda çoxdur (S.Vurğun).

ZƏRƏRLİ – XEYİRLİ Zərərlü həşəratın məhv olması üçün şərait hazırlanır (Ə.Vəliyev); Lakin bunun başqa xeyirli bir cəhətini da görürdük (Mir Cəlal).

ZƏRƏRSİZ – XEYİRSİZ Şeyx, o bir möhtorom, zərərsiz adam; hor müsəfir, qoribü aciz adam (H.Cavid); Cəmiyyətdən uzaq, həyatdan uzaq; Uydurma fəlsəfə xeyirsiz olur (O.Sarıvelli).

ZIRPI – BALACA

ZƏRİF – KOBUD Ağca xanım zərifəlini Qaraca qızı uzatdı, o da kobud barmaqları ilə onun elini sıxıdı (S.S.Axundov).

ZƏRİFLƏŞMƏK – KOBUDLAŞMAQ Ancaq, deyəson, Əşraf qız kimi zərifləşmişdi (İ.Sıxlı); Günün istisində qarsıybürünç rənginə düşmüş sifeti qartmış və kobudlaşmışdı (S.Qədrizadə).

ZƏRİFLİK – SƏRTLİK Zəriflikdə güləm, sərtlidə qaya; Yoluna qar düşüb, şəfq çilənib (H.Hüseynzadə).

ZİBILLƏMƏK – TƏMZİLƏMƏK Nə üçün tum çirtlaysıbzı zibillayırsın? (C.Əmirov); Bir alyilo maşının qapısını açdı, o biri alyilo oturacağı silib, təmizlədi (M.Ibrahimov).

ZİBILLİ – TƏMZİZ İki arvadının evi zibilli olar (Ata. sözü); Yازın təmiz havasından nofus almaq üçün ələsindilər (M.Hüseyn).

ZİBILLİK – TƏMZİLİK Vəziri qarğı olanın ağız zibillidə gorək (Ata. sözü); Gələn dəfə küçədən keçəndə təmizliyə fikir verərsən (C.Əmirov).

ZİQQI – ƏLİQƏCIQ Xalıqverdiyyəvə görə Mirzo Comil çox xəsis, gəy, ziqqi adamdır (Ə.Vəliyev); Ürayı təmiz, əliaçiq qadındır ("Azərbaycan").

ZİL – BƏM Başdan kövrək olan kəsi; Zil yandırır, bəm ağladır (H.Hüseynzadə).

ZİLLƏT – XOSBƏXTLİK Nə zillətdir, na möhnətdir; Buna bəis, bəli, sənən (Ə.Hacıbeyov); Təbiət qoysa yaşarsan, görəsen ki, xosbəxtlik na imis (Mir Cəlal).

ZİLLƏT – SƏADƏT Bu səadət deyil də, zillətdir (H.Cavid).

ZİRƏK – MAYMAQ Bir qodər diribaş və zirək usqlar mollanın xəlfisi olardılar (H.Sarabski); Görümrən, maymağın biridir (M.Ibrahimov).

ZİRƏKLİK – MAYMAQLIQ Öz zirəkliliyi wəqoqchığı ilə Şaşa qalasında məşhurlaşır ("Qaçaq Nəbi"); Sonin maymaqlığın ucundan biz olə keçdik ("Ulduz").

ZIRPI – BALACA Lakin bödlikdən iki zirpi it do onlara golirdi (M.Talibov); Evin balaca, kirli qapısı böyük alma, armud bağına baxır (Mir Cəlal).

ZIRPILIQ – BALACALIQ

ZIRPILIQ – BALACALIQ – Əfondim, yapığın qəbahotin zırılığını qanırsamı? (Mir Cəlal); Onu boyunun *balacılığı* narahat edirdi ("Ulduz").

ZIRRAMA – AĞILLI O dəli *zırramaya* bu būsat ne görək idi? (M.İbrahimov); Ağilli adam buna dözməzdi (Mir Cəlal).

ZİYƏ – QARANLIQ Dağların, bağların libası sarı; Günsün də sönükk ziyasi sarı (A.Səhət); Yalnız indi-indi *qaranlıq* evo alışan doktor qəmən-qəmən Badam xalaya baxdı (M.Hüseyn).

ZİYƏN – XEYİR Ziyana töledim, xeyrə gecikdim; Bir də bu dünyaya gölöcoyəmmi? (H.Hüseynzadə).

ZİYANÇILIQ – XEYİRXAHLIQ Bu, ziyançılıqdan başqa bir şey deyildir (S.Rəhimov); Onun *xevirxahlığı*, dünəndən bəri ürəklərində dügün bağlamış qəmi, kədəri büsbütin unutdurmuşdu (M.Hüseyn).

ZİYANKAR – XEYİRXAHLIQ Rəzil və ziyankar ol adamlı ki, öz böxtinə qırrelenir (M.Talibov); Müəllimin *xevirxah* adam olduğunu çıxan bildi (M.Hüseyn).

ZİYANKARLIQ – XEYİRXAHLIQ Vohşılık başqa şeydir, ziyankarlıq başqa (M.Talibov); Belə *xevirxahlıq* mərhəmet deyildir (M.Talibov).

ZİYANLI – XEYİRLİ Onlar *ziyanlı* qurdular və kəpənəkləri tutub yeyirlər (A.Şaiq); Onun hər bir doğru, *xeyiqli* sözü və işi həmişə alqışla qarşılanacaqdır (Mir Cəlal).

ZİYANLIQ – XEYİRLİLİK Zof eylədi aciz manı, qaldım aməlindən; Çekdim nə *ziyanlıq* (M.Ə.Sabir); *Xeyirliliyin* yolunu göstərdim.

ZİYANSIZ – XEYİRSİZ Əcəb xoşasılıyat, ziyansız heyvandır (M.Talibov); O həmişə xeyirsiz işdən yapışır ("Azərbaycan").

ZOR – ASAN Müqim bay sabahki işin çox zor iş olduğunu kosıldı (S.Rəhimov); Silvionun dueli indiki vuruşmadan çox asandır (M.Hüseyn).

ZORAKI – KÖNÜLLÜ İstəyən könüllü, istəməyən zorakı – deyib muzdur Veli düz Hacı Qulunun gözününi içinə baxdı (M.İbrahimov).

ZÜLMKAR – ƏDALƏTLİ

ZORAKILIQ – KÖNÜLLÜLÜK İş zoraklıq mosəlösino golise, bizimkiler oradadırlar, qırxmayıñ (M.S.Ordubadi); Vozifəni könüllülük prinsipi osasında bölüştürmek lazımdır ("Azərbaycan").

ZORBA – BALACA Xeyli axtarışdan sonra qarşılara *zorba* bir doşsan çıxdı (A.Şaiq); *Balaca*, isti ve səliqəli bir menzil idi (Mir Cəlal).

ZORBALAŞMAQ – BALACALAŞ-
MAQ Günər keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş boy atdı, fəqət həmişə zoif, üzü kiçik, başı iso *zorbalaşır* (N.Nerimanov); Monin gözündə qonşum *balacalaşır*.

ZORBALIQ – BALACALIQ Bu *zorbaliqda* ayı minim qamçının qorxusundan hər cür oyun çıxarı, amma bu *balacalıqla* qızın olinde aciz qalmışam (S.S.Axundov).

ZORLA – XOŞLA Sizin onu *zorla* pozdurmağa haqqınız yoxdur (C.Cabbarlı); Bu gün *xoşla* qoymasan, sabah qaçar golər (C.Cabbarlı).

ZORLU – ZƏİF Qüvvəli olsan da, yoxsulu döymə; Demə ki, *zorluyam*, qolum yaxşıdır (Xəsta Qasim); – Bəzi kəndlərde yoxsullar qrupu *zəif* idi (Mir Cəlal).

ZORLUQ – ZƏİFLİK Hacı Vəlinin müyyən prinsipləri var idi, şəyrlər *zorluqla* qəbul edirdi (Çəmənzimil); O öz *zəifliyini* bildi (M.Hüseyn).

ZÖVQ – CÖVR Həm *zövquđür*, həm *cövrüđür* ömrün o, həyatın; İnsanı ucaldan da, qocaldan da məhəbbət (B.Vahabzadə).

ZÜLMƏT – İŞİQLIQ *Zülmət* çökdü, gecə geldi; Zalim gecə necə geldi (M.Dilbazi); Aşağıda Cəbir ağızında başlanan açılıq, *ışıqlıq*, düzüldə iso azad təbət dincəldirdi (Mir Cəlal).

ZÜLMƏT – NURLU Yüz *zülmət* gecənin firtinasından; Bir *nurlu* səherin yeli gözəldir (H.Hüseynzadə).

ZÜLMƏTLİ – İŞİQLI *Zülmətlı* və sakit bir gecə idi (C.Məmmədov); Xəstənin *ışıqlıq*, havalı, temiz bir otada saxlanması məsləhət gördüm... (Mir Cəlal).

ZÜLMKAR – ƏDALƏTLİ Bey çox xəsis və *zülmkar* idi (Ə.Sadıq); *Ədalətlı* hökmər ol! (A.Şaiq).

MÜNDƏRİCAT

| | |
|--|-----|
| <i>Antonim sözlər</i> | 5 |
| <i>Lügətin və lügət məqalələrinin quruluşu</i> | 5 |
| Aa | 7 |
| Bb | 18 |
| Cc | 27 |
| Çç | 30 |
| Dd | 33 |
| Ee | 47 |
| Əə | 49 |
| Ff | 54 |
| Gg | 56 |
| Hh | 60 |
| Xx | 64 |
| İi | 67 |
| Kk | 72 |
| Qq | 77 |
| Ll | 94 |
| Mm | 95 |
| Nn | 103 |
| Oo | 106 |
| Öö | 107 |
| Pp | 108 |
| Rr | 109 |
| Ss | 110 |
| Şş | 118 |
| Tt | 121 |
| Uu | 127 |
| Üü | 129 |
| Vv | 130 |
| Yy | 133 |
| Zz | 140 |

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Kompyuter səhifələyicisi: *Aslan Almasov*
Korrektorlar: *Fəridə Səmədova*
Pərinaz Musaqızı

Yığılmağa verilmişdir 13.03.2007. Çapa imzalanmışdır 15.05.2007.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 9. Ofset çap üsulu.
Tirajı 10000. Sifariş 61.

DÜST 5773-90, DÜST 4.482-87



Kitab "CBS-PP" MMC mətbəəsində çap olunmuşdur.
Bakı, Şərifzadə küçəsi, 3.

44163
A 99

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin

“Azərbaycan dilində latin qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”
12 yanvar 2004-cü il
tarixli sərəncamı ilə nəşr olunur.

AZƏRBAYCAN
DİLİNİN
ANTONİMLƏR
LÜĞƏTİ

A-Z



LÜĞƏT VƏ ENSİKLOPEDİYALAR

LI 163
A 99



A-Z

M.F.Axundov adına
Azərbaycan dilinin
Kitabxanası

ŞƏRQ-QƏRB

BAKİ 2007

Bu kitab "Həsrət Həsənov. Azərbaycan dilinin antonimlər lüğəti"
(Bakı, Azərnəşr, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərtib edəni:

Həsrət Həsənov

ISBN 978-9952-34-098-3

494.36131-dc22

Azərbaycan dili – Antonimlər – Lügətlər

Azərbaycan dilinin antonimlər lüğəti.

Bakı, "Şərq-Qərb", 2007, 144 səh.

Kitabda antonimlər – mənaca bir-birinə eks olan sözlər toplanmışdır. Onların hamısı bədii əsərlərdən götürülen misallarla nümayiş etdirilir. Burada ancaq müxtəlif köklü leksik antonim cütlükler (ağ – qara, xeyir – şər, girmək – çıxməq) verilmişdir. Dilimizin lügət tərkibinin zənginleşməsində, bədii ifadə vasitəsi kimi fikrin obrazlı, aydın və dəqiq ifadəsində antonimlərin özünəməxsus rolu vardır.

© "Şərq-Qərb", 2007

ANTONİM SÖZLƏR

Azərbaycan dilinin leksik-semantik sisteminde antonim sözler mühüm yer tutur. Mənaca bir-birinə eks olan belə leksik vahidlər – antonimlər dilin leksik-semantik sistemində mikrosistem yaradır; böyük – kiçik, ağı – qara, dost – düşmən, köhne – təzə, həyat – ölüm, almaq – vermək, getmək – gəlmək və s.

Antonimlər, əsasən, komiyet və keyfiyyət, hərəkət, zaman və məkan məzmunlu məfşumların eks cəhətlərini ifadə edən müxtəlif fonetik tərkibli sözlərdir; məsələn, qəşəng – çirkin, igid – qorxaq, düz – öyri, yanmaq – sənmək, giriş – çıxış, aşağı – yuxarı və s.

"Sözün dialektikası" təfəkkürün gerçək varlığını, insanların həyat təcrübəsi ilə əlaqədar olduğunu göstərir. Antonim sözler üçün mənənin ümumi və mühüm əlaqələrinin leksik-semantik paradigmaya uyğunluğu əsas götürülür. Deməli, mənə əlaqəsinin ümumi və əsas cəhətlərinə görə karşılaşdırılan sözlər antonim kimi qəbul edile bilər.

Dilde antonimlərin yaranması, inkişafı və formalşaması onların aid olduğunu maddi aləmdəki əşya, hadisə və hərəkətlərin ziddiyətli olması ilə əlaqədardır. Bu ziddiyətələr əksərən məfşumlar, zaman (gecə – gündüz, axşam – sohər, yay – qış, gec – tez və s.) və məkan (uzaq – yaxın, dərə – təpə, yer – göy, sağa – sola, aşağı – yuxarı, şərq – qərb və s.) anlayışlarını ifadə edən, əlamət, keyfiyyət (ağ – qara, təzə – köhne, cavan – qoca, ariq – kök, yüngül – ağır, yaxşı – pis, bark – yumşaq, hündür – alçaq və s.) və hal-veziyət (oturmaq – durmaq, sağlam – xəstə, gülmək – ağlamaq, dost – düşmən, varlı – yoxsul və s.) bildirən antonimlər daxil edilir.

LÜĞƏTİN VƏ LÜĞƏT MƏQALƏLƏRİNİN QURULUŞU

Lügətə insanın iş fəaliyyəti (yaxşılıq – pislik, sökmək – tikmək, çalışan – tənbel və s.) və təbiət hadisəleri ilə (soyuq – isti, quraqlıq – yağmurluq, aydınlıq – qaranlıq və s.) əlaqədar məfşumları, zaman (gecə – gündüz, axşam – sohər, yay – qış, gec – tez və s.) və məkan (uzaq – yaxın, dərə – təpə, yer – göy, sağa – sola, aşağı – yuxarı, şərq – qərb və s.) anlayışlarını ifadə edən, əlamət, keyfiyyət (ağ – qara, təzə – köhne, cavan – qoca, ariq – kök, yüngül – ağır, yaxşı – pis, bark – yumşaq, hündür – alçaq və s.) və hal-veziyət (oturmaq – durmaq, sağlam – xəstə, gülmək – ağlamaq, dost – düşmən, varlı – yoxsul və s.) bildirən antonimlər daxil edilir.

Lügətdə, əsasən, müxtəlif köklü leksik antonimlər izah olunur. Hər antonim cütlük əlifba sırası ilə düzülür. Antonim cütlükler bədii və elmi əsərlərdən və dövri mətbuatdan götürülen nümunələrlə əyanlılaşdırılır.

AĞ – QARA Ağ köynəyin boynuna, *qara* ləkə düşərdi (H.Hüseynzadə).
AZ – ÇOX Bizim qoşunumuz *azdır*, amma qeyrətimiz *çoxdur* (Ə.Haqverdiyev).

Bir sözün müxtəlif antonim cərgələri de qeyd olunur.

QISA – ƏTRAFLI Oxundu *qısa* dua: eyildilər torpağa (A.Şaiq); Müdir klinikannın məsələlərindən *ətraflı* danişdi (Ə.Vəliyev).

QISA – GENİŞ Heyif ömür *qısa*, arzu *genişdir*; Kim bu qayğı ile titrəməmişdir? (M.Müşfiq).

Burada birinci tərəfləri müxtəlif, ikinci tərəfləri eyni olan antonim cütlükler de öz əksini tapır.

QISABOYLU – UCABOYLU Kərim baba... *qıسابoylu*, geniş köksü qoca idi (A.Şaiq); Onlar bir-biri ile çox məsləhət etdi, nəhayət *ucaboylu* kök jandarm yavaş-yavaş pilləkənləri çıxmağa başladı (A.Şaiq).

ABAD – BƏRBAD

Aa

ABAD – BƏRBAD Pək şad olaraq güldüm *abad* olan ölkəmdə... (M.Müşfiq); Sen girmeyən evlər qoy olsun *bərbad*; Oldırsın omri qaşşarın, golin! (Qoşma).

ABAD – VİRAN Söylədiyimiz dövrdo içərişəhər *abad* deyildi (H.Sarabski); O, fəsişlərin bu şəhəri necə *viran* etdiklərini öz gözü ilə görmüşdü (S.Vəliyev).

ABADLIQ – BƏRBADLIQ Şəhərimizin hər yerində *abadiq* işləri aparılır. Yolların *bərbadlıq* hamını narahat edir.

ABADLIQ – DAĞINTILIQ Yenidən bitişdi bütün zərrələr, *abadiq* göründü o xorabelər (M.Şehriyar); Bezi təsərrüfatlarda həl dağıntılıq hökm sürür.

ABDAL – AĞILLI Gol işim var soninlo, gol, *abdal!* (H.Cavid); Yusifin arvadı Avropa elmlərindən dadmış bir *ağilli* arvad idi (N.Nerimanov).

ABIRLAŞMAQ – HƏYASIZLAŞMAQ Məzəmmətdən sonra *abirlaşmışdır*. Sedrin müdafiəsindən ruhlanan Lal Hüseyin daha da *həyasiyləşdi* (M.Ibrahimov).

ABIRLI – HƏYASIZ Arvad, Səfər pis oğlan deyil, atası da bir *abırı* kişisidir (Ə.Haqverdiyev); Tez ol aç qapını, *həyasz* qarı! (A.Şaiq).

ABIRSIZ – HƏYALİ Abırsızdan həyani saxla (Ata sözü); Gözəl var ki, *həyalidir*, Gözəl da var *həyasiydzı* (M.Rahim).

ACGÖZ – GÖZÜTOX *Acgöz* mədəncilər quyu qazıldıqca yanlarını bərkitmədiklərindən çox zaman quyu uçur (A.Şaiq); *Gözütok* adamlar heç kəsin malına göz dikmezler.

ACIDİL – ŞİRİNDİL Qoca bağban sərt təbiəti, *acidil*, əsəbi və daima savaşan ariq kişi idi (M.Hüseyn); Güliş *sirindil* qadındır.

ACIQLI – MÜLAYİM Kerbəloyı *aciqli* səsle cavab verdi (Çemənzəminli); Buludlar

ACIQ – DONUQ

dağılmış, yeno Təbrizdə *məlayim*, xoş işıqlı günəş çıxmışdı (M.Ibrahimov).

ACIQLI – SAKIT Nə üçün bizlə həmişə *aciqli* danışırsan (İ.Əfəndiyev); Çox *sakit* danişirdi (Elçin).

ACIQLI – TƏMKİNLI Səkinə zahirən nə Pərişan kimi narahat, nə də Rüstəm kişi kimi *aciqli* idi (M.Ibrahimov); O indi də birinci dəfə gördüyü kimi sakit və *təmkinli* idi (M.Ibrahimov).

ACIMAQ – QƏDDARLAŞMAQ Mən yazıcı qızın vəziyyətinə həddindən artıq *acidiyim* (M.S.Ordubadi); Düşmən meglub olduqca *qəddarlaşır*.

ACITMAQ – SAKITLƏSDİRMƏK Qaşqabağı, sallaq dodağı, çatılan qaşı, qırışqı alı müəllimi lap *acidi* (Ə.Vəliyev); Bir anlıq iztirabdan sonra ata və balanı *sakitləsdirdilər* (A.Məmmədrzə).

ACİZ – BACARIQLI Mən ki zərgərəm, yövmiyyə xərcindən ötrü *acizim* (M.F.Axundzadə); Güləbetin hələ evlərində olanda Salim xanının *bacarıqlı* bir dəlləla orə getdiyini eシtmışdı (M.Ibrahimov).

ACİZLİK – BACARIQLILIQ Ümidişiz olmaq *acizlikdir*. İnsan yer üzüñə sədət üçün golir (M.Hüseyn); *Bacarıqlılıq* söyleşinde iрeli gedə bilmişdir.

ACLIQ – BOLLUQ Ta *acılıq* bizo qalib gəlməyinə evlərimizə qayıtmazdıq (S.S.Axundov); Heç bir *bolluq*, naz-nemət və anadangolmə sədət onun insan təbiətinə pozo bilmişdi... (M.Ibrahimov).

AÇIQLI – BÜKÜLÜ İndi xanım da göründü ki, Güləbatının qolu dırsoya qəder *aciqli* (M.Ibrahimov); *Bükülli* o qədər ağır idi ki, Güləbatın zorla yeriştir... (M.Ibrahimov).

ACIQ – DONUQ Təbrizin *aciq-mavi* göyleri, ayna kimi temiz üfüqləri daralmağa, onu böğməga başlayırdı (M.Ibrahimov);

AÇIQ – GİZLİ

Bizi çesmək taxmış, *domuq* sıftlı, yaşı bir qadın qarşılıdı ("Azorbaycan").

AÇIQ – GİZLİ Tolabolordan Qurban Mərəndi adlı birisi öz *açiq* fikirleri ve cesarotlu horokotları ilə Firdişdun diqqətini colb etmişdi (M.Ibrahimov); Hor duyan qol-bin, oxızım, *gizli* bir sevdası var (S.Vurğun).

AÇIQ – TUTQUN Yığıncaqdan sonra artistlər *açiq* havada konsert verdilər (S.Rüstəm); İndi do hava boğuş və *tutqun* idi (M.Ibrahimov).

AÇIQ – TÜND Mən do belo düşünürəm, yoldas mayor, qohveyi rongli avtomobil günsü şüssü altında *açiq* rongli, kölgədə iso tünd görünə bilər (C.Əmirov).

AÇIQ – YUMULU Buyurun, qapımız açıqdır size; Yurdı təşşirirgələriniz (S.Vurğun); Bağır Nurcabbarın *yumulu* gözlerinə baxa-baxa başını buladı (İ.Məlikzadə).

AÇIQCA – GİZLICƏ Əşmer ilə Camal Yusif haqqında *açıqca* danişqılları halda, Güler ilə Xalıq kiminsə haqqında *gizlicə* səhbət edirdilər.

AÇIQLIQ – SIXLIQ Meşəde xeyli dolandırdan sonra meşenin dorinliyində alaçık böyükülüyündə *açıqliq* tapdı (S.Rəhimov); Ağacların *sixliqi* bir-birincə mane olur.

AÇILIŞ – BAĞLANIŞ Sərginin *açılışı* sabah, *bağlanması* iso martın 5-də olacaqdır.

AÇILISMAQ – SIXILMAQ Usta Ağababa əvvəl bir utandı, sonra iso yavaş-yavaş *açılışdı* (Cəmənzümlü); Fatma ağ打了ımdı, ancaq ona səsi çox nazikdir, özü de danişanda *sixlər* (M.Ibrahimov).

AÇILISHMAQ – TUTQUNLAŞMAQ Birdən Gülnazı bərk-bərk qucaqlayıb öpdüm, bu shvalat bizim *açılışmağımıza* səbəb oldu (T.S.Simürq); Mehralının siması *tutqunlaşdı* (Ə.Abbasquliyev).

AÇILIMAQ – BƏRKİMƏK Bərkidi ayağı, *açıldı* əli; Yüyürdü həyətə, atıldı çaya (H.Hüseynzade).

AÇILIMAQ – BÜZÜŞMƏK İstə deyidikə donları *açıldı*. Soyudan *bütüşmişdülər* ("Ulduz").

ADI – QƏRİBƏ

AÇILMAQ – QAPANMAQ Bir sey aydın idi ki, o zaman bulanhı selo düzib hara getdiyini bilməyon adam kimi gözlori *qapanmışdı* (M.Ibrahimov); Hor kimo vurub, yapış deson, yapışar, açıl desən *açlılar* (A.Saiq).

AÇILMAQ – ÖRTÜLMƏK Dalanda ayaq səsi eşidildi, dorhal evin qapısı zorblo *açıldı* (Mir Celal); Qapı uşaqların üzüne *örtüldü* (İ.Sixli).

AÇILMAQ – SOLMAQ Gül ilə həmzəban olubdu bülbülb; *Açılıb* bənövşə, yasomən, sünbül (Q.Zakir); Həyətdəki güllər *soldu* ("Ulduz").

AÇILMAQ – TUTULMAQ Üreyim, ciyərim xarab, mədəm xarab, dilim de gah *tutulur*, gah *açıltır* (S.S.Axundov).

AÇILMAQ – YİGİLMAQ Qarmon kimi gah *yığılur*, gah *açıltır* dağ yolları (T.Şahdağlı).

AÇILMAQ – YUMULMAQ *Açıldı*, yumuldu qatı duman, sis; Buz salxımsalxımdır, qar yumaq-yumaq (H.Hüseynzadə).

AÇMAQ – YUMMAQ Ağzını *açır*, yumur, damışır, amma səsini eştirmirik, danişib qurtarır (Anar).

ADAMAOXŞAMAZ – GÖYÇƏK Ay adamaoxşamaz, bir üzüne baxsana; Bomboz olub saqqalın, rəngü həna yaxsana (M.Ə.Sabir); Nə qəşəngsen, nə *göyçəksən*; Dərilməsi bir çiçəksən (S.Vurğun).

ADAMLIQ – HEYVANLIQ Əvvəl de bir *adamlığı* yox idi! İndi lap *heyvanlığı* çıxıb üzə (M.Ibrahimov).

ADDIMBAŞI – HƏRDƏN Usta ona müsteqil iş təşşirir, *addimbaşı* yoxlayırdı (Mir Celal); Əntiqə *hərdən* özüne cüret verib ağasından soruşdur (Mir Celal).

ADI – CİDDİ Bu, *adi* yol hadisələrindən biri idi. Baba keşis hiss edirdi ki, nə issə də hasası, dəha *ciddi* hadisə baş verib (Elçin).

ADI – QƏRİBƏ Qısrı Qarı *adi* adamlar kimi gəzə bilmirdi, həmisi yüyürdü, həmisi qaçırdı (Elçin); Özünü *qəriba* adam kimi aparırdı (İ.Əfəndiyev).

ADI – MÜRƏKKƏB

ADI – MÜRƏKKƏB Ən çotin zamanlarda Əsgər kişi öz kitabxanasını *adi* soliq ilə saxlamışdı (Mir Celal); Bəli, *mürəkkəb*dir hoyat sohnesi; hor şeyi göz görüb seço bilməyir! (H.Hüseynzadə).

ADİL – ZALIM Qurban otuz səkkiz ya qırx yaşında bir ağıllı, doğru və *adıl* bir adam idi (İ.Musaboyov); Bu gün sinomizə bu dordu yazaq; Sabah *zalımların* qəbrini qazaq (S.Vurğun).

AFƏRİN – LƏNƏT *Afərin*, bacım Zeynob, indi otur, bunları dəsto tutaq... (S.S.Axundov); Atana *lənat*, ay Salman, bir tükük sən tay ola bilməz, gör söyü nə yerinə salır (M.Ibrahimov).

AĞ – QARA *Ağ* köynöyin boyununa; *Qara* loko düşordı (H.Hüseynzadə).

AĞA – NÖKƏR *Ağa* borc eylər, *nökər* xorc (Ata, sözü).

AĞALIQ – NÖKƏRCİLİK Hər olı silah tutan alemö *əğalıq* etmək istəyirdi (Mir Celal); Eh, *nökərcilik* do bir kişilik deyil, vallah, hamallıq bunun yanında bir xanlıqdır (Ə.Haqverdiyev).

AĞAPPAQ – QAPQARA Qara gözlərinə *ağ* süd kimi *ağappaq*, qarası kömür kimi *qapqara* (G.Hüseynoğlu).

AĞARMAQ – BOZARMAQ Ağ dumanlar *ağarır* qışlarda (S.Vurğun); Rəngi *bozarımsıdır*, baxışları sərt (S.Vurğun).

AĞARMAQ – QARALMAQ Ağ gün *ağardar*, qara gün *qaraldar* (Ata, sözü).

AĞARMAQ – QIZARMAQ Sordar Reşidin üzü *qızarr* və yena de *ağarırı* (M.S.Ordubadi).

AĞARTMAQ – QARALTMAQ Verdiyev meruəsinin üzünü on bir dəfə *ağardı*, yeno üroyi qızmadı (Mir Celal); Bir eşqin şimşəyi çaxdı başında; Yerimdə kömürtək *qaraltdı* məni (İ.Tapdıq).

AĞBƏNİZ – QARABƏNİZ *Ağbəniz...* oğlan uşağı çopiş kimi sokidən atılıb qapıya təref geldi (Mir Celal); *Qarabəniz* kişiye bir az artıq diqqət yetirdi (C.Əmirov).

AĞIR – YUMŞAQ

AGBƏNİZ – QARABÜĞDAYI Qız *qarabüğdayı*; oğlan iso *ağbəniz* (İ.Tapdıq).

AGBƏNİZ – QARAYANIZ Yoluna *ağbəniz*, şümsadboylu golin çıxsa, qorxma get, işin avand olar, *qarayanz* arıqəlongo qarı çıxsa, vay halına, getme, qayıt geri (M.Ibrahimov).

ACCIYƏR – CƏSARƏTLİ Əslində iso həddən artıq qorxaq, *ägeciyər* idi (M.Talibov); Yusif xasiyyətə yumşaq olsa da, *casarətli* idi, heç bir seydon qorxmazdı.

ACCIYƏRLİK – CƏSURLUQ Qulam, *ägeciyərlidən* ağ saç olmaq yaxşıdır (Ə.Əbühəson); Oğul, heç vaxt *casurluğu* yaddan çıxartma.

AĞGÖZ – CƏSARƏTLİ İgid da qorxamı? *Ağgözə* bir bax (S.Rüstəm); Deməli, şorait bızdən töb edir ki, həm ağıllı tərpo-nək, həm do *casarətli!* (M.Ibrahimov).

AĞI – SİRİN Şorabın yox, götür *ağı*, qulağın niyə kar olmus? (Nəbatı); Nə *sirindir*, no coşqundur azadlıq duyuguları (H.Hüseynzadə).

AGİLLİ – AXMAQ Tərlan *ağlı* oğlunuñun hor kolmosından xoşlanırdı (M.Hüseyn); Eh, son na *axmaq* adam imisən (C.Əmirov).

AGİLLİ – GİC Sizi hor bir *ağlı* qız sevə bilar (M.S.Ordubadi); Düşmənə rohm edən axmaqdır, *gicdir* (S.Rüstəm).

AGİLLİ – YEKƏBƏŞ Mirzo Kərim, bu kəndin içində birca *agilli* adam sonson (Ə.Haqverdiyev); Bağır, bərkdən bağır, bərkdən, *yekəbəş* (S.Rüstəm).

AGİLLİ – DƏLİLİLİK Əli öz *agilli-liği* ilə hamını heyran edordı. Ağıl olmayan yerda cosarat *dəlilikdər* (M.Ibrahimov).

AGİLSİZ – DÜŞÜNCƏLİ Büyük və ortancı qardaş kişi qardaşlarının bu *agılsız* horəkətinə heyrat edirdilər (A.Saiq); Deyilənə görə, o sakit, *düşüncəli* və mühakimələrində aydınliga meyil edən adam idi (M.Ibrahimov).

AĞIR – YUMŞAQ Əhməd kişinin xasiyyəti çox *ağırdır*. Belə adama görək özü kimi

AÇIRLAŞMAQ – YÜNGÜLLƏŞMƏK

yumşaq vo iddiasız arvad tapasən (M.Ibrahimov).

AÇIRLAŞMAQ – YÜNGÜLLƏŞMƏK

Soyuqda oturduqca, özüne göldikcə vücudu ağırlaşır, kürökleri sancır (Mir Colal); Amma elo ki, anam danışdı, elo bil monim üstündən dağ götürdüldü. Yüngülləşdim vo rahat oldum (M.Ibrahimov).

AĞIRLIQ – YÜNGÜLLÜK Gülüşçan, man böyük ağırlıq içindəyəm, hər günüm bir cohnənməz ozağıdır (C.Cabbarlı); Bu yüngüllük Gülərə də tosir etdi (İ.Sixli).

AÇIRTAXTALI – BOŞBOĞAZ Mehdiqulu ağirtaxtali bir oğländi, hələm-hələm canına isti keçməzdə (Mir Colal); Boşboğaz arvad orını qabaqladı (M.Ibrahimov).

AĞIRTƏBİƏTLİ – CIRTQOZ Nurəddin anasından sonra birdən-bər dayışır, ağirtəbiəti bir uşaq olur (S.S.Axundov); Son allah, bizim yaxamızı burcuz Əhmədin əlindən qurtar.

AÇIZDOLUSU – HƏVƏSSİZ Biz onları yaradıcılığından ağızdolusu danışmalyıq (M.Rahim); Son vaxtlar iclaslarda çox havəssiz dənüşərdi.

AÇIZLAŞMAQ – BARIŞMAQ Mən ömrümde söyüşməmişəm. Birisi ilə ağızlaşmamışım (Mir Colal); Xosrov deyirdi ki, gəlsin barışaq; Qan kimi qaynayıb biz də qarışaq (S.Vurğun).

AĞKÖYNƏK – CÜRƏTLİ Vahid elə uşaqlıqdan ağköynəkdir. Bununla belo cürəlli uşaq, yolu təpib meşədən çıxmışdan ümidiini kəsmirdi (S.S.Axundov).

AĞLADAN – GÜLDÜRƏN Ağladan yanında otur, güldürən yanında yox (C.Əlibeyov).

AĞLAĞAN – GÜLƏYƏN Ağlağan uşaqları Nazimə sanki əfsun ilə ələ alır, sakit edirdi (Mir Colal); Çox gülayındır.

AĞLAMAQ – GÜLMƏK Ellərin dərnino könlü bağlıdım; Səninlə bir gülüb birgə ağladım (M.Rahim).

AĞLAMSINMAQ – GÜLÜMSÜNMƏK Ağlamsındı bir az “dərdli”, “gileyli”

AÇİZDOLU – TƏMKİNLİ

(M.Rahim); Yadigar qayğısız halda gülüm-sünürdü (Ə.Muğanlı).

AĞLAR – GÜLƏR Gahdan gülər, gahdan ağlar fikrimiz; Qanad açar, qanad bağları fikrimiz (H.Hüseynzadə).

AGLAYAN – GÜLƏN Ağabala çox ağlayan uşaq idi (Çəmənzimli); Görürəm boşanın gülən gününü! (S.Vurğun).

AGLAYIS – GÜLÜŞ Kişilərdə yersiz gülüşlər no qədər çoxsa, qadın və qızlarda da yersiz ağlaysa vo qısqanımlar da həddindən artıqdır (M.S.Ordubadı).

AKRİ – SAZLIQ Birdən Sabir doğruldı, bədənində şiddətli bir ağrı hissə edərək üz-gözünü turşutdu (M.Hüseyn); Müalicədən goləndən sonra onun sazlığı göz qabağında idi.

AKRIMAQ – SAKITLƏŞMƏK Sevil, no üçün belo solğunsan, yaxsa bir yerin ağrı-yur? (C.Cabbarlı); Gütşən ona toxraqlıq verirdi so, Xanperi sakitləşmirdi (Ə.Veliyev).

AKYAÇIZ – QARAYAĞIZ Nazim uşaqlıqdan ağaçağız idi. İdarə başçısı orta yaşı, qarayağız, utancaq bir adam idi (Mir Colal).

AKYANIZ – QARAYANIZ Torana akyanız göyçək bir qızdır. Lazar ortaböylü, qarayanız, bozqır bir oğlandı (S.Veliyev).

AKZIAÇIQ – AĞZIBƏĞLİ Nuru baba-nın nağılinə qulaq asanların bir qismi ağız-açıq, bir qismi isə ağzıbaglı oturmuşdu.

AKZIAÇIQ – DİRİBAS Əsəd çox fağır, ağızıaçıq uşaq idi. Birinci ona görə ki, çox diribasdır, ikinci de bunları istədiyin qədər oyada bilsən (M.Ibrahimov).

AKZIBÜTÜV – AĞZIBOS Mən iştərdim ki, sen ağzıbos olmayasan. Mən çox ağızbütöv adamam (F.Kerimzadə).

AĞZIDAĞINIQ – AĞZIBÜTÜV A kişi, bilirom hansı ağızdağının naçalnikə mani nişan veribdir (M.F.Axundzadə); Mənim ağızbütöv, sözünün üstündə duran adamdan xoşum golir.

AĞZIDOLU – TƏMKİNLİ Menimlə niyyə belo ağızdolu danışsan? O indi de

AÇİZİÜSTƏ – ARXASIÜSTƏ

birinci doso gördüyü kimi sakit və təmkinli idi (M.Ibrahimov).

AÇİZİÜSTƏ – ARXASIÜSTƏ Mütəkkəni sinosinin altına qoyub ağızıüstə uzandı (İ.Sixli); O, göy otun üstündə arxasıüstə uzanın yuxuya getdi (“Uluduz”).

AĞZIYUXARI – AĞZIAŞAĞI De, polis gotir, mərəkə sur ağızyuxarı Siber məşələrino (Mir Colal); Mən evo golondo o ağızaşağı gedirdi.

AH – VAY AH, mon onun soadəti üçün nələr etməzdim (M.S.Ordubadı); Vay, yad kişinə səsi gəlir, vay, indico qapıdan içəri girocokdır... (M.F.Axundzadə).

AHƏSTƏ – TEZ Ona yazılıq golirmiş kimi ahəsta dilləndi (S.Vurğun); Səttar tez atı tövleyə çəkdi (A.Makulu).

AHİL – CAVAN Neçə nəfər ahl və cavan qadınlar arxalarında sohengləri galib sohmodən keçmək isteyirlər (Ə.Haqqverdiyev).

AXICI – SÖNÜK Bütün müdərrislerimiz ondakı solis, axici natiqlik möhərətinə qıbə edirdilər (İ.Əfəndiyev); Onun nitqi çox sönük, cansıxıcı idi.

AXIR – ƏVVƏL Hər şeyin əvvəli, axır olur (R.Rza).

AXIRKI – ƏVVƏLKİ Mən məsləhət görürmə, nə qədər ki, gec deyil, biz bu işdə çəkilək, çünki axırkı biabırılıqlıdanşa, əvvəlki biabırılıq yaşlıdır (Ə.Veliyev).

AXMAQ – DAYANMAQ Axır şırıltıyla köpülü çaylar (S.Vurğun); Gözündə qalmadı xalqın diləyi; Dayandı qan seli, somum kileyi (O.Sarıvəlli).

AXŞAM – GÜNDÜZ Axşam aya baxar, gündüz gunoşə; Ondan ötlərə nərgiz, bonəvşə (H.Hüseynzadə).

AXŞAM – SABAH Axşamın xeyrindən sabahın şəri yaxşıdır (Ata. sözü).

AXŞAM – SƏHƏR Bəzon qışa dönür saat da, an da; Axşam gezdiyini sahər tapır-san... (M.Araz).

AXŞAMÇAĞI – SƏHƏRCƏÇİ Axşam-çağı Canpoladın qapısı vuruldu (M.S.Ordu-badı); Sığırçınlar səhərcəçi gələr, budaqlara

ALACALANMAQ – ...

gonub səsənlər, baharın müjdəsini gotırırlar (Mir Colal).

AXŞAMLIQ – SƏHƏRLİK Gözlorim-dən töküllər üç axşamlı yuxus (S.Vurğun); Bir səhərlik işimiz qalib.

AXŞAMÜSTÜ – SƏHƏR-SƏHƏR Axşamüstü Bahadır kəndo hamidan gec qayıtdı (S.Rohimov); Səhər-səhər qoy bir gözümüz aćıq, sonra qabağımı kas! (M.Ibrahimov).

AXTARMAQ – TAPMAQ Hor kas öz arxamı tararr, tapır və əyləşirdi (S.Rohimov).

AİLƏLİ – SUBAY Xeyr, qardaş, man çox ailəli adamlarla qohum ola bilmərəm, məndən el çək, danxıram (C.Əmirov); Maya, necə bilirsən, adam evlonəndən sonra da özünü subay kimi apara bilərmi? – deyə soruşdu (M.Ibrahimov).

AKTİV – PASSİV Gündəlikdə işlənən, tələbatı ödəyen sözlər aktiv, az işlədilən, köhnəlmış sözlər passivdir.

AKTİVLƏŞMƏK – PASSİVLƏŞMƏK İş adamı passivləşdirmir, əksinə aktivləşdirir.

AKTİVLİK – PASSİVLİK Passivlik ətalətdir, aktivlik isə gümrəhliqdır.

AQİL – DƏLİ Yusif şah agıl idi (M.F.Axundzadə); Kəndimizdə də bir igid tapılmış ki, bu dəlini ipo-sapa götirə (M.Ibrahimov).

AQİL – GİC Divanəsini unutmaz aqıl (Q.Zakir); Heç ipo-sapa yatırı o gic.

AL – SOLĞUN Zümrüd göyədən günəş yandı; Al əsəfaqə yer boyandı (S.Vurğun); Onun solğun yanağı qızarmaga başlayırdı (S.Veliyev).

ALACAQ – VERƏCƏK Alacağına qırğıdır, verəcəyinə qarğı (Ata. sözü).

ALACAQLI – VERƏCƏKLİ Alacaqlı ikən verəcəklər olduq (Ata. sözü).

ALACALANMAQ – İŞİQLANMAQ Verdiyevin gözü alacalandı, dili söz tutmadı (Mir Colal); Gəlin üreyimdə bir şam

ALAN – SATAN

yandırın; Dünyarı yenidən işğalandırm! (S.Vurğun).

ALAN – SATAN Alanan gözü satanın olindo olar (Ata. sözü).

ALÇAQ – ALICONAB Bu cür *alçaq* və rohunsuz adamlara bir doqquq olsa da, hoyat haramdır (M.S.Ordubadı); Çok *alicənab*, nocib insandır (Anar).

ALÇAQ – ZİL *Alçaq* səsəl zülmümo etməyo başlıdı ("Ulduz"); Cələl da *zil* səsəl deyir bayati; Tutub qışqırığı bütün elatı (S.Vurğun).

ALÇAQBOY – HÜNDÜRBOY Kərbəlayı Qulu *alçaqboyu* bir kişi idi (Çəmənzimini); Baba keşiş *hündürboy*, enlikürok, şumal bir adamı idi (Elçin).

ALÇAQDAN – UCADAN Maya sanki *ucadan* və acıqla soruşdu (M.Ibrahimov); Bu zaman oncümünin üzvlərindən bir neçəsi papirə çökir, bir-biri ilə *alçaqdan* danişirdi (A.Makulu).

ALÇAQLI – UCALI *Alçaqlı*, *ucali* dağlar görmüşəm (Aşıq Ali).

ALÇAQLIQ – HÜNDÜRLÜK Ağacın *alçaqlığı* gedis-goliso mançılık törədir, Min üç yüz *hündürlüyündə* olan bu gözəl şorhorda dağ havası ilə aran gənəsi birləşmişdi (M.Ibrahimov).

ALÇALDAN – UCALDAN Onu *alçaldan* da, *ucaldan* da biz (T.Bayram).

ALÇALMAQ – UCALMAQ Sən *ucala* biləsin, *alçalacaq* dağ (S.Sərxanlı).

ALÇALMAQ – YÜKSƏMLƏK Axi men o qədər də *alçalmamışam* ki, yüksələ bilməyəm (Ə.Sərif).

ALÇALTMAQ – QALDIRMAQ Qızın tomiz və pak məhəbbətini *alçaltıdılار* ("Ulduz"); Onun təhqir olunmasına yol vermodılar, monliyini *qaldırdılar*.

ALÇALTMAQ – UCALTMÄQ Əli boy, *alçaldar* cinayət bizi; Bir bax ellerinə, yaraşmır qan? (S.Vurğun); Rüstəm dayı, son ki məni belə *ucaltdın*, sağ ol, ölü desən ölecoyəm, qal desən qalacağam (M.Ibrahimov).

ALLAŞMAQ – SOLMAQ

ALİ – İBTİDAİ Əli Bayramov klubunda *ibtidai* savad kursunu bitirmiş, *ali* savad kursuna girmək fikrindədir (S.Hüseyn).

ALİCƏNAB – ALÇAQ *Alicənab* adammış (S.Rüstəm); Elo bir *alçaga* ölüm do azdır! (S.Vurğun).

ALİCƏNAB – KOBUD Dörs alın, *alicənab*, sinəsi döftor kişidən (S.Vurğun); Bağıشا, Maya xanim, çox *kobud* adama rast golmison (M.Ibrahimov).

ALİCƏNAB – NANƏCİB Siz no qədər *alicənab*, tovazökər adamsınız, Güllən! (Ə.Vəliyev); Bu *nanəcib* işi ki son görmüsən, acığımı canindan çıxmışam, mən heç kişi deyiləm (M.Ibrahimov).

ALİCƏNABLIQ – ALÇAQLIQ Ah, bu nəvaziş, bu *alicənablığa* qarşı qabil deyil (H.Cavid); Bu cöhrlərde yaltaqlıq, riya və *alçaqlığın* həcүükünü görəmək mümkün idı (M.S.Ordubadı).

ALICI – SATICI *Saticilar* terifləyir, *alıcılar* müştəri gözü ilə bir çox nöqsanlar tapır və pisloyirdilər (S.Rohimov).

ALICILIQ – SATICILIQ Əthalinin *aliciqliq* qabiliyyəti yüksəlmışdır. O, *saticılıq* golər monbəyi kimi baxırı.

ALİM – CAHİL O, avam, *cahil* deyil, alimdir (Ə.Haqverdiyev).

ALINMAZ – SATILMAZ *Alınmaz*, *satılmaz* dünya neməti; Elin hörmətinə qazanadır (H.Hüseynzadə).

ALIŞMAQ – SÖNMƏK Ümid onun gözündə; Gah *alışır*, gah da *söñür* (B.Vahabzade).

ALIŞMAQ – TƏRGİTMƏK Gülsənəm ilə Maro bir-birinə *alışırıdılар* (S.Rəhimov); Trubkanı görmürəm, yoxsa çökəməyi *tərgitməsən*? (M.Ibrahimov).

ALLANMAQ – AğARMAQ Müəllimin solğun siması bir acza *allaşdı* və yeno *ağardı* (M.Ibrahimov).

ALLAŞMAQ – SOLMAQ Babanın gözloru yanmağa başlayırdı, yanaqları *allaşmışdı* (M.Ibrahimov); Səherdir. Üfűqün

ALMAQ – QAYTARMAQ

geydiyi səri; *Sələr şəfəqlərdo xəsto üzü ay* (S.Vurğun).

ALMAQ – QAYTARMAQ *Almaq* asan- dir, *qaytarmaq* çotindir (Ata. sözü).

ALMAQ – SATMAQ – Ay qızım, mən söz gözdirom deyiləm, neçəyo *almışam*, o qymoto do *satıram* (M.Ibrahimov).

ALMAQ – VERMƏK Bahadır mahud *alməq* fikri ilə bir mağazaya varid oldu (N.Norimanov); Gübə özü verilməyib, biz *vermişik* (M.Ibrahimov).

AЛОVLANMAQ – ÖLƏZİMƏK Meşə *avolandı* (S.Voliyev); Ocaq getdikcə *öləziyirdi* ("Ulduz").

AЛОVLANMAQ – SÖNMƏK O sözləri düşündürcə tondır kimi *avolandı* (A.Şaiq); *Söñur* bu şan, bu şöhrət; Öləko olmuş məno dushman (A.Şaiq).

ALT – ÜST Deyirəm, qızım, olmaz ki, son *alt* paltarını üstdən geyoson, *üst* paltarını altdan (Anar).

ALTRUIST – EQUİST İlk baxışdan o, *altruist* bir şəxs kimi hamının diqqətini colb etmişdi ("Elm və hoyat"); İndi uşaqlar mono gülmək, sataşmaq istəyində "egoist" deyirler (M.Ibrahimov).

AMANSIZ – RƏHMLİ Bu *amansız* geconin gündüzü yoxdur (H.Cavid); Onların böyükleri çox *rəhmlı* adamdır (S.S.Axundov).

AMANSIZ – YAZIQ Tülküye *amansız* zam, çünki qızuya *yazığım* gəlir (M.Ibrahimov).

ANALİZ – SİNTEZ *Analiz* mürəkkəb dil bütövlüyünün onu teşkil edən ünsürlərə ayrılmışdır. *Sintez* təhlil prosesində hasıl olmuş ayrı-ayrı ünsürlər arasında əlaqəni müəyyənetmə və onlardan ümumi nəticə çıxarma üsuludur.

ANARXİYA – DEMOKRATİYA *Anarxiya* qarışılıq, hərc-mərcilik, özbaşnalıqdır. Başladı ki, kolxozda *demokratiya* yoxdur, kollektiv rəhbərlik yoxdur (M.Ibrahimov).

ANARXİYA – QAYDA-QANUN Kapitalist ölkələrinde *anarxiya* hakim

ARALANMAQ – YAXINLAŞMAQ

kosılıb. Monim fikrimi azdırma, mon cəbhoni demirəm, onları öz *qayda-qanunu* var (M.Hüseyn).

ANLAQLI – AXMAQ Əsgər boy, mon soni bir *anlaqlı* adam bilirdim (Ə.Haqverdiyev); *Axmaq* kişi, son no damırsan?! (A.Mommodrəz).

ANLAŞIQLI – DOLAŞIQLI ...Oruzlu aydın və *anlaşılı* bir dildə yazmağı bacarmaq lazımdır (S.Rüstəm); *Dolaşılı* məsololuların hollini şagirdlərə anlatmaq lazımdır.

ANORMAL – AĞILLI Firdirin doğulusundan *anormaldır*. Torlan *ağilli* oğlunun hor kolmosından xoşlanırdı (M.Hüseyn).

ANTİK – MÜASİR Professor Ə.Ağayev *antik* və *müasir* odəbiyyatdan maraqlı mühəzirolor oxuyur.

APARMAQ – GƏTİRMƏK Arşın *götür* bez *apar*, çuval *götür* qoz *apar* (Ata. sözü).

ARABİR – DAİMA Zeynab də *arabır* gözaltı ona baxır (B.Talibli); Oğlu Mirzo Qalib isə *daima* küçədə qarovalı çökər (C.Əmirov).

ARABİR – HƏMİŞƏ Hər gün silər, temizlər və *arabır* dərinin içərin enorik bir yer nişan alardı (A.Şaiq); Elə iş tut ki, camat *həmisi* yaxşı desin (M.Ibrahimov).

ARALAMAQ – BİRLƏŞMƏK Güllən də kondən *aralandı* (Ə.Vəliyev); Parçalanmış bir eli - Büyük Azərbaycanı; *Birləşdirdi* Füzuli! (B.Vahabzadə).

ARALAMAQ – ÖRTMƏK Əsgər evvəl qapını *araladı*, sonra nə fikirloşiso örtdü ("Azərbaycan").

ARALANMAQ – ÖRTÜLMƏK Vahid Nayibovun ev qapısı homişki sakitliyi ilə *aralındı* və örtüldü (Mir Cola).

ARALANMAQ – SIXLAŞMAQ Qayıqlar bir-birindən *aralındı*. Bu dənizdə üzür qayıqlar; Get-gedə *sixlaşır* bu qayıqlar (S.Vurğun).

ARALANMAQ – YAXINLAŞMAQ *Aralanır* buludlar, toravətlərin otalar (A.Sohhet); Cilovunu sahənin yanındakı arabayla bağlayıb *yaxınlaşdı* (M.Ibrahimov).

ARALI – ÖRTÜLÜ

ARALI – ÖRTÜLÜ Qarlarla örtülli bir düzən gəldik (S.Vurğun); Həm do çox aralıdr, gedib-gəlmək do olmaz (H.Hüseynzadə).

ARALI – YAXIN Xasay atlıların bir-birindən aralı getməsini məsləhət görüdü (M.Hüseyn); Yaxın gol, qulaq as qolbım deyənə (S.Vurğun).

ARAMAQ – TAPMAQ Bos fikri nə idi? Kimi arar? (S.Vurğun); Onun şölsindən şəfa tapırlar (S.Vurğun).

ARAMLA – BIRNƏFƏSSƏH "Mirzoyı" havasında bir vozn ağır və aramlı vurulur (Ş.Bədolbaylı); Kişi parçı birnəfəsə başına çökdü (İ.Əfəndiyev).

ARAMLA – TƏLƏSİK Tez-tələsik saçlarında düzəldib keçirdi (M.Ibrahimov); Sokinənin aramlı dediyi sözlər qulaq asa-asə qaralıb ağarırdı (M.Ibrahimov).

ARAMLIQ – SƏBİRSİZLİK Gündən çox gül, çiçəkdən çox çiçək, lakin ürəkdo bir aramlıq, ruhda iso səkitlik yox idi (Çəmənzəminli); Oğul, səbirsizlik adıma həmişə ziyan verir (M.Ibrahimov).

ARAN – DAĞ Aranda tutdan olduq, dağda qurutdan (Ata. sözü).

ARAN – YAYLAQ Örüşdən örüşə çəkib sürüñü; Aranı, yaylağı gəzdi çobanlar (H.Hüseynzadə).

ARANÇI – DAÇÇI Aranç qardaş, xoş gördük, oralarda nə var, nə yox? (İ.Şixlı); Dağçı aran yerlərində çox qala bilməz.

ARANLI – DAĞLI Son elə anadangolma aranısan. Xizi rayonundanam, dağlıyam, - deya o cold cavab verdi (S.Vurğun).

ARA-SIRA – HƏMİŞƏ Ara-sra bu işiğ sütunu sanki dairəvi bir şüşəye rast golorok sönürdü (M.Ibrahimov); Ömrünün tarlasına qəm kotanında; Həmişə gül okdi, vay dordi babam (B.Vahabzadə).

ARDICIL – ARABİR Oğlu Tapdırığın həyatı ardıcıl surətdə gəlib onun gözünün qabağından keçirdi (Ə.Əbülləhəson); Gülen-dam bacı onlara guşuş ilə qulaq verib arabır sual verirdi (Çəmənzəminli).

ARXAYINÇILIQ – NİGARANÇILIQ

ARDINCA – QABAĞINCA Moşodı Əsgərin ardnca ahəstə-ahəstə gedirdi (S.M.Qonizade); Elə mon do sonin qabağınca evo golmisiom.

ARXA – QABAQ Qabaq düşmən idi, arxa isə hər gün davam edən bombalama noticosindo dağlırdı (Mir Cəlal).

ARXADAKI – QABAQDAKİ O, möhkəmədə lap arxadaki skamyada, künədo oyloşmışdı (C.Əmirov); Tutaq qabaqdakı qayıtlqları; Oralar çox borkdir (S.Vurğun).

ARXAİK – YENİ Köhnəmiş sözlor arxaik, tozo yaranan sözlor iso yeni sözlor adlanır.

ARXAİZM – NEOLOGİZM Köhnəmiş vo ya dildən çıxmış söz vo ya ifadələr arxaizm, dildə omolo golmiş yeni söz vo ya köhno sözün almış olduğu yeni məna neologizm adlanır.

ARXALI – KİMSƏSİZ Cahan xanım mahalda arxalı adam idi (M.Ibrahimov); Hüseyin artıq arxası və kimsəsiz bir yetimdir (S.Rəhimov).

ARXASINCA – QABAĞINCA Məstən birdən sıçrayıb qaçı; Ala-bula da arxasınca qaçıb onu tutdu (A.Şaiq); Uşaqların maraqlı daha da artlığı üçün onlar Dursunun qabağınca qaçışırıldır.

ARXASIÜSTƏ – ÜZÜQQOYLU Arxasiüstə çarpayda uzanan vo şirin yuxuya gedən Aliyəye yaxınlaşdı (C.Əmirov); Birbaşa otaga gedib soyundu, üzüqqoylu yerinə yuxıldı (M.Ibrahimov).

ARXASIZ – HAVADARLI Zöhhakı möhv edən Gavə yoxsul, arxasız bir demirçi idi (H.Cavid); O elo gezir ki, elə bil alçaq dağları o yaradıb, havadarlıdır.

ARXAYIN – NİGARAN Bu məsolə bərəsində de arxayin ola bilərsən, dostum! (C.Əmirov); Zəng etdim ki, nigaran qalmayışınız (C.Əmirov).

ARXAYINÇILIQ – NİGARANÇILIQ Yolçular öz xorultuları ilə çayçının üreyindəki arxayinçiliği daha da möhkəmləndir-

ARXAYINLIQ – NARAHATLIQ

dilər (M.Ibrahimov); Əbədi əndiše, obodi nigarançılıq vo təlaş içinde yaşamaq olmaz (M.Ibrahimov).

ARXAYINLIQ – NARAHATLIQ Lakin arxayinlıq şəraitində nə qədər alışib cəhiyat qazanmış olsa belə, on xırda şey əsgəri narahat edirdi (Ə.Əbülləhəson); Sokinənin bu narahatlıq sobobsız deyildi (M.Ibrahimov).

ARIQ – TOTUQ ARIQ oğlanın üzüño baxdı (Mir Cəlal); Sabah totuq üzünü çökdir salın yola (S.Rüstəm).

ARIQ – YAĞLI ARIQ xoruzun biri, golib keçdi irolı (A.Şaiq); Axşamın toranında közörb parıldayıb kömürün üzündə işlər yağlı qabırğalar çökilmədi (İ.Hüseynov).

ARLI – HƏYASIMI Gorok bir azca holim, ədəb-ərkanlı olsun; Bir az arlı, namuslu, bir az vicdanlı olsun (X.Rza); Kəlbəyev əylib büzüşərək çirpmirdi, hayasız hücumlara işin içindən çıxmaga çalışırdı (M.Ibrahimov).

ARSIZ – HƏYƏLİQ Arsiza bir silo kar elemən (Ata. sözü); Qızdan yaxınlıqla rast golmisen, şorbet olmamış nə olacaq (M.Ibrahimov).

ARSIZLIQ – HƏYALILIQ Arsizliqdan sanma ki, işib darmə dönmüşən (S.Rüstəm); Həyallilıqdan rong verib, rong alındı.

ARTIQ – AZ Bacı, artıq söz lazımn deyil (Ə.Haqverdiyev); Bacarmazsunuz! Çünkü mil-yonlardan yüz qat azısun! (S.Vurğun).

ARTIQ – ƏSKİK Orada işleyənlərdən mənim nəymən artıqdır, nəymən əskikdir? (G.Hüseynoğlu).

ARTIQLIQ – AZLIQ Nadir iztirabının artıqlığından bozarıb qızarırdı (B.Talibli); Bu isə yene ona etimadin azlığını göstərirdi (Ə.Sadiq).

ARTIM – İTKİ Bu düyünün heç artımı yoxdur. İtki var bir eli yandırıb-yaxar (S.Vurğun).

ARTIRMAQ – AZALTMAQ Bu monim dərdimi daha da artırdı (S.Valiyev); Azalt, uzağı demirəm, elo ver Azərbaycanın Kəlbəcor rayonuna, ver o yere ki, orada lazımdır (M.Ibrahimov).

ASTARSIZ – ÜZSÜZ

ARTMAQ – ƏSKİLMƏK Sənə bizdən salam, qurultayımız! Artır, əskilməyir bizim sayınız (S.Rüstəm).

ARVADAĞIZLI – CƏSƏRƏTLİ Səndo toqsırsız yoxdur, monim arvadığızlı oglum-dadır (N.Vəzirov); Rüstəm kişinin qorxmaz və casaratsu horakötəri... çoxlarının ürəyinə yatırıldı (M.Ibrahimov).

ARVADLIQ – KİŞİLİK Min koro sənə demişəm ki, son arvadsan, get arvadığına, mənə öyiid-nosihət vermo! (M.F.Axundzadə); Millət uğrunda! Qeyrot, namus, kişilik yolunda (Elçin).

ARVADÜZLÜ – KİŞİÜZLÜ Arvadızlı kisidən, kişiüzlü arvaddan olhəzər (Ata. sözü).

ASAN – ÇƏTİN Şokil çəkmək asandır, həyat yaratmaq çətindir (C.Cabbarlı).

ASİLİ – ASUDƏ Axi bu sənəndən asudır (S.Vəliyev); O, Bakıda asuda gəzəndə mən rahat ola bilərem (C.Əmirov).

ASILILIQ – AZADLIQ Getdikən Mirzo Vələh bir asılıq, bir möhkumluq hiss edirdi (S.Rəhimov); Əsir üçün azadlıqdan yaxşı sey ola biləmi? (S.Valiyev).

ASILILIQ – SƏRBƏSTLİK İnsan üçün asılılıqdan dəhşətişəli şey nə ola bilər. Onun duruşunda və görkəmində bir sərbəstlik vardı (M.Ibrahimov).

ASIMAN – YER Kənül pərvaz etdi, qalxdı havaya; Yer üzündən asimanı yetidi (M.P.Vaqif).

ASMAQ – GÖTÜRMƏK Gəldikən Mirzə Həsən bitirindən cavab gözləməyib, telefonun dəstəyini asdı (Mir Cəlal); Haydi, çanta-nızı götürüb durun (S.Vurğun).

ASTA – BƏRK Asta basar, bərk kosor (Ata. sözü).

ASTALIQ – CƏLDLİK Astalıq adamı yerində sayımağə vədar edir, cəldlik adamı gümrahlaşdırır.

ASTAR – ÜZ Astar verəndə üz istoyır (Ata. sözü).

ASTARSIZ – ÜZSÜZ Maral astarsız kostymunu götürdü (Ə.Əbülləhəson); Üzüsüz yorğanı başına çökdü.

ASUDƏLİK – ASILILIQ

ASUDƏLİK – ASILILIQ *Asudəlik* istərson dünyadan uzaqlaş son (Heyran xənim); *Asılılıq* adamın gözünü kölgəli edir.

AŞAĞI – YUXARI *Aşağı* tüpürürəm (Ata, sözü); *yuxarı* tüpürürəm biğ (Ata, sözü).

AŞKAR – XƏLVƏT *Bu aşkar* bir mətbəddir; bayana ehtiyacı yoxdur (C.Məmmədquluza); *Mon gərkəc sözümüz Axund ağaya xəlvət deyim* (Ə.Haqverdiyev).

AŞNA – DÜŞMƏN *Baş isto sizin murov monimlə* *aynadrı* (Ə.Haqverdiyev); *Düşmən* qüvvəsinizi bizim üstümüze atır (S.S.Axundov).

ATEİZM – TEİZM *C.Məmmədquluza* Mirzə Fotoli Axundzadənin realizmizi və *ateizminin* varisi olmuş (M.Ibrahimov); *Teizm* dünyanın Allah tərəfindən yaradılıb idarə etdiyini iddia edən dini-mistik ekhamdır.

ATƏŞLİ – ÖLGÜN *Gave atəşli* bir qölbə inqilabə başladı... (H.Cavid); *Zindan-*dan çıxmışdı o qarı *ölgün* (A.Şaiq).

ATƏŞLİ – SÖNÜK *Bu beləkə onun atəşli fikirləri* idi ki, gözlərində odlu qanad çalırdı (Ə.Məmmədhanlı); *Söylədiyi sönük* mitlət tamaşaçılann roğbotını qazana bilmədi.

ATILMAQ – DÜŞMƏK *Atıl* cəbhələrə aslanlar kimi (S.Vurğun); *Bu səsler altında Zeynəb düşüb* yerində oturdu (M.Ibrahimov).

ATLI – PIYADA A kişi, gəzməyin elə bir ləzzəti *piyada* getməkdir, *atlı* getmək ləzzət verməz (Ə.Haqverdiyev).

ATMAQ – TUTMAQ Kim iso zəncir-ləri lom ilə yerə *atur* (M.Ibrahimov); Usta gəmiçilər tufanda *bələ*; Sükəni düz *tutur* öz əlləri (S.Vurğun).

ATMARALI – HƏYALI Gündəstə ilə Südəbə rəfiqə olsalar da, bir-birindən forqları: *Gündəstə həyali*, Südəbə *atmaralıdır*.

ATÜSTÜ – ARAMLA *Atüstü* olsa da qısa bir səhbat; Döñür unudulmaz bir xatirəyə (S.Vurğun); *Qaraca qız qalxıb aramla geyinməye başladı* (S.S.Axundov).

AVAM – MƏDƏNİ Görürəm ki, *mədəni* adamsınız (F.Zərəliyev); Naçalnik Qurbanlı

AYAZLI – İSTİ

boyo cavab verdi ki, Kerbolayı Qasım qan-mır, *avandır* (C.Məmmədquluza).

AVAMILIQ – MƏDƏNİLİK Əlbisəsinin tərz, biçimi *avamlıqı...* andırıldı (S.Hüseyn); Onlar Qasım omninin *mədəniliyi* sayında qəçdərlər.

AVAND – ASTAR Bu parçanın *astarı* avəndindən gözdərdir.

AVARA – İSGÜZAR *Qaraca qız da sorxos vo avara Yusifin* her bir ezbənə dörzü (S.S.Axundov); *Çox işgüzər, omok-sevən, intizamlı qadındır* (C.Əmirov).

AVARALIQ – İŞGÜZARLIQ Bu oğlan *əstaralığa* öyrənib, heç bir işdən yapışmaq istəmir. Çünki onu tanyırı, *ısgüzərligina* bəsləd iidi (Mir Cəlal).

AVAZIMAQ – QARALMAQ Onun qaramatlı gəhrəsi *avazıdı*, sonra boğulub *qaraldı* (I.Sixli).

AYAQ – BAŞ *Odur ki, sənin ayağıni biləni bizim başımız da bila bilməz* (C.Cabarlı).

AYAQÜSTÜ – RAHAT ...*Ayaqüstü* Kaləntər lələşə baş çəkməyi qərara aldı (M.Ibrahimov); *İndi cücelər rahat* yeyirdilər (M.Ibrahimov).

AYAQYLIN – BAŞIACIQ Elə alt köynəkdə *ayaqylanı, başıacıq* bayır çıxdı (I.Sixli).

AYAR – ÖLÜVAY Abbas kişi *çox ayar* adadırmış, amma qardaşı *ötüvaydır*.

AYAZ – İSTİ Kül rəngli havada toz, duman var; Dəhşətli soyuq, *ayaz*, boran var (A.Şaiq); *Yorğun adam kimi, elə bil bu an; İsti* tor tökürdü yerin sinesi (H.Hüseynzadə).

AYAZIMAQ – TUTQUNLAŞMAQ Payızın çirkinli, dumanlı günün *ayazıyırı* (S.Rəhimov); Belə zamanlarda töbiidir ki, onun güler üzü bir qədər *tutqunlaşar*, alını kiçik qırışqlar örtordı (M.Ibrahimov).

AYAZLI – İSTİ Son, *ayazlı* gecolerde ulduzları sırdışan; Boranların, çovğunların, dumanların qardaşışan (S.Vurğun); Onlar uğdu uzağa; Daha *isti* torpağı (H.Hüseynzadə).

AYDIN – BULUDLU

AYDIN – BULUDLU Çirkinli və qaranlıq gecəni *aydin* bir sohor ovoz etdi (M.Ibrahimov); *Buludlu* qışqabağı birdən ayazıybıq açıldı (S.Rəhimov).

AYDIN – TOZLU Hor şey gün kimi *aydındır* (C.Əmirov); O, *tozlu* yollara baxdı (A.Şaiq).

AYĞIR – MADYAN *Ayğır* başını qaldirıb ilkiyə gələn qatıra diqqətə baxdı (S.Rəhimov); İki *madyana* yaxınlaşandan sonra yeno qayndıb doryaya girdi ("Koroğlu").

AYIQ – BAYĞIN Xəfiyyə vaxtında üstüno düşüb, yaman *ayıqdırlar* ha! (M.Ibrahimov); Qadınların bu horakatı, Almazın dalğın durusu, *bayğın* baxışları, gizli göz yaşları Pakizəni heç açmırı (A.Şaiq).

AYIQ – YUXULU Lakin hor *ayiq* və zırak adımı ağılli hesab etmek olmaz (M.Talibov); *Gecədir... Kond yuxulu;* no işq var, no tüstü (S.Vurğun).

AYIQLIQ – MƏSTLİK *Ayıqlıq* və zıraklığın əlamətlərindəndir (M.Talibov); Ruzigarın ali onun məqrur qulagini burdunda, xudbinli, lovqalıq və *məstlik* yuxusundan ayılır (M.Talibov).

AYILMAQ – BAYILMAQ Gün dağlara yayıldı; Her bir yatan *ayıldı* (A.Səhət); Get onu içəri gotir. Tafta, son də get, deyəsan *bayılmaşıdır*, ya da beləkə ölmüşdür (C.Cabarlı).

AYILMAQ – DƏMLƏNMƏK *Yeja* bu dəhləstili xəbərdən *ayıldı* (Ə.Vəliyev); Bir stekan şirin çaxır içən kimi *dəmləndi*.

AYRI – BİRGƏ Sondon ayrı düşəli; Ah çəkməkdən bağrim qana dönübür (A.Şaiq Ələşər); İki gün sonra raykomun bürosuna birgə getdilər (Ə.Vəliyev).

AYRILMAQ – BİRLƏŞMƏK Ayna ilə Ayaz küçədə bir-birindən *ayrıldilar* (Ə.Məmmədhanlı); Qadir əllərimizlə *birləşdi* Volqa ilə Don (S.Rüstəm).

AZ – ÇOX Bizim qoşunumuz *azdır*, amma qeyratımız *çoxdur* (Ə.Haqverdiyev).

AYAŞLI – BÖYÜK

AZ – XEYLİ Onlar dolana-dolana *xeyli* yol golmişdilər (A.Makulov); Çox bılıb xalqa az idmət etməkdənə, az bılıb çox idmət etmək min dofa moslohetdir (Mir Cəlal).

AZACIQ – XEYLİ Həcor qulaq verdi, bu an bulular *azacıq* horəkətə goldı (S.Rəhimov); Axşamdan *xeyli* keçmişdi (A.Məmmədrzə).

AZAD – MƏHKUM Diləklərin gah *azad*; gah *məhkum* olur sənin (B.Vahabzadə).

AZADLIQ – MƏHKUMLUQ *Azadlıq* geniş anlayışdır (S.Vəliyev); Yeter bu *məhkumluq!* Yeter bu zillə! (Şöhrriyar).

AZALMAQ – ARTMAQ Dostlarım *artub*; no qəder *azalib*; Köhno dostlar az qalıb (R.Rza).

AZALMAQ – ÇOXALMAQ Bir il de keçdi bələ; Viçdannın ağrısı *azalmadı, coxaldı* (B.Vahabzadə).

AZAR – SAĞLAMLIQ Kəçən deyəndə, *azar* alır canını; Yer süpürür sanki qışqabağı (M.Müşfiq); Abbas Səhət şeirlərində "Səhət" kəlməsinin bozun hom taxellüs, hom da şəfa, *sağlamlıq* monasında işlətmişdir.

AZARLAMAQ – SAĞALMAQ İndi İmamverdi baba *azarlamusdır* (S.S.Axundov); Teləsmə, o yarani da *sağaldaram* (H.Abbaszadə).

AZĞIN – MƏDƏNİ Hükum edin dörd yandan; Od vurun *azğın* kəndə (A.Şaiq); Onlar istoyır ki, biz də qabaqı gedək, *mədəni* xalqlar cərgosinə çıxaq (M.Ibrahimov).

AZĞINLIQ – MƏDƏNİLİK Oho, bunun bir *azğılığına* bax! (A.Şaiq); Əli öz təvəzar-karlığı və *mədəniliyi* ilə dostlarından fərqlənir.

AYZAŞLI – BÖYÜK Fəhləliyə gedən *ayzaşı* usqlara xozeyinləri heç bir zaman istirahət günü verməzdilər (H.Sarabski); İsləməyləzə deyir ki, bu il *böyük* bir saray tikəcəyik (Z.Xəlil).

Bb

BABAL – SAVAB Dörin bir döryadır şair xeyali; Göltürdüm boynuma şorı, *babalı* (R.Rza); İsmot xanim, kömök etməkdə böyük *savab* iş görmüşsn.

BABAT – PİŞ Ruzigarım bir növ *babat* keçir, hacı (N.Vəzirov); Niyo, Məşadi, necə bayım, *pış* daşıyram? (Mir Colal).

BABİ – DİNDAR Məsələn, mənə deyir ki, filankos *babidir*, yəni mürtdəddir (C.Məmmədquluzadə); Atan Hacı Coşor ilə duz-çörək keşmişəm, özü də *çox dindar* kişidir (S.S.Axundov).

BACARIQSIZ – DİRİBƏŞ Elə *bacarıqsızdır* ki, on saata işə sala bilməyocək (M.Ibrahimov); Xala, sən də *dıribaş* qarışan (N.Vəzirov).

BADALAQ – DÜZLÜK İndi sonin mənənə *badalaq* qurmağının heç adı yoxdur (Ə.Haqverdiyev); Onun heç *düzlük* işi yoxdur.

BAĞIRMAQ – SUSMAQ Səriyyə xala *bağırmag*, ağlamaq istoyır, bacarmırdı (M.Ibrahimov); Bu hay-küyde *susmağı* lazımlı bildi.

BAĞIŞLAMAQ – GÜNAHLANDIR-
MAQ Mənim dediklərimdə sohv və yanlışlıqlar olsa, *bağışlamızı* xahiş edirəm (Mir Colal); Əgər moni yalandan *günahlan-*
dırmag istəyirsinizsə, günahlandırmır.

BAĞLAMAQ – ACMAQ Nahar etmək bəhanəsi ilə qapını *bağladım* (Ə.Voliyev); Bu saatda qayıdanıq, fikir eləmə, sandıqları *açı*? (M.F.Axundzadə).

BAĞLI – ACIQ Bağlı qapıya xata doymaz (Ata, söyü); Səhər açıq pəncərədən rofi-qosını səslədi.

BAĞRIQARA – XOŞBƏXT Bir ildir ki, *bağıraqaradır*, müsibət üz vermişdi. Siz ey göy üzündə uşan durnalar; Deyin, *xoşbəxtməmi?* (S.Vurğun).

BAHADIR – QORXAQ *Bahadır* deməzler hərgiz sayana; Görüm lənət lənət olsun yandan doyana (M.P.Vaqif); Ana yurdubu şən torpaq; Yetişdirmən xain, *qorxaq* (A.Şaiq).

BAHAR – QIŞ Payız ötür, *qiş* keçir; *Bahar* qalır arxada (H.Hüseynzadə).

BAHAR – ZİMİSTAN Lakin mənim *baharım* solub, *zimistan* oldu (S.S.Axundov).

BAHARLI – QIŞLI Ömrün keçdiço də *baharlı*, *qişlı*; Gördün gələcəyi gün kimi aydın (S.Rüstəm).

BAHARSIZ – QIŞSIZ *Baharsız*, *qişsız* bu yerlərin na ləzzəti olar.

BAKİR – POZĞUN Bu ince rəqşlərdə no qədər gözəllik, no qədər *bakır* hissini ifadəsi vardır (Çəmənzəminli); Anna *pozğun* qızdır, onuna oturub-durma.

BAQI – FANI Bu dünya *fani*, o dünya *bağı* (Ayrim bəzəmələri).

BALIR – BÖYÜK Xan Soltan qoyunu gözləmək üçün *bala* çobanı dik qayanın başına qaldırmışdı (S.Rəhimov); Elmə qurulur *böyük* binalar (H.Hüseynzadə).

BALACA – HÜNDÜR Dilaranın bacısı *boyca balaca*, amma qardaş *hündür* idi.

BALACALASMAQ – BÖYÜMƏK Bir saatın ərzində arıqlamış, *balacalmış*, ordular batmış... (M.Ibrahimov); O qeyrotlu uşaq *böyüyüb* moni hamidən yaxşı saxlayacaqdır (S.S.Axundov).

BALACALIQ – BÖYÜKLÜK ...Bu *balacalıqdu* qızın əlində aciz qalmışdı (S.S.Axundov); Gördüyü sənsəz iztirablar içərisində... insanların *böyüklüyü* vo ruhi qüdrotini koşf etdi (Ə.Məmmədxanlı).

BALQABAQ – BACARIQLI Xəlil nodır ki, o moni işdən çıxardır, bunlar da *balqabaq* kimi durub baxırlar (M.Hüseyn); Yəqin o şəfer bacarıqlı adamdır, gözüəciqdır (M.Ibrahimov).

BAMBALACA – UZUNDRAZ *Bambalaca* bir uşaq; Pəncərədən baxırıldı (İ.Tapdıq); Onun nəyinə baxım, *uzundrazın* biridir.

BAMBILI – AĞIR Həmin bu mərkəzin bərəkətiindəndir ki, mən bu *bambili* Əhmədin yanında olmuşum bir balaca uşaq... (C.Məmmədquluzadə); *Ağır* adamdır, hər-dən bir başını qaldırb məclisənə göz gozdırıldı.

BAMƏZƏ – QARADİNİMƏZ O çox *bamaşa* qoca idi. Zarafat etməyi və lotifa söyləməyi çox sevirdi (M.S.Ordubadi); Usta *qaradınməz* bir kişi idi, haraya isə tolosıldı (Ə.Sadiq).

BARBARLIQ – MƏDƏNİLİK ...Rica edirəm, sözlərinizə diqqət edin, yüksək emiyiyyətə belə rəsəf *barbarlıq* (C.Cəbərlə); *Mədənilik* cəhalətin düşmənidir.

BARİŞİQLIQ – KÜSÜLÜK Oğlanla qızın valideynləri arasında *barışılıq* oldu. Aralarındaki *küsüllük* hələ davam edirdi (Ə.Məmmədxanlı).

BARİŞMAQ – DALAŞMAQ Mən küs-momişəm ki, *barışam*. Mən *dalaşmaq* fik-rində deyiləm (C.Əmirov).

BARİŞMAQ – VURUŞMAQ Xosrov deyirdi ki, gəlsin *barışaq* (S.Vurğun); Biz də aşpazlarla *vuruşmuşuq* (S.Voliyev).

BASABAS – SEYRƏKLİK Vagonlarda *basabas* idi (Mir Colal); ...Göz işlədikecə uzanan bu düzənliliklərdə ağacın azlığı, kıl-goliyin *seyrəkliyi* Gülşəni yay kimi oyndı (Ə.Voliyev).

BASDIRMAQ – ÇIXARTMAQ Çox pakizo... Sübh tezən hamisim *basdıraram* (N.Vəzirov); O dirokları *çixartmaq* lazımdır.

BASMAQ – ACMAQ Darhal qapımı *basıb*, mutəxəs qayıtdı (Mir Colal); *Ac* gəzün, gözlörinin qurbanı; Bir tamaşa elo, gör dünyamı (A.Sohhot).

BASMAQ – BURAXMAQ Noriman... bu adamın əllərini tutdu, dizi ilə boğazını *basdı* (Mir Colal); Barmaqları boşalıb kağızı *buraxdı*. B.Talibli.

BAŞAĞRISI – RAHATLIQ Bize *baş-agrısı* verməyin, canım (S.Rüstəm); Sizin olınızdan mono *rahatlıq* yoxdur.

BAŞ-AYAQ – DÜZ A kişi, sən *baş-ayaq* nə üçün danışısan (A.Şaiq); Sonna dəyirsin ki, oxumaq kasıblara müyəs-sor olmurdur (Mir Colal).

BAŞDANSOVDU – DİQQƏTLİ Mehmanın *başdansovdu* sözündən, soyuq səh-bətindən sonra golon adamlar dağılışib get-dilar (S.Rəhimov); Bu elələr oxşamır, özü də çox *dıqqəti* və somimidir (M.Ibrahimov).

BAŞIALOVLU – TƏMKİNLİ Nənəqiz *başialovlu* bazarı axtarıb qızını tapdı (S.Rəhimov); Cəmil özünü sakit, *təmkinli* bir şəxs kimi aparırdı.

BAŞIŞAĞI – BAŞIYUXARI Sordar evlərinin qabağında bir daxmaya girib sohordon aksəmə kimi *başışağı* iynə vurmaqdadır (C.Məmmədquluzadə); Lado ... *başışuxarı* Cobräyilin evinə torf getməyə başladı (S.Rəhimov).

BAŞIŞAĞI – DİKBAS Səfər ... fəqir, *başışağı* bir oğlandı (Ə.Haqverdiyev); Salman şapalaq yemisi *dikbas* uşaq kimi döñüb dalınca baxmadan payızlığını yanından adamlara torf getdi (M.Ibrahimov).

BAŞIŞAĞILIQ – DİKBASLIQ Başışağılıq insanı homişə hörmətləndirir. *Dikbaslıdan* yero-göyo siğmirsən! (M.Ibrahimov).

BAŞIBƏLALI – BƏXTLİ No soxulmu-san araya, a *başibələli* fəlo? (M.Ə.Sabit); Ağolı iso doğrudan da, deyəson, *bəxtli* adam idi (C.Əmirov).

BAŞIBOS – AĞILLI Sordar *başibəs*dir, ağlma no gəlin onu deyir. Gol, *ağillı* olduğum, rahat ol, bir seyid qonağımız da var (S.S.Axundov).

BAŞIDAŞLI – XOŞBƏXT Ay *başidaşlı* kişi, dinmə, uşaqdır, usağım (M.Ə.Sabit); *Xoşbəxt* həyat onu sevindirirdi.

BAŞIDOLU – BAŞIBOS Çunki doğrudan da *başidolu* oğlanlaşır (Ə.Haqverdiyev); Özünü *başibos* adam kimi aparı.

BAŞILOVLU – SAKIT

BAŞILOVLU – SAKIT Kişi yuxudan dik atıldı, *başılovlu* yazı stoluna sarı qaçıdı (Mir Colal); Katibin *sakit*, hettə uşaq və məhrəban səsi heç bir şey bildirmirdi (M.Ibrahimov).

BAŞIPOZUQ – İNTİZAMLI Ətraf küçələr *başıpozuz* camaatla dolu idi (M.S.Ordubadi); Bizim təlobələr iməciliyə *intizamlı*, mütəşəkkil çıxmışlar.

BAŞISOYUQ – DİQQƏTLİ ...Aldığını və eçitdiyini düşünməyəcək, çəşqin, *başisoyuq* adamlardan deyiləm... (A.Şaiq); Uşaq-lar, *digqatlı* olnu ha! (M.Ibrahimov).

BAŞISOYUQLUQ – DİQQƏTLİLİK Bu hələ özü də *başisoyuqluqdır* (C.Cəbbarlı); Rəhbərlərdən işçilərə qayğılaşlı, *digqatlılıq* tələb olunur.

BAŞQA – DOĞMA Yaşamağın qanunu da balkə budur: Hər doñın oñu deyil; *Başqa* tok doñın olunur... (M.Araz); Ona *doğma* ikən yad olan kəsi; Doğma kənd *doğma* tok bağrina basdı (H.Hüseynzadə).

BAŞQALASMAQ – DOĞMALAŞMAQ Bir de sevgiliyi adlatmaq üçün; Doyışib cildimi *başqalasmadım* (S.Vurgun); Bu yerlər elə bil mono *doğmalasdı*.

BAŞQALIQ – DOĞMALIQ Bu kərrə sizdə bir *başqalıq* vardi (S.Hüseyn); Buna baxmayaq, burada Gülbətin qorıbə bir *doğmalıq* hiss edirdi (M.Ibrahimov).

BAŞLAMAQ – QURTARMAQ Lakin dənisiyi haradan *başlasalar*, axırdı yeno yas söhbətlə *qurtar* (Çomənzömlü).

BAŞLAMAQ – TAMAMLAMAQ Qaranquş baharı *başlayır*, büləbül *tamamlayır*.

BAŞLI – KÜT Dünən evinə gələn kim imişə, *başlı* adam imis, "icarlıordan" gol-mışmış (Mir Colal); *Küt* uşaqdır, ondan oxuyan çıxmaz.

BAŞLIQ – SONLUQ "Bir ömür yolunda..." bu *başlıq* nədi? (M.Araz); Aldanmışan *sonluğu*; Toyla biton nağıla... (N.Kəsəmonli).

BAYAĞI – MÜRƏKKƏB

BAŞSIZ – AÇILLI Bu *başsız* uşaq başa düşür ki, öz hərəkətləri ilə özüne dost qazanır. Çox *açılı* və namuslu qız imis (M.Ibrahimov).

BATABAT – ÇIXAÇIX Günüñ *batabat* zamanı idi (M.Ibrahimov); Mən evdən *çixaçixa* o məni yaxaladı.

BATAQLI – QURU *Bataqlı* küçələr düzlib, gecələr elektrik ilə işləşləndi (S.S.Axundov); Mahmud... *quru* ot-oləf yüksilmiş çardağın altına girdi (Ə.Büləhəsən).

BATAQLIQ – QURULUQ Küçənin ortası hər zaman *bataqlıq* və palçıq olurdu (S.Rəhman); Adanın *quruluq* hissindən oturub donıñə tamaşa edirdik (M.Ibrahimov).

BATIQ – ÇIXIQ Qoy onun o quyuya düşmüş *batıq* gözloru lap kəlləsinə çıxısn (S.Rohman); Elə bil onun gözü yerindən oynamış, *çixıq* kimi görünürdü.

BATİN – ZAHİRİ Bu adamin *zahiri* quruluşu kimi, *batını* həyatının da çox maraqlı olduğunu onun hər sözündən, hər hərəkətindən anlaşıq olurdu (A.Şaiq).

BATINI – ZAHİR Niyo qoyun başlı qurduların ürəyinə işiq salmış kİ, *zahirdə* qızılıqlı, amma *batində* onun tikanlarıdır (Ə.Haqverdiyev).

BATIŞ – ÇIXIŞ Günsün *batışı* ilə *çixış* gözəl olur. Gündərtə yerində olanda ona heç baxan da olmur (Çomənzömlü).

BATMAQ – ÇIXMAQ Vallah özümü elə itirmişim ki, bilmirin gün haradan *çixır*, harada *batr* (Ə.Haqverdiyev).

BATMAQ – TƏMİZLƏMƏK Üstümən başım qana və qanlı torpağı *batmışdı* (M.S.Ordubadi); Paltosunun tozunu *təmizlədi*.

BAYAĞI – MƏNALI Rəsulovun şirin dili, dorin *mənalı* baxışı o doqquq öz tosırını göstərdi (C.Əmirov); *Bayağı* adamlar yadına düşəndə qanım qaralı (M.Ibrahimov).

BAYAĞI – MÜRƏKKƏB Nə qodor *bayağı* cavab verirən, Qaraş! (M.Ibrahimov); İndi beynəlxalq vəziyyət çox *mürəkkəbdir*.

BAYAQ – DÜNƏN

BAYAQ – DÜNƏN Mən *bayaq* zarafat eləmirdim (Elçin); *Dünən* bu hadisə onu bərk asobıləsdirdi (M.Ibrahimov).

BAYAT – TƏZƏ Sonra anam dedi ki, iki tiki çörəyimiz qalıb, özü də *bayatdır*, isti çörək al, atan golib *təzə* çörək yesin (M.Ibrahimov).

BAYĞIN – AÇIQ Almazın dalğın duruşu, *bayığın* baxışları, güzil göz yaşları Pakizoni heç açmırı (A.Şaiq); Sabirin yazdığı şeirlərin çoxu *açıq* və sadə ana dilində olub mösəfimizin cynini göstərməyə yürüb (F.Köçərli).

BAYRAM – YAS Xanın *bayramıdır*, elin *yasıdır* (S.Rüstəm).

BEHİST – CƏHƏNNƏM Pərvərdigara, belə müqəddəs kişi *cəhənnəmə* düşəndə bos *behışta* kim gəndəriləcək? (Ə.Haqverdiyev).

BEHİŞTLİK – CƏHƏNNƏMLİK Onu bilirom ki, *behışlik* atan güclə yadimdadır (Çomənzömlü); Dörvüşənən momloketin şöhreti olmaz; Dünyasi *cəhənnəməlik* olar, cannotı olmaz (Ə.Vahid).

BEKAR – İŞGÜZAR Ay qız, bekar dayanma, tez ol, onun cibindəki tapançanı çıxart (C.Əmirov); Muxtar Zeynalovu *ışgüzər* və gözütök bir adam kimi tanıyrı (Ə.Vahid).

BEKARÇILIQ – İŞGÜZARLIQ Bekar-çılıqdan darixaram (C.Əmirov); Çünkü onu tanımrı, *ışgüzərlığına* bolod idti (Mir Colal).

BƏD – ŞAD Şad xəbəri tez çatdırmağa heç vaxt tələsmir, *bəd* xəbəri tez deməyo üroyi atlın (F.Korimov).

BƏD – YAXŞI Məsləhotün *bəd* deyil, ağlıma yatar (S.S.Axundov); Özünü deyin, harda *yaxşı* qan alırmış olur? (Ü.Hacıboylu).

BƏDBƏXT – BƏXTİYAR Görçi bu *bədbəxt* özü elmo hovaskardır (M.Ə.Sabir); Axırımda mosad, golocoyımız *bəxtiyardır*, -dedim (M.S.Ordubadi).

BƏDBƏXT – XOSBƏXT Ailomızıñ üz veren böyük və *bədbəxt* facioni sizə bildir-

maya maçbur oldum (M.S.Ordubadi); Xeyr, oşı, mənim alma bağım olsayı, özümü dün-yada on *xosbəxti* adam sayardım (C.Əmirov).

BƏDBƏXTLİK – BƏXTİYARLIQ Get-geda kondı kasıbılıq və *bədbəxtlik* bürüyürdü (A.Şaiq); Körpə anasını iürdə bir-dən; Qanadı büküldü *bəxtiyarlıqın* (Q.İlkın).

BƏDBƏXTLİK – XOSBƏXTLİK İndi isə vaxtımı iyirmi nəfər yetimlə keçirib, golocok *bədbəxtliyi* gözləyirəm (M.S.Ordu-badi); *Xosbəxtılıkdan* Qaraş içəri gəlmədi, deyəsan, köynəyini çıxarıb yuyundu (M.Ibrahimov).

BƏDXAH – XEYİRXAH O vəda öz babalarınıñ əməllərindən xəcalet çəkib *xevirxahları* ilə *bədxahları* olbotto təm-iyacədir (Ə.Haqverdiyev).

BƏDXAHLIQ – XEYİRXAHLIQ Lakin bir il sonra xanının heç kəso *bədxahlıq* edən adam olmadığım gördükde... Gülöbatın az-çox yazı-pozu bildiyini ondan gizlətməyə qorara aldı (M.Ibrahimov); *Xeyirxah-liq* adının nüfuzunu və hörmətinin qaldırı.

BƏDXƏRC – QƏNAƏTCİLİK Arvadının niyyəti bu qodar toləkər, *bədxəre* olduğuna dair suallarla cavab təpə bilmirdi (Ə.Voliyev); Havayı yero pul xorcləməz, *qənaətcildir*.

BƏDXƏRCİLİK – QƏNAƏTCİLİK *Bədxərelilik* və israfla, soxavət və olaçıqlıq arasında farq vardır (M.Talibov); *Qənaətcilik* çox faydalıdır.

BƏDLİK – YAXŞILIQ Lakin *bədlilik* iki zırpi it de onlara golirdi (M.Talibov); Üç il bundan qabaq əşəqlər haqqında *yaxşılıq* indi de monim yadimdən çıxmır (Ə.Haqverdiyev).

BƏDSİFƏT – GÜLƏRÜZ *Bədsifət* adamdır, qışqabığından zəhor yağır. Həmişə gülərüz gördüyüüm Solim indi bomboz boyanmışdır.

BƏXTƏVƏR – BƏDBƏXT Getmə, getmə, görüm kimin yarışan? Hansı *bəxtəvarın* vəfatardan? (Aşq Qurbanı); Bu *bədbəxtin* öküzünü aparıbsan, binovanın olini qeymundu qoymusun (Ə.Haqverdiyev).

BƏXTƏVƏRLİK – BƏDBƏXTLİK

BƏXTƏVƏRLİK – BƏDBƏXTLİK Dərdim var, ay başına dönüm, sırrım var, mən *bəxtəvərləm* buraya galmamışım (B.Talib); *Bədbəxtlik* onu basıbır.

BƏXTİQARA – XOSBƏXT Bu qara-gözülləri buncası sevmişəm, Vahid! Nə yaxşı olmamışam *bəxtiqara*, şükrür olsun! (Ə.Vahid); Ah, son nə *xosbəxt* uşaqsan (S.S.Axundov).

BƏLA – XOSBƏXTLİK Kiçik bir xəta böyük *balalar* törədir (M.Ibrahimov); Əfsus ki, yazıq Nuroddin üçün bu *xosbəxtlik* çox çökəmди (S.S.Axundov).

BƏLƏLİ – UĞURLU O şair mədə edir min bir gülzər; *Bələli* aşığı, sevdəli yari (S.Vurğun); Mənim tərifimdən, ey *uğurlu* quş; Onun qolbindəki tikani qopar (S.Rüstəm).

BƏLƏD – NAŞI Dadaş... sən dediyin adamların heç birinə mən *bələd* deyiləm (C.Məmmədquluzadə); Nəcə *naşı* bağbanan ki; Bir çiçəy mənim olmaz (M.Əlakbəri).

BƏLƏDLİK – NAŞILIQ Döyüş işinə nəzəri cəhətdən o qədər *balədiyim* yoxdur (Mir Colal); İndi, yoldaş, neçə il *naşılıq* elçəyəkən? (Mir Colal).

BƏLƏKLİ – ACIQ Balaklı iki körperə baş-ayaq nənnidə yatıldı (M.Ibrahimov); Uşağın qundağı açıq idi.

BƏLƏMƏK – AÇMAQ Sona sevə-sevə, oxşaya-oxşaya qızı Məryəmi *balayırdı* (A.Saiq); Süngülər aşmayan yolu *acdın*; Qələməndən cavahırat saçdır (A.Sohhet).

BƏRƏKƏTLİ – YARARSIZ Bu il rayonun, doğrudan da *bərəkətlili* illorundan biri idi (S.Rəhimov); *Yararsız* yeləri yararlılaşdırmaq lazımdır.

BƏRƏKƏTSİZ – YARARLI Sanki havadan un olonirdi. Ancaq bu *bərəkətsiz* un yeri ağartmirdi (Mir Colal); ...Usta zeynal-lar özlərini dünyada on ağılli, işgūzar və yararlı adam hesab edirlər (M.Ibrahimov).

BƏRİ – ORA Yaxşı deyil, *bəri* gol! (M.Hüseyn); ...Bu gün uşaqları da götürüb ora gedək (Ə.Vəliyev).

BƏZƏN – HƏMİŞƏ

BƏRK – BOŞ Bərkde de, *boşda* da sözü bir olub; Şərəfli, şəhərtəli adlı babalar (H.Hüseynzadə).

BƏRK – ZƏFİR Əgar bircə dəqiqə *bərk* külək assa vo ya bir tosadıf dolayısı ilə ayağı sürüsə, fəhlə danizo düşəcəkdir (M.Hüseyn); Qazmaların və çadırların ancaq bir neçəsindən çox *zəf* işiq gelirdi (Ə.Sadiq).

BƏRKİMƏK – BOŞALMAQ – Ho, *bərkidi*, bala, gedək budkaya... (G.Hüseynoğlu); Əvvəldən yaxşı danışdı, sonra birdən *boşaldı* (M.F.Axundzadə).

BƏRKİMƏK – YUMŞALMAQ Üç-dörd ayda cəbhəde bir qat daha *bərkidi* (S.Rüstəm); Onadık da bolka əmim bir tövə *yumşaldı* (Ə.Haqverdiyev).

BƏRKLIK – BOŞLUQ Mənim barmaqlarım kobudluqda, *bərklikdə* oymaqdan qalmaz (Ə.Thülbəsən); Bəy, özü də *boşluq* eleyibson (Ə.Haqverdiyev).

BƏRPA – BƏRBAD İstehkamçı mühəndis deməkdi, yəni körpü tıckocık, yolları *berpa* edəcək, songər quracaqsınız (Mir Colal); Bütün emayım *bərbəd* oldu.

BƏSİT – MÜRƏKKƏB Həyat haqqında sonin təsəvvürlərin nə qədər *basitdir*, Gülobotin! – dedi (M.Ibrahimov); *Mürəkkəb* idən hər adəmin başı çıxmır.

BƏSTƏ – HÜNDÜR Eldə bir qız sevmişəm; Alagöz, boyu *bəstə* (Bayati); Əkbər boyca *hündürdü*.

BƏSTƏBOY – UCABOY Təqribən on-on beş yaşlı, *bəstəboy*, badami qaragöz bir qız Mayanın diqqətinə colb etdi (M.Ibrahimov); *Ucaboy*, enlikürək bir şofer maşının çıxbıc Yeja ilə səhəb etdi (Ə.Vəliyev).

BƏY – QUL Söymə *qul* atamı, söyməyim *bəy* atana (Ata. sözü).

BƏY – NÖKƏR Özü do şəhərimizin birinci *bəyidir*. *Nökəri* da qapımızda xanıma müntəziridir (S.S.Axundov).

BƏZƏN – HƏMİŞƏ Məralın vahiməsi Cumanı *bəzən* min cür pis fikrə, şübhəyə salırdı (Ə.Thülbəsən); [Almaz:] Mənim

BƏZZAT – ALİCƏNAB

qapım dostlarının üzünə *həmisi* açıqdır (C.Cabbarlı).

BƏZZAT – ALİCƏNAB Yoxsa vurul-musun qızə, ay *bəzzat*? (S.Rüstəm); *Alicənab* adammış (S.Rüstəm).

BİC – AĞILLI Bildi ki, oğlu necə *bic* vo haramzadədir (M.F.Axundzadə); Yoruldugənlərən, gölmədi bir *ağilli* (Ata. sözü).

BİCA – MƏNALI İmman olsun, ay kişi! Niyo *bica* söz danışarsın? (M.Ibrahimov); Rüstəm kişi onların üz-gözündə *mənalı* bir ifadə gördü (M.Ibrahimov).

BİCLİK – DÜZÜLK Çərçizadə na qədər *bicliyi*, bacarıq, istədi vardi, ortaya çıxardı (Ə.Vəliyev); Bərəkat ondur, onu da *düzlik* (Ata. sözü).

BİÇARƏ – ZALIM *Biçarə* münəccim-başının ərvahi ucub, başlaştı yarpaq kimi titrəməyo (M.F.Axundzadə); ...*Zalim* xanımın qorxusundan tır-tır osıdır (S.S.Axundov).

BİCİMLİ – YARASIQSIZ Nazik və *bicimli* dodaqları iyul gününsindən solan qızılğılın yarpağı qədər küskün idi (M.S.Ordubadı); Daxilon gözəl olsa da, zahirən yarasıqınsı idi.

BİCİMSİZ – YONDƏMLİ Qışabolu, *bicimsiz* bir adam sol ayağını çəkə-çəkə içəri girdi (A.Saiq); Heç olmasa, sir-sifotı yondəmli idi ("Ulduz").

BİDAR – YUXULU Eyləyibson moni eşqə giriftar; Gündüzüm biqor, gencələr *bidar* (M.P.Vaqif); *Yuxulu* gözələri ilə baxdı (Ə.Vəliyev).

BİGANƏ – DOĞMA *Biganəsan*, olmaz moni görək sənə qismət! (A.Sohhet); Orta ki öünüñ *doğma* yurdı idi (S.Hüseyn).

BİGANƏLİK – DOĞMALIQ Xalqla dövlət arasında ədavotin, *biganəliyin* osıl səbəbi ruhanılardır (M.F.Axundzadə); *Doğmalıq* kolması dilinənə ozbor idi.

BİKAR – İŞLƏK Mənim işim elə düşüb-dür ki, bi doqiqə *bikar* otura bilməyirəm (N.Vazirov); Qızxamam on ki mi *ışlak*, xoşasılıyyəti, namuslu bir qadın idi (S.S.Axundov).

BİRDƏN – YAVAŞCA

BİKARÇILIQ – ÇALIŞQANLIQ Oxucularımızdan iltimas edirəm ki, ...Əhimad boyin *bikarçılıqdan* yazdırı altı sənlinə baş moqalyəyə diqqət etsinlər (C.Məmmədquluzadə); Bu toriflər onun *çalışqanlılıq* ilə bağlıdır.

BİKEF – ŞAD Yoldaşlar, daha bundan sonra məni *bikef* görməzsəniz (Ə.Haqverdiyev); Qaraca qız isə ürəyində bu işə *şad* id (S.S.Axundov).

BİQEYRƏT – NAMUSLU Son bacının yerinə monimi [oro] verirən, ay *biqeyrət*?! (B.Talib); *Namuslu* qadın həyəsindən qış-qırımırdı ki, səsini qonşuları ve oğlu eşidər (S.S.Axundov).

BİQƏM – DƏRDLİ Layiq deyil sona nakəsi-*bığım*; Adam garək ola adama homadon (M.P.Vaqif); *Dərdli* söylədiyini doli söyləməz (Ata. sözü).

BİLDİR – İNDİ Mən loqəb sözünü *bildirə* kimi bilməzdim (C.Məmmədquluzadə); Onlar *indi* xoşbəxt yaşayırlar (Ə.Vəliyev).

BİLDİRİK – İNDİKİ Al bu canımı, *bildirik* ziyanın çıxısın (Raci); Heç zaman qom-qüssə *indiki* qədər ürəyimi sixməmişim (L.Əfəndiyev).

BİNAMUS – HƏYALİ Atamın qanını unutmaq üçün mon gorək bişəraf vo *bina-mus* bir adam olam (M.Ibrahimov); Qan, *hayalı*, namuslu qadının başına sıçradı, alını çökük şala büründü (S.S.Axundov).

BİNƏVA – ZALIM *Binəva* kişi belə fikir edirdi ki, boli, moni oğlum oxuyub böyük yaranal olub goləcək (Ə.Haqverdiyev); No yaman dord imiş *zalim* aytılıq (Molla Cümə).

BİRBAŞA – DOLAYI Yaziq muzdur qolı boynunda simşıdan qayıdb, *birbaşa* öz xozeyinin yanına goldı (S.M.Qonizadə); Mister Tomas ingilislərə möxsüs bir soyuqluqlu mosoloni *dolayı* ilə Hökümlümlük bildirməyə qorara alı (M.Ibrahimov).

BİRDƏN – YAVAŞCA İmran *birdən* gülümsündü (Ə.Vəliyev); Bir doft sohv elődin, *yavaşça* üstündən keçdim (Ə.Vəliyev).

BİRGƏ – AYRICA

BİRGƏ – AYRICA Gənclik kitabının yaşpaqlarını; İki il onunla *birgə* çevirdin (M.Müşfiq); *Ayrıca* otağınız var, hər şeyi do içində (C.Əmirov).

BİRİNCİ – AXIRINCI Bu sözü *birinci* kim dedi, *axırıncı* kim dedi (G.Hüseyinoğlu).

BİRLİK – AYRILIQ Bizi ruhlandıran bu şanlı *birlilik*; Bu qüdrət, bù qüvvət, məhəbbət olmuş (M.Rahim); *Ayrılıq* höye-canlı vücdunu tutmuşdu (Çəmənzəminli).

BİRLİKDƏ – AYRILIQDA Mənim yeganə arzum sizin onunla *birlikdə* qurmaq istədiyiniz xoşbəxtliyi görməkdən (M.S.Ordubadı); *Ayrılıqda* görürlən işlər somosrovı olur.

BİRLİKDƏ – TƏKLİKDƏ Sənin ilə monim dərdimiz ballı; *Birlikdə* taparıq bəlkə tosolı... (Ə.Cavad); *Təklidə* çaylaq daşıyam; Məni qoymayı təklənəm! (M.Araz).

İŞİMİŞ – ÇİY *İşmiş* süd, yağı, iliq yumurta, ağ cörək süfrəni bozdı (Ə.Vəliyev); Həm burada qodrını bilən; Boli, *çiy* süd omib azoldan insan (H.Hüseynzadə).

BİTİŞİK – AYRI Pori Soltanın evi zindana *birişik* idi (Nağılı); Vətəndən *ayrı* düşüb, indi namokan ölümür (Natavan).

BİTİŞMƏK – AYRILMAQ Borular bir-birinə *birişdi* (M.Hüseyin); Mən səndən ayrılmış istəmirəm, ayrıla bilmirəm, ancaq *ayrımram* (C.Cabbarlı).

BITKİN – YARIMÇIQ Seir, mödh, qızıl, həcəv, mərsiyyə vo s. yazlıqda o barədə no mümkinənsə, hamisin de, *bitkin* bir asor yarat, heç vaxt *yarimçiq* yazma ("Qabus-namo").

BITMƏK – QURUMAQ O tükü *üstə bitir* (Ata. süzü); Bir damciya möhtac idim; *Qurumuşdu* bağça-bağım... (Şohriyar).

BİVƏFA – ETİBARLI Nə gorok sevdiyim o *bivəfəni*; Nə do belo hicran dağı góroydim (Q.Zakir); Sabah bizim ailənin on etibarlı üzvü sayılırdı.

BIY – VAY *Biy*, nə qoşong ceyrandır, bunu haradan almışan (Mir Colal); *Vay* oldüm, vay oldüm, kömök ediniz (S.Rüstəm).

BOŞ – ƏSASLI

BOĞUCU – TƏMİZ Göytöpənin üstünə boğucu, ağır qarantalı çökmüdü (İ.Sixli); Gecə yağış yağdıığına görə sohərin havası çox saf vo *təmiz* idi (S.S.Axundov).

BOĞUQ – AYDIN Allahyar kənd itlərinin boğuq sosunu eşidib ürkəldindi (İ.Sixli); Kükreydi daşan Kürün qıjılıtı daha *aydin* eşidildirdi (İ.Sixli).

BOL – AZ Həkim də buyurmuşdu ki, çoxlu süd vo *bol* yumurta yesin (S.S.Axundov); Sizin sözünüzün kesəri *azdır!* (S.Vurğun).

BOLLUCA – AZCA Ona yemək vermə, içmək vermə, *bolluca* nağıl söylo (S.S.Axundov); Qoy bu gün *azca* danışın.

BOLLUQ – KASADLIQ O, çörək dostdur, *bolluq* carşıçı (Abbasagá); Heç, elə-bələ bazarın *kasadlıq* ovqatımı tolx eləyib (Ə.Haqverdiyev).

BOLŞEVİK – MENŞEVİK *Bolşevik* nəaldanır, no do toslım olur (M.S.Ordubadı); Əş, *menşeviklər* tülkü kimi dir; bir az töpi-nəndə sıpixir bir-bir... (S.Vurğun).

BOMBOŞ – DOPDOLU Anasının həzaman bozaklı saxladığı bu otaq *hombos* idi (S.Rəhman); Tamaşa salonu ağızına kimi *dopdoludur* (C.Cabbarlı).

BORANLI – İSTİ Payız çatanda axıra boranlı, qarlı qış yector (A.Sohhet); Nə gözlədir dolaşmaq *isti* yay fosilləri; Bu sorin sahilləri (M.Müşfiq).

BORANLIQ – İSTİLİK Atasız tifilləri basdı *boranlıq*, bizo no; Tapmayır acylavacaqlar gürzənləq, bizo no? (M.Ə.Sabir); Oğlunun *istiliyini* görən ana gözloruna dom verir (Ə.Vəliyev).

BOŞ – BƏRK Yetişib kōməyo, çatub haraya; Ona *bərk* do tanış, *boş* da tanışdır (H.Hüseynzadə).

BOŞ – DOLU Otaq *dolu* idi, *boş* kürsü yox idi (M.S.Ordubadı).

BOŞ – ƏSASLI *Boş* danışmaqdən no çıxar, ay balam (M.Ə.Sabir); Bu dairə ittişaqını *əsaslı* surətdə yoxlardı (S.Rohimov).

BOŞ – MÖHKƏM

BOŞ – MÖHKƏM Danışığı, mühaki-mələri *möhkəmdir* (M.Ibrahimov); Bəlkə *boş* adam olmadı (C.Əmirov).

BOŞALMAQ – BƏRKİMƏK Əvvəldən yaxşı danışdı, sonra birdən *boşaldı* (M.F.Axundzadə); Dostluq bərk ayaqda *bərkiyər* (B.Vahabzadə).

BOŞALTMAQ – DOLDURMAQ Piri kişi torbadakı arıları bir boş pətəyo *boşaldı* (S.S.Axundov); Salatın dizi üstə çöküb onları yiğdi, soliq ile quṭuya *doldurdı* (İ.Sixli).

BOŞALTMAQ – YÜKLƏMƏK Qonaqlar hamisi piyalelerini Əkbərin sağlığını *boşaltıdilar* (Ə.Haqverdiyev); Vaxt itirmayıb atları *yüklədilər* və yola rəvan oldular (S.S.Axundov).

BOŞBOĞAZ – BAŞIŞAĞI Vera da atası kimi ciddidir, sadədir, qoxdanışan və *boşboğaz* deyil (S.Rohimov); Aslanı hamı *başışağı*, heç kəslo işi olmayan adam kimi tanırı.

BOYNUBURUQ – ZALIM Gözü yolda *boynuburuq* qalınca; Ölüm aşıqlorə xoş soadətdi (Q.Zakir); Ey *zalim* xan! *Zalim* xan! Sen qorxub öz canından; Yurdum versən hər yada; Kor olasan dünyada (S.Vurğun).

BOYNUYOĞUN – ZƏHMƏTKEŞ Məşədi Əbdülbəği razı olmamışdı ki, dörd yüz on manat verilsin *boynuyoğun* molla Qıvama (C.Məmmədgələzadə); Nənəcan ağılli, işəyən, *zəhmətkey*, məhrəban, qeyrəti bir qadın idi (N.Nərimanov).

BOZ – AYDIN Sabah, Allah qoysa, qurtarıq, hava *bozdur*; bu dəxi yaxşıdır (N.Vəzirov); Yağış na qodur gurlutulu yağsa, o qodur sonra hava xoş vo *aydin* olur (A.Divənbəyoglu).

BOZ – YUMŞAQ Qohromanın ciddi tokidi müqəbilində Rüstəm açıqlanır, ona *boz* sıfot göstərdi (S.Rohimov); ...Yasomon iyirmi yaşında, gözlə, *yumşaq* tobotti, şad ürokli bir qadın idi (S.S.Axundov).

BOZARMAQ – AÇILMAQ Payız fosili olduğu üçün hava yaman *bozarmışdı* (A.Makulu); Bir-iki doqquq davam edən

BULAŞMAQ – AÇILMAQ yağışdan sonra göy *açılmağa* başladı (Çəmənzəminli).

BOZARMAQ – QIZARMAQ Qızın rəngi kül kimi *bozarmışdı* (M.Hüseyin); Utandığından rəngi *qızarmışdı* ("Azərbaycan baycan").

BOZLUQ – AÇIQLIQ Dağlara yaxınlaşdıraq aran tobiotinin *bozluğu*, kasibli hiss edildənən geridə qalırdı (M.Eynulla-yeva); Bu gün havanın *açıqlığı* adama lazzət verirdi ("Ulduz").

BÖYÜK – KİÇİK Bu mənim qızım və bu da *kiçik* olğumdur, *böyük* qardaşları Tiflisdə oxuyur (S.S.Axundov).

BÖYÜTMƏK – KİÇİLTİMƏK *Böyütmək* istəyir öz meydənim; Al-yaşıl geyinib gölən bahar da (Ə.Haqverdiyev); Otağın arasını kəsib *kiçiltmək* istəyir.

BUĞDAYI – AĞYANIZ Biri sorasın ağ, həm siyah teli; Biri *buğdayıdır*, amma şəkilli (M.P.Vaqif); Qapını *ağyanız* bir oğlan usağı açdı.

BUXOVLAMAQ – ACMAQ Daha deyirlər, daşmr; Bondlar onu *buxovlayıb* (Mir Colal); Paltonu çiyinə atıb qapını açdı (S.S.Axundov).

BULANMAQ – AÇILMAQ Lakin ruzigər holo tez-tez *bulanırı* (M.Ibrahimov); Götün üzü *äldi*.

BULANMAQ – YAXŞILAŞMAQ Axşam yaxınlaşdıraq Həsən kişinin ohvalı *bulanırı* (M.Ibrahimov); Tapdıq vücede yaşıltılaşmışdır (Ə.Vəliyev).

BULASIQ – TƏMİZ Bilmirson axşan dan qalan *bulasıq* qabları yumaq lazımdır? (A.Saiq); *Təmiz* qasıqları götürüb yerinə qoyular.

BULASIQLIQ – TƏMİZLİK Qab-qacığın *bulasıqlığı* ev yiyəsinin pintiliyimə dolalot edir. *Təmizlik* yaxşıdır, indi kür istəyit, golsin, utanmaq (A.Saiq).

BULAŞMAQ – AÇILMAQ ...Dağların başı dumanlıdır, üfüqlər *bulasımağa* başlayır (Çəmənzəminli); Golsin bahar fosı, *açılışın* yazıları (Aşıq Qurbanı).

BULUDLU – AÇIQ

BULUDLU – AÇIQ Buludlu qasqabağı birdən ayazıib açıldı (S.Rəhimov); Sonra yadına düşdü ki, Zeynab çəməndə açıq yerde qalmışdı (S.S.Axundov).

BUMBUZ – İSTİ Bu doğma dördimi bumbuz ürakları no duyar? (S.Rüstəm); Tez ol, isti su və bulud hazır et (S.S.Axundov).

BURMAQ – AÇMAQ Gədələr Qədim dayın qollarını *burdular* (S.Rəhimov); Çörkəz yorgının üstündən atıb ayağa dardu. Qollarını *açıb* gorməşdi (İ.Sıxlı).

BÜDRƏMƏK – DURMAQ Vaxt olub ki, *büdrəməş*, yəna *durmüşəm* (T.Səhədaglı).

BÜKMƏK – AÇMAQ Qadın sualımın bir müsahibə şəkli alındıqın görünçə olindəki kitabi *büddü* (S.Hüseyn); Yenə Səməyinin açılmış başı; Qara hörükəri titrədir kükəl (H.Hüseynzadə).

BÜKÜLMƏK – AÇILMAQ Xına bir kağız parçasına *bükülmüdü* (C.Məmməd-quluzadə); Vəlinin gotirdiyi bağlama *açılımadı* ki, *açılmadı*.

BÜKÜLMƏK – DÜZƏLTMƏK Bel *büküldü*, gatirdi bad her işim (S.Rüstəm); Qadın dikişinmiş kimi, *düzəlib* şax durdu (Mir Cəlal).

BÜRKÜ – SOYUQ Onsuz da böğnlüram, *bürküdür*, otağa girisi halim yoxdur (M.Ibrahimov); *Soyuq*, dohşetli bir *soyuq* Mayam titrotdu (M.Ibrahimov).

BÜRKÜLÜ – SOYUQ İstə *bürküllü* bir gün idi (S.Sərxanlı); İstiyə da tab etdim; *Soyuğa* da alıdım (H.Hüseynzadə).

BÜRÜMƏK – AÇMAQ Laçın qəfildən yapincısını *açıb* Gülyazı *büründü* (M.Hüseyn).

BÜZÜŞÜK – AÇIQ

BÜRÜNCƏKLİ – ÇILPAQ Tüstü *bürüncəklili* qara saçında; Üzinü xəmirlo oxlov ağardı (Abbasaga); Buradan *cılpaq* bir balaca qız çıxdı (S.S.Axundov).

BÜRÜŞMƏK – AÇILMAQ Quraqlıqdan pambığın qozaları *bürüşdü*. Sakit *açılr* qapı; Göril mülliimiz (H.Hüseynzadə).

BÜRÜŞÜK – AÇIQ Bürüşük ve titrok oli ilə gəyin şimal tərəfindəki kiçik qara buludu göstərərək; - Baxın - dedi (A.Şaiq); Yanın *açıq* qapı arasından oğlunun sözlərini eşidirdi (S.S.Axundov).

BÜTÜV – YARIMÇIQ Yarımçıq bir mahni gör nələr deyir, *Bütöv* bir aləmdir, bir kainatdır (H.Hüseynzadə).

BÜTÜN – YARI *Bütün* var-yoxum sənəqurbandır ("Azərbaycan"); Varımı soninlə yarı bölərəm (S.Rüstəm).

BÜZMƏK – AÇMAQ Lyudmila küsəyən qızlar kimi dodaqlarını *büzdü* (C.Əmirov); *Açın* isti qoynunu; Doğma sinif otağı (H.Hüseynzadə).

BÜZÜK – AÇIQ Hər şeyə yuxarıdan baxan *bütük* gözlərində hüdudsuz bir təkkəbür çöküb qalmışdı (M.Ibrahimov); *Açıq* qapıdan musiqi səsi golirdi (S.S.Axundov).

BÜZÜLMƏK – AÇILMAQ Yadimdadır indi do dodaqlarını *bütüldü* (S.Rüstəm); Oyanır yuxudan sevimli şəhər; *Açılr* evlərin pəncərələri (H.Hüseynzadə).

BÜZÜŞÜK – AÇIQ Bützüyük durusdan hiss olunurdu ki, o çox obası vo narahatdır. Əyin yuxa, baş *açıq*; Bilmədim necə edim?! (H.Hüseynzadə).

CAHİL – MƏDƏNİ

Cc

CAHİL – MƏDƏNİ Cahil adam korkimidir (A.Şaiq); Men bədi əsərləri müayyen qəder sevməyən *mədəni* bir adam təsəvvür edə bilmirom (M.Hüseyn).

CANLI – ÖLÜ Əlbəttə, bu işdə əsas *canlı* şahid Məmmədəga idi (C.Əmirov); Nə *ölüyü* hay verir, nə diriyə pay (Ata. səzü).

CANSIXICI – ŞƏN Məclisimiz *cansixici* keçir ("Ulduz"); Bu gün ömrü-günü azad; Üroyi şən insanlanq (C.Novruz).

CARI – ƏSASLI Bu il məktəbə *cari* təmir, gələn il *əsaslı* təmir aparılmalıdır.

CAVAB – SUAL *Suallar*, *cavablar*, mübahisələr; Uzamır axşamdan sabaha qədar (H.Hüseynzadə).

CAVAN – BÖYÜK – Əlbəttə, *böyük*-lərin qayısına qalmaq *cavanların* borcu (S.Qodirzadə).

CAVAN – YAŞLI Çingiz xan ağılli, kamallı *cavandır* (S.S.Axundov); *Yaşlı* kişilər homin torpaq yolla çox karvanların golub keçdiyini söylərlər (İ.Sıxlı).

CAVANLAŞMAQ – QARIMAQ Özünü iqrar etdiyinə görə o günü Bayram on il *cavanlaşdı* (Ə.Voliyev); Tarverdi, Porzad ilə qoşa *qaryasan* (M.F.Axundzadə).

CAVANLAŞMAQ – QOCALMAQ Təbiöt döyişir insan əliylo; Dünya *cavanlaşır*, insan *gocahr* (R.Rza).

CAVANLIQ – QOCALIQ Hacı getdikcə *cavanlanır* (M.S.Ordubadi); Bir günün içində on il *qocaldım* (S.Rüstəm).

CAVANLIQ – QOCALIQ Oğul, cavan-san, *cavanlıqın* sohv vo xotasi olar, çalış xota etmə (Ə.Haqverdiyev); Bilirom onu da gözlöyir *qocalıq* (R.Rza).

CAVANLIQDA – QOCALIQDA *Cavanlıqda* daş daşı, *qocalıqda* ye aşı (Ata. sözü).

CƏMLƏMƏK – DAĞITMAQ

CAYDAQ – GÖDƏK Yoldaşı el ağacına oxşayan uzun, *caydag* adam dinnir (Mir Celal); Yarıb boy gödəkdi; Gözəl eyib-siz olmaz, (Bayati).

CƏFA – SƏFA Mən yaziq çəkdim *cəfanı*; Müxənnət sürdü *səfanı* (Aşq Əlösər).

CƏFALI – SƏFALI Uzaqdan dadlı, naşılı, yaxından zəhərli, *cəfali*, bələli, ömrü puç edən bir şeydir (S.S.Axundov); Doğrudan da, ürokaçan və *səfali* bir yer idi (M.Talibov).

CƏFƏNG – DUZLU Onun hekayolərində *cəfəng*, uydurma hadisələr verilir. Salman yena ona *duzlu*, mözəli məktublar yazar, şeirlər göndərirdi (M.Ibrahimov).

CƏFƏNG – MƏNALI Onun gördüyü işlərdən mənim xoşum golmır, cünki *cəfəngdir* ("Ulduz"); Əhməd dostunun mənəli gözlərino baxdı (İ.Sıxlı).

CƏFTƏLƏMƏK – AÇMAQ Fərziçi içəri daxil olub arxasına qapını *cəftəldi* (S.Rəhimov); Gedən gec qapımı *açıdı* ("Azərbaycan").

CƏHALƏT – MƏDƏNİLİK Cəhalat nə qalın divar imiş (M.Ibrahimov); *Mədənilik* də inkişaf, təroqqi ilə bağlıdır.

CƏLD – ASTA Qulluçu *cəld* qapımı açdı (Ə.Haqverdiyev); *Asta* gedən tez gedər (Ata. sözü).

CƏLDLƏŞMƏK – YAVAŞIMAQ Qız pambıq yiğimində *cəldləşir*. Hərəkət musiqi yavaşır, kim isə forshli bir mahni oxuyurdu (Mir Celal).

CƏMLƏMƏK – CİXMAQ Bu ododları bir-birinə *cəmlədi*, onların comindən beş çox ("Hesab").

CƏMLƏMƏK – DAĞITMAQ Pristav kondilişləri bir yero *cəmlədi* (S.Rəhimov); Ley vurmuş quş tükü kumi; *dağdır* Yaponiya gilanar çiçəklərini (R.Rza).

CƏNNƏT – CƏHƏNNƏM

CƏNNƏT – CƏHƏNNƏM *Cənnatın yazılışı, cəhənnəmin payızlığı* (Ata. sözü).

CƏSARƏT – QORXU Səni bu folakədən yalnız bili və cəsarət qurtaracaq (A.Şaiq); Mənim qayedibə kəndim nə qəder davam edərsə; buranın qorxusunu yoxdur (S.S.Axundov).

CƏSARƏTLƏNMƏK – QORXMAQ Emin guya casarətlənmidi (S.Qodirzadə); Ancaq açılmayırlı o qorxur ki, son; Onu bir-dəfəlik rödə eləyəsən (S.Vurğun).

CƏSARƏTLİ – QORXAQ Bilirsınız, çox fikri açıq, çox casarətli uşaqdır (M.Ibrahimov); Belə qorxaq başı saxlamaga dayomaz (S.Voliyev).

CƏSARƏTLİLİK – ACİZLİK Bu yarında cəsarətlilik göstərdi. Acizlik adəmin birinci düşənədir, yadında saxla (M.Ibrahimov).

CƏSARƏTSİZ – ÜRƏKLİ Ancaq cəsarətsiz ağlmı da kəsəri olmaz (M.Ibrahimov); Sərvinəz ürəkli cavab verdi ("Ulduz").

CƏSUR – ACİZ Dağlara seyahət cəsur-ların idmanıdır (S.Qodirzadə); Övladlarını, bu işdə bir qanun var ki, onu pozmaqdə biz acızı (S.S.Axundov).

CƏSUR – QORXAQ O, qüvvətli və cəsur kişiyyə oxşayırdı (C.Əmirov); Büyüyə bir cinayəti göndərildən qorxaq adamları kimi olim-ayağım əsirdi (S.Qodirzadə).

CƏSURLAŞMAQ – QORXAQLAŞ-MAQ İftixar hissi onu cəsurlaşdırıldı ("Ulduz"); Bilirom, adam evləndikdə bir balaca qorxaqlaşır (M.Hüseyn).

CƏSURLUQ – QORXAQLIQ Qardaşın cəsurluğundan doğan iftixar hissi Anatolinin qılıbını doldurdu (S.Voliyev); Hər bir xəsis adəmdə olduğu kimi, bunda da töbiət böyük qorxaqlıq yaratmışdı (S.S.Axundov).

CİDDİ – MÜLAYİM Xanım *ciddi* və sevinçli bir sima ilə Muxtarın qolundan dardı və tokidə dedi (Çəmənzəminli); Açıq və mülayim hava Kərimin ürəyini oxşadı (M.Ibrahimov).

CIRNATMAQ – ŞƏNLƏNDİRƏMƏK

CİDDİ – ZARAFAT Onlar *ciddi* müqəvimet göstəridilər (M.Ibrahimov); Batmaqları xana? O, top, tūfəng, tapança; Zarafatdır, ya nədir? (S.Vurğun).

CİDDİLƏŞMƏK – MÜLAYİMLƏŞ-MƏK Aslanın sıfatı *ciddiləşdi*, derin fikrə getdi (S.Voliyev); Sonra o bir qədər mülayimləşərək: Əziz, san manim yanına xəstə gotirmisin, özün də şəfa isteyirsin, qoy biz də işimizi görək (A.Məmmədrəza).

CİDDİLİK – YUMŞAQLIQ Əliqulu xan homişə quru görünən sıfatına bir qəder də *ciddilik* artırır (A.Məmmədrəza); O macal vermişdi, manim yumşaqlığından istifadə edib danışdı (Mir Cəlal).

CIĞAL – SAKIT Ancaq bu başdan bil ki, bizim arvad yaman *ciğaldır* (S.Qodirzadə); Təbiöt çox *sakitdir* (M.S.Ordubadi).

CILXA – QARIŞIQ Mən də adı insanam; No başdan-başa tərif, nə də *cilxa* nöqsan (R.Rza); Suyumuz da *qarişıqdır*.

CILIZ – GÜCLÜ Ciliz, ariq oğlan idi Mohorram (M.Eynullayeva); Bilirom siyaset güclüdürrən sonda (S.Vurğun).

CINDİR – TƏZƏ Başında *cindir* yaylıq, öynündə *cırıq* köynök (S.Rüstəm); *Təzə* yaylıq ilə üzünün torını sildi ("Azərbaycan").

CİNGİLTİLİ – KAR Samitlər sos tellərinin iştirakına görə *cingiltili* və *kar* olmaqla iki yero bölünür.

CİNŁƏNMƏK – SAKİTLƏŞMƏK Əvvəllər qız bu sözü eşidəndə *cinlonardı*, onlardan heyfini alardı (S.Qodirzadə); Hırsı soyundan sonra *sakitledərdi*.

CIRIQ – TƏZƏ Deyir otuz arşın *təzə* parça olsaydı, yorğan-döşöyi düzəldərdim (O.Voliyev); Erkək atın çulu *cırıq* gorok (Ata. sözü).

CIRMAQ – TƏZƏLƏMƏK Bir döyüs və bir zəfər yarpağını *cirram* (S.Rüstəm); Yer kürümiz fosil-fosil; *tzəzələyir* döşoyını (R.Rza).

CIRNATMAQ – ŞƏNLƏNDİRƏMƏK Poladla Kamran Muradı *cirnatmaq*, möclisi

CİRTDAN – NƏHƏNG

ŞƏNLƏNDİRƏMƏK üçün ona söz atır, bir-birinə göz vururdular (Mir Cəlal).

CİRTDAN – NƏHƏNG – Əyə, a *Cirtdan*, bu *nəhəngə* gücün necə çatar, – dedi (İ.Sixli).

CİSMANI – RUHƏN *Cismani* olaraq zindandayam, *ruhən* iso buludlar kimiyəm (F.Kərimzadə).

CİYƏRLİ – QORXAQ *Ciyərli* oğul özünü hər yerde göstərir (İ.Sixli); Simasın-dan *qorxaq* bir şəxs olduğunu hiss olunur.

CİZMAQ – YAZMAQ *Yazdım, cizdm;* Qabağında (İ.Tapdıq).

COMƏRD – XƏSİS Dəli-dolu, üzügüllər, *comərddir* (A.Şaiq); *Xəsis* kaftar it sümüyü yığan kimi, anbarı doldurubdur mix ilə... (S.S.Axundov).

COMƏRDLİK – XƏSİSLİK O, *comərdlik* timsalıdır ("Azərbaycan"); Qardaş, bura *xəsislik* yeri deyil (S.S.Axundov).

COŞQUN – SAKİT *Coşqun* Xəzər, qumsal üzüm bağları yadına düşdü (S.Voliyev); Axırsızı *sakit*, la! Bu sahildən o sahilo (R.Rza).

COŞQUNLUQ – SAKİTLİK Hardan alım o həvəsi, *cosqunluğu* (C.Novruz); Kondədə *sakitlikdir* (M.Ibrahimov).

CÖNGƏ – DÜYƏ İndi inoyin yerinə *düya* bağlarsan, öküzün yerinə *cöngə* ("Aşıq Ələsgor dəstəni").

CÜCƏRMƏK – QURUMAQ Qiyyid gec cürcirir (Ə.Voliyev); Cücoron ağaclar da quruyur.

CÜRBƏCÜR – EYNİ *Cürbəcür* həvəslər bürüyür varlığı (M.Ibrahimov); Əsərdə eyni hadisələr təsvir olunur.

CÜRƏT – QORXU Kiminin üzündə şadlıq və *cürət*, kimisində *qorxu* və heyrot görüñürdü (S.S.Axundov).

CÜRƏTLƏNMƏK – QORXMAQ Ərinin inadkarlığı Nəvəzişi də *cürətləndirdi* (S.Qodirzadə); *Qorxma*, bu saat ev yiyoysi çixar (Mir Cəlal).

CÜRƏTLİ – QORXAQ Mən səni görmüşəm söz sörkərdəsi; Alovlu, qüdrəlli, *cürətli*, motin (X.Rza); Darəyə enmə, *qorxaq!* *Qorxag* holləncə daşıdır; Kim ona topik vursa; Dəli ona qarşıdır (M.Araz).

CÜSSƏLİ – SISQA Mosrura üzünü yanındakı *cüssəli* oğlanı tutaraq qışla-qışla dilləndi (S.Qodirzadə); Suçular əkinin dərin şirnəmlə və *sisqa* axınına suvardılar (Ə.Voliyev).

CÜT – TƏK Onlardan dördü *təkdir*: onsa, əsas, alm və xəlbir sümüyü. İkişi iso *cüttdür*: topa sümüyü, gicgah sümüyü (S.Qodirzadə).

CÜZİ – XEVLİ Qırx il küləng çalıb bir cüzi pul əlimə salmışam (S.S.Axundov); İndi hökim olsayıd, bir parça pambıqdan örträ apteşa göndərib mondon xeyli pul çıxarımişdi (S.S.Axundov).

Ç Ç

ÇAĞ – XƏSTƏ O zaman isə Rüstəmin çəq vaxtı idi (M.Ibrahimov); Anam xəstədir, müsyö, vəziyyəti çox ağırdır (S.Qodirzadə).

ÇAĞA – BÖYÜK Xalisə çəğanın əski-sini yuyanda birini orada unudubdur, get onu gotir, gol (S.S.Axundov); Qəməri güldür-düyün yetər, bir az da sondən böyük qardaşını dinla (S.S.Axundov).

ÇAĞIRIŞ – ƏMR Mayanın gözlərində ince vo məhrəbin duyğular, tələs dolu xoş bir intizər vo çəğiriş vərdi (M.Ibrahimov); Müfid hər na edirəsə etsin, Dilşad yənə do onun ağızına baxır və əmrinin intizarını çəkirdi (M.S.Ordubadı).

ÇAXNAŞMA – SAKİTLİK Çaxnaşma dündür (M.Süleymanlı); Ətrafda sakitlikdir (S.Qodirzadə).

ÇAXNAŞMAQ – SAKİTLƏŞMƏK Izdiham çaxnaşdı (S.Voliyev); Nohayat, sakitləşdi (M.Ibrahimov).

ÇAL – QARA Seyrək, çal saçlarını da azacıq ısladı, arxaya darayırdı (S.Qodirzadə); Mariana yoqın ki bunu duyb, qara, six kiriklərini aşağı endirdi (S.Qodirzadə).

ÇALA – DÜZ Cox çətinliklə Məmisi çələndən çıxardılar (M.Talibov); Düzədə oturular (M.Hüseyn).

ÇALIŞQAN – TƏNBƏL Cox gözəl! Yaşasın çalışqan kənd qadınları (Ə.Haqverdiyev); Tənbəl adam fikirli olar (Ata, sözü).

ÇALİŞMAQ – VEYLLƏNMƏK Biz çalışmalyıq ki, ayrı-ayrı adamların evəzini ümumi camaat varlısan, kolxoz dövlətlənsin (Ə.Voliyev); Son harda küllənir, veyllər-sən? (S.Vurğun).

ÇAŞBAŞ – TOXTAQ Çəşbaş qaldı ("Azərbaycan"); Gülsünin manqası iki gün qurtarmağı qot etdiyi halda urvad çox toxtaq danişirdi (Ə.Voliyev).

ÇAŞMAQ – TOXTAMAQ Rantik bir anlığa çəşdi (C.Əmirov); Cahangir horbi toxtadıb ortalığa toslım məsəlesini atmışdı (S.S.Axundov).

ÇEVİK – ÖLÜVAY Horəkötleri çevik, yerisi qüs kimi yüngül idi (İ.Sixli); Mənim ölüvay adamdan xoşum golmir (İ.Sixli).

ÇEVİKLİK – ÖLÜVAYLIQ Onun yerişində, horəkötöründə ovvelki zireklilik, çeviklik yox idi (C.Məmmədov); Onun ölüvaylığıdır ki, biz özəb çekirik ("Azərbaycan").

ÇEKİLMƏK – QABARMAQ Deniz gah qabarrıb, gah da çəkilir.

ÇEKİŞMƏK – BARIŞMAQ Sözləri düz golmadı, çəkişdilər. Barışı nə qəder ayri düşənlər (C.Novruz).

ÇEKİŞMƏK – BƏRKİŞMƏK Çəkişməsan, bərkışməsan (Ata, sözü).

ÇƏKMƏK – BURAXMAQ Uğur cilovu çəkdi (M.Süleymanzadə); Atın başını buraxdı.

ÇƏLİMSİZ – KÖK Bakıdan gölən, çəlimsiz müştəntiqin biri bizi bozı adamların yanında gözükögölü etsin (T.Kazimov); Kök adını özünü bir az qabağı verdi (Mir Colal).

ÇƏNLİ – AYDIN Qoyunu gah aydın havalı, gah çənli, dumanlı (R.Rza).

ÇƏPƏKİ – DÜZ Yarməmməd çəpəki qovluğa baxdı (M.Ibrahimov); Somod çevrilib düz oturdu (M.Ibrahimov).

ÇƏPİNƏ – DÜZÜNƏ ...Ona bir çəpinqə baxdım (Mir Colal); Torsina yox, düzünə otur, qoy camat soni gərsün.

ÇƏRƏNCİ – QARADİN MƏZLİK Eh, no çərənci kişidir (A.Şaiq); Partizanlar xasiyyətə müxtəlif adamlardır; gülörəz, qara-dinnəz, çoxdanışan (S.Voliyev).

ÇƏRƏNCİLİK – QARADİN MƏZLİK Çərəncilik noyə gorək (M.Ibrahimov); Onun qaradınmazlıyi homişə hamını osobi-lösdirirdi (C.Məmmədov).

ÇƏTİN – RAHAT

ÇƏTİN – RAHAT Ulduzlar sayınsanda; Qəlb qolbo qarışanda; Çətin olur ayrılmazı; Göz-gözo alıshanda (Bayati); Qoy bir an ürəyim rahat döyünsün; Bu qədər insafsız olmaz ki, adam! (M.Araz).

ÇƏTİN LƏŞMƏK – ASANLAŞMAQ Düşünürdüm ki, oğlan qoşlat qaçıb tramvaya minə, işim çətinləşəcəkdir (C.Əmirov); Bəxtimizdən oğlanın özü bizim işimizi asanlaşdırıcı (C.Əmirov).

ÇƏTİNLIK – ASANLIQ Çit bazarı kasadılmışdı, ya pül torofdən çətinlik çökirsin? (Ə.Haqverdiyev); Düşmən gəldi, asanlıqla bildiyini elədi (Ə.Haqverdiyev).

ÇIXIQ – BATIQ Sinosı battıq, sıfotı saralıb, çiyinləri qalxıb (Ə.Haqverdiyev); Ayaz gördü ki, onun geniş aynadakı çıxıq, yanaqlarındakı nazik damarlar qızarılıb (M.Ibrahimov).

ÇIXİŞ – GİRİŞ Kinoteatrın çıxış və giriş yerləri ayrıdır.

ÇIXMAQ – GİRMƏK Zonon hamamı kimi biri girir, biri çıxır (C.Cabbarlı).

ÇILĞIN – SAKIT Külök çox sort və çilğın idi (M.Ibrahimov); Yanvar aylı olduğunu baxmayaraq, hava sakit və müləyim idi (M.Ibrahimov).

ÇILĞINLIQ – DINCLİK Adamlar dinclik və sakitlik istəyirlər, horbi çilğinlıq istəmirlər.

ÇILPAQ – GEYİMLİ Yalnız buna görə çilpağım çilpaq (S.Rüstəm); Qapı açıldı, cavan və tomiz geyimli bir oğlan içəri girdi (Mir Colal).

ÇİÇƏKLƏNMƏK – SOLMAQ Lari-sanın güləşni yeno çıçıkları (M.Hüseyn); Baharın yaşıl gözəlliyi tez soldu, tez çökildi (M.Ibrahimov).

ÇİN – YALAN Monim yuxum çin oldu, C.Borgüşad. Xənim, hamısı yalandır (S.S.Axundov).

ÇIRKAB – TƏMİZLİK Xirtədoyo qodor çirkab işçisindən getdi (M.Talibov); Beş adam golondo heç olmasa bir təmizlik görən (Mir Colal).

COXU – AZI

ÇIRKİN – SƏLİQƏLİ Tamam bir çox çirkin horək və adətləri mono tərk etdi (S.S.Axundov); O işində də səliqəli idi (C.Əmirov).

ÇIRKİN – YARAŞIQLI Zabit hansı çirkin iş üçünso, ondan istifadə etmək istyirdi (S.Voliyev); Humay cox arıq olmasına baxmayaraq, yaraşlı bir oğlan idi (İ.Əsfandiyev).

ÇIRKLİ – TƏMİZ Polislər çarpanının üstüne yiğilan çirkli paltalarla baxıldıqda qadına dedi (S.Voliyev); Yorgan-döşək təmizlədi (C.Əmirov).

ÇIRMƏKLİ – AÇIQ Tüstülü ocaq başında, qolları çirməklə; Paltar yuyur anam (R.Rza); Yaxası açıq oğlan yenə mizildidi (Mir Colal).

ÇİRMƏLƏMƏK – AÇMAQ Qollarını işgüzər adamlar kimi dirsəyinədək çirmələmədi (S.Qodirzadə); Köynəyimin qolunu açımdı ("Azərbaycan").

ÇOCUQ – YAŞLI Siz onu bacarmazsınız, siz həlo çocuqunuz (C.Cabbarlı); Yaşılı adəmdir, onu hər işə göndərməyin.

ÇOXALMAQ – AZALMAQ İnsanın iş günü, azalsa da, çoxalsa da; İnsanlığın iş günü bitməyəcək (R.Rza).

ÇOBİLMİŞ – MAĞMUN Yoldaş Aslan, mon birom, amma son məndon do çobilmışsan (M.Ibrahimov); O, Allahın mağmūnudur ("Ulduz").

ÇOXDAN – İNDİ Bu yuxunu biz çoxdan etmişik (C.Cabbarlı); Görəson indi do qarğı dənişərmiş, ona ofşanə desək (R.Rza).

ÇOXLU – AZ Möhsüldərliyi artırmaq, çoxlu var qazanmaq haqqında az iş görməsə (S.Voliyev).

ÇOXLUQ – AZLIQ Möhsulun çoxluğu, azlığı bizdən astıdır (M.Ibrahimov).

ÇOMXONALI – TƏKMONALI Sözlər təkmənlər və ya çoxmonalı olur. "Müasir Azərbaycan dilü"

ÇOXU – AZI Geconin çoxu gedib azı qalmışdı (S.Qodirzadə).

ÇÖKƏK - DÜZ

ÇÖKƏK - DÜZ Öz yurdularına, gözel Borçalı çökəyinə qayıdlar (F.Kerimzadə); Dağındı, düzündə bitmeyədi qaratikan kolu (R.Rza).

ÇÖKMƏK - QALXMAQ Kürün üstüne qaranlıq çökmüşdi (İ.Sixli); Bulud gəyo qalxmışdı (İ.Sixli).

ÇÖKÜK - QABARIQ Çökük ovurduna bax, gör üzün nə vəziyyətə düşür. Süpərişini qızılı saçları ilə qabarıq sinəsini örtdü ("Azərbaycan").

ÇÖL - İÇ Çölüm özgəni yandırır, içim özümü (Anar).

ÇÖL - İÇƏRİ Çölün aləmi yandırır, içərin özümü (Ə.Valiyev).

ÇÖRƏKLİ - QƏDDAR Gözəllikləri səbabına onları çörəkli adamlar almışlar (M.S.Ordubadi); Qəddar, qaniçən adamdır (M.S.Ordubadi).

ÇÜRÜMƏK - SAFLAŞMAQ

ÇUXUR - DÜZ Men özümü çuxur bir yero verib dayandum (M.Talibov); Dərə olvan, çəmən olvan, düz olvan... Bu rong-lərin düzümünə aldanma (R.Rza).

ÇÜRÜK - SAF Xəstənin yastığı yanında bir torof çürük nar gördüm (Mir Cəlal); Boşqablara böyük, saf, şirin narlar, sarı armud, üzüm qalanmışdı (Mir Cəlal).

ÇÜRÜK - SAĞLAM Çürük ağac kimi yero yixıldı (S.Valiyev); Son bu sağlam ağacı kökündən, bu coşqun dənizi dibindən qurutmaq isteyirdin (A.Saiq).

ÇÜRÜK - TƏZƏ Çürük nördənvanla dama çıxmazlar (Ata, sözü); Hələ yaralarım sağalmamış evə təzə bir mala göttirdilər (R.Rza).

ÇÜRÜMƏK - SAFLAŞMAQ Deməli, biz çürümüşük, ho? (M.İbrahimov); Bu nəcib hissilər daim tekmilləşmədə, gözələşmədə, saflaşmadadır (Mir Cəlal).

DABANBASARAQ - YAVAŞ

DABANBASARAQ - YAVAŞ Atları dabanbasaraq çapıldar (İ.Sixli); Adamlar kükəndə yavaş hərəkət edirdilər.

DADANMAQ - YADIRĞAMAQ Görünür, tülü toyuqlara dadamb. Nahab yero adam hərbi qulluqdan-zaddan yadırğayır (Ə.Əbülbəsən).

DADANMİŞ - TAMARZI Tamarzidan kəs, dadanmışa ver (Ata, sözü).

DADLANMAQ - ACILAŞMAQ Qar dağa çıxar, dadlanar (Ata, sözü); İstdən kəro çox tez acıclar ("İzahlı lügət").

DADLI - ACI Onun bali çox dadlıdır (S.S.Axundov); Mümkün deyil ki, kişi sənə gəro, sona acı söz deməy (N.Vəzirov).

DADSIZ - ŞİRİN Dadsız ömrü nə eylərdim? Əzoldən (Ə.Cavad); O gözlorunu yumacaq dorin və şirin bir xoyala dalmışdı (S.Valiyev).

DADSIZLIQ - ŞİRİNLİK Xöroyin dadsızlığı istəh küsdürür. Dilindo da qoriba bir şirinlik var (S.Qodırzado).

DAĞ - DƏRƏ Dağ dərəyə, dərə dağa bağlıdır (H.Hüseynzadə).

DAĞ - DÜZ Dağlar aşar sinəsini selilə; Düzələr yayır mahnimı yelilo (H.Hüseynzadə).

DAĞILIŞMAQ - YİĞİŞMAQ Biz dağılışmaq üçün sizi gözloyirdik (C.Cabbarlı); Bütün Tabriz təməşalarına yığışmışdı (M.S.Ordubadi).

DAĞILMAQ - QURULMAQ Pozuldu çayların bondı, borosı; Dağlıdı yuvası bulaqların da (H.Hüseynzadə); Yenə axar çaylar üzərə domur körpü qurulacaq; Yenə sahil lampaları alışsaq çiraq-çiraq (S.Vurgun).

DAĞILMAQ - YİĞİLMAQ Cəmi yaxın adamları qaçıb dağıldılar (Ə.Haqqverdiyev); Oraya, qapının öñüño çoxlu adam yiğilmişdi (C.Məmmədov).

DAİMA - ARABİR

Dd

DAĞINIQ - YIĞCAM Fikrim dağınıqdur (C.Əmirov); Fikrini oxucuya yiğcam şokildə çatdırı bilmmişdir.

DAĞINIQLIQ - YIĞCAMLIQ Əsorda fikir dağımıqlığı var. Əsorda yiğcamlıq yoxdur.

DAĞITMAQ - QURMAQ Onun oyun-caqlarını dağidar və sindirə, bəzən da özünü döyüb qaçardı (A.Saiq); Igid yoldaşları bir neçə möhkəm tiri çökib bir-birinə bond etdilər, körpü qurdular (M.Rzaqulu-zadə).

DAĞLI - DƏRƏLİ Bizim yerlər dağlı-doradalaridir ("Jurnalist").

DAĞLI - ŞAD Övlad sardan Murad kişi-nin üriyi avvol da dağlı idi (Mir Cəlal); Qadın hor qüssədən, qomdon azadıdır; Ağ günlər eşqila üriyi şadır (H.Hüseynzadə).

DAĞLIQ - DƏRƏLİK Vaxtıla dərə-topoliq olan yuxarı dağlıq hissə indi güclüçüyə boznomışdır. Uçurum, dərəlik, sildərən qayalıq yerdən keçirdim (A.Saiq).

DAĞLIQ - DÜZLÜK Bura dağlıq, bağçalıq bir yerdər (M.S.Ordubadi); Dərə-topodon düzliyə çıxdıq (A.Saiq).

DAXİLƏN - ZAHİRƏN Novrızlı və usta Zeynallar daxilen çox tomiz və xəsəxasiyyət adamlardır (M.Ibrahimov); Səməd zahirən, doğrudan da, mürgüloyan adama bonzoyırdı (H.Hüseynov).

DAXİLİ - XARİCİ Davili xəstilik mütoxossisi lazımdır (C.əmonzəminli); Sizim xarici görünüşünüz barosundo (C.Əmirov).

DAXİLİ - ZAHİRİ Davili bir maraq məni do saxladı. Zahiri gürkəmlərindən yaşı adama oxşayırdılar (M.Ibrahimov).

DAIMA - ARABİR Dünyada istedad, hər böyük hünar, Daima vərdişə inkişaf edir (A.Saiq); Arabır çevrilib yan-vörösino baxır (S.Qodırzado).

DAİMİ – MÜVƏQQƏTİ

DAİMİ – MÜVƏQQƏTİ Yalan *müvəqqəti* qatıdır, doğrulğsa *daimidir* (S.Rüstüm).

DAL – ƏVVƏL Kənd qatlığı üçün İkram söhbatın *dalı* eşi bilmədi (Ə.Əbülləhəsən); Söhbatın *avvalı* xatıraya bilmədi.

DAL – İRƏLİ Həsən kişi Qulunun qolundan tutub *dala* qayıtdı (M.Ibrahimov); Əbil ürkələndi, bir-iki kösə götürür *irəli* yeri (Ə.Vəliyev).

DAL – QABAQ Qılincimin *dala* da kosır, *qabağı* da (Ata, sözü).

DALASQAN – DİNC Mahmud uşaqlıq dövründə olduğu kimi, daha nadincə deyil və *dalaşan* deyildir (A.Makulu); Şəki xanı Hacı Əbdülhəqidir də *dinc* durmurdı (Çəmənzəminli).

DALASQANLIQ – DİNCLİK Əhməd *dalaşanlıqda* ad çıxmışdır. Məcid *dincilik* vermişdir (M.S.Orduabadi).

DAL-DALI – İRƏLİ Dildar *dal-dali* çəkilib qapını öndü (Ə.Vəliyev); Sal daşının dibindən *irəliyə* bir qoşalılıq çıxmışdır (M.Ibrahimov).

DALĞALI – SAKIT Qarşında *dalğalı* dərin bir ümman; Ümmanni sərsidir bir acı tufan... (M.Müşfiq); Dorindir, qorxuludur *sakit* axan lal sular (B.Vahabzadə).

DALĞIN – ŞAD Menim qohromanımsa görünür xeyli *dalğın* (S.Rüstüm); Əzizlə Gülsəndə bu sohər *çox şad* görünürdü (Ə.Vəliyev).

DALĞINLIQ – ŞADLIQ Kölə düşmüsəsər üzərə *dalğınlıq* çox yarası (M.Dilbazı); Muradın evində böyük *şadlıqdır* (Ə.Vəliyev).

DALINCA – QABAĞINCA Ülkörin *dalınca* Ayyün do qalxdı; Əmirxan bu doño Əlyara baxdı (S.Vurğun); Elo sonin *qabağınca* çıxdı bayıra.

DAMAQLI – QARAQABAQ Tanış faytonumuz var, ancaq bu gün xəstədir. Bir *damaqlı* oğlanları (Mir Cəlal); O, *qarağınca* adımı kimi tanınmışdır.

DAMBAT – TƏVAZÖKAR Əli kişinin iki oğlu vardır, biri *dambat*, biri *təvazökardır*.

DAR – GENİŞ

DAMBATLIQ – TƏVAZÖKARLIQ

Dambatlıqdan parlayır. Onların bozılısı sadolik və *təvazökərlik* kimi sıfotları itirmişlər (Ə.Vəliyev).

DAMĞALI – TƏMİZ Son onda səhv eləmison ki, belə bir *damğalı* nasıldan özüna dost seçmison (İ.Hüseynov); O, qızın *təmiz* məhabbatino özünü layiq bilmirdi (S.Qədirzadə).

DAMLAMAQ – BURAXMAQ Bir onur adamlarından birini tutub *damlamışq* (M.Hüseyn); Qatar Culfa burundan fitini *buraxdı* (M.S.Orduabadi).

DANIŞQAN – QARADİNİMƏZ Qorənfil Cavadova çox *danişqandır* (Ə.Vəliyev); Usta *qaradınmaz* kişiydi, haraya iso telosirdi (Ə.Sadiq).

DANIŞQANLIQ – QARADİNİMƏZLİK *Danişqanlıqına* görə qinasan da, sənə bir neçə şey de deməyo möcəburam (Ə.Əbülləhəsən); Onun *qaradınməzliyi* nəşəmizi pozdu.

DANIŞMAQ – DİNLƏMƏK *Danış* bir-bir, *dinləyim*; Kaman kimi *inlöyim* (S.Rüstüm).

DANIŞMAQ – SUSMAQ Kişi var nə dinor, nə do *dansar*; Qoyar el yolunda üro-yini o (Ə.Comil); Cahandar ağa *susurdu* (İ.Sixli).

DANLAQ – TƏRİF Bir do *danlağından* qaralmaş qanım (S.Rüstüm); Məndo qüdrot yoxdur qolom çalmağa; *Tərif* cılamayo ancaq birini (Ə.Cavad).

DANLAMAQ – TƏRİFLƏMƏK Nə istoyırsın, nə? Bilirom, yeno deyəcəksən ki, sohə edirsin, yeno moni *danlayacaqsan* (C.Cəbbərlə); Bayaqdan bori soni *terifləyir* (C.Əmirov).

DANMAQ – TƏSDİQLƏMƏK Kəndlilər bir ağızdan o son tüsəngi *dandi* (S.Rüstüm); Qodır raykom katibinin sözünü *tsadiqləmək* moqsadılo borkdon dedi (Ə.Vəliyev).

DAR – GENİŞ Keçdiñor *dar* və *geniş* yollardan (İ.Cavid).

DARALMAQ – GENİŞLƏNMƏK

DARALMAQ – GENİŞLƏNMƏK

Bozən yol *daları*, yolda qalırsan (S.Sorxanlı); *Genişlik* içinde heç oları ki; Ürok do, arzu da genişlənməsin (B.Vahabzadə).

DARGÖZ – SƏXAVƏTLİ Yetişir, çoxalır şairciyəzlər; Acgözlər, *dargözlər*, pulgir, xəbisler... (Şöhrriyər); Torpagə ona görə "ana torpaq" deyirlər ki, o da ana kimi hamilo olur, ağrı çekir, doğur, o da ana məhabbatdır, ana *səxavatlıdır*, əvləndəlidir (İ.Məlikzadə).

DARGÖZLÜK – SƏXAVƏTLİLİK Məni torif etməklər onları *dargözlüyündən* və uzağı görmədiklərindəndir (Ə.Əbülləhəsən); Azərbaycanlılar qonaqpərvəstliyi və *səxavatlılığı* ilə tanınmışdır.

DARIXMAQ – ŞADLANMAQ Atam düşünmə, monim üçün *darixsan*, ana votəno qulluq et (A.Şaiq); Bir seydon hamımız *şadlanırdı* ki, atamın halı düşündüyünün qədər de ağır deyildi (S.Qodırzadə).

DARILMAQ – SAKITLƏŞMƏK Sonsız gördüm, mələklərə *darıldım*; Endim yero, qədəmənə sarıldım (Ə.Cavad); Deyəson, bu cavab anasının qəlbini bir az *sakılışdırı* (S.Qodırzadə).

DARISQAL – GENİŞ Əjdər bu topoçıkların enib kəndin *darisqal* küçələrindən girdi (S.Rəhimov); *Geniş* bir mohəllidir (C.Məmmədov).

DARISQALLAŞMAQ – GENİŞLƏNMƏK Otaq *darisqallaşmışdır*. Üsfüqlərmi bə qadır *genişlənmişdi*, yoxsa qızın gözünə o cür görünürdü (S.Qodırzadə).

DARISQALLIQ – GENİŞLİK Anam, bacım, *darisqallıqdır* (C.Cəbbərlə); Sonsuz *genişliyə*, bu ongönlüyə; Baxıb nofus ahr adam dorindən (B.Vahabzadə).

DARIŞLIQ – GENİŞLİK Tiflisdə camaat o qodar çox idi ki, gozmoya yeko bağ *darişlıq* edirdi ("Molla Nəsroddin"); Baxıb töbötin *genişliyinə*; Düşünmək, düşünmək istəyir adam (B.Vahabzadə).

DARQURSAQ – HÖVSƏLƏLİ ...Min-börlü məscidləri olan şöhorlor içinde Bosra

meşhurdur moharət və fondgirliyi ilə, Kufo – üzü dönükülüyə və bolaglığı ilə, Bağdad cah-calah ilə, ...Herat – paxılılığı və *darqurşaqlığı* ilə... (Ə.Məmmədxanlı); Traktörü Əli çox hövəsalı oğlan idi (İ.Sixli).

DARLAŞMAQ – GENİŞLƏNMƏK Ot basıldıñdan yolumuz *darlaşmışdı*. Gecə Comil Əsədin kabinetində bu cür düşün-dükəcək fikir dairəsi *genişlənmirdi* (Ə.Vəliyev).

DARTLIBI – BOŞ *Dartlı* ipo toxumına. İpi bərk çəkmək lazımdır, *basdur*.

DARTMAQ – BOŞALTMAQ Ayaz keşkin bir horəkətlə atın çilovunu *dartdı* (Ə.Məmmədxanlı); Bir anda bir darąq güllə *basdaldı* (S.Vurğun).

DARTMAQ – BURAXMAQ O, Aliyinin sağ biləyindən yapışaraq onu özüño torof *dartdı* (C.Əmirov); Bu haldə sorayı-sahidən göysə bir fişəng *buraxdilar* (M.F.Axundzadə).

DAŞQƏLBLİ – MƏRHƏMƏTLİ *Daş-qəlblə* insanları neyldirin, ilahi?! Bizdə bu soyuq qanları neyldirin, ilahi?! (M.Ə.Sabir); Başqalarına baxanda Aslan çox *mərhəmətlidir*.

DAŞQIN – SAKİT Qoca qolbim öcsüz deyil: Yanar od, *daşqın* suymal (A.Şaiq); Raykom katibi *sakit* donizi xaturladan bu tarlaya getdi (Ə.Vəliyev).

DAŞQINLIQ – SAKİTLİK Çayın yazıbaşı *daşqınılı* narahatlı doğurur. Zahirən *sakitlik* və otalotını pozacaq bir horəkət gözə döymirdi (M.Ibrahimov).

DAVA – BARIŞIQ *Dava* var qılıncla qurtarırlar, *dava* var dillo (Ə.Haqverdiyev); Qonşular *barişiq* gününü intizərlər gözə döymirdi (S.Vurğun).

DAVA – SÜLH Barıt və qan qoxusu uğurlaşdı havada; Daşlar belo qanadı bu ugursuz *davada* (R.Rza); Azadlıq vodosi! O golocokdır; Hamisi *sühl* ilə düzolocokdır (S.Vurğun).

DAVA-DALAŞ – SAKİTLİK Belə ki baxardin, hor gün sorxos boyın qapısında

DAVAKAR – DİNC

dava-dalaşdır (S.Rəhimov); Çadırı bir müddət təm sakinlik çökdü (S.Qədirzadə).

DAVAKAR – DİNC Nənəm çox davar-kardır (M.Ibrahimov); Yox qardaş, ... uşaq çox dinc uşaqdır (S.Rəhimov).

DAVAKARLIQ – DINCLİK Davakar-lığın sobabi var, bilmirsən? (M.Ibrahimov); Boli, Şamama dincliyi, rahat oturmağı başqa cür başa düşün adamı (Ə.Əbühəsənə).

DAVALI – SAKIT Məcməyidə gavalı; Yedim, oldum havalı; Qonşuda bir qız sevdim; O da çıxdı *davalı* (Bayati); Allahyar özünü sakit göstərməyə çalışsa da, səhərə qədər yata bilmedi (İ.Sixli).

DAVAMLI – DÖZÜMSÜZ Gedin bu saat axtarın; bir nəfər kök, *davamlı* həkim tapın gatırı (Ə.Haqverdiyev); Cox dözüm-süz, hövəsəsiz adamdır.

DAVAMSIZLI – DÖZÜMLÜ Soyuga davamsız idi, o daqiqo xəstələndirdi. Doğrudan, ana qədər *dözümlü*, cəfəkes məxlüq yoxdur (Ə.Vəliyev).

DAVAMSIZLI – DÖZÜMLÜLÜK Davamsızlığı ağrısının artmasına səbəb oldu. Zəhmət *dözümlük*, sobiriliik toləb edir.

DAVASIZ – SAVAŞLI Mən belə güman edirəm ki, Xorasanı *davasız* alaq (Ə.Haq-verdiyev); Onların günü *savaşlı* keçir ("Azərbaycan").

DAYANMAQ – GETMƏK İri daşa toxunub *dayandı* (İ.Sixli); Otaqda xeyli gəzindisi, sonra məktəbə *getməyi* qorara aldı (İ.Fəziyev).

DAYAZ – DƏRİN Oynağımızdır hor zaman; Yasıl kol-kos, *dayaz* çay (A.Şaiq); Bu saat donizdə on *dərin* quyu harada qazılır? (M.Hüseyn).

DAYAZLAŞMAQ – DƏRİNLEŞMƏK Quyunun yanları ucub töküldüyü üçün *dayazlaşmışdır*, indi onun içini temizləyib *dərinləşdirən* lazımdır.

DAYAZLIQ – DƏRİNLİK Xəzər donizi *dayazlıqlarının* qurululması neft sonayəsinin inkişafı üçün böyük ohomiyyyoto malik-

DEVİRMƏK – QURMAQ

dir. Onlar bağda *darinliy* üç-dörd metr olan zirzəmi qazıylırlar (C.Əmirov).

DAZ – TÜKLÜ Pristav hətta *daz* başının tərini sildi (İ.Sixli); Səni gözler Şəngül, Şüngül; Yuxa *tüklü* gözəl Mongül... (M.Müsfiq).

DAZBAŞ – TÜKLÜ Dazbaş Murtuzov eyvana çıxdı (S.Rəhimov); Üz-gözü homişə *tüklü* va gözələri şorbalı olan bu kişi bazarın ortasındaki diükanda satıcıdır (M.Ibrahimov).

DAZLAŞMAQ – TÜKLƏNMƏK Meh-dinin cavallıqdan başının tüklək olmuş, *dazlaşmışdır*. Körpənin başı *tüklənmişdi*.

DEMƏK – SUSMAQ Sadıq kişi öz hünərindən söhbət düşmüş kimi, arıldan havasla *deməyə* başırdı (Mir Celal); Kiridi, bir anlığa o *sədu*, o dinnirdi; Onun ata üreyi, bəs niyə diksimidi? (B.Vahabzadə).

DEMOKRATİK – MÜHAFİZƏKAR Azərbaycan realist və demokratik ədəbiyyatının görkəmli nümayəndələrindən biri de Əbdürəhim bey Haqverdiyevdir; [Nizami:] Al, oxu, qoy *mühafizəkarlar*, xorqlaşır omin əsərlərin kizi, Nizaminin yazdığı məktublardan heç bir kəs zərər çəkməz (M.S.Ordubadi).

DEMOKRATİK – MÜRTƏCƏ İnqilabdan əvvəl *demokratik* fikirləri ziyanlırları *mürtəcə* qüvvələr taqib edirdilər.

DESPOT – RƏHMLİ Taxt və tac, yaxşı məqsədlə işə başlayan Nadiri də *despot* çevirir (M.Arif); Mən də ürəyi *rəhmi* adaman (S.Qədirzadə).

DESPOTLUQ – RƏHMLİLİK *Despotluq* qarşı humanizm, azadlıq bayraqı altında mübarizə aparmaq lazımdır. Onun *rəhmliliyi* çox adam qiymət vermir.

DEŞMƏK – BAĞLAMAQ Bəndə çatınca su bondı *deşib* möğrur bir tərzdə gicci goldikcə fişqırıldı (Ə.Vəliyev); Tez bondı *baglayın*, hor yeri su basacaq ("Azərbaycan").

DEVİRMƏK – QURMAQ İndi artıq yıldı, batı qanlı saraylar; *Devirdilər* taxtını, qan içən padşahın (Ə.Cavad); Bu dünyam-

DEYİNGƏN – SAKIT

üreyimə *qurmaq* üçün səlahiyyət istəyirəm (X.Rza).

DEYİNGƏN – SAKIT Arvadın *deyin-gəni* kişini tez qocaldar (Ata. sözü); Gözlərinizden görürəm *sakit* qızı oxşayırsınız (S.Qədirzadə).

DEYİMƏK – SUSMAQ Hepirin hırsı soyumadı. O öz-özüño *deyinirdi* (Mir Colal); Tüfəngini tuşlayıb atdı, atdı, dalbadal; *Susdu* koll dibi dərhal (B.Vahabzadə).

DEYİŞMƏK – BARİŞMAQ Atılar kimin barəsində iso *deyisirdilər* (Mir Colal); Xosrov deyirdi ki, golsin *barışaq*; Qan kim i qaynayıb biz da qarışaq (S.Vurğun).

DƏBBƏLƏMƏK – TƏSDİQLƏMƏK Sonra *dəbbəlməyəsan* ha! (M.Ibrahimov); Bu sözləri anem deyirdi. Əmmim də *təsdiq-layırdı* (S.Qədirzadə).

DƏBDƏBƏ – CƏFA Əbədidir bu səadət, bu sədaqət; Bu təntənə, bu *dəbdəbə*, bu məhəbbət (S.Rüstəm); Dözdü hor *cəfasına*; Ərbənə olıfbası özü öyrətdi ona (B.Vahabzadə).

DƏBDƏBƏLİ – CƏFALI Həsrətlə xatırlılar *dəbdəbeli* çağları (S.Rüstəm); İndi *cəfəli* günlər arxada qalmışdır ("Azərbaycan").

DƏBƏRMƏK – OTURMAQ Qaçmaq üçün *dəbdərdi*; Tez aldı pişik kimi daban (Ə.Nozmi); Çalış, onlardan uzaqda *otur*, soninlər çox danışmasınlar (S.Qədirzadə).

DƏCƏL – DİNC Heç on beş il bundan qabaqlı *dəcel* usaqə oxşamır (M.Ibrahimov); *Mülayim* bir axşam çağdır (S.Qədirzadə).

DƏCOLLIK – DINCLİK Əmisiqi, ... bu *dəcolliyyi* haradan öyrəndin? (İ.Əsfəndiyev); Ancaq o, institutun qobul imtahanlarına qədər beynino *dinclik* do verməli idi (S.Qədirzadə).

DƏHSƏTLİ – FƏRƏHLİ Tiflisdəki *dəhsəti* Metex qalasına köçürüdlər (S.Rohman); İndi biz *fərəhli* günlər keçiririk.

DƏHSƏTLİ – MÜLAYİM Kül ronglı havada toz-duman var; *Dəhsəti* soyuq, ayaq, boran var (A.Şaiq); Hava *mülayimdir*.

DƏRDSİZ – NƏŞƏSİZ

DƏLƏDUZ – DÜZ Amma *dələduz* nəkerlərə arası yoxdur (Ə.Haqverdiyev); Axır ki, gəldin *düz* yola (Ə.Vəliyev).

DƏLƏDUZLUQ – DÜZLÜK Cənubi sonin üzündən *dələduzluq* yağğı (C.Əmirov); *Düzlüyün* faydası çıxdır.

DƏLİ – AĞILLI Bir *dəli* bir quyuya daş saldı, yüz ağıllı çıxara bilmed (Ata. sözü).

DƏLİQANLI – QORXAQ İrəliyə doğru şığyan *dəliqanlı* Girdman hökməndən Varazın oğlu Cavanşir iddi (M.Hüseyn); Cox *qorxaq*-dir, qaranlıq düşən kimi evdən bayira çıxa bilir.

DƏLİQANLI – SAKIT Semyonov hüzurunda dayanan bu *dəliqanlı* usqlarla üroyindən keçənlərin heç birini demdi (İ.Sixli); Lakin gecə qaranlıq, *sakit* və dəhşətli iddi (C.Məmmadov).

DƏLİLƏŞMƏK – AĞILLANMAQ Ona çox fikir verdikcə *dəlişir*. Balam, görünür ya zəməna dəyişir, ya adamlar *ağillanıb* (Ə.Vəliyev).

DƏLİSOV – AĞILLI Çağladı *dəlisov* ləpələr kimi; Ağladı südəmər körpələr kimi (T.Mahmud); Buyur, bu da *ağillanız* (S.S.Axundov).

DƏLİSOV – QORXAQ Erkək tobiatlı, *dəlisov*, ətl-i-qanlı bir qız iddi (A.Şaiq); Ürkək, *qorxaq* qız usaqı yiricinən qabağında dura bilmedi (M.Ibrahimov).

DƏLİSOV – MÜLAYİM *Dəlisov* şimal küləkləri çökib bu ütünü (S.Sorxanlı); *Mülayim* bir axşam çağdır (S.Qədirzadə).

DƏRD – SEVİN *Dərd* içinde yaşıdat; Yazdı sevinc noğməsi (B.Vahabzadə).

DƏRDLƏŞMƏK – SEVINMƏK Bir yerde *dərdləşər*, bir yerde *sevinərdilər* (S.Vəliyev).

DƏRDLİ – ŞƏN Bədəxbət anam! *Dərdli* gözərləri hor tarofa çevirib həsrətlə baxdı (A.Şaiq); Bu Vasko da çox gözəl, şən oğlanırdı (S.Vəliyev).

DƏRDSİZ – NƏŞƏSİZ *Dərdsiz*, qüssəsiz adamlar kimi sellono-sellono addımlayan Əli Rosulov bir dofto do olsun dönbələr

DƏRƏ - DİK

baxmadı (C.Əmirov); Sərdar özünü nəşəsiz adamlar kimi apardı.

DƏRƏ - DİK *Dərəda gen, dikdə dardır, dağ yolları (T.Sahadğı).*

DƏRƏ - DÖŞ Yay da yaman gəldi bu tərəflər; *Dərələr qaynadi, döşlər qaynadi (H.Hüseynzadə).*

DƏRƏ - DÜZ Qarşıya birdən-birə; Çıxdı uçurum *dərə* (A.Şaiq); Neço dağ, neço düz, neço kənd, şəhər ötdük; Biz havaya qalxan-dan bəri (B.Vahabzadə).

DƏRƏ - TƏPƏ O gah *dərəyə* enir, gah *təpəyə* qalxırı (G.Hüseynoğlu).

DƏRƏ - ZİRVƏ Neca da bozantı *dərələr*, düzlər; Qarlı *zirvələri* fikir aparmış (H.Hüseynzadə).

DƏRƏDƏKİ - ZİRVƏDƏKİ Yaş ödülkə tolesirəm; Gəzmək üçün, görmək üçün; *Zirvədəki* qar qalağı; *Dərədəki* çiçək üçün (H.Hüseynzadə).

DƏRƏLİ - TƏPƏLİ Yolumuz *dərələi*, *təpəlidir*.

DƏRƏLİK - TƏPƏLİK Uçurum, *dərəlik* sildirmən qayalıq yerdən keçirdim (A.Şaiq); Dünən Saracı axtarardin, deyəson, *təpəlidir*? (M.Süleymanlı).

DƏRHAL - GEC *Dərhal* pəncəroden çıxıldı (A.Şaiq); Mart ayının on beşində bərk yağış yağıdıgi üçün səpişin beş gün də *gec* başlandı (Ə.Voliyev).

DƏRİN - DAYAZ Bulandırıb saf suyu; Qazidin *dərin* quyu (A.Şaiq); Nuraddin *dayaz* yer axtararkən golib bi yera çatdı ki, orada bir uzun ağac simb körpü çayın üstüne düşmüdü (S.S.Axundov).

DƏRİN - DAYAZ Simasında *dərin* bir fikir ya yüngül və sırin xəyalat oxunurdu (Çəmənzəminli); Onların hər ikisi anlaşa bilməyən, *dayaz* bir həqiqəti öyrənmək qabiliyyətini malik olmayan adamlar idil (M.S.Ordubadi).

DƏRİNLIK - DAYAZLIQ *Dərinlik* çox gözəldir; səda olarsa; Nə çıxır o şeirdən, başını yorsa? (M.Müsfiq); Hər bir müəllif

DƏYMƏDÜŞƏR - TƏMKİNLİ

öz əsərində yaratdığı obrazı hərtərəfli, hətta *dayazlılığı* ona efs etdiirməlidir.

DƏRMƏK - YİĞMAQ Bir nimçə üzüm dərmışdı (S.Qədirzadə); Vaxtında səpək, vaxtında *yığaq*, vaxtında tohvıl verək (Ə.Voliyev).

DƏRRAKƏLİ - BALQABAQ Geniş ürəklə, *dərrakəli*, xeyirxah şəxs belə oho-miyitdən və minnətdarlıqlıdan istisna olunur (M.Talibov); Xəlil nədir ki, o məni işdən çıxardır, bunlar da *balqabaq* kimi durub baxırlar (M.Hüseyn).

DƏRRAKƏLİ - DÜŞUNCƏSİZ O oğlan yaşda səndon kiçikdir, amma qat-qat *dərrakəlidir* (S.Rəhimov); O dilsiz və *düşüncəsiz* bir zavallıdı (H.Cavid).

DƏRRAKƏSİZ - DÜŞÜNÇƏLİ Ade, nə *dərrakəsizən*, barının nə qədər uzunluğu var? (C.Cabbarlı); Əhəmdin... gözləri *dalğın* və *düşüncəli* idi (İ.Sıxlı).

DƏYİRMI - YASTI Üzün ağı, *dəyirmi*, gözün mostanı; Baxışın bağrmı döndərdi qana (M.P.Vaqif); Maya gücünü toplayıb çirpındı və sağ qolunu onun olindən qurtarıb *yasti* üzünə silhəlli (M.Ibrahimov).

DƏYİŞİK - DÜZ *Dəyişik* salma, hor birin öy yerinə qoy (Ə.Haqverdiyev); Ayaq-qabını *düz* geyin.

DƏYİŞİKLİK - SABİTLİK *Dəyişiklik* nə vaxt olacaqdır? (S.Voliyev); Frazecolo-gizmləri müəyyənənləşdirən meyarlardan biri də məna *sabitliyidir* (H.Hosanov).

DƏYİŞKƏN - SABİT Melodiyanı teşkil edən bu zil və bəm soşlorın... bəziləri *dəyiş-kən* və dayanıqsız olur (Ə.Bədelbəyli); Cob-həda vəziyyət *sabit* idi (S.Qədirzadə).

DƏYİŞMƏK - SABİTLƏŞMƏK Elə ki, Dürdano gənc ana oldu; *Dəyişib* başqa bir Dürdano oldu (M.Rahim); Sabit birləş-molordə torəflər (sözlər) öz əvvəlki formasi-ni saxlayaraq, həmin formada *sabitlaşır* (H.Hosanov).

DƏYMƏDÜŞƏR - TƏMKİNLİ Yox, ay *daymadışər* qız, şairdən incimozlar

DƏYİMİŞ - KAL

(H.Hüseynzadə); Aydin Qaradağının aləmə tanış, *temkinli* səsi eşidildi (S.Qədirzadə).

DƏYİMİŞ - KAL *Dəymışını* qoyub, kalmı dörir (Ata, sözü).

DİB - BAŞ *Bayı, dibi* qar, boran; Papaq geymiş dumandan (A.Şaiq).

DİB - ÜZ Sanki qalxmaq isteyir göyoğ dənizin *dibi* (R.Rza); Denizin üzü sakit, dalgasızdır.

DİK - ALÇAQ Girdmanın igid sərkərdəsi meydanda *dik* bir yerde göründü (M.Hüseyn); Qarşıda yol qıraqında olan *alçaq* daxmalarda, uca ağaclar, dəmir rəzlər yavaş-yavaş irəli gəlir (S.Qədirzadə).

DİK - ÇƏPƏKİ Tahrizadə öz adını deyənde Mirza Rza diksinmiş kimi onun üzüne *dik* baxı (Mir Cəlal); Nə issə o bu gün öz dostuna *çəpəki* baxıdır.

DİK - DÜZ Osman gözəcidi o yankı *dikdə*; Seyr edir baş-aqay Nemso *duzinü* (H.Sanlı).

DİK - ENİŞ Qarlı, uca, *dik* başı; Az qalır dəyəsin aya (A.Şaiq); O, atı dəhmərləyir, çox çıkmadon *enisi* enib yoxusa dırmaşır (Ə.Voliyev).

DİKBAŞ - MÜLAYİM Hər xalqın *dikbas*, lovğa cavanları da olur, somimi, gözəl qızları da (S.Voliyev); Xəsiyyətcə çox mülayim adımdır (A.Mommedzadə).

DİKBAŞ - TƏVAZÖKAR Qədirin do Poladdan ona görə xoş gəlmirdi ki, Polad *dikbaşdır* (Ə.Voliyev); Mən bir *təvazökar* bəndəyim (F.Kərimzadə).

DİKBAŞI - TƏVAZÖKARLIQ *Dikbaşığın* axırı budur (A.Şaiq); Şorof oğlu dostunun bu horakotını *təvazökarlıq* sayıb ürokdon razı qalırdı (M.Ibrahimov).

DİKDİR - DƏR O biri torədən isə yeno bir *dikdir* var idi (S.Voliyev); *Dərələrəndən* və çaylardan duman qalxırı (S.S.Axundov).

DİKƏLMƏK - ƏYİLMƏK Züleyxa və Balaxanım adını eşidər-əsitməz, papirosları yerdə qoyub *dikəldi* (C.Cabbarlı); *Əyilib* yerdən pencəyini götürdü.

DILLƏŞMƏK - BARIŞMAQ

DİQQƏTLƏ - AYAQÜSTÜ Aslan adamları *diqqətlə* gözdən keçirirdi (S.Vəliyev); Malik camaatin rahat olduğunu görüb *ayaqüstü* mitinqi bağlı (M.Ibrahimov).

DİQQƏTLİ - HUSSUZ Aslan onu *diqqətlilə* və davamlı süzüb oturmaq üçün yer göstərdi (M.Ibrahimov); Bayram balkonda durmasına baxmayaq, sanki *huşuz*, fikrısız idi (Ə.Voliyev).

DİQQƏTLİ - LAQEYD Yoldaş polkov-nik, o indi də *diqqətlidir* (C.Əmirov); Davranışlarından belə başa düşürdüm ki, o da mənə qarşı *laqeyd* deyil (S.Qədirzadə).

DİLCAVABI - YAZILI Əmanətim də, *dilcavabi* sıfarişim də var (A.Şaiq); Mənə yazılı cavab verərsiniz.

DİLƏNCİ - DÖVLƏTLİ İndi *dilənci* sıfətində gəzirəm. Deməli, *dövləti*, varlı bir bəy idim (Ə.Haqverdiyev).

DİLƏNCİ - VARLI Ey mənim yolcu, *dilənci* lü qardaşları! (C.Məmmədqululu-zadə); Yalnız kollektiv tövərəfət quruluşu bizim kondimizi indiki mövəni, *varlı* səviyyəye gətirib çatdırılmışdır (İ.Əfəndiyev).

DİLƏNMƏK - VARLANMAQ Mən də elsi-zobası bir qoca dilənciyim. Kənd-lordu *dilənəm* (S.S.Axundov). Nurcabbar var-dövləto da, *varlanmaq* ehtirası ilə özünü oda-köza vurlarla da ikrəhla baxırdı (İ.Məlikzadə).

DİLGİR - ŞƏN Mənə giley yazan şagird-lərənən man özüm çox artıq dərəcədə *dilgir* (C.Məmmədqululu-zadə); ...Ətrafa səs-küy, son qohqohalar yayıldı (S.Qədirzadə).

DİLXOR - ŞAD General bu gün çox *dilxor* id (S.Rohman); Biz buna çox *şadıq* (İ.Əfəndiyev).

DİLXORLUQ - ŞADLIQ Pirinin *dilxorluq* bin anda sovuşdu (İ.Əfəndiyev); Sarışın olan yerdə hor zaman gülüşmə, *şadıq* basıldı (S.Qədirzadə).

DILLƏŞMƏK - BARIŞMAQ Onunla *dillaşma*, çökil, get (A.Şaiq); Sabah ikisini də danlıyib *barışdıracağam* (Ə.Voliyev).

DİLLİ - HƏYALİ

DİLLİ - HƏYALİ Son do anan kimi *dillisiən* (S.Vəliyev); ...Ananın yanında cavan oğandan daha çox *həyali* bir gəlin kimi dolanan Səməd, indi ananın da belini yay kimi oyirdi (Ə.Vəliyev).

DİLLİ - QARADİN MƏZ Son nə *dilli* oglansan! (S.Vəliyev); Görmürsən *qaradın-məzin* biridir.

DİLLİLİK - QARADİN MƏZLİK Uşaq adı xilafına olaraq, bu axşam bir az *dillilik* edirdi (Ə.Əbühəsən); Onun *qaradın-məzliyi* gedis-goliso mançılık törətdi.

DİNAMİK - STATİK Dinamik fellərdə horokot, iş, aktivlik, statik fellərdə isə hal-voziyyət, passivlik var.

DİNC - NARAHAT Məmmədhəson omi *dinc* adamdır (C.Məmmədquluzadə); Vahabzadə bu sözün on yaxşı mənasında *narahat* bir şairdir (M.Hüseyn).

DİNCƏLMƏK - İŞLƏMƏK Gah yal-quzaq kimi ulayr külək, gah da quduz kimi yatur, *dincəlir* (S.Vurğun); Mən texnikumu bitirib bir sonut qazanacaqdım, başqları kimi namuslu *ışlayacaqdım* (S.Qodırzadə).

DINCLİK - NARAHATLIQ Dedim: - Şirin şey varmı həvətdə *dinclik* kimi? (S.Rüstəm); Etiraf etməliyim ki, bu *narahatlıq* mənə ham da lozzat verir (S.Qodırzadə).

DİNDAR - KAFİR Dindarın bu sözü Mölyen üroyını yaraladı. Bu *kafirlərə* inanımları haqq yola qıtar (Ə.Haqverdiyev).

DİNLƏMƏK - SÖYLƏMƏK Rois sizi məmənuniyyətə *dintəyir* (İ.Əfəndiyev); Mən sizə ağıdomu *söylədim* (M.Ibrahimov).

DİN MƏK - SUSMAQ Daha dinnədir; *Susdular* artıq (M.Rahim).

DİN MƏZ - ZƏVZƏK Eyzon fikirdə, kefsiz, *dimməz*, yoxın burada bir hikmət vardır (Ə.Hacıchayov); Cox zəvzək adamdır.

DİN MƏZLİK - ZƏVZƏKLİK Əsgərin *dimməzliyi* o buna görə do pis yero yozmurdu (Ə.Əbühəsən); *Zəvzəkliliyinə* görə ham ondan uzaqlıqvar.

DİNSİZ - MÖMİN Dinsizin öhdəsindən imansız gələr (Ata. sözü); Mərhum Zeynəb

DİVANƏ - AĞILLI

xanım *momin*, müsəlman bir Allah bəndəsi idi (Q.Qantəmir).

DİRƏQLƏMƏK - XƏSTƏLƏNMƏK Uşaq böyümiş, rəngi açılmış, *dirçəlmış*, çəviloşmışdı (Mir Cəlal); Əziz on iki yaşında olanda bərk *xəstələnməsi* (Ə.Vəliyev).

DİRİBƏŞ - MAYMAQ Xala, sen nə *diribəş* qanısan? (N.Vəzirov); Bir nəşər mənə deməsiđi ki, bozı *maymaglar* açarı qifslin içərisinə qoyur (M.Talibov).

DİRİŞBƏŞLİQ - MAYMAQLIQ Biri o birilərindən *diribəşliği*, hazırlıqavaklılığıyla seçilirdi (M.Eynullayeva); *Maymaqlıq* edib Ağasolimı aldən buraxmışan (C.Əmirov).

DİRİLİK - YOXLUQ Bir söz ki bir cavanın *diriliyiňə* sobob olacaq, onu demək günahdır (Ə.Haqverdiyev); Qaynim homişkini kimi indi də Midhədin *yoxluğunu* mono hiss etdirməyə çalışırı (M.Hüseyn).

DİRİLMƏK - ÖLMƏK Öləcəyəm, bir dər *diriləcəyəm* (C.Cabbarlı).

DİRMANMAQ - DÜŞMƏK At belində yavaş-yavaş *dirmanıraq* dağlara (S.Rüstəm); Qaraca qız armudları dərib, pişiyi qucağına alaraq yero düşdü (S.S.Axundov).

DIŞARI - İÇƏRİ Di onda mon cəhroni, xurcunu qoyun *icəri*, qapımı bağlayım gedək (Ə.Haqverdiyev); Bacı, köpkəndən qorxuram, *dışarı çıx* (S.S.Axundov).

DİŞİ - ERKƏK - ...Hər yuvada birəcə dizi artı olar, ona şah deyərlər (S.S.Axundov); *Erkək* atı yohorlıyib minondo ixtiyarsız olaraq gülürom (Ə.Vəliyev).

DİSİCİK - ERKƏKCİK Bozı bitkilərin qonçalarından olduğu kimi pambığın qonçasında do *erkəcik* vo *dişicik* var idi (Ə.Vəliyev).

DİŞLƏMƏ - SİRİN Balko, biri çayı *sırın* içməyəcək. *Dışləmə* içocaklı (S.S.Axundov).

DİŞLİ - ÖLÜVÝ Özün bilirsin ki, onlar *dişli* tayfadırlar (İ.Sixli); Onur tolosmak işi yoxdur, *ölüvýyadır* ("Ulduz").

DİVANƏ - AĞILLI Əqlimi stirib qız, *divanədir* (S.Rüstəm); *Ağilli* düşmən nadan dostdan yaxşdır (Ata. sözü).

DİVANƏLƏNMƏK - AĞILLANMAQ

DİRƏKLƏNMƏK - AĞILLANMAQ Genə bir Leylives yara dil verdi; Könlük Məcnun toki *divanəlnəmisi* (M.V.Vidadı); İndi Sona lap *ağillanmışdır* ("Azərbaycan").

DİVANƏLİK - AĞILLILIQ No işdir bu, bu no *divanəlikdər* cyloύırsın son? (C.Cabbarlı); Malik onun *ağillılığının* sobobını bilirdi.

DOĞMA - ÖGEY Demək, o sonin üçün *doğmədir*, amma bu biriləri *ögey*? (İ.Əfon-diyev).

DOĞMA - YAD O *yad* deyil, mono *doğma* baladan artıqdır (A.Saçıq).

DOĞMAQ - BATMAQ Yenidən *doğ-may üçün batdı*. Gözlərindən itdi (S.Rüstəm).

DOĞMAQ - ÖLMƏK Bir il sonra Zeynəb oğlan *doğdu* (M.Ibrahimov); Ölər, kişitök *ölər* olo düşməz o, yalnız (B.Vahab-zadə).

DOĞMALAŞMAQ - YADLAŞMAQ Doğmalar get-geo yadlaşır, yadlar isə *doğ-malıvər*.

DOĞMALIQ - YADLIQ Ancaq bu kükşün səs o *doğmaliqdan*, o novazişdən uzaq idil (M.Eynullayeva); Ancaq indi uşaq-larının yanında özünüm *yadlığımı*, özünüm zəlalımlıñi dork eldi (M.Eynullayeva).

DOĞRU - ÖYRİ Qolom ayri kəsiləsə, *doğru yazar* (Ata. sözü).

DOĞRU - YALAN Allah bilir ki, *doğru* deyir! (M.F.Axundzadə); Pül tapmışam, *yalan* demirəm (M.F.Axundzadə).

DOĞRU - YANLIŞ Mən soni *doğru* yola çökmək istəyirəm (C.Mommədov); *Yanlış* hesab Bağdaddan qayıdar (Ata. sözü).

DOĞRUÇU - YALANÇI Yalançının evi yandı, kimso inanmadı (Ata. sözü); Deyonlara no qodor *doğruçu*, no qodor ali-canab şoxşər imis (M.S.Ordubadı).

DOĞRUÇULUQ - YALANÇLIQ Müəllim şagirdlərini *doğruçuluğu* töbliğ edirdi. Bize, *yalançlıq* lokası ölümündən dəha çırkındır (H.Cavid).

DOĞRULTMAQ - GÜNAHLANDIR-MAQ Yarmoməmodi mühəsiblikdən azad

DOLAŞIQLIQ - AYDINLIQ

edək, hələlik qoyaq aşağı bir işdə özünü *doğrultsun* (M.Ibrahimov); Əvvəlcə dincəldirdi, kitablar oxuyurdur, sonralar isə dərliməga başlayanda ancaq özünü *günahlandırırdı* (M.Ibrahimov).

DOĞRULUQ - ÖYRİLİK *Doğrulgugun* dili belədir yalnız (S.Vurğun); Monco, ona inanmaq olmaz, kimi dindirirsən *ayrılıyın-dən* dad çökir (M.Ibrahimov).

DOĞRULUQ - YALANLIQ Çünki sözlərimizdə *doğrulug* var (S.Vurğun); Kondılçor etdilər dəbər hücküm: Yeno oldu *yalanlılığı* molum (M.Ə.Sabir).

DOĞULMAQ - ÖLMƏK Adamlar bir dəfə *doğulur*, bir dəfə *ölr* (F.Kərimzadə).

DOĞUM - ÖLÜM - Sizin verdiyiniz nömrə Moskvada *doğum* evidir (S.Qodırzadə); Gözünüm içino baxdı *ölməm*: Neçə yol torpağı çələndi qam (B.Vahabzadə).

DOĞUŞ - ÖLÜM Əsil möcüzə - *doğusdur*, törənidir (İ.Mölikzadə); Elə qızla *ölməm* də getmək qorxulu deyil (S.Qodırzadə).

DOLAMAQ - AÇMAQ Çay başından galorkon saçlarını ollorino *doldı*, kondıl içindən sürdürdə (C.Cabbarlı); Kapitan gözlərinin geniş *acı* (S.Qodırzadə).

DOLANBAC - DÜZ Mahmud Zoncanın *dolanbac* küçələrindən gözdon itdi (A.Makul); İndi şohümüzdə salınan küçələr *dürdər*.

DOLAŞIQ - AYDIN Qolimbıda ağır-agır dordlorm, başında *dolayıq* fikirlərim, xayalım, hore-more gözlərim ulduzlarında, bir müddət yata bilmədim (A.Divanbəyoglu); Cox *aydın* və dorin monah iki xətt şərə oşşayan bi lentlər ona nolər xatırlatmadı (Ə.Vohiyev).

DOLAŞIQLI - AYDIN Dolaşılıq yolda sırtlı arıtmagın qorxulu olduğumu sezib açıq deyordi (Mir Cəlal); Bu monzənən görəkən hər şey *aydın* oldu (Ə.Mominəd-Xanlıq).

DOLAŞIQLIQ - AYDINLIQ İlwas gülüm bir heyrot, qoriba *dolaşılıq* içinde

DOLAŞMAQ – AÇILMAQ

çaşib donmuştu (Mir Colal); Süd kimi aydınlatmış idi (Ə.Voliyev).

DOLAŞMAQ – AÇILMAQ Ayı zenciri ilə ağıca *dolasıb* dartinir və bağırıldı (S.S.Axundov); Bir azdan zabit ömr verdi, salı sahilo bağlayan kondırlor *açıldı* (S.Qodırzado).

DOLAYI – BİRBAŞA Lakin demədi, döñüb *birbaşa* yuxarı qalxdı (M.Ibrahimov); Bu görüşdən *dolayı* çox şad olub bağa girdik (Ə.Haqverdiyev).

DOLĞUN – ARIQ Qapını açan *dolgın* bir qadın idi (C.Əmirov); Yanaşı oylondiyimiz Tel adlı *arıq*, lap usğşa oxşayan gencə artıq dostlaşmışqı (S.Sorxanlı).

DOLĞUN – ZƏIF Kəramatın çil, dolu çohrosi kimi *dolgın* da səsi vardi (Ə.Əbülləhəson); Arvad, hələ o lazım deyil, uşaq çox *zəifdir*, danışdırma (S.S.Axundov).

DOLMAQ – BOŞALMAQ Bir yandan *boşalır*, bir yandan *dolor*; Sırrını verməyir sərdaşa dünyası (S.Vurğun).

DOLU – ARIQ Dolu qadın onun sözünü təsdiq etdi (C.Əmirov); *arıq* kişi bir az da ona torof çökilib dilini işo saldı (S.Qodırzado).

DOLU – XALİ Abbas kişi *dolu* bir heybə hazırlayıb yoharın qaşına saldı (Mir Colal); Ancaq dünyaya *xalı* deyil (S.Vurğun).

DOLU – YARIMÇIQ Barjin göyortosı yükdaşyan adamlarla *dolu* idi (M.Rzaquluzado); Sözü *yarımçıq* qalmış arvad təsdiq etdi (M.Ibrahimov).

DOLUXSUNMAQ – GÜLÜMSÜNMƏK Kazım *doluxsundu* (Şixli); *Gülümşəyirdi*, kırıpları tiroyirdi (S.Qodırzado).

DOLUŞMAQ – CIXMAQ Məktəbilər dəsto-dəsto; *Doluşdu* dərs otağına (M.Dilbazı); Səhor tezən duruh yaxşı fikirlər, nocih hisslerən evdon *cixxaran* (Ə.Voliyev).

DOMBALMAQ – ÇÖKMƏK Gözlorı işa qışqırıqca, elə bil, daha da *dombalır* (Ə.Əbülləhəson); Onun gözlorı *çökmüşdü*.

DOMUŞMAQ – AÇILMAQ Arabanın boyununda çömbolimis, *domusub* oturan

DOST – RƏQİB

Əsgər hordon şallığı tovlayıb kollarə qışqırır (Ə.Voliyev); Əhmədin boğazı *açıldı*, dili sörtüdü (Ə.Voliyev).

DOMUŞUQ – AÇIQ Homişə *domuşuq* vəziyyət alardı. *Açıq* yaxasından görünən sarğı qabaqdan da qana bulşmışdı (S.Qodırzado).

DONQAR – ŞUMAL O *donqar* kişi çıxıb pocta yönəldiyi vaxt Homid dayıya rast goldı (Ə.Əbülləhəson); Gedən boylu, enlikürək, *şumal* bir oğlanı (S.Qodırzado).

DONQLUDANMAQ – SUSMAQ Gileygüzarov öz qoyun gözlərinə tavana zillyöb qozoblı *donguldandı* (S.Rüstəm); Gücü ona çatrırdı ki, *susurdu* (S.Qodırzado).

DONMAQ – AÇILMAQ *Dondu* cığır, izlər, Bu gedmiş qosndı no? (H.Hüseynzadə); Qiymət içəri girəndə elə bil onun donu *açıldı* (Ə.Voliyev).

DONMAQ – ƏRİMƏK Hələ deyirlər

ki, dənizin suyu sahildən xeyli əzaqlara qədər *donub* (M.Rzaquluzado); Yaz golon kimi dağların qarı *ariyir*, yağış yağır (Ə.Voliyev).

DONMAQ – İSİNİMƏK Nə səbəbə su qaynayanda buğ olur, niyo *donanda* börkisiyir? (C.Məmmədquluzado); Xöroyi *isidib* gotirdi (Ə.Voliyev).

DONUQ – İSTİ İki dizi üzərində dikələrək *donuq* və şübhəli baxışlarla moni süzdü (A.Şaiq); Ocaqlar çatılır, ev qızar haman; Humay burünmüdü *istü* yorgana (S.Vurğun).

DONUQLUQ – AÇIQLIQ Mahorrom heç vaxt baş açı bilmirdi bu *donuqlugandan* (M.Eynullayeva); Pariso goldidən sonra o, birinci dofo idi ki, şohori belə ürkən *açıqlığı* ilə seyr edirdi (S.Qodırzado).

DOST – ƏĞYAR Heç bundan yaxşı şey olarmı ki, qolbdan istədiyin *dostdan* məktub alasan! (N.Norimanov); Dayandı başımız *əğvar* içində orşı-olaya (M.S.Ordubadi).

DOST – RƏQİB Hor şeyin təzisi, *dostun* köhnəsi (Ata. söyü); Artıq mövqelərimi

DOSTLUQ – DÜŞMƏNCİLİK

itiron italyan oyunbaşları bi qorxulu *rəqibi* aradan götürməyi qarara aldılar (S.Voliyev).

DOSTLUQ – DÜŞMƏNCİLİK *Dostluq* müxtəlif olur; *Düşməncilik* kimi (R.Rza).

DOYMAQ – ACMAQ Diş qurdalamaqla qarın *doymaz* (Ata. söyü); Cücolorim *acdi*, yemləmək vaxtidır.

DOYUNCA – YARIMÇIQ *Doyunca*, *doyuncu* səhbat edirik (M.Ibrahimov); Bu nadır, o, sözü *yarımçıq* qoyub susdun?! (M.Ibrahimov).

DÖNMƏK – GETMƏK Bir gün Qoronzillo Bahadır adı qayda üzrə bir yerde evo *döndürən* (S.Rahimov); İndi *gedib* sohoro kimi rahat yatacasan (S.Qodırzado).

DÖNÜK – SƏBATLI Aslan ... *dönük* fikirli və zoif iradəli adamları sevməzdə (M.Ibrahimov); Son *dönməz* baliqçasan; Yoldaşların *səbatı* (M.Rahim).

DÖNÜKLÜK – SƏBATLILIQ Xeyr, artıq *dönüklük* umma mondon (H.Cavid); Onun *səbatılılığı* moni sevindirir.

DÖŞƏMƏK – TORİFLƏMƏK Müşavirədə ona yaman *döşədilər* (İ.Fondiyev); Bütün məktublarında qarımı *torifləyirənən* (Ə.Voliyev).

DÖŞƏMƏK – YIĞMAQ Tərgül qazanın altında od yandırdı, samovara köz saldı, masanın üstüne ütlənmiş ağ süfrə *döşədi* (Ə.Voliyev); - Geri niyo qaytarırsan, tikondöümüz düzəldərik, *yığışdır* (M.Ibrahimov).

DÖŞƏNMƏK – YIĞILMAQ Hoyotda palaz *döşəni*, samovar qurulmuşdu (Çəmənzəmlini); Çay içildikdən sonra süfrə *yığıldı*.

DÖVLƏTLƏNMƏK – YOXSULLANMAQ Qon yemo, çox çəkmoz *dövlətlənmərən* (S.Rüstəm); Var-yoxdan çıxmış kondilər tamam *yoxsullaşmışdır*.

DÖVLƏTLİ – GÖDA O deyondo bir *dövləti* xanım, mən *gödəmən* birisi (Ə.Haqverdiyev).

DÖVLƏTLİLİK – KASIBLİQ İndi dünyada qayda belədir ki, birisi ucadan aləcə aho, *dövlətlilikdən kasiblighə* düşə.

DÖZÜMSÜZ – SƏBİRLİ

homişə səhboti aparıb çıxaraq keçən gün-lər (C.Məmmədquluzado).

DÖVLƏTLİTLİK – YOXSULLUQ

Düşünsüz adamlar öz sədətini *dövlətlilikdə* axtarır. Yiğib bir palaza satacaq onu; Budur *yoxsulluğum*, acların sonu (S.Vurğun).

DÖYMƏK – OXŞAMAQ Xanım haqsız

yerə səyb-danlamaga, *döyməyə*, incitməyo Başlaysı (S.Hüseyn); Gol, ipak saçını *oxşayım*; Soninlo bir an da yaşayım (M.Müsqi).

DÖYÜKMƏK – TOXTAMAQ Sofiya xanım Rüstəm boyi görən kimi ovvol *döyüdüklər*, rongi qaçdı (Çəmənzəmlini); Öziz özünü *toxtutmağla* çalışır, hokim olini ondan çökir (Ə.Voliyev).

DÖYÜNMƏK – DAYANMAQ Rong alıdı bu noğməli gürən qövsi-qüzehdən; Qolbım *döyüñüb*, lalo kimi güldür föhrəndən! (S.Rüstəm); Birdən elə bili *üryəti dayandı*.

DÖYÜŞKƏN – QORXAQ Mən do *qorxaq* deyiləm, yaman da *döyüşkəməm* (C.Cabarlı).

DÖYÜŞKƏN – SAKIT Özü *arıq* bir oğlanıdır. Amma bilişən necə *döyüşkəndir* (A.Makulu); *Cox sakit* adamdır (Ə.Voliyev).

DÖYÜŞKƏNLİK – QORXAQLIQ *Döyüşkənlilikdə* ad çıxarmışdı. Son *qorxaqlıq* elədin (Ə.Voliyev).

DÖYÜŞMƏK – BARIŞMAQ Dünyanın sellorında çalxayan bizim həyat: Sağdan sola *döyüşməy*, sonra yoluna düşmüsdü (M.Müsqi); Mən onları mütləq *bərişdir-mulyam* (Ə.Voliyev).

DÖZÜMLÜ – SƏBİRSİZ Qaraca qız da Nuroddin kimis pisin *dözümlü*, səbərlə bir əsaqdır (S.S.Axundov); Ülə *səbirsizdir* ki, bir yerde bəs döqiqə dura bilmir.

DÖZÜMLÜLÜK – SƏBİRSİZLİK Futbol insadı *dözümlülük*, cəldlik, qeyqlik kimi keyfiyyətlər tərbiyə edir ("İzahlı hüquq"). Sörvinəz cavab tapmama hazırlılaşdı vaxt Polad *səbirsəzlək* edib öz sənəmə özü cavab verdi (Ə.Voliyev).

DÖZÜMSÜZ – SƏBİRLİ Pustoxanım hoddindən artıq *dözümsüz* id (S.Hüseyn);

DÖZÜMSÜZLÜK - HÖVSƏLƏLİK

İndi Əziz çox toxraq, olduqca səbirli idi (Ə.Vəliyev).

DÖZÜMSÜZLÜK - HÖVSƏLƏLİK

Dözümsüzlük üzündən özünü daha da xar etmişen (M.Talibov); Hövsələliyi sayesində salamat qala bilməşdir ("Azerbaiyan qadını").

DUL – ƏRLİ Bir neçə ərli qadın oturub, dul Tellinin qeybotını edirdi ("Ulduz").

DUMANLANMAQ – AÇILMAQ Fəqət nəfəsinə ağır bir iş tixanmış, gözleri dumanlanmışdır (A.Şaiq); *Açıldı* arzuları; Gözündə çıçık-çıçek (B.Vahabzadə).

DUMANLI – AÇIQ Maritsa *dumanlı* gözlərini ona zilliədil (S.Vəliyev); *Açıq* səma, gəy qurşağı; Biri sansən, biri men (B.Vahabzadə).

DUMANLI – AYDIN Cəfer xeyli fikrə getdi, üzü tutuldu, *dumanlı* baxışları uzaqlara dikib düşündü (M.Ibrahimov); Bunların hamisi məlum və ayndır (Ə.Vəliyev).

DUMDURU – BULANLIQ Küçənin hor iki torosından *dumduru* su axırdı (Ə.Vəliyev); Baxışı *bulanlıq*, gözleri yorğun idi (Ə.Vəliyev).

DURĞUN – AXAR Durgun göl olduğu yadına golmır (A.Şaiq); *Axar* su murdar olmaz (Ata, sözü).

DURĞUN – DAŞQIN Şux səslerlə dolu isti yuvalar; *Daşqın* çaylar, *durğun* göllər bizimdir (A.Şaiq).

DURĞUNLUQ – İNKİŞAF Cəfer Cabbarlının vəfatından sonra səhnədə və dramaturgiyada bir *durğunluq* eməla goldı (S.Rohman); *İnkışaf* oksiklər mübarizədir.

DURĞUNLUQ – QAYNARLIQ Hor durusunda, hor baxışında bir *durğunluq* var (H.Cavid); Onun üzündən bir *qaynarlıq* duyulur.

DURĞUZMAQ – YATIRTMAQ Monsur onu *durguzub* aparmaq istədi, Sitarə mane olub oturtdu (C.Cabbarlı); Modino uğşalarını *yatırdırb*, öz işi ilə möşgül olmaga başladı ("Azerbaiyan").

DUZLU – ŞİT

DURMADAN – ARA-SIRA Əsirdi *durmadan* birbaşa yeller; Döyürdü bağını dag-daşa seller (S.Vurğun); *Ara-sira* tünd-məcəz arvad da görünürdü (M.Ibrahimov).

DURMAQ – ƏYLƏŞMƏK *Durdum* ki, evimizə gedib bu arsızı doydurum (A.Divanbeyoğlu); Onlar *aylaşdırılar* və Sərdarın kefini sorusudurlar (M.S.Ordubadı).

DURMAQ – GETMƏK ...Di, burada niyə *durubsan*, buyur, *gedək* mənzilə (C.Məmmədəkuluzadə).

DURMAQ – OTURMAQ Sakitcə *oturmuşuq*; Bir tərəfdə *durmuşuq* (İ.Tapdıq).

DURMAQ – UZANMAQ Səhər *durub* Sabunçu məktəbine getməyo hazırlaşdım (A.Şaiq); *Əlini* yastıq edib uzandı yastığına (S.Rüstəm).

DURMAQ – YIXILMAQ Mat-qut dayanıb *durdum*; Qarşısında şairin (S.Rüstəm); Sənin yanında Rosulova dedim ki, *yuxılmam*, burnum qanayıb (C.Əmirov).

DURUL – BULANIQ Beşinci gün idi ki, kolxoçular *bulanıq* arx suyunun əvəzində duruşın suru içirdilər (Ə.Vəliyev).

DURULMAQ – BULANMAQ O vaxtdan həftələr, aylar dolandı; Sular gah *duruldu*, gah *bulandı* (S.Vurğun).

DURULMAQ – BULAŞMAQ Dünənki bork qardan sonra gün çıxmış, hava *durulmuşdu* (Mir Celal); Bakının havası birdən-birdə *bulaşmışdır* (M.Ibrahimov).

DURULMAQ – POZULMAQ Mehərrəmin birdən-birdə kefi *duruldu* (M.Eynulayeva); Qulam Rza adını eşidən kimi mənim kefim *pozuldu* (M.Ibrahimov).

DURUŞ – OTURUŞ Vardi bir əlcətməz gənclik vüqarı; Qızın *duruşunda*, *oturusunda* (Ə.Cəmi).

DURUŞ – YATIŞ Baxışım, *duruşum* deydi tamam (Ə.Rza); Körpənin mosum yatişi, olciyezinin qoyuluşu, bütün əzəsi ildırım qüvvəsinə dönerök Mərdəni vurdur (Çəmənzəməlini).

DUZLU – ŞİT Hor gün burda darvaza tağı altında *duzlu* suda pörtlədilmiş qarğıdalı

DUZSUZ – MARAQLI

satan yeniyetmə bir oğlan heyretlə arxadan onu səsləmişdi (Ə.Məmmədxanlı); Partizanlar bir neçə aydi ki, xörəyi *şit* yeyirdilər (İ.Sixli).

DUZSUZ – MARAQLI Şərində bir axılıq hiss olunsa da, *duzsuздur*. Bu danişılardan bir neçəsi *maraqlı* idi (Ə.Vəliyev).

DÜNƏRN – BU GÜN Dünən beş, *bu gün* şəş (Ata, sözü).

DÜNƏNKİ – BAYAQKI *Dünənki* bu çöllərde; Axan zümrüd kimi su (M.Seyidzadə); Eynəkli kişiñin *bayaqkı* istehzalı baxışından əsər-əlamət qalmadı (C.Əmirov).

DÜRTMƏK – ÇIXARTMAQ Pasi mırıldana-mırıldana əyildi, açılmış kağızı qatlayıb onun qoynuna *dürdü* (S.Rəhimov); Yarməmməd portfoliindən bir dəstə oziq-üzük kağız *çixardı* (M.Ibrahimov).

DÜRÜST – SƏHV Sənin fikrin *dürüst* dür. Köhənə *səhvərini*, keçmiş nöqsanlarını adamların üzüne tez-tez vurmağın no monası var (Ə.Vəliyev).

DÜRÜST – YALANCI Əger siz *dürüst* adam olsaydım, bu neçə vaxtı bu yolda görünməzdiniz (M.F.Axundzadə); Hər ikinizi *yalançı* və firildaqçısim (C.Əmirov).

DÜŞKÜN – BƏXTƏVƏR Olmasayıdə əger bu üç xoş gün; Mənim ömrüm olurdu *düşkün* (A.Səhət); *Bəxtəvər* başıma, yaxşı tapşışın xoşbəxtliyin yolu (M.Ibrahimov).

DÜŞKÜN – GÜMRƏH Terənim, torlanım, gözəl torlanım; Səno qurban olsun bu *düşkün* canım (S.Vurğun); Bu *gümrah*, boxeriya gəncləri görcoğ; Xoyalən dolanıb gozdım dünyani (O.Sarıvolli).

DÜŞKÜN – VİCDANLI Cahangir ağa zeif iradəli, naqis ağılli, *düşkün* fikirli adam idi (Ə.Vəliyev); Mon *viçdanlı* adamam, razi olıram kii, sizin kimi yuxşı yoldaşa qarşı qrup düzütsilər (F.Zorluyev).

DÜŞMƏK – ÇIXMAQ Dünya nordivandır, biri *çixar*, biri *düşür* (Ata, sözü).

DÜŞMƏK – QABARMAQ Yenico çirtlayan gùnoşin ilk şuları onların üstüne

DÜYÜNLÜ – ŞAD

düzmüşdü (Ə.Məmmədxanlı); Hər dəfə nofəs alıqca sinəsi körük kimi *qabarır* (İ.Sixli).

DÜŞMƏK – MİNİMƏK Minirsən mən minəndə, *düşürsən* mən düşəndə (S.Rüstəm).

DÜŞMƏN – DOST O öz dostunu və düşmənini tanıya bilmir (M.S.Ordubadı).

DÜŞMƏN – HƏMDƏM Biz bəzen düşməni tanımayıq. Onu özümüzə *həmdəm* sayırıq (S.Rüstəm).

DÜŞMƏNLİK – AŞINALIQ Dünənki düşmənliyə inanmayırdıq (Ə.Bülhəsən); Od ilə pambığın no aşinalığı (Ata, sözü).

DÜŞUNCƏLİ – FƏRSİZ Səttar xan olduğunu düşüncəli və kədərlər idi (M.S.Ordubadı); Ürəyində, o qocadan *fərsiz* övladına qalan karxana kimi uçulub-dağlıb, barbad olub (S.Qədirzadə).

DÜŞÜNÜŞMƏK – DOSTLAŞMAQ Sən niyə Şirəslənə *düşünmüşən*? (S.Rəhimov); Fərman da Qədir kişi ilə *dostlaşdı* (Ə.Sadiq).

DÜYMƏLƏMƏK – AÇMAQ Moşodi ibad yaxasını *düymələyir* (Ü.Hacıbeyov); Qulam qızın yaxasının düymələrini açdı (S.Qədirzadə).

DÜYMƏLİ – AÇIQ Əyrıcı qaşı var, ucu öyməli; Kotan köynök geyib, köksü *düyməli*. Aşıq Korəm. Qulam sobanın *açıq* qapısından yero düşən közü götürüb içəri atdı (S.Qədirzadə).

DÜYÜN – YAS Uzaq ellordə *yasdır*, bizim ellordə *düyün* (S.Rüstəm).

DÜYÜNLƏMƏK – AÇMAQ Qadın bu pullara hoşrolu baxıd vo nohayot, onların beşini götürüb çarqatının ucuna *düyünlədi* (A.Makulu); Göyçək durub qapını açdı (Ə.Vəliyev).

DÜYÜNLÜ – AÇIQ İlənlər fışıldırı kol-koslur arasından; Ayaga dolaşan *düyünlü* kondır kimi (S.Rüstəm); Simon yol *açıqdır*, gedə bilərson (B.Vahabzadə).

DÜYÜNLÜ – ŞAD Sevdiyim oynino geyibdi ağı; Çökibdi sinomo *düyünlü* dağı

DÜYÜNLÜ – YASLI

("Abbas və Gülgəz"); Ürəkden şadam ki, elo oğlunuz var (Ə.Voliyev).

DÜYÜNLÜ – YASLI İndi elimizin toylu-düyünlü günləri başlayır (M.Süleymanlı); *Yaslı* golinlorin, *yaslı* qızların; Ahundan oridi dağların qarı (S.Vurğun).

DÜZ – DOLAMA *Düz* yolla getməyi özüne ölüm bilir. *Dolama* yollarda maşının sizi ni qədər atıb-tutduğunu təsəvvür edin (S.Voliyev).

DÜZ – XOR Ovçu ovun düz görə; *Düz* dolana, *düz* görə; Mən yara neyldim ki; Atdı məni göz görə (Bayatı); *Xor* baxarsan, ac qalarans (Ata, sözü).

DÜZ – KÖNDƏLƏN Yolu gah *dütünə*, gah *köndələnə* getmişdim, şəhərin axşam qaynarındaki izdiham içinde çox sıxcalanmışdım, çox çalxalanmışdım... (Ə.Məmmədxanlı).

DÜZ – NAHAMVAR *Düz* yolla gedən yorulmaz (Ata, sözü); Evin *nahamvar* palçıq döşəməsinə kandar torəfdə xaral sorılmışdı (S.Qoşdırza).

DÜZ – YALAN *Düz* sözə nə demək olar?! (İ.Əfəndiyev); *Yalan* sözə nə verirlər ("Ulduz").

DÜZ – YAMAN Birco son *düz* adamsan (C.Əmirov); Bu dünyada üç şey başa boladı; *yaman* oğul, *yaman* arvad, *yaman* at (Aşıq Ələsgərov).

DÜZ – YANLIŞ Ona elo goldi ki, döyüşçü *düz* məlumat vermir (S.Voliyev); Elo iso, qızım, mənə *yanlış* məlumat veriblər (S.Voliyev).

DÜZƏLİŞMƏK – POZULUŞMAQ Əvvəl *düzəlisdilər*, bir müddət mehriban yaşadılar, sonra nodənsə *pozuluşdular*.

DÜZƏLMƏK – ƏYİLMƏK Döyüşdü gah *ayıldı*; Gah dikolub, *düzəldi* (B.Vahabzadə).

DÜZÜNƏ – YANAKI

DÜZƏLMƏK – POZULMAQ Biz belə qanırıq ki, xeyal, fikir və eqido *düzeləməsə*, fel heç vaxt düzəlməz (C.Məmmədquluzadə); Anladıqca səni *pozulur* halım (S.Vurğun).

DÜZƏLTMƏK – DAĞITMAQ Fasitlər onları buraya göndərmışdilar ki, dağılmış körpüleri *düzelətsinlər*. Ancaq bu igidələr, əksinə, uçulmamış körpüleri də *dağıtdırlar* (S.Voliyev).

DÜZƏLTMƏK – ƏYMƏK Qəronfil pəncərenin şüşəsinə baxıb kələğayısını *düzeləldi* (S.Rəhimov); Zinyot fikirli alımı qırışdırıb dodaqlarını *aydı* (Çəmənzəminli).

DÜZGÜN – YALAN İti gözləri çox şəyər görür, həssas ağıl iso tam və *düzgün* nəticə çıxarıı. *Yalan* ayaq tutar, amma yeri möz (Ata, sözü).

DÜZLÜK – ƏLİƏYRİLİK Gənclik həmişə yüksək və tomiz xayalların, *düzlük* və sədəqətin mücəssəməsidir (M.İbrahimov); Qarətin, *əliəyrliliyin* kökünü kəsmək (F.Karimzadə).

DÜZLÜK – RİYAKARLIQ Coşur, ozildikcə daha da ilham; Hoqiqət namına, *düzlük* namına (B.Vahabzadə); Bu *riyakarlıq*, bu yalançı hörmət Rüstəm kisinin qozobini coşdurur (M.İbrahimov).

DÜZMƏK – DAĞITMAQ Böyük daşlardan *dütüb* özümo bir meysoro, səndəlo oxşar bir yer qayırımdım (A.Divənbəyoglu); Uşaqlar daşları *dağıtmaga* başladılar ("Azərbaycan").

DÜZÜNƏ – ÇƏPƏKİ Mənim qarışında *dütünə* oturdu (T.Hüseynov); Əhməd onu *çəpəki* süzərək cavab verdi (A.Şaiq).

DÜZÜNƏ – YANAKI O *dütünə* üzümü baxaraq gülüməsdi. Cünki maşın *yanaklı* dayanmışdı (C.Əmirov).

EHMALCA – CƏLD

Ee

EHMALCA – CƏLD Ana *ehmalca* usağı qucağına aldı (M.Hüseyn); Mən də cəldə ayağa durdum (Y.Əzimzadə).

EHMALLI – CƏLD O, daşıqçılara yüklerin *ehmallı* düşürülməsini təpsirdi (S.Rəhimov); Sabir *cəld* irəli yeridi (Mir Cəlal).

EHMALLICA – CƏLD Rüstəm boy diksində, qolunu *ehmallica* xanımın qolundan xilas etdi (Çəmənzəminli); Anası *cəld* ayağa qalxıb, həyətə gəldi (Mir Cəlal).

EHMALLIQ – CƏLDLIK Üşləybunda kənd sakitliyi və *ehmallıq* hakimdir (Mir Cəlal); İndi hor bir iş *cəldlik* toləb edir.

EHTİRAM – NİFRƏT Ailədiklə bu qarşılıqlı *ehtiram* indi artıq ononu və etiqad halına gəlməşdir (M.Hüseyn); Adamlı çörök kosib üzüno gülən, dalda iso ayağının altını qazan şəxsərlər *nifratı* böyük idi (M.İbrahimov).

EHTİRAMLA – NİFRƏTLƏ İkiçi daxil olcaq Domirov Simona dönüb *ehtiramla* başını *oydı* və salam verdi (S.Rəhimov); Ətrafindakıları *nifratla* süzdü ("Azərbaycan").

EHTIRASLI – SÖNÜK *Ehtirashlı* gözlori ilə ona odlu bir nozor saldı (C.Əmirov); Səndo var coşqın *ehtirası* alovu; Yaxar atosların *sönük* bir evi (H.Cavid).

EHTİŞAM – MATƏM İndi bayraq kimi ucaldır zaman; Vəton torpağının *ehtiramı* (S.Vurğun); Bu *matəm* xəbori kənddə heç nöyə dayışmadı.

EHTİYATLA – XƏSARƏTLƏ Hacı Qulu... *ehtiyatla* quyunun yanında uzambıq qotlo baxdı (A.Saiq); O *xəsarətlə* iso girişdi.

EHTİYATLANMAQ – CÜRƏTLƏNMƏK Mon, doğrusu, *ehtiyatlanmaq*a başladım (Q.Qantomir); Onları yoxlondurmaya, *cürətlənməyə* çalışdırıb (Mir Cəlal).

EHTİYATLI – DİQQƏTSİZ Çıxdım küçəyə və *ehtiyati* keçib geldim (C.Məmmədquluzadə);

mədənləzadə); *Dıqqətsiz* olması narahatlıq doğurur.

EHTİYATSIZ – TƏDBİRLİ Bəzən *ehtiyatsız*, kiçik bir xəta; Böyük faciələr yaradır, demək (S.Vurğun); Görünür sən məndən *tədbirləşən* (İ.Sixli).

EKSİPORT – İMPORT Xaricə mal gəndərləri *eksport*, xaricdən mal götürülməsi *import* adlanır.

ELİZİYA – PROTEZA Sözdə səs düşümü hadisəsinə *eliziya*, sözdə səs artımı hadisəsinə *proteza* deyilir.

ELMLİ – SAVADSIZ Əlibəy *elmlı* və qoca bir kişi idi (S.S.Axundov); Qızım, mon *savadsızım*, dörsənən başım çıxmaz (Mir Cəlal).

ELMSİZ – SAVADLI Mon *elmsiz* bir adamam (M.S.Ordubadi); Biri də *savadlı* lazmıdır ki, stolun böyründə otursun, yazsın (Mir Cəlal).

EN – UZUN Tövlənin iyirmi səkkiz arşın *uzunu*, yeddi arşın yarım *enidir* (Q.Qantomir).

ENİNƏ – UZUNUNA Parçanın *eninə*, *uzununa* baxıb yerinə qoydu.

ENLƏNMƏK – UZANMAQ Bunu qırıb atıldıqda pambıq gücü *uzanmağa* yox, *enlənməyə* verir (Ə.Voliyev).

ENLƏTMƏK – DARALTMAQ Ömründə gülüşlə işğallanmış kimi görünən tutqun sıfatı bir az *enlənmişdi* (Mir Cəlal); Yolu *daraltırdı*.

ENLİ – DAR İkinci möhölləyə golineç, küçələri *enli*, tomiz və evləri solğun ilə tikilmişdi (N.Norimanov); Athlər *dar* küçələri, öyri döngöloru keçib, seminariyanın yanına qədər gəldilər (İ.Sixli).

ENLİ – QISA Lazar *enli* qaşlarını qaldırıb gülüməsdi (S.Voliyev); Tapdıq moni gərcək *qisa* qaşlarını dardı, gözlərini boroldıb üstüne yeridi (Y.Əzimzadə).

ENLİ – NAZİK Kişinin sıfoti *enli* və qabarğıdır (Mir Cəlal); Dogrudan da, qurmaq

ENMƏK – QALXMAQ

kimi nazik yola araba salmağın no qodər cosarət istədiyini düşünür... (Mir Colal).

ENMƏK – QALXMAQ Uzunib divanda İlqar bayaqdan; Gah enir, gah qalxır geniş sinası (H.Hüseynzadə).

ENMƏK – YÜKSƏLMƏK Peşəm yüksəlməkdər, ennak bilmiram (S.Rüstəm).

ENSİZ – GEN Yeja özünü kirpi kimi yığıdı, ensiz ciyinlərin qisib bölgəzini uzatı (S.Vəliyev); Axund öskürən kimi Şirin gen və uzun tumanı ilə ayaqlarını örtdü (Mir Colal).

ENSİZ – UZUN Ortada uzun, lakin ensiz ayaqları xalça salmışdı (M.Ibrahimov).

ERTƏ – AXŞAM Səbəh çox ertə oyanardı qar; Durquzar idi hamı xidmətkarı (A.Səhhət); Axyum kənddə əl-ayaq yığılan vaxt Qədir oyandı (Ə.Vəliyev).

EŞİK – İÇƏRİ Hacı Həson bir söz deməyib golir, yapsırı Iskəndərin qolundan və çəkə-çəkə apnar eşi (C.Məmmədquluzadə); İçəri girən kimi əlini gödəkəsinin cibinə salardı (Mir Colal).

ETİBARLI – VƏFASIZ Görünür, etibarlı kişişən (A.Saiq); Bu vəfəsiz dünə monim son ümidiyi söndürdü (M.Hüseyn).

ETİBARLILIQ – VƏFASIZLIQ ...Aparatların işdə etibarlılığı onların konstruksiya və vəziyyətlərindən xeyli dorocada asılıdır (P.Rüstəmzadə); Artıq arvadının vəfəsizliğina qotu olaraq inandı (Çəmonzomilə).

ETİNASIZ – DİQQƏTLİ Yeqi onu etinasız dirlədi (S.Vəliyev); Buna görə başqalarına nisbaton daha çox digqətlə olmalıdır (C.Əmirov).

ETİNASIZLIQ – DİQQƏTLİLİK Rüstəm kişi Mayaya etinasızlıq göstərdi (M.Ibrahimov); Digqətliliyinə görə toşkuktur edirik.

ETİRƏZ – ETİRAF Səriyyə xalanın bütün etirəzləri puça çıxdı (S.Rohimov); Qadının etirafı və yaxud tösdicisi monim marağımı toskin etmirdi (S.Hüseyn).

EVLƏNMƏK – BOŞANMAQ Qoriba idi ki, Şəmxal evlənməydi (İ.Sixli); Mon

EYNİLİK – MÜXTƏLİFLİK

də soni boyaram, qalarsan canın çıxa-çıxa (Çəmonzomilə).

EVLİ – SUBAY İndi qadan alım, evlisən? (Ə.Haqverdiyev); Mogor şəhərdə ağıllı, aila sevin subay kişilər azdır? (C.Əmirov).

EVLİLİK – SUBAYLIQ Otuz ildir, sono ev düzəldirom, uşaq saxlayıram; Bu da mənim evliliyimin evəzi!.. ("Aşıq Ələsgor" dastanı); Saqqalını subaylıqda ağartmaya-caqdı ki?... (M.Ibrahimov).

EYBƏCƏR – QƏŞƏNG Fərhad xan bigiburma, yekəqarın, eybəcər bir pöhləvan idi (Nağıl); Göy üzündə bir qəşəng, Tağ görünür yeddi rəng (A.Səhhət).

EYBƏCƏRLƏŞMƏK – QƏŞƏNG-LƏŞMƏK Qaraşa elə gəlirdi ki, Kələntər çox kök olduğundan, orta boyu bir qısalır və eybəcərləşirdi (M.Ibrahimov); Qəhrəman ucalmış, qara saçları daha da sıxlışmış, özü do yəsiyib qəşəngləşmişdi (S.Rəhimov).

EYBƏCƏRLİK – QƏŞƏNGLİK ...Eybəcərliyinə görə heç kos adını çekmir (Ə.Əbülləhəsən); Qara saçları onun ümumi görünüşüno bir qəşənglik gotirirdi (A.Məmmədrəzə).

EYIBSİZ – ÇIRKİN Eyibsiz dost axtaran dostsuz qalar (Ata, sözü); Başqalarının könlük qapısına açan salmaq, uğurluqdan da çirkin işdir (M.Hüseyn).

EYİBSİZLİK – NAMUSSUZLUQ Övladın eyibsziliyi valideyin başını ucadır. Yox, yox, mon belə namussuzluğa razı olmaram (M.Hüseyn).

EYNİ – MÜXTƏLİF Son varlığın eyni-sən, buna sözümüz var? Üroyison, beynişən, buna sözümüz var? (M.Müşfiq); Müxtəlif biki-lər özüne diqqət tolob edirdi (M.Ibrahimov).

EYNİLİK – MÜXTƏLİFLİK Lakin yellowcək sırótla qalıb endikea. Veysin fikirlərində do elo bil eynilik artırdı (Ə.Əbülləhəsən); İnsanların düşüncə və isteklərinin bir-birinə zidd və müxtəlifliyini gördükə horana düşmiş yolcu kimi çəşib qalır (M.Ibrahimov).

ƏBƏDİ – MÜVƏQQƏTİ



ƏBƏDİ – MÜVƏQQƏTİ Sübəhün abədi aşıqları olan boz torağyla havalandıb sohər nəğmələrin oxuyur (M.Rzaquluzadə); Xalq müvəqqəti sükütu pozaraq dedi (M.S.Ordubadı).

ƏBƏDİLİK – MÜVƏQQƏTİLİK Əbədilik müvəqqətilikdən üstündür ("Qabusname").

ƏBƏDİYYƏT – MÜVƏQQƏTİ Dün-yaya bir dofa gəlsə də insan; Yeno abədiyyat onundur, fəqat (S.Rüstəm); Əziz bacı, müvəqqəti hayatının abədi yadigarı bu öksimi son verirəm (İ.Sixli).

ƏBƏS – MƏNALI Ancaq abəs yəro həyəcan keçirirdi (İ.Sixli); Uzun və manalı bir süük Kamranı tutmuşdu (Mir Colal).

ƏBLƏH – AĞILLI Bu zarafatın o ablaha neçəyo oturacağını göstərirəm (S.Vəliyev); Sözdə hünərdən dəm vurmaq asandır, ancaq ağıllı adamlar quru sözə inanmazlar (Mir Colal).

ƏCLAF – VİCDANLI O vaxt bizim nahiyyənin pristavi Navedski adında çox röhməsiz və əclaf bir adam idi (Ə.Vəliyev); Bu xidməti hor bir vicedanlı kişi yerine yetirməli idi (M.S.Ordubadı).

ƏCLAFLIQ – LƏYƏAQƏTLİLİK Gör-mürsən, kişinin üz-gözündən, hor horokatından əclaflı təkülür (A.Saiq); Mon onun ləyəaqətliliyinə lap ovvoldan bələdəm.

ƏCNƏBİ – ANA Onları əcnəbi dillərdə oxutmuşam (M.S.Ordubadı); Onlar ana dilində danışırlar (M.Hüseyn).

ƏCNƏBİ – YERLİ Əcnəbi yeno çama-danı verməyib, tocilon... vəñzaldan şohoro çıxdı (S.Qonizadə); Özü do yerlidir (Y.Əzimzadə).

ƏDALƏT – ZÜLM Aldadır boşarı yalan vadları; Haqqdan, ədalətdən yoxdur bir osar (S.Vurğun); Tainki ayıqdır, hozor et or dedi-yindən; Ər zülmü yamandır (M.Ə.Sabir).

ƏFƏLLİK – ZİRƏKLİK

ƏDALƏTLİ – İNSAFSIZ Heç bundan ədaləti qorar olmaz (M.Ibrahimov); Bozən onun gözlərində parıldayan sevinc bər an qədar qısa və insafsız idi (M.Hüseyn).

ƏDALƏTSİZ – İNSAFLI Heç bir zaman hökumət ədalətsiz iş görəməz (C.Cəbbərli); İnsafı və məhrəban bir adamdır ("Ulduz").

ƏDALƏTSİZLİK – İNSAFLIQ Məgor mon az ədalətsizlik, az insafsızlıq rövürəm? (Ə.Haqverdiyev); İnsaflılığını söz ola bilməz ("Azərbaycan").

ƏDAVƏT – DOSTLUQ Bizim qaçı-ğımızı gərə, Pərviz xanla Rəhim xanın arasında ədavət düşəcəkdir (Ə.Haqverdiyev); Dostluqda deyilən hor sözə min məna verirən (M.Hüseyn).

ƏDƏB – QABALIQ Təzə gəlinlər, cavan qızlar yanına giro bilməzdi; ədəb, hoya, hörmət vardi (Q.Qantomir); Bax, mon gələcəyin bu qabaklı ilə razılıq bilmərom (M.Hüseyn).

ƏDƏBLİ – KOBUDLUQ Vəqajı Qasım omi çox ədbili və söz eşidən idi (C.Məmmədquluzadə); O mono təraf oyılıb, kobud bir piçili ilə adını çağırıd (Y.Əzimzadə).

ƏDƏBLİLİK – KOBUDLUQ Oğlan ədbiliyyindən başını aşağı saldı və cavab verdi ("İzahlı lügət"); Düzdür, bəzən kubudluğuna öyrənmişdir (Y.Əzimzadə).

ƏDƏBSİZ – ABIRLI Xain, alçaq, ədəhsiz, aq qapını (H.Cavid); Mon... tomiz və abırlı böyümək istərən, no iş idi başına goldi (Mir Colal).

ƏFƏL – ZİRƏK Ha, bala, belə bir kimin monim kimi əfəl noticosi var (B.Bayramov); Varlıdır, arxalıdır, özü da elo bə Solim kimi zirəkdir, gözüaçıqdır (M.Ibrahimov).

ƏFƏLLİK – ZİRƏKLİK Çox görmüsük dürlü-dürlü ölümləri, Qocalıdan, xostolik-dan, əfəllikdən ölonları (X.Rza); Atamın zirəkliliyi müqəblində monim çox aciz-avarə

ƏFSANƏ – HƏQİQƏT

bir uşaq olmağımı üzərə çəkənlərin on dəhşətlisi Nabat xalanın oğlu Yaqub idi (Ə.Öylisli).

ƏFSANƏ – HƏQİQƏT Bular *həqiqət*-dir, *əfsanə* deyil; insan nolur qurdur, nolur tərəf (H.Hüseynzadə).

ƏFSANƏVİ – ƏSİL Qartal dedikləri o *əfsanəvi* qohroman budur (M.Hüseyn); Cox sağ ol, oğlun Fərid bütün vuruşlarda *asıl* igid olduğunu sübət etmişdir (M.Hüseyn).

ƏFSANƏVİ – HƏQİQİ Gülsenəm arvad öz torifindən ruhlanılar, ruhlandıqca da elo bil, qeyri-adı, *əfsanəvi* bî hadisədən dəmşirdi (M.Hüseyn); *Həqiqi* vo osas səhəbtlər axşam sorbəti ilələn zaman başlanacaq idi (M.S.Ordubadi).

ƏĞYARLIQ – DOSTLUQ Kim olub oğrara yar, eylor mano *əğyarlıq* (M.Füzuli); Elo bil o, ...*dostluğu*, sadəqət *əsil* ürək döyüntüsü ilə torannım edən bir şairə qulaq asırı (M.Hüseyn).

ƏHATƏLİ – BİRTƏRƏFLİ Daha *əhatəli* iclas çağırılsın; Yaxın bir gün, ətraflı danışmaq üçün (R.Rza); Mosoloni *birtərəflı* həll etmişlər.

ƏXLAQLI – POZĞUN Püstoxanım *əxlaqlı*, namuslu qadımdır. Gözöl olmasına baxmayaqaraq, *pozğun* arvaddır (C.Əmirov).

ƏXLAQSIZ – NAMUSLU Şeyx Nəsrullah hayasız, yalançı və *əxlaqsız* bir adamdır (M.Ibrahimov); Bu evin sahibi sondan min pay *namuslu* adamdır (Ə.Öylisli).

ƏXLAQSIZLIQ – NAMUSLU LUQ ...Onun hörmət və nüfuzunun azalması və xidmətlərinin əlindən çıxmazı Mehribanın *əxlaqsızlığından* irolı golmişdir (S.Hüseyn); O, *namusluğundan* dinib-dansımdır.

ƏKİN – BİÇİN Bağın, *əkinin* xeyrini boyalar görəcəkmiş; Toxum okməyo deh-qanları neydərdir, ilah? (M.Ə.Sabit); *Biçinə* çin gorəkdir, xırmana vol (S.Ə.Şirvani).

ƏKİNCİ – BİÇİNCİ Özünüz do yaz *əkinçi*, qış dilənci (Ə.Haqverdiyev); *Biçinçi* haqqını yerdən yıgar (Ata, sözü).

ƏLIAÇIQ – XƏSİS

ƏKMƏK – BİÇMƏK Gecə, gündüz *əkir*, *bicir* yoxsun; Yeno görəməz evində bir məhsul (A.Şaiq).

ƏKMƏK – ÇIXMAQ Arpa *əkdim*, dar çıxdı (Ata, sözü).

ƏKSİNƏ – DÜZÜNƏ Voziyoti bütün *əksinə* mona edirsınız (M.S.Ordubadi); Şərait mösələyə *düzünə* yanaşmağı təlob edir.

ƏQİDƏLİ – MƏSLƏKSİZ ...Sizin nocib ürkli və yüksək *əqidəli* bir adam olduğunuzu görürüm (M.Ibrahimov); O, *məsləksiz* adımdır.

ƏQİDƏSİZ – MƏSLƏKLİ ...Bir addim evazında beş addim geri çökələn *əqidəsiz*, etiqadızsad adamlardandır (M.Ibrahimov); Onu *məsləklə* bir şoxs kimi tanıyırlar ("Azərbaycan").

ƏQLİ – FİZİKİ *Əqli* omokla *fiziki* omok arasındakı ziddiyət aradan qaldırılmışdır.

ƏLATLI – AŞKARCA Tarverdinin bu horəkəti, *əlatlı* öküzləri satılıb yeməyi tolimatçı Mocidi port etmişdir (S.Röhimov); İlahi, yuxu görürüm, ya bu *uşkardır*? – deyo özünü toxadtı (Mir Colal).

ƏLATINDAN – AŞKARCA O, *əlatindan* öz işni görürdü (M.Ibrahimov); *Aşkarca* bizim oleyhimizə damşır.

ƏLBİR – TƏK Düşünüb bayaqdan tökmüşən tödbir; Gərək sino gərok düşməno *əlbir* (S.Rüstəm); Özün də meydanda *tək* qaldın... (M.Hüseyn).

ƏLƏK-VƏLƏK – SAKITLIK Bu yerdə yer tapılmaz artıq qüssəyyə, dordə; O yerdəsə ürəklər dorddon *ələk-vələkdir* (S.Rüstəm); Mişka olı ilə *sakitlik* işarəsi verdi, başa saldı (Mir Colal).

ƏLƏM – NƏŞƏ Keçdim artıq gülo-gülo mon *ələmdən* nəşəyə (S.Rüstəm).

ƏLIAÇIQ – XƏSİS Dodom kimi *əliaçiqsan*, verondo üzünü görəmə (M.Ibrahimov); Olursunuz, duman olun, sis olmayı; Nədo xəsis olsamız da; Sevgidə xəsis olmayı! (B.Vahabzadə).

ƏLIAÇIQLIQ – XƏSİSLİK

ƏLIAÇIQLIQ – XƏSİSLİK Nəbinin igidiyi, *əliaçılığı* dillərdə dastan olur ("Qaçaq Nəbi"); Son niyə indidən usağı sinsişdirən, yoxsa pulun *xəsisliyini* cloyır-sən? (Mir Colal).

ƏLİBƏŞ – ƏLİDOLU Lakin mən onum evinə *əlibəş* golib *əlidolu* gedən, *əlidolu* golib *əlibəş* gedən adamları kim olduqları ilə ola maraqlanıram (S.Rüstəm).

ƏLİDİYRİ – DÜZ Cox zaman *əliyiriləri* bir torofda qoyub, *düz* adamlardan yapışır-lar (C.Əmirov).

ƏLLƏŞMƏK – AVARALANMAQ Fatma arvad hələ do tondır başında *əlləşir* (Mir Colal); Orda-burda *avaralanırdı*.

ƏLLİ – YAVAS Dədik: Öyrən hər şeyi; *Əlli* torpən, *əlli*, qız (M.Rahim); Yaman yavas işləyirson ("Ulduz").

ƏLSİZ – BACARIQLI Bizo *əlsiz* adamlar yox, bacarıqlı adamlar lazımdır.

ƏLÜSTÜ – GEC Məmmədəhəsan *əlüstü* girdi hoyoto (C.Mommoduluzado); Boli, Klara xənim, *gecidir*, çox *gecidir* (C.Əmirov).

ƏLVERİŞLİ – FAYDASIZ Əlverişli yerdərə gizlənmış düşmən snayperləri bir an belə susmur (S.Voliev); Baş qoşmaq da *faydasız* idi... (Mir Colal).

ƏLVERİŞLİLİK – YARARSIZLIQ Lənkəran zonasının subtropik bitkilər yetişdirmək üçün *əlverişliliyi* çıxdan molundur. Onun *yararsızlığı* barədə mono deyiblər.

ƏLVERİŞSİZ – MÜNASİB Yaxşı vo somorolı işləmək üçün *əlverisiz* yox, *münasib* şərait yaradılmalıdır.

ƏMƏKCİ – MÜFTƏXOR Gec-tez *əməkcilər* qoləbə çəlacaqlar (Çəmənzo-milin); Bizim aramızda *müftəxorlara* yer yoxdur.

ƏMİN-AMANLIQ – MÜHARİBƏ *Əmin-amalıq* olmaz, olmasa əmniyyotlər (S.Rüstəm); *Müharibə* deyildir qurbansız, tohlikosuz (S.Rüstəm).

ƏMR – XAHİŞ Lyudmilacan, sizin hər bir xahişiniz monim üçün *əmrdir* (C.Əmirov).

ƏSAS – YARDIMÇI

ƏNDAMLI – ARIQ Əndamlı xanım xalata oxşar, qırmızı güllü, sarı paltar geymişdi (M.Ibrahimov); Polis idarəsi roisi ucabav, *əriq* vo kürən bir adamdı (M.Hüseyn).

ƏNDƏRMƏK – DOLDURMAQ Çuvallın ağızına açıp unu toknuya *əndardı* ("İzahlı lügət"); Maşını *doldurub* yola saldılar ("Azərbaycan").

ƏNGƏLLİ – ASAN Həç zərər yox, burax asılsımlar; Daha *əngəlli* bir xəbor var, ovo! (H.Cavid); Baş sahibi olmaq *əsəndir*, amma bu başı salamat gozdişmək hünər istor (M.Hüseyn).

ƏNTƏR – GÖZƏL Qızların on *əntəri* Gündəsto id. Dilərə *gözəl* idi, bolka da, yer üzündəki bütün qızlardan *gözəl* idi (Ə.Öylisli).

ƏNTƏRLİK – GÖZƏLLİK Onun sir-sifotindən *əntərik* yağır ("Ulduz"); İndi onun üzündə zorro qodar da *gözəllik* yox idi (Ə.Öylisli).

ƏNTİQƏ – KİFİR Topuşun başı üçün lap *əntiqə* bir yurru oğlanı oldun (S.Rəhimov); Boy olanda no olar, başı batmış no qodar da *kifirdir* (Mir Colal).

ƏR – ARVAD Arvad qab dosmali ilə gözlorunu silib *ərinin* qabağında döyükdöyükdə qaldı (S.Röhman).

ƏRİNCƏK – ÇALIŞQAN Şişman momur uzun bir süxudan sonra *ərinçək* həllədən qırğızıb, qazanın qabağında döyükdöyükdə qaldı (S.Əmirov).

ƏRİNMƏK – İŞLƏMƏK Samovara su tökməyə, kömür salmağa *ərində* (M.Ibrahimov); Uzaqlardan kağızı golir, özü də sanitər *ışlayır* (Mir Colal).

ƏSARƏT – AZADLIQ Zahiri *əsarətdən* xilas olduğunu kimi, batını *əsarətdən* xilas olmamış (C.Mommoduluzado); Onda *azadlıq*, gün işığına həsrət qoyanlara qarşı qozob hissə coşurdu (Mir Colal).

ƏSARƏT – HÜRRİYYƏT Kəmül bir quşdur ki, sevməz *əsəret*; Daim çırpinır, istoyır *hürriyət* (A.Sohhot).

ƏSAS – YARDIMÇI Əsas suallar qaldı konarda, yardımçı suallarla toləbonı yordu.

ƏSASƏN – QISMƏN

ƏSASƏN – QISMƏN Maarif sahəsində mübahisə *əsasən* tədris ocaqlarına münasibətə meydana çıxırı (A.Şaiq); *Qismən* biziə razılaşdırı.

ƏSASLI – TUTARSIZ Belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün *əsası* döllər və sübutlar lazımlı golocokdır (S.Hüseyn); Onun gotirdiyi döllərlə *tutarsız* idi ("Jurnalist").

ƏSASSIZ – TUTARLI Onun verdiyi xəbərlərin bir çoxu *əsassız* xəbərlər idi (M.S.Ordubadi); Vəkilin *tutarlı* döllərləri; Eşidib az qalır qalxıb ol vura (B.Vahabzadə).

ƏSƏBİ – SAKİT Mollayev qaraqabaq, zəhmi və *əsəbi* bir adamdı (M.Hüseyn); Hər yer, hər torəf *sakit* və durğun görünürdü (Mir Cəlal).

ƏSƏBİLƏŞMƏK – SAKİTLƏŞMƏK Cahandar ağa yenidən *əsəbiləşdi* (İ.Şixli); Aralıq bir az *sakitləşmişdi* ki, mən şahı boyunundan açdım (Mir Cəlal).

ƏSƏBİLİİK – SAKİTLİK Səlimin *əsəbiliyi* artır, narahatlığı çoxalırdı (S.Rəhimov); Zeynəb yenə da *sakitliliyini* pozmamış, "işində ol, belə boş sözlərə inanma" – deyə Gülsümə tosklinik vermişdi (İ.Şixli).

ƏSİL – YALANCI Lakin yənə tekrar edirəm, mənəcə, *əsil* qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir (H.Cavid); Onun qəhrəmanlığı *yalançı* qəhrəmanlıqlıdır.

ƏSKİ – TƏZƏ Sonradan qövrəyər *əski* yaralar (S.Vurğun); *Təzə* paltarı ona çox yaraşırdı (M.Hüseyn).

ƏSKİ – YENİ Əski kənd gecədir, *yeni* kənd gündür (S.Rüstəm).

ƏSKİKLİK – AKTİQLIQ Özündə bir *əskiklik* duyuru (Mir Cəlal); Hər zaman özündəki *artıqlığı* başqlarına çatdırmağa can atıldı ("Azərbaycan").

ƏSKİLİK – YENİLİK *Yenilik* əskiliyi udmaq üçün sefərber (S.Rüstəm).

ƏTİACI – MÜLAYİM Ax, necə *ətiaci* arvadsan, – dedim, lakin birdən Yaqtu-

ƏYLƏNMƏK – GETMƏK

düşünüb sosını yumsaldaraq ona yalvardım (Ə.Məmmədxanlı); Zahidin şirin səhətləri, zahirən *müləyim* xasiyyəti mönəm üçün ideal ola biləməz (Mir Cəlal).

ƏTLƏNMƏK – ARIQLAMAQ Sifəti o qədər *ətlənmışdı* ki, göyəm çordayı boyda gözləri güclənmişdir (A.Makulu); Lyuba *ariqlaşmışdı* (Y.Əzimzadə).

ƏTLİ – ARIQ Onların əlləri yumru, *ətlidir*, barmaqları olduqca qısamışdır (M.S.Ordubadi); Atlatz paltar, qırmızı çəkmiş geymiş bi *ariq* qızın qaşları mötərizə, burnu sual işarəsində oxşayırı (Mir Cəlal).

ƏTRAFLI – QISACA Axşam mütəqəsizə gələrəm, *ətraflı* səhəbət edərək (C.Əmirov); Şəhərəvalı *qisaca* damışdım (Y.Əzimzadə).

ƏVVƏL – SON İslana-islana xeyli dolandırı; Yolun nə *əvvəli*, nə *sonu* vardi (H.Hüseynzadə).

ƏVVƏLA – SONRA Qəhrəman beynin, *əvvəla*, pulu yoxdur (Ə.Haqverdiyev); *Sonra* ağır-agır qalxıb, kölgəlikdə, göy otun üstündə dırşəkənlər (Mir Cəlal).

ƏVVƏLCƏ – SONRA *Əvvəlcə* Lyudmilanı yola salırıq, *sonra* isə bir az gəzirik (C.Əmirov).

ƏVVƏLİNÇİ – AXIRINCI Doğrudur, bir neçə adam bilir ki, Yusif ilən *əvvəlinçi* dəfə görüşməyirsən (N.Nərimanov); Başa salmadın məni ki, niye bu *axırinci* görüşümüzdür və nə səbəbdən ayrılmalyıq (Anar).

ƏYİLMƏK – DURMAQ Masa *ətrafında* dörd nəşər də *əyilmişdi* (H.Nəzərlə); Bir sutka ayaq üzündən *durdum* (Mir Cəlal).

ƏYİLMƏK – QALXMAQ *Əyildi*, ovcunu qoşalayıb, suya saldı (M.Eynulla-yeva); Ev sahibi da *qalxdı* (Mir Cəlal).

ƏYLƏNCƏLİ – CANSIXICI Ona da bir qız nişanlarıq; *Əyləncəli* bir toy möclisi qurarıq (H.Cavid); Evin havası *cansixicidir*.

ƏYLƏNMƏK – GETMƏK *Əylən*, bir qulaq as sözə ("Koroğlu"); Qədir fürsət bilib yayındı, üzünü bağlara torəf tutub yavaşça, dala baxmadan gedirdi (Mir Cəlal).

ƏYMƏK – QALDIRMAQ

ƏYMƏK – QALDIRMAQ Sünbüller ağırlaşış boynunu *əymışdı* (İ.Şixli); Qolumu *qaldırdım* ki, atım, gördüm ki, xortdan yoxdur (Mir Cəlal).

ƏYRİ – DÜZ Əyyirlər *əyrini* görsün, *düzü* baxsınsa düzüne; Gelmeyibdir belə bir möcüzə dünya üzüne (Ə.Vahid).

ƏYRİLİK – DÜZGÜNLÜK Zira ki, yalan və *əyrlilik* homişə aşkar olub insanı bədnəmədir (N.Norimanov); Sərə hökuməti galən kimi şəhərlərə kəndlər arasında yolların *düzgünliyinə* diqqət yetirdi (Ə.Haqverdiyev).

ƏYRİLİK – DÜZLÜK Rüstəm kişinin nəyi olsa *əyrliliyi* yox idi (M.Ibrahimov); Qazəbləndi indi de; həkimin *düzlütüyünə* (B.Vahabzadə).

ƏYYAR – MƏRD Qara pəhləvan yaman güclü, həm də yaman *əyyar* idi ("Koroğlu"); Sizin əriniz Əzizbəy cəx *mərd*, səmimi və necib bir insandi (M.Hüseyn).

ƏYYARLIQ – MƏRDLİK Bu qazvinili Şeydadır ki, gündüz sərraflıq edər, gecə *əyyarlıq* (M.F.Axundzadə); Bu qadının *mərdliyi* yalnız qohum-qardaşı deyil, bütün məhəlləni heyrətə getirmişdi (M.Hüseyn).

ƏZAB – ZÖVQ Fərhad, Forhad, niyo mənə *əzab* verirsen, vicedanımı parçalayırsan? (C.Cabbarlı); Onun bədii *zövgünü* korlayan mahnilardan yüksək xalq müsiqisini doğru geniş bi yol açacağam (M.Hüseyn).

ƏZABLI – XOŞ Bu bir ay Bileqis üçün sixintili və *əzablı* keçdi (S.Vəliyev); Qaranlıq qatlaşır, əl-ayaq çəkilir, gündüz adama *xoş* gələn sərnişin sazağı qeyrili (Mir Cəlal).

ƏZİYYƏTLİ – RAHAT

ƏZABLI-ASAN Neft səltənotu Bakıda neft tapmaq *əzablı* bir işə çevrilmişdir (A.Şaiq); Danışanlar çox *əsan* sözər deyidilər (Mir Cəlal).

ƏZAZİL – INSAFLI Qara xan *əzazil* bir xain idi ("Koroğlu"); Onu *insaflı* bir sistem işçisi kimi tanıydırlar.

ƏZAZİLLİK – İNSAFLILIQ Sabiq milyonerin arvadı Nərimin onun *əzaziliyini* görəndə üşyan edib deyir ki, dövlətlilər amansı və mürüvvətsizdirler (M.Hüseyn); Yusin öz *insaflılığı* ilə insanı heyran edir.

ƏZƏL – SONRA Dizi üstə *əzəl* alıb basımı; Sildi lütf ilə qanlı göz yaşımı (A.Səhət); *Sonra* buntı mösləhət görmədi (Mir Cəlal).

ƏZİK – SAX Əzik donunun atoyını aşağı çəkdi (İ.Şixli); Mərcan xala mənə *sax* manatlar seçib verirdi (Ə.Thylisli).

ƏZİNİK – GÜMRƏH Mədəd işdən qaydından sonra *əzinik* yəro girdi, bir azdan yuxuladı (S.Rəhimov); Səhər yerindən *gümrah* dardı.

ƏZİNİK – SAF Stolun üstüne *əzinik* yox, *saf* alma və armud qoyulmuşdu ("Jurnalist").

ƏZİYYƏT – RAHATLIQ Vetrova bütün *əziyyətlərə* mərdliklər qatlaşır (M.Hüseyn); "Uşağı" kuplesini, *rahatlığını* bir də yoxladı... (Mir Cəlal).

ƏZİYYƏTLİ – RAHAT Bu, xüsusi diqqətlilik tələb edən çox *əzizətli* iş idi (C.Əmirov); Yarım saatda qəder yenə *rahat* uğurraq (M.Ibrahimov).

Ff

FACİƏ - KOMEDİYA Bu dehşetli faciəni görüb ürəyi sıxıldı (S.Voliyev); Komediya mülliñ istor yumor, istorso do satira gülüşü ilo comiyiyotın eyiblərini təqnid atışına tutmaqla onları istəl və ya məhv etmək istəyir (F.Qasimzadə).

FACİƏLİ - KOMİK Haminizod tədricon bu ağır faciəli günlərə alışın və hadisələrin sonunu gözlöyürsiniz (S.Voliyev); Komedyanın əsas tonqid hədofi və komik qohramanı Tariverdirid (F.Qasimzadə).

FAĞIR - DƏCƏLƏL O, fağır, nəzakətli, röhmlü bir gəncdir (M.S.Ordubadi); Rizvan ilə beş dəcəl, hər gün burda oynayır (M.Dilbazı).

FAĞIRLIQ - DƏCƏLLİK Elə onu bu günu qoyan onun fağırlığıdır ("Ulduz"); Dəcəlliyin bacaxmaraq, məktəbdə öğlənlər da, qızlar da xətrini istayırdılar (S.Qodirzadə).

FANTASTİK - REAL Bəs real həyatsız fantastik əsərin taleyi necə olardı ("Azərbaycan").

FANTASTİKA - REALLIQ Mən bilən bu cür fantastika reallığı zonginlaşdırır ("Azərbaycan").

FARAĞAT - SƏRBƏST Svetlana Stepanova ayağa qalxıb farağat durdu, ucadan dedi (C.Əmirov); Çoxdan bori türkəndən və sərbəst horakat etməyən el-qolu istədiyi somto oyılıb büküldü (Ə.Voliyev).

FASİLƏLİ - MÜNTƏZƏM Onların işi fasılalıdır. ...Marmor koridorda yalnız divar saatının müntəzəm tiqitləri eşildilər (M.Hüseyn).

FASİLOŞİZ - ARABİR Demək olar ki, bütün ömür boyu fasılışız İsləmişəm ("Azərbaycan"); Arabir qəribəsərlər, tozədən yollarla, soforlərə çıxmış istədi (M.Hüseyn).

FAYDA - ZƏRƏR Danışmaqdən fayda yoxdur (Ə.Haqqverdiyev); Əzizbəyov! Bunlar hamısı sizin zərərinizdir (M.Hüseyn).

FAYDALI - ZƏRƏRLİ Oxyun faydalı kitablardan (A.Şaiq); O ki qaldı kirpiyo, o da zərərlə heyvan deyildir.

FAYDASIZ - XEYİRLİ Ancaq Rantik yaxşı başa düşdü ki, bütün bunnar faydasızdır (C.Əmirov); Əvvolecev sahibəsi, sonra da Mikola, Alynوشkaya xeyirli gecə dileyib, ah-ufla sobanın üstüne qalxdı (S.Qedirzadə).

FƏAL - PASSİV O neinki fəal bir şəfqət bacısı, həm də Anita kimi qəhrəmanın bir qadın ididi (S.Voliyev); Vəsiyevskayanın romanları passiv müşahidə möhsulu deyildir (C.Mehdi).

FƏALLAŞMAQ - PASSİVLƏŞMƏK Formasız materia passivdir, yalnız materia forma ilə birləşdikdə fəallışır. Məchul fellərdə subyekt passivlaşır.

FƏALLIQ - PASSİVLİK Meclisin kişi-lər hissisi xüsusi fəallıq göstərirdi (M.Ibrahimov); Sən bu işdə passivlik göstərisən.

FƏDƏİ - FORARİ Adım fədəaidir, bil ağa dərvish; Çökəno xəyalımı uzağa, dərvish (M.Rahim); Bizim naslımızda forarı yoxdur.

FƏDAKAR - QORXAQ Fədəkar adamlardır (M.Ibrahimov); Söhrəb əqrəb kimi zohorli, amma dozanqurdu kimi qorxaqdır (M.Hüseyn).

FƏDAKARLIQ - QORXAQLIQ Senot dostluq və məhəbbət kimi fədəkarlıq teleb edir (C.Mommədov); Ehtiyat qorxaqlıq demək deyildir ("İzahlı lügət").

FƏHMLİ - KÜT Cox fəhmi, qabiliyətli əşadır (Mir Cəlal); İndi onun simasında, intihara qorar vermiş kimi, küt bir dərğünluq vardi (Mir Cəlal).

FƏHMISIZ - AĞILLI Fəhmisiz övladı valideyn no etsin? ("Azərbaycan"); Sado, mülayim xasiyyəti, ağıllı, torbiyeli qız idi (S.Qodirzadə).

FƏLAKƏT - SƏADƏT O, ailə həyatını gah səadət, gah da fəlakət tərəfdici bir şəkilde görürdü (M.S.Ordubadi).

FƏLAKƏTLİ - SƏADƏTLİ

FƏLAKƏTLİ - SƏADƏTLİ Bu ağır və fəlakətlə vaxtda nə əcəb o monim qeydimə qalımayıb? (M.Talibov); Bizi səadətlə gölcük gözləməkdər (M.S.Ordubadi).

FƏNA - XOŞ Ah, nə fəna xəbor! (S.S.Axundov); Ümidvaram ki, Parisdə daha xoş xəborlər cəsidiçəyim ("Azərbaycan").

FƏNALAŞMAQ - YAXŞILAŞMAQ Bax fənalasdı bəsbütün halim (H.Cavid); Yaxşılaşır, bir-iki günü kimi evo golər ("Ulduz").

FƏNALIQ - YAXŞILIQ Dedin nə yaxşı ki; yuxuda otağın olmuşdu; Iblisin fənalıqlar ölkəsi (R.Rza); Elədiyim yaxşılığı qarşı teşəkkür bu imişmi? (Mir Cəlal).

FƏRASƏTLİ - MAYMAQ Rəhmətlük atası kimi çox ağıllı, fərasətlidir (S.Voliyev); Görürməsin maymaqın biridir (M.Ibrahimov).

FƏRASƏTSİZ - BACARIQLI Bu dəfə o, fərasətsiz oğlu Firdun xanı da özü ilə götürür (Ə.Haqqverdiyev); Xoşbəxtliyindən Güler ağıllı və bacarıqlı qızdır (M.Ibrahimov).

FƏRDİ - KOLLEKTİV Əsil bizim adamlardan yaranmış hər kollektiv belə bir çaydır (M.Ibrahimov); Fərdi işgüzərlər heç bir səmərə verməz.

FƏRDİ - ÜMUMİ Fərdi okindən, şoxşı mal-qaradən heç nə çıxmaz (Ə.Voliyev); Bu bizim ümumi işimizdir (Ə.Voliyev).

FƏRƏ - BEÇƏ Kül sənin başına, gözəl fərə, beçə də soni bayınmır (Ata, sözü).

FƏRƏH - KƏDƏR Uşağı yemek böyütməz, fərəh böyüdür (Ata, sözü); Kəndimizi kədər bürüdü (M.Ibrahimov).

FƏRƏHLƏNMƏK - KƏDƏRLƏNMƏK Pakizo döyüdən qalib çıxdığına fərəh-ləndi və bərkədən qəhqəhə çəkdi (İ.Sixli); Moşədibov Səlimə ürok-dırək vermek əvəzində, onu daha da kədərləndirdi (M.Hüseyn).

FƏRƏHLİ - KƏDƏRLİ Burada həyat nə gözəl, fərəhlidir (S.Voliyev); Daxmaya qoriso kədərləi bir süküt çökdü (S.Qodirzadə).

FƏRQLƏNMƏK - EYNİLƏŞMƏK Xüsusi fəvqələde bacarığı, istədi ilə başqa

FÖVQƏLADƏLİK - ADİLİK

tələbələrden fərqlənirdi (İ.Fərzoliyev); Səzərlərin bir qrupu formaca eyniləşir (A.Qurbanov).

FƏRQLİ - EYNİ Canlı göyərçinlərden; Ancaq mon cox forqliyam (A.Şaiq); Şənbə günü nahardan üç saat sonra vozirlo eyni qosrdı, eyni qayda ilə mister Haroldu qarşıladılar (M.Ibrahimov).

FƏRLİ - BİVEC Nəcə yəni oğlanın fərlili adamları yoxdur (M.Ibrahimov); Bivec uşaqdır (S.Qodirzadə).

FİKİRLİ - ƏHLİ-KEF Mən görürom siz ikiniz də fikirli, qanacaqlı adamlarınız (Ə.Haqqverdiyev); Əhl-i-kefin biridir, ona iş buyurmaq olarmı? ("Azərbaycan").

FİNİŞ - START Kim bilir; haradadır; ömür yolunun finisi (R.Rza); Yaxşı start götürümlər.

FİRAVAN - ACINACAQLI Onlar evvələc acinacaqlı günlər gördürlər, indi fıravandırlar ("Ulduz").

FIRTINALI - SAKİT Şair dostum firtinalı dənizi daha çox sevir (M.Ibrahimov); Hava sakit idi (M.Ibrahimov).

FİTNƏKAR - DÜZ Bəlkə qaçqın pis adamdır, oğlu və ya fitnəkar (S.Voliyev); Düz adamdır, yalanla iş yoxdur.

FİTRİ - SAXTA Fitri xeyrəxahlıqla saxta xeyrəxahlıq arasında da forq vardır (M.Talibov).

FİZİKİ - ZƏHNİ Eyni zamanda insanın ümumi tonusu, fiziki və zəhnî iş qabiliyyəti yüksələr.

FORMA - MƏZMUN Formanı müəyyən edən və şərtləndirən məzmunun özüdür.

FÖVQƏLADƏ - ADİ Bu gün onun həyatında fövgələdə bir gün idi (S.Voliyev); Bu, adı iclaslardan biridir.

FÖVQƏLADƏLİK - ADİLİK Lakin onu da demək istədim ki, məndo bir fövgələdəlik yoxdur (M.S.Ordubadi); Səssiz gedir ömür; adilik sizqovundan səzüləsüzlə (R.Rza).

Gg

GEC – ERKƏN Ağə, biz kondilər *erkan* yatıb, *erkan* do durmaga adot etmişik (S.S.Axundov); *Qız gec goldı, ham do Əhmədin arzu etdiyi kimi o tek idı* (Ə.Vəliyev).

GECƏ – GÜNDÜZ Bakının *gecəsi* do gündüzü kimi işləgildi (Ə.Vəliyev).

GEÇİKMƏK – TƏLƏSMƏK Ziyana tələsmə, xeyli *gecikdəm*; Bir do bu dünyaya golocoyommi? (H.Hüseynzadə).

GECLİK – TEZLİK Onun golişinin *geçiliyi* ya da *tezliyi* mosolənin həllini tosir etmir ("Azərbaycan").

GEDİŞ – GƏLİŞ Gülüüm, golmışım mən özüm qurban; *Gəlinin* gözoldür, *gedisin* yaman (B.Vahabzadə).

GEDİŞLİ – GÖLİŞLİ Hamisi yel *gedişli*, biri o birindən çapar (M.Rahim); *Cold galışlı* Əhməd birdən dayandı ("Azərbaycan").

GEN – DAR Dinnədim, *dar* etdilər başıma gen dünənyəni (S.Rüstəm).

GENƏLMƏK – DARALMAQ Birdən onun gözləri *genəldi* (S.Rahimov); *Getdiyəcək* üfüqlər *darahr*, səhra öz şəklini itirirdi (M.Ibrahimov).

GENİŞ – YIĞCAM Elmin meydani *geniş*, mənzili uzaqdır (İ.Sixli); Üslubun on *yığcam* forması şədir ("Azərbaycan").

GENİŞLİK – DARLIQ Mən *genişlik* xoşlayıram; *Torpağımın* yoxdur sonu (M.Rahim); *Tellər azlıq* edir, pərdələr *darlıq*; Mən indi bildim ki, nə çəkib Kərom (H.Hüseynzadə).

GENİŞLİK – YIĞCAMILIQ Yaxşı osor üçün *genişlik* yox, *yığcamlıq*, sanballılıq osas şartdır ("Azərbaycan").

GERÇƏK – YALAN Lap gerçək deyirəm, belə şeylə do zarafat olar? (Ə.Vəliyev); Bütün rayon bilir ki, Sultan Əmrəliyə *yalan* satmaq adəma çox baha oturur (H.Hüseynov).

GERÇƏKLİK – İMKAN *Gerçəklilik* dedikdə artıq həyata keçmiş, baş tutmuş, realizə edilmiş imkan nezərdə tutulur. *İmkən*

həlo həyata keçməmiş, baş tutmamış gerçəlikdir ("Dialektik materializm").

GERÇƏKLİK – YALANLIQ O, *gerçəklilik* sevən adam idı. Kondılər etdilər düberə hückum; Yeno oldu *yalanlıq* mölüm (M.Ə.Sabir).

GERİ – İRƏLİ Divarlar çökilmədi *geri*; yeno *irəli* göldilər (R.Rza).

GERİLƏMƏK – AYAQLAŞMAQ – Bəri gəl, conab, – deyə qadın tokrar edor-kən soldat bir neçə addım da *gerilədi*, cold tüsəngin atəsi hazırladı (M.Hüseyn); Qozet gərək operativ olsun, həyatla *ayaqlaşın* (C.Əmirli).

GERİLƏMƏK – İRƏLİLƏMƏK Mehriban Zeynalı elo halda görünəcə qorxub *gerilədi* (S.Hüseyn); Külyen müqavimətini qıraraq yüngüleç qaçıb *irəlilədi* (M.Ibrahimov).

GERİLİK – İNKİSAF Gorsin sinosunu acıya, dördo; Ensin *gerilinin* pordosi, ensin (S.Rüstəm); Bu saat böyük quruluş və *inkisaf* işi gedir (Mir Cəlal).

GETMƏK – QAYITMAQ İndi ikisi do sübh açılanдан *gedib*, bir do qas qaralandı *gayudur* (S.Qodırzadə).

GEYİMİLİ – CİLPAQ Şiq *geyimli* bu azərbaycanlı osgorın ayağında haradansa ola keçirdiyi tozo üzunboğaz çəkmo vardi (S.Qodırzadə); *Cılpaq* bədənini ona göstərərək müxtəlif figurər edir (S.Vəliyev).

GEYİMİLİ – ÜRYAN Başaçıq, sakit duraşlı, bahar *geyimli* rus, sanki onun üzüna güllürdü (Mir Cəlal); Yaşarmış voqfi-sevda, safu *üryan* (H.Cavid).

GEYİNMƏK – SOYUNMAQ Mən *paltomu* *geyinmişdim* (İ.Melikzadə); Əli yatağının üstündə paltarını *soyundu* (Cəmon-zomilii).

GƏDA – BƏY Çingiz, mohobbot alo-mindo *bəy*, *gəda* yoxdur, mən soni sevirom, son de moni (S.S.Axundov).

GƏLƏCƏK – KEÇMİŞ

GƏLƏCƏK – KEÇMİŞ Mən iso adıtm izro *keçmiş* yox, ancaq *galacayı* düşü-nürom (M.Ibrahimov).

GƏLİR – ZƏRƏR Buna görə do Lyud-mila bir drujiñaci kimi Ağolinin *gəlir* mənbəyini aşkarça çıxarmağı qorara almışdı (C.Əmirli); De görüm, onlardan nodir somoro? Bolko do hor kəso çatr zərəri (M.Ə.Sabir).

GƏLİRLİ – ZƏRƏRLİ Camaat üçün nə mənfoottiñidir, no *gələrlidir* onu oksin (B.Bayramov); *Zərərlı* otları möhv etmek lazımdır.

GƏLMƏ – YERLƏR *Gəlmələr* *yerliləri*; Çapar da, talayar da... (B.Vahabzadə).

GƏLMƏK – GETMƏK Mən anadan dünənya bedbət *gəlmışam*, bedbət de gedəcəyəm (Ə.Haqverdiyev).

GƏNC – QOCA Bunların biri iyirmi yaşında *gənc*, digəri yetmiş sinninə varmış bir *qoca* idi (S.S.Axundov).

GƏNC – YAŞLI *Yaşlı* nəsil homişə *gənc* noslo qayıtlı ilə yanaşmalıdır.

GƏNCLOSQMƏK – QOCALMAQ Yeni-dən *gəncəşirsən* (H.Cavid); Bayaq da sono orz elədim, avvala, görürsən mən *qocalmışam* (Ə.Haqverdiyev).

GƏNCLİK – QOCALIQ *Gənclik* özü gedir; *Qocalıq* özü golir (R.Rza).

GƏRƏKLİ – LAZIMSIZ Gərəksiz şey *gərəklı* gündə (Ata. sözü); Artıq oturarsa, soriştiñi itirib *lazımsız* sözər danişacağın-dan cıhtiyat etdi... (M.Ibrahimov).

GƏRƏKSİZ – VACİB Tacidar, *gərəksiz* keçmiş burax! (A.Saiq); Gülçöhrə, get, atan damın dalişində çobanlarla danışır, de ki, bir buraya gəolsin, *vacib* işim var (M.F.Axund-zadə).

GƏRGİN – SAKIT Şəhərdə voziyyət *gərgin* idi (S.Vəliyev); *Sakit* vo azca qıssoli nəzərlərimi ona dikib durdum (M.Ibrahimov).

GƏRGİNLOŞMƏK – SAKITLƏŞ-MƏK Soldatın üzü anı bir titroyışla tərəpdi, ozoloları daha da *gərginləşdi*, iti çənəsi osdi (M.Ibrahimov); Güños günorta yerinə golonda Tehrənin bütün küçələri boşalmış vo *sakitləşmişdi* (M.Ibrahimov).

GİRDƏ – YASTI

GƏRGİNLİK – SAKİTLİK Adamlarda ciddilik və gərginlik duyuldu (Mir Cəlal); Heç olmasa onsu evde *sakitlik* idi (M.Ibrahimov).

GƏRMƏK – YIĞMAQ Qaya sinosını *gərdi*, usağı küləkdən qorumaq üçün ("Azərbaycan"); Turac gorılımiş qanadını *yığmağa* çalışdı.

GƏVƏZƏ – SADƏLÖVH Yükler *gəvəzələr* ürkük yükünü; Nə deymə bu ağlı duman-lara mon (M.Araz); Yox, aldanma, aldanma! Mon *sadələvhə* sanma! (R.Rza).

GƏVƏZƏLK – SADƏLÖVHLÜK *Gəvəzəliyindən* ol çökür. Sonra bir usaq *sadələvhələyü* ilə gözlərimin içino baxdı (S.Qodırzadə).

GƏVƏZƏN – NAMUSLU *Gəzəyən* qadındır, ondan uzaq ol, özünü biabır eləmə ("Ulduz"); Cox *namuslu* kişidir, amma heyif günü qalındır (M.Ibrahimov).

GİCBƏSƏR – AĞILLI *Gicbasərin* biridir ("Azərbaycan"); Vozifo elə bir qüvvədir ki, ağılsızı *ağılı*, şirkini gözəl, qocanı cavan göstərir (İ.Forzoliyev).

GİCLƏŞMƏK – AĞILLANMAQ Ona toxunmayıñ, *giclisib* ("Azərbaycan"); Demok, indi *ağillanmışan*, moni istomırsın? (Mir Cəlal).

GİLEY – RAZILIQ Əlindən eşqimo gileyim yoxdur (R.Rza); Atam da *razılıq* vermişdi (H.Nadir).

GİLEYLƏNMƏK – RAZILAŞMAQ Qızlar kokutu dörbi buradaca qurudar, gəlinlər baş-başa verib xısnlaşar, arabir qayınanalarından *gileyənlər*, dad çokordilar (İ.Sixli); Bayaqdan imranın onunla *razılış-dığımı* zonn edən Kosaoglu, birə sancılmış kiminci yərində qurcalındı (İ.Sixli).

GİLEYLİ – RAZI Eyni zamanda ürkədə bir-birindən *gileyli* idilər (M.Ibrahimov); Leyla *razı* idı öz emalindən; O, zohor içmişdi eşqin olindən (B.Vahabzadə).

GİRDƏ – YASTI Yedöyindo do bir at, atın üstündə bir eüt çuval vo çuvalın içində bir növ *girdə* şəyər (Ə.Haqverdiyev); Yuxarıda, böyük evin *yasti* dəmi üstündə bir

GİRİNTİ - ÇIXINTİ

oğlan uşağı möhacər qırığında dayanmışdı (Ə.Mommodxanlı).

GİRİNTİ - ÇIXINTİ Bu taxta, mebel üçün yaramaz, çox giriñtisi, cixintus var.

GİRİŞ - SON Öziz müteses bir giriş sözü söylədi (Ə.Vəliyev); Sədr son sözündə qeyd etdi ki, Veli ölü günahlarını boynuna alır.

GİZLİ - AŞKAR Gah gizli, gah aşkar; Ayaq basar hor yera (A.Şaiq).

GİZLİN - AÇIQ Yoqın bir-birino gizlin sözləri varmış (M.Hüseyn); Buna görə da qızını yola salarken açıq ürkələ Hosəni evə getirməyi ona tapşırardı (M.Ibrahimov).

GÖDƏK - UZUNLUQ Gödək atlidi vurdu üzünən başına, uzun dedi: - Əcəb yadına saldin (Ata, sözü).

GÖDƏKLİK - UZUNLUQ ...Ömrümüz belə gödəklilikindən şikayatlanməzdim (S.Qədirzadə); Katibin son sözlerini onu o qədər tutmuşdu ki, goldüyü yoluñ uzunluğunu bəli duymadı (Ə.Vəliyev).

GÖDƏLMƏK - UZANMAQ Uzanaçq kölgələr; Gödələcək kölgələr; İldən et hər səhər (İ.Tapdıq).

GÖNDƏRMƏK - GƏTİRMƏK Ancaq hər ehtimala qarşı Səttarin barmaq izlərini ekspertizaya göndərmək lazımdır (H.Nadir); Lazımdır, götirim, açın baxın (H.Nadir).

GÖRÜŞ - VIDALAŞMA Görüş üçün günortadan əlverişli vaxt tapmaq olmadı (M.Ibrahimov); Vidalaşma vaxtı golib çatdı (H.Nadir).

GÖRÜŞMƏK - VIDALAŞMAQ Bakı varlıları ilə görüşmek və vidalaşmaq qərarına gəlmədi (M.S.Ordubadı).

GÖTÜRMƏK - QOYMAQ Ağzına bax, tikə götür (Ata, sözü); Kərim kitabı büküb pəncərəyə qoydu.

GÖYÇƏK - ÇIRKİN Eybi yoxdur, göyçək xanımların haqqında hamı danışır (Ə.Haqverdiyev); Molla qoca, çopur, cirkin, yoxsal adam idi (Mir Celal).

GÖYÇƏKLƏŞMƏK - ÇIRKİNLEŞMƏK Zərifə ilin müyyəyen vaxtlarında köklər və ya arıqlayır. Buna münasib də gah göyçəkləşir, gah da cirkinləşirdi ("Azərbaycan").

GURULTULU - SAKIT

GÖYƏRMƏK - QIZIŞMAQ Görürom, soyuqdan gömgöy qızışın; Keç otur qayıqda, el-ayağın qızışın (H.Nadir).

GÖYNƏMƏK - QIZIŞMAQ Nə üroym göynayır; no sözlər yandırın dodaqlarını (R.Rza); Otağın havası ona qızışdırırdı.

GÖZƏL - ÇIRKİN Elə gecə-gündüz gözəl arvad arzuların (Ə.Haqverdiyev); Özünü arvadı bir cirkin seydir (Ə.Haqverdiyev).

GÖZƏL - İFRİT Belə kafr ataya gözəl balını vermərəm (S.S.Axundov); İfritə hissəni itirib yere yixıldı (M.Talibov).

GÖZƏLLƏŞMƏK - EYBƏCƏRLƏŞMƏK Düzərlər atlırlarıñ barhalra, yazla; Güllər, çiçəklər de gözəlləşibdir (H.Hüseynzadə); Onun dodaqları osdi, eybəcərləşdi (M.Hüseyn).

GÖZƏLLİK - ÇIRKİNLİK Gecələr hər şəhərə bir cür gözəllik gətirir (S.Sərxanlı); O inanır ki, at haqqında pis düşümən on böyük xəyanət və cirkinlikdir (M.Ibrahimov).

GÖZLÜ - KOR Kor gəldi, gözlü getdi (Ə.Haqverdiyev).

GÖZÜAC - GÖZÜTOX Gözütok adamlar homişə rohmlı olur. Gözüac adamlar iso insasız, rehməsiz olur.

GÖZÜQANLI - MƏRHƏMƏTLİ Sədəqət mənə gözüqanlı adam kimi baxıdır (İ.Əfəndiyev); Az danışır, danışanda gülümsəyir, çox ürəyi yumşaq və mərhəmətlidir (M.Ibrahimov).

GÖZÜTOX - TAMARZI Gözütok adamların haram malla işləri olmaz ("Azərbaycan"); Tamarzi gözərlərə Naznazi işə çəkdi (M.Ibrahimov).

GÖZÜYASI - GÜLƏR Sonra da gözüyasi onu əsgəriyə yola salıb, heç bir söz deməmişdi (T.Kazimov); Güllər üzüno baxanda adam dordını unudurdu ("Ulduz").

GUR - SAKIT Gah sakit, gah gur axıb; Dəhnəsindən darixib; Sahilə çıxan sular! (R.Rza).

GURLUQ - ZƏİFLİK İşığın gurluğu və ya zəifliyi cəroyanın gücündən asılıdır.

GURULTULU - SAKIT Bir-birlərinə olan sədaqəti gurultulu sözlərə izah edərək

GÜCLƏ - KÖNÜLLÜ

bədo qaldırıb içir, içirlər (S.Vurğun); Gözlorinidən görürəm sakit qızı oxşayırsınız (S.Qədirzadə).

GÜCLƏ - KÖNÜLLÜ Özünü güclə saxladı, usağın başını sıggalladı (Mir Celal); O könüllü gəlmədi ("Azərbaycan").

GÜCLÜLK - ZƏİFLİK O güclülüyüna güvənirdi. Bu acizlik, bu zəiflik o derəcəyə katıldı ki, öz-özündən iyrənməye, özüne nifret etmeye başladı (M.Ibrahimov).

GÜCSÜZ - QÜVVƏTLİ O səzə qarşı gücsüzdür (C.Cabbarlı); Bu qüvvətlə bir axın idil ki, öz təbii məcrasına düşməsdü (M.Ibrahimov).

GÜCSÜZLÜK - QÜVVƏTLİLİK Gücsüzlüyü hiss edib inildədi (İ.Sıxlı); Qüvvətliliyini yoxlamağa soy göstərdi ("Ulduz").

GÜLƏRÜZ - QARAQABAQ Əslilə gülərüz və sən qadındır ("Azərbaycan"); Yemişlərin bəzisi qaraqabaq adamlar kimi burunu yera dikmədi (Mir Celal).

GÜLƏRÜZLÜ - QARAQABAQLI Güllər üzü kumıkların, ləkələrin; Aulların qoy mehmənsiz qalması (Abbasaga); Kerəm az danışan və qaraqabaq idi (M.Ibrahimov).

GÜLƏRÜZLÜ - QASQABAQLI Səndü o gülərüzə o günəş, səndü; Ah... o gözel varlıq torpağı döndü (S.Vurğun); Qasqabaklı bacısının çağırığı üzündən öpdü (M.Ibrahimov).

GÜLƏŞ - QƏMLİ Gülləş qadınlar homişə şən görünür ("Azərbaycan"); Burada qəmlili bir süküt hakim idi (Mir Celal).

GÜLÜMSƏMƏK - KƏDƏRLƏNMƏK Mənim de xayalın sizin kimidir; bəzən kədərlənir, bəzən gülümşər (R.Rza).

GÜLÜŞ - AÇLAŞMA Sağlam güllüs kəndin bütün heyatını yeri bə sevinçə gül-dürəcəkdir (C.Cabbarlı); Ağlaşma getdi keçə siddətlənirdi (M.Hüseyn).

GÜLÜŞMƏK - AGLAŞMAQ Biz də şirin səhəbet edərək yeyirdik, danışardıq, güllişərdik, axırda da Tamam maraqlı naşıllarını danışardı (S.S.Axundov); Körpə uşaqlar aelığa davam gotirməyib ağlaşırırdı (Çomənzəminli).

GÜNƏVƏR - QUZEY

GÜMRAH - ƏZGİN Döyüşçülər nə qədər sən, gümrəhdular! (S.Vəliyev); Hər torəfədə azığ kondilər bəylərdən intiqam almağa başladılar (H.Nozerli).

GÜMRAH - YORĞUN Əlli yaşı olmasına, çəkdiyi əzablara baxmayaq, çox gümrəh idil (S.Vəliyev); Adı paltar geyən Rosulov özünü yorğun adam kimi göstərib dedi (C.Əmirov).

GÜMRAHLAŞMAQ - SUSTALMAQ İstirahətdən sonra gümrəhlaşmışdı ("Azərbaycan"); Bodəni sustalmışdı, sanki ağac altından çıxmışdı (S.Qədirzadə).

GÜMRAHLAŞMAQ - YORULMAQ Elə gümrəhlaşırsan, elə saflaşırsan ki, deyəsən, heç ömr boyu nə yorulursan burada, nə də qocalırsan (M.S.Ordubadı).

GÜMRAHLIQ - YORGUNLUQ Özündə bir gümrəhliq duydu ("Ulduz"); Ürayında bir ağırlıq, beynində yorğunluq hiss etdi (İ.Sıxlı).

GÜNAH - SAVAB Günahın cəzası ölümde yox, dirilikdədir (Çomənzəminli); Dinləyib axırat üçün savab qazanın (S.S.Axundov).

GÜNAHKAR - TƏQSİRSİZ Sanki pərvənə idi öz vari ətrafinda; On gün əvvəlki günahkar bir adam (S.Rüstəm); Bu işdə on tamam təqsirsizdir.

GÜNAHSIZ - CİNAYƏTKAR Qiymaz axşın qoca Qafqaza günahsız qanlar (S.Rüstəm); On gün ərzində cinayətkar qaçıb gizlənilə bilər (C.Əmirov).

GÜNAHSIZ - MÜQƏSSİR Kəsildi yollarda günahsız başlar (S.Rüstəm); Men müqəssirsin, Sevil! (C.Cabbarlı).

GÜNAŞIRI - GUNDƏ Günaşırı rayona çağırırdılar (Ə.Vəliyev); Gündə mənə də deyin ki, gol yazılı bizo, sənə tüsəng verək (Mir Celal).

GÜNBATAN - GÜNDÖĞAN Günbatana niyyə gedirsin? - dedi. - Ayağı yer tutan gündögana torof gedir (M.Süleymanlı).

GÜNƏVƏR - QUZEY Günəvər yera üzündə ("Azərbaycan"); Quzey steyi uçurum idil, dibi görünməz dərə uzanır (M.Süleymanlı).

Hh

HAKİM - MƏHKUM Mən tələb edirəm, möhtərəm *hakim*; Cozəsiz qalmاسın onun tohqırı (B.Vahabzadə); *Məhkum* məhkəmək səxişdirildər ("Ulduz").

HAKİM - MÜTTƏHİM Xotib minbor-dan yera düşməmis oləni *hakimi* və xotibi gözləməyərək məsciddən çıxdı (M.S.Ordu-badı); Özünü darta-darta *mütəhilmər* kür-süsündə oyoşdı (C.Əmirov).

HAQQ - ZÜLM Biri *haqqı* müdafia edir, digəri *zülmü*, Poricahan, soni bu haqq yola davat edirəm (S.S.Axundov).

HAQLI - ƏDALƏTSİZ Büronun qərarı *haqlıdır*. Sizin təklifiniz çox *ədalətsizdir* (Ə.Vəliyev).

HAQLI - GÜNAHKAR Aslan *haqlıdır* (S.Vəliyev); *Günahkar* düşdü qazamata, dalmca da on beş günahsızı sürükledi (M.İbrahimov).

HAQSIZ - ƏDALƏTLİ *Haqsızlıq* oldu qanun; Yixıldı xanimanlar (Ə.Cavad); Xalqın qərarı dahi *ədalətli* olan (M.Hüseyn).

HAQSIZLIQ - ƏDALƏTLİLİK Nə *haqsızlıq*, nə aqliq, nə istismar olacaq (S.Rüstəm); Məhkəmə hökmünün *ədalətliliyi* hamının üriyindən idi.

HALAL - HARAM - Belə nə üçün? Desin ya *halalıdr*, ya *haram* (S.S.Axundov).

HAL-HAZIRDA - KEÇMİŞDƏ Mən *hal-hazirdan* danışram (S.S.Axundov); Keçmişdən alıdığım dərin duyular; Açı tor-biyalar ruhuma hakim (M.Müşfiq).

HAMAR - KƏLƏ-KÖTÜR Hor yan el içi kimi düz və *hamardır* (S.Sorxanlı); Sona *kələ-kötür* yollarda bir xeyli yüyürdü (S.Vəliyev).

HAMARLAMAQ - YASTILAMAQ Bay barmağı ilə basıb *hamarladi* (İ.Sıxlı); Yəni dəməri qızığın ikon *yastila* (S.S.Axundov).

HARA - ORA Men bu sinnimdə *hara* gedib çıxaram (S.S.Axundov); *Orə* meyxanadır (S.S.Axundov).

HARIN - BAŞIŞAŞAĞI *Harin* adamdır ("Ulduz"); Çox hörməticil, *başışاشığı* adamdır (S.Qədirzadə).

HAVADAR - HIMAYƏSİZ Kənlüməndə keçəni duymadınsa da; Ömrümə, günümə *havadar* oldun (B.Vahabzadə); Aralıqda məvçud olan bütün anlaşılmazlıq, hətta bir para ixtilaflar da *himayəsizlik* nəticəsində yaradılmışdır (M.S.Ordubadı).

HAVALANMAQ - AĞILLANMAQ İnsan baxır *havalanır* (M.Müşfiq); Qulameli fikirləndi ki, yeqin arvad *ağillanıb*, namuslu yaşamağın mənasını başa düşüb (İ.Fərzəliyev).

HAVALI - AĞILLI Yox, bu məndən de *havalıdr*, rəhber olmaq istəyir (M.Ibrahimov); Sevda *ağilli* qız idi (İ.Fərzəliyev).

HAY-KÜY - SAKİTLİK Yenidən *hay-küy* qopanda Kamal otura bilməyb zəl tərk etdi (M.Ibrahimov); Zalda elə *sakitlik* yaranmışdı ki, onların her bir hərəkəti və xüsusun ayaq səsleri eşidilir, oxıcı təsir bağışlayındı (M.Ibrahimov).

HAZIRDA - GƏLƏCƏKDƏ Göstərmə o gül cöhroni, qoy bilməsinə aləm; *Hazırda* bizim əsrde cənnət yene vardır (Ə.Vahid); Her obada men varam; Qalbinizdə çağlaram; Dilinizi qaynaram; *Galəcəkdə* yaşaram! (B.Vahabzadə).

HEÇ - HƏ *Heç*, clə-bələ göldik baş çökək (C.Cabbarlı); *Ha*, o mənən Qarabağdan, Eloğlundan çox danışdı (S.Rohimov).

HEÇLİK - VARLIQ Lakin men bu *heçlikdə* do bir hoqiqətəm (C.Cabbarlı); Yaşamaz eçsiz, ruhsuz sonatkar; Onun *varlığı* da quru sümükdür (S.Vurğun).

HEY - HƏRDƏN Məni çəkə-çəkə *hey* apardılar; Gördüm qayıqdadır o qoçaq Eldar

HEYBƏTLİ - NƏŞƏLİ

(S.Vurğun); Əntiqə *hərdən* özünü cürət verib ağasından soruşdu (Mir Cəlal).

HEYBƏTLİ - NƏŞƏLİ *Heybatlı* bir monzora zühr etdi (S.S.Axundov); Ilyas diksində və keçmişin şirin və *nəşəli* xatiro-lorindən ayrıldı (M.S.Ordubadı).

HƏ - YOX Yanardağ, son sözümüz. Solmaz sabah ölməlidir. *Ha*, ya *yox* (C.Cabbarlı).

HƏQİQƏT - XƏYAL İnsanın xoş *xəyalı* qeyrilir *həqiqətə* (S.Rüstəm).

HƏQİQƏT - YALAN Getdi Telli xanım, getdi qal-çağır, *həqiqət* belədir, *yalan* ney-losin (H.Hüseynzadə).

HƏQİQİ - YALANÇI *Həqiqi* dost çox gec ola gələr (M.Talibov); O da arvad kimi *yalanç* ve lovgı id (C.Əmirov).

HƏLƏ - SONRA Əşrəf həyatında *hala* heç bir qəhrəmanlıq eleməmişdi (S.Rohman); *Sonra* yenidən düşüncəyə daldı (M.Ibrahimov).

HƏLƏLIK - HƏMİŞƏLIK *Haləlik* onlar öz aralarında barışa bilmirdilər (M.S.Ordubadı); Qızım, onların qanadları *həmİŞəlik* deyildir, onlar tökülecekdir (S.S.Axundov).

HƏLİM - SƏRT O en sadə, en *həlim*, en gözəl bir qız idi (M.S.Ordubadı); O endənənə axır illerdə əvvəlki kimi *sərt* təbiəti deyildi (S.Hüseyn).

HƏLİMİŞMƏK - SƏRTLƏŞMƏK Qoca kişi *həlimişmişdi* ("Ulduz"); Hava *sərtləşir* (M.Ibrahimov).

HƏLİMİLİK - SƏRTLİK *Halimlik* aciz adamların xislatıdır (S.Qədirzadə); *Sərtlilik* səzə yaraşdır ("Azerbaiyan").

HƏMDƏM - ƏĞYAR O qızıl saçların perisandır; *Həmdəmin* meydi, bir də hic-randi (S.Rüstəm); Tək-tək şeir yazsan da; Bir şux qız, galino; *Qoy əğyar* sevinmişsin (R.Rza).

HƏMİŞƏ - MÜVƏQQƏTİ *Həmisa* şad görüm üzünüyü mon; Bir ağrı keçməsin uryuinizdən (S.Vurğun); Rossam olmağımı müvəqqəti unutsunlar (S.Vəliyev).

HƏRZƏ - MƏNALI

HƏMİŞƏLIK - MÜVƏQQƏTİ Gərok *həmİŞəlik* bizim içərimizdə qalasan (Ə.Haq-verdiyev); Mon *müvəqqəti* Bakıdan çıxbı getmək istiyarımlı (C.Əmirov).

HƏRARƏTLİ - SOYUQ O, cavan və *hararəti* ürəyi zorif bir şey kimi cəhiyatla ovçuna aldı (C.Məmmədov); Ürəyi buz kimi *soyuq* id ("Azerbaiyan").

HƏRB - SÜLH Bu gündən hazır ol, *hərbə* girişək; Taxtını-tacını mən alam gərək (S.Vurğun); Əmirəslan ağa, mon da, Hacı da *sülh* torofdarlıq (S.S.Axundov).

HƏRDƏN - HƏMİŞƏ Sifatından *hərdən* bir şadlıq görünürdü (Çəmənzəmli); Görün? Gözləri də *həmisi* güllü (S.Vurğun).

HƏRDƏNBİR - ADDIMBAŞI *Hərdənbir* ustanın arvadı Ələsgər ağagılı İsləməye gedir (Çəmənzəmli); Onu izleyir, hər addimbaşı sataşırdılar (İ.Sıxlı).

HƏRFİ - MƏCAZI "Oyun" anlaysımı daşıqlı dörmək üçün Kortasar bu anlaysın *hərfi* monasına müraciət edir ("Azerbaiyan"); Sözün *məcəzi* mənası mətn daxilində aydınlaşır (H.Həsənov).

HƏRİF - ARIF O öz məsolosinə *arifidir* (C.Cabbarlı); Doğrusu, *hərifin* tekliksi xoşuma gəldi (Çəmənzəmli).

HƏRİFLİK - ARİFLİK *Hərifliyini* bilmirəm, ancaq kalandır (C.Əmirov); Onun *arifliyinə* söz ola bilər.

HƏRİS - SƏXAVƏTLİ O pul, mal-dövlət *hərisidir* (C.Əmirov); Kimisi onu düz, *səxavətli* adam, kimisi firıldاقçı adlanırdı (İ.Fərzəliyev).

HƏRİSLİK - SƏXAVƏTLİLİK Tüs-tünü *hərisliklə* ciyorma çəkdim (S.Qədirzadə); *Səxavətlilik* göstərir (M.Süleymanlı).

HƏRTƏRƏFLİ - BİRTƏRƏFLİ Badam bacı, biz siz *hərtərəflı* təbrika gəlmisik (A.Saiq); Hüsaməddin, çox toossuf edirəm ki, mənim bu sevgim *birtərəflidir* (M.S.Ordubadı).

HƏRZƏ - MƏNALI *Hərza* sözün mərəzi gələr (Ata, söyü); Onun səhbəti şirin və *mənalı* id ("Ulduz").

HƏSƏD – TƏMİZ

HƏSƏD – TƏMİZ Qadının baxışlarında həsəd oxunurdu. Ürəkləri çox *təmizdir*, söz deyirən dərk edirlər, götürürərlər (M.İbrahimov).

HƏSRƏT – VÜSAL Neco dözmək olar bas; Əbədi *hosratına* (R.Rza); Çökilin, ey düşüncələr, çökilin; *Vüsal* günü göləcək (R.Rza).

HƏVƏSKAR – PEŞƏKAR Bəli, yoldaş mayor, man *həvəskar* sürücüyəm (C.Əmirov); *Peşəkar* futbolçudur.

HƏVƏSLƏ – ZORLA *Həvəslə* şərab içməyo başladı (S.Voliyev); Ulduz monim idi, onu məndən *zorla*, güclə aldılar, monim namusunu ayaqladılar (M.Ibrahimov).

HÖYALI – ƏXLAQSIZ Qan *hayalı*, namuslu qadının başına sıçradı, əlini çökib şala büründü (S.S.Axundov); Hamınız *əxlaqsız*, murdar tayfasınız (S.Qədirzadə).

HÖYALILIQ – NAMUSSUZLUQ *Həyallığımı* nümayiş etdirməyo can atıldı ("Ulduz"); Həle gözlə, sonin bu ocağına *namussuzluq* ləkəsi yaxmasınlar (M.Ibrahimov).

HÖYAT – ÖLÜM *Ölüm, həyat* yanaşdırırdı (H.Hüseynzadə).

HƏYƏCANLANMAQ – SAKITLƏŞİŞ MƏK Qadın bir az da *hayəcanlandı* (İ.Forziyev); Mən yeno *sakitləşdim* (S.Qodirzadə).

HƏYƏCANLI – SAKIT Əsmət *hayəcanlı* goldi haraya; Polad itolədi kənara onu (M.Rahim); Şirzad adəti üzrə *sakit* görünürdü (M.Ibrahimov).

HƏZİN – ÜRƏKAÇAN Nə *həzin* sədən gelir, ey sevimli bulağım (S.S.Axundov); Mərdənəlik covahiri günəş kimi işiq saçar; Xoş üləfətin *ürəkaçan*, uca qəlbin alicənəb (Şəhriyar).

HİCRAN – VÜSAL Seven bilir xal nedir; *Hicran* nə, *vüsal* nedir (M.Rahim).

HİDDƏTLƏNMƏK – SAKITLƏŞ MƏK Zeyil bunları düşünörək *hiddətlənir*, eoşur (Çəmənzəminli); Şamaxı bir az sakitləşdi (İ.Şixli).

HÖNKÜRMƏK – QAQQILDAMAQ

HIRILDAMAQ – ZIRILDAMAQ Hu-hir *hırlıdayacaq*, zohrolosom do onu (S.Rüstəm); Elo yeh *zırıldayırdı* ("Ulduz").

HİRS'LƏNMƏK – SAKITLƏŞMƏK Zərnigar xanım dahu da *hırslandı* (İ.Şixli); Qaçış bunuluna özünü *sakitləşdirməyə* çalışmışdı (İ.Molikzadə).

HİRLİ – SAKIT A kişi, son na *hırslı* adammışsan (Ə.Haqverdiyev); Neçin belə *sakit* oturmuşan man? (B.Vahabzadə).

HİSLİ – TƏMİZ Bağlamaram mon de *hisli* yayılığı (A.Şaiq); Orda hava *təmizdir*, dəniz yaxın (R.Rza).

HİYLƏĞƏR – MƏRD Büyük bir yazıçı deyib ki, bie və *hiyləğər* adamlar hamını aldadıb tora sala bilerlər (M.Ibrahimov); O yaxşı gündə nocib və xeyirxahdır, ürəyi genişdir, soxavətlidir, *mərd* və qayğılaşdır (M.Ibrahimov).

HİYLƏĞƏRLİK – MƏRDLİK Onun bu hərəkətlərində bir sünlilik, naşı bir *hiyləğərlik* duyulur (Mir Cəlal); Monca, bu mərdlikdir dünyanın var? (S.Vurğun).

HOQQABAŞ – MƏRD *Hoqqabazdır*, gündə bir oyun çıxardır. Bir tanışdır, bizim fəhlədir; Ancaq dərrakəli, *mərddir*, zirekdir (S.Vurğun).

HOQQABAŞLIQ – MƏRDLİK ..Qocaldın, gərek cavənləq *hoqqabazlıqların-dan* ol çəkəson, cünti ölümö yaxın olduqca cavənləşdən, bir o qədər uzaqlaşırsan ("Qabusname"); Üzündən, gözündən *mərdlik* töküfür (S.Vurğun).

HÖCƏT – UZÜYOLA Atası kimi təkəbbür, kinli, *höcət*, qoçaq bir dəliqanlıdır (S.S.Axundov); Kasıbsan, *üzüyolasan*, işleyonson (Mir Cəlal).

HÖKMLÜ – MÜLAYİM Ondan da zohərli və *hökmlü* bir səslo dedi (M.Ibrahimov); Ancaq Sabit Mirzo onun ... ağımtıl üzündə nurlu, *mülayim* bir töbəssüm gördü (İ.Molikzadə).

HÖNKÜRMƏK – QAQQILDAMAQ İkiəlli üzümü qapayıb *hönkürdüm* (S.Qədirzadə); Güll, amma *qaqqıldama* (Mir Cəlal).

HÖNKÜRTÜ – QƏHQƏHƏ

HÖNKÜRTÜ – QƏHQƏHƏ Sevinçimden *hönkürtü* ilə ağladım (M.Talibov); Hor torofdan *qəhqəhələr* ucaldı (S.S.Axundov).

HÖRMƏK – AÇMAQ Əziz stolun üstüna salmış üstü butalı göy süfrinin saçqlarını gah qız teli kimi *höür*, gah da *açrıdı* (Ə.Voliyev).

HÖRMƏTCİL – KOBUD Özü də ağılli, sədo, *hörmətcil* bir qızdır (S.Qədirzadə); Çox *kobud*, qanاقaqsız qadındır.

HÖRMƏTCİLLİK – KOBUDLUQ Hörmətciliyinə *hörmətcildi*, amma *kobudluğu* da var ("Azərbaycan").

HÖVSƏLƏSİZ – SƏBİRSİZ Ancaq yadında möhkəm saxla ki, mən *hövsəsalı* adamam (C.Əmirov); Kişi, son na *sabirsız* adamsan (S.S.Axundov).

HÖVSƏLƏSİ – TƏMKİNLİ Tələsir yanmış ürək – *hövsələsiz* quşcuğazım; Qalmamış sobri daha, foryadı, fəğanı sevir (S.S.Axundov).

(Şəhriyar); Cox *təmkinli* kişidir (A.Məmmədov).

HÜNƏRLİ – QORXAQ

HÖVSƏLƏSİZLİK – SƏBİRLİLİK Bizim borcumuz sobribi olmaqdır, ay Rüstəm, hövsələsizlik eleyib hər şeyi üzərinə vursaq, onlara dərətnib ipi-örkəni qaralar (M.Ibrahimov); Bu yerde *səbirlik* tolob olunur.

HÜNDÜR – ALÇAQ Tap görmə, atdan ulcq, itdən *hündür* (S.S.Axundov).

HÜNDÜRBOYLU – BALACABOYLU Qarşısındakı sokida soliq ilə geyinmiş *hündürboylu* qız dayanmadı (C.Əmirov); Səmod *balacaboylu*, qarabuğdayı oğlandı (M.Ibrahimov).

HÜNDÜRLƏTMƏK – ALÇALTMAQ Damin üstünü gah *hündürlətdilər*, gah da *alçaltılalar* ("Azərbaycan").

HÜNƏRLİ – QORXAQ Qara köpök çox heybatlı və *hünərli* bir idi (S.S.Axundov); Dədim görüm, *qorxaq* usaq deyilson ki... (S.S.Axundov).

XX

XAIN – SADIQ Bu *xain* yeno xoboro getdi (A.Şaiq); *Sadiq* yoldaşdır, ona sırını deyo bilərsin ("Ulduz").

XAINLİK – SADIQLIK Mezum qorxaq idi, qorxaqlıqla *xainlik* cinsi şeydir (S.Voliev); *Sadiqlik* kələmisi onun dilindən düşmür ("Ulduz").

XALIS – QARIŞIQ Ha, bacı, mən emməm ki, bu *xalis* brilyantdır (C.Əmirov); Bu rənglərin *qarışiq* naxışı; otığımı baharlıyır; atırlar, kənlil doluslu qalayıd (R.Rza).

XAM – TƏCRÜBƏLİ Çünkü mən görürməm ki, son *xam* adımsan (C.Əmirov); O, professorun qabağından oturan *lap tacribəli* casusdur (M.Hüseyn).

XAN – KƏNDLİ Yaziq *kəndli* xan yerini sürür kotanla (S.Rüstəm).

XAN – NÖKƏR Xana nökər olanın ayağını daş aparaq (Ata, söyü).

XANIM – QULLUQÇU Mən gözlöyirdim, əvvəl yol *xanımındır*, sonra *qulluqçunu* (S.S.Axundov).

XANIMLIQ – QULLUQÇULUQ *Xanımlığında* golmamışam (A.Şaiq); Sənin elə peşən *qulluqçuluq* olub (A.Məmmədrzə).

XANLIQ – NÖKƏRLİK Ağsaqqallar gəlib *xanlıq* dəyirmənnin yanında xani gözləsinlər (Ə.Haqqverdiyev); O bir neçə ilə nökərlik etmişdir (A.Məmmədrzə).

XARAB – SAF Ah! Ey cavallığın gülü; Nə tez soldun, *xarab* oldun? (Ə.Cavad); Körpənin nefəsidir; Səhərin *saf*/külöyi (B.Vahabzadə).

XARAB – YAXŞI – Uşaq *xarabdır*, Zəhra, *xarabdır* (M.Ibrahimov); İndi uşaq *yaxşıdır*, gəzir (Mir Cəlal).

XARABA – ABAD Ölkə *abad* ikən, dəyirmən *xarab* idi (Ata, söyü).

XARABALIQ – ABADLIQ *Xarabalıqdan abadlıq* axtararsınız (C.Cabbarlı).

XARABLAŞMAQ – YAXŞILAŞMAQ

Hozərat! Özünüze molundur ki, dünya getdikcə *xarablaşır*, yəni mən onu demek istəiyim ki, bu dünya getdikcə xarab olur... (Ü.Hacıbeyov); Bəhəmən bir az ariqləmişdi, amma ağarmışdı, *yaxşılaşmışdı* (İ.Melikzadə).

XARİC – DAXIL Bahar fosili *tozəcə daxıl* olmuşdu (Ə.Haqqverdiyev); O zaman Kipiani ola keçdi. Əhmədi iso moktəbdən xaria edtilər (İ.Sixli).

XARİCİ – DAXİLİ Mən öz *daxili* varlığımı *xarici* təbiətdəki gözəllik arasında bir uyğunluq hiss etdim (M.Ibrahimov).

XARİCİ – YERLİ Xaricli adamlarla bir az ehtiyatlı herəkat etmək lazımdır. Semiatkətə comisi iyirmi-otuz *yerli* adam yaşıyarırdı (S.Qədirzadə).

XATAKAR – XEYİRXAH *Xatakar* uşaqlıq, əlindən bir xata çıxar ("Ulduz"); Qölbən *xevirxah* olsa da, aciz idi (M.Ibrahimov).

XATAKARLIQ – XEYİRXAHLIQ Onun əlindən *xatakarlıqdan* başqa bir şey golmaz ("Azərbaycan"); *Xeyirxahlığın* üçüncü növü nə filidir, no də lovğalıq üzündəndir (M.Talibov).

XATALI – XEYİRXAH Bundan olavaş padşahlıq dumasının vəkili olmaq çox *xatalı* işdir (S.S.Axundov); Bu, həqiqi *xevirxah*-lərin taqsısı deyildir (M.Talibov).

XATIRLAMAQ – UNUTMAQ Salman səzərası ona otuz yeddinci ili do *xatırlatı* işdir (M.Ibrahimov); Ər də, arvad da gündüzün ağr ve üzüci zəhmətlərini *unutdu*... (Mir Cəlal).

XEYİR – ŞƏRLİ Axşamın *xevirindən* sabahın şəri yaxşıdır (Ata, söyü).

XEYİR – VAY *Xeyir* iş yerdə qalmaz (Ata, söyü); Qədirin vay xobəri çıxan alçaq daxmani titrətmədi (Mir Cəlal).

XEYİRLİ – ŞƏRLİ *Xeyirli* yola hər bir yerde, hər hansı anda addim atsan yaxşıdır

XEYİRSİZ – FAYDALI

(M.Talibov); *Şərli* işlərdən nə qodər qıraq olsan daha yaxşıdır ("Azərbaycan").

XEYİRSİZ – FAYDALI – Ey *xeysiz* böcək; Xallı qanadlarını çox da öymənə (A.Şaiq); Bolko məsləhətlərimdə özün üçün *faydalı* bir sey tapdın (S.Qədirzadə).

XEYR – BƏLİ *Xeyr*, inanı ki, qabaqlar mən heç yerdə sizo rast golməmişəm (C.Əmirov); Mən ölüüm, Baloglan, belədir, xaria edtilər (İ.Cabbarlı).

XƏFƏ – SƏRİN *Xəfədir*, içində oturmaq olmur ("Ulduz"); *Sərin* mehdən sohər-sohər gül titrəyir, yarpaq əsir (R.Rza).

XƏFƏLİK – SƏRİNLİK Havanın *xəfəliyi* adamı işden de qoyur ("Azərbaycan"); De, kecdim bir *sərinilik* ürəyindən? (S.Vurğun).

XƏFİF – SİDDƏTLİ *Xəfif* külək əsirdi ("Azərbaycan"); *Siddətli* xəzri külüyi əsir, evlərin qapı və pancerələri viyildirir (S.Vurğun).

XƏLƏF – SƏLƏF Bütün yer üzünən əsrafiydi o; Adəmin an böyük *xələfiydi* o (Şehriyar); Ehtiram olsa da, hamı əzəldən; "Sələfin yolundan mən uzaq!" – deyir (B.Vahabzadə).

XƏLƏL – XEYİR Qeyrot günüdür, olmayalar özgəye möhtac; Kim qatsa *xələl* şərə, edin ortadan ixrac (Ə.Vahid); *Xeyir* dilə qonşuna, xeyir gölsin başına (Ata, söyü).

XƏLVƏTİ – AŞKAR *Xəlvəti* yer təpib gizlədin, moni görməsinlər (İ.Fərzəliyev); "İlahi, yuxu görürüm, lakin, bura *aşkar*?" – deyə özünü toxadtı (Mir Cəlal).

XƏLVƏTLİK – AŞKARLIQ *Xəlvətlilik* idi (Mir Cəlal); Fikir *aşkarlığı* onun ifadə olunmadından asılıdır.

XƏSİS – BƏDXƏRC *Xəsisdən* alınan yumurtanın sarısı olmaz (Ata, söyü); *Bədxərcidir*, ona pül vermək olmaz.

XƏSİS – COMƏRD Bu *xəsis* kişidən nə desən, çıxar (A.Şaiq); Mən sonin kimi *comərd* ola bilərəm ki (A.Şaiq).

XƏSİS – SƏXAVƏTLİ *Xəsis* pulludur, nə tövr çıxartsaq halaldır (Ə.Haqqverdiyev); Maral məktəbə getsinlər (Ə.Haqqverdiyev); Maral

XIRDA – BÖYÜK

Əli, son çox *saxavatlı* və yaxşı oğlansan (C.Əmirov).

XƏSİSLİK – BƏDXƏRCLİK Heç vaxt *xəsiliyi* etməyin (M.S.Ordubablı); *Bədxərcəliyinə* çıxdan bolədəm ("Azərbaycan").

XƏSİSLİK – SƏXAVƏTLİLİK Rahmsızlıyi və *xəsiliyi* mütəfakkirələr dolılıyın bir növü bilmişər (M.Talibov); Ev sahibinin safraklılıyını, *səxavətliliyini* hiss etdik (Ulduz).

XƏSTƏ – SAĞLAM Biri *xəstədir*, biz *sağlamıq* (M.Talibov); Düşündüm: insan *xəstələnər* də, *sağalar* da (R.Rza).

XƏSTƏLİK – SƏRİNLİK Havanın *xəfəliyi* adamı işden de qoyur ("Azərbaycan"); De, kecdim bir *sərinilik* ürəyindən? (S.Vurğun).

XƏYAL – HƏQİQƏT Bu bir *həqiqət*-dir, deyildir *xəyal* (S.Rüstəm).

XƏZAN – BAHAR Süleymanın, bilir aləm, *xəzanalı* yoxdur işim; Məhabbatın gülüsündən doğan *baharım* var (S.Rüstəm).

XƏZRİ – GİLAVAR Nə *xəzri*, nə *gilavar*; Xəzər qoyub başını; Bakının sinosino yatıb (R.Rza).

XİFFƏT – FƏRƏH *Xiffəti* qeyrəti əedor (Ata, söyü); *Qızılı fərəh* qarışq toccüb bürüdü (S.Qədirzadə).

XİFFƏTLƏNMƏK – FƏRƏHLƏNMƏK Oğlunun dərdini çəkməkdən yazılı arvad *xiffətlənməidir* ("Azərbaycan"); Bu sual Leondri *fərəhəldirdi* (S.Qədirzadə).

XİLAF – DOĞRУ Tonqid hor kəsə aid olsa da, müäßili *xilaf* əsir (Mir Cəlal); Sərimək nodır, *doğru* sözümüzür (M.Ibrahimov).

XİLAS – MƏHV Əsərat zəncirələrini kəsib *xilas* edək (S.S.Axundov); Görək Şahbaz boyin noslini qırıb, yer üzündən *məhv* edək (S.S.Axundov).

XİLASKAR – ZÜLMKAR Baxmayıb canının ağırlarına *xilaskar* atannı öpdi üzündən (H.Hüseynzadə); *Zülmkar*, qoddarır, heç kəso rahmi golmir.

XIRDA – BÖYÜK *Xirdə* uşaqlar da gərək məktəbə getsinlər (Ə.Haqqverdiyev); Maral

XIRDALAŞMAQ – İRİLƏŞMƏK

hələ kiçik yaşılarından böyük arzularla yaşayırdı (S.Qodırzadə).

XIRDALAŞMAQ – İRİLƏŞMƏK Daşlara nə var ki; Yüz oyıl, yüz dikol; Sürdülbürxirdələy, ol hamar (R.Rza); Gözləri elə biliriləşmişdi (S.Qodırzadə).

XIRDALI – İRİLİ Bir dünya var, kainatın bir hissəsi; İrili, xirdələ məmləkələrə doğru (R.Rza).

XIRDALIQ – BÖYÜKLÜK Söhbət meyvənin xirdalığı və ya böyüklüyündən çox, şirinliyindən gedir ("Azərbaycan").

XOF – CƏSARƏT Yoxsa gəpcü Ədilin sözündən xofa düşmüssünüz (S.S.Axundov); İş adamından casarət, qeyrot tələb edir.

XOFLANMAQ – CƏSARƏTLƏNMƏK Soldat Ostapenkonun hərkətindən xoflanmışdı (Mir Cəlal); Və nəhayət, bir gecə qız casarətlənən ona tanış yollarla cəbhəni keçərək qadı (S.Qodırzadə).

XOFLU – CÜRƏTLİ Son da dönmüşən lap o xofta xəlifaya, hər seydən qorxursan (M.Ibrahimov); Əvvəlinci dəfədən sübüt elə ki, örndən qat-qat cürətləşən (M.Hüseyn).

XOŞBƏXTLİK – ZÜLM Sizin kimi adamları qurtarmaq manim üçün xoşbəxtlikdir (Ə.Vəliyev); Zülm həmçinin şərəməlidir (Ə.Haqverdiyev).

XOŞQILIQ – AMANSIZ Düşmənən amansız ol; dosta xoşqılıq (R.Rza).

XOŞLAMAQ – PİSLƏMƏK İndi Fatmanısa xala elə bılır ki, sən xoşlayıbsan (Ə.Haqverdiyev); İşi-güçü elə onu-bunu pisləməkdir.

XÜSUSİYYƏTÇİLİK – KOLLEKTİVLİK

XOŞLUQ – PİSLİK Mən mağaraya girib; Cüməyo yalvarıram; Eğər xoşluq ilo golso heç (A.Şaiq); Pislük onun olında bir qurtum su içmək kimi bir şeydir.

XOŞLUQLA – ZORLA Xoşluqla gəlməsə, o vaxt zorla ve güc ilə durub ayaqlarını da torpedərəm (A.Şaiq).

XOŞSİFƏT – MISMRIQ Xoşsifət, zaraftacılı, bəməzə kişisidir (Ə.Vəliyev); İcindən, mismirığına dayan odur... (M.Ibrahimov).

XUDBİN – TƏVAZÖKAR Bu bir az da deyəson xudbindir (M.Ibrahimov); Təvəzökər, ağıllı bir qızdır ("Ulduz").

XÜBAR – CÜNUN Sən bir varlı, mən bir fəqir, sən bir xübar, mən bir cünum (C.Cabbarlı).

XÜLYA – REAL Birinin görürsən ki, başında xülyası var (S.Rüstəm); Yaziçı real hadisələri qələmə almışdır.

XÜSUSI – RƏSMİ Hərgəh xüsusi kağıza qulaq asmasa, onda rəsmi təliqəni verərsən (Ə.Vəliyev).

XÜSÜSİ – ÜMUMİ Səttar xanla Bağır xan qalxıb xüsüsü otaga keçdi (M.S.Ordubadı); Bağır xanın eyleşdiyi ümumi otaga girdik (M.S.Ordubadı).

XÜSUSİYYƏTÇİLİK – KOLLEKTİVLİK Yoxsa "mən aldım, işini düzəlddim, ortadan çıxdım, qalanların canı çıxsın, nə vecimə" demək xüsusiyətçilik və olaqlıqdır (M.Ibrahimov); Kollektivlik hər şeyi həll edir.

İBARƏLİ – SADƏ

İi

İBARƏLİ – SADƏ Armudboğaz, şışbiğ saticının belə ibarəli nitqindən bas açmayan Leylək istor-istəməz əsəbileşdi (S.Rəhimov); Taməşçilər onun sadə nitqinin tosiri altındadırlar ("Ulduz").

İBLİS – MƏLOK Ədavat toxumu sapmak üçün siz; Gah malək oldunuz, gah da bir iblis (S.Rüstəm).

İBTİDAİ – MÜASİR İbtidai atəltərlər qazıldığı üçün baltanı çıxartmaq son dərəcə böyük əhamiyətli kəsb edir (M.Hüseyn); Məsələn, sizin müasir quruluşdan narazı olduğunu mən çıxdan bilirom (M.Hüseyn).

İCTİMAİ – XÜSUSİ İctimai və xüsusi təsərrüfatlar arasında fərqli qoymaq lazımdır.

İÇ – BAYIR Əvvəl evin içi, sonra bayır (Ata. sözü).

İÇ – ÇÖL İçim özümü yandırır, çölüm sizi (A.Məmmədov).

İÇƏRİ – BAYIR Bayır kişi-chini, içərisi toyuq hini (Ata. sözü).

İÇMƏK – TÖKMƏK Kim içməsə, yaxasına tökcəcək (Mir Cəlal).

İDBAR – GÖZƏL Rədd ol qapidan, ağlama zar-zar, diləng! Vəqqıldama bayquş kimi idbar, diləng! (M.Ə.Sabir); Özünüz gözlərənən göyçiksiniz (C.Əmirov).

İDBAR – İQBAL Sübh söndü şəb ki, xəlqə qəbile iddi bir çırqaq; Gecəki iqbalı gör, gündüzəski idbarə bax! (M.P.Vaqi).

İDDİALI – BAŞIŞAĞI Nə soxulmuşsan araya, a başıbeləti, fələ? Nə xəyal ilə olub-sən belə iddialı, fələ?! (M.Ə.Sabir); Onun heç keslo işi yoxdur, başışağı adamdır.

İDEAL – ÇİRKİN On ideal adamlardan biri də Ramizdir. Osmanlı işğalçıları çirkin möqsədlərini xalqa izah edirdi (M.Hüseyn).

İDXAL – İXRAC Hazırda ölkemiz... dərman maddələrinin idxalından tamamilə azad olmuşdur (R.Əliyev); Sonayeləşdirmə hələ başa çatdırıldığı zaman biz xammal və

veyinti məhsullarını ixrac edən bir ölkə idik.

İDRAKLı – SƏFƏH Son idraklı olduğunu bilirdim ki, sözümüz tez anlayacaqsan (C.Cabbarlı); Hansı səfəh oğlu bundan sonra qaymaq satar (Mir Cəlal).

İDRAKSİZ – DÜŞUNCƏLİ İdraksız bir kütənin səfəh qorxaqlığına, qurban olub gedir (C.Cabbarlı); Özü da ağıllı, düşüncəli uşaqdır (M.Hüseyn).

İFRİTƏ – GÖZƏL O ifritə qadının alçaq fitnesini hamımız başa düşdük (M.Hüseyn); Babaxanın oraya yolu düşür, bəla gözəl bir qızın yayın istisində tarlada çalışıb görür (Mir Cəlal).

İFRİTƏ – HƏYALY Elə qarı qapını örtək doyışılıb oldu bir küpagiron ifritə, cadu (Nağıl); Həyali qızarar, hoyasız ağarar (Ata. sözü).

İTİTİŞƏS – SÜLH Hər yerda ittişəs, hər yerde işyan; Alovlu nəğmələr ucalır göye (S.Rüstəm); Hami sülh isteyir (Mir Cəlal).

İXTİLAFL – BİRLİK Hər kiçik ixtiلاف ailəni pozarsa, onda nə olar? (Mir Cəlal); Birlilik lazmırdır bize! (M.Hüseyn).

İXTİYAR – GƏNC Qızlar, galinlər sevinir, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi (C.Cabbarlı).

İXTİYARLIQ – GƏNCLİK İxtiyarlıq ölümün qonşusudur (H.Cavid); Təhqir olunmuş gənclik vitqarmı müdafia edərək, osobi və titrok barmaqlarına ağızma gələni yazdim... (Mir Cəlal).

İKİBAŞLI – AYDIN Qaraş ikibaşlı söz soruşunda Maya da ondan incidi, bir-birindən soyğun ayrıldılar (M.Ibrahimov); Bu o qədər aydın və sadə bir həqiqətdir ki... (M.Hüseyn).

İKİDILLİ – SƏMİMİ Yox böylə ikidilli, yaman üzlü cəfəkar; Bir zorro utanmaz! (M.Ə.Sabir); ...Püstəxanımla səmimi

İKİLƏŞMƏK – TƏKLƏŞMƏK

salamlaşandan sonra onları yerbəyər elədi (M.Hüseyn).

İKİLƏŞMƏK – TƏKLƏŞMƏK Sos ikləşdi, üç oldu, sonra tamam kəsildi (G.Hüseynoğlu); Ədməm bilirdi ki, Səlim təklənəndə öz tösir gücünü xeyli itirir, çəşir, töntüyür (B.Bayramov).

İKİLİKDƏ – TƏKLİKDƏ Teymurla Gündəstə ikiilikdə qalmışdır (H.Seyidbəyov); *Təklidə* heç nə elçoy bilməzsin ("Ulduz").

İKİMƏNALI – AÇIQ Pərdali, *ikimənalı* danışqlardan da xoşum golmaz (Ə.Vəliyev); Əsil etika açıq danışmağı sevir (M.Hüseyn).

İKİTİRƏLİK – BİRLİK Kondo ikitirəlik salıb; Pirolı getdi; İstiyinəcə paşlıq (M.Rahim); Güc birləkddər (Ata. sözü).

İKÜÜZLÜ – SƏMİMİ Siz başışlayın, yoldas Mədəb, bə Tariverdi xalis iküüzlüdür (S.Rahimov); O çox səmimi yoldasdır.

İKÜÜZLÜK – SƏMİMİLİK İküzütlük xorxudan omola gələn bir xəstəlikdir (M.Hüseyn); Xüsusun Nazim Hikmətə olaqadər yazılımış sohifolordə səmimilik və dəqiqlik xüsusi nozora çarpır.

İQRAR – İNKAR İkider gərci pəriçoh-rələrin küftarı; Bir imiş bunların *ıqrarı* ilə *inkarı* (Q.Tobrizi).

İLHAMLI – SÖNÜK S.Vurğunun dərin *ilhamlı* lirikası... mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur (M.Hüseyn); "Ədəbiyyat və incəsənət" qəzətinin son nömrəsində gedən şeirlərin bir qismı *sönük*dir.

İLJİQ – SOYUQ Günsün ilk *ılıq* şuları sularda oynışındı (S.Vəliyev); Bu nadir möcüza, hiss edir soyuğunu, istini (R.Rza).

İLQLIQLI – SOYUQLUQ İstilər çökil-mişi, lakin havada xoş *ılıqlıq* var idi (Çəmənzəminli); Bu sualların buz *soyuqlugunu* Məryom bütün bədəni ilə hiss etdi (Elçin).

İLK – AXIR Dünənda hor könlü yüksəliş arar; Varlığın no *ılık*, no *axırı* var (S.Vurğun).

İLLƏTLİ – SALAMAT Bodonın mariz və *illəlli* hissisi *salamat* olan hissinosu

İNÇƏLMƏK – SƏRTLƏŞMƏK

kəmək əvvəzində ağırlıq və oziyyət yetirir... (F.Köçərli).

İNAD – ÜZÜYOLA Gulsabahının atası çox *inad* adımdı (Ə.Vəliyev); Kasıbsan, *üzüyo-lasan*, işleyənson (Mir Cəlal).

İNADCIL – SADƏLÖVH *Inadcıl* qızın da başına görünən no goldi (G.Hüseynoğlu); Yeqi bu *sadəlövh* adamın beynəlxalq vəziyyətə tanış olmasına heyrot edərək düşündü (S.Vəliyev).

İNADKAR – ÜZÜYOLA O da bilir ki, son *inadkarsan* (S.Vəliyev); Qırqadan qulaq asan, lakin onu görməyən adam güman edirdi ki, kabmetdə Anketovdan başqa bəs-altı nəsəf *üzüyola*, sakit bağıça uşağı var (Mir Cəlal).

İNAMSIZ – ETİBARLI *İnamsız* hərəkatları bizi təngə götürdü. Öz etrafımızı *eti-barlı* adamlar yıqaq (S.Vəliyev).

İNAMSIZLIQ – ETİBARSIZLIQ Axi bu *inamsızlıq* nədən iri golir? (İ.Sixli); Bizim yanımızda öz *etibarlılığımı* itirmişdir ("Azerbaiyan").

İNÇ – KOBUD Arvadım, arvadım, sən bir qədər *incə* sözərək öyrənəydi, heç zərər görəmədin (C.Cabbarlı); Mən burada *kobud* bir sohv buraxdım (Mir Cəlal).

İNÇ – SERT O qanadlı gəncin sado; Temiz, *incə* ruhi vardı (N.Rəfibəyli); Buna görə də ağızdından ara-sıra *sərt* sözərək çıxırı (M.Ibrahimov).

İNÇƏLİK – KOBUDLUQ Gözəllik, *incəlik*, sevgi, vəfa insandan ayrılmaz (S.Rüstəm); Mən onun horəkəndən bir *kobudluq* hiss edirəm.

İNÇƏLİK – QABALIQ Düzü belədir, hor halda bu *incəliyi* nəzəro almaq lazımdır (M.Talibov); *İncəliq* hor *qabalıq* sonəndən (H.Cavid).

İNÇƏLMƏK – KÖKƏLMƏK Hərzəvü hadyənə oxumaqdən; *İncəldi* uşağıım (M.Ə.Sabir); Bəlkə, heç *kökəlməyəcək* (S.S.Axundov).

İNÇƏLMƏK – SƏRTLƏŞMƏK Ürəyim çocuq kimi *incəlmis*; Nohayot, səni tapdım (C.Cabbarlı); Hor gün əsəbləşir, ürəyi sərtləşmişdir.

İNÇİK – RAZI

İNÇİK – RAZI Nohayot, Səlim ağa özünü *incik* yerinə qoyma; silkinib ayağa durdu (M.Ibrahimov); Sarı iso müdirin ilfitatından *razi* idi (Mir Cəlal).

İNÇİKLİK – RAZİZLİQ Zoranın sıfatında dərhal *inciklik* olaməti göründü (S.Vəliyev); Arvad *razılıq* verib, kobin do kosılıb (Mir Cəlal).

İNÇİTMƏK – BARIŞMAQ Fatma baba-sının sözündən *incimədi* (Çəmənzəminli); *Barişmaq*, böyük və alicənab işdir (M.Hüseyn).

İNDİ – ƏVVƏL *İndi* məftilə cəhiyac yoxdur (Çəmənzəminli); Məftil bundan çox *əvvəl* götürülmüşdü (Çəmənzəminli).

İNDİ – İNİŞİL Onlar *indi* xoşbəxt yaşayırlar (Ə.Vəliyev); Axı Əlyar *inışıl*; Bir ay Bakıda yatdı (B.Vahabzadə).

İNDİ – SONRA *Indi* belələri tapılmaz (C.Əmirov); *Sonra* hamiya müraciətə soruşdu (C.Əmirov).

İNDİDƏN – DÜNƏNDƏN Rüstəm kişi elə *indidən* müavini itətdə saxlamağı qorara alı (M.Ibrahimov); *Dünəndən* hamı onun yoluñə gözlöyir.

İNDİKİ – SONRAKİ *İndik* makinalar on uzaq dalğaların soslarını alaraq kağız üzərinə qeyd edir (Çəmənzəminli); *Sonrakı* günlər dəha fərqli olacaq ("Azərbaycan qadını").

İNKİŞAF – TƏNƏZZÜL Azərbaycan xalq təsərrüfatının həlledici sahəsi olan neft sonayesi sərtdə *inkişaf* etmişdir. Al, mon bə dildə şeir oxumağı *tənəzzül* etmorom! (M.Hüseyn).

İNSAFLI – KAFİR Görürem çox *insaflı* oglansan (A.Şaiq); Yüzbaşı yaman *kafir* imiş (Mir Cəlal).

İNSANI – HEYVANI C.Cabbarlinın qohramanları nocib *insani* hissələri malikdirlər (M.Arif); Başqa bir roman iso *heyvani* hissələri toronnum edir (Ə.Sərif).

İNSANLIQ – BARBARLIQ Rəşidin bu *insanlıqını* və hümmətinin hor kos bildi (İ.Musabəyov); Mon bəla *barbarlıq* dözmərom (C.Cabbarlı).

İRİLİK – XİRDALIQ

İNTİM – AŞKAR Jandarm roisi hor bir kolmosunu az qala *intim* bir ifadə ilə deməyə çalışır (M.Hüseyn); Monim işim *aşkar*dır.

İNTİZAMLI – NADİNC Daima *inti-zamli*, soliqoli olan Talib İsayev hor bir işçiyə, hor bir tapşırığın yerinə yetirilməsinə tolobkarlıqla yanaşan adam idi (C.Əmirov); Yaman nadine usaqdır ("Ulduz").

İNTİZAMSIZ – TƏRBİYƏLİ [Qoşqar.] Bilirsiz ki, mən *intizamsız* adam deyiləm... (İ.Hüseyn); Deyəson o çox *tarbiyəli* yoldaşdır.

İRADƏLİ – QORXAQ Son çox *iradəli* adımsan (M.S.Ordubadı); Mono ağıl öyrötə, *qorxaq!* (M.Hüseyn).

İRADƏLLİK – QORXAQLIQ *iradə-lilikdə* heç kas Səlimə çatmaz ("Ulduz"); Bu *qorxaqlıqdr*, yoxsa cinayət? - deyə o, komandırın gözlörin içinə baxa-baxa soruşdu (M.Hüseyn).

İRADƏSİZ – CÜRƏTLİ Zeynal *iradəsiz* bir gəndər (S.Hüseyn); Fariz evimizə gələn gündən mənə *cürəl*, qorxmaz bər oğlan kimi təsir bağışlamışdır (Y.Əzizməzadə).

İRADƏSİZLİK – CƏSƏRƏTLİLİK *iradəsizlik* etsə, özünü möhv edə bilər (Z.Xolil); Pəri xala bir az da *cəsarətlik* göstərən müəllimlərin xahişini xatırladı (M.Ibrahimov).

İRƏLİ – SONRA O məndən bir-iki saat *ırılı* goldı (N.Vəzirov); *Sonralar* xatırələr bizi əq cəqənə alı (Y.Əzizməzadə).

İRİ – BALACA Onun *iri*, qara gözləri parlayır, yanırı (C.Məmmədov); *Balaca* şəhərin küçələrini duman bürümüşdü (Çəmənzəminli).

İRİ – XİRDA Bir sürü *xirdə* və *iri* yaşı usaqlardıq (S.Hüseyn).

İRİLƏŞMƏK – BALACALAŞMAQ Sofiqulu boyin gözləri *iriləşib* oynamaya başlayırdı (M.Ibrahimov); Həmin şəkinin öndən qubemator lap *balacalaşır...* (İ.Sixli).

İRİLİK – XİRDALIQ Bu *irilikdə* mirvari, heç Xata padşahının xozinəsindən de tapılmaz (S.S.Axundov); Almanın *xirdalı-gıma* baxma, çox şirindir.

İRİŞMƏK – AĞLAMAQ

İRİŞMƏK – AĞLAMAQ Ramazanov moni yaxınlaşdı, moni tanıyb, yalandan *ırışdı* (S.Röhman); Uşaq da yadına salıb *ağlayır* (Mir Colal).

İSİNİMƏK – SOYUMAQ Qüvvətimiz, ümidişim, arzularımız məhəbbətə *isimmişdir*... (Ə.Məmmədənli); ...Mən torof çevriləndə *soyub* ayazıyr, elo bil ki, üstümə qar-yağış tökəök (M.Ibrahimov).

İSİTMƏ – ÜŞÜTMƏ Bədənimə *isitmə* gəldi. Dünən gecədən bəri onu tərk etməyən *üstütmə* vo qorxu rəf oldu (C.Əmirov).

İSLAQ – QURUQ Şən qəhəqəhələrə *isləq* otlanın arasında çiyəlek dərib yeyirdilər (A.Saiq); *Qurub* qobu qırğı ilə olnıda kağız qovşağı olan bir gənc yeriyirdi (Mir Colal).

İSLANMAQ – QURUMAQ Az keçdi, yənə güclü yağış başlıdan başdan; Bir anda bəhar palitarım *isləndi* yağışdan (S.Rüstəm); Səriyə xala bağırmışa vo ağlamış istayıb, bacarmırdı. Sanki gözlərinin yaşı *qurumuşdu* (M.Ibrahimov).

İSLATMAQ – QURUTMAQ Yağış *islədar*, gün *qurudur* (Ata, sözü).

İSMƏTLİ – NAMUSSUZ Görmüsdüm ağıllı, *ismətlı*, qoçaq; Manqabəşçisiydi, qəşəng golindi (Ə.Cəmil); Bu *namussuzu* no üçün qolları bağlı *götürmedin*? (M.Hüseyin).

İSMƏTLİLİK – ƏXLAQSIZLIQ Özündə bir *ismətlilik* duyurdu. Şeir adına dinsizlik vo *əxlaqsızlıq* dərsi verən bu kitab dünyaya üzü görməye haqlı deyildi (M.Hüseyin).

İSMƏTSİZ – NAMUSLU Mənim sözümüz budur ki, ümumiyyətə, heç bir millotin barəsində demək olmaz ki, filan millotin övrlərlə bietibar vo *ismətsizdir* ("Molla Nəsrəddin") Qorxma, bacın *namuslu*, ismətlı qızdır (S.S.Axundov).

İSRAFÇI – QƏNAƏTÇİ Bu hay-huy içərisində olanlar özləri do *israfçı* axmaqlar vo bədbəxt vəhşilər kimi yaşayacaqlar (M.Talibov); *Qənaətçidir*, malının qədrini bilir.

İSRAFÇILIQ – QƏNAƏTÇİLİK Əgər keçmişdəki varlılar *israfçılıq* edirdilərsə,

İŞGÜZAR – TƏNBƏL

bunu öz eys-ışrləri üçün öz evlərində cütdilər (M.Talibov); Hor bir işdə *qənaətçiliq* olmalıdır.

İSTEDADLI – KÜT Hor ailənin öz *istedadlı* israfçısı vardi (C.Məmmədov); Kos səsini köpok... Beyniniz *kütüdür* (S.Rüstəm).

İSTİ – AYAZLI Yayan *isti* günləri idi (S.S.Axundov); *Ayazlı*, saxtalı bir qış axşamı; Yeddi yoldas olub yola dözdəldi (S.Vurğun).

İSTİ – SOYUQ Yaramaz uşaq yamanca monim *isti* aşına *soyuq* su qatı (S.Hüseyin).

İSTİBDAD – SƏDADƏT Yoldaşlar, *istibdad* pəncəsində işləyen yüz minlərə işçilər baş qaldırmadırdı (Çəmənzəməlini); Odlar yurdunun *sədəti* sonin, monim *soadətimdir* (M.Hüseyin).

İSTİQANLI – SOYUQQANLI İyirmi dördə yaşlı, canı-başı sağlam, *istiqanlı* bir oğlan özünü no qədər saxlayacaqdı (M.Ibrahimov); Lakin Rəna *soyuqqanlı*, möhkəm idi, telesmir, nişan alaraq vururdu (C.Məmmədov).

İSTİLİK – SOYOQLUQ Alınmadı bir *istilik* hiss edər-ətməz gözlərimi açdım (M.S.Ordubadı); Azəciq sonra iso hemin *soyuqluq* isindi (İ.Sixli).

İŞÇİL – TƏNBƏL Pah, insan da belə *ışçıl* olar? (Mir Colal); Hor öyrinin, *tənbəlin* xan qız kimi başına dolanmayıağış ki?.. (M.Ibrahimov).

İŞÇİLLİK – TƏNBƏLLİK *İşcillikdə* olmasın qoy onların misli heç (M.Rahim); Soni kəndə qaćmağa möcbur edən *tənbəllikdər* (Z.Xəlil).

İŞGƏNCƏ – KEF O bu *ışgəncədən* qurtarmaq üçün düşnür, fursət gözləyir (S.Veliyev); Cibim dolu, *kefim* saz idı (Mir Colal).

İŞGƏNCƏLİ – NƏŞƏLİ Bizim gözlörimiz yanında uzun, *ışgəncəli* bir insan həyatı golub keçir (M.Hüseyin); Yuxusunda *nəşəli* günlərinə görüb ağızı sulanır.

İŞGÜZAR – TƏNBƏL Küçə sürotle ora-bura gedən, *ışgüzər* adamlarla dolu idı (S.Röhman); Mədəd "tənbəl" sözünü

İŞGÜZARLIQ – BACARIQSIZLIQ

deyondə Güldanoyo elo goldı ki, onu ilan çaldı (Ə.Vəliyev).

İŞGÜZARLIQ – BACARIQSIZLIQ O, Moşədibəyin *ışgüzərlığını*, möhkəmliyi, Moşədibay iso onun kəsərlərə yazı əslənu boyonirdi (M.Hüseyin); Onun *bacarıq-sızlığı* barədə sonra danışarıq.

İŞGÜZARLIQ – TƏNBƏLLİK Cünki onu təmyirdi, *ışgüzərlığına* bolod idı (Mir Colal); Bağban omi, özün demirdin ki, çox yatmaq *tənbəllik* əlamətidir (Y.Əzimzadə).

İŞIQ – QARANLIQ *İşiq qaranlıqla*, kodər fərhəle; Aynlıq görüşə bir yərə düşdü (H.Hüseynzadə).

İŞIQ – ZÜLMƏT Qalır vo birdən-birə ona elo gəlir ki, qarşısında daha iki telebəsi yox, *ışqla zülmət* dayanmışdı (G.Hüseynoğlu).

İŞIQLIQ – QARANLIQ Ay soni görüm, *ışılıqlıq* çıxasan! (M.Hüseyin); ...Ərinin gölo cəyini, *qaranlıq* taleyini düşünürdü (Mir Colal).

İŞİLDAMAQ – SÖNMƏK Elektrik lampaları axşamın dumanları içorisində söñük bir parılı ilə *ışıldayırdı* (Q.İllkin); Ağsaqal kişi çubuğu *söndürdü* (Mir Colal).

İŞLƏK – TƏNBƏL Siz Əhməd Soltanzadə kimi *ışlək* adamı boyənmirsınız. (M.Süleymanzadə); İş görməkdə *tənbəl*, amma yeməkədə alıcı quşdur.

İŞLƏMƏK – AVARALANMAQ İşçilər istiyo baxmadan od kimi *ışlayırdılar* (Mir Colal); Ona iş demə, elo qoy avaralansın ("Uluz").

İŞLƏMƏK – DAYANMAQ Sanki Fərhadın ürəyi elo bu an *islamaya*, onun vücudu bu doqıqa horakot etməyə başladı (Ə.Vəliyev); Elo bil birdən ürəyi *dayandı*.

İTİ – KÜT Qılınadan *iti*dir qəlomin, sözün... (S.Rüstəm); O indi acız vo *küt* bir motbox biçağı deyil, sinaqlardan çıxmış kəsərlər bir qılinc idı (Mir Colal).

İTİTRABLI – XOSBƏXT

İTİ – YAVAŞ Ancaq Məzlmə üssülla restoranı tərk etdi, *iti* addimlara buradan uzaqlaşdı (E.Sultonov); *Qi yavaş* addimlara onu izləyir (M.Hüseyin).

İTİGOZLÜ – FƏRSİZ Onu, *itigözü*, girdo vo gülörzüllü müəllimi kim tanır, kim ażizləməri? (Mir Colal); *Fərsiz* qoyunu qurd yeyir (Ata, sözü).

İTİLIK – KÜTLÜK Biçagın *itiliyi* və ya *külliyyi* ancaq bir şeyi doğramaq zamanı bilin.

İTİRMƏK – QAZANMAQ Lap balaca yaşlarında o, ata və anasını *itirmişdi* (M.Ibrahimov); Xalq qız verib quda *qazanar*, biz qız verib qada qazandıq (Ata, sözü).

İTİRMƏK – TOXTAMAQ Lyudmila özünü *itirdi* (C.Əmirov); Polad birdən sarsılıb yixilan kimi olur. Ancaq tez özünü *toxtadır* (M.Hüseyin).

İTTİFAQ – AYRILIQ Pozulmaz bu qardaşlıq, pozulmaz bu *ittifaq* (S.Rüstəm); *İttifaq* esqimizə *ayrılıq*, ölüm (S.Rüstəm).

İTTİFAQ – TİFAQ Sısus bülbüllərin nadon, ormanın?! Pozdumla *ittifaqım* o xəzan? (A.Saiq); Aralarına *tıfaq* düşdü.

İYRƏNC – GÖZƏL Salman havalanı pörərək, cybacar vo *iyrənc* şəklo düşdü (M.Ibrahimov); O *gözəl* noğmoni oxusuna! (M.Hüseyin).

İYRƏNC – NAMUSLU Mən sənə söz verirəm, artıq bu *iyrənc* yolu toqıb etməyocəyim (M.S.Ordubadı); Lakin men hər şeydən ovval *namuslu* bir atanın ogluyam (M.Hüseyin).

İZTIRAB – RAHATLIQ Bu, gəncliyin ilk *iztirabi* idi (S.Valiyev); O ölmüş olsa da, bu vicedən ozabı mənə ömrüm boyu *rahatlıq* vermayacakdır (M.Hüseyin).

İZTIRABLİ – XOSBƏXT Yox, demo dirçəldik, yeno yeridik; Eşqin *iztirablı*, çətin yolunda (S.Rüstəm); Ah, son *xosbəxt* uşaqsan (S.S.Axundov).

Kk

KAFİ – PİS Güclə *kafı* qiymət alır (İ.İbrahimov); Döşlərindən *pis* qiymət alır ("Azərbaycan").

KAFİR – MÜŞÖLMAN De, sən hara? Rusiya hara? Yoxsa satılmışan o *kaſiflərə?* (S.Vurğun); Yoxsa *müsəlmənlər* şəhərə giriſilər? (Mir Cəlal).

KAFTAR – CAVAN Deyirlər ki, ay *kaſtar*, bizim qızımız qırmızı saqqallı qoca kışının tayıdır? (Ə.Haqverdiyev); *Cavan* adamsan, nə çoxdur or, birinə qoşulub get-sonə? (Mir Cəlal).

KAL – YETİŞMİŞ ...*Kal* meyvələrdən dərib ağızına atır... (M.İbrahimov); Ağaclar yetişmiş səri, dolu, sulu, sırin armudu ehmala yera buraxırdı (Mir Cəlal).

KALAFА – DÜZ Qaralır daxmanın *kalafə* yeri; Dəsto şorqisilo çəkilir geri (S.Vurğun); Onlar dərin bir höycəncən *düza* sanı baxırdıl (M.Hüseyn).

KALAFALIQ – DÜZƏNLİK – O dağın dibində saraylar tikilmiş, indi *kalafatlıqları* qalıb (M.Süleymani); O, *düzənləyin* adı qılındır, çıxdığımız yol sari yoldur (M.Süleymani).

KALLAŞMAQ – AÇILMAQ Getdikən onun səsi *kallaſırdı* (F.Kərimzadə); Birdən səsi açıldı ("Ulduz").

KAMALLI – SƏFEH Bu oğlan *kamallı* oğlanırdı (S.S.Axundov); Çox *səfəh* adamıdır ki, diriliş (Mir Cəlal).

KAMALSIZ – AĞILLI Mən onlara, ağılsız, qabiliyyətsiz, *kamalsız* adam deyə bilmərəm (Ə.Haqverdiyev); Güler *ağilli* və bacarıqlı qızdır (M.İbrahimov).

KAMIL – NÖQSANLI *Kamil* insan kamalından bəlli olar (Ata. sözü); Hələ o özünü *nöqsanlı* bir şoxs kimi tanıtmışdır ("Azərbaycan").

KAMİLLİK – SƏFEHLİK Dedilər *kamilliyyin*, hürufiliyin yeri zindandır

(F.Kərimzadə); Bu da sənin *səfəhliyindir* ("Azərbaycan").

KARLI – ZƏRƏRLİ Zaman şuluqluq, qışqabağı bir *karlı* iş yox, filan yox! (Mir Cəlal); *Zərərlı* idir, mən ona qol qoya bil-mərəm ("Azərbaycan").

KASAD – GƏLİRLİ Hacı nə bizim bazarımız *kasaddır* və nə də puldan çetinlik çökük (Ə.Haqverdiyev); Alverimiz *gəlirlidir*.

KASADLAŞMAQ – VARLILIQ Çit bazarı *kasadlaşmışdı*, ya pui torosindən çetinlik çekirsiniz? (Ə.Haqverdiyev); İşim yaxşıdır, alverimiz *pis* deyil, *varlanıraq* ("Ulduz").

KASIB – DÖVLƏTLİ İndi böyüdükcə baxıb görürom ki, *dövləti* ilə *kasibin* arasında böyük fərq var (Ə.Haqverdiyev).

KASIB – VARLI – Dünəyadır, ay *Soyalı* xala! Biri varlı ola, o biri *kasib* (Mir Cəlal).

KASIBLAŞMAQ – VARLANMAQ Var-yoxu olindən çıxıb, *kasiblaşış* ("Azərbaycan"); Balıqlan *varlanmaq* üçün daima müxtəlif yollar axtarıb tapmaq haqqında düşünürdü (C.Əmirov).

KASIBLİQ – VARLILIQ Üzdündən, gözündən *kasiblik* yağır (B.Vahabzade); *Varlılığı* tölösen, yoxsulluğa tez düşər (Ata. sözü).

KEÇİNMƏK – YAŞAMAQ Arvadin üreyi titrodi və gördü ki, gəlin "körpə"sinə bağırma basaraq *keçinmişdi*... (İ.Şixlı); Bu dünyada *yaşamadın* şirin bir şey ola bil-məz (S.Rəhimov).

KEÇMİŞ – İNDİ Çiçəklinin nə *keçmiş-sina*, nə *indisina* yarasır (Ə.Vəliyev).

KEÇMİŞ – İSTİQBAL Mon öz *keçmiş-sina* heykəl yonmağı; Alınna yazdırın oğul-lardanam... (M.Araz); Oğlanlarının *istiqbalı* haqqında da Hacı Vəlinin müəyyən planları və prinsipləri var idi (Çəmənzəminli).

KEÇMİŞ – MÜASİR Xatırlayım; *keçmiş* və *müasir*; fironları (R.Rza).

KEF – KƏDƏR *Kef* möclisini qoyaq sonraya (A.Şaiq); Gölməsin üstümüzo dal-gası dərdin, *kədərin* (S.Rüstəm).

KEF – QƏM Görünür, ikiyim düşnəda vətən; Biri zahmların *kef* yuvasıdır; Biri məzələlərin *qəm* havasıdır (S.Vurğun).

KEFÇİL – KƏDƏRLİ *Kefçil* adamdır, heç kefən qalmır ("Azərbaycan"); Sottar xan olduqca düşüncəli və *kədərlı* idi (M.S.Ordubadı).

KEFLƏNMƏK – AYILMAQ Səni içirdib *kefləndirmək* istəyirəm (S.Qədirzadə); Çaxır boçkası kimi doldurub qarnını, üç gün *ayılmaq* (S.Rohman).

KEFLİ – AYIQ Belkə... bəlkə *keflisən*? (C.Əmirov); Bu başları aşiq-aşiq oynayan; Cəvik olə, *ayiq* başda no günah (M.Araz).

KEFSİZ – SAZ Sərvər, bu gün səni çox *kefsiz* görürom, nə olub magər? (Ü.Hacıbəyov); Qurban götür kəs moni; Qənarodan as moni; Al könülümü, *saz eylo*; Sinən üstə bas moni (Bayati).

KEFSİZLƏŞMƏK – YAXŞILAŞMAQ ...Atanın da gözünə görün, bir az *kefsizləyib* (M.İbrahimov); İstirahətdən sonra xəstonin vəziyyəti xeyli *yaxşılışmışdı*.

KƏBİN – TALAQ Elə olan surətdə mənim özüm size *yaxşı kəbin* kosdırıram (Ə.Haqverdiyev); Fövrən bir molla çağırıb, vokil elə ki, get Mödinədə mənim arvadımın *talağı* ver (Mir Cəlal).

KƏC – DÜZ Hələ bir yol üzümə *kəc* baxmayıb (S.Qədirzadə); Adam gorok dost-tanışa *düz* baxa ("Ulduz").

KƏCİNƏ – DÜZÜNƏ Ay arvad, mon ha düzəldirəm, sen moni tersino burur, kacınə çəkirən (Mir Cəlal); Sen *düzünə* damışan, ona xeyir olar.

KƏCLIK – ÜZÜYOLALIQ *Kəclikdən* nə çıxar, *üzüyolalıq* soni ucaldar ("Azərbaycan").

KƏDƏR – SEVİNC Həm *sevinc*, həm *kədər* tutdu möclisi; İlk doſo şair tok xəyalə vardım (H.Hüseynzadə).

KƏDƏRLƏNMƏK – SEVİNƏMƏK Biləmodi ki, bu hala *sevinsin*, yoxsa *kədərlənsin* (İ.Şixlı).

KƏDƏRLİ – SEVİNCLİ Bəli, o çox *kədərlə* idi (C.Əmirov); Mən ümmən desələr; Azad sütən gomim ol; Sədətli, *sevincli*, forahlı aləmim ol (M.Rahim).

KƏDƏRLİ – ŞƏN Yadimdardı, oğlum, o gün həm sən, həm də *kədərlü* idi (A.Şaiq); **KƏHƏR – YABI** *Kəhər* olsın lap *yabi* olsun, mollaşı bir at vacib idi (Mir Cəlal).

KƏLƏKBƏZ – SADƏLÖVH *Kələkbəz*, daha nə düşünərsən (A.Şaiq); Həni *sadələvh* çağım; Onlara inanırdım (C.Novruz).

KƏNAR – YAXIN Onun yanına *kənar* və *yaxın* adamlar toplaşmışdır ("Azərbaycan").

KƏNARDA – YAXINDA Salman yaşlıqlanaraq *kənarda* oturmuşdu (M.Ibrahimov); Bu arada, *yaxında* dörd-beş al şiddətli tapança atılır (H.Cavid).

KƏSƏ – DOLANBAC *Kəsa* yolla getsək, onlara çatarıq. Ciğir *dolanbac* yol kimki oyri idi, on addım qabağı görmək olımdır (M.Ibrahimov).

KƏSƏRLİ – KÜT O indi acız və *küt* bir mətbəx bıçağı deyil, sınaqlardan çıxmış *kəsərlə* bir qılınc kimi idi (Mir Cəlal).

KƏSİCİ – KÜT Baxışlar xəncər kimi *kəsicidir* (M.Ibrahimov); Bu elə *küttdür* ki, heç yerə de qoymaz (S.S.Axundov).

KƏSİR – ARTIQ Gal, gal ki, yoxaldaq hor cəbhədə *kəsiri* (S.Rüstəm); Biy, ay kiş, məndə *artıq* heyvan no gəzir (M.Ibrahimov).

KƏSKİN – ZƏİF Sual *kəskin* və amansız idi (C.Məmmədov); Onun cavabları çox *zəif* idi ("Azərbaycan").

KƏSKİNLƏŞMƏK – ZƏİFLƏŞMƏK Nigarənçığın göyortası getdikən *kəskinləşirdi* (S.Sorxanlı); Qızdırma ürəyi çox *zəiflədir* (M.Ibrahimov).

KƏSKİNLIK – ZƏİFLİK İnsanların gözlorunda, baxışlarında, hörəkötüründən dərhal diqqəti colb edən bir kəşiklənə vardi (M.Hüseyn); Lakin törcümə işlərinin *zəifliliyindən* çox narazıdır (M.Hüseyn).

KƏSMƏ – DOLAMA

KƏSMƏ – DOLAMA Buradan *kəsmə* enmək mümkün idi (S.Vəliyev); Adamlar homin boşluq ətrafindən yolla *dolama* gedəcəkdir (S.Vəliyev).

KİÇİK – BÖYÜK Nə *böyiyyün* yerini bilirsiniz, nə *kiçiyin* (C.Cabbarlı).

KİÇİK – YEKƏ İdealları *yekə*; Ürəkləri *kiçik* (R.Rza).

KİÇİKLİ – BÖYÜKLÜ 24 ölkə gözdim; böyükü, *kiçikli* (R.Rza).

KİÇİKLİK – BÖYÜKLÜK Əlbəttə, olbatte, biz həmişə *kiçikliyinizdə* varıq (C.Cabbarlı); Başın *böyüklüyü* yiyəsino donuz güldürən (Ata, sözü).

KİÇİLMƏK – BÖYÜMƏK Niyo *kiçildim*; Nə oldu birdən (İ.Tapdıq); Bunu, öziz ata, ona görə yazırəm ki, bilsən, men daha *böyiümüşəm* (S.Vəliyev).

KİFİR – GÖZƏL Həmişə *gözəl* qızlar kifir kışılardı haqqında bu cür düşünürler (C.Əmirov).

KİFİRLƏŞMƏK – GÖZƏLLƏŞMƏK Anıqladıqca *kifirləşir*. Siz iso gündən-güne cavanlaşır, daha da *gözəlləşirsiniz* (C.Əmirov).

KİFİRLİK – GÖZƏLLİK – Yox canım! Qumru hara, belə *kifirlilik*, neybetlik hara! (Mir Cəlal); Qırmızı paltar vo üzüno tökülen qara zülfələr qızın nazik bədəninə dəha da *gözəllik* verirdi (Çəmənzəməlini).

KİFLİ – SAF Onda onun *kifli*, üfünəti düşüncələrindən bildən sirkəyədək nə desən tapılardı (Mir Cəlal); Mavi, *saf* sular sakit-sakit axırdı (S.Qodırzadə).

KİLİDLƏNMƏK – AÇILMAQ Dili *kilidləndi* (Ə.Vəliyev); Əhmədin boğazı açıldı, dili söz tutdu (Ə.Vəliyev).

KİLİDLİ – AÇIQ Qapı *kılıdlı* idi. Onun başı açıq idi (Ə.Vəliyev).

KILKƏLİ – TƏMZİZ O qab *tamiz* deyil, dibi *kilkəlidir*.

KİN – MƏHƏBBƏT Qoy bu sonsuz *məhəbbət* gınaş kimi var olsun! Onlara verməz aman *kinimin* dalğaları (S.Rüstəm).

KOMİK – QARAQABAQ

KİNİLİ – SAKİT *Sakit* ağaclar; *kinli* dolunun; horbino düşür (İ.Tapdıq).

KİNSİZ – ƏDAVƏTLİ Gülli qarının xasiyyəti mülayim, ürəyi *kinsizdir* (T.Kazimov); Oadan özünü gözlo, *ədavətlı* adamdır ("Ulduz").

KİP – BOŞ Sonuncu dəfə Mostan otağı girində qapı *kıp* örtüldü (T.Məmmədov); Pəncəro *boş* bağlanıb.

KİRİMƏK – QIŞQIRMAQ Əllerini bir-birine vurub *kirdi* (Mir Cəlal); Qodir sözünün qurtarmamışdı ki, bəy *qışqırı* (Mir Cəlal).

KİRLİ – TƏMİZ İdris torlı, *kırkı corabalarını* gizləmək üçün çəkməsimi ayağına taxdı (Mir Cəlal); Sütuna vurduğum mixdan tiftikli *təmiz* məhrəba asmışdı (C.Məmməzdəzə).

KİRLİLİK – TƏMZİLKİ Bu qızın ancaq bılıkdir, *təmizlikdər* zinəti (H.Cavid); Onun oynundəki paltarların *kirliliyi* pintiliyindən irəli gor.

KİŞİ – ARVAD Arvadin hünəri nədir ki, *kisiya* ol atsın (S.S.Axundov).

KİŞİLƏNMƏK – ARVADLANMAQ – Ay kimson? – deyo Mikola səssino güc verib yaşına münasib olmayan bir tərzdə *kişılışdı* (S.Qodırzadə); Son də *arvadlanma*, hamı soni tamiy.

KOBULDUQ – ZƏRİFLİK Kubud dedim, *kobulduq* yerində xoşa golir (S.Rüstəm); Tıqqılımın *zərifliyindən* duyдум ki, qadın barmaqlarıdır (S.Qodırzadə).

KOLLEKTİV – TƏKBƏŞINA Bu işin öhdəsindən *kollektiv* golo bilər. *Təkbəşina* iş görmək deyəcindir (M.S.Ordubadi).

KOLLEKTİVLƏŞMƏK – FƏRDİ-LƏŞMƏK Buna görə də omok *kollektivlaşmali* və istehsal vasitələri *kollektivin* elində olmalıdır (C.Cabbarlı); Bəzi adamlar *fərdiləşməyə* meyil göstərir.

KOMALAŞMAQ – DAĞILMAQ Qadınlar *komalaşdırılar* (Mir Cəlal); Vətəndaşlar, xahiş edirəm, *dağılnı* (S.Qodırzadə).

KOMİK – QARAQABAQ ...Dəhşətli faciədə *komik* rol oynayan istədəsiz bir

KOMİK – SATİRİK

aktor qodor miskindir (M.Hüseyn); Evindo və komarda bozun osobi, *qaraqabaq*, qaradimoz görünən bu qadının burada, bağçada kədərləndiyini, ya hirsənləndiyini gören olmuşdu (Mir Cəlal).

KOMİK – SATİRİK Monim dediyim satirik vo *komik* janra aiddir (M.Ibrahimov).

KONKRETLƏŞMƏK – ABSTRACTLAŞMAQ Fikri *abstractlaşdırmaq* yox, konkretləşdir ki, dinleyici özü üçün bir nüsxə qıxsıntsın ("Ulduz").

KONKRETLİK – ABSTRACTLIQ Cavab *konkretlilikdən* çox uzaqdı, buna görə do Boşırı onun sözünü kəsdi (Ə.Vəliyev); Gel son *abstractlıqdan* uzaqlaş, bu heç kəsə fayda vermır.

KORAFƏHM – FƏRASƏTLİ O, *korafəhm* deyil, Bilal (G.Hüseynoğlu); *Fərasətlidir*, Allah basacan eləsin (G.Hüseynoğlu).

KORAZEHİN – FƏRASƏTLİ *Korazehin* uşaqdır, məsoləni çotin anlaysır ("Azərbaycan"); Belə halda cürotli, cold, güclü, *fərasətlidir* adam qalib golir (S.Vəliyev).

KORŞALMAQ – KƏSƏRLƏŞMƏK Biçağı bülövə çəkdim, indi *kəsərləşib*. Bu qılınc iso çox *korşalımsı* (M.Ibrahimov).

KORTƏBİ – ŞÜURLU İşə *kortəbi* yox, *şüurlu* yanaşmaq fayda vero bilər.

KOSMOPOLİT – NİHİLİST Nə *nihilist* deyən var, nə də ki, *kosmopolit* (R.Rza).

KOŞ – İTİ Birçə *koş* biçaq da deyməsin gözə (C.Novruz); Onların dişi neştdən də itidir (A.Məmmərdəzə).

KÖHNƏ – TƏZƏ *Təzə* qoltuqlarda *köhnə* falçılar; Nə qodor baş-başa gölməliyik bizi (H.Hüseynzadə).

KÖHNƏLIK – TƏZƏLİK Atar *köhnəliyi* üstündən tamam... (M.S.Ordubadi); Gözüm də, üroyim də *təzəlik* axtarır (S.Qodırzadə).

KÖHNƏLMƏK – TƏZƏLƏNMƏK Düzdür, amma fikirləri də, özü də bir az *köhnədir* (M.Ibrahimov); Ala gözlərini gör-dün; *təzələndi* köhənə dordim (Aşq Ələşər).

KÖVRƏK – BƏRK Könlümdə hosrotin *kövrək* sazi var ("Ulduz"); Bizim canımız *bərkdir* (Ə.Haqverdiyev).

KÖVRƏK – BƏRK

KÖHNƏLMƏK – YENİLƏŞMƏK ...Xanperi hələ *köhnəlməyibdir...* (Ə.Vəliyev); Forehlo çırpmır könlü insanın; Hoyat *yeniləşir*, yaşıdaqca biz (Ə.Cavad).

KÖK – ARIQ Yasomon, gör sono no kök qırqovul ovlamışam (S.S.Axundov); Saralımanın biridir, üzün, özü də *ariq* (C.Əmirov).

KÖKƏLMƏK – ARIQLAMAQ Bəlkə heç *kökəlməyəcəyəm* (S.S.Axundov); O, Kiçik boy kök, dolğun bir adamdı, *ariqlamaq* üçün çox soy edirdi (S.Vəliyev).

KÖKLÜ – ƏSASSIZ Sənin gotirdiyin dillərin köklü deyil, *əsassızdır*.

KÖKLÜK – ARIQLIQ Dayıdostum ananın *köklüyü* işaro ilə söhbəto qarışıdı (S.Qodırzadə); At *ariqlıqda*, iigid qorılıkdo (Ata, sözü).

KÖLƏ – AZAD Köksündə kölə qolbi döyüñür (C.Cabbarlı); Ağlama, qardaşınsan, yaşa, yarat! Yaxındır gözlənilən *azad* bir heyat (S.Vurğun).

KÖLƏLİK – AZADLIQ Gör nə kökə saldı sonin heyatı *köləlik* (S.Rüstəm); Azadlıq gözəl yaşaməq üçündür (C.Cabbarlı).

KÖNÜLLÜ – ZORLA O, herbi çığırışı gözləmodan *zorla* *könüllü* golmmışdı (Ə.Vəliyev); Heç kosi domayo *zorla* yazımlılar (Mir Cəlal).

KÖNÜLSÜZ – ÜRƏKLİ Qasığı elinə alıb boşqabaklı dövgəni *könülsüz*, hovosız içməyo başladı (İ.Məlikzadə); Biziş suallara *ürəklili* cavab verirdi ("Azərbaycan").

KÖRPƏ – BÖYÜK Yüzlərə *körpə* və rongsız əllər orəfa səpolənmişdi (Çəmənzəməlini); Uca olduğunu ananın özü; Ucadır, böyükdür hədiyyəsi də (B.Vahabzadə).

KÖRPƏLİK – BÖYÜKLÜK *Körpəlik* gülüşüm qanadlarında; Bir gün geriyo döño, qaranguş! (M.Araz); Son haqdan dönmədin həyat namino; Bundadır *böyüklük*, bundadır hünərl (B.Vahabzadə).

KÖVRƏK – BƏRK Könlümdə hosrotin *kövrək* sazi var ("Ulduz"); Bizim canımız *bərkdir* (Ə.Haqverdiyev).

KÖVRƏKLİK - BƏRKLİK

KÖVRƏKLİK - BƏRKLİK Mən bir qraniton ki, hər parçamda duylur; *bərkliyim*; döyüslorla *bərkliyim*; ülfotda *kövrəkliyim* (R.Rza).

KÖVRƏLMƏK - BƏRKİMƏK Sofər tez-tez kövrəlirdi (İ.Tapdıq); Bizi mübarizədə böyüküb *bərkimişik* (Ə.Vəliyev).

KÖVRƏLMƏK - SƏRTLƏŞMƏK Qəhrənlərin, çox kövrəlirəm (M.Rahim); Çoban Kərəm yenidən *sərtləşdi* (M.Ibrahimov).

KÜKRƏMƏK - SAKIT Bu adamlar *kükrok* bir doniz, daşın bir çay misalında idilər (Ə.Vəliyev); Həsən adəti üzrə *sakit* idi (M.Ibrahimov).

KÜKRƏMƏK - SAKİTLƏŞMƏK Gizlənməsi, boğulmuş qozəb yen qüvvə ilə *kükreməkdə* idi (M.Ibrahimov); Uşaq bir xeyli ağlıldıqdan sonra *sakitloşdi* ("Azərbaycan").

KÜLƏKLİ - SAKIT Gündə milyon dofa doyiş halin; Bakının *küləkli* günlərin kimi (O.Sarıvəlli); Hava *sakit* və aydın idi (M.Ibrahimov).

KÜR - RAHAT Sonra ağızı göyçəklər deyəcəklər ki, Əlyarov *kürdü*, heç kəsle yola gedən deyil (M.Hüseyn); O *çox rahat* usadıq, heç kəso toxunmur.

KÜRLƏŞMƏK - RAHATLAŞMAQ Uşaq hey ağılayır, *kürləşir*, sakitleşmir. Əvvəl aşıl-coşdu, sonra *rahatlaşdı* (A.Məmmədzə).

KÜRLÜK - RAHATLIQ Uşağın heç *rahatiği* yoxdur, *kürlük* eləyir ("Ulduz").

KÜSKÜN - RAZI Anıq, zərif, gözləri *küskün* qadının da təoçübdən gözleri açıla qaldı (M.Eynullayeva); Onlar bu görüsündən *çox razidirlər* (Mir Cəlal).

KÜYLÜLÜK - SƏSSİZLİK

KÜSKÜNLÜK - BARIŞQLIQ Əkbəri bir uşaq *küskünlüyü* bürüdü (Mir Cəlal); Ailələr arasında *barişqlıq* oldu ("Azərbaycan").

KÜSMƏK - BARIŞMAQ *Küsmək* *barışmağa* yoldur (Ata. sözü).

KÜSÜLÜ - BARIŞQLI *Küsüllü* qardaş, gəl yüklü çataq, yeno küsümüz küsü (Ata. sözü); *Barişqli* mesolosinin üstündən keçdi (M.Ibrahimov).

KÜT - BACARIQLI Elo çıxırı ki, Ramiz *çox küt* usaqdır (M.Ibrahimov); Əslində isə *çox bacarıqlı* və istiqanlı oglandır (C.Əmirov).

KÜT - ZİRƏK Nə *küt* seysiniz, ay məndən olub, mənə oxşamazlar (M.Ibrahimov); Reyahının eşi İdris *çox zirəkdir*, cəldidir (M.Ibrahimov).

KÜTBAS - DÜŞÜNCƏLİ Müstəbiddir, colladdır, qanıçındır, *kütbasdır* (M.Ibrahimov); *Çox düşüncəli* idi Lacivərd (S.Qədirzadə).

KÜTBİYİN - ZEHİNLİ Sona *kütbeyin* yox, *zehinli* bir qız idi.

KÜTLƏŞMƏK - KƏSÖRLƏŞMƏK Ayın arxasında fikirlesərək; Nəhayət yorulur, *kütləri* başı (S.Vurğun); Böyüdükən onda dərsə həvəs artır, başı *kasorlaşır*.

KÜTLƏVİ - FƏRDİ Tamaşalara *fərdi* və ya *kütləvi* şəkilləde getmək olar.

KÜYLÜ - SƏSSİZ Maclımızı *külü* keçdi. Gülərə carpayının üstüne sorılıb *səssiz* ağlamağa başlıdı (C.Məmmədov).

KÜYLÜLÜK - SƏSSİZLİK Bizim həyət o biri həyətlərdən *küylüülüyü* ilə fərqlənir. *Səssizlik* içində, yol aynıcında; Atın qulaqları şoklandı bərdən (H.Hüseynzadə).

QABA - ZƏRİF

Qq

QABA - ZƏRİF Cox uzun lağlığı, həm də *qaba* bir adam idi (M.Hüseyn); Məktubu oxuyxanənən çıxardığı *zərif* yun alcockları paltosunun cibinə soxdu (Ə.Thülbəsən).

QABAQ - SONRA Məsolən, hor kas su içməmişdən *qabag* su içmək chtiyarı duyur (M.Ibrahimov); Pələngin dorisini soyub evə qayıdanandan *sonra* qonşularına yığıldılar (A.Şaiq).

QABAQCA - ARXACA Mən *qabaqca* gedirim, o da *arxaca* golirdi (S.Hüseyn).

QABAQCA - DALINCA Özü *qabaqca*, mon isə *dalınca* getdim (M.S.Ordubadı).

QABAQCA - SONRA *Qabaqca* Münəvvər xanım atası ilə görüşürdü: - Ana, salamat qal! Yeno tezliklə sonin ziyanətino gələrəm (M.S.Ordubadı); *Sonra* Miko elə oradaca qədəhini yeniden doldurub dedi (İ.Thəfədiyev).

QABAQCIL - MÜHAFİZƏKAR *Qabaqcıl* ziyanlıdarı bir ruh yüksəkliyi, coşqunluq, ümidi hiss edilirdi (A.Şaiq); Özəqidəsinə görə *çox mühafizəkar* adamdır (Ə.Sərif).

QABAQKI - SONRAKİ İki gün *qabaqki* əzab və əziyyət yeno də yadına düşdü (Ə.Vəliyev); Mən *sonräki* günümüzü fikir eleyirəm, sən de kef axtarırsın.

QABALAŞMAQ - ZƏRİFLƏŞMƏK Şəqin rəftəri yoldaşlarına qarşı *qabalashmışdı*. Zərifə böyüdükən hom xasiyyətə, hom da zəhiri cəhətdən *zərifləşmişdi*.

QABALIQ - ZƏRİFLİK *Qabalıq* üstündə onu Anateli bir dofa vozifəsindən qovmaq istoyirdi (S.Vəliyev); Taqqıltının *zərifliyindən* duyuram ki, qadın barmaq-larıdır (S.Qədirzadə).

QABARIQ - YATIQ Sinası *qabarığdır*, canlıdır biləkleri (S.Rüstəm); Onun sıfoti bir qodər *yatiqdir* ("Jurnalist").

QABARMA - ÇOKİLMƏ Qəribi Avropanın şimal və qərb hissolarında böyük *qabarma* və *çökilmələr* olur.

QADINLIQ - KİŞİLİK

QABARMAQ - ENMƏK Birdən sanki üfüq *enir*, torpaq *qabarır*; Qarşımızı kəsən, dağı bir al qopardı (R.Rza).

QABARMAQ - YATMAQ Çingiz köks dolumu nofəsini dördi, sinəsi *qabardi*, *yatdı* (S.Qədirzadə).

QABARMAQ - YUMŞALMAQ Göyörçin Xudaverdini götürüb qapıdan cold çıxaraq Maroya *qabardi* (S.Rohimov); Bu fikir Lal Hüseyni yumşaltmağa, əvvəlki inic görkəmini dayışmaya məcbur etdi (M.Ibrahimov).

QABARTMAQ - YATIRTMAQ At yanını *qabarmış*, quruyğunu dikəltmiş, gözlərinin və ayaqlarını oynadırdı (S.Rohimov); Şirəslə... üzüyxarı qabarən saçlarını bir anlıq da olsa, dala *yatırtı* (S.Rohimov).

QACARAQ - YAVAŞ-YAVAŞ Bərabərime yetişinə çəporin arxasından iki əlli ilə boyunu qucaqlıyib *qacaraq* görən qeyb oldu (S.Hüseyn); Əbil Qənbərovun toklifləri *yavaş-yavaş* bura toplaşanların ürəyinə yol tapdı (Ə.Vəliyev).

QAÇMAQ - DAYANMAQ O tələsik yerindən durub qapıya *qaçdı* (M.Ibrahimov); Məni herəsat çulgalıdı. Küçünən ortasında *dayandım* (S.Qədirzadə).

QADA - SEVİNC Bənd oldu könlə bir gülə, səs tutdu mahalı; Guya ki, bə dünyada qan oldu, *qada* düşdü (C.Cabbarlı); Gözlərinə saadətə oxşar bir *sevincin* işığı düşdü (M.Ibrahimov).

QADALI - FƏRƏHLİ A üzü qaralı, başı *qadali*, xatınları, oğul-üşağı na deyo dustaqtı etdin (M.Rzaqulzadə); Körpə uşaqların golcoyı nurlu, *fərəhlə* olacaq.

QADIN - KİŞİ Ayrınlıq qızı şışman bir qadın idi. Kiçik qumral gözloru, ay kirmi yuvarlaq üzü var idi (A.Şaiq); İmanın olsun, ay *kiş!* Niyo bica söz danışsın (M.Ibrahimov).

QADINLIQ - KİŞİLİK Gelinlər *kişilik* duyduqca səndə; Bir istiliq keçdi gül

QADİR – BACARIQSIZ

dodaqlara (S.Vurğun); Golin tez uçuraq odaş qofası; Gülsün qadınlığın ağlayan sosi (S.Vurğun).

QADİR – BACARIQSIZ Min nemot yetirir voton torpağı; Alışq, mord, qabarlı, qadir ollo! (Ə.Comil); Elə bacarıqsızdır ki, on saata işo sala bilmoyocok (M.Ibrahimov).

QAXAC – YUMŞAQ Çörök gün altında quruyub qaxaca dönmüdü (Ə.Əbülləsoson); Kəhor hələ kifayat qodor qurumamış yumşaq otu böyründən süküb yeyirdi (M.Ibrahimov).

QAİB – ZÜHUR Ceyran söz anlar kimisi sıçrayıb meşodu qaib olur (Çəmənzəminli); Gəcmi, tezmi bilməm, amma hoqq edər bir gün zühur (M.Hadi).

QAQQILDAŞMAQ – AĞLAŞMAQ Qaqgildəşin, qoy yatanlar aylıslın (S.Rüstəm); Uşaqların ağlaymağı kondin kimsosiz sükutunu pozdu (Ə.Mommodxanlı).

QALÄQLAMAQ – DAĞITMAQ Bozılırları isə dizi üstə oturub yenica gotirdikləri quru odunu qalaglayırdılar (M.Hüseyn); Ona binan om etdim ki, ...köprüləri dağışdırın və yolları pozsunlar (M.F.Axundzadə).

QALAMAQ – KEÇİRMƏK Fəcrin soyuq tonqları yananda; Mən do tonqal qaladım gah dağda, gah aranda (Ə.Comil); İşığı keçirib yerinə girdi.

QALAMAQ – SÖNDÜRMƏK Tellinin axşam gotirdiyi süddö şam etmiş, axırda sobasını yenidən galayıb yatağına uzanmışdı (S.Hüseyn); Muzdur üfliyib çrağı söndürdü (M.Ibrahimov).

QALDIRMAQ – DÜŞÜRMƏK Yeməyini yalıq yeyən, yükünü özü qaldırar (Ata, sözü); Dorbarı-şahının qapısında formalar Yusif Sərracı atdan düşürdülər (M.F.Axundzadə).

QALDIRMAQ – ENDİRMƏK Musa başını yuxarı qaldırdı (M.Hüseyn); Arvad orını geyindirib, qolundan yapışıp, pillokon-dan endirib qayıtdı (Ə.Haqverdiyev).

QALINLIQ – SEYRƏKLİK

QALDIRMAQ – SALMAQ Sərxan olindəki fonori yuxarı qaldırdı (M.Hüseyn); Əlinənəki boşqabı yera saldı ("Ulduz").

QALXIQ – YATIQ Şinelinin qalxiq yaxasından üzü və çıxura düşmüs gözleri də güclü göründürdü (Ə.Əbülləsoson); Ay işığında onun yatiq üzü nurlandı ("Ulduz").

QALXMAQ – DÜŞMƏK Kərim dayı, cold yuxarı qalxdı (M.Ibrahimov); - Yoxdur, xanım, yoxdur! – deyib cold geri döndü və hoyoto dişdi (M.Ibrahimov).

QALXMAQ – SƏRİLƏMƏK Günsə yavaş-yavaş galxırı (S.S.Axundov); Arvad yero sərıldı (S.Voliyev).

QALXMAQ – YIXILMAQ Fehlələr qayyandan düşüb buruğa qalxdılar (M.Hüseyn); Yixıldı şah palid, qopdu xan çınar; Daşlar bir-birinə deyib apardı (H.Hüseynzadə).

QALIN – İNCƏ Qalin dodaqları gömgöy kəsilir; Canindan istilik üçub eskilir (S.Vurğun); Gözəllərin gorsk incə belləri; Qəndən, nabatdan şirin dilləri. Aşıq Qurbani.

QALIN – NAZIK Rade qoltqu cibindən köhne cildli, qalın bir doftor çıxardıb Silvaya göstərdi (S.Voliyev); Qızın nazik, qırmızı dodaqları ağ sıfatıno xüsusi bir gözəllik verirdi (S.Voliyev).

QALIN – SEYRƏK Saman və ot taya-ları, qalın kol-kos, yaşıl ağaclar işləndiçə havanı xoş bir etirələ doldururdı (M.Ibrahimov); Seyrək kirpiklərindən yaş gilələndi (S.Qodırzadə).

QALINLAŞMAQ – SEYRƏLMƏK Yavaş-yavaş payız qışa çevrilir, bacaların tüstüsü galınlıasdır (M.Ibrahimov); Sariya calan blişları seyrəlmisdi (S.Qodırzadə).

QALINLIQ – İNCƏLİK Dərin dəronin içi ilə qumluq aşağı axan suyun yanlarını kağız galınlığında buz tutardı (S.Rohimov); Elələri do çıxdı, heç bir incəlik bilmir, hər şeyin astarını dərtib çölo tökürlər (M.Ibrahimov).

QALINLIQ – SEYRƏKLİK Meşonin galınlığından keçmək olmur. Pambıq kol-

QALMAQ – GETMƏK

lарının seyrəklili möhsulun artırımına təsir göstərir.

QALMAQ – GETMƏK Şəhərdən gelen bütün toblıqatçılar, məsol işçilər onlarda qalarmışlar (S.Hüseyn); Vəqon çox sırotda gedirdi (S.S.Axundov).

QALMAQAL – SAKITLİK Toy evində düşmiş böyük qalmagal (M.S.Ordubadi); Dərəqilincə bağlarına hozin bir sakitlik yüksəldi (S.Qodırzadə).

QALMAQALLI – SAKIT Qalmaqallı işlərə işim yoxdur ("Ulduz"); Kənd qaranlıq və sakit idi (M.Ibrahimov).

QAMƏTLİ – YÖNDƏMSİZ Rəşid... qamətli bir qızın ardınca düşüb heç yana baxmadan tolosık gedir, özünü ona yetirməyə çalışırı (M.Hüseyn); Atamın büssütün yöndəmsiz bir suroti də onların arasında idı (S.Qodırzadə).

QANACAQLI – HƏYASIZ Mirza Qulam qanacaqlı adama oxşayırdı (Mir Colal); Bu həyəsiz oğlunu gotir qulluğuna! (A.Saiq).

QANACAQSIZ – TƏRBİYƏLİ Dün-yada tapılmaz mənə bənzər qanacaqsız; Bildir qoşunum batdı, qırıldı yanacaqsız (Ə.Vahid); Tərbiyətlər ogländir, ana, bir qrupda oxuyuruq (İ.Ferzəliyev).

QANIÇƏN – RƏHMLİ Daşqolbli qanıçan qazaqlar... zavallı işçiləri bacardıqca qılından keçirildilər (S.S.Axundov); Rəhmlili, yumşaq adamdır.

QANIQARA – ŞAD Deniz buruğundan daha da qanıqara qayıtmış Qüdröt Laləni yuxudan oyatmadı (M.Hüseyn); Şad və məhrəban yaşıyındı (M.Ibrahimov).

QANIQARALIQ – NİKBİNLİK Yox, Qəmer, bir da Camala rast golson, qanıqaralıq olacaq (S.Rəhman); Bu nikbinlik, bu cəsarət, bu inam sonsuz ilham mənbəyi olacaq.

QANMAZ – NƏZAKƏTLİ Qanmaza yumruğunu düyünlö, sonra söz qandır (Ata, sözü); Deyir, Jeroma çox ağıllı, tərbiyəli, həm də nozakatlı qızdır (S.Qodırzadə).

QARA – YAXŞI

QANSIZ – RƏHMLİ № qansız adam-sın, a kiş! (Mir Colal); Pohlovən cüssəli bu adam çox rəhmlili və xoşroftardır ("Azərbaycan").

QANSIZLIQ – RƏHMLİLİK Yox, oya, bu boyda qansızlıq olar? (S.Vurğun); Rəhmlilik ona güc goldı.

QANUNAÜYGÜN – TƏSADÜFİ Verilon suat təsadüfi yox, qanunauygún idi ("Azərbaycan").

QANUNİ – BİC O, qanuni uşaqdır. Camaat, bir məktəbin ki, müallim bicc doğa, o məktəbo uşaq vermək olar? (C.Cabbarlı).

QANUNİ – SÜNİ Müstəntiq müğəssirli qanuni roftar edirdi ("Azərbaycan"); Süni novazişə soruşdu (M.Ibrahimov).

QAPALI – AÇI Küçə dişanlarından başqa hor yer qapalı idi (M.S.Ordubadi); Qara uzaq saatları açıq aq sinəsinə tökülmüşü (M.Ibrahimov).

QAPALILIQ – AÇIQLIQ Təbiətdəki qapalılığın rəğmən, o gənc qadın haqqında sono heç no səyləmodim (İ.Əfondiyev); Mən aydınlıq, aqıqlıq sevirəm (M.Ibrahimov).

QAPIBİR – UZAQ Lotifogilin qapibir qonşusu mühəndis Tapdıqov daldan golır, qızlarını səhbotını aydın eşi idirdi (M.Hüseyn); Uca dağlarında yerləşən Lanq kəndinin işçiləri qaranlıq gecəda zoif şöla saçan uzaq ulduzlar kimi göründürdü (S.Qodırzadə).

QAPQARA – İŞİQLI Bir torof qapqara, o biri torof iso aşıqlı idi (Çəmənzəminli).

QAPMAQ – ACMAQ Birdən kimin alları isə arxadan Aynanın gözəllərini qapadı (Ə.Mommodxanlı); Niqabın üzden aç, ey gül, kim olsun dilgüşə möclis (S.Ə.Sirvanı).

QARA – BƏYAZ Həmin gecə gøy üzünü gara bulular tutub siddəti yاخ्मur yaşımağa başladı (S.S.Axundov); Bəyaz simasında xərif bir tobassüm oynadı (M.Ibrahimov).

QARA – ŞAD Mondədir şad xobər, hor qara xobər (S.Vurğun).

QARA – YAXŞI Qara xobər tez yetişir (Ata, sözü); Yaxşı şeir heç vaxt ölməz (S.Rohimov).

QARABƏXT – BƏXTƏVƏR

QARABƏXT – BƏXTƏVƏR Özünün şoxsi həyatında *qarabəxt* olduğunu anladı. (B.Talibli); A *bəxtəvərlər*, ananız goldımı? Qondu yuva üstüne dincoldimi? (A.Sohhot).

QARACA – AĞCA İminin *qaraca* qışları, kiçikən gözloru var idi (İ.Şəfədiyev); Kamilənin töstu və *ağca* olları vardı.

QARAÇI – SAKIT Yoxsa o mənim saçlarımlı yolar, yaman *qaraçı* arvaddır (C.Əmirov); – Yox, atacan, bozən mənim kimi *sakit* adamların kini daha böyük olur (S.Qodirzadə).

QARAÇILIQ – HƏYALILIQ Boy, boy! İvan boy, *qaraçılıq* lazım deyil (N.Vozirov); Qumru *hayalılığından* qıpırımızı qızardı.

QARAÇUXA – ALAÇUXA *Qaraçuxa* yatıldı, *alaçuxa* qalxdı (Ata. sözü).

QARADABAN – UĞURLU Qonşumuz Aforda arvad *qaradabanlı*, səhor-səhor kimo rast gəlsə idi, onun işi düz golmazdı. Ana uşaqlarına hər səhor *uğurlu* yol dilar.

QARADİN MƏZ – SÖHBƏTCİL Xəlil əslində *qaradınməz* adam idi (Mir Cəlal); Bu bir *söhbətcil* arif adam idi (Ə.Haqqverdiyev).

QARAGÜNLÜ – AĞGÜNLÜ Hər yerde *qaragünlü* xətədan uzaq olmaz (Q.Zakir); Ağgünlü olmuş məni bu yaşimdə gör gotirib haralara çıxarırsan (Çəmənzimli).

QARAGÜNLÜ – XOSBƏXT Mən görək ömrüm olduqca özümü *qaragünlü* edim?! (M.F.Axundzadə); Yox, Ulduzum, son bu dünyada hamidən *xosbəxtən* (M.Ibrahimov).

QARAGÜNLÜK – XOSBƏXTLİK Bu qənəto golondon sonra mən binova öz *qaragünlüyüümü* qablaşdırırdım (S.Rüstəm); Belə bir *xosbəxtlik* görəsən ona müyəssor olacaqdım? (A.Məmmədrəzə).

QARALAMAQ – POZMAQ Gənc rəssam şahidi olduğu mənzərəni tələsik dəftərcəsinə *qaralaydı* (Ə.Məmmədxanlı); Dünən yazdıqlarını bu gün *pozurdu* ("Ulduz").

QARANLIQLAŞMAQ – AĞARIŞMAQ

QARALAMAQ – YAZMAQ Kazım ilo səhəbədən sonra müdir onun adını *qaraladı* (Mir Cəlal); Ər oxurmuş da, *yazarmış* da, anam! Ər deyil, möhlik azarmış da, anam! (M.Ə.Sabir).

QARALIQ – AĞLIQ Qiş çıxır, üzü *qaralıq* kömürə qalar (Ata. sözü); Toslim olaməti deyil bu *ağlıq* (S.Rüstəm).

QARALMAQ – AÇILMAQ Bu zaman hava yavaş-yavaş *qaralımağa* başladı (M.S.Ordubadı); Gül ilə həmzəban olubdu bülbülb; *Açılıb* bonəvşə, yasəmon, sünbülb (Q.Zakir).

QARALMAQ – QIZARMAQ Üfüqlər gah *qaralıq*, gah *qızarırdı* (M.Ibrahimov).

QARALMAQ – YANMAQ Uzaqda fişonglər *yanır*, *qaralır*; Başının üstündə gülə gülə fıl çalır (Ə.Comil).

QARALTI – AĞARTI Işığam qaranlıqda, deyilem bir *qaraltı* (S.Rüstəm); Uzaqdan gözüme bir *ağarti* görünür ("İzahlı lügüt").

QARANƏFƏS – YAVAŞÇA Zavoddan golmiş bir adam *qaranefəs* içəri girdi (M.Hüseyn); Bir dəfə sohv elədin, *yavaşça* üstündən keçdim (Ə.Vəliyev).

QARANLIQ – AYDINLIQ Çışkin və *qaranlıq* geconı *aydın* bir səhor əvəz etdi (M.Ibrahimov).

QARANLIQ – AYDINLIQ İçəri *qaranlıq* çökdü (S.Qodirzadə); Qışlaqda idik, payızın *aydınılıq* gecəsi idi (A.Şaiq).

QARANLIQ – BƏLLİ O hansı *qaranlıq* məsolədir? (M.S.Ordubadı); Onun nələr çəkdiyi mənə *bəllidir* (İ.Sixli).

QARANLIQ – İŞİQLI *Qaranlıq* yerdən atmazlar (Ata. sözü); Hər şeyi *ışığı* və cəzibədar idи (M.Ibrahimov).

QARANLIQ – MƏDƏNİLİK Bizim qabağımızda dağ kimi duran istibdad, Şorq istibdadi və Şorq *qaranlığı* idi (C.Məmmədquluzadə); *Mədənilik* etəletin və cohalotin qonimıdır.

QARANLIQLAŞMAQ – AĞARIŞMAQ Ayna Sonom qarigildən *qaranlıqlaşanda*

QARAŞIN – AĞBƏNİZ

qayıtdı (Ə.Məmmədxanlı); Silsilə topolların zirvəsi *ağarırsırdı* (İ.Sixli).

QARAŞIN – AĞBƏNİZ *Qaraşin*, yaraşlı, bliş bir kişidir (S.Sorxanlı); *Ağbəniz* qız gündən çağırıldı ("Journalist").

QARAVAŞ – XANIM Onun bacısı Səkinə *xanım* pəncərə qabağında durub *garavaşı* Gülsəbəni çağırır (M.F.Axundzadə).

QARAYAXA – HƏYALİ Valla, işənəndən cana golmışom; Sırtıq, *garayaxa* "kavalər"lərin (C.Novruz); Qızdan *həyali* oglana rast golmisen, şorbat olmamış və olacaq! (M.Ibrahimov).

QARAYAXALIQ – HƏYALILIQ Onun *garayaxalığı* məni təngə gotirdi. *Həyalılıq* hissi ona doğdur.

QARAYANIQ – DÜMAG Kəlbəli alaqəboylu... gödək qılçaları xeyli içəriye oyılmış, *garayanıq* bir adam idi (S.Rəhimov); Dünən mağazadan *dümag* parça aldı ("Ulduz").

QARAYEL – AĞYEL Əsdi *qarayel* çəltiyo, bostana no borcum? (M.Ə.Sabir); *Ağyel* əsdiyən taxıflar tel-tel olur.

QARGAMAQ – TƏRİFLƏMƏK Başmaqlarını sürüyə-sürüyə onun dalınca yortan Məsəmə qarı indi do Xasaya *garğırdı* (M.Hüseyn); Kimo *təriflədim*, dodağımı büzüb, məni mosxərəyə qoydu (S.Qodirzadə).

QARĞIŞ – ALQIS Mənim *qarğısim* onu tutmasa mən heç no bilmirəm (M.Hüseyn); *Alqış* deyir mənim doğma yurdum Azərbaycan da (R.Rza).

QARI – CAVAN Ayna, *qarının* qolundan tutaraq yanına çökdü (Ə.Məmmədxanlı); Yanına *cavan* bir oğlan göndərəcəyəm (S.Qodirzadə).

QARINQULU – GÖZÜTOX Belə sualtı ancaq tənbəl və *qarinqulu* adam vero bilər (S.Vəliyev); Şaiq *gözütox*, başısağı bir kosdır.

QARIŞDIRMAQ – AYIRMAQ Ana, südlü yaymayı cılıcaca süddən bisirim, yoxsa

QART – CAVAN

su da *qarisdırırmı?* (Ə.Haqqverdiyev); Mon səndən ayrılmazdım, ayrdı yağı moni (Bayati).

QARIŞIQ – AYDIN Bu cöhrədə saf, *aydin*, qayğı *qarişiq* bir töbəssüm var (S.Sorxanlı).

QARIŞIQ – AYDIN O axşam bu *qarişiq* fikirlərlə avara-sorgordan şəhərin küçələrini dolaşdım (S.Qodirzadə); İndi iso getdiyi bu *aydin* yolları moni aməyə-zəhmət aparı, səddəto, xoşbəxtliyə gotirib çıxarı (S.Qodirzadə).

QARIŞIQ – TƏMİZ Səndo *təmiz* fransız qani yoxdur. Deyəson, *qarişığın* var (S.Qodirzadə).

QARIŞMAQ – AÇILMAQ Get-gedəşər *qarişırıdı*, səhor açılırıldı (S.Qodirzadə).

QARMAQARIŞIQ – AYDIN Nizami bu *qarmaqarışılıq* soslər davam etdiyi zaman na iso Faxreddinin qulaqlığı piçıldı (M.S.Ordubadı); İndi ki belədir, adınızı bu kağıza *aydin* yazın (C.Əmirov).

QARMAQARIŞIQLIQ – ƏMİN-AMANLIQ Bu evə yenicə köçmüşük, hələ *garmaqarışılıqlıdan* heç şey tapmaq olmaz. Nədənən sizin dostanız Təbrizo girdiyi gündən bərə *əmin-amənlıq* yarada bilmədi (M.S.Ordubadı).

QARMAQARIŞIQLIQ – NİZAMLI-LIQ Bu *qarmaqarışılıq* içerisinde, bu həyəcanlı günlərdə Münovvər sevgilisi haradan galdı, məni necə tapdı?! (S.Qodirzadə); Bir qrupun sagirdiləri *nizamlılıq* ilə o biri qruplardan seçilirdi.

QARNITOX – GÖZÜAC *Qarnitox* adamlı yoldaşlı eləmək çox asandır; amma *gözüacula* dolanmaq, yol getmək dohtordır.

QARŞI – ARXA Baxımız, *qarşımı* tutmuş bir axın; Güclüdən güclü, dənizdən daşqın (M.Müşfiq); Qız *arkası* üstə uzanıb kitab oxuyurdu (N.Norimanov).

QART – CAVAN Ağır yaralanmış o *qart* canavar, qəzəblo sıçrayıt hey üstümüze (S.Vurğun); Yaxın gəlin, *cavan* oğlan (S.Qodirzadə).

QART – MÜLAYİM

QART – MÜLAYİM Sülhün qart düşmənləri titroşır obəs (Ə.Cəmil); Mülayim və yumşaq səsi doyışdı (M.Ibrahimov).

QARTLAŞMAQ – CAVANLAŞMAQ Bu sərənün keşini çöken toplan artıq *qartlaşmışdır*. Qocaların da könlündən *cavanlaşmag* keçir.

QARTLIQ – CAVANLIQ İtin *qartlıq* çox pis olur. Kamalın *cavanlığına* baxma, təmənniñ neftidir (S.Qədirzadə).

QASIRĞA – BÜRKÜ Pozmamışdır vüqarını na *qasırğa*, na tufan (S.Rüstəm); Axşam qaranlığı düşdүйүne baxmayaraq, hava hələ *bürkii* idi (S.Rəhman).

QASIRĞALI – BÜRKÜLÜ Dəniz *gasurğalı*, dəniz əsobi; Dağ kimi dalğalar verib ol-ələ (O.Sarıvilli); *Bürküly* iyun günlörinin birini Murad Kür qraqındañ soyüdüldü, Əziz isə tecrübe tarlasında qarşılıdı (Ə.Vəliyev).

QAŞQABAQ – ÜZÜGÜLƏR Xudayar bəy *qaşqabaq* ilə cavab verdi (C.Məmmədquluzadə); Səməd kişi bizi *üzügülər* qarşılıdı.

QATI – DURU Elə et ki, sıqıq *qati* yox, *duru* olsun ("Azərbaycan qadım").

QATI – RƏHMLİ Görürsən? O imiş *qati* düşmənim; Onu yandırsam da, haqqım var menim (S.Vurğun); Görünüşdən *rəhmlı* adama oxşayır.

QATİL – GÜNAHSIZ Meşədə, dağda, güd, qanlı *qatili* güd (S.Rüstəm); Zavallı qadın nəhaqdən üç il *günahsız* müqəssir olmuşdur (S.Qədirzadə).

QATILAŞMAQ – DURULMAQ Az sonra ehtiyat ərinə axan maye *qatlaşmağa* başladı (Ə.Vəliyev); *Qati* maye su qarışdıqca *duruldu* (Ə.Vəliyev).

QATILAŞMAQ – ZƏİFLƏMƏK Çən get-gedə dəhə dala da *qatılışırdı* (M.Hüseyn); Axşarından uguldayan külök sohəre yaxın *zəiflədi*.

QATİLLİK – GÜNAHSIZLIQ Onun boynuna üç toqsır sarılmışdı: saxtakarlıq,

QAYNAMAQ – SOYUMAQ

israfçıq və *qatillik* (S.Rohimov); *Günahsızlığı* onu bu dəfə o qovgadan xilas etdi ("Ulduz").

QATILMAQ – DURULMAQ Ele bil birdən-biro onun qanı *qatıldı* ("Ulduz"); Əlpən döno-döno, sinəmə basdırı; Ele bil *duruldu* üriyimdə qan (S.Rüstəm).

QATIŞDIRMAQ – FƏRQLƏNDİR-MƏK Zalim oğlu aləmi bir-birinə qatıb, fikirlərin hamisini bir-biri ilə *qatışdırıb* ki, indi gel son, onları bir-birindən *fərqləndir*.

QATLAMAQ – AÇMAQ Asya süfrənin ucunu *qatladi* (Mir Cəlal); Bir enlikürok, boy-buxunlu oğlan icası *açdı*, danişdi (Mir Cəlal).

QATMAQ – AYIRMAQ Gözəldir, gündeş, aylı səsləyib; Onları da bizim dəstəyə *qatmaq* (M.Müsqiq); *Ayrdı* məndən o məhruri biməqam fələk (S.Ə.Sırvani).

QAYDA-QANUN – HƏRC-MƏRCLİK *Qayda-qanun* bilmirdi, basıb yeyirdi (M.Ibrahimov); Aranı qarışdırmaq, *hərmərclik* törmək, dünyani alt-üst etməkdən başqa bir niyyəti yoxdur (M.Ibrahimov).

QAYDALI – SƏLİQƏSİZ Bunun oynaması gözlən *qaydalı* idi (S.S.Axundov); Mariana üriyində bu *szılıqsız* avraddan sıyakatlınlərək el-üzünü yumağı getdi (S.Qədirzadə).

QAYDASIZ – SƏLİQƏLİ Təcrübədən bilirik ki, möhsulun *qaydasız* uğrılmasında kolkoxa böyük zərər vurur (V.Əliyev); O da tomiz və *szılıqlı* geyimmişdi (M.Ibrahimov).

QAYIDIŞ – GEDİŞ Mühərribə vaxtı Bakıya gəlmisiniz? İlk *qaydışımıdr* (Mir Cəlal); *Gediş* köksümo çökür odlu dağ; Görüş qəlbimde yandırır çuraq (A.Saiq).

QAYITMAQ – GETMƏK Məryəm sohə gedir, axşam *qayırdı* (M.Ibrahimov).

QAYNAMAQ – QURUMAQ Buradan mon görürüm çeşməleri *qaynamaqda* (A.Səhhət); Qurban bildi ki, leyəndəki keç *quruyub* zay olub (C.Məmmədquluzadə).

QAYNAMAQ – SOYUMAQ Həyət arı yuvası kimi *qaynayırdı* (İ.Sıxlı); Rüstəm

QAYNAMAQ – SOYUMAQ

kişinin aylarla içorisində gozon nifroti holo *soyumamışdı* (M.Ibrahimov).

QAYNAMAQ – SOYUMAQ Samovar cələ siddotlı *qaynayıb* ki, guya ... bu saat hərəkət edəcək (C.Məmmədquluzadə); Çay *soyumusdu* (Ə.Vəliyev).

QAYNAR – SOYU Əsən yellər otur saçır bizim *qaynar* çöllərə (S.Vurğun); *Soyuq* usağın əl və ayaq barmaqlarının ucunu ilan kimi sancırdı (A.Məmmədrəzə).

QAYNARLIQ – SOYUQLUQ Su *qaynarlıq* həddində çatıbdır. Suyun *soyuqluğu* bodonunu, qollarını gizlədidi (M.Eynullayeva).

QAYNARLIQ – SÖNÜKLÜK Homin bu *qaynarlıq* Şəhildə dərzlerin çoxluğundan deyil, payızın nemisiyyəinden, qışın tez goləcəyi qorxsusundan idi (S.Rəhman); Onun sənükliyü xəsteliyi ilə bağlıdır.

QAZANC – ZİYAN Ziyannın yarısından qayıtmak da *qazançdır* (Ata, söyü).

QAZANCLİ – ZƏRƏRLİ Bundan sonra hərçiz dəxi belə *qazançlı* sefərdən geri qalmayaçaq (M.F.Axundzadə); Mən paytaxtı *zararlı* ünsürlərdən tozmışdım zaman Qötibəni də oğlunun yanına, Rey şəhərinə gəndərməsdim (M.S.Ordubabı).

QAZANCSIZ – ZƏRƏRSİZ İş xoşuma golur, amma *qazansızdır*. Bu vəsiti ilə onu özü üçün *zərərsiz* bir hala sala bilerdi (S.Hüseyin).

QAZANMAQ – XƏRCLƏMƏK Kərbəlayı Məmmədəli iki il yarımındır ki, qurbəto çıxbı, az-çox çörək pulu *qazansın* (C.Məmmədquluzadə); Harda xərcəloyırsan, kimlinə *xərcəloyırsan*, niyə xərcəloyırsan, başına harada daş salırsan, bilmirik (M.Ibrahimov).

QAZMAQ – DOLDURMAQ Onları vazaya *doldurub* stolun üstüne qoyer, hər gün sularını dəyişir... (M.Ibrahimov); Bu saat dənizdə on dorin buruq harada *qazılır*? (M.Hüseyn).

QEYB – ZÜHUR Gülüşün gülər üzündəki sevinc *qebyə* çəkildi (Ə.Vəliyev); Bizi lorda millət qurğuları şoxsi qurğular şəklinde *zühura* gelir (C.Məmmədquluzadə).

QƏFİLDƏN – TƏDRİCƏN

QEYRƏTLİ – RƏZİL Ağə Əli torqipərvor iranlıların on *qeyrətlı*, on məsləkli cavanlarından idi (Çəmonzəminli); Haramzadə!... Son nə *razıl* adamsamış? (S.Qədirzadə).

QEYRƏTSİZ – SƏRƏFLİ *QEyrətsizə* haram olsun bu torpağın çöroyi (S.Rüstəm); *Şərəflə* bir ömrün sonuna bir bac! (S.Vurğun).

QEYZLƏNMƏK – SAKITLƏŞMƏK Kasib-kusubun da özüñə görə namusu var və namusum da mən *qeyzlənməyə* vadar edir (Ə.Haqverdiyev); Mən yeno *sakitləşməd* (S.Qədirzadə).

QEYZLİ – SAKITCƏ Kassiri *qeyzli* çağırıb buyurdu ki, "komandır"ə on manat versin (Ə.Haqverdiyev); Gözünü ondan çəkəmdən telefonakına qulaq asıb *sakitcə razılaşdı* (M.Ibrahimov).

QEYZ-MƏRHƏMƏT Mən *qezyimdən* osirdim (S.Qədirzadə); Bəli, mən ondan *mərhəmət* ummaqda sohv eləməmişəm (S.Qədirzadə).

QƏDDAR – RƏHMLİ -Əş, bu hökimələr *qəddar* adamdırırlar, xəstoliyimə inanırlar, vay-vay! (T.Kazimov); Yarımca saat sonra Aslan *rəhmlı* qadının göstərdiyi dar cığırla sıroṭla addımlayırdı (S.Vəliyev).

QƏDİM – MÜASİR Divarda bodənnüma bir cüt *qədim* güzgü vardi (S.Hüseyin); Bunu *müasir* gəncə qədəqan etmək olmaz.

QƏDİM – TƏZƏ Tanışlığımız *təzə*; Dostluğumuz *qədimdir* (İ.Tapdıq).

QƏDİMİ – YENİ *Qədimi* qulundur Zakirri-xəstə; Məhəbbət et ona, ban, görəndə (Q.Zakir); İrləldə Səmədi tamamilə *yeni* bir həyat, *yeni* işlər, *yeni* qayıqlar gözlöyirdi (İ.Hüseynov).

QƏDIMLİK – YENİLİK Necə? Yoxsa monim nəsliminin *qədimliyinə* şübhə edirsin? (S.S.Axundov); On ilin ərzində konndəki *yenilik* tək bir məktəb binasından ibarətdir (Ə.Vəliyev).

QƏFİLDƏN – TƏDRİCƏN O, *qəfildən* başını qaldırıb üzünü Sarışına tutdu (S.Qədirzadə); *Tədricən* hava açıldı.

QƏFLƏT – MƏDƏNİYYƏT

QƏFLƏT – MƏDƏNİYYƏT Vay sonin halına, vay sonin halına ki, qəflət gözünü örtüdüb (M.F.Axundzadə); *Mədəniyyət* xalqın gözünü açır, onun inkişafına tokan verir.

QƏFLƏTƏN – TƏDRİCƏN Su konarında qəflətən naçar; bir quzu bir gün oldu qurda düber (A.Səhət); *O tədricən* dostuna yanaşdı.

QƏHƏR – SEVİNC Uşaqların belə kədərlər ağlaşmasını görünce Gövhərə qəhər üz verirdi (Ə.Vəliyev); *Sevincim* mahniya çevrilmişdi... (S.Qədirzado).

QƏHƏTLİK – BOLLUQ Təbrizde bu saat qəhətlidir və əhali çörək üzünə həsrəti (C.Məmmədquluzadə); *Il var bolluq* olur, il var kasad olur; *Bu il bolluq idı* (R.Rza).

QƏHQƏHƏ – AĞLAŞMA Korm babanın elə sükut ilə bülzülbür durməsindən bir qəhqəhə qopdu (A.Şaiq); *Ağlaşma* qurub ərlərinin ateklərindən yaşışip davaya getməyə qoymurlar (S.S.Axundov).

QƏHRƏMAN – QORXAQ Ceyran casur, motin, qəhrəman bir qadın idi (S.Hüseyn); Ana yurdubu şən torpaq; Yetişdirməz xain, *qorxaq* (A.Şaiq).

QƏHRƏMANLIQ – QORXAQLIQ Qəhrəmanlıq yalnız silah deyil, bilik de tələb edir (M.S.Orbüdə); Qiraqdan baxanlar mülliəminin *qorxaqlığını* gülmüşdərlər (Mir Cəlal).

QƏLBİ – ALÇAQ Göylərə baş vuran bu qəlibi dağlar; hayatı çağırıb hor zaman bizi (S.Vurğun); İndi dostunun evində onun başlığındı *alçaq* idi (Ə.Vəliyev).

QƏLBİQARA – TƏMİZ Hor qəlbigara nəkən ilə cəyləmə ülfət (S.Ə.Sırvani); O qızın *təmiz* məhəbbətinə özümü layiq bildirdim (S.Qədirzadə).

QƏLƏBƏ – MƏGLUBİYYƏT *Qələbə* bayraqı qaldırıb yeno; Əmək cəhəsinin qəhrəmanları (O.Sarivilli); Sığdırı bilmedi dağ qıruruna; Təpə öündəki *məglubiyəti* (B.Vahabzadə).

QƏLƏT – DOĞRU A qardaş, birə qulaq as, gör nə deyirəm, sən qoçaqlıq ləp qələt

QƏNSƏR – ARXA

anlaysırsan (M.F.Axundzadə); Yar yanında günahkəram; *Doğru* sözümlə yalan oldu (Aşıq Əlosog).

QƏLİZ – ASAN Dursun ölmədiyini... qəliz andlar ilə zor-güc Ballya inandırdı (A.Şaiq); İndiyo qəder sonin ifadə etdiyin vəzifələr bundan *asan* vəzifələr idimi? (M.S.Orbüdə).

QƏLİZ – SADƏ Çox qəliz soruşmadınız? (C.Cəbbarlı); Niye sen *sadə* şəyleri başa düşmürsen? (M.Ibrahimov).

QƏLİZLİK – SADƏLIK Məsələnin qəlizliyindən bir şey anlamış olmur ("Azərbaycan"); Bəli! – deyə sarışın bir uşaq *sadəliyi* ilə cavab verib, Solimxanovun üzüntüne baxdı (S.Qədirzadə).

QƏM – SAD Olubdu *qəm* yatağı *sad* gördüyüñ könlüm (Heyran xanım).

QƏMGİNİLİK – ŞADLIQ *Qəmginliyinə* səbəb sevimi mülliimlərindən ayrılağı idи (S.S.Axundov); Qəlbine *şadlıq* doldu (S.Qədirzadə).

QƏMLƏNMƏK – ŞADLANMAQ Eldar qəmləndi bu işe (A.Şaiq); Lyudmila ilə birlilikdə Kiyevo gedəcəyindən sevinən Ramit üzünyində *sadlandı* (C.Əmirov).

QƏMLİ – ŞAD Hüseyin Güneşə baxaraq na işə *qəmlı*, dörin şeylər düşüñürdü (S.Rəhimov); *Şad* xəbər alan kimi sevinəsevino qadına müraciət etdi (C.Əmirov).

QƏNAƏT – ISRAF Xəstənin borcu bir qənaətdir (M.S.Orbüdə); *İsraf haramdır* (Ata.sözü).

QƏNAƏTKAR – İSRAFCI Öz sənətinini sevən, son dərəcə *qənaətkar*, ağırtebiqli bir kəndli var (A.Şaiq); Əlbəttə, bilirsınız ki, adəten *israfcılar* çox vaxt xəsis, saxta, xeyr-xahlar issə lovğa olurlar (M.Talibov).

QƏNİM – DOST Hor şeyin bir *qənimi*, bir zavalı var (M.Ibrahimov); Son heyat *dostusən*, əller zinotı! İnsanlıq eşqidir köksündə yanan (S.Vurğun).

QƏNSƏR – ARXA Yanında xırda gümüş qasıq olan fincan işə qocamın qarşı tərofin-deki həsir səndəlin *qənsərinə* qoyulmuşdu

QƏRBİ – ŞƏRQİ

(İ.Əfəndiyev); Mədən naharını qurtarib qapıdan çıxdı, Kosa onun *arxasına* düşdü (S.Rəhimov).

QƏRBİ – ŞƏRQİ *Qərbi* və *Şərqi* Sibir faydalı qazıntıları, neft və qaz ilə məşhurdur.

QƏRƏZLİ – XEYİRXAH ...No işə qərəzli və kinli adam tərəfindən yazılıdır hiss etdi (M.Ibrahimov); Tobioti belədir, *Xeyixahdır* (M.Ibrahimov).

QƏRƏZLİLİK – XEYİRXAHLIQ Son homişə çalışırsan ki, *qərəzliliklə* iş görəsan. Bu *xeyixahlıq* kimə lazımdır ki, adamların həvəsini öldürücək, nöqsanı deməyo qoymacaq? (M.Ibrahimov).

QƏRƏZSİZ – ƏDAVƏTLİ Son homişə *qərəzsiz* yardımçı tərafdar olmuşan. İşində də, rəftərində *ədavətlidir*.

QƏRİB – DOĞMA Yox, qardaşım, bizi dərtib *qərib* vilayətə apardığın yeter, daha bunu vermərəm, – deyə anam dayının tek-lifini rədd etdi (S.S.Axundov); Gelir voten oğlu *doğma* diyara (M.Rahim).

QƏRİB – VƏTƏN *Qərib* yerde dost olan adam *vətənda* doğma qardaş olar (S.Vəliyev).

QƏRİBƏ – ADI Bu xəbər hamiya *qəribə* təsir bağışladı (S.Vəliyev); Bu sizin *adi* alışanlardan deyil (S.Qədirzadə).

QƏRİBƏLİK – ADILİK Onun hərəkətində bir *qəriblik* vardır. Onun *adılıyi* ilə ciddiliyi arasında heç bir fərq görünmüdü.

QƏRİBLƏŞMƏK – DOĞMALAŞMAQ *Qərib* get-geđə *doğmalaşır*, *doğmalar* işə eksinə, *qəriblaşır*.

QƏRİBLİK – DOĞMALIQ Yad əllər düşəndə *qəriblik* boğur məni... (Ə.Cavad); Buna baxmayaraq, burada Gülbətin *qəribə* bir *doğmalıq* hiss edirdi (M.Ibrahimov).

QƏRİBSƏMƏK – SEVİNİMƏK Mən tamadığım bir nofer də yox idi. Ona görə bir künəde *qəribşayırdım* (Mir Cəlal); Səsini eşidəndə o qəder *sevindim* ki, sənki neçə ay idi görüşmürdük (M.Ibrahimov).

QƏSBKAR – XİLASKAR Nifrot əlsün, lənət əlsün tarixlərdə *qəsbkara* (M.Dilbazi);

QIPIQ – AÇIQ

Rüxsaro axırıcı olaraq öz *xilaskarmı* ziyarət etməli, onunla vidaslaşmalı idi (S.Rəhimov).

QƏŞƏNG – KİFİR Qaranlıq gecon işq-landıran ay hər yerdə parlaq və *qəşəngdir* (S.Vəliyev); Horden *kifirə* da gözəldir deyin (C.Novruz).

QƏŞƏNGLƏŞMƏK – KİFİRLƏŞMƏK Mək Ucalmış, qara saçları daha da sixlaşmış, özü doyışib *qəşəngleşmişdi* (S.Rəhimov); Elə gözəl xanım indi arıqlamış, balacalılmış, *kifirleşmişdi*.

QƏŞƏNLİKLİK – KİFİRLİK Six qara saçları... sıfatına bir *qəşənglik*, bir yaraşq verir (S.Rəhimov); Üzdən, gözündən *kifirlik* daşır; Deyəsan qalbində qürur oynasır (S.Vurğun).

QƏŞ – AYILMA Mən qorxudan bihuş olub yıldıldım; *Qəş* aləmində bir tamaşa qıldı (A.Səhət); Həkim xəstənin *ayılma-*sim gözlədi (M.Hüseyn).

QƏTİLİK – TƏRƏDDÜDLÜK Şəmonun *qətiliyin* görən Safo onun sözünü əcivərmiş (S.Rəhimov); Onun səsində qotiyat yox, *tarəddüdüllük* vardi.

QƏZƏBLƏNMƏK – SAKITLƏŞMƏK Ancaq gərok sualımdan *qəzəblənməyəsan*. *Qəzəblənmərəm*, xəbər al! (Ə.Haqqverdiyev); Anası Sənəbur Güldəmənin hövsələndən çıxıdıqñ görüb onu *qəkitləşdirdi* (İ.Fəzəliyev).

QƏZƏBLİ – SAKIT Patrul *qəzəblər* bir piçılıt ilə xəbər aldı (S.Vəliyev); Sular yatağında *sakit* və horəkətsiz idi (S.Qədirzadə).

QIMİŞMAQ – AĞLAMSIŃMAQ Mirzə Kolontor məarif səbəsinin müdürüñ üzüñə baxıb *qimİŞdi* (S.Rəhman); Kiçikbəyim ağlamsınaraq başlığı onun əlinindən alıb, hasarıñ üstündə oturdu (C.Əmənzəmli).

QINAMAQ – TƏRİFLƏMƏK *Qinan-*masın möni könlü bütünler; Fikrim dağınqdır, xatirim ovraq (Q.Zakir); Qoçlı bir neçə dofa də Qulu ilə görüşüb onu *tariflədi* (İ.Fəzəliyev).

QIPIQ – AÇIQ Biz tarixdo heç bir zaman; Gözü *qipiç* olmamış! (S.Tahir); O, ya-

QIRAQ – ORTA

diğü müñito Nəcəf boy kimi deyil, gözü açıq taxır, kimlinə nə cür davranışın bacarıq (Ə.Haqverdiyev).

QIRAQ – ORTA Sağ olımı masanın qıraqına dayayıb durdum (A.Şaiq); Qulam bu dofa arxa torəfdə yox, ortada, qurşağı qodur suyun içində oturdu (S.Qodırzadə).

QIRAQ – ORTA Sağ olımı masanın qıraqına dayayıb durdum (A.Şaiq); Qulam bu dofa arxa torəfdə yox, ortada, qurşağı qodur suyun içində oturdu (S.Qodırzadə).

QIRAQ – DOST Dördəya çıraq yanar; Baxdıqca iraq yanar; Yar yarına qovuşsa; Dost gülər, qıraq yanar (Bayati).

QIRXDILLİ – NAMUSLU Yaxanı ona tamıtma, qırxıddılı qadındır, səni toleyə sala biler. Qiymotin dediyin görə, Gülsabah çox çalışqan və namusludur (Ə.Vəliyev).

QIRIQ – BÜTÜN Bahadır bu fikirdə ikən İvan qapını açıb, olındə samovar, üstündə mis çaynik, iki fincan, bir neçə qənd qırğıçı içarı daxıl oldu (N.Norimanov); Büttöv bir qəndi ağızına qoydu.

QIRIQ – SAZLIQ Bütün vücudunda bir qırıqlıq, bir sızlı hiss edirəm (A.Şaiq); Əhmed kişinin sazlığı qaldı qiyamətə.

QIRIŞIQ – AÇIQ Polkovnikin alındakı qırışqları sıxlasdı (S.Qodırzadə); Açıq yaxasından görünün sarğı qabaqqan da qana bulaşmışdı (S.Qodırzadə).

QIRİŞMAQ – AÇILMAQ Onun alını qırışdı, qışları az qala gözlerini bürümüştü (Ə.Vəliyev); Çəmənlikdə xudmani süfrələr açıldı, şirin söhbətlər başlandı (S.Qodırzadə).

QIRMAQ – DÜZƏLTMƏK Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır (Mir Colal); Qərənfil poncoronin şüşəsinə baxıb kələğayısını diüzəltti (S.Rəhman).

QISA – ƏTRAFLI Oxundu qısa dua; ayıldılər torpağı (A.Şaiq); Kürd Əhmed, xarici ticarətxanalarla olbır olmuş bir ovuc

QIŞQIRMAQ – SUSMAQ

tacirlorin işlodiyi cinayətləri ətraftı olaraq Friduna danışdı... (M.Ibrahimov).

QISA – GENİŞ Heyif ömür qısa, arzu genişdir; Kim bu qayıq ilə titroməmişdir? (M.Müsfiq).

QISABOYLU – UCABOYLU Kərim baba... qisaboylu, geniş kökslü qoca idi (A.Şaiq); Onlar bir-bir ilə çox məsləhot etdi, nəhayət, ucaboylu kök jandarm yavaş-yavaş piləkonları çıxmaga başladı (A.Şaiq).

QISALIQ – UCALIQ Ağlı adamın boyca qışalıq vo ya ucalığı ilə ölülmür.

QISALMAQ – UZANMAQ Gecələr uzanır, günlər qısalır; Göy üzünü qara buludlar alır (A.Şaiq).

QISILMAQ – AÇILMAQ Heç qışılma bu möcldis; Bu məclis or meydandır (Aşıq Veli); Salmanın rongi açıldı (M.Ibrahimov).

QISIR – DOĞAR Şirinin qızı qısr Narim-gülə bərk alışib (İ.Əfəndiyev); Çobanlar doğar qoyunlara qış aylarında daha çox fikir verirlər.

QISIR – SAÇMAL Südün dadımı qısrəmən dana biler (Ata, sözü); Gecə-gündüz çörəyini yeyib, çayını içib özünü də qumarda sağımla inök kimi sağrıdı (S.S.Axundov).

QISQANC – ÜRƏYİACIQ Qaynana bu səadətə qarşı qısqanc və zidd vəziyyət almışdı (Çəmənəzomlini); Ürəyiaçığ adamdır ("Azərbaycan").

QISQANCLIQ – TƏMİZLİK Senin qısqancıqlıların da, şübhələrin də monə xoş golın (M.Ibrahimov); Ürəyimdə qoşun-qoşun təmizliklər; Bir də infarkt uyuyarım (C.Novruz).

QIS – YAY Qışa yel tutmayan, yayda günəş görməyen bir skamyaları ver (Çəmənəzomlini).

QISQIRIQ – SAKITLİK Bu qədər qışqırıqça durdu qonum-qonşu tamam (M.Ə.Sabir); Sakitliyi gorgonliyə deyişən var (C.Novruz).

QIŞQIRMAQ – SUSMAQ Bir də var qıvvosu ilə qısqardı (S.Qodırzadə); Bondarçuk birdən susdu (S.Qodırzadə).

QIŞLAQ – YAYLAQ

QIŞLAQ – YAYLAQ Küloklı qar, yağış yaşar uzun-uzadı yaylağā; Köçər bu vaxt el-oba, enor tamam qışlaşqa (A.Sohhot).

QIŞLAMAQ – YAYLAMAQ Bu qış burada qışlaşmasan, madarim keçməz (S.S.Axundov); İbrahim omı bu yayı yaylaqda yayaşmışdır.

QIŞLIQ – YAYLIQ Qışlığın tədarükünü yada, yaylığın tədarükünü işa qışda görmək lazımdır.

QIT – BOL Sərv ağacı hor ağacdən ucadır; Əslə qıttdır, budağında bar olmaz (Xəsto Qasım); Ancaq xoşbəxtlikdən meyvənin bol vaxtı idi (Ə.Vəliyev).

QITLIQ – BOLLUQ Qılıq illər yağışılıq quruyub göz yaşımız... (Şöhrəyar); Bir yanda hakimdə böyük bir bolluq; Bizzim nəsibimiz acliq, yoxsulluq! (Ə.Cavad).

QIVRAQ – XƏSTƏ Həkim yaşı, lakin qıvrıq bir adamdır (Ə.Əbülləsən); Burada xəstə cəxəd (S.Qodırzadə).

QIVRAQLAŞMAQ – XƏSTƏLƏN-MƏKİ İştirahətindən sonra xeyri qıvrıqlaşıb. Anam xəstələnmisdi (S.Qodırzadə).

QIVRILMAQ – AÇILMAQ Yumaq kimi yumrulanın qızıl ilan qıvrılıb açıldı... (İ.Sixli).

QIYIQ – AÇIQ Elə bil bütün bunlar da tatarın qıyiq gözlerindən gizli qalmırı (Ə.Əbülləsən); Əlini Mayanın açıq çiyinə vurdu... (M.Ibrahimov).

QIVILI – AÇIQ Qıylı gözlerində gizli bir kin qaynarın (İ.Tapdıq); ...Onun alını açıq, üzü də ağıdr (M.Ibrahimov).

QIYQACI – DÜZ Sekine Vəlinin üzüne düz baxdı. Pərşən ona qıyqacı bir nəzər saldı (M.Ibrahimov).

QIYMAQ – AÇMAQ Hesabdar gözlerini qıyb, üfüqde iki boy qalxmış günəşə baxdı (M.Ibrahimov); Açıq gözün, gözlerin qurbanı; Bir tamaşa elə, gör dünyanı (A.Sohhot).

QIYMAQ – ƏSİRGƏMƏK Ay zalim oğlu, adam da İskəndər kimi oğlana qıyb gülü atarmı? (Ə.Haqverdiyev); İsləmt! Allah asırqasın, nedir bu halət? (H.Cavid).

QIZİŞMAQ – SOYUMAQ

QIZARMAQ – AĞARMAQ Günoş üfüqde yandı; Qızardı yavas-yavaş (M.Müsfiq); Hamidən gec yatab qalxdınız erkən; Ağardı və yer gözlərinizdə (B.Vahabzadə).

QIZARMAQ – BOZARMAQ Kişinin sifoti bozardı (Ə.Vəliyev); Zoyanın yanaqları qızardı (S.Vəliyev).

QIZARMAQ – SIRTILMAQ Ruqiyə motlobi anlıdı, ətrafa baxdı, bir kos yox idi. Dan şəfəqi kimi qızardı (A.Divanboyoglu); Səndo toqsır odur ki, uşaq vaxtında fağır haqq yero, naħaq yero o qodar döydün ki, axırda sirtildi... (Ə.Haqverdiyev).

QIZDIRMA – ÜŞÜTMƏ Bir həftədir ki, usaqım qızdırma içinde yanır (C.Cabbarlı); Bədənino üşütmə düşdü (S.Qodırzadə).

QIZDIRMAQ – SOYUTMAQ Yasəman çayın qıraqında su qızdırıb paltar yurudu (S.S.Axundov); Çayı soyutmayın, için (S.Vəliyev).

QIZĞIN – SAKİT Azərbaycan ədəbi dili qılınca döyüşinə andran qızığın münəqışolor, koskin deyimələr dilidir (M.Ibrahimov); Ölkənin sakit, işqli həyatı da düşən güləşləsindən birçə anda beləcə pozulmuşdu (S.Qodırzadə).

QIZĞIN – SOYUQ Yəni domırı qızığın ikən yastila (S.S.Axundov); Döryənin baxışları soyuq, səsi yad idi (S.Qodırzadə).

QIZĞIN – ZƏIF Beccormın qızığın dövrü idi (M.Ibrahimov); Elə bil zəif ürəyi hamislik olaraq sağaldı (Ə.Vəliyev).

QIZĞINLIQ – SAKİTLİK Bir həftədən aşağı bazarда, istərsə də yuxarı bazarda bir qızığlıq müsəhidi edildi (H.Sarabski); Həlo ki, sakitlikdir (S.Qodırzadə).

QIZİŞMAQ – SAKİTLƏŞMƏK Xan bəsbütün qızışib qozoblo bağırdı (M.Rzaquluzadə); Terlandan məktub aldı, üçün sakitliklədi.

QIZİŞMAQ – SOYUMAQ Yarım saatdan sonra mehmənxanada oyun qızışdı (C.Əmirov); Monbazonun hırsı soyudu (S.Qodırzadə).

QIZMAQ – SAKİTLƏŞMƏK

QIZMAQ – SAKİTLƏŞMƏK Əşrəf anasının bu böyük xəbori etinəsiz qarşılımasına qızdı (Mir Cəlal); Mən yeno sakitləşdəm (S.Qodırzado).

QIZMAQ – SOYUMAQ Tez qızar, gec soyvardı (R.Rza).

QIZMAQ – ÜŞÜMƏK Ümid və sevinçin istisindən canı qızdı (M.Ibrahimov); - Bos onda mən niyə üşümürəm? - deyo qız başını qaldırmadan soruşdu (S.Qodırzado).

QIZMAR – SƏRİM Şaxta qızmar bir domir kimi onu dağlıyırıd (Ə.Məmmədxanlı); Bura həm kölgə idi, həm də sərin idi (M.Ibrahimov).

QİYABI – ƏYANI "Satım, satmayım..." deyən miyanı satınları; Qiyabi satınları, əyani satınları (X.Rza).

QİYAMƏT – PİŞ Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər (Mir Cəlal); Yaxşısı budur ki, nə pış iş tut, nə de pış söz ebit (M.Ibrahimov).

QİYAMƏT – SAKIT Lakin paltları sohnaya aparılmış arvadların qiyamətindən xobərim yox imiş (H.Sarabski); Göy meşələr, sakit kəndlər, səs-küylü limanlar tamaşlı yerlərdər (S.Qodırzado).

QİYAMƏT – ŞƏN Hər günüm hicrində, ey məh, bir qiyamət tok keçer (S.Ə.Şirvani); Sohor şən və gümrah oyanmışdım (S.Qodırzado).

QOCA – CAVAN Qocanın biliyi, cavanın bilisi (Ata. sözü).

QOCALI – CAVANLI Uzaqlar, yaxınlar döyüd qapını; Qocalı, cavanlı düdükəcə bəndi (H.Hüseynzadə).

QOCAMAN – BALACA Geniş və gocaman meşənin on yaxşı vaxtı idi (Mir Cəlal); Bu balaca qızın barəsində nə qədir yazsanız ləyaqəti var (S.Qodırzado).

QOCAMAN – GƏNC Qocaman sonat xadimini diniñləməyi arzı edən çox idi (Mir Cəlal); Qarı gəncə yer göstərdi (S.Qodırzado).

QOÇAQ – QORXAQ Məgor bu şəhərdə hamidən qoçaq mən oldum? (C.Məmmədquluzado); Mən qorxaq sandığım adamları

QOHUMLUQ – YADLIQ

utandırmak üçün kartof-soğan soymağa mətəxə gəndorırom (S.Qodırzado).

QOÇAQ – TƏNBƏL Cahan hər işi düzəldir, qoçaq arvaddı (Ə.Haqverdiyev); Özündən zoşlular zülm edənlər və təmbəllər qalmayacaq (M.Ibrahimov).

QOÇAQLAŞMAQ – TƏNBƏLLƏŞMƏK Kamran yaman qoçaglaşdırıb (Ə.Vəliyev); Traktörçü son vaxtları yaman işdən soyubuy, yaman təmbəlləşmişdir ("Ulduz")

QOÇAQLIQ – TƏNBƏLLİK Cahanimalı qoçaglığından bil ki, bu yaşında üc-dörd ayın içində savadlandı (Ə.Haqverdiyev); Gözünə döndüyüm Anaxanım da eləmə təmbəllik, elə birinci kəro doğum evindən çıxanda nə az, nə çox, gözəl-göyçək üç usaq gotdırıb (S.Qodırzado).

QOÇAQLIQ – QORXAQLIQ A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qoçaglığı lap qolot anlaysısan (M.F.Axundzadə); Toxtat özünü; Qorxaqlıq dəha sənə cyibird! (İ.Tapdıq).

QOÇU – FAĞIR Qoçular, quldurlar qatar taxardı; Fağır-fügaraya yan-yan baxardı (Aşıq Ələsgər).

QOÇULUQ – FAĞIRLIQ Millətpərestlikdən, votondaşlıqdan dem vururğan qaraca qepikdən ötrü, qoçuluq edirik genə qepikdən ötrü (N.Vozirov); Fağırlıq olar, amma bu dorocada de yox da.

QOHUM – YAD Hazırda mən öz qohumlarım və elim ilə barəbər cabhəyo gedirəm (M.S.Ordubadi); Azad yad adəmin bərəkətlərindən çox şübhələndi, dərhal ayaq qalxıb onu qarşılıdı (A.Şaiq).

QOHUMLAŞMAQ – YADLAŞMAQ Mon özümü çox xoşbəxt hesab edirəm ki, senin ilə qohumlaşmaq mümkün olaydı (S.S.Axundov); Gedis-gəliş olmayıanda qohum da yadlaşır.

QOHUMLUQ – YADLIQ Bununla bizim bir yüngülvari qohumluğumuz da varmış (C.Məmmədquluzado); Yadlığı yadına düşüb qohərləndi.

QOXU – ƏTİR

QOXU – ƏTİR Bu rütubət və üfunot qoxusu oradan gəldi (M.Rzaquluzado); Hor torəfo ətir sopılımdı (Mir Cəlal).

QOXULU – ƏTİRLİ Ətrafdakı goxulu bataqlıq moni o qəder də bürüməmişdir ki, ondan xılas olub çıxı bilməyim (Ə.Şərif); Axırda lap yaxında üzbozündə durub, şadlıqla güldündə ilə, ətirli nəfisi oğlanın sinəsindən gözdi (S.Qodırzado).

QOLÇOMAQ – KƏNDLİ Molla Rocob bir dəstə kond qolcomagları ilə və bayları ilə bir yerdə höbsə alımb, dama salındı (B.Talibli); Deyirlər kəndliyə verilir torpaq; Arpa yeyənlərin istahna bax! (S.Vurğun).

QONDARMA – TƏBİİ Sonra qondarma bir qoşqehə çəkib barkdan güldü (S.Qodırzado); Təbiidir ki, öz oğluna da hissələr və duyular aşılamağa çalışmış... (M.Ibrahimov).

QONDARMAQ – DAĞITMAQ Naşı bona qondarlıbı novdanı, xalq neylosin? (M.Məcüz); Bu saat yenə sultanın qoşunları İranın bu güşesini söküb kondlorı dağıtmag-dadır (C.Məmmədquluzado).

QONUŞMAQ – SUSMAQ Gel yanına, senin ilə qonuşaq, Kötülmüşün istəyonı damlaşq (H.K.Samli); Yaylın atəsi susmaq bilmir, yero-göyo meydan oxunurdu (S.Qodırzado).

QOPMAQ – YAPİŞMAQ Kolun budağı ayının gücünə davam etməyib qopdu (S.S.Axundov); Tez oyılış mili yerdən götürdü və arvadına verdi, sonra onun yarıçıraq əti qolundan yapışdı (M.Ibrahimov).

QORXAQ – İĞİD Ürkək, qorxaq qız usağı yirticinin qabağında dura bilmədi (M.Ibrahimov); Dəli igiddir, əlinden xata çıxa bilər (Ə.Haqverdiyev).

QORXAQ – MƏRD Qorxaqdır, çox da ki, mərd çıxıb adı (S.Rüstəm).

QORXAQLAŞMAQ – İĞİDLƏŞMƏK Bayram son vaxtları yaman qorxaq olub, nədənsə qorxaqlıbası. Əzəldən qoçaq idi. İndi igidləşib (Ə.Vəliyev).

QORXAQLIQ – İĞİDLİK Cobhədo top güllosından bas götürüb qaçmaq qorxaqlıq deyil, cənab zabit, igidlilikdir! (S.Qodırzado).

QOŞA – TƏKBƏTƏK

QORXAQLIQ – QƏHRƏMANLIQ – YOX, Salmanov, onun qorxaqlığını mən gorok Salatlılı camaatına bu saat bildirim (T.Kazimov); Mənim yoldaşlarım dağlarda böyük qohrəmanlıqlar göstərirler (S.Vəliyev).

QORXAQLIQ – MƏRDİLİK Mərdlik hünər döşündəki medalda; Alınmadı qırışlarda oxunur (Ə.Comil); Əvvoller göstərdiyi qorxaqlıq Mozluma çox baha başa oturmuşdu (S.Vəliyev).

QORMXAQ – ÜRƏKLƏNMƏK Ağə, no üçün fikir edirsin, yoxsa qaçaqlardan qorxursan? (N.Norimanov); Balıqlan Qodirov pulun tapılmadığını görüb ürəkləndi (C.Əmirov).

QORXMAZ – AĞCİYƏR Nohayot, bollı oldu ki, qorxmaz uşaqlıq tufəng ilə o toroflərdə gozisirmiş (A.Şaiq); Adam bu qədər ağcıyər olmaz (S.Qodırzado).

QORXMAZLIQ – AĞCİYƏRLİK Əmirin əsili-idarəsinə qarşı bir düşmən kimi hücum edən şair öz böyüklüyünü və qorxmazlığını ziyarətdi onların hamisina göstərdi (M.S.Ordubadi); İndi o bu qədər parlaq bir goləcəyə golib çıxandan sonra,... və vaxtında ağcıyərliliyinə öz üroyında gülürdü (Ə.Məmmədxanlı).

QORXU – SEVİNC Bunu hiss etmiş kimi Mölyən ürəyinə bir qorxu çökdü (M.Ibrahimov); Gözlorino seadətə oxşar bir sevincin işığı düşdü (M.Ibrahimov).

QORXSUZ – CƏSARƏTSİZ Qorxsu keçib gedir qıdratlı dağ qartalı (R.Rza); Müdirin iri gövdəsinə baxmayaq, boş adamdı, cəsarətsizdi (S.Qodırzado).

QOŞA – TƏK Onlar qoşa durdular (Ə.Vəliyev); Sarışın songordo tək qaldı (S.Qodırzado).

QOŞA – TƏKBƏTƏK Ceyranlar qoşa gedər, Gözlo, ox boşə gedər; Yar İlqara düz olsa; Ömür, gün xoşa gedər (Bayati); Bu gün hər şey höll olunmalı idi. Özü də təkbətək, qabaq-qabağı (İ.Sixli).

QOSALAMAQ – TÈKLÈMÈK

QOSALAMAQ – TÈKLÈMÈK Zey-gom iso ellerini *qosalayıb* çirtiq çalırdı (S.Rəhimov); Kamil oqlinciyini o biri oyuncalarından seçib *takıldı*.

QOSALASMAQ – TÈKLÈŞMÈK Atlar *qosalıdı* (İ.Sıxlı); Axsaq qoyun sürüdön aralanab *takıldı*.

QOSALIQ – TÈKLİK *Qosalıq* anaya sevinc getirdi. *Teklik*, kimsosizlik onun da qolbinin sixmirmi? (S.Qödirzade).

QOSMAQ – ACMAQ Sonin xatirin üçün qırx yeddi manata *qosaram* (Ə.Haqverdiyev); Süngülər aşmayan yolu *açın*; Qəle-mindən cavahirat saçdır (A.Sohhot).

QOSULMAQ – AYRILMAQ Mən de "Qardaşlar" bürüyino *qosuldum* (Ə.Məmmədxanlı); GÜlnaz bir neçə addim anasından *ayrlıb*, özünü qabaqa gedən üç nəfərə çatdırıldı (M.Ibrahimov).

QOVÇA – ASAYİŞ Aləmə şuriş salıbdır, fitnayo, *qovğaya* bax (Heyran xanım); Şəhərdə *asayı* vo əmniyyəti pozmaq... istəyənlər olduğu yerde cozalanacaqdır (M.S.Ordubadi).

QOVUŞDURMAQ – AYIRMAQ Muğanlı Səfəralı qızını sevgilisine *qovuş-durdadım*? (M.F.Axundzade); Bəli, Maria-nanıandan *ayırmağı* ancaq sən bacararsan (S.Qödirzade).

QOVUŞMAQ – AYRILMAQ Turşusu çayların içi ile Araza axır, Kürə *govüşür* (S.Rəhimov); Münəvvörin səsini xəyaldan *ayrlıdm* (S.Qödirzade).

QRUPLAŞMAQ – BÖLÜŞMÈK Sabırın əsərlərini janra görə *qruplaşdırmaq* da homişə müəyyən çətinliklər tördür (M.Məmmədov); Hər nə olıncə düşsə idi, yoldaşları ilə bölişərdi (S.S.Axundov).

QUBAR – SEVİNC Zülmətin yer üzünü qaplaması; Qəlbəldərə oyandırıldı *qubar* (C.Cabbarlı); Gözlərində *sevinc* işartisi vardi (S.Qödirzade).

QUBARLANMAQ – SEVİNİMÈK – Ə, ay Fikrot adəmin ürəyini niyo partladırsan, niyo belə *qubarlanırsan*? (M.Ibrahimov);

QURAŞDIRMAQ – DAĞITMAQ

Məger mən elə bu yerdənmi golmişəm, qonaqların yanında fəxr edib *sevinməsin!* (S.Qödirzade).

QUBARLI – FƏRƏHLİ Dördli, *qubarlı* aşiq; Golib görüşür yeno (M.Rahim); Ray-kom katibi ürokundən gələn *fərəhli* bir soslu dedi (Ə.Vəliyev).

QUCAQLAŞMAQ – ARALANMAQ Bos elə iso gol ağuşuma, *qucaqlaşım* (C.Cabbarlı); Gülösər ondan aralambil evlo-rinə doğru yollandı (İ.Sıxlı).

QUDUZ – MÜLAYİM Qurban olum, gardaş! Bunlar çox *quduz* adamlırdılar. Sər-hesab ol (N.Vəzirov); Səde, *mülayim* xasi-yotlı, ağıllı, torbiyoli qadın idi (S.Qödirzade).

QUDUZLAŞMAQ – MÜLAYIMLƏŞ-MÈK Ana, *quduzlaşır* həyat, ilboıl; Dayalıru puç olan ümidi lerimi (B.Vahabzadə); Rövşən oğlunu sərt qarşıladı, sonra *mülayimləşdi*.

QUL – AĞA İndi mən sənə nökerəm, mən sənə *qulam*, gol, gol barışq (C.Məmməd-quluzadə); Doğru deyir, *ağa*, onlar heç vaxt əzələrini bu ağızbırı salmazlar (N.Vəzirov).

QULDUR – RƏHMLİ İndi ona yaxın düşməkmi olar? Özü güclü-zorlu, başında qol-u-zorba *quldurlar* (M.Rzaquluzadə); Nə üçün onların içerisinde *rəhmlı* şəxslər azdır? (M.Talibli).

QULDURLUQ – RƏHMLİLİK Balam, mən saqqalımnı bu ağ vaxtında necə sizo izin verim ki, gedib *quldurluq* edəsiniz (C.Məmmədəkuluzadə); Bu qədər də *rəhm-lılık* kimə lazımdır?

QUNDAQLAMAQ – ACMAQ Adını Leyla qoyub, qızı *qundaqladılar* (S.Rüstəm); Uşağın qundağıni *açıdlar*.

QURAQ – YAĞAR Gőy xəsis, yer ondan betor; *Quraq* yerdə toxum yanar (A.Şaiq); *Yağar* aylarda yerə şitil basdırmaq çötin olur.

QURAQLIQ – YAĞARLIQ *Quraqlıq* bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdı (A.Şaiq); Bu hadiso *yağar-liqla* əlaqədardır (Ə.Vəliyev).

QURAŞDIRMAQ – DAĞITMAQ Sök-düyü tokori *quraşdırıb* yerinə keçirdikdən

QURDLU – SAF

sonra üst-başını çırıp ayağa durdu (İ.Sıxlı); İsgəndər Rumi ... Əcəm ölkəsindəki bütün atoşgədələri *dağıtmışdı* (Ə.Məmmədxanlı).

QURDLU – SAF Salman dayı, bu cür, *qurdlu* qaysılar da sizindir? (A.Şaiq); Bu alma alıma.

QURDLU – TƏMİZ Onun gözü ac, üreyi *qurdlu* idi (M.Rzaquluzadə); Əfsus ki, *tmiz* qolbli, yaxşı niyyəti adamların hamisi möhkəm iradəye malik olmır (S.Qödirzade).

QURGU – MÜSİBƏT Zülməni aşkar qıldın nümanı; *Qurğular* pozulub, sanlar itibidir (Aşıq Ələsgər); Kino, tamasalarına bilet almaq *müsibət* idi (S.Qödirzade).

QURMAQ – DAĞITMAQ *Qururuq* biz çayları üstündə asma körpü (S.Rüstəm); Hor şey yanib *dağalmış*, yerlə yeksan olmuşdur (S.Qödirzade).

QURMAQ – SÖKMƏK Atam Kərim baba ilə alaçığı *qurmağa* gəldi (A.Şaiq); Köçəndə alaçığı *sökdülər* (M.Süleymanlı).

QURMAQ – UÇURMAQ Belədir insan; Bir yandan *uçurur*, bir yandan *qurur* (S.Vurğun).

QURMAQ – YIXMAQ Neçə dəfə mənə aile *qurmağı* toklif edib (C.Əmirov); İşi-peşəsi onun-bunun evini *yixmaqdır* (C.Əmirov).

QURTARACAQ – BAŞLANĞIC Meşənin *qurtaracağına* iki versi qalmış bir atlı, yaraqlı adam Cəforin qabagını kosdü (S.S.Axundov); Ancaq *başlangıç* üçün bu heç də pis deyildi (Ə.Əbülləsən).

QURTARMAQ – BAŞLAMAQ Danışan qazmacı bir neçə kelmə ilə sözünü *qurtardı* (M.Ibrahimov); *Başlasın* qoy bu adla; Gonceliyin xoş noğməsi (S.Rüstəm).

QURTULMAQ – TUTULMAQ Biz bu orəb yırıcılarından, bu vəhşi əlbəyilərdən *qurtulmalyıq* (C.Cabbarlı); Onlar Kipiani-nın na üçün *tutulduğumu* soruşur, bu işin səbəbini bilmək isteyirlər (İ.Sıxlı).

QURTULUS – ƏSARƏT Əlində tutduğun o böyük məşəl; Göstərir aləmə *qurtulus*

QURU – YUMŞAQ

yolu (S.Vurğun); Kənül bir qısdur ki, sevməz asarət; Daim çırpinır, istəyir hürriyyət (A.Sohhot).

QURU – ƏSASLI Elm adına bir *quru* böhəndi bu! Nifrat şayandı bu! (M.Ə.Sabir); ...Kolxozen rohbar işçiləri *əsası* sobob olmadan vo rayon toşkilatları ilə razılışdırılmış tez-tez vəzifələrindən deyisidrilir (Ə.Vəliyev).

QURU – ƏTLİ Gözlerini anasının yanına salmış damarlı, quru əllerinə zillədi (Ə.Məmmədxanlı); Qırmızı gilasa oxşar olmadan vo balaca zorif burnu vardi (S.Qödirzade).

QURU – MÜLAYİM Dəmir *quru* və tolebkər bir sıfət aldı (S.Rəhimov); Lakin deyəson, o yənə avvolki kimi gülərzüllü, sakit, *mülayim* idi (M.Ibrahimov).

QURU – RÜTUBƏTLİ Torpaq *qurudur*, göyden bir damcı di düşməmişdi. Mən bu osərimi indi yaşadığım kiçik, *rütubətlı*, qaranlıq zırzomıda yaradıram (S.Vəliyev).

QURU – SULU Dağda, donidzda, *quru* çöllərdə, ormanın yaşayan canlı heyvanları, onların yeyib-icməsi vo şökilləri di farqlıdır (M.S.Ordubadi); *Sulu* əllerini avvolco saçına, sonra da saqqalına çəkdi (İ.Sıxlı).

QURU – TƏZƏ Yediyi, içdiyi homşə dişləmə çay ilə *quru* çörək idi (B.Talibli); *Təzə* çörəyin iyi hayatı bürümüşdü (M.Ibrahimov).

QURU – YAĞIŞLI Son vaxtlar rayonlarda havalar *quru* yox, *yağışlı* keçir.

QURU – YAĞLI Daima qısqanan ürkək bir hayatı; Mənco bu dünyada bir *quru* səsdir (S.Vurğun); Mən bədbəxt də bu tülükərin yağılı dillərinə aldandım (C.Əmirov).

QURU – YAŞ *Qurunun* oduna yaş da yanar (Ata. sözlü).

QURU – YUMŞAQ Yaziq bir parça *quru* çörayı do göz yaşı ilə yeyir (A.Şaiq); Qonusu işə chimalca başını törptid, yanaqları *yumşaq* rəhatlı-hülküm kimi titirdi (S.Qödirzade).

QURUCU – DAĞIDICI

QURUCU – DAĞIDICI Uşağı mübarizo vo *qurucu* həyata hazırlamaq lazımdır (S.Rohimov); Dalğanın *dağıdıcı* zorbosino davam gotirmayıb yixıldı (“Azərbaycan qadını”).

QURULAMAQ – İSLATMAQ Zöhro suya çökəmədə olduğu paltarı sorib qurtardı, alını *quruladı* (Ə.Voliyev); Gözlərindən tökülmə isti yaşalar isə açıq sinosini *islətdi* (H.Nozəri).

QURULANMAQ – İSLANMAQ Təhminə *qurulanrı* (Anar); Geldiyev golon kimi düyü *islənir*, qazan asılırdı (Mir Colal).

QURULMAQ – DAĞILMAQ Nuxada yeni fabriklər, zavodlar *qurulmuşdu* (İ.Əsfandiyev); Ağlım başımda olmadıqdan dezagħada qazaya yol vermişdim, hor şeyi simb dağlımlıdı (S.Qədirzado).

QURULMAQ – SÖKÜLMƏK Yeni axar çaylar üzrə domir körpü *qurulacaq*; Yeni sahil lampaları alışsaqçı *çıraq-çıraq* (S.Vurğun); Köhno, uçuq körpülər *söküldü*.

QURULUQ – BATAQLIQ Adanın *quruluq* hissəsində oturub donizo baxırdıq; Gəl danişaq ki, *bataqlığa* gedən naməddir (M.Ibrahimov).

QURULUQ – CANLILIQ Əsərin dilində *quruluq* var. Roman *canlılığı* ilə oxucunu razi salır.

QURULUQ – KÖKLÜK Onun *quruluğu* zahiri görünüşündə toyin etmək olur (“Ulduz”); Dayidostum anasının *köklüyüñə* işarə ilə səhəbəti qarşıdı (S.Qədirzado).

QURULUQ – NƏMLİK O, köksündə ne isə tənglik, bundan başqa boğazında da bir *quruluq* hiss edirdi (Ə.Əbülləsən); Qar az yağlılıqdan torpağın *nəmliyi* kifayət deyil (Ə.Voliyev).

QURUMAQ – GÖYƏRMƏK Hor yay arxdan su daşıyıb, bu ağacı *qurumağa* qymamışdı (M.Ibrahimov); Qar oriyir, sellor axır, ot *göyərir* sohrada (C.Cabbarlı).

QURUMAQ – İSLANMAQ Hava o qodor istidir ki, adəmin dil-dodağı *quruyur*

QÜRRƏLİ - XOFLU

(A.Şaiq); Qorxuram göz yaşından; Qoyunda gül *islana* (Bayati).

QURUMAQ – KÖKƏLMƏK Dord onu üzür, elo bil ki, heç no yemir, *quruyur*. Heç bir iş görmür, yeyib-işib yatır, günbegün *kökəlir*.

QURUMAQ – YAŞLANMAQ A.... boğazım na üçün *qurudu* (C.Əmirov); Su içəndən sonra özüne geldi, boğazı *yaşlandı* (M.Süleymanlı).

QUSMAQ – UDAMAQ ...Qan sorub işidikdə sahibi omları sixır, tamam sorduqları qanı *qusurlar* (M.F.Axundzadə); Biz hava istorik, tomiz bir hava; hava qoxlamayaq, hava *udaq* biz (H.Hüseynzadə).

QUŞBEYİN – AĞILLI İndi onlar, o *quşbeyp*. Məmər də qomış olub keçiblər yazığın boğazına (İ.Fərzəliyev); Qulam, göz deymosın, çox *ağillıdr*, bizi her görəndən-ayaqdan gedir (S.Qədirzadə).

QUZEY – GÜNEY Görək o adamın dodosası od vurasan vo elə vurasan ki, heç bilməsin ki, bəla *güneydən* geldi, ya qızı (N.Vozirov).

QUZULAMAQ – BƏRKİMƏK Bir torəfi *quzulayıb* ot saçqları saxlanan bir təpədə iki qol-qanadlı qurumuş bir ağac vardi (Çəmənzəməli); Rüstəmə elə geldi ki, aradının əli *bərkimiş* və kobudlaşmışdır (M.Ibrahimov).

QÜDRƏTLİ – ZƏİF *Qüdrətli* yurdumuza; her sənətkar gorokdir (M.Rahim); Düşmən o qodor da *zəif* deyildi (S.Qədirzado).

QÜDRƏTLİLİK – GÜCSÜZLÜK Rəşidin *qüdrətliliyinə* hamı bəled idi. İşleyindən öz *gücsüzliyinə* hiss etdi.

QÜDSİYYƏT – EYBƏCƏRLİK Cavab ver, odlar gelin! Axır bütün ümid sonin *qüdsiyyətinəndədir* (C.Cabbarlı); Vəlini düşündürən bütün *eybəcərliyi* ilə hiss etdiyi həyat məsololari idı (M.Hüseyn).

QÜRRƏLİ - XOFLU Gah elə *qürrəli*, gah elə *xoflu*; Hamımız bir soslu, bir adam kimi; Hamı cilovludur, hamı buxovlu; Hamı da sozalan yaqsız şam kimi (M.Araz).

QÜRRƏLİ – TƏVAZÖKAR

QÜRRƏLİ – TƏVAZÖKAR Cox *qürrəli* uşaqdır, hoyətdəki uşaqların heç biri ilə yaxnılıq etmir. Tofiqdən çox xoşum golir, çox *tvazəkar* adamıdır.

QÜRÜRLU – MƏŞRİQ Onlar hadiso yerinə çatanda gün *qıruba* ayılmışdı (T.Kazimov); *Gün məşriqdən* doğur.

QÜRÜRLU – TƏVAZÖKAR Bu dağlar qacağında bəsləyim adamlar kimi *qırurlu* idil (Ə.Voliyev); Xoşuna gelən odur ki, çox *tvazəkardır* (M.Ibrahimov).

QÜSSƏ – NƏŞƏ Nəşənin qodrını bilməzdilər; *Qüssə* olmasayı, qom olmasayı (M.Rahim).

QÜSSƏLƏNMƏK – ŞADLANMAQ Sanki Mənsurun möyusluğuna *qüssələnməkdənsə, sadlanrırdı* (S.Qədirzadə).

QÜSSƏLƏNMƏK – ŞƏNLƏNMƏK O, soher tezden Silanı yola salıb ayrıldığı üçün *qüssələnir* (S.Voliyev); Çöldə traktorun səsi canlanır; Obalar *şənlənir*, həyəcanlanır (S.Vurğun).

QÜSSƏLİ – ŞAD İnsanların əksriyyəti ya çox *qüssəlli*, ya da çox *şad* dəqiqlirindən ağlayırlar (M.Ibrahimov).

QÜSSƏLİLİK – ŞƏNLİK Payızın son ayı *qüssəlliliyi* andırır. Uşağın dünyaya gol-

QÜVVƏTSİZLİK – GÜCLÜLÜK

mosı evo bir şənlik gotirmişi (Çəmonzon-milni).

QÜSURLU – TƏMİZ Mən də onlara danam, baxışım *qüsurlu*, gözüm zoifdir (M.Talibov); Büttün fəsilərədə qanı qaynan; mehriban balalar safdır, *təmizdir* (C.Novruz).

QÜSURSUZ – NAQIS Əməliyyatı *qüsursuz* yerinə yetirdiyini düşünüb dedi (C.Əmirov); Bu yaşa golmişəm, məndən bir pis söz, bəd horəkət, *naqis* aməl görməsim (Ə.Voliyev).

QÜVVƏTLƏNMƏK – ZƏİFLƏNMƏK Gecədən əsməye başlayan yay küləyi yavas-yavas *qüvvətlənir* (M.Hüseyn); Bu sos no qodor *zəifləmətdi* (M.Ibrahimov).

QÜVVƏTLİ – ZƏİF *Qüvvətli* zəfi basacaq, ozocak (S.S.Axundov).

QÜVVƏTSİZ – GÜCLÜ Lakin qızışmış köhlon at *qüvvətsiz* uşağı qulaq asmadı (S.S.Axundov); Sanki *güclü* şimşək çaxdı, buludlar parçalandı, asiman guruldu, dolu yağdı (S.Qədirzadə).

QÜVVƏTSİZLİK – GÜCLÜLÜK *Qüvvətsizliyi* onu əldən salmışdı. Fənd işlədə bilməsə də, *güclüliy* sayısında rəqibinə qalib gəldi.

Li

LAQEYD – CİDDİ Hürri işe bu baxış-lara qarşı laqeyd görünürdü (M.Ibrahimov); Ostenapçı ciddi, iti, əsəbi bir halda işleyirdi (Mir Colal).

LAQEYDLƏŞMƏK – CİDDİLƏŞMƏK Növrəsto laqeydləşdi (M.Eynullayeva); Sal-man dorhal ciddiləşdi (M.Ibrahimov).

LÜLQƏNBƏR – AYIQ Bir gün görəy-din lülqənbər çıxıb kolxoz idarəsinin qaba-ğındakı in palid kötüyünün üstüne (H.Nadir); İcmis olsa da, özünü ayıq kimi aparırdı.

LÜMLÜT – GEYİMLİ Səlim ağanın dalından dəyib lümlüt çölə atr (M.Ibra-

himov); *Geyimli* bayırı çıxdı ("Azərbaycan").

LÜT – ƏHVALLİ Lütəm, artıq bütün varım getdi (S.Rüstəm); Belə baxanda çox qanacaqlı, əhvallı adama oxşayırdı (S.Qədir-zadə).

LÜT – GEYİMLİ Ona toxummayıñ, o lüttdür (C.Məmmədquluzadə); Əynində ağ xalat olan tomiz geyimli yaşılı arvad uşağı yerinə saldı (M.Ibrahimov).

LÜTLƏMƏK – GEYİNDİRMƏK Qışın oğlan çağında onu lützayıb yola salmaq yox, geyindirmək lazımdır ("Ulduz").

Mm

MAFRAQ – BƏRK Ağacın budağı çox mafraqdır, tez sinacaqdır. Palid uzunömürlü, bərk ağacdır.

MAGMUN – ZİRƏK O da sonin kimi utancaq, mağmunun biri idi (Mir Colal); Zirəkdir, gözüaçıqdır, işden tez baş açndır (M.Ibrahimov).

MAHİR – ACİZ Gülperi də öz işində mahirdir (Ə.Haqverdiyev); Lakin yenə de özü yerməkdə aciz idi (M.Ibrahimov).

MAHİRLİK – ACİZLİK İşə qarşı onda xüsusi bir mahirlik var. Sonra üreyi yumsaldı, acizliyini bürüzo verdi (M.Ibrahimov).

MAJOR – MİNOR Major, minor. Bəm, ya zil. Bunlardır, en şad, en ümidsiz noğmaların anası (R.Rza).

MAKSİMAL – MİNİMAL İndi hər bir peşə sahibindən minimal yox, maksimal biliq tələb olunur ("Azerbaiyan").

MAKSİMUM – MİNİMUM Veteranlara maksimum qayıq göstəriləməlidir. Bu işin yerinə yetirilməsi üçün minimum vaxt verilir.

MALBAŞ – DƏRRAKƏLİ Malbaş uşaqdır. Başına heç nə girmir ("Ulduz"); O oğlan yaşda sondən kiçikdir, amma qat-qat dərrakalıdır (S.Rohimov).

MARAQ – ŞÜBHƏ Maraq dolu gözəm mon; baxmaya bilmərom (R.Rza); Onu sevəcəyinizi şübhəm yoxdur (M.Ibrahimov).

MARAQLI – BOŞ Dinləyirdim maraqlı səhəbetini; qoca müəllimin (R.Rza); Mon and içirəm ki, boş sözdü (Mir Colal).

MARAQSIZ – MƏNALİ Əsər maraq-sızdır, oxumaq olmur ("Azerbaiyan"); Bu gün hor şey gözəl, hor şey mənalıdır, – dedi (M.Ibrahimov).

MATƏM – SEVİNC Matəm içindədirler göründür həmi (M.Rahim); Bu kondin ohalisi

elə bil sevinçdən yatmaq istəmirdi (S.Veli-yev).

MATƏMLİ – ŞAD O qara matəmlı günləri unut (S.Rüstəm); Qonaq connetə düşmüş kimi, heyran va sad idi (Mir Colal).

MAYMAQ – GÖZÜAÇIQI – Görümərən, maymaqmı biridir (M.Ibrahimov); Yəqin o sofer bacarıqlı adamdır, gözüaçıqdır (M.Ibrahimov).

MAYMAQLIQ – GÖZÜAÇIQLIQ Maymaqlıqdan nə çıxar, gözüaçıqlıq lazımdır.

MEHRİBANÇILIQ – ƏTİACILIQ O gündən onların arasındaki mehribançılıq ədəvətə çevrilir (M.Ibrahimov); Ətiacılıq onun canında var (M.Hüseyn).

MEHRİBANLAŞMAQ – SƏRTLƏŞMƏK Güneş mehribanlaşır, Bağcada gül işümür (R.Rza); Məleyin ürəyi sərtləşirdi (M.Ibrahimov).

MEHRİBANLIQ – ƏTİACILIQ Əhməd onun sosindəki sini mehribanlığı duyduyu-da, üstünü vurmadi (İ.Sixl); Elə ətiacılığı onu hörmətdən salmışdı (S.Qədirzadə).

MƏHRİBANLIQ – SƏRTLİK Dostun olsa rəsədat; Mehribanlıq, ədalət (M.Rahim); Surxayın sərtlilik və ehtiyatkarlığı ailədən xaricə özünü göstəridi (M.Ibrahimov).

MƏCBURİ – KÖNÜLLÜ Qızçıqaz hansı tərəfə qaçsaydı, hər yerde onu bərç ağır, məcburi əziyyət gözləyirdi (S.Qədirzadə); Könüllü dostoya qoşuldu ("Azerbaiyan").

MƏCHUL – BƏLLİ Məchul bir vahimə ikimizi de sarsıldı, divara sıxlıq (M.Ibrahimov); Aslan yataşından da ballidir (Ata-sözü).

MƏDAXİL – MƏXARİC

MƏDAXİL – MƏXARİC Məgor monim mədaxilim budur? (Ə.Haqverdiyev); Bu da kolxozun məxaricini xeyli azaltdı (M.Ibrahimov).

MƏDƏNİ – KOBUD Mədəni adam belo yerlərde yaşaya bilməz (C.Cabbarlı); Qorxma, son kobud deyilsən axı (M.Ibrahimov).

MƏDƏNİLİK – ƏDƏBSİZLİK Oğlan mədənliliyindən başını aşağı saldı və cavab vermedi (Ə.Voliyev); Danışmanın sözünü kosmak ədəbsizlik hesab olunurdu (M.Ibrahimov).

MƏDƏNİLİK – KOBUDLUQ Zeynalın mədənliliyi karşısındada donub qaldı (S.Qodirzadə); Hotta bu ahongdo, səndəki kobudluğunu xoş goldiyini bildirən bir mənə da vardi (M.Ibrahimov).

MƏDƏNİYYƏT – CƏHALƏT Orada gördüyü yüksək mədəniyyət və tərəqqi nümunələri onu rühəndirir (F.Qasimzadə); Əl çök bə cəhalətdən, ata! (M.Ibrahimov).

MƏDƏNİYYƏTSİZ – TƏRBİYƏLİ Bacarıqsız, mədəniyyətsiz okinçi vardır (Ə.Voliyev); Tərbiyəli ailədəndir (S.Qodirzadə).

MƏDƏNİYYƏTSİZLİK – MƏRİFƏT-LİLİK Mən bərkən dənmişləri sevmirəm, bunu da bir növ mədəniyyətsizlik əlaməti hesab edirəm (S.Qodirzadə); Onun mərifətliliyinə göldikdə demək lazımdır ki, bu cəhətdən o başqlarından seçilir ("Ulduz").

MƏDH – HƏCV Xoşlanmaz heç vaxt o mədhəldən (B.Vahabzadə); XIX əsr ədəbiyatında ayrı-ayrı şəxslərin eyişlərini təqnid edən və fördi mahiyyət daşıyan həcv geniş yayılmışdır (F.Qasimzadə).

MƏĞLUB – QALIB Cavaşının ordu başçısı Qartal, məğlub olub geri çöklər (M.Hüseyn); Dözə bilsən gərek: qalib gəle bilsən gərek; Sevinç də, dərdə de (R.Rza).

MƏĞLUBİYYƏT – QALIBİYYƏT Qalibiyəti də dadmışdı, məğlubiyəti də (F.Korimzadə).

MƏLUMLUQ – MƏCHULLUQ

MƏĞRİB – MƏŞRİQ Tutaq ki, mərığ-dən/məğribə qədar; Mənə xərac verdi bütün ölkələr; Nə olsun? Bödəxtəm, bödəxtəm, inan! (S.Vurğun).

MƏHDUD – GENİŞ Onun imkanları genis deyil, mahduddur.

MƏHDUDLUQ – GENİŞLİK Vaxtın məhdudluğunu onun ol-qolunu bağladı. Burada R.Rza sorbest şerinin imkan genişliyi ilə özünü bir daha bürizo verir.

MƏHDUDLUQ – SƏRBƏSTLİK Məhdudluq onun bütün arzularını puç etdi (Ə.Voliyev); Onun duruşunda və görkəmində bir sərbəstlik vardi (M.Ibrahimov).

MƏHƏBBƏT – NİFRƏT Məhabbat sonsuz, nifrat derin (H.Hüseynzadə).

MƏXFİ – AŞKAR Doktor, siza bir işim düşüb, ancaq maxfidir, gərok heç kəs bilməsin (C.Əmirov); Sənə aqış deyirəm, dalda bir cür, aşkarla başqa cür hərəkət edən adamlar məhəbbətin böyüklüyünü başa düşə bilməzler (Ə.Voliyev).

MƏXRƏC – SURƏT Kəs xəttinin altındakı ədəd məxrəc, üstündəki ədəd surət adlanır.

MƏKR – MƏHƏBBƏT Məkr onun gözlərində oynayır. Məhabbat mənim gözlerimdə Çandranı xılqotın tacına çevirmişdi (M.Ibrahimov).

MƏKRİLİ – MƏHƏBBƏTLİ H.Turab-un vən qəhrəməni qıvvotlu xarakterdir: məkr-lidir, tədbirlidir, amansızdır. Onun məhabbəti noğmələri dinloyiciləri nəşolondırıldı ("Azərbaycan").

MƏLAHƏTLİ – CİR Birdən kişi yaşına uyğun olmayan zil və məlahətlə soslu oxudu (İ.Sıxlı); Misraların axır kəlmələrində cir sosunu uzadıb ulayırdı (S.Qodirzadə).

MƏLUM – MƏCHUL Onun nəyo işaro vurduğu məlum idi (S.Qodirzadə); Lakin sevgisi də adı kimi məchuldur (M.S.Ordubadı).

MƏLUMLUQ – MƏCHULLUQ Fel-lərə məlumluq məzmunu felin monası ilə

MƏNA – FORMA

bağlıdır. Yoxsa bu məchulluqdan nə çıxar? (İ.Sıxlı).

MƏNA – FORMA Məna sözün məzmunu, daxili cəhəti ilə, forma isə sözün zahiri ilə, sos tərkibi ilə əlaqələrdir (H.Həsənov).

MƏNBƏ – BOŞ Cümki Məsədi Kazım ağanının iki mənəti sözdən bir şey anlamadı (M.S.Ordubadı); Boş söz niyə danışırsan? (Mir Cəlal).

MƏNASIZ – MARAQLI Nə qədər buna mənasız xərc vururdular (Ə.Haqverdiyev); Burada işləmek, yaşamaq çox marağlıdır.

MƏNBƏ – MƏNSƏB Mənbə çayın başlangıcı, mənsəb isə onun başqa bir çaya və dənizə töküldüyü yerdir.

MƏNƏVİ – CISMANI Son məndən yaxşı bilirən ki, cismani ölüm mənəvi ölümünden qat-qat yaxşıdır (F.Kərimzadə).

MƏNƏVİ – FİZİKİ Mühərabinin ən gərgin günlerində də o belə dözlüməz manəvi əzablar çəkməmişdi (C.Məmmədov); Fiziki işdən çıxan ayrılmışdır (Ə.Voliyev).

MƏNƏVİ – MADDİ Yazılanlar çox olar, bunlara maddi və mənəvi cəhətdən kömək verilərsə, məqsəd əldə edilir (M.S.Ordubadı).

MƏNFƏT – ZƏRƏR Tacir ancaq iki şey təmiyə bilər: o da zərər, bir də mənəfət (M.S.Ordubadı).

MƏNFƏTLİ – ZƏRƏRLİ Ən mən-fətlidən seyirdir (Ə.Voliyev); Cox vermək də az vermek qədər zərərlidir (Ə.Voliyev).

MƏNFİ – MÜSBƏT Bəli, mənfi atəş tutulmaqla da müsbət müdafiə və təsdiq oluna bilər (M.Ibrahimov).

MƏNFİLİK – MÜSBƏTLİK Yoni ancaq onun naqış cəhətlərini görmək, manşılıyın təsvirinə aludəlik göstərmək (M.Ibrahimov); Əsərin maraqlı və mezmurlu olması onun müsbətliyidir (F.Qasimzadə).

MƏNFUR – GÖZƏL Porsana rozıl və mənfur göründü (M.Ibrahimov); Axi Rəsim elə o zaman da gözəl idi (M.Ibrahimov).

MƏRHƏMƏTSİZ – RƏHMLİ

MƏNFURLUQ – GÖZƏLLİK Onun mənfurluğu rozillyiyyəndən irəli golir ("Ulduz"); Gözəllik ondur, doqquzu dondur (Ata, sözü).

MƏRDANƏ – GİZLİ Mərdanə qardaş qabağında yüz dəfə ülbür dirilsən, yeno azdır (Ə.Haqverdiyev); Yoldaşlar bunu görürdən aralarındaki gizli möhəbbətin uzun sürməsini arzu edirdilər (M.Ibrahimov).

MƏRDANƏLİK – QORXAQLIQ Ömrün zinətidir, bil: Mərdanəlik, dayanış (M.Rahim); Görürüb, baxıdxıq qorxaqlıǵıǵımdan utanırdım (Mir Cəlal).

MƏRDİMƏZAR – XEYİRXAH Mərdiməzari axtarmaqla deyil, rast gəlməklərdir (Ata, sözü); Təbəti belədir, xeyirxahdır (M.Ibrahimov).

MƏRDİMƏZARLIQ – XEYİRXAHLIQ Axı mərdiməzərləq yaxşı şey deyildir (C.Əmirov); – Na olar, xeyirxahlıq pis şey deyil ki (M.Ibrahimov).

MƏRƏKƏ – SAKİTLİK Danış, eşidək gördüyün o mərəkəni (S.Rüstəm); Çadırda bir müddət tam sakitlik çökdü (S.Qodirzadə).

MƏRHƏMƏT – QƏZƏB Kəramət və mərhəmət isə böyüklük və geniş qolbimidən doğur (M.Talibov); Görürəklərində no boyda kin və qəzəb gizlənir (M.Ibrahimov).

MƏRHƏMƏTLİ – İNSAFISIZ Sanki o mərhəmətləi kişi həvəsə çalişan toxucuya baxır, mənəti sükütlə ilə ona sözər deyirdi (Mir Cəlal); O, qansız vo insafız adımnı sert üzüne baxıb özüne cürət verirdi (Mir Cəlal).

MƏRHƏMƏTLİ – QƏZƏBLİ Mərhəmətlə, möhtərem anayadır bu kağız! (S.Rüstəm); İndi qəzəblə və sobirsız onu gözlöyirdi (S.S.Axundov).

MƏRHƏMƏTSİZ – RƏHMLİ Gülsabah buna ata gözü yox, mərhəmətsiz və soyuq, həyətdəki işığın bir parçası olduğu qənaətinə gəldi (Ə.Voliyev); Mən də ürəyi rəhmli adamam (S.Qodirzadə).

MƏRHƏMƏTSİZLİK – İNSAFLILIQ

MƏRHƏMƏTSİZLİK – İNSAFLILIQ
Ona yardım göstərməmək *mərhəmətsizlik*dir. Əlinin *insaflığı* noticasında o darda qazmadı ("Azərbaycan").

MƏRİFƏTLİ – QANACAQSIZ *Mərifətli* yoldaşlara canını da qurban verərəm (İ.Forzoliyev); Ədəbsizlər, *qanacaqsızlar*, yazıqla no işiniz var? (Ə.Abbasov).

MƏRİFƏTSİZ – QANACAQALI *Qanacagli* ailədir (İ.Forzoliyev); Belo *mərifətsizler* sözü tərbiya etmək heyvana ali təhsil verməkdən çötinidir (S.Qədirzadə).

MƏRKƏZ – UCQAR Məni o yerin *mərkəzi* və şəhər bazarı olan Qassan qəsəbəsinə sürdürlər (M.Talibov); Azərbaycanın *ucqar* rayonlarından biri da Xocavənddir.

MƏTİN – ZƏİF Ceyran cosur, *mətin*, qohrəman bir qadın idi (S.Hüseyn); Sözün açığı, yoldaşlar, rəhbərlik *zəifdir* (M.Ibrahimov).

MƏTİNLİLİK – ZƏİFLİK *Mətinlilik*, dözümlülük inqilabçı üçün səciyyəvi xüsusiyyətlərdir. Özünütün *zəifliyi*ni hiss etdi (Mir Cəlal).

MƏYUS – MƏSUD Bir gün olacaqsan, inan ki, *məyus* (S.Rüstəm); *Məsud* və xoş baxışları ilə oğlunun hərəkətlərini izleyirdi (Mir Cəlal).

MƏYUSLAŞMAQ – ŞADLANMAQ Bayatımın sözləri onu daha da *məyuslaşdırıldı* (İ.Sixli); Sevinən ürkəklər *şadlandı*, gülən gözələr şənləndi (S.Qədirzadə).

MƏYUSLUQ – ŞADLIQ Bu qadının cöhrüsində bir *məyusluq* göründü (S.S.Axundov); Getdikcə serbestlik, *şadlıq*, hay-küy artırdı (M.Ibrahimov).

MƏZƏLİ – QARAQABAQ Siz nə *məzəli* oğlansınız (S.Vəliyev); Bilirsənmi, Zaxar qardaş, Həsən yaman *qaraqabaq* oğlandır (İ.Sixli).

MƏZƏLİLİK – QARAQABAQLIQ – Özünütün *məzəliliyi* qoydun, bəsdir! (M.Ibrahimov); Onun *qaraqabaqlığı* bizi narahat edir (S.Vəliyev).

MİNİMƏK – ENMƏK

MƏZƏMMƏT – TƏRİF Ceyran qara, parlaq gözlərindəki ağır *məzəmmətli* ox kimi ovçunun qəlbini sənedi (C.Məmmədov); Alim və bilikli adamların *tərifini* qazandı (M.Ibrahimov).

MƏZƏMMƏTLƏMƏK – TƏRİFLƏMƏK ...Xanporını danlayır, *məzəmmətləyir*, axırdı da ona məsləhət gördürdülər ki, adamlardan aralanmasın, yörətsin (Ə.Vəliyev); O hey dostunu *tarifləyir* ("Ulduz").

MƏZƏMMƏTLİ – TƏRİFLİ Adam onun *məzəmməti* sözlərini eşitmək üçün baş götürüb getmək istəyir (Ə.Vəliyev); Sonin *tarifli* briqadın Bayramı Əziz mənim göstərişimle işdən götürmüştür (Ə.Vəliyev).

MƏZHƏKƏLİ – FACİƏLİ O, *məzəhəkəli* əsərlərin mülliəti kimi tamır (F.Qasimzadə); Bura *faciəli* teatr tamaşasını xatırladır (S.Vəliyev).

MƏZLUM – ZALIM *Məzlumlar* da, *zalimlər* da Rusiya təbəəsi olmaq və kon-sulxana himayəsinə girməyə öyrənmişdi (M.S.Orbüdəli).

MƏZLUMLUQ – ZALIMLİQ Üzüne zillənən gözlərə qozob, nifret qarışqı bir *məzлumluq* vardi (İ.Sixli); *Zalimliq* ilə şöhrət tapmışdı (S.Qədirzadə).

MƏZMUN – FORMA Şeirlərində *məzmuna* müvafiq *forma* tapıldı: təşbeh, istiarə və s. bədi möcazaları həmişə *məzmuna* uyğun şəkilde seçirdi (F.Qasimzadə).

MƏZMUNLU – CANSIXICI Öz dövrünün içtimai eyiblərini dolğun, *məzmunlu* satıraları ilə tənqid atəşinə tutmuşdu (F.Qasimzadə); Hər şey *cansixicidir* (M.Ibrahimov).

MƏZMUNSUZ – MƏNALI Söhbətlər çox qırıq və *məzmunsuz* idi (M.S.Orbüdəli); Komediyanın sonu *manalı* bir finalla qurtarır (F.Qasimzadə).

MİNİMƏK – ENMƏK Oho var, dağa mindirər, oho var, dağdan endirər (Ata. söyü).

MİSKİN – XOŞBƏXT

MİSKİN – XOŞBƏXT O cür zavallı, *miskin* adamlara monim həmişə yazığım golib (M.Ibrahimov); Ah, son nə *xoşbəxt* uşaqları (S.S.Axundov).

MİSKİNLIK – XOŞBƏXTLİK Mənim nançılıyından yoxsulluğa, *miskinliyə* girifər olmuş bu bir neçə adama rast gəldiyim üçün şükür etdim (M.Talibov); Size *xoşbəxtlik* üz verib, mehriban yaşayın (Mir Cəlal).

MİSMİRİQ – XOSŞİFƏT Atam yənə nə olub *mismiriği* yerlər sürünür? (S.Qədirzadə); Bu *xosşifət* adam niyə Pavlusuz, parol-suz golib (S.Vəliyev).

MONOLOQ – DİALOQ Əsərin ekspozisiyasında verilən Heydər bayın bu *mono-loqu* çox maraqlıdır (F.Qasimzadə); Sabirin "iki heçənd" seri *dialogun* ən yaxşı nümunəsidir.

MÖCÜZƏ – ADİ Ay kişi, lap *möcüzədir* ki! (M.Ibrahimov); Hər tərəfə işqi saçanda artıq motor *adi* yeknəsəq səsi ilə fırlanır (M.Hüseyn).

MÖCÜZƏLİ – ADİ *Möcüzəli*, yaz havalı, davamlı bir səs dalğası haradansada harasa axib gedirdi (S.Sərxanlı); Yarış işə adı iş gününnən qanadıdır (S.Sərxanlı).

MÖHKƏM – ZƏİF Mənin başın da, *məhkəm* qollarım da var (Ə.Haqverdiyev); Lakin ruzigar laleinin ləçəyini tökərsə: suşlu *zəif* laleñi, qüvvətli ruzigarımdır (R.Rza).

MÖHKƏMLƏNMƏK – BOŞALMAQ Sühl ordusu getdikcə *məhkəmlənir* (İ.Sixli); Əvvəldən yaxşı demişdi, sonra birdən boşaldı (M.F.Axundzadə).

MÖHKƏMLƏNMƏK – ZƏİFLƏMƏK Bəli əsəblərim *məhkəmləşir*, möhtərəm təbibrərim (S.S.Axundov); Əsəb sistemi xeyli *zəifləmişdir* (M.Ibrahimov).

MÖHKƏMLƏTMƏK – BOŞALTMAQ Körpa ağacların dibini *boşaltmaq* yox, *məhkəmlətmək* lazımdır ki, külək onları kökündən çıxartmasın.

MÜASİR – KÖHNƏ

MÖHKƏMLƏTMƏK – SARSITMAQ Bu çarpışma onun iradəsini *məhkəmlətdi* (Mir Cəlal); Bu fikir qızış rahatlıq vermir, onun bütün iradəsini *sarsıdırdı* (C.Əmirov).

MÖHKƏMLƏTMƏK – ZƏİFLƏT-MƏK Öz mövqeyini *məhkəmlətdi* (M.Hüseyn); Bu bir ayda fikir məni xeyli *zəiflətdi*, rəngim ağardı (M.Ibrahimov).

MÖHKƏMLİK – BOŞLUQ Ziver gənclikdən *məhkəmlilik*, diqqət və gözəl manəvi keyfiyyət gərməyinən təslim olmur (S.Qədirzadə); İş *boşluq* sevmir.

MÖHKƏMLİK – ZƏİFLİK Səndəldəsida da, özünü topladı, *məhkəmliliyini* itirədi (Mir Cəlal); O ilk hamledə *zəifliliyini* hiss etdi (Mir Cəlal).

MÖMİN – ATEİST Ateizm tərəfdən olan şəxəsə *ateist* deyilir. Çölləri seyr edirdi: ofməsində *momin* bənda (A.Saqi).

MÖVCUDİYYƏT – YOXLUQ Mövcudiyəti heç kəs inkar edə bilməz. Qaynım həmişəki kimi indi də Midhədin *yoxluğuunu* mənə hiss etdirməyə çalışırı (M.Hüseyn).

MÖVHUMAT – ATEİZM Bu olar! Bu olmaz! Bu *ateizm*, bu *mövhumatdır* (R.Rza).

MURDAR – TƏMİZ Murdar əskiyo id düşməz (Ata. söyü); Korim dayı Rəfiqə xanım kimi səliqəli, *təmiz* və nəcib bir xanımı ikiqat bükülüb əzilmiş jurnal vermək istəmirdi (M.Ibrahimov).

MURDARЛАМАҚ – ТӘМІЗЛӘМӘК Kafir oğlu bunu mons qabaqda de, mən de əlimi *murdarlamayı* (Ə.Haqverdiyev); Yoxlamış və silib *təmizləmişdi* (S.Qədirzadə).

MURDARLIQ – TӘMİZLİK Su *murdarlıq* görmürəz (Ata. söyü); *Təmizlik*, sədəqət, olaqbaşa seydir, bunlara doxlı yoxdur (M.Ibrahimov).

MÜASİR – KÖHNƏ Həmin kənddə *müasir* gənclərin töleblərini ödüyon hər cür şərait yaradılmışdır. Bilirom, *köhnədir* eşqin dastanı; Ondan taleyi qurtaran han? (R.Rza).

MÜASİRLƏŞMƏK – KÖHNƏLƏŞMƏK

MÜASİRLƏŞMƏK – KÖHNƏLƏŞMƏK Bir sıra mosololoro münasibot müasirləşmişdi. İlin axırında yoldaş agronom görər ki, köhnələr ne edir, yenilər no cür köhnələr (Ə.Vəliyev).

MÜASİRLİK – QƏDİMLİK B.Vahabzadənin başqa kamıl cəhətlərindən biri də odur ki, şair öz osorlarında tarixi müasirlilik qədər yaşada bilir (Ç.Aytmatov); No qədər ki, Dədə palid burdadi, Bağırı dünyanın qədimliyinə də, ədəbiliyinə də inanır (İ.Melikzadə).

MÜBARİZ – ƏFƏL O, Zarani xaturlaşıqda, özünü daha qüvvətli, daha mübariz bir adam kimi hiss edirdi (S.Vəliyev); Çalış bacarıqlı, əfəl adamlar olsun (İ.Ferzliyev).

MÜCƏRRƏD – KONKRET Mücərrəd mühakimələr və ümumi fərziyyələr onlar üçün əhəmiyyətsizdir (M.Talibov); Deyəsan, konkret cavabdan uzaq düşdüm.

MÜCƏRRƏDLİK – KONKRETLİK ...Ayrı-ayrı surət və xarakterləri səciyyələndirəkən mücərrədiyə və sxematizmə yol verməsi, hər surəti öz fərdi xüsusiyyəti ilə canlandırmışdır (F.Qasızməzə); Əsarda konkretlik yoxdur (F.Qasızməzə).

MÜDRİK – SƏFEH Tabiəti etibarilə xoşxasiyyət, bir qədər müdrük və bəməzə adımdır (M.Ibrahimov); Amma lotular maniñ bu sahə agamı yaxşı tovlayıb təpib-lar (S.S.Axundov).

MÜDRİKLƏŞMƏK – SƏFEHLƏŞMƏK Bizim əsr müdrilikləşib, yaşa dolub (C.Novruz); Səfehləşmə, ağlıni başına yığı ("Ulduz").

MÜDRİKLİK – SƏFEHLİK Mənim ürəymədi dağ boyda eloyon ağsaqalın müdriliklidir (F.Kərimzadə); O da öz səfehlilikinin yox, sadəliyinin güdazına gedir (F.Kərimzadə).

MÜFƏSSƏL – QISA Deyirəm, nə varsə, müfəssəl daniş! (S.Vurğun); Sual qısa və aydın olduğu üçün cavab da eyni dərəcədə qısa və aydın olmalı idi (M.Hüseyn).

MÜKƏDDƏR – SEVİNC

MÜFLİS – VARLI Qalanları, yoni milyonlarla adam olständə yoxsul və müflislidir (M.Talibov); Varlı kisəsini döyür, kasib dini (Ata, sözü).

MÜFLİSLƏŞMƏK – VARLANMAQ İndi Heydar boy elə müflisliyədir ki, toy etməyə pulu yoxdur (F.Qasızməzə); Onun yegano moqsedi pul yiğmaq, varlanmaqdır (F.Qasızməzə).

MÜFT – PULLU MÜFTA sirko baldan şirindir (Ata, sözü), Pulludur, havayı deyildir.

MÜFTƏXOR – ZƏHMƏTKEŞ Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyirlər (Ə.Haqverdiyev); Biz deyirik: "Hamı millətlərin zəhmətkeşləri qardaşdır-lar" (H.Nozəri).

MÜFTƏXORLUQ – ZƏHMƏTSE-VƏRLİK Müftəxorluq nə gözəl peşə idi, tutmuş idim (M.Ə.Sabir); Müəllimlər öz şagirdlərini zəhmətəşvarlıq ruhunda tərbiyo etməlidirlər.

MÜHARİBƏ – SÜLH Mühəribə hamiya bədbəxtlik getirir (S.Vəliyev); [Bağır xan:] Biz düşmənin sülh taklifini qobul etməkə, sülhərvər dünyanın möhəbbətini dərtiñ qazana bilirik (M.S.Ordubadi).

MÜXƏNNƏT – SADIQ İgid ölü adı qalar, müxənnətin neyi qalar (Ata, sözü); Dosta, ailəyə sadiq adımdır ("Ulduz").

MÜXƏNNƏTLİK – SADIQLIK – O nadirüstüñ elindən hər müxənnətlük gələr, yoldaş komissar! (M.Hüseyn); Onun ən yaxşı cəhətlərindən biri də dosta sadiqliyidir ("Azərbaycan").

MÜXTƏSƏR – GENİŞ O, Samədo müxtəsər bir cavab verdi (Ə.Vəliyev); Ev böyük; Geniş ponçoroli, qapılı (R.Rza).

MÜKALİMƏ – MONOLOQ Mükalimə iki adam arasında gedən səhbət, monolog isə bir admanın söylədiyi nitidir.

MÜKƏDDƏR – SEVİNC Yeno də diqqəti, xeyli mükəddər, Yanaşib qızına "can balı" dedi (M.Rahim); İndi isə sevinc həsidsizdi (Ə.Vəliyev).

MÜKƏMMƏL – ZƏİR

MÜKƏMMƏL – ZƏİR Fizikanı yaxşı bildiyi üçün Məmməd çox asanlıqla, həm də tezə bu boşsi də mükəmməl öyrənib monim soyordı (Ə.Əbülhəsən); Neyloym, qüdrətim zəifdir həle; Görüm töbiətin korolsun gözü (S.Vurğun).

MÜLAYİM – SƏRT Finlandiyanın sərt qısı şəraitindən xəstələnmış polkovnik Ə.Əliyev mülayim qursağ'a göndərildi.

MÜLAYİM – ZƏHMLİ Yedulla mülayim səslə soruşdu (C.Əmirov); Cahandar ağa zəhmlü baxışlarını nökerlərin üzüne zillədi (I.Şixli).

MÜLAYIMLƏŞMƏK – SƏRTLƏŞMƏK Rüstəm getdikcə sərtləşir, heç kəsin fikrino qulaq asmaq istemirdi (M.Ibrahimov); Balacaya birdən-birə elə goldi ki, Daşdəmirin baxışları yumşaldı, mülayimləşdi (G.Hüseyn).

MÜLAYIMLIK – KOBUDLUQ Mən mülayimlik və metanet göstərdiyim üçün əsirlikdə əziyyət çəkmədim (M.Talibov); Onun sözləri sanki Qaraşın soyuq rəstənin, kobudluğunun izlərini silib apardı (M.Ibrahimov).

MÜLAYIMLIK – SƏRTLİK O saat səsinə mülayimlik goldı (Çəmənzəminli); Xanım bu acı və istehza ilə dolu sözlərə Gülibətinin bu vaxta qədər görmədiyi bir sərtlük və qətiyyətə son qoydu (M.Ibrahimov).

MÜNAQİŞ – SÜLH Onların arasındakı münaqışa uzun sürmüdü (H.Nadir); Hami sülh istəyir (Mir Cəlal).

MÜNTƏZƏM – HƏRDƏNBİR Onu müntəzəm surətdə becərmək, həm də becərmək deyil, nazım çəkmək lazımdır (Ə.Vəliyev); Hərdənbir imkan düşəndə Mərdəkandan Moskvaya gül də aparıram (C.Əmirov).

MÜNTƏZƏM – VAXTAŞIRI Petrus sol ayağı üstə geri dönüb müntəzəm addimlarla uzaqlaşdı (M.Ibrahimov); Anam vaxtaşırı moni başa çıxırdı (S.Qədirzadə).

MÜSTƏBİD – ZAVALLI

MÜRƏKKƏB – ASAN Mən miss Hanna ilə bu kimi mürəkkəb bir mosolo ətrafında mübahisəyə girmək istəmirdim (M.S.Ordubadi); Silvionun dueli indiki vuruşmadan çox asandır (M.Hüseyn).

MÜRƏKKƏB – SADƏ Cümə quruluşuna görə səda və ya mürəkkəb olur.

MÜRƏKKƏBLƏŞMƏK – ASANLAŞMAQ Əvvəllor çox adı sayığın mosololər indi onu zəhnində birdən-birə mürəkkəbləşir, onun iradəsini, metanetini zəfləndirdi (M.Hüseyn); Mən dərsinizi asanlaşdıraram (M.Hüseyn).

MÜRƏKKƏBLƏŞMƏK – SADƏLƏŞMƏK Sonradan mosolo getdikcə mürəkkəbləşdi və heç də onu düşündüyü kimi olmadı (S.Qədirzadə); Həmişə rosmi, yekoxana, quru görünən raykom katibi adilosur, sadələşdir (B.Bayramov).

MÜRƏKKƏBLİK – ASANLIQ İşin mürəkkəbliyi və ya asanlığı icraçının işə münasibətindən asildır.

MÜRƏKKƏBLİK – SADƏLİK Kərim həyat hadisələrinin mürəkkəbliyini və dəlaşiqligini düşündüyü zaman elə bılır ki, onun dərin və çıxılmaz bir quyuya atmışlar (M.Ibrahimov); Xaspəld onların heyрətinə səbəb olan bir sadəlik və yüngüllükə dedi (M.Ibrahimov).

MÜRTƏCE – QABAQCIL Mənim fikrime, qorxu son dərəcə də mürtəce bir həssirdir (M.Hüseyn); Çar hökuməti qabaqcıl fikirli adamları nəzarətsiz qoymurdu.

MÜRTƏCE – MÜTƏRƏQQİ Qan-qan deyir yollara satılmış mürtəcelər (S.Rüstəm); Mərandın mütərəqqi və sülhsevr adamları da bi bayramı bircinci dəfə olaraq azad və sixintisiz keçirmək üçün hazırlıq görürdürlər (M.Ibrahimov).

MÜSİBƏT – SƏDADƏT Dörd milyondan artıq əhalinin sədadəti də, müsibəti də mondan asildir (M.S.Ordubadi).

MÜSTƏBİD – ZAVALLI Müstəbiddir, colladdır, qanıçandır, kütbəsdir (M.Ibrahim-

mov); Men üryimdə heyfisiləndim ki, zavallı qızı məktəbdən məhrum edəcəklər (T.Ş.Simürq).

MÜSTƏBİDLİK – ZAVALLILIQ Müstəbidlilik onun tobiotunda idi (M.Ibrahimov); Onun zavallılığına ürkəndən heyfisiləndim ("Azərbaycan").

MÜSTƏQİL – ASİLİ Ona görə də, ay uşaqlar, men müştəqil bir iş istəyirəm (İ.Fırzəliyev); Hamisi bizdən astılardır (Mir Cəlal).

MÜSTƏQİLLİK – TABƏCİLİK Müstəqillik ona sərbəst horokot etməyə imkan verir (M.Talibov); Yaxud da tabəcilik və yalanı eşidib təsdiq etməkdən ibarətdir (M.Talibov).

MÜŞKÜL – ASAN Rədd ol, holl edərəm özüm müşkülü! (M.Rahim); Bundan asan şey yoxdur (S.Vəliyev).

MÜTƏRƏQQİ – MÜHAFİZƏKAR Lakin o bütün bu məhdud və ziddiyətli cəhətlorı ilə, zoif və passiv etirazları ilə boraber, öz dövrü üçün yeni və mütərəqqi

bır simadır (F.Qasimzado); O, mühafizəkar adamların hücumuna məruz qalır (F.Qasimzado).

MÜTİ – ASUDƏ Yeja sıfətinə müti bir ifadə verməyo鞘 çalışdı (S.Vəliyev); Asudo gozin indi bu dünyani, uşaqlar! (M.Ə.Sabir).

MÜTİLİK – ASUDƏLIK Demə, gözə gürünən sakitlik, susqulquq və mütilik aldadıcı bir pərdə imiş (M.Ibrahimov); Asudəlik isterən, dünyadan uşaqlaş son; Keçmişlər et tövə, toqsırıno peşman ol (Heyran xanım).

MÜTLƏQ – NİSBİ Bilin, yoxsulluq iki cürodir: mütləq yoxsulluq və nisbi yoxsulluq (M.Talibov).

MÜTTƏFIQ – RƏQİB Axi indi müharibə bizişimlə müttəfiqlərin arasındadır (S.Vəliyev); Rəqiblər arasında saziş bağlandı.

MÜVƏFFƏQİYYƏTSİZLİK – UĞUR-LULUQ Kapitan ilk nezərdən leytenant Stepanovanın müvəffəqiyətsizliyi uğradığını başa düşdü (C.Əmirov); İşin uğurluluğu hamimizin türəyindəndir.

Nn

NADAN – AÇILLI Ağılı düşmən nadan dostdan yaxşıdır (Ata. sözü).

NADAN – MƏDƏNİ Nadan atadan qız no terbiye götürə bilər (S.S.Axundov); O, mədəni bir ailədə boy atmışdı ("Azərbaycan").

NADANLIQ – MƏDƏNİLİK Bir çoxları nadanlıq; Pəncəsində sixildi (H.Cavid); Mədənilik xalqın qofıl yuxusundan oyanmasına səbəb olur ("Ulduz").

NADİNC – SAKİT Sakitdir, nadinc deyil (M.Talibov).

NADİR – KÜTLƏVİ Nadir məllərin çoxunu müdür özüne yaxın olan mağazalar arasında bölgündürdü (C.Əmirov); Bakıda kütləvi məllərlən sorgisinin açılışı olacaqdır.

NADÜRÜST – MƏRD A nadürüst balası; son dedin ki, men də başa düşəm (S.S.Axundov); Türkün zatindən kılıçlı, mərdlik; O, öz düşmənini vurmaz arxadan (B.Vahabzade).

NADÜRÜSTLÜK – MƏRDLİK İki nəfər arasında zahirli dostluğun daimiliyi üçün mütləq yalan və nadürüstlik lazımdır (M.Talibov); Əsil mərdlik timsalıdır ("Azərbaycan").

NAĞD – BORC Bu gün nisyadır, sabah nağd ola bilər (M.Hüseyn); Borc vermeklə tükənər, yol getməkələ tükənməz (Ata. sözü).

NAĞD – NİSYƏ Nağdi qoyub nisyanın dalınca düşmə (Ata. sözü).

NAHAMAR – DÜZ Ən yaxşı, on kiçik; Nahamar bir daşın ömrüne; Min insan ömrü də borabor deyildir (R.Rza); Düz yol gedən yorulmaz (Ata. sözü).

NAXOŞ – SALAMAT Dünyada qoca, ya cavın no gozir? Bir naxoş var, bir salamat (Ə.Hağverdiyev).

NAXOŞLUQ – SALAMATLIQ Bos eştidim mallarda naxoşluq var imiş (Ə.Hağ-

verdiyev); Danış görək şohordə daha no var, salamatlıqdır? (C.Əmirov).

NAİNSAF – RƏHMLİ Nainsafın kolı qaçar (Ata. sözü); Rəhmlı adamların işi uğurları olur.

NAQİS – KAMİL Bu yaşa golmişəm, məndən bir pis söz, bəd horoköt, naqış əməl görməmisiniz və cəriməmisiniz (Ə.Vəliyev); Kamil bir şoxsədir (M.Ibrahimov).

NAMƏRD – CƏSARƏTLİ Namərd gəlib mərd olmaz (Ata. sözü); Kolxoz sədrinin somimi etirafı, doğru danışması, cəsarəti fikri onu forshənləndirdi (Ə.Vəliyev).

NAMUSLU – HƏYASIZ Ağılı və namuslu adamlar bu bəhtənlərə inanmazlar (M.Ibrahimov); Biyy, no həyasız kişidir, içəriyə niye baxır? (M.Hüseyn).

NAMUSSUZ – TƏRBİYƏLİ Xanın nökəri sonin kimi namussuzlardır (A.Saiq); Tərbiyəli oğlanları, ana, bir qrupda oxuyurraq (İ.Fırzəliyev).

NANƏCİB – LƏYAQƏTLİ Nanəcibdən ağa olmaz, təkədən qoç (Ata. sözü); Cox ləyaqətli yoldaşdır (M.Hüseyn).

NANƏCİBLİK – LƏYAQƏTLİLİK Menim nanəcibliyimdən yoxsullaşa, miskinliyə giriftar olmuş bu bir neçə adamə rast goldiyim üçün şükr etdim (M.Talibov); O, ləyagətliyili ilə bizim görmümüzüde ucalır.

NARAHAT – ARXAYIN Hər dəfə telefon zəngi eşidəndə Sandrodan bir xəbor veriləcəyini düşünən polkovnik narahat idi (S.Qodirzada); Dördün elo busa, lap arxayın göz (S.Vürğun).

NARAHATLAŞMAQ – ARXAYINLAŞMAQ Oğlunun horokollarını görünce narahatlaşır (Ə.Vəliyev); Siz də Çaxu-naşvilini burada görüb arxayınlaşmısınız (C.Əmirov).

NARAHATLIQ – ARXAYINLIQ

NARAHATLIQ – ARXAYINLIQ *Narahatlığı* daha da çoxaldı (S.Qodırzadə); Bir arxayınlıq noğmoloşr könlümüzdə (R.Rza).

NARIN – İRİ Şumumuz çox *narindr* (Ə.Vəliyev); Gülsen iso kosdiyi *iri* bir cimi götürüb arxin alt torofino qoydu və qızlara dedi (Ə.Vəliyev).

NARINLAŞMAQ – İRİLƏŞMƏK Qar dənələri getdiqən *narinlaşırı* (A.Məmmədəzadə); Havalarda quraq keçdiyindən yerdəki çumbuzlar *irılışırı*.

NASAZ – SAĞLAM Yoldaşım *nasazdır* (M.İbrahimov); Kişi *sağlam*, ağlı başında bir adam idi (M.İbrahimov).

NAŞI – TƏCRÜBƏLİ Ailəni iki nəşər *naşı* və həyata tezəcə atılan, cyni zamanda bir-birini sevən iki adam qurmağa möcburdu (M.S.Ordubabı); Əlbottu, o *təcrübəlidir* (C.Əmirov).

NATAMAM – BÜTÜV Hamisi *nata-mamdur* (S.Rüstəm); Həlo kəsilməyib, bütövdür (Ə.Vəliyev).

NAZİ – QABA Mənim bu *qaba* ürəyimdə *nazik* hissələr günü-gündən artmaq-dadır (Ə.Haqverdiyev).

NAZIKLƏŞMƏK – QALINLAŞMAQ İşlər düşdükən növdən domus su *nazik-ləşir*, oriyib yox olur (Ə.Vəliyev); İndi suyu sovuşmuş doymaran *get-gedo* soyuyur, növdən tökülen su donur, buz *qalınlaşırı* (Ə.Vəliyev).

NƏCİB – KOBUD Cahangir ağa *kim nəcib* ağa heç bir oymaqda tapılarsı? (Ə.Haqverdiyev); Üroyim sanki *kobud* bir pəncənin sərt barmaqları arasında conglonır (S.Qodırzadə).

NƏCİBLİK – KOBUDLUQ *Nəciblik* həməndir, hünor o hünor; Günsəndən istilik, işiq alaram (M.Rahim); Burada *kobudluq*, etinəsizlik, dönlük – hər şey vardır (M.İbrahimov).

NƏHƏNG – BALACA *Nəhəng* bir xeyli şaha baxdı (İ.Sixli); Conosi yumru, burnu *balaca* idi (S.Qodırzadə).

NƏZAKƏTSİZLİK – QANACAQQLILIQ

NƏM – QUPQURU Kibrit evin rütubətindən *nəm* çökmişdi (S.Vəliyev); Kişi olını bodonino çokdi, *qupquru* olduğunu görüb palarnı geyindiy (İ.Sixli).

NƏM – QURU Yaxşı ki, hor yer *nəmdir*, ləpirlər yaxşı görünəcək (C.Əmirov); İnoyin dərisi *quru* idi (C.Əmirov).

NƏMİŞLİK – QURAQLIQ Bu il, qızım, türkün sözü, *nəmışlık* olmadı, havalalar, türkün sözü, *quraq* keçdi, man do borca düşmüşüm (C.Cabbarlı); Bu il *quraqlıq* keçir.

NƏMLİ – QURU Molul baxır Məmrəmər; Göy gözləri *nəmlidir* (M.Rahim); Hava *qurudur* (Ə.Vəliyev).

NƏŞƏ – CƏFA Quşlar veror səs-səsə: *Naşə* gələr hor koso (A.Saïq); Dosta bir belə bəla, *cəfa* vermək rəvadır! (S.S.Axundov).

NƏŞƏ – KƏDƏR Sabahın mənə *kədər* və ya *naşa* gotirməsinin əhəmiyyəti yoxdu (M.İbrahimov).

NƏŞƏ – MÜSİBƏT Sonsuz *naşə* duyuram bu sonsuz gozhagəzden (S.Rüstəm); Sizin müsibətiniz olduqca ağırdır (M.S.Ordubabı).

NƏŞƏLƏNMƏK – KƏDƏRLƏNMƏK Qız artıq *nəşələnmışdı*, içir və oxuyurdu (M.S.Ordubabı); O özü de *kədərlənmışdı* (M.Hüseyn).

NƏŞƏLİ – CƏFALI Uzaqdan dadlı, *nəşəli*, yaxından zəhorli, *cəfali*, bolalı ömrü püç edən bir seydiy (S.S.Axundov).

NƏŞƏLİ – DƏRDLİ Bu gün *nəşəlidir* səylədiyim qız (S.Vurgun); Gəzərlərdən görürəm ki, *dərdlişən* (C.Əmirov).

NƏTİCƏ – BAŞLANĞIC *Nəticədə* kişi peşələrinin sayı xeyli artar. Ancaq *başlanğic* üçün bu heç do pis deyil (Ə.Əbülləsən).

NƏZAKƏTLİ – KOBUD Roisin *nəzakətli* ədaləmə Məşədi boyı toccəbləndirdim (M.Hüseyn); Çox *kobud* adamdır (M.Hüseyn).

NƏZAKƏTSİZ – LƏYƏQƏTLİ Heç bir *nəzakətsiz* söz tapa bilmədim (Mir Colal); O, *ləyəqətli* adamdır.

NƏZAKƏTSİZLİK – QANACAQQLILIQ Demərom, bilirsınız ki, qadından onun

NƏZƏRİ – TƏCRÜBİ

yaşını soruşmaq *nəzakətsizlikdir* (C.Əmirov); *Qanacaqlılığı* onun kollektiv arasında hörmətinə artırır.

NƏZƏRİ – TƏCRÜBİ Dörsin *nəzəri* mosoloları *təcrübə* möşğololordu şorh olunmalıdır.

NƏZƏRİYYƏ – PRAKTİKA *Nəzəriyyə* ilə *praktika* bir-birini tamamlayır. Nəzəriyyə praktikasız kordur, praktikasız nəzəriyyə heçdir.

NİCAT – FƏLAKƏT *Nicat* və morhəmət qapıları açılmadı (M.İbrahimov); Onların bütün hərəkətləri böyük bir *fəlakət* bildirirdi (M.İbrahimov).

NİFRƏT – MƏHƏBBƏT *Məhəbbət* vo *nifrat*dan başqa laqeydlik do var (A.Məmmədəzadə).

NİFRƏT – RƏÇBƏT Rəsulovun bu baxışında hem maraq, hem de *nifrat* oxunur (C.Əmirov); Əsər tamaşaçıların *rəğ-bətin* qazanmışdır.

NİKBİN – BƏDBİN Aslan düşərgədə do belə xoyalporvar vo *nikbin* idi (S.Vəliyev); Həsən töbiötin *bədbin* və hövsləsiz bir adamı idi (C.əmənzəməli).

NİKBİNLƏŞMƏK – BƏDBİNLƏŞ-MƏK *Nikbinləşməyə* əsas vardır. Günsə do bunu görüb ümidiñi kəsir, *bədbinləşir*, bəxtinə löən oxuyurdu (Ə.Vəliyev).

NİKBİNLIK – BƏDBİNLIK Vaqıfla Vidadının möşhür "Deyişmə" sində... sevinc ilə kədər, *nikbintlikə bədbinlik*, aqlı-ürfanı ucaqla dünyəvi eşq qarşılışır (Ə.Səfərli).

NİMDAS – TƏZƏ Son bir dayan, bir baxım görün bəlkə *nimdas* bir şey tapa bildim (C.Cabbarlı); Əlbottu, *təzə* maşındır (T.Kazimov).

NURLU – ZÜLMƏTLİ

NİSGİL – SEVİNC Danış ki, üryində qalmasın bir *nısgılıñ* (S.Rüstəm); Sabirin gözlərində *sevinc* ifadəsi canlandı (M.Hüseyn).

NİSGİLLİ – NƏŞƏLİ Onun evə qolbi *nısgılli* qayıtmamasına qiymadı (İ.Sixli); *Nəşəli* həyat sürürdü (İ.Forzoliyev).

NİZAMİ – POZUQ Demək, içərimizdə *nizami* əsgər yoxdur (S.Vəliyev); Özünün *pozuq* dostası ilə dağlara dırmaşmağa başladı ("Ulduz").

NİZAMLAMAQ – POZMAQ Xotayı öz qoşununu *nizamladı* (M.Ələkbərli); Dəstəni *pozdu* (M.İbrahimov).

NİZAMI – POZUQ Ingilis desantı *nizamli* matros cərgələri ilə sahilə çıxdı (C.Məmmədəzadə); *Pozuq* cərgədir, bir ölçü götürmək lazımdır.

NORMAL – GİC Baş adı baş idi, qarşısındakı *normal* adam idi ("Azərbaycan"); *Gic* toyuq yumurtaya aparar (Ata. söyü).

NÖKƏR – AĞA *Ağə* ilə xanım savادçı, arada *nökərin* canı çıxdı (Ata. söyü).

NÖKƏRLİK – BƏYLİK Lakin bu sevinc... onun tutqun, yoxsulluq və *nökərlik* qayğıları içərisində sönüb getdi (Mir Colal); *Bəylini* bizi göstərir? (M.İbrahimov).

NUR – ZƏHRİMAR Üz-gözündən *nur* tükülür ("Ulduz"); Keşin qazqashından *zəhrimar* tüküldür (İ.Forzoliyev).

NUR – ZÜLMƏT Seven ürəklərə eşqin *nur* saçır; Çiçəklər gülümsər günəş doğanda (M.Araz); Tənha qayalarla, laj meşələrə; *Zülmət* gecələrde hayandı Göy göl (M.Araz).

NURLU – ZÜLMƏTLİ Nurluyam bir xəzan yarpağı kimi (S.Sərxanlı); Qəfil tozadıların sıçrayış yeri; Gah *zülmətlili* olub, bu yer, gah işiq (M.Araz).

Oo

OBYEKT – SUBYEKT Fellərin monaca müxtolifiyi *subyektin* fellərə qarşı, *subyektin obyekti* qarşı vo bir fello obyekt arasındakı münasibətdən irəli golir (M.Hüseynzadə).

OBYEKTİV – SUBYEKTİV Dildə omonimlərin mövcudluğu dilçilik ədəbiyyatında *obyektiv* vo *subyektiv* amillərlər izah olunur (H.Həsənov).

OBYEKTİVLİK – SUBYEKTİVLİK Hadisələri izah edərkən *subyektivliyə* yol vermek olmaz, onlara *obyektivlik* əsasında yanaşılmalıdır.

ODLU – SÖNÜK *Odlu* gənc oğlamolik və sobirsizliklə dedi (M.Ibrahimov); Yeddi qonşuya da onun sönük, lakin təsirli səsi gedərdi (Mir Cəlal).

ÖGRÜ – DOĞRU Aləmə *oğruguayı*, sənə ki *doğruyam* (Ata. sözü).

ÖGRULUQ – DOĞRULUQ Niyə verdin fənayaq *doğruluğunu*; İrtikab eylədin bu *ögruluğunu*? (M.Ə.Sabir).

OXUMUŞ – AVAM Son *oxumus* bir oğlan, avam həcirlər belə yaraşmayan sözlər danışırınsın (C.Cabbərli).

OXUNAQLI – ÇƏTİN Əsərin dili aydın vo *oxunaglidır*. Əsərdən *çətin* tələfüz olunan sözlər vardır ("Ulduz").

OLMAQ – ÖLMƏK *Oldu* ilə *oldıya* çərə yoxdur (Ata. sözü).

OLUM – ÖLÜM Hamletin səsi göldi qulağına: "Olum, ya ölüm!" R.Rza.

ONDA – İNDİ Əgər onda mane olurdu-lar, *indi* olmazlar (Mir Cəlal).

ORA – BURA *Orada* həyat başqa, *burada* isə bambaşqadır (M.S.Ordubadi).

ORTA – ALİ Sabah *orta* məktəbi bitirib ali məktəbə girməcəyəm (S.S.Axundov).

ORTABAB – YOXSUL Keçmişdə nə varlı, nə de *yoxsol*, nə aşağı, nə de *ortabab* olduğunu bilməyon, hemişə adamlara artıq vo şübhəli gözə baxıb duran Veli kişi soruşdu (M.Ibrahimov).

ORTABOYLU – UCABOYLU Cahan xanım *ortaboylu* idi (M.Ibrahimov); Mən Cavadam, *ucaboylu*; İndi isə kül adamam (C.Novruz).

ORTADA – QIRAQDA *Ortada* yeyir, *qraqda* gozir (Ata. sözü).

ORTANCIL – BÖYÜK Tacirin *ortancıl* oğlu da böyük qardaşı kimi cavahıri qırmağa cosaroti çatır (A.Şaiq).

OTURAQ – KÖÇƏRİ *Oturaq* həyat sürürdülər ("Ulduz"); Qürbətə uçmurmu, köçürü quşlar?! (R.Rza).

OTURMAQ – QALXMAQ Biri *qalxıb*, o birisi otururdu (Mir Cəlal).

OTURUŞLU – DURUŞLU Başıaçıq, sakit *duruşlu*, bahar geyimli rus, sənki onun üzüne gülürdü (Mir Cəlal); Sakit *oturuşlu* xanım bu gün görmə qəmləi görünürdü ("Azərbaycan").

OYAQ – YATMIŞ İmir *oyaq* idi (M.Süleymanlı); *Yatmış* uşağı dəli edərsən.

OYNAQ – SÜST Danışarkan nazik vo *oynaq* qasıları onun cöhəsini daha da cəzibədar edirdi (S.Vəliyev); O bu *süst* idi.

OYNAQLIQ – SÜSTLÜK Əmin ol ki, Özdemirə sofıl edən həm Aftodir, həm de onun oynaqlığıdır (H.Cavid); *Süstlük* onu qaradınməzəldirmiştir ("Azərbaycan").

Öö

ÖCƏŞKƏN – SAKİT *Öcəşkən*, dalaş-qan uşağıdır ("Ulduz"); *Sakit*, ağıllı adama oxşayır (S.Qədirzadə).

ÖCƏŞMƏK – SAKİTLƏŞMƏK Bir ana şivoni, bir el qayğusu; Bir el şairinin tomiz duyğusu; Və onunla gedən bir *öcsəmədir*; Bir quru sohradan çıxan çeşmodır (M.Müşfiq); Axır ki, *sakitləşdi* (M.Hüseyin).

ÖGEY – DOĞMA Dedim ögey atadan ata olmaz bunlara (M.Eymullayeva); - Son mənim *doğma* atamans! (Ə.Vəliyev).

ÖGEYLİK – DOĞMALIQ *Ögeylilik* bollidir başdan, binadan; Qati düşmənidir ilk məhabəbetin (M.Rahim); Məhərrəm çıxandan eşitmədiyi bu səsədə bir *doğmalıq*, bir novatış axtarırdı (M.Eymullayeva).

ÖLƏZİMƏK – DƏBƏRMƏK Artıq kondayağındakı cərgə tonqallar *öləziməkdə* idi (S.Qədirzadə); Sənən ocağı bir az *dəbərdi* (M.Süleymanlı).

ÖLMƏK – YAŞAMAQ Bizo *yaşamaq* da, *ölmək* də tanış; Bir az da başqa bir aləmdən danış! (S.Vurğun).

ÖLÜ – DİRİ Men vaxtilə *dırı* idim, indi isə bir *ölli* (C.Cabbərli).

ÖLÜ – SAĞ Qurban *sağdır*, amma canı nasazdır (Ə.Haqverdiyev); Bari *ölli* barmaqları kimi; O quru budaqlardan utan! (R.Rza).

ÖLÜLÜK – DIRİLİK Min günün *ölli-hiyündən*, bir günün *diriliyi* yaxşdır (Ata. sözü).

ÖLÜVAY – BACARIQLI *Ölüvay* oğlu, *ölüvay*, dur bir son da horokoto gol ("Azərbaycan"); Cox *bacarıqlı* qızdır (C.Əmirov).

ÖLÜVAY – ZİRƏK Zalim balası çox *ölüvaydır* (İ.Forzioliyev); Vəfadər qoçaqdı, güclü idi, cəld vo *zirəkdi* (M.Ibrahimov).

ÖLÜVAYLIQ – QIVRAQLIQ Sonin *ölüvaylığın* ucundan bu gəno qalmışq. Bir *qıvraklıq* yoxdur (Mir Cəlal).

ÖMÜRLÜK – MÜVƏQQƏTİ *Ömürlük* bir eşqin yolçusuyuq biz! (S.Vurğun); *Müvəqqəti* çətinlikdər, dözmək lazımdır.

ÖN – ARXA Qoy ossin *önüümüzədə* yağırlar yarpaq kimi (S.Rüstəm); Bu vaxt düşmən *arxama* keçib məni gördü (S.S.Axundov).

ÖRTMƏK – AÇMAQ Elə xırman yerlərini da çayır *örtmüsüdű* (İ.Şixlı); Anam *acardı* o kitabi, kodrləndə (R.Rza).

ÖRTÜLÜ – AÇIQ *Örtüli* süfrənin bir eybi olar, açıq süfrənin min eybi (Ata. sözü).

ÖTRÜ – DİQQƏTLƏ Qonşuluq üzündən, görəndə *ötür* bir salam verordim (Mir Cəlal); Qulam keçib *diqqətlə* ora baxdı (S.Qədirzadə).

ÖTÜRMƏK – QARŞILAMAQ Bayramqabağı qonaqların bir qismını *ötürür-dürəl*, bozılalar isə *qarşılıyrdılar*.

ÖZBAŞINA – RƏSMİ Hələlik Kür dələşir *özbaşına* (S.Rüstəm); *Rəsmi* evlənmək çox asan işdir (M.Ibrahimov).

ÖZBAŞINALIQLI – RƏSMİLİK Qanunsuzluq, *özbaşinalıq* və vəhşiliklə barışa bildirildi (S.Şamilov); *Rəsmilik* dairəsində istintaqa başlıdı (H.Nadir).

ÖZGƏ – DOĞMA *Özgə* uşağıni saxlamaq bir xəta seydil (S.S.Axundov); *Öz doğma* millatindən; Qoruyur özgələri (B.Vahabzadə).

ÖZGƏLƏŞMƏK – DOĞMALAŞMAQ Geləndə qonaqsan, gedəndə qonaq; Nə tez *özgələşdi* bu ocaq sono? (B.Vahabzadə); Üç yüz yad şairi *doğmalaşdırın*; Şerindən qüvvətli torçüməsilə... (X.Rza).

Pp

PAKLIQ – ÇİRKİNLİK Baxdim, baxdim, sıfırdında molakə paklığı vardi (Cəmənzümlü); Gərək insan aynaya baxsim, görünüşü yaxşıdırsa, işi da görünüşü kimi yaxşı olmalıdır, cünki gözəl çirkinlik yaraşmaz... ("Qabusnamo").

PARA – BÜTÜN Paraya doyma, bütünum kosma, doğra doyuncu ye (Ata. sözü).

PARÇA – BÜTÖV Qranit parçası, küləsindən ayrılsa da, qranitdir. O, bütövdən qalılıdır (R.Rza).

PARILDAMAQ – SÖNMƏK Hər şeydən xəbarsız olan Ay homşəki kimi parıldayır, gecəyə bozok verirdi (S.Vəliyev); Bu sohne çox sürməyir, lampa söñür, pordə sahnər (Mir Cola).

PAYLAMAQ – YİÇMAQ Xonçadakı saçaklı konfetləri xışmalayıq qızlara payladı (İ.Şixlı); Meyvələr ağırlaşır, Şirə yiğir özüne (O.Sarıvelli).

PƏRAKƏNDƏLİK – YIĞCAMLIQ Tətillər dağınq gedir hələlik; İngiləb sevmeyir pərakəndəlik (S.Vurğun); Yiğcamlıq R.Rza yaradıcılığı üçün səciyyəvidir.

PƏRİŞAN – XOSBƏXT Dünyanın pərişan bağında canan; Mən nağmələr bülbüllər, sən bir baharsan (R.Rza); Özünü xosbəxt adalar kimi aparırı (S.Qodırzadə).

PƏRİŞANLIQ – XOSBƏXTLİK Həqiqi yoxsulluq və pərişanlıq görməzler (M.Talibov); Sandan, oğlum, yeganə xahişim budur: qalı ki, Könülün bu evdən apardığı ən qiymətli cehizi olan xosbəxtliyi itmesin (S.Qodırzadə).

PƏSDƏN – UCADAN Pəslən yox, uca- dan oxumağı xoslardı.

PİNTİ – SƏLİQƏLİ Qiş getse, gələsə yaz, pinqi qız üzün yumaz (Ata. sözü); Axşam tarla düşərgəsinin səliqəli otağında briqada üzvləri hesabdarın üstü şüşəli iri yazı stolunun ətrafına yığmışdırlar (Ə.Vəliyev).

PIRPIZ – SİÇALLI ...Purpiz qırmızımızı saçları eynimdə dumanlandı (S.Qodırzadə); Saçları siğallı idi (Ə.Vəliyev).

PİS – YAXŞI Qoymayaq yaxşını pislosin pislər (R.Rza).

PİSİKMƏK – ŞİRNIKİMƏK Rüstəm kişi do mosolonin bu tərefindən yapışb onu pisikdirdi (M.Ibrahimov); Ele hemin gündən başlayaraq pula şirnikib cibgirliyə basladı (C.Əmirov).

PİSLƏMƏK – XOSLAMAQ Bilirom, belə xoşlaysırsın (R.Rza); Sövdəleşməni pisləyirsən!!

PİSLƏMƏK – TƏRİFLƏMƏK Ədhomi bütün şəhər tərifləyəndə Səbrini pisləyirdi (M.Hüseyin).

PİSLƏŞMƏK – YAXŞILAŞMAQ ...Xəstəxanada yatan arvadının əhvali getdiyərək pisləşirdi (S.Qodırzadə); Xəstenin yaxşılışması, irəli gəlməsinin bir səbəbi də onun mənvi çohətdən, ruhen dinc və arxa-yılındır (Mir Cələl).

PİSLİK – YAXŞILIQ Doğrudur, insan yaxşılığıdan razı, pislikdən narazı olur (M.Talibov).

POZGUN – NAMUSLU Həlimənin pozgūn qadın olduğuna öz-özlüyündə yeqinlik hasıl edən kapitan Rəsulov səhbəti davam etdirdi (C.Əmirov); Hər namuslu oğul, hər namuslu qız; Elin balasıdır, elindir yalnız (S.Vurğun).

POZUŞMAQ – DÜZƏLİŞMƏK İndi ki, belə oldu, mən bu işi pozacağam (S.S.Axundov); Mən dilim dolaş-dolaş söz verdim ki, Dilgüsə ilə tezliklə düzəlişərik (Ə.Vəliyev).

PROLOQ – EPİLOQ Proloq edəbi əsərdə başlangıç, giriş, epiloq isə edəbi əsərin son hissəsidir.

PULLU – KASIB Çünkü onlar kasib deyil, pulludur (A.Şaiq).

Rr

REAL – XƏYALI R.Rza real həyatı hadiseleri qələmə alırdı. ...Körpəlikdə onun üçün yanmaq anlaşılmaz, lap xəyalı bir şey imiş (M.Ibrahimov).

RƏĞBƏT – KÜFR Əvvəl küfrli ilə qorxudur; İndi rəğbəti ilə qorxudur (R.Rza).

RƏĞBƏT – NİFRƏT Aslan bütün komandır heyati üzvləri ilə xaxından tanış olmuş və onların böyük rəğbətinə qazanmışdı (S.Vəliyev); Xalqın qəzəb və nifrətinin həddi yox idi (S.Vəliyev).

RƏHMDİL – ZALIM Ancaq bilirom ki, siz rəhmdil bir adamsınız (C.Əmirov); Dünənya zindan və zalim qalmayacaqdır (M.Ibrahimov).

RƏHMİLLİK – ZALIMLIQ Rahmətillik előyirik, sonra da özəbini çəkirik (S.Vəliyev); Şahın zalimliyi hamiya aydın idi.

RƏHMLİ – İNSAFSIZ Doğrudan da Rade rəhmlı adam idi (S.Vəliyev); Ay insafsız, yoni sonin horakatı gələn vaxtın olmayacağı? (İ.Fərziyev).

RƏHMSİZ – İNSAFLI Nə üçün şahların çoxu öz rəiyyətlərinə qarşı rəhmsizdir? (M.Talibov); Mən sizi bir insaflı adam kimi tanıyrım.

RƏİYYƏT – BƏY Rəiyyət nə qədər avam olsa, bir elə bəy üçün məsləhətdir (Ə.Haqverdiyev).

RƏİYYƏTLİK – BƏYLİK Arvad tayfası bir seydir ki, gözü tutub, ürəyi yapişandan sonra nə baylik axtarır, nə rəiyyətlük (Ə.Haqverdiyev).

RƏSMİ – ADİ Yoni yük daşrımaqdan ötrü monə rəsmi paltar geyindirdilər (M.Talibov); Adı paltardə bizi qarşılıdı ("Ulduz").

RƏŞADƏT – QORXAQLIQ ...Bu qəhrəman bir daha ayağa qalxməq, qılınc vurmaq üçün özündə bir motanot və qüdrət, ruh və rəşadət tapacaqdır? (M.Ibrahimov); Qorxaqlıqda tayı yoxdur.

RƏŞADƏT – QORXAQ Eşq olsun rəşadəti Azərbaycan Ordusuna! Qorxaq nə zorur edər, nə mənfaat (Ata. sözü).

RƏZALƏT – FƏZİLƏT Bu fəzilət deyil, rəzalətdir (H.Cavid).

RƏZİL – LƏYAQƏTLİ Anıat yağıdır: Rəzil mütləqiyət! (B.Vahabzadə); Moskvada ləyəqətlə bir işə keçdi (M.Ibrahimov).

RİCA – ƏMR Onu göndər mənə, budur bir ricam; Qoy səndən uzaqda duyum iyi (R.Rza); Əmrininin dalını buyurunuz (S.S.Axundov).

RİYAKAR – HƏYALİ Ancaq ki, riyakar gözlərdən uzaq; Aparın, bir çayda basdırın mon! (R.Rza); Özünü həyali bir golin kimi aparırı (İ.Şixlı).

RİYAKARLIQ – HƏYALILIQ Nicat yoluñuzu, mahiyətinizi hiylə və riyakarlıqda görürsünüz (M.Talibov); Onda qız həyətlığı vardır (S.Qodırzadə).

RÜTUBƏTLİ – QURU Sizin zırzəmi bizimkindən rütubətlidir (S.Vəliyev); Oturmaq quru yer axtarırı (Ə.Vəliyev).

S

SABAH – BU GÜN Sabah tamaşa günüdür, ciddi hazırlas (S.Voliyev); Qapının ağızında Qızıyetor qarı; Ölleri qoynunda oturub *bu gün* (S.Vurğun).

SABAHKI – BUGÜNKÜ Sabahki təntənonin sorağındı aldlar (S.Rüstom); *Bugünkü* plivon xorcı də monlədir (S.S.Axundov).

SABIQ – GƏLƏCƏK *Sabiq* tacir Ağa Qurbanı hamı tanıydırdı (Ə.Haqverdiyev); *Gələcək* gülərə aparmalıym, mürəkkəb ösrimi (R.Rza).

SABIT – DƏYİŞKƏN Əsil aşiq olur sevgidə *sabit* (H.Cavid); Hibrid organizmlər dəha *dəyışken* olur (M.Axundov).

SABIT – SƏRBƏST Cobhədə vəziyyət *sabit* idi (S.Qodırzadə); Nizami yeno *sərbəst* cavab verdi (M.Ibrahimov).

SABİTLƏŞMƏK – SƏRBƏSTLƏŞMƏK *Sabit* birloşmələrin dilin tarixi və inkişafı prosesində yaranan *sabitləş* (Y.Seyidov); Tərkibdən konarda sözlər *sərbəstləşir*.

SABİTLİK – DƏYİŞKƏNLİK Komponentlərin monaca qovuşqıñ və ayrılmaz olmasına frazeologizmlərin *sabitliyini* göstərir (H.Həsənov); Birdən-birə amələ gələn *bu dəyışkilik* Əzzizə də təsir etdi (Ə.Voliyev).

SABİTLİK – SƏRBƏSTLİK Onlar hazır şəkildə tokrar olunduğuñna görə yox, frazeoloji seviyyədə *sabitliy* malik olduğunu görə *sabitidir* (H.Həsənov); Hissiyat, *sərbəstlik* və aliconabılıq xeyrixahın yaxşı coħħatlarını, nəcabatını yayaqda kimsonı müħaliqəyə sövq edir (M.Talibov).

SAÇLI – KEÇƏL *Keçəl* qızı qoy evde; *saçlı* qızı götürəcəq (A.Şair).

SADƏ – ÇƏTİN Mən insanam; *sadə* insan olınım; Yaratdıǵı nemətlərə özünməsəm ölərəm (R.Rza); Əzzizim, bu çox *çətin* addır (C.Əmirov).

SADƏ – MÜRƏKKƏB Monim rəsiqəm *sadə* bir qızdır (C.Əmirov); Mən o zəif və

mürəkkəb insanların vücudunu, xüsusiyyətini öyrənmişdim (Mir Colal).

SADƏDİL – İNADCIL Son ki bir *sadədil* uşaq idin? (Ə.Haqverdiyev); *İnadcił* bir uşaq kimi özünü aparır (\"Ulduz").

SADƏDILLİK – İNADCILLIQ – Çar babadan imdad gözləmək, zülm yuvasına müraciət etmək no qədər *sadədillik* (S.S.Axundov); Onda hələ *inadcilliq* qalib ("Azərbaycan").

SADƏLIK – ÇƏTİNLIK Jandarm roisi özünü *sadəlik* vurub ehtiramla ayaq qalxdı (M.Hüseyn); Cabav verməyə də *çətinlik* çəkirdi (Ə.Voliyev).

SADƏLIK – LOVÇALIQ Onların bozılıları *sadəlik* və təvəzükkarlıq kimi sıfətləri itirmişlər (Ə.Voliyev); Ancaq Polad hərdən cəzığından çıxır, Əzzizdə isə bir balaca *lovğalıq* emələ golibirdi (Ə.Voliyev).

SADƏLÖVH – İNADKAR Soyuq-soyuq ağıldan *sadəlövh* yaxşıdır (C.Novruz); *İnadkar* uşaq kimi gücü çatdıqça cir-cir çığırıdır (Mir Colal).

SADƏLÖVHLÜK – İNADKARLIQ Bir de fikirləşirdim; bəlkə bu ananın *sadəlövhliyündəndir* (Mir Colal); Əvvəldən başlaşdıǵı *inadkarlıq*, qürur hissi onu sözünün dönməyə qoymur (S.Qodırzadə).

SADIQ – XƏYANƏTKAR *Sadiq* adamdır, ona bel bağlamaq olar. Onun töbəti eldir, *xəyanətkardır* (H.Nadir).

SADIQ – NAMƏRD Bir *sadiq* ömrü dostum; Şeir dilli yarım var (R.Rza); *Namərdam* tutmasam mon özüm! (S.Rüstəm).

SADIQ – SATQIN Fazıl, *sadiq* dostum! Sizi böyüdən atalar vo analar müqəddəs dostluq özündən diz çökürkər (C.Məmmədov); *Satqın* rast gələsə, satar Nobını (S.Rüstəm).

SADIQLIK – SATQINLIQ Ana öz övladına *sadiqlik*, mehribanlıq kimi hissələri

SAF – ÇIRKLİ

aşlayırdı. Qoca bu *satqınlığı* bağışlayan deyil (M.Ibrahimov).

SAF – ÇIRKLİ Səhorin *saf* və gözöl havası, kolların və meyvələrin etri, quşların noğmələri insana zövq-sofa verirdi (S.S.Axundov); Səhorin havası *çirkılıdır*.

SAF – ÇURÜK Qolbinizdə varsa kin, qozob; çıxarın atın, *cırük* diş kimi (R.Rza); Onun iki kimi *saf* disləri var ("Azərbaycan").

SAF – QARIŞIQ *Saf* gümüşə çürük saman zoror veror (Ata. sözü); Bu, *qarışiq* qızıldır.

SAFLAŞMAQ – ÇÜRÜMƏK Neço vaxtı ki, orada canım cürüyürdü (S.Voliyev); Erkon durmaq yaxşı şeydir, bədəni *saflaşdırır* (S.S.Axundov).

SAĞ – XƏSTƏ Boli, *sağları* sağaldıram (S.S.Axundov); *Xəstə* gözlərini açdı (S.Qodırzadə).

SAĞ – SOL Allah *sağ* eli *sol* elə möhtac olmosın (Ata. sözü).

SAĞA – SOLA Platformanın hor torəfi *sağ*a doğru torponoruk şüvüşür, o biri torəfi do *sola* doğru (Çəmənzəminli).

SAĞALMAQ – NAXOŞLAMAQ *Sağalırsa* həkiməm, sağalmazsa, mən kimom? (Ata. sözü); Qanadlarını sallayıb *naxoşlaşmış* (M.Ibrahimov).

SAĞDAKİ – SOLDAKI Miliş nəferinə *sağdakı* ve *soldakı* qonşu qapılarının zənglərini çalmağı tapşırı (H.Nadir).

SAĞDIŞ – SOLDIŞ Sevincim üzünü tutanda dağ; *Sağdışım, soldışım* oləmim olsun? (H.Hüseynzadə).

SAĞLAM – AZARLAR Sonin kimi *sağlam*, vidli-fasonlu oğlan da pül haqqında danışarmı? (C.Əmirov); Azarının yanında turşu yeməzələr (Ata. sözü).

SAĞLAM – ƏLİL *Sağlamlar* cobhoyo göndərilir, mühərbi *əlliləri* onları evoz edirdi (Ə.Voliyev).

SAĞLAMLIQ – ƏLİLLİK İnsanın yaşaması üçün *sağlamlıq* əsas şərtlidir. *Əlliğlik* pensiyası alan Sofor kənddə bir müddət tüfeylilə heyət keçmişən, sonra el-obamın tokidi ilə gözəlti vəzifəsinə düzəlməsi (H.Nadir).

SALMAQ – ÇIXARMAQ

SAĞLIQ – XƏSTƏLİK *Sağlıq* böyük dövlətdir, qodrını bilmək gorok (Ata. sözü); Bu vo ya başqa *xəstəlik* qana öz toşurini gəstorə bilər (C.Əmirov).

SAXTA – ƏSİL Onu mən bilmərə boy-nundan ataram, deyərom kobin *saxtadır* (Ə.Haqverdiyev); Döyüşü, *əsil* döyüşü olmaq lazımdır (S.Voliyev).

SAXTAKAR – SƏMİMİ Bir sözle, çox *saxtakar* adam idi (M.Ibrahimov); *Səmimi* dostlar kimi bir-birindən ayrıldılar ("Ulduz").

SAXTAKARLIQ – ƏSİLLİK - Kisiilik *saxtakarlıq* deyil, Əliqəmborlı (İ.Fərzoliyev); *Əsillik*, nəcabatlı ailə ilə, köklə bağlıdır ("Azərbaycan").

SAXTAKARLIQ – SƏMİMİLİK Onun bu sözlərində bir *saxtakarlıq* duyulmaqdə idi (M.S.Ordubadı); Hor seydon avvəl bizo yoldaşlıq *səmimiliyi* lazımdır ("Azərbaycan").

SAKIT – QORXULU *Sakit*, ağılı adamaxa oxşayır (S.Qodırzadə); O bizim üçün çox *qorxulu* adımdır (S.Voliyev).

SAKIT – LAL Izdiham da Neva kimi qüvvəti və *sakit* axırı (M.Hüseyn); Çay *lal* axırı (S.Qodırzadə).

SAKIT – SƏSLİ-KÜYLÜ Göy meşələr, *sakit* kəndlər, *səslü-küylü* ilmənlər tamaşalı yerlərdən (S.Qodırzadə).

SAKITLƏŞMƏK – ACIQLANMAQ Onun belə arxayı danışması Əşrofi hom *sakitləşdirdi*, hom da təşvişə saldı (I.Şixlı); Körbələy Eyvaz da *acıqlandı* (Çəmənzəminli).

SAKITLIK – ÇAXNAŞIQLIQ İstirahət günü olduğundan şəhər milis idarəsində adı günlərə nisboton *sakitlikdir* (C.Əmirov); Arahişa *çaxnaşılıq* düşdü (I.Şixlı).

SAKITLIK – ƏSƏBİLİK Baba, gör no *sakitlikdir*?! (G.Hüseynoğlu); Hökimliklə *əsəbilik* tutmur (Ə.Voliyev).

SAKITLIK – HƏRC-MƏRCLİK Abbas boy, bu böyüklikdə şəhərdə necə *sakitlikdir* (Ə.Haqverdiyev); Şəhərdə böyük *hərc-mərclik* var (S.Voliyev).

SALMAQ – ÇIXARMAQ Gecə yuxuda gah moni qayadan atırlar, gah quyu dibinə

saırlar (Ə.Haqverdiyev); Quyudan xeyli das çıxardılar ("Azərbaycan").

SAMİT – SAIT Ağzı boşluğununda mancaya rast gələrək tələffüz edilən soslar *səmit*, əksinə, manecisiz tələffüz olunan soslar *soit* adlanır.

SARALMAQ – AĞARMAQ Rongi günű-gündön *səralı* (Ə.Haqverdiyev); Məhtabınan rongi ağarmışdı (S.Rohimov).

SARALMAQ – QIZARMAQ Dodaqları gah *qızarır*, gah *səralı*, gah da kətan kimi ağardı (C.Cabbarlı).

SARIQLI – ACIQ Üçüncü həftə idi ki, o, gözlori *sariqli* görərdi (S.Qodirzadə); Qolları *aciq* gəzir (A.Məmmədrəzə).

SARIMAQ – ACMAQ Bu saat getirim, tənziflə *sariym* (M.Ibrahimov); İndicə *açacağam*, son ağlama, yaxşımı? (M.Süleymanlı).

SARIŞIN – QARAŞIN Bir də qapı açıldı və içəriyo ortaböylü, *sarişin*, dedikə zərif bir xanım girdi (Çəmənzəminli); Saqqallı kişi *qaraşın* oğlandan beş min frank alıb cibinə qoydu (S.Qodirzadə).

SARSAQ – AÇILLIBU *Sarsaq* fikirlərin; Celal bir əsiridir (S.Vurğun); Hor şeydan əvvəl kondimizə müxtəlif peşə sahibi olan ağıllı adamlar lazımdır (Ə.Vəliyev).

SARSAQLAMAQ – AĞILLANMAQ Sənəsən *sarsaqlaşdırın* (Mir Cəlal); Əgər *ağillanımsansa*, mənə yenə yoldaş Mərdanov deyə bilərsən (S.Qodirzadə).

SARSILMAQ – MÖHKƏMLƏNMƏK *Sarsılım* cümlə aqrəbəsi onun; Daima yaşı, daima məhzun (H.Cavid); O, çəkişmələrde, vuruşmalarde möhkəmlənmışdı ("Ulduz").

SARSIMAQ – MÖHKƏMLƏNMƏK Gözlərin manliyımı *sarsıdır* (C.Cabbarlı); Senin sözlerin ona təsəlli dir, onu möhkəmlədir.

SATIRA – KOMEDİYA *Satira* nöqsanları və zoif coħħotlər istehza deyil, nəcib bir şimşək və ildırım allahıdır (V.Belinski); *Komediyani* əsasını acı gülüş teşkil edir ki, bu da tənqid üsullarından ən qüvvətlişidir (F.Qasızməzə).

SATIRİK – KOMİK *Satirik* və *komik* əsərlərdən isə mütləq müsbət qəhrəman istəmək mənəcə, doğru olmaz (M.Ibrahimov).

SAVADLI – BİLİKSİZ Sona bir savadlı adam lazımdır (Ə.Haqverdiyev); *Biliksziz* ömrün nə monası var? (S.Rüstəm).

SAVADSIZ – BİLİKLİ Mən isə *savadsız* bir adamam (C.Əmirov); Şəxson mən Əzizi təsəbbüskar, *bilikli* bir işçi kimi, yaxşı bir mütexəssis kimi müdafiə edirəm (Ə.Vəliyev).

SAVAŞ – BARIŞIQ Qurd qardaş, *savaş* na gərək, otin yerini tapmışam (A.Şaiq); *Barişiq* məsələləri ilə o möşguldür.

SAVAŞQAN – SAKİT Təbiətən *savaşqan* ve kinli olan Kolbiyyev bu görüşlər zamanı Mina xanımla eynənləndən çox, onun əri ilə maraqlanı... (M.Ibrahimov); O, zahirən çox *sakit* idi (M.Ibrahimov).

SAVAŞMAQ – BARIŞMAQ Axi onusuz da bədəxələn bu adamlar niye de *savaş-sınır*? (S.Vəliyev); On verim, tükü lələ ilə məni *barişir* (A.Şaiq).

SAZ – NAXOS O səz adəmdir (İ.Ferzəliyev); Məni *naxos* və ya xudbin hesab edir (M.Ibrahimov).

SAZ – SINIQ Demək ki, işiniz *sazdır*? (M.S.Ordubadi); İyirmi il keçir o vaxtdan bəri, Yaziq taleyimin *siniq* şahəri (S.Vurğun).

SAZAQ – İSTİ Alışdı *istiyə*, dözdü *sazağā*; Bağladı meylini suya, torpağa (H.Hüseynzadə).

SAZAQLI – İSTİ *Sazaqlı* bir külək əsir canımda (M.Ələkbərli); *İsti* gün idi ("Ulduz").

SEHRLİ – ADİ Xan, Eloğlunu bir sehrlə tütəyi var (A.Şaiq); Əsərdə *adi* hadisələr təsvir olunmuşdur.

SEVGİ – ƏDAVƏT *Sevgi* küçəsi ilə gəzdiyin yeridir (S.Vəliyev); Tökün donılzərə, tökün çaylara; Axi insan hara, *ədavət* hara?! (C.Novruz).

SEVGİ – QƏZƏB *Sevgi* evi isə bax, buradadir (S.Vəliyev); Ay oğul, nə deyirsin, nə üçün belə *qəzəbə* gəlmisin (S.S.Axundov).

SEVİNC – HEYRƏT *Sevinc* inciləri axısnan gözündən (S.Rüstəm); Gözlərini qırpmadan töccüb, *heyrət* və dohşotla atı baxdı (İ.Sixli).

SEVİNMƏK – QƏMLƏNƏNMƏK *Sevinir*, gülürsünüz, bozun *qəmlənirsiniz* (R.Rza).

SEYRƏK – BASIRIQ *Seyrək* yerləro olavo toxum sopırıv (Ə.Vəliyev); Mədənin qapısı da çox *basırıq* idi (M.S.Ordubadi).

SEYRƏK – QATI Götü üzündə *seyrək* bulud var idi (Ə.Vəliyev); Andıra qalmış duman da elo *qatıdır* ki, göza barmaq təpənən görünmez (H.Nadir).

SEYRƏK – SIX Bozi sahələrdə pambıq çox *seyrəkdir* (M.Ibrahimov); Bu çəmənədə bitən otlar o qəder sıx və uca idи ki, kəndlilər məni görmürdülər (M.Talibov).

SEYRƏKLƏŞMƏK – SIXLAŞMAQ Arab *sixlaşır* seyyar buludular (Ə.Kürçaylı); Getdikcə soldatlar *seyrəklär*, döhliz tez-tez lap bos qalrırdı (C.Məmmədov).

SEYRƏKLİK – SIXLIQ *Seyrəklidir*, amma sakitlik yox ("Ulduz"); ...*Sixlıqda* yaşıdlıqları üçün yaş, hörmət nozora almındır (M.Talibov).

SEYRƏKLİK – TÜNLÜK Deyəson, vəqonda *seyrəlik* idi; səs-küy zad eṣidilmirdi (İ.Molikzadə); İş gününən sonu olduğundan tramvay *tünlükdü* (C.Əmirov).

SEYRƏLMƏK – SIXLAŞMAQ Tüstü azacığı *seyrəldi* (İ.Sixli); Buludlar *sixlaştı*, yağış yağmağa başlıdır.

SƏADƏT – BƏDƏBƏXTLİK *Səadətla* bədəbxətlik arasında bir addımdan artıq məsafə yoxdur (M.Talibov).

SƏBATLI – DƏYİŞKƏN Oğulla qızə box polad *səbatlı* (S.Rüstəm); *Dəyişkəndir*, ona etibar etmək çətindir.

SƏBİRLİ – CIRTQOZ Bu, *səbirli*, dəyatnatlı, çalışan şəqər (A.Şaiq); *Cirtqoz* kişi, bir söz deyən kimi alışır ("Ulduz").

SƏBİRSİZ – TƏMKİNLİ A kişi, nə *səbirsiz* adamsan (S.S.Axundov); Bizim yeganə çıxış yolumuz budur: hissiyata qapılmamaq, *səbirli*, *tmkinli* olub iş görmək (S.Vəliyev).

SƏFALƏT – SEVİNC Arvadlar qaldılar cəhalət və *səfəlat* poncasında (C.Cabbarlı); *Sevinc* içarısında qaldılar (Ə.Əbülləhəsən).

SƏFEH – ANLAQLI Son niyə belə *səfəh* sözlər damşırsan? (Ə.Haqverdiyev); Əsgər boy, man soni bir *anlaqlı* adam bilsidim (Ə.Haqverdiyev).

SƏFEHLİK – AĞILLILIQ Gələn görüşlərə ümidi baslomok *səfəhlikidir* (S.Qadırzadə); Kim bunu *ağillığın* nəticəsi kimi qəbul edir (İ.Molikzadə).

SƏHƏR – AXŞAM Əzəldən həmdəni teklik, çan, çisək; Bir də *səhər* yeli, *axşam* otluq (H.Hüseynzadə).

SƏHƏRKİ – AXŞAMKI Bütün qadınlar bu *səhərkı* polis qadını kimi mərhəməti olmayanak (S.Vəliyev); *Axşamki* hadisə yaddan çıxmaz ("Azərbaycan").

SƏHƏRLİ – AXŞAMLI Belə deyib qarı *səhərlı*, günortali, *axşamlı* – bütöv bir gün təki Alayın yuxusundan çıxdı (M.Süleymanlı). **SƏHHƏT – MƏRƏZ** *Səhhətim* də qismən düzülmüşdür (M.S.Ordubadi); *Mərəzi* siddətlənmişdir (S.Qadırzadə).

SƏHİH – YALAN Bu xəbor *səhilmidir*? (S.S.Axundov); Qızın verdiyi məlumat yalnızdır.

SƏHİHLİK – YALANÇILIQ İş *səhilihlik* tələb edir ("Ulduz"); Canavarlar yedi bütün qoyunu; İştə, oğlum, *yalançılıq* oyunu (M.Ə.Sabir).

SƏHLƏNKAR – MƏSULİYYƏTLİ Menim *səhlnəkər* başımı kos! (Mir Cəlal); *Məsuliyyətli* adımdır (M.Ibrahimov).

SƏHV – DOĞRU Xanım, fikriniz *səhv* deyil (S.S.Axundov); *Doğru* xəbördür, anın üçün dərə düşməşəm (Nəsimi).

SƏXAVƏT – XƏSİSLİK Bu gözlonilmez *saxavət* zabiti son dərəcə sevindirdi (S.Vəliyev); Gözəllik *xəsisiyi* sevməməlidir (M.S.Ordubadi).

SƏXAVƏTLİ – SİMİC Bu *səxavətli* qonaqların hamisindən artıq, nadəndo, Təbərizin sovgatlarına fikir verilirdi (Mir Cəlal);

SƏKSƏKƏLİ – RAHAT

Ay simicələr padşahı, no üçün indiyodək bünüları satış balaların üçün xorçloməmison, goruna aparacaqsan? (C.Əmirov).

SƏKSƏKƏLİ – RAHAT Gecələr çox səksəkəli yatırıdı (S.Qədirzadə); Qoyun xalq rahat yaşasın (M.Ibrahimov).

SƏLİQƏLİ – NATƏMİZ Otaq səliqəli, otaq tərtəmiz; Düzülmüş nizamla tezə stullar (H.Hüseynzadə); Otaq natəmizdir. (Ə.Qasımov).

SƏLİQƏSİZ – SAHMANLI Bütün binalar səliqəsiz halda bir-birinin yanına düzülmüşdü (C.Əmirov); Balaca, isti və sahmanlı bir mənzil idi (Mir Celal).

SƏLİQƏSİZLİK – SAHMANLIQ içəri giron kimi səliqəsizlik gözə çarpar ("Ulduz"); Evde bir sahmanlıq, səliqəsizlik vardır ki, gəl görəson (M.Süleymani).

SƏMƏRƏLİ – FAYDASIZ Kolxozçuların bir sira ağıllı və səmərəli teklifleri oldu (M.Ibrahimov); Baş qoşmaq da faydasızdır (Mir Celal).

SƏMƏRƏSİZ – FAYDALI Heç yerde heç kas tərafından artıq və səmərasız eməyo yol verilməməlidir (M.Ibrahimov); Söhbətinin çox şirin, çox faydalıdır (M.Ibrahimov).

SƏMİMİ – RİYAKAR Deyirlər ki, səmimi eşqin üreyi geniş olur (C.Cabbarlı); Riyakar, ar əlsün sənə! (C.Əmirov).

SƏMİMİ – SOYUQ Dostlar səmimi görüşüb öpüşdürlər (C.Əmirov); Qaraş iki-başılı söz soruşdunda Maya da ondan incidi, bir-birindən soyuq ayrıldılar (M.Ibrahimov).

SƏMİMLİK – RİYAKARLIQ Onun baxışlarından bir səmimilik duyulurdu (H.Nadir); Mayaya elə geldi ki, bu etiraf yalan və riyakarlıqla doludur (M.Ibrahimov).

SƏMİMLİK – SAXTALIQ O, Əzizin sözlərini eşitdikcə ürəyi dağ boyda olur, sevgililərinin saf və səmimiliyinə inanı qat-qat artırdı (Ə.Vəliyev); Saxtalıq hökm edir daima; Bu necə dövründür, heyatdır? (M.Rahim).

SƏMİMLİK – SOYUQLUQ Onun mənə münasibətində səmimilik yoxdur

SƏRRAST – NATARAZ

("Azerbaycan"); İndi mənə qarşı bu soyuqluq nedir? (C.Cabbarlı).

SƏMİMIYYƏT – CİDDİYYƏT Səmiyyət olmayan yerdə sənət yoxdu (M.Ibrahimov); Birdən-bire qızın üzündə yaranmış ciddiyyət bu suallardan xoşlanmadığını göstərdi (M.Ibrahimov).

SƏPMƏK – YİĞMAQ Vaxtında səpək, vaxtında yiğaq, vaxtında təhvil verək (Ə.Vəliyev).

SƏRBƏST – ASILİ Artıq mən sərbəst adamam, sen məni üzüqara edirən (M.Ibrahimov); Ana, unutmayınız ki, bu işden mənim de ömrüm asılıdır (S.S.Axundov).

SƏRBƏST – ÇƏTİN Atamı balaca çərkələrini de sərbəst oxuyurdum (M.Ibrahimov); Əsər çətin oxunur, dili ağırdır.

SƏRBƏST – TABE O burada özünü son dərəcə sərbəst hiss edirdi (S.Vəliyev); Hacı İmanqul, sən də Muxtar bayın ömrinə tabe siniz (S.S.Axundov).

SƏRFƏLİ – ZƏRƏRLİ Bize sərfəli deyil, zərərlidir.

SƏRXOŞ – AYIQ Mən ayığam, mən sərxoş deyiləm, gedirem! – dedi (M.Ibrahimov).

SƏRXOŞLUQ – AYIQLIQ Keçir xattından hətta sərxoşluq; Lakin ümidiñi kosmeye Celal (S.Vurğun); Ayıqlıdan lap başın çatlayır (S.S.Axundov).

SƏRİN – İSTİ Sahil istidir, Qafur, sularsa çox sarındır (S.Rüstəm).

SƏRİN – MÜLAYİM Yayı həmişə sərin, qış müləyim keçir.

SƏRİNLIK – İSTİLİK Sərinlik yayılır bu gözəl bağa (A.Şaiq); Hər yeri istilik bürüyüb (S.Hüseyin).

SƏRMƏK – QALDIRMAQ Nişan aldı uşağı; Sərdi qara torpağı (M.Rahim); Hamınıaya qaldırdı (S.Qədirzadə).

SƏRMƏK – YİĞMAQ Məni yayda dərerlər; Kölgesində sərərlər (M.Rahim); Paltarı yiğmaq lazımdır, yağış yağacaq (A.Məmmədov).

SƏRRAST – NATARAZ O sərrast deyil, nataraz adamıdır ("Azerbaycan").

SƏRRAST – YALAN

SƏRRAST – YALAN O çox sərrast danışır (Ə.Vəliyev); Bütin rayon onu da bılır ki, bu bir ilde mən holo yalan danışmaşım (İ.Hüseynzadə).

SƏRSƏM – AĞILLI Xeyr, mən nə qəder də olsam sərsəm, Kimseyə eyləncə olmaq istənmə (H.Cavid); Amma vezifən oldumu hamının gözündə ağıllısan, vəssalam (İ.Fəzəli).

SƏRSƏMLİK – AĞILLILIQ Ürfi şor oluyur, bu fikro sərik; çökili teyindər bu sərsəmlilik (H.Cavid); Onun ağıllılığı sayəsində biz arzumuza çatdıq ("Azerbaycan").

SƏRTLƏŞMƏK – YUMŞALMAQ Çoban Kərəm yenidən sərtləzdi (M.Ibrahimov); Lakin buraya hansı möqsədə goldidini yadına salıb yumsalı (C.Əmirov).

SƏRTLİK – YUMŞAQLIQ Artıq sifətindən yorğunluq oxunurdu, gözlerindən sərtlilik yağırdı ("Azerbaycan"); Rüstəm kişi zorla nifretini boğaraq yumsaqlığı göstərdi (M.Ibrahimov).

SƏS-KÜY – SAKITLİK Həyətlərdə səs-küy çıxalmışdı (Mir Celal); Hər tərəf səkitlidir (C.Əmirov).

SƏS-KÜY – SÜKUT Camaat arasında yeno səs-küy qopdu. Vəli ağzını açan kimi aralığa gözlənilməz maraqlıdan doğan ağır bir sükit çökdü (M.Ibrahimov).

SƏSSİZ – SƏSLİ-KÜYLÜ Səssiz idi (M.Süleymani); Maclis səslisi-küylü idi.

SƏTHİ – DƏRİN Arx səthidir. Qabaqda enli və dorin bir arx vardi (Ə.Vəliyev).

SƏTHİLİK – DƏRİNLIK Əsərdə səthilik hiss olunur. Əsərlərin vərəqəldikəz zahiri adı görünən bu insandı zekaya, dərinliyə, təfəkkürə heyran qaldı (S.Qədirzadə).

SİFTƏ – SON Sıftə kimse buradan getmiş, kəsə yol salmışdır (G.Hüseynoğlu); Hamidan son o gəldi.

SİĞALLI – PIRTLAŞIQ Tınları sürtülüdürşələrin: olurlar haphamar, sıǵallı (R.Rza); Kələflər pirtlaşiq qaldı (R.Rza).

SİĞƏ – TALAQ Şəriotda sıǵə halaldır (Ə.Haqverdiyev); Övrətə talaq vermək monim ixtiyarimdadır (Ə.Haqverdiyev).

SİVRİ – KÜT

SIX – ARALI Onlar başlarını əyörək gedir, six aqalar arasında dikolib irəliyəirdilər (Ə.Vəliyev); Kollar çox araladır (İ.Sixli).

SIXILMAQ – AÇILMAQ Adamın ürəyi sixılır (F.Kərimzadə); Soni göründə ürəyim açılır ("Ulduz").

SIXILMAQ – SİRTİLMAQ Uşaq uta-nırı, sixılırdı (C.Məmmədov); Qız, sırtılıb, öznünə aburdan salma (İ.Hüseynov).

SIXINTİ – SƏRBƏST Əksinə, sərbəst tərəpməsinə, adam içinde sixinti çökmeməsinə çalışır (M.Ibrahimov).

SİNXRON – DİAXRON Dil hadisələrinə sinxron (müsərlik) və diaxron (tarixilik) planlarında baxmaq lazımdır (H.Hosnov).

SINIQ – TƏZƏ Sınıq qabda surdurmaz (Ata, söyü); Təzə süpürge təmiz süpürət (Ata, söyü).

SINMAQ – DÜZƏLMƏK A kişi ağacın budağı sınar da, düzələr da, vay sonin halına (H.Nadir).

SIRLİ – AŞKAR Bu da sirlı ağacdır (A.Şaiq); Golən vardi, aşkar belli idi (Mir Celal).

SIRTIQ – HƏYALİ Mənmiş həyəsiz və sırtıq usaq olduğu üçün dillendi (M.Talibov); Özünү həyali qız kimi aparır (İ.Məlikzadə).

SISQA – CUR At da başını əyib sisqa bulağın gölməçəsini qurdu (F.Kərimzadə); Bu bulağın suyu gurdur (A.Məmmədov).

SISQA – YEKƏPƏR Ucəboy, enlikürək Hansın qarşısında bu sisqa qocası neca zaif və aciz görünürdü (C.Məmmədov); Faşist geyimli, sorxs, yekəpər bir italyan soldatını gőrdü (S.Vəliyev).

SİSTEMATİK – ARABİR İki arabır yox, sistematiq yoxlamاق toləb olunur.

SİTALLIQ – ÜZÜYOLALIQ Amma sitallığına salıb aşna olubsan (Ə.Haqverdiyev); Elə onu kollektivə sevdirən onun üzüyolalığıdır ("Azerbaycan").

SİVRI – KÜT – Sənənə bas lazımdır, all – deyo əlindəki sıvri xəncərlə onun başını üzür (S.Vəliyev); Bu ki lap kütdür, heç yer de qazmaz (N.Vəzirov).

SOXMAQ – **ÇIXARTMAQ** Əlini kəpəyə soxub çıxardı ("Ulduz").

SOXULMAQ – **ÇIXMAQ** Sənə kim dedi ki, soxul oraya? (S.Rüstəm); Ürəyim daxıdxı, çıxdım ki, özümü bir az havaya verim (S.S.Axundov).

SOLMAQ – **AÇMAQ** Vaxtsız yarpaq aćdı, vaxtsız da soldu (C.Novruz).

SOLUXMAQ – **AÇILMAQ** Fotullahın ailəsi külək vuran zoif bağ bitkisi kimi soluxmuşdu (Mir Cəlal); Açılmıñ iyi güllərim, açılıñ; Allı-olvanlı güllerim, açılıñ (A.Sohbat).

SON – **BAŞLANĞIC** Qızum, artıq bütün fəlakətlərin ya sonudur, ya başlangıcı (H.Cavid).

SON – **İLK** İlk baharın son gecesi idi (S.S.Axundov).

SONBEŞİK – **İLK** Ayrı oğul idı mənim Əmrəhəm; İlkim, sonbeşiyim, tok çınarımı (Ə.Cəmil).

SONRA – **DƏRHAL** Sonra əlləri qanlı çökildi onlar geri (S.Rüstəm); Dərhəl əlavə etdi (C.Əmrirov).

SONRA – **ƏVVƏL** Adam gəlib əvvəl qonağın halını bilir, sonra da ona görə çay gotırır (S.S.Axundov).

SONRAKI – **ƏVVƏLKİ** Hələ ki biz onun qaçaq düşmədən əvvəlki, sonrakı işlərini öyrənirik ("Ulduz").

SONUNCUSU – **BİRİNCİSİ** Yoxsa bu həm birincisi, həm də sonuncusu oldu? (S.Qədirzadə).

SOSİALİZM – **KAPITALİZM** Şərqdə sosializm bayramı birinci qaldıran sizin fəhlə və kəndlişə olub (M.İbrahimov); Kapitalizm hakim sinfin mənafeyini qoruyur.

SOYUDUCU – **QIZDIRICI** Belə ki, aldiğimiz vaxtdan bər aż sonra soyuducu işləmədi. İndi qızdırıcı aletlər buraxılır.

SOYUQ – **QAYNAR** – Xala, bu ki holo lap qaynardır (G.Hüseynoğlu); Su həlo soyuqdur.

SOYUQLU – **İSTİL** Dünən insan evidir: istili ya soyuqlu (R.Rza).

SOYUQLU – **İSTİLİK** ...Qarşidakı hücumla soyuqlu göstərdi. Hər doğma baxışda bir istilik var (H.Hüseynzadə).

SOYUTMAQ – **İSITMƏK** Soyutmuşdu onu işden məhabbet (S.Vurğun); Xörəyi isidib gotirdi (Ə.Vəliyev).

SOZALMAQ – **YAXŞILAŞMAQ** İraq olsun, uşaq sozalır, qorxuram, başına bir iş gələr ("Azerbaycan"); Xəstənin vəziyyəti yaxşılaşır (Mir Cəlal).

SÖKMƏK – **TİKMƏK** Birçə aya tik-dörləm doğa övladlarıçığın; Kühnə paltarını söküր maşınla (S.Rüstəm).

SÖKMƏK – **TOXUMAQ** Deyirom, olsayıd ixtiyarları; Dağımı-daşımı sökərdi onlar (C.Novruz); Qoy toxumum köynəyi; Yat, gözümüz işığı (S.Rüstəm).

SÖKÜK – **TIKIK** – Bir parça şifir təbib, sökük yeri örtmək çətindirmi? (M.Ibrahīmov); Köynəyinin tikik yerlərino baxırdı ("Azerbaycan").

SÖNMƏK – **PARLAMAQ** Son günləri yasar dinc; Qelbində sənmis sevinc (A.Şaiq); Şəhər görəcək qızın gözələri sevincdən partladı (S.Vəliyev).

SÖNÜK – **QAYNAR** Şəhərdəki söniük həyatından uzaqlaşmağa say etdi. Qaynar şəhər bir darya, qız işa üzük qaşı olub orada batmışdı (S.Qədirzadə).

SÖNÜK – **PARLAQ** Kündədə yerə qoyulmuş çərəğin piltəsi aşağı düşdüyündən, sönük, sar işığı alaçığ işçiləndərə bilmirdi (M.İbrahimov); Parlaq gündüzümüz gecəyə döndü (S.Rüstəm).

SÖYMƏK – **TƏRİFLƏMƏK** – Mirzə Mahmud, sən qəzetdə məni söyəcəksən də, tarifləyəcəksən də, sonin işindir (Ə.Haqqverdiyev).

SÖYMƏK – **YALVARMAQ** ...Ədəbsiz bir söyüş də söyüdü (M.Hüseyn); Yedullə yaylvarmağa başladı (C.Əmrirov).

SÖZCÜLK – **YIĞCAMLIQ** Əsərdə yiğcamlıqdan çox sözçülliyyə dəha çox meyil edilmişdir.

SÖZLƏSMƏK – **BARIŞMAQ** Bəzən sözləşərdik, bəzən küsordik; Yenə də bir yerde çörək kəsordik (S.Rüstəm); Axırda barişdalar, dostlaşdalar (S.Qədirzadə).

SÖZÜBÜTÖV – **AĞZIBOŞ** Deyosən, son sözübütöv adama oxşayırsan (F.Körimzadə); Ona söz demo, ağziböşdur ("Azerbaijan").

SRAÇAGÜN – **BU GÜN** Axi sraçagün gecə bərk yağış yağışdı (C.Əmrirov); Bu gün ilə, ərsə döne; Hami belə günlərə öyüno (R.Rza).

START – **FİNAL** Start idman yarışlarının başlangıcı yer, final isə idman yarışlarının yekunlaşdırıcı son hissəsidir.

SUÇLU – **GÜNAHSIZ** Son ağacı götür, suçu özünü bildirəcək (Ata-sözü); No qədər günahsız adamları bəda veriblər ("Ulduz").

SUÇSUZ – **GÜNAHKAR** Bəli, yox üzündə suçsuz adam (H.Cavid); Lakin könlər bir sözdən; dərin yara alırsa; oob kimdir günahkar? (R.Rza).

SULAMAQ – **QURULAMAQ** Zibil qutularını gündə bir defə boşaldıram, sakını gündə üç dəfə sulayıb süpürürəm (M.Hüseyn); Üç-dörd qız-gəlin enib qarını quruladılar, geyindirdilər.. (M.Süleymanlı).

SULAMAQ – **QURUMAQ** Dodaqları azca qalmışlaş suylanımdı (İ.Sixli); Donizlər, çaylar quruyub, dağlar çöküb (R.Rza).

SULU – **DƏMYƏ** Bu fikirə çapdı atı; Endi sulu dərəyə (A.Şaiq); Göytəpə kondin işi tərəfi dəmyədir (İ.Sixli).

SUSQUN – **DEYİNGƏN** Bilmirəm, nə üçün o susqundur ("Ulduz"); Zövcəsi deyin-gən kişiñin saqqalı tez ağar (S.Qədirzadə).

SUSQUNLUQ – **DEYİNGƏNLİK** Demo gözo görünən sakitlik, susqunluq və mütilik aldadıcı bir terzdəmiş (M.İbrahimov); Onun deyin-gənliyi adamı voromıldır ("Azerbaycan").

SUSMAQ – **DİLLƏNMƏK** Susma, sən süssan, mənim həyatım susar (A.Şaiq); Dil-lənir dindirməmiş gərəksiz bir saz kimi (S.Rüstəm).

SUYUSIRİN – **ƏTİACI** Bu təmkinli, suyuşurıñ adama baxa-baxa nadəndoñu denizi xatırlayıram (S.Sərxanlı); Əttaci arvaddır ("Azerbaycan").

SÜBH – **GECƏ** Gecələr sübhə kimi, sakit edə bilmərom, bu nigaran qolbımı (R.Rza).

SÜDƏMƏR – **YAŞLI** Eh!.. Atalar neyloidi ki, sonin kimi südəmər oğullar neyloşin (A.Şaiq); İmrin üzündə özündən çox-çox yaşlı bir güliş vardi (M.Süleymanlı).

SÜKUT – **HAY-KÜY** Sükut gərmış qanadım evlərə, eşklərə (H.Hüseynzadə); Bu hay-küy ona çox mənasız göründür (Mir Cəlal).

SÜKUT – **TUFAN** Üstümüzi alıb ilğim; Nə sükut var, nə tufan var! (M.Dilbazi).

SÜLH – **MÜHARİBƏ** Biz Vəton məcnunu, el aşığı, sühl əsgəriyik; Biz Vəton namına ölsək, dirirlər diriyik (B.Vahabzadə); Dövlət başçıları danışanadək; Monim mühəribəm davam edəcək! (S.Vurğun).

SÜRƏTLƏ – **YAVAŞ** İndi Rona süratla işləyirdi (C.Məmmədov); Stekəni nəlbəkiyo yavaş qoy (Mir Cəlal).

SÜRƏTLƏNMƏK – **LƏNGİMƏK** Onda işimiz bire-on sürətlənər (M.İbrahimov); Pul ala bilmeyəcəyəm, işimiz longiyəcək (M.İbrahimov).

SÜRƏTLƏNMƏK – **YAVASIMAQ** Əməliyyatı sürətləndirmək lazımdır (H.Nadir); Telli yavasıdı (Ə.Vəliyev).

SÜRƏTLİ – **YAVAŞÇA** Hər üçü evi tərk edib sürətlə addımlarla irəlili (S.Vəliyev); Otadən yavasça çıxdı (M.İbrahimov).

SÜST – **GÜMRƏH** Təngimisi sosiməndə, sıst gülişiməndə; Elə biləngi hiss edib duydu (Ə.Cəmil); Gümrah oğlandır, işləməkdən yorulmur ("Azerbaycan").

SÜSTLÜK – **GÜMRƏHLİQ** Bağır çox fikirləşdi, örköyn Nəzlinin, hayıl-harayı Nəzlinin indiki süstlüyüñiñ, sakitliyini birçoq yero yozdu (İ.Məlikzadə); Onun gümrah-hığını işla, zəhmətlə bağıladı.

SÜVARİ – **PİYADA** Cavanşirin Muğan qalasına hamidin əvvəl sorkorda Poladın süvarıları yol açıdlar (M.Hüseyn); Topların arası vermədən atlığı yailm atoşından sonra tanklar, sonra da piyada horəkətə goldı (Ə.Vəliyev).

ŞŞ

ŞAD – QƏMGİN Mən həmişə *şad* və *qəmgin* xəborları onun çohrosindən oxuyardım (M.S.Ordubadi).

ŞAD – MƏYUS İzzot vağzala no qodor *şad* getmişdi, o qodor *meyus* qayıdı (Mir Celal).

ŞADLANMAQ – HEYİFSİLƏNMƏK Sevinsin, *şadlanın* çöl də, çəmən də (C.Novruz); Mən başqa şeyə *heyifşilənirəm* (C.Əmirov).

ŞADLANMAQ – KƏDƏRLƏNMƏK *Şadlanmağın* da, *kədərlənməyin* də yerini başa düşürük (F.Zəfərliyev).

ŞADLANMAQ – QƏHƏRLƏNMƏK Gənc qız bundan çox *şadlanı* və menim sevgimə inanrı (M.S.Ordubadi); Foridə özünü saxlaya bilməyib yaman *qəhərləndi* (M.Ibrahimov).

ŞADLANMAQ – QƏRİBSƏMƏK O, uşaqların hərəsinə bir şey verməkə sevinir, özü isə hamandı artıq *şadlanardı* (Mir Celal); Besiklər körpə üçün *qarışsaları*.

ŞADLIQ – BƏDBƏXTLİK Bir kəlmə bu halim ya *şadlıqdır* və ya *bədbəxtlik* (C.Cabbarlı).

SAX – ƏYRİ Camaatın üzüno *sax* baxım (M.Ibrahimov); Həmişə çalışırkı ki, başqasına *ayrı* baxsı.

SAX – ƏZİK Qalın və *sax* yarpaqları arasında boşqab kimi tutan uzun zoğlar deyil, qonaçlıq golün biləkləri idi (Mir Celal); [Salatin] *əzik* donunun oteyini aşağı çökdü. Saçının gözünün üstündən geri elədi (F.Sıxlı).

SAXLI – KÖHNƏ Köynəyi *köhnə*, amma kostyumu *saxlı* idi ("Ulduz").

SAXLI – QIRIŞIQ *Saxlı* köynəyinin üstündən *qırışiq* qalstukunu bağlamaq istədi.

SAXTA – İSTİ Sizin başınızı *saxta* vurmaşdır (C.Cabbarlı); Adam bilmirdi ki, *istidən* başını hara soxsun ("Azerbaycan").

ŞAXTALI – BÜRKÜLÜ Sanki onu *saxtalu*, boranlı qış gündündə buzlu suya salıldı (F.Sıxlı); O günün sabahı *bürkülü* yay axşamında Gülsən kolxozi idarəsinə getdi (Ə.Veliyev).

ŞAQRAQ – KƏDƏRLİ Ömrümüzdən bir gün belo inco, *şaqraq* keçirdik (A.Ildırım); *Kədərlidir*, imkandan artıqdırı (R.Rza).

ŞƏFFAF – BULANLIQ Bu gecelerin birində; ayrılan yolumuñ kimi; *şəffaf* buz kimi (R.Rza); Üfüqlər boz; elə bil ki, bir *bulanlıq* gölə düşüb güneş (R.Rza).

ŞƏXSİ – ÜMUMİ *Saxsi* məsələlərin vaxtını uzada bilerik (M.S.Ordubadi); Kolxozun *ümumi* iclası onları bəzi əlavələrə töşdi etmişdi (M.Ibrahimov).

ŞƏKLƏMƏK – SALLAMAQ Gah qulaqlarını *sallayır*, gah da yad bir səs eşitmiş kimi *şəkliyirdi* (Mir Celal).

ŞƏLƏ – BALACA *Şələ* quyrugunu o yan-ba yana sürüyür (M.Ibrahimov); Elə bil *balaca* daxma tamamile boş idi (A.Məmmədrəzə).

ŞƏN – CANSIXICI *Şən* və güler, həmişə *şad* olsun (C.Məmmədov); Şəhərin *cansixici* heyati, bekarlıq Hüseynqulunu təngə gotirmişdi (A.Məmmədrəzə).

ŞƏNLƏNMƏK – KƏDƏRLƏNMƏK Gündən *şənlənir*; Geniş çöllər, ulu Tanrim (C.Cabbarlı); Baxıb dörd torəfə *kədərləndilər* (C.Novruz).

ŞƏNLİK – QƏMGINLİK Küçəde *şənlilik* artmışdı (Çəmənzəminli); Evimizdə bir matəm *qəmginliyi* vardi (M.Ibrahimov).

ŞƏR – XEYİR *Şər* *xeyirə*, *xeyir* *şərə* bağlıdır (H.Hüseynzadə).

ŞƏRƏFLİ – BƏDNAM Bu gün *ən şərəflisi* bir gündür bize (A.Şaiq); Çəqqal var ki, gödən çıxardar, qurdun adı *bədnamdır* (Ata. sözü).

ŞƏRƏFLİ – NAMUSSUZ

ŞƏRƏFLİ – NAMUSSUZ Döşlərində bu günün *şərəfli* ulduzu var (S.Rüstəm); Qoy o bilməsin ki, dünyada hele; Vicdansız, *namusuz* atalar da var (C.Novruz).

ŞƏRƏFLİ – SOLĞUN Göyərçin üzü bedirənmiş ay kimi *şəfqəli* idi (Ə.Veliyev); Varaqlar *solğun*, sarı (R.Rza).

ŞƏRƏFSİZ – QEYRƏTLİ Heç vaxt pis oməle qoşulmamış, *şərafsız* iş görməmişdi (S.Veliyev); *QEYRƏT* cavanlarımızdan biridir (M.S.Ordubadi).

ŞƏRƏFSİZLİK – QEYRƏTLİLİK Anlaya bilmir ki, *şərafsızlığı*; Altun dünyasında şərəf yarılır (B.Vahabzadə); *QEYRƏT* *lyina* görə boğulub qalib ("Ulduz").

ŞƏRQ – QƏRƏB *Şərqiñ* qızıl qəndili salan, onu yandırın (S.Rüstəm); Düşmen çəkilir *qərbə* perişan; Sən cəbhəni sükünetle yaranda (S.Rüstəm).

ŞƏRQLİ – QƏRBLİ Sizinlə birinci dəfə görüşdükde orijinal bir *şərqli* görmüş oldum (M.S.Ordubadi); Gənc qadın tam monası ilə bir *qərbli* qadın qiyafesini daşıyırı (M.S.Ordubadi).

ŞƏVƏ – AÇ Üzdən *şəvə* saqqalının xətti pozulmuş, çənəsindəki *ağ* tükərlər çoxalmışdı (S.Qədirzadə).

ŞİDIRİČİ – ARABİR Göz dolu nəvəziş daha yaxşıdır; Terifin *şədrigə* yağışlarından (S.Tahir); Mən *arabir*: qayğıların qayğısına dan bisirəm (M.Araz).

ŞILTAQ – SAKIT Xəyalat qucaqladı *hər şiltaq* dalğasını (S.Rüstəm); Kislovodskda sohər açılında hava *sakit* və aydın idi (M.Ibrahimov).

ŞILTAQLIQ – SAKİTLİK Bu naz, *bu şiltaqlıq*, *əbosdır*, *əbos* (S.Rüstəm); Döniz də bu *sakitlik* içində; Nəhəng mavı bir damla (R.Rza).

ŞİDDƏTLƏNMƏK – ZƏİFLƏMƏK Külək *şiddətləndi* (F.Sıxlı); Qan dövrəni *zəifləyir* (M.Hüseyin).

ŞİDDƏTLİ – ZƏİF *Şiddətli* vuruşma gedirdi (M.Hüseyin); *Zəif* gözlerino düşdükə

ŞİTLİK – CİDDİLİK

ışığı; Qamaşır... Kim bilir qəlbində ne var? (S.Vurgun).

ŞİMAL – CƏNUB Eyni gündə, cyni saatda *şimaldan* *cənuba* gedən qatar Mir Əlini gotirdi (Mir Celal).

ŞİMALİ – CƏNUBİ Siz do bu baroda *Canubi* və *Şimali* Azərbaycan xalqını xəbərdar etməli və eləhəzərə olan itaftorını təmin etməyə çalışmalısınız (M.S.Ordubadi).

ŞİMLİ – CƏNUBLU *Şimali* qardaşım, dincə sözümüz; Bölündü ikiyə tıroyım monim (S.Rüstəm); *Tobidən* no zövq alınsın *cənublu* qardaş (S.Rüstəm).

ŞİRİN – ACI Qızım, gol, qondı doğra, yeməkden qabaq biza bir yaxşı *şirin* çay verərsən, gəlinin şirəsini içərik (M.Ibrahimov); Qarını doydurdu, sonra *aci* çay istədi (Mir Celal).

ŞİRİN – ACI Sinəm qalın bir kitab kimi acı, *şirin* xatirələrə doludur (S.Qədirzadə).

ŞİRİNLƏŞMƏK – ACILAŞMAQ Getdikcə səhəbet *şirinləşdi* və ortaçıda məktəb qızı unuduldu (Çəmənzəminli); Elə bil ki, sonradan soğan daha da *acılaşdı* ("Ulduz").

ŞİRİNLİK – ACILIQ *Aclıqdan* yemək olmur, *şirinlikdən* tullamaq (Ata. sözü).

ŞİŞ – ALCAQ Tok bir göz qırpmışında *şış* dağları dündüz olur (S.Rüstəm); *Alçaq* dağda qar yağmaz (Ata. sözü).

ŞİŞ – YASTI O *şış* papaqlarını da qoyub qaçmışlar (S.S.Axundov); Bir-birinə söykinib *yasti*, çılpadı teplor (B.Vahabzadə).

ŞİT – CİDDİ Kołontair üzündə dəha *şit* bir tobassum oynadı (M.Ibrahimov); Yox. Boş səhəbet deyil, çox *ciddi* səhəbdir (M.Ibrahimov).

ŞİTLƏŞMƏK – CİDDİLƏŞMƏK Üzündəki təbəssüm bir az da *şitləşdi*, iri dodaqları qulağının dibinə qodor açıldı (M.Hüseyin); Sədrin üzü *ciddiləşdi* (İ.Əfəndiyev).

ŞİTLİK – CİDDİLİK Qızın birdən *şitliyi* tutdu (M.Ibrahimov); *Ciddilik* onun töbötü ilə bağlıdır ("Azərbaycan").

SOR – ŞİRİN Bu torpağın altında *sor* suları axır (M.Ibrahimov); *Şirin* aşına zohər qatma (Ata, sözü).

SORAN – ŞİRİN Axi, sən briqadırsın, bilsirən ki, Muğan torpağı *soran* torpaqdır (M.Ibrahimov); Üç ay qabaq qazılmış quyu bol, *şirin* su verirdi (Ə.Vəliyev).

SORGÖZ – NAMUSLU Sonra da İdriso dedim ki, bir de bu *sorgözü* eve buraxma (M.Ibrahimov); O vaxt heç kim sənə *namuslu* qardaş deməzdi (M.Hüseyn).

SUX – KƏDƏRLİ Sən de vaxti cavan idin, bizim kimi *sux* idin və şənlik edərdin (M.Talibov); Dinişləyirəm moyus, *kədərlə* (R.Rza).

SUXLUQ – QƏMGİNLİK İki il sonra o da *suxluqdan* düşmüş və attraksiondan qovulmuşdu (S.Qədirzadə); *Qəmginliyin* şərbətin dədan adamların damığında şəkerin şəhdi belə ilanın zəhərindən də acıdır (M.S.Ordubadi).

SULUQ – DİNC Nə vaxt deliləşib *suluq* salardım; Xəmir yoğurardı qulaqlarından... (S.Tahir); Əhməd *dinc* uşaqdır. Heç kəso korluq olmaz (S.S.Axundov).

SULUQLUQ – DİNCLİK Yoxdur daha *suluqluq* osla, baxız, İranda... (A.Səhhət); Xalq monimidir, bilirom, *dinclik* sevən xalq deyil (S.Vəliyev).

SULUQLUQ – SAKİTLİK Bir də eşitdim; bir aqsaaqlı kişi qışdırır: "Atana lənət, ay imam təzivsinə *suluqluq* salan!" (Ə.Haq-

verdiyev); Həlo həyətdə *sakitlikdird* (M.Ibrahimov).

ŞUMAL – KƏLƏ-KÖTÜR Bu *şumal* pöhrəni; bir vürga qəlem cəldi; ve qürurla dedi (R.Rza); Bu taxta *kələ-kötürdü*.

ŞÜBHƏ – İNAM Əlbette, *şübhəyə* düşmək olardı (S.S.Axundov); Yaşamaq olarmı *inan* olmasa (R.Rza).

ŞÜBHƏLNƏMƏK – İNANMAQ Yəqin uşaqlardan *şübhəlnəcək* (İ.Sixh); Axi mən *onan inanram* (C.Əmirov).

ŞÜBHƏLİ – İNAMLI Niyaz doğru deyir, çox *şübhəli* adam oxşayır (S.S.Axundov); Men de onların içindəyem; siz də; bu gün *inanlı*, sabah ümidi qəlbimiz (R.Rza).

ŞÜCAƏT – QORXAQ Əbədi *şöhrətə* yetirdi soni; Casarət, *şücaət*, kamal, ay Maral! (B.Vahabzadə); Vuruşda ehmalliq yaramaz, balaca *qorxaqlıq* və ya süstlükdə olurdum, min canın olsun, birini də salamat apara bilmeəsen ("Qabusnamə").

ŞÜCAƏTLİ – QORXAQ Fırıldardım daim könlün sixilməyan yerlərdə; Adım Almas, qorxu bilməz, *şücaətlə* bir övlad (A.Ildırım); Üzü uğrұma durmuşdum; *Qorxaq*, xəberin olmadı (M.Araz).

ŞÜURLU – AXMAQ Mən uşaqlıqda *şürlü* idim (M.Talibov); *Axmaq* kimi sən nə danışırsan (A.Məmmərdzə).

ŞÜURSUZ – AĞILLI Bunun kimi olmaz *şüursuz* adam (A.Şaiq); Albert *ağilli*, türkli və metanəlli bir çocuq idi (A.Şaiq).

Tt

TABE – MÜSTƏQİL Sayızsı uluzlar; nehayotsız foza; insan iradəsinə *tabe* deyil (R.Rza); Uç, Şəhər, *müstəqil* həyatın gözə! Qırılmaq bilməyən qanadın gözöl! (M.Müşfiq).

TABELİ – MÜSTƏQİL Tabeli mürəkkəb cümlədə baş cümələ *müstəqil*, budaq cümələ isə *tabelidir*.

TABELİ – MÜSTƏQİLLİK Bu sözü müstəsna *tabelik* ifadəsində deyib, ikiqat oldu (Mir Cəlal); Kəbin zəncirini boynuna salıb, ixtiyarını ebədi olaraq ona vermək hom öz *müstəqilliyyini* ittirəcəkdi, hom onun möhəbbətini soyudacaqdı... (M.Ibrahimov).

TAXMAQ – CİXARMAQ Geyin xara, geyin ipək; Boynuna *tax* daş-qasıları (S.Vurğun); Cibindəki kağızları çıxardı (H.Nadir).

TALAQ – NİKAH Bu saat *talağı* verib soni boşayacağam (S.S.Axundov); Usta Qafar, bu sözden sonra bu arvadın *nikahi* pozuldu (S.S.Axundov).

TAM – YARIMÇIQ Məsələ tam həll olundu. Hə, kapitan, sözüm *yarimçiq* qaldı (C.Əmirov).

TAMAHKAR – GÖZÜTOX O bilirdi ki, anası *tamahkardır* (İ.Fərzoliyev); *Gözütəx* adəmin müdrik göz yaşı; Qorxunun tikili binası – *insaf* (S.Tahir).

TAMAHKARLIQ – GÖZÜTOXLUQ Ancaq bini neçə vaxtdan sonra *tamahkarlıq* Baloglanı güç göldi (C.Əmirov); İnsanlığı yaxşı cəhətlər əley *gözütəxluqla* da bağlıdır ("Azərbaycan").

TANIMAQ – DANMAQ At minicisini *taniş* kimi (Ata, sözü) Ay İnci, guya mən evli olduğumu *danram*? (S.Rəhman).

TANIŞ – YAD Qaçın köhne bir *taniş* kimi salam verdi (S.Vəliyev); *Yad* adam gülümseməyə çalışdı (A.Şaiq).

TANIŞLIQ – YADLIQ Hər təzə *tanişlıq* ömrə açılan pəncərədir (S.Sərxanlı); Bilildilər ki, bu cöpərlər an dörin ayrılığın, yadlığın başlangıcıymış (M.Süleymanlı).

TAPINTI – İTKİ Bu *itki* anayçın ağır olsa da; Bu möğrur ananın aylırmaz başı... (S.Rüstəm); Bu mənim üçün təzə tapıntı idi (H.Nadir).

TAPMAQ – İTİRMƏK Uşaqlıqda məni *itärsyidələr*, dağda *tapardılar* (S.Vəliyev).

TAVAN – DÖŞƏMƏ Döşəmadan tavana qoşar, sükit var otağında (R.Rza).

TAY – CÜT Qatırının aksaq ayağı girsin sonin kor gözüəna, həlo o *tay* gözüvü də çıxartsın, töksün ovçuna (C.Cabbarlı); Sonin o *cüt* gözünə bir deşikdən çıxardaram (Ə.Qasimov).

TEZ – GEC Gec gəldi, tez öyrəndi (Ata, sözü).

TEZDƏN – GEC Arabacların biri ilə dənmişən səhər *tezdan* yola çıxdı (Mir Cəlal); Gec torpdəni (A.Şaiq).

TEZLƏŞMƏK – LƏNGİMƏK Onun məzuniyyətə çıxmazı, nedənsə *tezləşdi*. Onun gecikməsi işi də *ləngidirdi* (M.Ibrahimov).

TEZLƏŞMƏK – YAVAŞIMAQ Bir də ki, bu ancaq facioni *tezləşdirər...* (M.Ibrahimov); O gah yavaşır, gah borkıyır, gah da dayanaraq ora-bura boyanırdı (S.Rohimov).

TEZLİK – LƏNLİK Hərgah üz görəydi, bə *tezlilik* getməzdin (Ə.Vəliyev); İşin *longliyi* rəhbərliyi narahat edir ("Ulduz").

TƏBİİ – SÜNI Bizim pambıq sıfərişi qodurmanın azalması da *təbiidir* (Ə.Haqverdiyev); Bir içəri giron kimi Sordar Rəşid saxta töbəssən və *süni* bir möhəbbətli bizi qarşılıdı (M.S.Ordubadi).

TƏBİİLİK – SÜNLİK Bu *təbiilik* onlara daha gözəl bir görkəm verirdi (İ.Sixh);

TƏCİLİ – YAVAŞ

Onun bu horoktlarından bir *sünilik*, naşı bir hıyələrlik duyulurdu (Mir Colal).

TƏCİLİ – YAVAŞ Bodırzadə ilə Anar-bayevi *tacili* qərgahına çəqirdirdi (S.Qodir-zadə); *Cox yavaş* yeriyirdi.

TƏCRÜBƏ – NƏZƏRİYYƏ Mən bu xüsusiyyəti birca deñə sizdə *təcrübədən* keçirdim (M.S.Ordubadi); *Nəzəriyyə* təcrübəsin kordur ("Folosonin osasları").

TƏCRÜBİ – NƏZƏRİ Əziz əsərinin hem *nəzəri* cohatine, hem *təcrübə* tərefinə tamamile inansa da, yeno de üreyi sakit deyildi (Ə.Vəliyev).

TƏDRİCƏN – BİRDƏN Ürəyinin döyüntüsü *tədricən* artı ("Ulduz"); *Birdən* həkin başını qaldırdı (C.Məmmədov).

TƏDRİCƏN – QƏFİLDƏN Sifotindəki portlik *tədricən* yoxaldı (S.Qodirzadə); Nə dağlılar səni, nə kazak moni; *Qəfildən* atoş, gülleyi tutmaz (M.Rahim).

TƏHLÜKƏLİ – RAHAT Məgər mən *təhlükəli* bir iş görürüm? (İ.Şixli); *Rahat* işdir, omdan adama zərər gölməz.

TƏHLÜKƏSİZ – QORXULU Hadiso *qorxulu* deyil, *təhlükəsizdir*, ötüb keçər ("Ulduz").

TƏK – BİRĞƏ Badam xalxa *tək* qalmışdı (M.Hüseyin); Onlar *birgə* ayağa qalxdılar (C.Əmirov).

TƏK – CƏM Xüsusi və mücerred mənalı isimlərdən başqa bütün isimlər kəmiyyət etibarılı *tək* və *cəm* olur ("Müasir Azərbay-can dili").

TƏK – CÜT Ancaq *tək* yox, *cüt* geleçəyim, ana! (S.Qodirzadə).

TƏKBƏŞINA – BİRĞƏ Burada *təkbaşına* gezim, dolanım; Sabahi düşünüm, dünəni anim (H.Hüseynzadə); *Birgə* işin səmərəsi yaxşı olur.

TƏKBƏTƏK – BİRĞƏ Uşaqlarla *tək-bətək*; Salamlışüp göründü (C.Comil); Hamisi *birgə* oturub durardı ("Azərbaycan").

TƏKBƏBÜRLÜ – TƏVAZÖKAR – Ah, siz yeno de *təkəbbürlü* və möğrurşunuz

TƏLƏBKAR – SƏHLƏNKAR

(M.Ibrahimov); O, *təvazökar* və mədəni bir şəxs idi (Ə.Əbülləheson).

TƏKƏBBÜRLÜK – TƏVAZÖKAR-LIQ Bu toğyrirdə Nuraddin bir o qədər qom çəkmirdi. Çünkü tobötində *təkəbbürlük*, teşəxxüslük yox idi (S.S.Axundov); Ay pür olmuş, mon başa düşürem ki, siz *təvazökarlıq* edirsiz (İ.Ferzeliyev).

TƏKLƏMƏK – BİRLƏŞDİRMƏK Mirzo Məlik eli düşünürdü ki, Yedulla hıyələ işledib onu *təkləmək* istəyir (C.Əmirov); Sonra *birləşdirməyə* can atıldılar ("Azerbaiyban").

TƏKLƏMƏK – CÜTLƏMƏK Son dövrlərde büro üzvləri sehənlər kolxoz sədrini *təkləmisi*dilar (V.Babani); Ayaqlarını cütləyib balaca Lidanın önündə dayandı (İ.Şixli).

TƏKLİK – CÜTLÜK *Təkklik* de mənə ol verməz (Ə.Haqqverdiyev); Məsoləni *cütlükda* həll etmək olar.

TƏQSİR – BƏRAƏT Ancaq inanın ki, monim heç bir *taqsırın* yoxdur (C.Əmirov); Artıq *bəraət* qazanacağına əmin olan Rantik sevdini (C.Əmirov).

TƏLAŞ – SEVİNC Belə bir *təlaş* içərisində sahibimin qızını xatırladım (M.Talibov); Hər natiqin parlaq sözü bir *sevincin* dəryasıdır (S.Vurğun).

TƏLAŞLA – SAKITCƏ Həlimə *təlaşla* soruşdu (C.Əmirov); *Sakitcə* sualların danişığına qulaq asar (İ.Şixli).

TƏLAŞLI – RAHAT Aciz, *təlaşlı*; Qızçıqz titredi, gözleri yaşı (M.Rahim); Ona goro ki, men səndən arıqam, darisqal keçidən *rahat* aşaram (S.Qodirzadə).

TƏLƏB – XAHİŞ – Sübhəsiz haqlısan *tələbində* sən; Söyle no etmək ki, dağılır Vəten (S.Vurğun); *Xahiş* edirəm, dormansönlər sehər golşınlar, özünlə işləyecəklər (Ə.Vəliyev).

TƏLBƏKAR – SƏHLƏNKAR Profes-sorular hor bir *tələbəye* çox *tələbkar* yanaşırılar (M.Hüseyin); *Səhlənkər* adamdır, onu nəzarətsiz qoymaq olmaz ("Ulduz").

TƏLƏBKARLIQ – SƏHLƏNKARLIQ

TƏLƏBKARLIQ – SƏHLƏNKARLIQ *Tələbkarlığım* ürəkdən sevdim (G.Hüscyngölü); Elə onun *səhlənkarlığı* noticəsində təmizləşməni şəkiləde qura bilmirik.

TƏMİZ – ÇIRKİN Sərtib *təmiz* adamdır, Serhong *cırkın* (M.Ibrahimov).

TƏMİZ – ƏLİƏYRİ Bu heyvanları Qaraçaya ram edən onun sado və *təmiz* qolbidir (A.Şaiq); *Əliyri* adamı bir gün fermada saxlamayacağan (M.Ibrahimov).

TƏMİZLİK – ÇIRKLİLİK Ağla gol-møyən bir *təmizlik* göza çarparı (Çəmənzəməlini); *Çirklli* üst-başından ballidir ("Azərbaycan").

TƏMKİNLİ – KƏMHÖVSƏLƏ Vera çox *təmkinli* qadın idi (İ.Şixli); Nə *kəmhövsələ* qızsan (C.Əmirov).

TƏNBƏL – QEYRƏTLİ Tez gol, *tənbəl* oğlu *tənbəl* (S.S.Axundov); *QEyrətlı* kişi arvada ol qaldırıd (İ.Şixli).

TƏNBƏLLƏŞMƏK – İŞLƏMƏK ...Elə *tənbəllaş* ki, siyan görəndə do gözünü açır (M.Ibrahimov); *İşləmək* vərdişdən asıldır (Ə.Vəliyev).

TƏNBƏLLİK – QOÇAQQLIQ O gülərok: "Tənbəlli" atsan, yaxşı olar, öyrənsən, *gələrem*" – dedi (A.Şaiq); Sifotindən baxanda *qoçaqlıq* yağır (Ə.Haqqverdiyev).

TƏNƏZZÜL – TƏRƏQQİ Hacı Nəsirin ticarət işləri *tənzüzl* etməyə, yavas-yavas var-yoxu olından çıxmaga başlıd (S.S.Axundov); Şəhərə hor bir *seyrəqqi* tapmışdı, dəyişmişdi, abad olmuşdu (Çəmənzəməlini).

TƏNHA – QOŞA Sonsızlayıb yamaca *tənha* dayanmış qovaq (R.Rza); Onlar *qoşa* dayanıb kəndə tamasha edərdilər ("Ulduz").

TƏNHALIQ – BİRLİK *Tənhalıq* və ümidişizlik qorxusundan xilas elədi (İ.Ibrahimov); *Birlik* yaxşı şeydir (M.Ibrahimov).

TƏNQİD – TƏRİF – Dünən oynanılan operettanın *tənqididir* (Ə.Haqqverdiyev); *Tərif* həm de ikişəlin on tündündür (F.Körəməzadə).

TƏNTİK – SAKIT Müdirin meşəyən *təntik* golmoyının sobəsi Bağıra indi çatdı

TƏRBİYƏSİZLİK – MƏDƏNİLİK

(İ.Molikzadə); Yuxarı *sakit* qalxdı (S.Qodirzadə).

TƏPƏ – DÜZ *Düzələr* naxırı, *təpələr*, yamaclar sürülüydü (M.Süleymani).

TƏPƏ – DÜZƏNLİK Xülasa, soherin açılması ilə *təpələr* və *düzənliliklər*, otlagalar və çəmənliliklər, bir-birindən seçilməyə başlıdı (M.Talibov).

TƏPƏRLİ – TƏNBƏL Rüstəm kişi *təpərlə* adam idı (M.Ibrahimov); *Tənbəl* qızdır, İsləmək, oxumaqla arası yoxdur ("Azərbaycan").

TƏPİMƏK – YAŞLAMAQ Onun dodaqları *təpimidi* (İ.Şixli); Dorvis handan-hana özüne goldı, bir udum çay aldı, boğazını *yaşlaşdı*, yeno danışmağa başlıdı (A.Divan-bəyoglu).

TƏR – KÖHNƏ Üfüqdə qızaran *ter* çiçəklər; Sonomi çox gördü tale, mənəm? (H.Hüscyndə); *Köhnə*, bozarmış şalvar geymişdi (S.Qodirzadə).

TƏRBİYƏLİ – ƏXLƏQSİZ Bilqeyis olduqca mehribən və *tərbiyəli* bir qız idi (A.Şaiq); Yalan danışma, *əxləqsiz* (S.Qodirzadə).

TƏRBİYƏLİ – SIRTIQ Balalar özündən də *tərbiyəlidir* (Ə.İsayev); Əvvəldən də bu *sırtıq* muzdurdan gözüm su içmirdi (M.Ibrahimov).

TƏRBİYƏSİZ – ƏDƏBLİ Borcumzadur, Vəton hor sahədə omr etsə bizo; Qoymayın *tərbiyəsiz* kimsoni, hodyan oxusun! (Ə.Vahid); Qadının qarşısında iyimi beş yaşı və kisiyilo məxsus xüsusiyyətlərin hamisini mənimməsim gözlə, yaraşlıqlı, *ədbili*, məlumatlı və modən bir gənc oturmuşdu (M.S.Ordubadi).

TƏRBİYƏSİZ – NAMUSLU Yaxşı, qızım, ancaq bunu bil ki, quldurlar elmsiz, *tərbiyəsiz* tayfadan çıxırlar (S.S.Axundov); *Namuslu* və çalışsanları işə camaat çox sevir (Ə.Vəliyev).

TƏRBİYƏSİZLİK – MƏDƏNİLİK Uşaqlarımızın *tərbiyəsizliyinə* ağlamaq

TƏRƏFDAR – ƏLEYHDAR

läzmdir (Ə.Haqverdiyev); Həddindən artıq mədənlilik göstərirdi.

TƏRƏFDAR – ƏLEYHDAR Namızodın tərəfdar və əleyhdarını müyyən etmək üçün komissiya ayrıldı ("Jurnalist").

TƏRƏFDARLIQ – ƏLEYHDARLIQ Dünən xəlifa tərəfdarlığı ilə xoşbəxt hesab edilənlər, bù gündən dünyasına on böyük adamlarıdır (M.S.Ordubadi); Onun əleyhdarlığı hor kəso bəlli idi ("Ulduz").

TƏRGİTMƏK – ALIŞMAQ Müxtəlif vasitələrə ol atdırı, birtəhər idarənin yolunu ona tərgitdir (İ.Ferzoliyev); Xeyr, Həlimə xanım, mən həmişə gördüyüüm deməyə alışmışam (C.Əmirov).

TƏRİF – SÖYÜŞ Həmişə də tərifinizi eçidib sevinirəm (S.Qədirzadə); Söyüdüür hor zaman bizim payımız (S.Rüstəm).

TƏRİFLƏMƏK – ACIQLANMAQ Qoçəli bir neçə dəfə də Qulu ilə görüşüb onu təriflədi (İ.Ferzoliyev); Sənə kimso acıqlanırsın, Sevil (C.Cabbarlı).

TƏRİFLİ – DANLAQLI İndi gördünüm tərifli atan nə iş tutub? (İ.Şixli); Danlaqlı üzünü görmə, ondan hər dəqiqə söyüş eşitmək olar ("Azərbaycan").

TƏRPƏNİŞ – SÜSTLÜK Onun üz-gözündən tərpəniş yox, süstlük görünürdü.

TƏRPƏŞMƏK – SÜSTLƏŞMƏK Başı açıq idi, uzun, qara hökükləri ayrıca bir canlı kimi gərdənində yumşaq-yumşaq tərpəşirdi (M.Süleymanov); Yaman süstləşmişdir, bu, yörəngülüğünün əlaməti idi ("Azərbaycan").

TÖRS – AVAND Çalış ki, tərs yerindən yox, avand yerindən tutasın (M.Ibrahimov).

TƏRS – DÜZ Tərs adamdır, amma düz adamdır (M.Ibrahimov).

TƏRSİNƏ – DÜZÜNƏ Ancaq indi işlər tərsinə dönmüşdür (İ.Şixli); Düzünə baxsan, anam toyuq-cüço sevmir (M.Ibrahimov).

TƏRSLİK – DÜZLÜK İşin tərsliyindən yolun yarısında maral bündöyril qışını sindirdi

TIKİLƏMƏK – YIXILMAQ

(S.Sorxanlı); Düzlükdə mahaldə ona tay tapılmaz (M.Ibrahimov).

TƏRTƏMİZ – CİRKİLİ Hoyot elo süpürürəm ki, ayna kimi tərtəmiz (M.Hüseyn); Məktub çox cirkili idi (Ə.Veliyev).

TƏSADÜF – ZƏRURƏT Gör no xoş təsadüfdür (S.Veliyev); Zərurəti dörk etməyinco; Gedirik, gedəcəyik; darisqlıdan keçə-keçə (R.Rza).

TƏSDİQ – İNKAR Şəhadət haqqdan başqa hor şeyi inkar etməyin delilidir, namaz bəndoliyi iqrar etmək üçün sidqə deyilən söz, oruc işa Allah-taalaaya verilən vedi təsdiq təsdiq (Qabusun-nâz).

TƏŞVİŞ – RAHATLIQ Sifatində dərhal təşviş ifadesi göründü... (S.Veliyev); Vəziyyət yaxşıdır, rahatlıqdır (S.Qədirzadə).

TƏVAZÖKAR – LOVĞA O çox az danişan və təvəzökar adəmdı (S.Veliyev); Elə buna görə də bezen lovğa, özündən razı, qeyri-səmimi şəxslər böyük vəzifə tutur (İ.Talibov).

TƏVAZÖKARLIQ – LOVĞALIQ Təvəzökarlıqına söz ola bilməz (Anar); Bu lovğalıq pambıq yiğimi və tədarükü vaxtı özünü daha aydın göstərdi (Ə.Veliyev).

TƏZADLI – AYDIN Beləcə təzadlı fikirlər və xoş xəyallarla irəlilədikcə üfüqlər qovuşurdu (M.Ibrahimov); Hava aydın, gəyürün üzü açıq idi (M.Ibrahimov).

TƏZƏ – NİMDAŞ Təza palter bir ay da; Dönməz idi öynində (İ.Tapdıq); Kimi içi yun isti çəkmələrdə, kimi nimdaş keçə ayaqqabırlarda idi (M.Ibrahimov).

TİKİLİ – SÖKÜK Köynəyin tikili qoluna, sökük çıynıne bax, nəticə çıxart ("Ulduz").

TIKLİMƏK – SÖKÜLMƏK O hisli daxmacıq söküldü bu gün (S.Vurğun); İclas üçün kənddə klub tikilir (Ə.Veliyev).

TIKLİMƏK – YIXILMAQ – Kəndə no üzəl çıxmış, ay evin tikilsin (Ə.Veliyev); Ev yixinan evi yixılar (Ata. sözü).

TİTRƏK – SAKİT

TİTRƏK – SAKİT Qızlarına söyleyirdi, titrək, boğuq bir səsle (R.Rüstəm); Sakit bir avazla oxumağa başladı.

TİTRƏMƏ – QIZIŞMA Həkimin bədənində titrəmə düşdü (Ə.Haqverdiyev); Canina qızışma goldı (M.Hüseyn).

TİTRƏMƏK – İSİNİMƏK Əziz səhəbet zamanı gőrdü ki, Gülsabah titrəyir (Ə.Veliyev); İkiçi keçdi, peçin yanında oturdu, isindı ("Ulduz").

TOX – AC Biri acdır, biz toxuq (M.Tahibov).

TOXLUQ – ACLIQ Acliq insanı hər şeyə məcbur edir (Çəmənzəminli); Toxluq mənim təxəyyülmü hərəkətə götürdi (M.Talibov).

TOXTAQ – TƏNTİK Özünü toxraq saxla, budur, camaat qayıdır (Ə.Haqverdiyev); O titrik veziyetdə içəri keçdi (H.Nadir).

TOXTAMAQ – KARIXMAQ Amma ürəyin yena do toxtamır (Ə.Haqverdiyev); Səriyyə əvvəl karıxdı, sonra özünü ələ aldı (Ə.Babayev).

TOPA – DAĞINIQ O yanda dağlar, bulud topası kimi; ağappaq (R.Rza); Yumşaq gecələr, dağının saçları; geridə qaldı (R.Rza).

TOPA – SEYRƏK Generallar kimi uzun, topa blişləri... var idi (Mir Cəlal); Oradakı seyrek ilduzlar soyuq bir parıltı ilə göz qırıplar (M.Ibrahimov).

TOPLAMAQ – DAĞITMAQ Qarışqalar özlerin yem toplayırlar, decəl uşaqlar golib dağıtdılar.

TOPLAŞMAQ – DAĞILIŞMAQ Di gol toplasaq o çəmənzəra; Ozanlar səs salınsın uzaq dağlara (S.Vurğun); Gecədən bir xeyli keçmiş onlar dağılıyıllar ("Azərbaycan").

TOPLU – DAĞINIQ Sabırın əsərləri oşra yaxın bir müdəttib ərzində toplu şəkildə ana dilimizdə döfələrlə çap olmuş, rus, fars və digər xalqların dillərinə tərcümə edilmişdir (M.Məmmədov); Qüdərət də, möhabbat də, mətanət də özünson; Yiğdın dağıqı güləlleri, bir cəm kimi, göldin (X.Rza).

TÖKMƏK – DOLDURMAQ

TORAN – DAN Toran qovuşurdu... (M.Süleymanov); Qəlbində hor çinlinin gün doğar, dan söküller (S.Rüstəm).

TORAN – SÜBH Bildik, olımkızdır bizim sübhün açarı (S.Rüstəm); Toran qarışırı.

TOTUŞ – ARIQ İlənboğan vaxtındır; O totus əllərinin; Boğ demir lülələri; Bu əfi "güləlləri"; Ehtiatalı ol; Qurbanın olum!.. (N.Kosomonii); Ariq üzünü seyrək tük basmışdı (S.Qədirzadə).

TOY – XEYRAT Toy monim, xeyrat babamın (Ata. sözü).

TOY – VAY Toy günüñü qoyub, vay günüñü oynayır (Ata. sözü).

TOYLUQ – YASLIQ Toyluq qoçlar xıalandı, qulplu qazanlar asıldı (M.Süleymanov); Yaslı paltarımı artıq atmışdır ("Azərbaycan").

TOYSUZ – VAYSIZ Toysuz ev tapılar, vaysız ev tapılmaz (Ata. sözü).

TOZANAQLI – TƏMİZ Xəzərini xoşla-mırı; yaman hay-külyü, tozanaqlıdır (R.Rza); Həyat-baca təmiz vo soliqlı idi.

TOZLAMAQ – TƏMİZLƏMƏK Toz-lama həyəti, su sep, süpür ("Ulduz"); Külək elektrik silgici kimi, bir anda təmizlədi dünənin tavanını (R.Rza).

TOZLU – AYDIN Küləklə və tozlu bir payız axşamında Qumru ağlayır (Mir Cəlal); Aydin bir yaz sahərində durub yola baxırı.

TOZLU – TƏMİZ Bu galən kişilərin tozlu, cırkı ayaqları çox adamın ürəyindən təmizdir (Ə.Haqverdiyev).

TÖHMƏT – MÜKAFAT Ulduzun səsində mənə qarşı töhmət və şikayət vardi (M.Ibrahimov); San onların yerini mənə de, çox böyük mükafat alırsan (M.Ibrahimov).

TÖKMƏK – DOLDURMAQ Golin, tükün, bu daşı etəyinizdən yero (S.Rüstəm); Şirölli, mollanın piyalosunu doldur (S.S.Axundov).

TÖKÜLMƏK – DOLMAQ

TÖKÜLMƏK – DOLMAQ Sel kimi töküldü göydən yağışlar (S.Vurğun); Həmin bu otığımız qonaq ilə doludu (S.S.Axundov).

TÖRƏMƏ – İLKİN Bağır Dədə palidı bu meşənin ulu ocdadı hesab eləyirdi, fikirloşıldı ki, bu meşənin bütün ağacıları Dədə palidin törəmələriddi... (İ.Melikzadə); Xəcalot! Utanmaq! Namusun, arm; *İlkın* meyvəsindir... Umma son ondan! (B.Vahabzadə).

TURŞ – ŞİRİN Bir az cılıxa şor, bir eymədə turş qatıq göndərməmişdi (Ə.Vəliyev); Bu suyun rənginə, dadına baxın. Nə qəder duru, na qədir sırindrir (Ə.Vəliyev).

TURŞMƏZƏ – ŞİRİN Maya turşməzə ve meyxəs almanın dişına çəkəndə Zeynəb galib oturdu (M.Ibrahimov); A bala, ye, şirin almındır (Ə.İsayev).

TURŞULU – ŞİRİN Hələ bunun turşulu dolması var (S.S.Axundov); Nə sırindrir xoş nəfəsin; Perde-perde axan səsin (R.Rza).

TURŞULUQ – ŞİRİNLİK Meyvenin turşuluğu və ya şirinliyi yeyilən zaman bilinər ("Ulduz").

TURŞUMAQ – ŞİRİNLƏŞMƏK Dünənki xörəklər günün qabığında qalıb turşumuşdu (M.Süleymanov); Buradan serin meh golür, içəridə yatanların yuxusunu daha da şirinləşdirirdi (Ə.Vəliyev).

TUŞ – YALAN Fali tuş çıxdı (M.Hüseyn); Olmək yalan deməkdən yaxşıdır (M.Ibrahimov).

TUTQUN – GÜNƏŞLİ Hava bu gün sehərdən tutqun idi (S.Vəliyev); Hava o

TÜPÜRMƏK – YALAMAQ

qədər xoş, o qədər mülayim və güñaylı idi ki, dorhal bir yüngüllük hiss etdi (M.Ibrahimov).

TUTQUNLUQ – AÇIQLIQ Bir tərefəndən Nazlinn tutqunluğu, bir tərefəndən de evyandakı istilik Bağırı tontitmişdi (İ.Melikzadə); - Dədə, gəyün sağ üzü buludlu, sol üzü açıqlıq (M.Süleymanov).

TUTMAQ – BURAXMAQ Quzğun cumdu, ovunu elə göydəcə tutdu (S.Qədirzadə); Qışın olindən buraxdı (S.S.Axundov).

TUTULMAQ – AÇILMAQ Hava gah açıldı, gah da tutuldu. Lakin bir damcı da göydən düşmədi (H.Hüseynzadə).

TÜFEYLİ – ZƏHMƏTKEŞ Tüfeylili heyatdan ol çök, adam ol (C.Əmirov); Zəhmətkeşdir, işsiz dura bilmir ("Azərbaycan").

TÜKLÜ – QIRXIQ Üzü tüklü idi (S.Qədirzadə); Yaş elini qırxiq başına çəkdi (İ.Sıxlı).

TÜND – MÜLAYİM Xasiyyətim tünddür (C.Əmirov); Gözel xasiyyəti var, mülayim arvaddır (S.Qədirzadə).

TÜNDMƏCAZ – MÜLAYİM Mənim erim bir qəder tündməcazdır (Ə.Haqverdiyev); Mənim dostum mülayim adamdır.

TÜNLÜK – SEYRƏKLİK – Evdedirler, yaman tünlikdür (M.Ibrahimov); Qatarda seyrəklilikdir.

TÜPÜRMƏK – YALAMAQ Vəkil hirs içinde tüpürdü (M.Süleymanov); Kişi tüpür-düyünü yalamaz (Ata. sözü).

UC – ORTA

Uu

UC – ORTA Hələ bu nə ucudur, nə ortası, çox şey görəcəksen (Ə.Haqverdiyev).

UC – SON Bağının ucunu ağızına alıb çeyneyirdi (İ.Sıxlı). Gözlerimin qanadı; Söndürdün son ulduzu... (R.Rza).

UCA – ALÇAQ Alçaq uçan ucaya qonar (Ata. sözü).

UCA – GÖDƏK Biri boyda gödəkdi, biri xeyli ucaydı (M.Rahim).

UCABOYLU – BALACABOYLU Anam deyər ki, onların məktəbində balacaboylu uşaqları qabaqda, ucaboyluları daldə oturdurlar, müəllimin yazdığını gərək hamı görsün (M.Ibrahimov).

UCADAN – ASTADAN Bu sözlərdən qaşı çatalan zabit öz batıq səsi ile bir az da ucadan xəber aldı (M.Hüseyn); Mayus halda bir neçə dəfə kirip çıalarq, ona baxıb susdu, sonra astadan soruşdu (S.Qədirzadə).

UCALIQ – BALACALIQ Dostunun boyca ucalığına həsəd apardı ("Azərbaycan"); Səmed öz boyunun balacalığından birinci dəfə heyifləndi (M.Ibrahimov).

UCALMAQ – ENMƏK Arzu göylərindən qoşa ucalmaq; Durubsan ulduzzalar sırasında sen (S.Tahir); Ağılların uğurumuna üttü çəkməli; Üreklerin zülmetinə enmək istədi (M.Araz).

UCQAR – YAXIN Gələrəm dalınca bir ucqar bağ; O sekir arxayıν yaşıl otlaga (M.Rahim); Yaxın bir yerde görüş təyin etdilər ("Ulduz").

UCUZ – BAHĀ Lap ucuz verirəm, al, baha qiyməte sat (S.Vəliyev).

UCUZ – BAHALI Artezian quyusu hem ucuz başa gelər, hem də həmşolikdir (Ə.Vəliyev); Düzü, ən bahalı paltar geyində; Mən belə ürekden sevinməmişdim (C.Novruz).

UCUZLAŞMAQ – BAHALAŞMAQ Şirindir sonotin, şerin neməti; Lakin ucuz-

laşmış onun qiyməti (S.Vurğun); Xarici ölkələrdə qiymətlər günü-gündən bahalasılır.

UCUZLUQ – BAHALIQ Ucuzluqda alicinin, bahalıqda satıcının üzün gələcək (Ata. sözü).

UCMAQ – ENMƏK Ona elə gəldi ki, uçur, günəşdir, küreyini yandırın (R.Rza); Qalxıqça qatar, buludlar endi yavaş-yavaş (R.Rza).

UCMAQ – QONMAQ Öyünməyin, sizdən daha uzaqlara uçurug; Sevinclər könülmə qondu quş kimi (S.Rüstəm).

UCUQ – ABAD Xülasə hər iki oğru yaxınlıqdakı ucuq hasardan aşdır (M.Talibov); Buranı abad edə bilməzdilərmi? (S.Qədirzadə).

UCUQ – TİKİLİ İndi mən qalan ancaq bu ucuq daxmadır (S.S.Axundov); Neçə tikili evlər yarımcıq qalıb.

UCULMAQ – TİKİLMƏK Uçulacaq o bir gün zərbəmizlə kökündən (S.Rüstəm); Birmərtəbeli, dördkünc məktəb binası hər tərəfi açıq bir meydançada tikilmişdi (M.Ibrahimov).

UCUNMA – QIZİŞMA Nəhayət, üçünma tez def oldu (Ə.Haqverdiyev); Birdən bödəndən qızışma hiss etdi, tərədi ("Ulduz").

UCURMAQ – QURMAQ Beledir insan, bir yandan uçur, bir yandan qurur (S.Vurğun).

UCURMAQ – TIKMƏK Özün yaxşı bilirsin ki, man istədimi tıkarım və tikdim; Dər bilər gəzə bilmir, şumda şıllaq atır (Ə.Haqverdiyev).

UCURUM – DÜZ Yolun aşağısı ucurum idi, dibindən çay axırdı (Çəmənzəməlli); Düz yerde gözə bilmir, şumda şıllaq atır (Ata. sözü).

UCUŞ – ENİŞ Toyuğun ucuşu zibilliyo qodar olar (Ata. sözü); Təyyarənin eniş vaxtı yaxınlaşır.

ÜÇURLU – AĞIR

ÜÇURLU – AĞIR – Oğlum, ayağın uğurludur (A.Şaiq); Qonşunun ayağı *ağr-*dir (M.Hüseyin).

ÜÇURLU – MÜVƏFFƏQİYYƏTSİZ Polkovniki onlara uğurlu yol dilöyib getdi (S.Qədirzadə); *Müvəffəqiyətsiz* tamaşa idi.

ÜĞURSUZ – MÜVƏFFƏQİYYƏTLİ Çox uğursuz adamdu (M.Hüseyin); Sofəriniz müvəffəqiyətlidir (*"Ulduz"*).

ULU – MÜASİR Qəbul et hayatın *ulu* sosunu (S.Sorxanlı); *Müasir* Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri S.Vurğundur.

ULUQLUQ – MÜASİRLİK Bu saat oedulañın ululuguñu aparib Nuhu çıxaracaqdır (S.S.Axundov); B.Vahabzadonın başqa kamil cəhətlərindən biri da odur ki, şair öz əsərlərində tarixi *müasirlilik* qədər yaşıda bilir (C.Aytarov).

UNUTMAQ – XATIRLAMAQ Yeno her şeyi *unutdu* (Mir Cəlal); Pori xala bir az da casaroltlonı, müslümlərin xahişini *xatırladı* (M.Ibrahimov).

USTA – ŞAĞIRD Man iyirmi ilin *ustası*, son iki ilin *şağırdısan* (Mir Cəlal).

UŞAQ – BÖYÜK Uşaq, *böyük* hamı bir-birino qarışmışdır (Mir Cəlal).

USAQLAŞMAQ – QOCALMAQ Elə qocaldıraqa *uşağlaşır*; Mənim qoca anam *qocalar* hər gün (C.Novruz).

USAQLIQ – BÖYÜKLÜK Bir dəfə o, *uşaqlıq* xatırələri ile bağlı olan bir kənddə işləmişdi (S.Vəliyev); Yaşa *böyükliyü* mənim qarşımı kosdi (*"Ulduz"*).

USAQLIQDA – QOCALIQDA *Uşaq-*ında mani itirşyidilər, dağda tapardılar (S.Vəliyev); Elə indi, *qocalıqda* da şürun vardır (M.Talibov).

USAQLIQDAN – QOCALIQDAN Cimnaz, *uşaqlıqdan* gülmədi baxım (S.Rüstəm); Ləp *qocalıqdan* da uzaqlaşır o (C.Novruz).

UZUNSOV – GÖDƏRƏK

UTANCAQ – SIRTIQ Adılo bir qədər utancaqdır (C.Əmirov); *Sırtıq* usaqdır, üz vermə (*"Ulduz"*).

UTANCAQLIQ – SIRTIQLIQ At bu utancaqlığı, qoy golsin eşqin dilo (S.Rüstəm); Böyük oğlan olsa da, *sırtıqlığından* ol çökəmeyeib.

UTANMAQ – SIRTIQLAŞMAQ Xan mondon *utanır*, çəkinir bir az; Mon getsəm, qırğıñın hesabı olmaz (S.Vurğun); *Sırtıqlaşıb*, özünüüz biabır etməyin.

UYDURMA – DOÇRU Bunlar hamısı *uydurmadır* (M.Ibrahimov); *Doçru* sözün boyu qıldıñ nazikdir (Ata.Rza).

UZAQ – YAXIN Bura *yaxın, uzaq* ellər axıñış gölmüşdür (S.Qədirzadə).

UZANMAQ – QALXMAQ Bir xəstə uzannıñ yerdə üst-başı açıq (S.Rüstəm); Gülşən söz alıb ayağa *qalxdı* (Ə.Vəliyev).

UZUN – QISA Gah *uzun* olur bu yol; gah qisa (R.Rza).

UZUNBOYLU – QISABOYLU *Uzunboylu*, ariq bir adam ona doğru gəldirdi (A.Şaiq); ...Cibgirin *qisaboylu*, ariq bir oğlan olduğunu, bu gəncə qətiyyən oxşamadığını bilsər (C.Əmirov).

UZUNDRAZ – GÖDƏRƏK Yasıl önlükli, sərisin gursaçı, *uzundraz* bir oğlan qapıda göründü (*"Azərbaycan"*); O boyca *gödərəkdir* (*"Azərbaycan"*).

UZUNLUQ – QISALIQ Sanki səngərin *uzunluq* və dərinliyini ölçürdü (M.Ibrahimov); Yolun *qisalığı* səhəbətimizi yarımcı qoydu.

UZUNSOV – GÖDƏRƏK Yağış mənimlə gedir; yumru, *uzunsov* damcıları; hopub qatar pəncərosino (R.Rza); *Gödərək* oğlan yerindən icazəsiz söz atdı (I.Əfəndiyev).

ÜFUNƏTLİ – ƏTİRLİ

Ü Ü

ÜFUNƏTLİ – ƏTİRLİ Bu *üfunətli* mühiñden qurtarmağınız qeyri-mümkündür (M.Talibov); Mögr insanın yaxşı bir musiqi parçasını dinləmək, *ətirlili* bir gülüstən becmorm arzuları dorunu bir ehtiyacdan doğmur? (M.Ibrahimov).

ÜMMAN – DAMLA O, kiçik *damlada* bir *ümmən* görür (B.Vahabzadə).

ÜMUMİLİK – XÜSÜSLİK Adın *ümumiliyi* vo ya *xüsüsiliyi* oysanın ümumi vo ya *xüsusi* olması ilə bağlıdır.

ÜRƏFA – AVAM Şərəbin nəyi biz *ürafə* üçün deyil, *avam* üçündür (S.S.Axundov).

ÜRKƏKLƏNMƏK – QƏHƏRLƏNMƏK Sərvinəzin sözü Poladı hem *ürkələndirdi*, hem də *qəhərləndirdi* (Ə.Vəliyev).

ÜRƏYİAÇIQ – QƏLBİQARA Səriyyəçox *ürəyiaçıq* qız idı (I.Əfəndiyev); Hor *qəlbicəra* nakes ilə cəyləne *ülfət* (S.Ə.Sirvani).

ÜRKƏK – CƏSARƏTLİ O, ortaböyüy, *ürkək* baxıñı, mütonasib bedənli, yarasıqlı qadın idı (M.Ibrahimov); Bunun üçün adamda ürk lazımdır; *Cəsarətli* və təmiz ürk (M.Ibrahimov).

ÜRKƏMK – CƏSARƏTLƏNMƏK O elə evvəldən qadından *ürkərdi*. Mirzə bir az da *cəsarətləndi* (Mir Cəlal).

ÜST – ALT Altın həsir, *üstün* həsir, yat ki, yetim, torlöyosen (Ata.sözü).

ÜSYANKAR – SAKIT Onların hər ikisi *üsyankardır* (M.Hüseyin); ...Anketovdan başqa beş-alrı nəfər üzütyola, *sakit* bağça usağı var idı (Mir Cəlal).

ÜZ – ARXA Son qaranlıqha *arxa* çevirir, işığa üz tutursan (S.Qədirzadə).

ÜZBƏÜZ – DALDALA Stulu çəkib *üzbəüz* oturdu (M.Ibrahimov); Onlar küsüllü idi, *daldala* dumrusular (*"Azərbaycan"*).

ÜZDƏKİ – DİBDƏKİ Mən otağın *dibdəki* hər iki küçünү *qazdım*, heç no yoxdur (C.Əmirov); *Üzdəki* ottarı kökündən çıxartmaq lazımdır.

ÜZÜYOLALIQ – TƏRSLİK

ÜZDƏN – DƏRİNDEN *Üzdən* özünü elə aparırdı ki, guya onları ürəkdən istəyondır (*"Azərbaycan"*); Gülsabah Əbilin gözlerinə baxış *dərindən* köksünü ötrüdü (Ə.Vəliyev).

ÜZDƏN – DİBDƏN *Üzdən* duru, *dibdən* bulanlıq bir göl (M.Ibrahimov).

ÜZGÜN – SAZ Güllərə göz yaşından islanmış tüli dorhal buraxdı, *üzgün*, boğuq bir soslu dedi (C.Məmmədov); Canı *sazdır*, hələ xastalı bilmir (*"Ulduz"*).

ÜZGÜNLÜK – SAZLIQ Bayaqçı *üzgünlük* yox oldu (İ.Sıxlı); Onun *sazlılığı* üzündən, hərəkətdən de oxumaq olur.

ÜZLÜ – ASTARLI İki gün sonra Səadət xanımdan məktub aldırm. Zərif kağız, gəyə *astarlı* paket, bənövşəyi mürakəb (Mir Cəlal); Kərim aynabondaddı taxtin üstündə oturub qırızı mexmər *üzlü* mütokkəyə dırskəlnmişdi (M.Ibrahimov).

ÜZLÜ – HƏYALİ Son bilmərsən bu necə *üzlü* yetimdir (A.Şaiq); *Həyali* olmağın hayalıdır, man buna omenim.

ÜZÜAŞAGI – ÜZÜYUXARI Girdə-girdə yaş damları saralıñ, solğun yanaqlarından *üzüashağı* süzüldü (M.Ibrahimov); Yuxulu kəndin orta küçüsü ilə *üzüyxuxarı* qalxdılar (Ə.Məmmədxanlı).

ÜZÜGÜLƏR – QARAQABAQ Hor ikisi qarabuğdayı, *üzügülər* və qoşongardır (S.Vəliyev); *Qaraqabaq* adamdır (M.Hüseyin).

ÜZÜQARA – ALNIAÇIQ Son məni *üzüqara* edirən (M.Ibrahimov); Min zəforə qarşılıyır *alniaçıq* orдумuz (S.Vurğun).

ÜZÜYOLA – TƏRS Baxın, göycəyini alın, *üzüyola*, fəqir və işlek olsun (Çəmənzəminli); Son bilişən o neccə *tərsdir* (A.Şaiq).

ÜZÜYOLALIQ – TƏRSLİK Onun bu *üzüyolalığı* tezliklə qadınlara və yaşılı kişilərə çatdı (*"Azərbaycan"*); Unut bu *tərsliyi*, gal Allahə bax (S.Vurğun).

VV

VAHİD – MÜXTƏLİF Bir *vahid* mil-lotə, iki hakimin; Dili doğmalaşdı... Bu lap ağ oldu; Doğma anamızın şəkərdən sırin; Bizi öyrətdiyi dil yasaq oldu (B.Vahab-zadə); Təzadlı dünyanın *müxtəlif* qıtlığı; Mənfil, müsbətli folosəsi var (N.Kəsmənli).

VAHİMƏ – CƏSƏRƏT Tellini yenidən *vahimə* bürdü. O qorxurdu (S.Hüseyn); Alım bilir ki, səndə olan *casarət*, kişilər biziñ heç birimizdə yoxdur (M.Ibrahimov).

VAHİMƏLNƏMƏK – CƏSƏRƏT-LƏNMƏK Telli yatmaq zamanı çatdırıca *vahiməlnəməyə* başladı (H.Hüseyn); Mina xanımın ürəyində olduğunu yəqin etdiyədə isə daha da *casarətləndi* (M.Ibrahimov).

VAHİMƏLİ – ÜRƏKAÇAN Birdən qabaqdan *vahiməli* bir səs eşidildi (Mir Cəlal); Bayır yumşaq, *ürəkaçan* bir boyazlığa bürümüşü (B.Bayramov).

VAXTAŞIRI – HƏRDƏNBİR Qazilan quyunun ayılı bilmsinən qarşısını almaq üçün ayrılıyını *vaxtaşırı* ölçmek lazımdır (Ə.Quliyev); *Hərdənbir* ərinə də yazıçıları geldi (M.Ibrahimov).

VAR – YOX *Vardan* xeyir gələr, *yoxdan* ziyan (Ata. sözü).

VARLI – FƏQİR İndi məndən nə isteyirsin? Sən bir *varlı*, mən bir *fəqir* (C.Cabarlı).

VARLI – LÜT *Varlılarım* çoxu özlərinin və mədənələrinin qorumaq məqsədi ilə yanlarında qoçu saxlayırdılar (A.Şaiq); Heç nəyini, bəy, *tütün* biridi (C.Məmmədov).

VARLI – YOXSUL Yalnız kollektiv təsərrüfat quruluşu bizim kəndimizi indiki mədəni, *varlı* seviyyəyə getirib çatdırılmışdır (İ.Əsfəndiyev); Ay nənə, vallah, mənim özüm də sonin kimi *yoxsulam* (Ə.Haqverdiyev).

VARLI-HALLİ – YOXSUL Bu kişi *varlı-hallı* bir adam idi (Ə.Haqverdiyev); Tutqun işq bu *yoxsul* daxmannın görkəmini daha da miskinləşdirirdi (A.Məmmədəzra).

VARLI-KARLI – YOXSUL *Varlı-karlı* kişidir, niye vermayək? (Mir Cəlal); Sizi bu *yoxsul* otığa gotiron mənəm! (M.S.Orud-badi).

VARLIQ – YOXLUQ Ey *varlıq* yox, *yoxluğu* vərdan daha dilber; Ruhim soni izlər (H.Cavid).

VARLIQ – YOXSULLUQ *Varlıq* na dərləq (Ata. sözü); Dünyada heç igid, yoxsul olmasın; *Yoxsulluq* igida yaman ad olur ("Koroğlu").

VARLILIQ – KASIBÇILIQ O hələ *varlılığı* sayosunda başını birtəhər girleyir (T.Hüseyn); *Kasibçılıq*, arvadının ölümü ve uşaqlarının çoxluğu onu əldən salmışdır (A.Məmmədəzra).

VARMAQ – GÖLMƏK Səbə, ehvalımı bir-bir; *Varb* ol yara erz eyle (M.V.Vidadi); Sabahi fasile zamanı Güler bizim sinfə *gəldi* (M.Ibrahimov).

VASITƏSİZ – DOLAYI *Vasıtəsiz* nitq başşasının fikrini eyni ilə verməkdir. Qız həyadınımı, yaxud nəden *dolayı* isə cavab verməz (R.Əfəndiyev).

VAYEYLA – SEVİNC Çatmayırlı göylərə *vayeylam* (S.Rüstəm); *Sevincimin* həddi yox idi (M.Ibrahimov).

VAYLI – SEVİNCLİ Çoxlu xəbər götürdi; Şivənlə, *vaylı* axşam (Ə.Cavad); *Sevincli* günlərim barmaqla sayılır; Kədər – istədim qədər! (N.Kəsmənli).

VEYL – İSLƏK Son elə *veylin* üstündə özəmini niye belə ağırdırsan? (S.Rəhimov); Bizim yerimiz Cəfərabadın yerindən yaxşı, torpağımız məhsuldalar, camaatımız isə *islək*-dir (Ə.Vəliyev).

VEYLLƏNMƏK – İŞLƏMƏK

VEYLLƏNMƏK – İŞLƏMƏK Küçəbacada *veyllənməkdənə*, uşaqlar qoy şəhərin tarixi yərlərini gəzsinlər, öyrənsinlər (Ə.Əbülbəsən); İşçilər istiyo baxmadan od kimi *ışlayırdılar* (Mir Cəlal).

VƏCD – QORXU Sevincimin, *vəcdim* çoxluğundan durub oynamaq isteyirdim (M.F.Axundzadə); Onların mesun gözlərindən *qorxu* süzlülüb töküldürdü (M.S.Orud-badi).

VƏFALI – ETİBARSIZ Lalə yalnız *vəfali* bir arvad deyil, yaxın dost və köməkçi idi (M.Hüseyn); Etibarlı kəsib, *etibarsız* yar; Əl qaldırıb, özgə yara yalvarın ("Lotif şah").

VƏHDƏT – AYRILIQ Bilirdi ki, qüvvət *vəhdətdədir* (S.Rəhimov); Mən ki doyma-mıdım heç vüsəlindən; Mənə zülm elədi yaman *ayrılıq* (N.Rəfibəyli).

VƏHSƏT – SEVİNC Haminin üzündə *vəhşət*, iżtirab və qorxu əlaməti görünür (A.Makulu); Heç olmasa öz atasına bu qoca vaxtında *sevinc* və təselli getirirdi (M.Ibrahimov).

VƏHSƏTLİ – MƏLAHƏTLİ Eşitdikcə bu *vəhşətli* sözleri; Əsdi bədəni, qızardı gözləri (A.Sehhet); Qapı tərəfdən *məlahətli* və nazlı bir qadın səsi eşidilir (M.Ibrahimov).

VƏHSİ – MƏDƏNİ O na *vəhsisi* adamdır (S.Vəliyev); Qoşatxan *mədəni* və təriyəli adam idi, lakin heç kəsə borclu qalmabı sevməzdi (M.Ibrahimov).

VƏHSİLİK – İNSANLIK Belədə o mən burada olduğunu görə, özünü elə alacaq və məni kədərləndirməmək üçün *vəhsilik* etmeyəcəkdir (M.S.Orud-badi); Ağ günlərə sesləyir *insanlığı* yurdumuz (Ə.Cəmil).

VƏHSİLİK – MƏDƏNİLİK Atam məni başa saldı ki, nefti elə beləce yandırmaq *vəhsilikdir* (M.Ibrahimov); Mehrivan öz *mədəniliyi* ilə onları susdurmuşdur (Ə.Vəliyev).

VƏLVƏLƏ – SAKİTLİK Dohşot dolu bir *vəlvəla* qopdu (H.Cavid); Get-gecə gecə

VULQAR – ƏDƏBİ

qaranlıqlaşır, Araz qıraqlarını möxsüs qəribə *sakitlik* başlıyırdı (Ə.Vəliyev).

VƏRƏQLƏNMƏK – ÖRTÜLMƏK Ömrünən keçmiş günləri bir kitab kimi açılaraq gözlərini önündə *varqlanırdı* (M.Ibrahimov); Göylər boz buludları *örtülmüşdə* (M.Ibrahimov).

VƏRƏMLİ – SAĞLAM Vərəmlə adam-lara həkimlər xüsusi qayıq ilə yanaşırlar. İyirmi dər yaşı, can-başı *sağlam*, istiqanlı bir oğlan özünü nə qədər saxlayacaqdı (M.Ibrahimov).

VƏTƏN – QÜRBƏT Əziz isə *qurbədən vətanə* qayırdı (C.Əmirov).

VİCDANLI – İNSAFSIZ Heyat *vicdanlı* və namuslu adamı mübarizlər cərgosinə çıxarırmışdır (S.Rəhimov); Amma mən onu deyirəm ki, son sadə ol, mən çoban, bir gün gələr görərsən ki, necə *insafsız* iş tutmusan (M.Ibrahimov).

VİCDANSIZ – İNSAFLI Əbdül adı bir nökər isə də, sizin kimi *vicdansız* deyil (C.Cabarlı); Qoy Mehribənin Zeynal ilə Ninaya verdiyi bu sualı hər bir *insaflı* kişi özüne versin (S.Hüseyn).

VİCDANSIZLIQ – İNSAFLILIQ Zə-niməcə, xilqətdən daha avvel ədavətsizlik və *vicdansızlıq* yaranmışdır (C.Cabarlı); İndi bu məsələ qaldı sonin *insaflığına*.

VİCİCƏ – QİZDIRMA Heydər içəri giron kimi müsəhbinin canına *vicicə* düşü (T.Kazimov); *Qızdırma* onu əldən salmışdı ("Ulduz").

VİRAN – ABAD Açıdı mənə dərdli ağac; *Viran* bağın mələləmi (M.Rahim); Dağlıdı qüssədən *abad* gördüyüin könlüm (Heyran xanım).

VİRANƏ – ABAD Mən onda bildim ki, yaranmaq nadir! Başorsız kainat bir *viranədir* (S.Vurğun); Biz bu dünyaya xarabaklıları *abad* etməyə gəlmışık (Ə.Məmmədəzra).

VULQAR – ƏDƏBİ Ədəbi dil normalarına zidd olan qaba sözlər *vulqar* sözlər

adlanır. Yeni yetişen *ədəbi* genclik homişo Cabbarlıının diqqət mərkəzində idi (M.Arif).

VURAĞAN – DİNC *Vuragān* öküzo Allah buynuz verməz (Ata, sözü); Məhəmmədəsən omı *dinc* adamıdır (C.Məmmədquluzado).

VURAN – BÖLƏN Vurma hasilini almaq üçün odədin digər odədə neçə dəfə vurulduğunu göstərən odəd *vuran*, bölünən komiyotin böldündüyü odəd *bölmə* adlanır ("Riyaziyyat").

VURGUN – BİGANƏ Mən do sənin kimi gülo *vurğunam* (M.Rahim); Nə baxırsan oğrun-oğrun; Mənə *biganələr* kimi (Xəsto Qasim).

VURHAVUR – SAKİTLİK Ay Allah-qulu, yaxşı ki, yaxamızı bu *vurhavurdan* qurtardıq (Çəmənzəminli); Hər yan *sakitlik* idi (M.Ibrahimov).

VURMA – BÖLMƏ Hasıl almaq üçün bir odədin başqa bir odədə, yaxud öz-özüne vurulması *vurma*, bir sayıda neçə dofa başqa say (odəd) olduğunu bilmə omeli *bölmə* adlanır ("Riyaziyyat").

VURMAQ – BÖLMƏK Beş ikiyə *vurmaq*, alınan hasili beşə *bölmək* lazımdır.

VURMAQ – DAYANMAQ Bir soruş gör, heç üroyim bir gün onusz *vurdum?* (Ə.Comil); Birdən elə bil üroyi *dayandı* ("Azərbaycan").

VURUŞ – BARIŞ *Vuruşun* kor vuruşuna oxşamır (Ata, sözü); *Bariş* dəqiqələri yaxınlaşdır.

VÜQARLI – BAŞIŞAĞI Baş-başa çatılmış bu qoca dağlar; *Vüqarlı* qolbım tek bu uca dağlar (S.Vurğun); ...Yaxşı exlaqın birinci serti elo budur ki, *başışağı*, üzüyula olasan (M.Ibrahimov).

Y

YABANÇI – DOĞMA Oxuya bilməz-sən, cünki bu horıflar artıq sənə *yabancıdır* (C.Cabbarlı); Heç kos inanmaq istəmirdi ki, Fariz monim *doğma* qardaşımızdır (Y.Əzimzadə).

YABANI – MƏDƏNİ Hüseyin Möhbusi kimi xain və alçaqlar *yabani* bir ot kimi böyükür... (M.Ibrahimov); Mən bədii əsərləri müeyyen darəcəde sevməyən *mədəni* bir adam təsəvvür ede bilmirəm (M.Hüseyn).

YABI – KÖHLƏN Köhlən at ilə *yabını* təfəvütünü hamı bilir (Ə.Haqverdiyev).

YAD – YAXIN Neco söyleyəsən *yaxına*, *yada*; Belə oyunlardan kar aşarmı heç?! (H.Hüseynzadə).

YAD – YERLİ *Yad* üzü görməsin sür-fəmiz gerək (S.Rüstəm); Onu *yerli* əhalidən seçmək mümkün deyildi (S.Valiyev).

YADELLİ – DOĞMA *Yadelli* bir şah *doğma* yurda çapğına keçdi (İ.Əsfendiyev).

YADIRĞAMAQ – ALİŞMAQ [Macid kişi:] Quyu qazmağı *yadırğamışam*, bala... (İ.Molikzadə); Əlini alına dayadı və bir neçə sənaye danışın qaranlığa *alışmaq* istədi (M.Hüseyn).

YAĞI – DOST Tanışın her yerdə həm *dost*, həm *yağ*; Zəkəli, sınaqlı qoca Tapdığı (A.Saig).

YAĞINLIQ – QURAQLIQ Bu il həm *yağıntı* idi, həm də havalar isti keçirdi (Ə.Vəliyev); Yolun her iki tərəfi də *quraqlıq* və bomboş idi (Mir Cəlal).

YAĞIŞ – QURAQLIQ Əkinçi *yağış* istor, yolcu *quraqlıq* (Ata, sözü).

YAĞIŞLI – QURU *Yağışlı* bir bahar axşamı idi (M.Hüseyn); Havalalar *quru* idi, yağış yaqmırı.

YAĞLI – KASIB Yəqin *yağlıdır* ki, belə dolanır (Ə.Haqverdiyev); -Əmi, *kasib* arvadıdır, nə verocək (M.Hüseyn).

YAĞMURLU – QURU *Yağmurlu* bir gündü... (S.Hüseyn); *Quru* bir yay günü idi.

YAXIN – UZAQ *Yaxın* adam, *uzaq* adam nə deməkdir, Sofi? (Elçin).

YAXINDA – UZAQDA Bu arada, *yaxında* dörd-beş ol siddəti tapança atılır (H.Cavid); Harada iso *uzadı*, lap *uzadı* tok-tok işşılardan yanındır (Y.Əzimzadə).

YAXINDAKI – UZAQDAKİ Qaçqınlar hamısı *yaxındakı* şah tutluğla torəf yürüyülür (Ə.Vəliyev); Hərbi adamın nəzərlərinə *uzadı* dağlıqlar colb etdi (S.Vurğun).

YAXINLIQ – UZAQLIQ Sofi, *yaxınlıq* da, *uzaqlıq* da insanın öz içindədir (Elçin).

YAXŞI – PIŞ Qurru burları toplayıb getirir, *pisini* evdə yandırır, *yaxsılarını* qom-qom bağlayıb qonşulara satar, tondır çörəyinə deyişirdi (Mir Cəlal).

YAXŞI – YAMAN *Yaxşı* da, *yaman* da olsa, hökmədar, öz matəxoxizindir (A.Saig).

YAXŞILAŞMAQ – XARABLAŞMAQ Tapdıq vücudca *yaxşılışmışdır* (Ə.Vəliyev); İşlərin qızışan zamanında aramız daha da *xarablaşır* (M.Ibrahimov).

YAXŞILIQ – YAMANLIQ Dünəydə no *yaxşılıq* iter, nə do *yamanlıq* (M.Ibrahimov).

YAL – DƏRƏ *Dərəni* keçib düşmənin müdafiədə durduğu *yala* qalxmağa başlar-kon birinci gülər atıldı (Ə.Əbülləsən).

YALAN – DOĞRƏ *Mən yalan* damış-mağ adot eləməmişem (C.Əmirov); Oğlanın dediklori *doğru* çıxdı (C.Əmirov).

YALAN – DÜRÜST *Yalan* cozanızı artırıbilər (Mir Cəlal); Bizo *dürüst* məlumat lazımdır (C.Əmirov).

YALAN – DÜZGÜN Yeno do *yalan* danışınız, yoldaş Razumov (C.Əmirov); Bu suala lap *düzgün* cavab vero bilmərəm, qadan alım (C.Əmirov).

YALAVAC – TOX Həftələrlə qalib ac; Dolanırdı *yalavac* (A.Saig); Müdəmələ olo baxır... lakin ac deyil; Onun qarın *toxdur*, gözləri açdır... (O.Sarıvolli).

YALIN – GEYİMLİ

YALIN – GEYİMLİ Yalın ayaqları dizlerinodok palçıga batmışdı (Çemenzöminli); Tırmış şal geyimli, qara saçlılar; Hor torofo zor nişanlar dolanır (Aşıq Ələsgər).

YALQIZ – CÜT Bu dünyada sır de yalıq qalmasın; Qardaş gorok cüt dayana yan-yana (Aşıq Ələsgər).

YAMAQLI – SÖKÜK Arvad Cumanın... yamaklı çökmesini geydi (Ə.Əbülləsən); Sökük köynöyindən qolu görünürdü ("Ulduz").

YAMAQLI – YIRTIQ Yamaklı ayaqbabilərə gəzərək pul yırdı (C.Əmirov); Ayaqqabılırlar yirtiq idi.

YAMAMAQ – SÖKMƏK Yamayardım babamın çul-çuxasını (M.Ə.Sabir); Təzə köynəyi söküd.

YAMAN – RƏHMLİ Kərəm kimi mən oduna yanaram; Dostuna dəst, düşmənəne yamanam (Aşıq Əziz); Rəhmlidir, ürəyi yumşaqdır.

YAMANCA – YAXŞICA Onlar Səmədin yamanca tolaşdırını duymamış deyildilər (M. Hüseyin); Onu yaxşica ezişirdilər.

YANAR – SÖNÜK Bir parça atəşəm, bir parça yanğın; Qəlbim örpəyidir yanar bir dağın (M. Müşfiq); Sönük vulkana tamaşa edirdilər.

YANAŞI – AYRI Çarpayıları yanaşı idi (T. Kazimov); Onların yeməkləri bir, yataqları ayrı idi.

YANAŞMAQ – UZAQLAŞMAQ Fəx-rəddin qapıya yanaşmaq üçün heç bir bəhənə olda edə bilmirdi (M.S.Ordubadi); ...Kazım dik atılrıq wa qaçmaq bu qanlı dəstədən birdəfəlik ayrılib uzaqlaşmag... arzuslu ilə çırpmırdı (M.İbrahimov).

YANIQLI – NƏŞƏLİ Rehim bəy yanğılı bir ah çəkdi (M. Hüseyin); O bu gün nəşəli idi.

YANLIŞ – DÜZGÜN Yanlırsan, o yanlış törbiyedir (A.Şaiq); İndi Məcid mülliimin suallarına casarətən və düzgün cavab verirdi (Mir Cəlal).

YANMAQ – SÖNMƏK Gülər ulduz kimi tez yandı, söndü (M.Rahim).

YARAŞIQSIZ – SƏLİQƏLİ

YAPIXMAQ – QALXMAQ Qoca deyir-man daşının üzərində yığralanıb yapıldı (S.Rohimov); Hərin at qalxdı dik ayaq üstü; Ox deyon ahu kimi tullandı (A.Sohhot).

YARALANMAQ – SAĞALMAQ Mir-saqlı yaralanmış vo yero xılxımlış (S.Hüseyin); Qonağım qız, məni sağalt, amandır (Mir Cəlal).

YARALI – SAĞLAM Maya yaralı bir eçqli Qaraşı müdafia etdi (M.Ibrahimov); Rayon sohiyyə mentəqəsi sağlam uşaqların yarısını düzəltmişdi (Mir Cəlal).

YARAMAZ – XEYİRLİ Pis və yaramaz cohoter işsə nozöründən qaçrırdı (M.Ibrahimov); Cox zaman xeyirli məsləhət alırdılar (Mir Cəlal).

YARAMAZLIQ – YAXŞILIQ Rehim-lidən hər cür yaramazlıq, laqeydilik, arxa-yınlıq gözleyirdi (I.Hüseyinov); Bir işə belə şorşətsək; yaxın pislisiyini də, yaxşılığını da hamidiən evvel yazarın özüne deyik (Mir Cəlal).

YARANIŞ – ÖLÜM Sən ki, yaranışdan gözələn bele; Bir dəstən olmuşan ağıza, dile (S.Vurğun); Nədənse heyətdə bir ölüm sükütə hökm sürdürdi (Mir Cəlal).

YARANMAQ – DAĞILMAQ Tikintidə kiçik bir özfəaliyyət dərnəyi yarandı (İ.Əfəndiyev); Şirinlik içəlen aşxam qonaqlar mubarəkbadlıq edib dağıldı (Mir Cəlal).

YARANMAQ – ÖLMƏK Men ezişən bir sinifin hayqırı; Haqq bağırın sədəsindən yarandım (M.Müşfiq); Özümüzükünü niye öldürülərlər, ay dəli, nə olubdur deyir! (Mir Cəlal).

YARARLI – XEYİRSİZ Əsil bəla ora-sındadır ki, usta zeynəllər özlərini dünyada en ağılli, işgüzər və yararlı adam hesab edirlər (M.Ibrahimov); Xeyirsiz adamları xeyirli işlərə cəlb etmələ lazımdır.

YARAŞIQLI – KİFİR Cox arıq olmasına baxmayaraq, yaraşıqlı bir oğlan idi (İ.Əfəndiyev); Kifirdir, amma nə olsun ki, kisinin boxtı vurub (M. Hüseyin).

YARAŞIQSIZ – SƏLİQƏLİ O, nəhayət, balaca, yaraşıqsız ev seçib qapını döyüd

YARĞAN – DÜZ

(S.Veliyev); *Səliqəli* dirrikə kimi başının alağıını tortəmiz vurmaq... istoyirdi (Mir Cəlal).

YARĞAN – DÜZ Yarğan yarar sinosunu dağların; Sular ovur sinosunu dağların (R.Rza); Yaradan insanlar, quran insanlar; Tutmuş başdan-başa geniş düzləri (O.Sarıvoli).

YARI – BÜTÖV Bağımızdakı definəni çıxardıq. Yarisi sənin, yarisi mənim (C.Əmirov); Bunları bütöv mano verin.

YARIAC – YARITOX Onun özü də yariac, yaritox dolanır (M. Hüseyin).

YARIMCIQ – BÜTÖV Səde cümlekər cümlə üzvlərinin iştirakına görə bütöv və ya yarimciq olur.

YARIMCIQ – DOLU Koroğlu baxdı ki, arpı çuvalları yarimciqi ("Koroğlu"); İri ocaqların üstündə dolu qazanlar uğlanırlar (M.Rzaquluzade).

YARIMCIQ – TAM Söhbət yarimciq qaldı. Hidayət hadisəni tamam dəmişdi (Mir Cəlal).

YARIZARAFAT – YARICİDDİ Mustafa bər sözleri yarizarafat, yariciddi dedi (G. Hüseyinoglu).

YASSAR – FƏRLİ Sonra dedi: - A yassar; Səni bir öyrədən var (A.Şaiq); Fərli deyil, qoy getsin.

YASSAR – GÖZƏL Qorxma yassar, mərdənə ol, oturaq, Əhməd, gir qoluna, ha... belə (N.Vezirov); Qivami çox gözəl insandır (M. Hüseyin).

YASTI – DÜZ Bəziləri özünü suya atıb ćimir, bəziləri də yasti daşları suyun üzündə sürüsdürdürüdülər (İ.Şixli); Sümük düzdü, amma aşağısına eti xoruz pipiyi kimi düşüb sol yana (C.Məmmədquluzade).

YAS – QUPQURU Yaş paltarı o elindən bu elinə alırdı (M.Eynullayeva); Zənn eyləməsin könlümün eş atəsi səndi; Yaxud ürəyim qupquru bir yarpağa döndü (S.Rüstəm).

YAS – QURU Qurunu yoxlayın, yaşı yoxlayın; Gahdan dolu döyür, gahdan qar yağır (H. Hüseyinzadə).

YAVA – ƏXLAQLI

YAŞARMAQ – QURUMAQ Gözleriniz yaşardı, həmcinslərinizi öldürmək üçün bantınızı qururdurusunuz (M.Talibov); Ağla-mağdan gününən yaşı qurudu ("Ulduz").

YAŞAYIŞ – ÖLÜM Ona elə golirdi ki, kənddəki qaynar hayatı, gürməqli, forshı yaşayış da qonaqların ayağı ilə gəlməmişdir (Ə.Veliyev); Her ikisinin ölüm xəbəri golub (Mir Cəlal).

YAŞLAMAQ – QURULAMAQ Müdir birdən içəri girdi. Natiq olını stokana atdı ki, bù az boğazını yaşasın ("Kirip"); Çuxasın otəyi ilə belini quruladı (İ.Şixli).

YAŞLAŞMAQ – CAVANLAŞMAQ Hiss olunurdu ki, Vera yaşlaşmışdır (İ.Şixli); "Ay eller!" deyirmə ürəyində mən; Ömür cavanlaşır əllər deməkən (S.Vurgun).

YAŞLI – ÇOCUQ Yaşlı kişilərdən biri yaxın dəyədən çıxıb onlara "xoş gəlmisinizsiniz" dedi (M.Eynullayeva); Südəmər çocuqları kimi iki sözden fəzələ bir şəbəkəmiz (H.Cavid).

YAŞLI – QURU Yaşı gözlerindən öpdü (S.Veliyev); Məmmədhüseynin dırşayıncı çırpılan ağac, guru oduna vurulmuş balta kimi səsləndi (Mir Cəlal).

YAŞLI – SÜDƏMƏR Yaşı kişiyyə töşök-kürkünü bildirdi (M.Eynullayeva); Ac qalmış südəmər balaların mələməsindən yer, gəytiyərdi (Ə.Haqverdiyev).

YATMAQ – AYILMAQ Qədir sanki yatmışdı, yuxudan ayıldı (Mir Cəlal).

YATMAQ – DURMAQ Gündəşdən tez durar, aydan sonra yatardı, günüñ tövlo və samanlıqda keçirirdi (Mir Cəlal).

YATMAQ – QALXMAQ Balı, saatlarla, günərlər Vəfadarmı beynində bu fikirlərin biri yatar, o biri qalxır (M.Ibrahimov).

YATMAQ – OYANMAQ Larisa ayla bir yatar, gənəsələr bir oyandır (M. Hüseyin).

YAVA – ƏDƏBLİ Nə yava səyləyirsin, ay goda! (N.Vezirov); Vəqin Qasim omi çox ədəblə və söz eşidən idi (C.Məmmədquluzade).

YAVA – ƏXLAQLI Deyirom, Kamil, bu arvadının ipini çox, sehərdən axşama

YAVAN – YAĞLI

kimi bulvarda yava qızlar kimi açık gözib onunla–bununla mırıvurub gülür (S.S.Axundov); *Əxlaqlı* uşaqdır (“Azərbaycan qadını”).

YAVAN – YAĞLI Kasıbuta dürməyi yavan olsa da, dili yağılı olar (Ata. sözü).

YAVAŞ – BƏRK Əvvəl yavaş, sonradan bərk öskiürdüm (Mir Cəlal).

YAVAŞ – CƏLD Qız yavaş addimlara onu izlayır (M.Hüseyn); O *cəld* xostələrin yanına qadı (C.Məmmədov).

YAVAŞ – SÜRƏTLİ Bu məktub gecəyarısı Hacı Hasanın içəri otığında yavaş soşlu oxundu (Mir Cəlal); Şairin iti gözü, hossas ağılı, hor də *sürəlli* yerişi var...

YAVAŞ – TEZ Stokanı növbəkiyə yavaş qoy (Mir Cəlal); *Tez* əncir ağacının altına çökildim və fikirləşdim (Y.Əzimzadə).

YAVAŞ – TƏLƏSİK – Ay lola, yavas sürün! (Mir Cəlal); Sürmə xala Əzzizi hamam-xanaya salıb mətbəxə qayıtdı və *talasik* yemək hazırlamaga başladı (S.Rəhimov).

YAVAŞCA – BƏRK Bir dəfə axşam kim işə qapımı yavaşça döydü (C.Məmmədov); Əkkörin baldın *bərk* göynadi (Mir Cəlal).

YAVAŞDAN – BƏRKDƏN Elə belə çağırıb oyada bilməyəcəyini görəndə cold onlara yanaşdı, hərəsinə bir dürtmə ilisdirdi, əlbotta, *bərkdan* yox, yavaşdan (M.Hüseyn).

YAVAŞIMAQ – GÜCLƏNMƏK Yağış yağırdı, gah *güclənir*, gah da yavaşırdı (“Ulduz”).

YAVAŞIMAQ – TƏLƏSMƏK At sohoro yaxın lap yavaştı (İ.Şixli); Gavur malını yeməyo *taləsmək* gərəkdir, *taləsmək* (Mir Cəlal).

YAVAŞITMAQ – ARTIRMAQ Bəbir bay sosunu *yavaştı*, nökorino xəlvəti danişdi (Mir Cəlal); Xasayın iştahı daha da artdı (M.Hüseyn).

YAVAŞITMAQ – YEYİNLETMƏK ...Zeynal toqib etdiyi düşmənin yuvarlanğıını görünce atını yavaştı (Ə.Əbülhəson); Salatin addimlarını *yeyinlətdi* (İ.Şixli).

YAZMAQ – SİLMƏK

YAYĞIN – YİÇCAM Otağın döşəmosi *yayğın* yox, *yığcam* döşəməlidir.

YAYILMAQ – YİGİLMAQ Su kimi ürəyime *yayılır*, sözün düzü (S.Rüstəm); Şah yedi doydu, süfrə *yığıldı* (M.F.Axundzadə).

YAYLAQ – ARAN Köçər arandan el, gedər; Yavaş-yavaş *yaylağa* (A.Səhəhet).

YAYMAQ – BÜKMƏK Qadılardan birisi yuxa *yayır*, o birisi do qeyiridir (Ə.Vəliyev); Hədiyyəb bir parça çorək götürüb qozeta *büküld* (Mir Cəlal).

YAZ – QIŞ Yazda çalan, *qişda* oynar (Ata. sözü).

YAZ – POZ Ey, da diğ olduq, gah deyir yaz, gah deyir poz (Anar).

YAZI – POZU Yaziya pozu yoxdur (Ata. sözü).

YAZIQ – DƏLƏDUZ Bu *yazıq* qız heç də satmış adama oxşamır (C.Əmirov); Yaxşı, ay *dələdə!* Bir danış görək; Neçəyə satmışan yox viedanım? (S.Vurğun).

YAZIQLIQ – DƏLƏDUZLUQ O bütün yaziqliğli, kimsesizliyi ilə göz önünde canlanır (Mir Cəlal); Mən Mirzənin də *dələdəzligünü* görmüşəm (S.Rəhimov).

YAZILI – ŞİFAHİ Bu dediklərinizi *yazılıt* surətdə təsdiq edirsinizmi? (T.Kazimov); Bu nəticə halolik həkimin *şifahi* royi id (T.Kazimov).

YAZILIŞI – POZULUŞU Məqalənin nə yazılışı, nə də *pozuluşu* məni açdı. “Azərbaycan gəncləri”

YAZLAMAQ – QIŞLAMAQ Çox tez yazlamışım (“İzahlı lügət”); Bizimlə *qışla-*yr fəqət dolaş, sərçə, sağsağan (A.Səhəhet).

YAZLIQ – QIŞLIQ Yoxsa biz bostan üçün, *yazlıq* ekim üçün ayırdığımız sahəyo su çatdırma bilməyəcəyik (Ə.Əbülhəson); Pori nənə öz *qışlıq* azuqosunu yiğmişdi.

YAZMAQ – POZMAQ Önündəki dəfərə bir çox şey *yazdım, pozdım* (S.Rüstəm).

YAZMAQ – SİLMƏK Qaz loleyi qanun yazar (Ata. sözü); Zaman silər üreklerdən naləni (S.Rüstəm).

YEKDİL – MÜXTƏLİF

YEKDİL – MÜXTƏLİF Şura hökumətin tekliflərini ürəkden, *yezdil*, yekcəhot alıqlaşmaliyiq (Ə.Haqverdiyev); Bu məsələdə barədə fikirlər *müxtəlifdir*.

YEKƏ – BALACA Birisinin qulaqları *yekadır* (C.Əmirov); Tayqlıça Kazım indi də izdihamı yarır, *balaca* adamların başından aksaş qarğı kimi addıyab oturdu (Mir Cəlal).

YEKƏBAŞ – MƏRİFƏTLİ Coxları üzünə durdular; Könülü qırıldı; Nə deymir o *yekebaşlara?*! (M.Müşfiq); Əşrəf hor oğulun tayı dieldi. Hələ bu mahalda onun kimin gözəl-göyəçək, qanacaqlı, *mərifətləi* bir oğul yox idi (İ.Şixli).

YEKƏXANALIQ – SADƏLİK Bilmirəm heç size bu iddia, bu *yekehanalıq* haradandə belə golibdir (S.Rəhimov); Əzizbəyov qapıdan içəri girince jandarm roisi özünü *sadəliyə* vurub, eftiramlı ayağa qalxdı... (M.Hüseyn).

YEKƏLİK – BALACALIQ Başın *yekealiy* dövlətdir, ayağın *yekealiy* neybət (Ata. sözü); Ayağın *balacalığı* da simmetriyanı pozur.

YEKNƏSƏQ – FƏRQLİ Qocaman tayqa məndən incəmosin, o bir az *yeknəsəqdır* (S.Sərxiyli); Onların fikirləri *fərglidir*.

YEKRƏNG – MÜXTƏLİF Mən yənə də, həmişə oldğulu kimi ona sadə və *yekrəng* cavabları verdim (M.S.Ordubadı); Maarrifəsəbəsində *müxtəlif* iş üçün dəsto-dəsto müəllim, teləba gırıb, çıxırı (Mir Cəlal).

YELBEYİN – AĞILLI Özü də bunum kimi *yelbeyin* arvad? (M.İbrahimov); Yum, yoldaş Anketov, *ağilli* söz danişmadın (Mir Cəlal).

YELLİ – YAVAŞ Birdən Bağıra elə geldi ki, Tünzalə başını *yelli* torpatsa, böğazi meyvə saplaşğı kimi üzüla bilər (İ.Molikzadə); Yerindən *yavaş* tərənpən ol-üzünü yumağa başladı (“Azərbaycan”).

YENİ – KÖHNƏ Yeni kənd *köhnə* kəndi kitablarından pozmada (S.Rüstəm).

YENİCƏ – ÇOXDAN Stansiya *yenica* yaradılmışdı və rayonda on cavan MTS

YEYİNLİK – YAVAŞLIQ

hesab olunurdu (M.İbrahimov); Axi, *çoxdan* görüşmürük (T.Kazimov).

YENİLİK – KÖHNƏLİK Səni sevin-dirdəcək bir *yenilik* yoxdur (M.S.Ordubadı); Hörməti belə başa düşmək *köhnəlikdir* (M.İbrahimov).

YENİYETMƏ – YAŞLI Nə çoxdur kəndimizdə *yeniyetmə* cavanlar (Ə.Haqverdiyev); *Yaşlı* və təcrübəli minicilərə at qoşaşdırmağı belə bacarırdı (M.Hüseyn).

YER – GÖY Göydən bir damcı da düşmədi yero; *Yerdən* sular coşdu, sellər oyndı (H.Hüseynzadə).

YERİMƏK – DAYANMAQ Bir qoşa kəhne paltar əynində; *Yeriyir* yolda torba ciyində (A.Səhəhet); Külek yatır, qar *dayanır*, açırlı sohər (S.Vurğun).

YERİŞ – DURUŞ *Yeris* də, *duruş* da başqalaşdırır; Yanışlı el verir gərsə hor kimi (H.Hüseynzadə).

YERİŞLİ – DURUŞLU Ceyran *yerisi* yarın; Ağ buxağda xali var (Bayati); Başa-açıq, sakit *duruşlu*, bahar geyimli rus, sanki onun özüne güliirdi (Mir Cəlal).

YERSİZ – MÜNASIB Ramizin *yersiz* sözü müəllimi lap haldan çıxarı (M.İbrahimov); Neyleyim, *münasib* bildiyim budur; Yazmasam da özün hiss edəcəksen... (O.Sarivelli).

YETİM – ATA-ANALI Xeyir, mən bəbəxtəkə, *yetim* böyümüşəm (C.Əmirov); Uşaq *ata-analı* böyüür.

YETİK – XAM Çixma orik ağacına, bühude, dilborim; Yen gol aşağı, no yetkini var, no xami var (M.Məcərez).

YEYİN – YAVAŞ Durun bir nəfəsimi dərim. *Yeyin* gəlmisəm (C.Cabbarlı); *Yavaş* get, yixılıb elindəkini sindirəsan.

YEYİNLETMƏK – YAVAŞIMAQ Səlim gələn terəfdən dalbadal üç gülle atıldı. Koşfiyyatçılar *yeyindildilər* (Mir Cəlal); Budur zurna *yavaşlığı* (Cəmənzəminli).

YEYİNLİK – YAVAŞLIQ Təkər yuxarıya ağır-ağır çıxır, enişə fırıldananda *yeyinliyində* qabağında durmaq olmur (S.Rəhimov); Belə *yavaşlıq* bizi hor şeydən möhrüm edir.

YEZİD – RƏHMLİ

YEZİD – RƏHMLİ Bunun yanında yezid adam na qəlot elçir (S.Vəliyev); *Rəhmlı* adamsın, yolunda can qurban.

YƏQİN – ŞÜBHƏ Bollıdır yerimiz *yəqin* divana (H.K.Sanlı); Sonin davranışın məndən *şübhə* yaradır ("Azərbaycan").

YƏQİNLIK – ŞÜBHƏLİLİK Bəs elo işo, bir balaca üzünü göstər ki, *yəqinlik* hasıl olsun (Ü.Hacıboyov); *Şübhəlliym* daha da artırdı.

YİĞİNTİ – DAĞINTI Əjdor bir az da uzaqlaşmalı, konardan, daş və qum *yığıntılarının* arası ilə getmeli oldu (S.Rəhman); Tağın o tərəfindən *dağıntıını* görmürsen?

YİĞMAQ – BİÇMƏK Biçin de, *yığın* da əldən çıxdı (Mir Cəlal).

YİĞMAQ – DAĞITMAQ Allah onu *yığmağa* yox, *dağıtmaga* yaratmışdı (M.Ibrahimov).

YİĞMAQ – SÖKMƏK Tüfəngin hissələrinin yağılayıb, bir-bir yerini *yığdı* ("Azərbaycan"); Tüfəngi *söküb* çula büründülər, qatıcların qarın altında gizlətdilər (Mir Cəlal).

YİĞMAQ – TÖKMƏK Böyük nə *töksə*, uşaq onu *yığar* (Ata. sözü).

YİĞNAQ – DAĞINIQ Gündə bir qapıya salırlar *yığnaq* (Q.Zakir); Qədir atın üstündən *dağınq* saçlı Qumrunu qucaqladı (Mir Cəlal).

YIXMAQ – QALDIRMAQ Uşağı vurub yərə *yixdilar* ("Ulduz"); Gərkək siz qolundan tutub *qaldırasınız* (Mir Cəlal).

YIXMAQ – QURMAQ Böyük bir dünyanı *yixmaq*, uçurmaq; Yerində başqa bir dünyaya qurmaq? (S.Vurğun).

YIXMAQ – TİKMƏK Arvad var, ev *tiķar*, arvad var, ev *yixar* (Ata. sözü).

YIRTICI – MƏDƏNİ Rozil düşmən yaralanmış; *Yirtıcı* bir canavardır (S.Vurğun); Onlar istiyin ki, biz de qabağı gedək, *madəni* xalqlar cərgəsinə çıxq (M.Ibrahimov).

YIRTIQ – TƏZƏ Aslanın köhnə, *yurtuq* çəkməsi tozə paltnarına yaraşmışdır (S.Vəliyev); *Təzə* ayaqqabısını geyinib getdi ("Ulduz").

YOGUN – ARIQ Arabaçı *yogun* bir kişi idi (Ə.Thülbüləsən); Onun o mehraban kənd

YÖNDƏMSİZ – BİCİMLİ

qızımın *arıq*, düz, millor kimi cəlb edən barmaqlarını aşkar görürdü (Mir Cəlal).

YOĞUN – NAZİK Baldır, deyormiş, no çox *yoğun*, no de *nazik* ola, ayaqları ele ton gerek ki, sağ ilə sol seçilməsin (Mir Cəlal).

YOĞUNLAŞMAQ – NAZIKLƏŞMƏK Sesi bir az *yoğunaşmışdı* (S.Vəliyev); Sesi nəsə *naziklaşıb*.

YOK – BƏLİ Almaz mənəm deyilse, seninmi olmalıdır? *Yox* (C.Cəbbarlı); Qüdərə *İsmayılləzadəni* tanıyrısanmı? – *Bəli* (M.Hüseyn).

YOXSUL – KALAN Çox *yoxsulu* qoparmış; Zalmin pəncəsindən (A.Saiq); – *Hori*, özü də *kalandır* (C.Əmirov).

YOXSULLAŞMAQ – VARLANMAQ Şamaxı bazarı zəngin bazardır, Əfsus, *yoxsullaşır* get-gede bir az (M.Rahim); Baloğlan müvəqqəti olaraq *varlanmaq* fikrindən əl çəkdi (C.Əmirov).

YOXSULLUQ – VARLILIQ *Varlılığı* teleson, *yoxsullağın* tez düşər (Ata. sözü).

YOXUŞ – ENİŞ *Enisi*, *yoxusu*, düzü bir olub; Meramı, məqsədi, üzü bir olub (H.Hüseynzadə).

YOXUŞLU – ENİŞLİ *Enişli*, *yoxusu* bu yollarda bax! Varmı topqu salib büdrəmeyən kes (H.Hüseynzadə).

YOXUŞLUQ – ENİŞLİK Yolun *enişliyi* ve ya *yoxuşluğunu* yox, sənin hərəkətin məni cana getirdi ("Ulduz").

YOXUŞSUZ – ENİŞSİZ Yeri uşaqlarla göz, dolan bir az; Bu dünya *enışsiz*, *yoxuşsuz* olmaz (Z.Xəlil).

YORULMAQ – DİNCƏLMƏK Zəhmət çəkibson, *yorulubsan*, get rahat ol (Ə.Haqverdiyev); Bir az yatıb *dincəlmək* isteyirəm (C.Əmirov).

YÖN – ARXA Gah *yönümü* çevirirəm Şirvana; Gah üz tutub Gürcüstanə ağlaram (Molla Cümə); *Arxa* cərgədən başıaçıq bir adam qışkırdı (Mir Cəlal).

YÖNDƏMSİZ – BİCİMLİ Kobud sıfəti, *yöndəmsiz* bədəni vardi (S.Rehman); Gözəl *bicimli* paltaqlar vardi.

YÖNDƏMSİZ – MÜTƏNASIB

YÖNDƏMSİZ – MÜTƏNASIB Nə *yöndəmsiz* adamdır (A.Saiq); Doyirmı, *mütənasib* üzü vardı... (Mir Cəlal).

YÖNDƏMSİZ – YARAŞIQLI "Sil" dedi əndamından; *Yöndəmsiz* ləkələri! (Ə.Cavad); Həbibə qara, dolu, mütənasib boylu, *yaraşqlı* bir qızdır (Mir Cəlal).

YUBANMAQ – TƏLƏSMƏK - Oğlum niyo bələ *yubanmışan*? (S.Vəliyev); ...Məclisimizin bitməsinə *taləsirdim* (Mir Cəlal).

YUXA – QALIN Hava da bərk dolub, yağacaq. Əynin də *yuxadır* (S.Rəhimov); Əynin *galndır*, üşümürəm ("Ulduz").

YUXULAMAQ – AYILMAQ Uşaqları araba beşik kimi silkələyib yorduğundan tez *yuxuladilar* (I.Sixli); *Aylın*, dostunuzu, düşməninizin tanyını! (M.Hüseyn).

YUXULU – AÇIQ Bır gün hər ikisi *yuxulu* gözlerini açdı (A.Saiq); O, saçı-başı *açıq*, enlisif bir qadın idi (Mir Cəlal).

YUXULULUQ – AYIQLIQ Axırda özünə *yuxuluğa* vurdur (T.Kazimov); Yarı huş və yarı *ayıqlıq* almədən ona [Azadiyə] elə gəlirdi ki, qurtarmاق bilməyin bir çaydan keçməkdədir (M.Ibrahimov).

YUMRU – YASTI Balaca, *yumru* və sürüşken daşlar ayağı qidiqlayırdı (I.Sixli); Çayan *yasti* daşlarını seçib bir torəfən *yığdı* ("Ulduz").

YUMŞAQ – BƏRK Arabanın içi geniş və *yumşaq* idi (I.Sixli); İnsan daşdan *bərk*, guldən nazikdir (Ata. sözü).

YUMŞAQ – COD *Yumşaq* dağotu; Gör nə rahatdır (I.Tapdıq); Başının tüki *coddur*, zil qaradır, arxaya darayır (G.Hüseynoğlu).

YUMŞAQ – SÖRT Piri kişi yetmiş yaşında *yumşaqlığıbəti* bir qoca idi (S.S.Axundov); Dadaş çox *sərt* adamdır (I.Məlikzadə).

YUMŞAQLIQ – BƏRKLIK Mən Toğanbeyin bu kışılıyindən və qalbi *yumşagliğindan* nəhayət dərəcəde şadlandım (M.Talibov); Mənim barmaqlarım kobulluqda, *bərklikdə* oymaqdan qalmaz (Ə.Thülbüləsən).

YÜYÜRMƏK – DAYANMAQ

YUMŞAQLIQ – CODLUQ İndiyə qodur etdiyi kimi *yumşaqlıq* və itaat göstərsə, qol-qanadı qırılacaqdır (Mir Cəlal); Hələ əlinin *codluğunu* getməmişdir ("Ulduz").

YUMUQ – AÇIQ *Yumuq* gözlərini aç da, bir oyan; İndi zaman başqa zamandır, ana! (S.Vurğun); Yoxsa üzü *açıq* görmüşən (Mir Cəlal).

YÜKLÜ – BOŞ Kişi əlində çomaq; Sürür yıklılı öküzü (A.Səhhət); Starşına *boş* patron yesiyinin üstündə oturub (Y.Əzimzadə).

YÜKSƏK – ALÇAQ Yolun üst tərəfində, yüksək qayaların döşündə... şam ağacları görünürdü (S.Şamilov); Qədirin vay xəbəri çoxdan alçaq daxmani titrəmişdir (Mir Cəlal).

YÜKSƏK – AŞAĞI Yalnız bir nöqsanı vardır ki, soviyyəcə yüksək deyil (M.Hüseyn); Onun seviyyəsi çox *aşağıdır* ("Ulduz").

YÜKSƏK – AZ Müəllim intiqam hissiniň yüksək və müqəddəsliyindən hərəkətlə bəhs edirdi (Ə.Sadiq); Bu il bizim bağıımız az möhsul verəcək.

YÜKSƏLİŞ – ENİŞ İndi bizimlə söhbət zamanı o, yüksəkliliklər və gözənləməz *enişlərden* ibarət olan az qala bir osrlik hayat tarixçinini bəs həfifinə də öteri şəkildə toxundu ("Azərbaycan").

YÜKSƏLMƏK – ENMƏK Güneş bu yerlərdə qalxıb atına; *Yüksəlir* göyərin yeddi qatına (S.Vurğun); Təpənin dibindən bulğan üstüne *endim*, ol və üzümü yuyub qaynağın qırğındında oturдум (A.Divanboyoglu).

YÜNGÜL – AĞIR Yükün *yüngüli* monzila təz yetişər (Ata. sözü); *Yük* *ağır* – qüvvət az (Ata. sözü).

YÜNGÜL – CİDDİ Onu söyləməyə gəlmışom sizo; *Yüngül* görünməyim gözläriniza (S.Vurğun); Qədir boy bu *ciddi*, rəsmi müqəddimədən sonra qızıçı qaldırıb dizin üstüne qoydu (Mir Cəlal).

YÜYÜRMƏK – DAYANMAQ Küçədən bir çocuq *yüyürdü* evo (M.Ə.Sabir); Qapının ağızında *dayandı*, marş verib yerlərinə qayıtdı (Mir Cəlal).

Zz

ZABITƏLİ – YUMŞAQ Qız da nə iso başqı milis işçilərindən bir az seçilən bu zabitəli oglana baxıb güllişündü (H.Seyid-bayı); Bondalı necə dili yumşaq, sözünü bilən qanacaqlı olmuşdu (Mir Cəlal).

ZAHİD – RİND İstiyət connatı zahid bu qədər hiylə ilə; Əbləhın fikrini gör, dildə təmənnasına bax (S.Ə.Şirvani); Rind her şeyi danan, qeydsiz və laübali adamdır.

ZAHİDLİK – RİNDLİK Həc birmiz müqəddəslik və zahidlik iddiası etmirik (M.F.Axundzadə); Gəl sən rindləndən ol çök.

ZALIM – ADİL Bu, Cahan xanım kimi zalm və qorxulu deyildi (M.Ibrahimov); Mətəber hədise görə, üç nəfər adıl şahid şəhadət versə, ...övrətin nikahi fəsx hesab olunur (Mir Cəlal).

ZARAFATCIL – QARADİN MƏZ Biz onları kəndimizin Şahmar kimi zarafatçı gəncəri ilə qarşılaya (İ.Əfendiyyev); Xəlil əslinde qaradimən adam idil... (Mir Cəlal).

ZAVAL – SEVİNC Hünerdir keçirən bizi hər oddan; Olanı hñəro zaval, ay Maral (B.Vahabzadə); Yollarda yubanmış əsgər məktubları yenidən evimizə ümidi, sevinc və inam getirdi (Y.Əzimzadə).

ZAVALLI – XOSBƏXT Men səndən nə istəyə bilərəm zavalli qadın (C.Məmmədov); Sən nə qədər xosbəxtən, Reyhan... (M.Hüseyn).

ZAY – YAXŞI Öküzün taydi, işin zayıdi (Ata. sözü); Şəhərin ən yaxşı saraylarını o yaratmışdı (M.Hüseyn).

ZEHİNLİ – KÜT Səlim çox zehinli uşaqrı (İ.Sıxlı); Ay küüt, niyə başa düşmürsem, "ləni deləsi" odur ey, göz qabağında (Mir Cəlal).

ZƏDƏLİ – SAĞLAM Qayçılanlar ise şüsha kimi ağ, qara salxımları zədəli gilendən təmizləyirdilər (Mir Cəlal); Genç sağlam salxımlar bir tərəfə qoydu ("Jurnalist").

ZƏFƏR – MƏĞLUBİYYƏT Yazar tarixlərə uğurlu zəfər; Bizim qəhrəmanlar,

bizim igidlər (S.Rüstəm); Bütün başqa yollar mağlubiyyata, ölüme aparır (M.Hüseyn).

ZƏHƏR – ŞİRİN Daima zəhərlər şirin-lərin dalında gizlənlər (M.S.Ordubadi).

ZƏHƏRLƏNMƏK – SAĞALMAQ Havadə möğmığa sancır insanı; Dönbə zəhərlərin insanın qanı (S.Vurğun); -Çarpay!... Ana, ay ana men sağalacağam, eله deyilmə! (M.Hüseyn).

ZƏHƏRLİ – ŞİRİN Həftələr, aylar keçir aşxamlı-soherli; Bozən şirin, bozən zəhərli (R.Rza).

ZƏHMƏTKEŞ – TƏNBƏL Ancaq indi ona aydın oldu ki, buradakı zəhmətəs adamlar çox sadədirler (S.Vəliyev); Yoxsa, bu tanbəldən sənə nə arvad olacaqdır (S.S.Axundov).

ZƏHMƏTSEVƏR – MÜFTƏXOR Ata-anası kimi zəhmətsevərdi (M.Ibrahimov); Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyərlər (Ə.Haqverdiyyev).

ZƏHMİLI – MÜLAYİM Aslan müəllim zəhmli bir adam idi (İ.Əfendiyyev); Sizi inanırdıram ki, bütün Bakıda mənən kimi mülayim xasiyyətli, dostluqda sədəqətlər kişi tok-tok tapılar (C.Əmirov).

ZƏİF – GUR Qızçığazın zəif səsini eşitdim (M.Talibov); Xeyli keçidkən sonra içəridən bi qadının gur səsi eşidildi (C.Əmirov).

ZƏİF – TUTARLI Yeter mani eylendən többilər və sandın zəif (S.Rüstəm); Ancaq buna dair əlində həlo tutarlı sübut yox idi (C.Əmirov).

ZƏİFLƏMƏK – GÜCLƏNMƏK Mal azalmış, alver zəifləmişdi (Ə.Vəliyev); Sonanın hıçırğı gücləndi (Ə.Cəfərzadə).

ZƏİFLƏR – GÜCLÜLƏR Axırda zəiflər yavaşça başlayırlar ekilməyə və güclülər, yəni destə sahibləri qalırlar möclisədə (C.Məmmədquluzadə).

ZƏKALI – FƏRASƏTSİZ Zəkali adamdı. Bir dəfə eştidiyi söz həmşəlik hafi-

ZƏQQUM – ŞİRİN

zəsində qalırdı (S.Rəhman); [Kamran:] Xudayar xan hemişə tek gelib-gedər. Bu dəfə o, fərasətsiz oğlu Firdun xanı da özü ilə götürir (Ə.Haqverdiyyev).

ZƏQQUM – ŞİRİN Heyif oldu yann şirin səhəbət; Zəhərə, zəqquma, ağıya döndü (Molla Cümə).

ZƏLİL – XOSBƏXT Bəs no üçün başı salamat və varlı sahibkarlar yoxsun və zəlil adamlara rohm edirlər? (M.Talibov); Son xosbəxtən, mən də üstəlik (Mir Cəlal).

ZƏLLİLLİK – XOSBƏXTLİK Şadlıq ile saxlaşdırılmışlığı; Zəlliliklə imtahana çekirşən (Aşıq Ələsgor); Mən əsən kəndimizin, bütün xalqımızın xosbəxtliyi ilə fərəx edirəm (Mir Cəlal).

ZƏNGİN – KASIB Mən Girdmanın zəngin adamlarını köməye çağırırmışam (M.Hüseyn); Aləmə dediklərindən mənə də, bu kasib toxucuya da daniş (Mir Cəlal).

ZƏNGİN – KÖLƏ Nəçin o zəngindir, mən bir köləyəm? (C.Cabbarlı).

ZƏNGİN – SADƏ Onun sadə evindəki ən zəngin sərvət, böyük bir otağı doldurmuş kitablıardır (M.Hüseyn).

ZƏNGİN LƏŞMƏK – YOXSULLAŞ-

MAQ – Bəli, insan töbəti dərk etməklə, onu deyişdirməkə özü de zənginləşir (S.Rəhimov); Qəlbimiz cırılaş, yoxsullaşır; O qəlbə böğməgi bacarğımız (X.Rza).

ZƏNGİNLIK – YOXSULLUQ Onda böyük zənginlik arzusu var idi (Çəmənəzəminli); Mən onun üçün ağlayıram ki, sənə korluq, yoxsulluq peşəsi öyrədim (Mir Cəlal).

ZƏRƏR – XEYİR Bunun xeyri var ki, zərəri yoxdur; Gülməli insanlar həyatda çoxdur (S.Vurğun).

ZƏRƏRLİ – XEYİRLİ Zərərlü həşəratın məhv olması üçün şərait hazırlanır (Ə.Vəliyev); Lakin bunun başqa xeyirli bir cəhətini da görürdük (Mir Cəlal).

ZƏRƏRSİZ – XEYİRSİZ Şeyx, o bir möhtorom, zərərsiz adam; hor müsəfir, qoribu aciz adam (H.Cavid); Cəmiyyətdən uzaq, həyatdan uzaq; Uydurma fəlsəfə xeyirsiz olur (O.Sarıvelli).

ZIRPI – BALACA

ZƏRİF – KOBUD Ağca xanım zərifəlini Qaraca qızı uzatdı, o da kobud barmaqları ilə onun elini sıxıdı (S.S.Axundov).

ZƏRİFLƏŞMƏK – KOBUDLAŞMAQ Ancaq, deyəson, Əşraf qız kimi zərifləşmişdi (İ.Sıxlı); Günün istisində qarsıybürünç rənginə düşmüş sifeti qartmış və kobudlaşmışdı (S.Qədrizadə).

ZƏRİFLİK – SƏRTLİK Zəriflikdə güləm, sərtlidə qaya; Yoluna qar düşüb, şəfq çilənib (H.Hüseynzadə).

ZİBILLƏMƏK – TƏMZİLƏMƏK Nə üçün tum çirtlaysıb bazarı zibilləyirən? (C.Əmirov); Bir alyilo maşının qapısını açdı, o biri alyilo oturacağı silib, təmizlədi (M.Ibrahimov).

ZİBILLİ – TƏMZİZ İki arvadının evi zibilli olar (Ata. sözü); Yازın təmiz havasından nofus almaq üçün ələsindilər (M.Hüseyn).

ZİBILLİK – TƏMZİLİK Vəziri qarğı olanın ağız zibillikdə görək (Ata. sözü); Gələn dəfə küçədən keçəndə təmizliyə fikir verərsən (C.Əmirov).

ZİQQI – ƏLİQACIQ Xalıqverdiyyəvə görə Mirzo Comil çox xəsis, gəy, ziqqi adamdır (Ə.Vəliyev); Ürayı təmiz, əliaçiq qadındır ("Azərbaycan").

ZİL – BƏM Başdan kövrək olan kəsi; Zil yandırır, bəm ağladır (H.Hüseynzadə).

ZİLLƏT – XOSBƏXTLİK Nə zillətdir, na möhnətdir; Buna bəis, bəli, sənən (Ə.Hacıbeyov); Təbiət qoysa yaşarsan, görənən ki, xosbəxtlik na imis (Mir Cəlal).

ZİLLƏT – SƏADƏT Bu səadət deyil də, zillətdir (H.Cavid).

ZİRƏK – MAYMAQ Bir qodər diribaş və zirək usqlar mollanın xəlfisi olardılar (H.Sarabski); Görümrən, maymağın biridir (M.Ibrahimov).

ZİRƏKLİK – MAYMAQLIQ Öz zirəkliliyi wəqoqchığı ilə Şaşa qalasında məşhurlaşır ("Qaçaq Nəbi"); Sonin maymaqlığın ucundan biz olə keçdik ("Ulduz").

ZIRPI – BALACA Lakin bödlikdən iki zirpi it do onlara golirdi (M.Talibov); Evin balaca, kirli qapısı böyük alma, armud bağına baxır (Mir Cəlal).

ZIRPILIQ – BALACALIQ

ZIRPILIQ – BALACALIQ – Əfondim, yapdığın qəbahotin zırılığımı qanırsam? (Mir Cəlal); Onu boyunun *balacılığı* narahat edirdi ("Ulduz").

ZIRRAMA – AĞILLI O dəli *zırramaya* bu būsat ne görək idi? (M.İbrahimov); Ağilli adam buna dözmədi (Mir Cəlal).

ZİYƏ – QARANLIQ Dağların, bağların libası sarı; Günsün də sönükk ziyəsi sarı (A.Səhət); Yalnız indi-indi *qaranlıq* evo alışan doktor qəmən-qəmən Badam xalaya baxdı (M.Hüseyn).

ZİYƏN – XEYİR Ziyana töledim, xeyrə gecikdim; Bir də bu dünyaya gölöcoyəmmi? (H.Hüseynzadə).

ZİYANÇILIQ – XEYİRXAHLIQ Bu, ziyançılıqdan başqa bir şey deyildir (S.Rəhimov); Onun *xevirxahlığı*, dünəndən bəri ürəklərində dügün bağlamış qəmi, kədəri büsbütin unutdurmuşdu (M.Hüseyn).

ZİYANKAR – XEYİRXAHLIQ Rəzil və ziyankar ol adamlı ki, öz böxtinə qırrelenir (M.Talibov); Müəllimin *xevirxah* adam olduğunu çıxan bildi (M.Hüseyn).

ZİYANKARLIQ – XEYİRXAHLIQ Vohşılık başqa şeydir, ziyankarlıq başqa (M.Talibov); Belə *xevirxahlıq* mərhəmet deyildir (M.Talibov).

ZİYANLI – XEYİRLİ Onlar *ziyanlı* qurdular və kəpənəkləri tutub yeyirlər (A.Şaiq); Onun hər bir doğru, *xeyiqli* sözü və işi həmişə alqışla qarşılanacaqdır (Mir Cəlal).

ZİYANLIQ – XEYİRLİLİK Zof eylədi aciz manı, qaldım aməlindən; Çekdim nə *ziyanlıq* (M.Ə.Sabir); *Xeyirliliyin* yolunu göstərdim.

ZİYANSIZ – XEYİRSİZ Əcəb xoşasılıyat, ziyansız heyvandır (M.Talibov); O həmişə xeyirsiz işdən yapışır ("Azərbaycan").

ZOR – ASAN Müqim bay sabahki işin çox zor iş olduğunu kosıldı (S.Rəhimov); Silvionun dueli indiki vuruşmadan çox asandır (M.Hüseyn).

ZORAKI – KÖNÜLLÜ İstəyən könüllü, istəməyən zorakı – deyib muzdur Veli düz Hacı Qulunun gözününi içinə baxdı (M.İbrahimov).

ZÜLMKAR – ƏDALƏTLİ

ZORAKILIQ – KÖNÜLLÜLÜK İş zoraklıq mosəlösino golise, bizimkiler oradadırlar, qırxmayıñ (M.S.Ordubadi); Vozifəni könüllülük prinsipi osasında bölüştürmek lazımdır ("Azərbaycan").

ZORBA – BALACA Xeyli axtarışdan sonra qarşılara *zorba* bir doşsan çıxdı (A.Şaiq); *Balaca*, isti ve səliqəli bir menzil idi (Mir Cəlal).

ZORBALAŞMAQ – BALACALAŞ-
MAQ Günər keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş boy atdı, fəqət həmişə zoif, üzü kiçik, başı iso *zorbalaşır* (N.Nerimanov); Monin gözündə qonşum *balacalaşır*.

ZORBALIQ – BALACALIQ Bu *zorbaliqda* ayı minim qamçının qorxusundan hər cür oyun çıxarı, amma bu *balacalıqla* qızın olinde aciz qalmışam (S.S.Axundov).

ZORLA – XOŞLA Sizin onu *zorla* pozdurmağa haqqınız yoxdur (C.Cabbarlı); Bu gün *xoşla* qoymasan, sabah qaçar golər (C.Cabbarlı).

MÜNDƏRİCAT

| | |
|--|-----|
| <i>Antonim sözlər</i> | 5 |
| <i>Lügətin və lügət məqalələrinin quruluşu</i> | 5 |
| Aa | 7 |
| Bb | 18 |
| Cc | 27 |
| Çç | 30 |
| Dd | 33 |
| Ee | 47 |
| Əə | 49 |
| Ff | 54 |
| Gg | 56 |
| Hh | 60 |
| Xx | 64 |
| İi | 67 |
| Kk | 72 |
| Qq | 77 |
| Ll | 94 |
| Mm | 95 |
| Nn | 103 |
| Oo | 106 |
| Öö | 107 |
| Pp | 108 |
| Rr | 109 |
| Ss | 110 |
| Şş | 118 |
| Tt | 121 |
| Uu | 127 |
| Üü | 129 |
| Vv | 130 |
| Yy | 133 |
| Zz | 140 |

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Kompyuter səhifələyicisi: *Aslan Almasov*
Korrektorlar: *Fəridə Səmədova*
Pərinaz Musaqızı

Yığılmağa verilmişdir 13.03.2007. Çapa imzalanmışdır 15.05.2007.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 9. Ofset çap üsulu.
Tirajı 10000. Sifariş 61.

DÜST 5773-90, DÜST 4.482-87



Kitab "CBS-PP" MMC mətbəəsində çap olunmuşdur.
Bakı, Şərifzadə küçəsi, 3.

44163
A 99

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin

“Azərbaycan dilində latin qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”
12 yanvar 2004-cü il
tarixli sərəncamı ilə nəşr olunur.